

AZƏRBAYCAN MİLLİ EMLAK AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

**AZƏRBAYCAN
FOLKLORU
ANTOLOGİYASI**

XIX kitab

(ZƏNGƏZUR FOLKLORU)

II cild

BAKİ – 2009

**Azərbaycan MEA
Folklor İnstitutu Elmi Şurasının
qərarı ilə çap olunur.**

TOPLAYANI VƏ ÖN

SÖZÜNÜN MÜƏLLİFİ: Rəşid TƏHMƏZOĞLU
filologiya elmləri namizədi

T RTİB ED NLƏR: f.e.d., prof. Hüseyin İSMAYILOV
f.e.d. Rəşid TƏHMƏZOĞLU
f.e.n. ziz L KB RLİ

REDAKTORU: f.e.d., prof. Hüseyin İSMAYILOV

R YÇİL R: f.e.d., prof. İsrafil ABBASLI
f.e.d., prof. Qara NAMAZOV

N ŞRİN M SUL: f.e.n. ziz L KB RLİ

Azərbaycan folkloru antologiyası, XIX kitab, Zəngəzur folkloru, II cild, Bakı, “Nurlan” nəşriyyatı, 2009. - 416 səh.

AMEA Folklor İnstitutunun nəşr etdirdiyi “Azərbaycan folkloru antologiyası“ silsiləsindən olan bu ciddə **Qəribi Azərbaycanın Zəngəzur mahalından** toplanmış folklor materialları toplanmışdır.

A **4603000000** Qrifli nəşr
N-098-2009

© Folklor İnstitutu, 2009.

ÖN SÖZ **ÖN SÖZ**

DODAQQAÇMALARDAN DASTANA QƏDƏR

Mənə elə gəlir ki, «Zəngəzur folkloru antologiyası» top-lu-suna ön söz yazmağa «Zəngəzur» sözünün mənaacı-min-dan başlamaq lazımdır. Çünkü müxtəlif zaman kəsiklərində ayrı-ayrı adlar daşıyan bu qədim türk-oğuz yurdunun mə-nə-vi dün--yasına da qovuşmaq üçün həmin yer adının eti-mo-lo-gi-ya-sı açıqlanmalıdır.

Naxçıvanla Qarabağ torpaqları arasında dağlı-dərəli bir ərazi var: adına Zəngəzur deyirlər. Müasir çağda Qafan, Sis-yan, Gorus, Meğri bölgələrini əhatə edən bu torpaqlar 1920-ci ildə gözüyümulu imza atılmaqla azğın ermənilərə «pay» verilmişdir. Ondan xeyli əvvəl isə, buraya Zəngilan, Qubadlı və Cəb-rayıl bölgələri də daxil idi və ərazi Zəngəzur mahalı adla-nırdı. Bu torpaqları hüdudlara bölüb, bir-bi-rin-dən ayır-maq şər-tidir, ona görə ki, bunlar tarixən bölünməz olub. Ta qədim-dən bu yerlər türk-oğuz soyköklülərinin də-də-baba yurdla-ri-dir. Bunu, şəksiz qəbul etməyənlər kökün-dən ya-nı-lırlar. Alim-lərin yazdıqları, yürütdükləri mülahi-zə-lər bir ya-na, bu tor-paq-lardakı saysız-hesabsız yer-yurd adları da bunu sü-butə ye-tir-məkdədir. Doğrudan da, kim deyə bilər ki, Qa-pan (ərazi), Ox-çu (çay), Qapıcıq, Gəzbel, Əriməz, İşıqli (dağ-lar), Oğlan-nica (pir), Qazangöl (göl), Qırrıqanlı, Kölgəli (yay-laq-lar), Tan-ri yo--xuşu, Palantökən (yollar), Sı-nıqdaş, Qaraqaya (qa-yalar), Ündurmaz (sildirim), Dərin-dərə, Bal-dırğanlı, Daş-di-də-rə, Qar-lıdərə (dərələr), Göygədik, Ağca-gül-lər (gədiklər), Qa-ra-çanqul, Sırğaçanqul (çinqilliq-lar), Qov-şud, Qarabaşlar, Daş-başı, Ox-dar, Boğazçıq, Qi-zılciq, Ağbu-laq, Qurdqalaq (kəndlər) ki-mi yer adları türk mənşəli de-yil-dir?

«Zəngəzur» adının etimologiyasının elmi ədəbiyyatda bir sıra yozumları mövcuddur. Onlardan bir neçəsini misal çək-məyi vacib sayıram:

– Albaniyanın tarixi Sisakan əyalətinin sonrakı adı XIV əsrdən məlumdur. Zəngə etnonimi XVI əsrin əvvəllərində Qı-zılbaşlara qoşulmuş Zəngi tayfasının adındandır... (Bax. B.Ə. Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azər-baycan mənşəli toponimlərin izahlı lügəti, «Oğuz eli» nəşriyyatı, B., 1998, səh.262)

«Zəngəzur» sözü də türk mənşəlidir, adı ona öz sakinləri vermişlər:

– «Zəng-az-ur». Diqqətlə baxanda hər bir heca dilimizdə bir sözdür, mənası «Az, zəng, vur»-deməkdir...

Uzun illər püskürən vulkandan çıxan səs, bəlkə də, zəng sə-sinə oxşar olmuş, o ərazidə yaşayanların və ya bu yerə aya-ğı düşənlərin narahatlığına səbəb olmuşdur. Bu səsdən təngə gələrək «Zəng az vur!» ifadəsini o qədər işlətmişlər ki, bu gün işlətdiyimiz «Zəngəzur» sözü əmələ gəlmişdir... (Bax. Həmzə Vəli «Qafan haqqında düşüncələr», «Vətən səsi», 1991, 7 mart)

«Zəngəzur» toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır. Ərəbcə «sur» daş-divar, bürc de-mək-dir... (Bax. Musa Urud. Zəngəzur, B., «Nurlar», 2005, səh.30)

Bu toponimi başqa anlamda izah edənlər də (Məmməd Elli və b.) vardır. Bəs bu toponimin etimologiyası, əslində, han-sı yönümdən açıqlanmalıdır?

Sözsüz ki, adın indiki şəklində bir neçə söz kökü iştirak edə bilərdi: «Zəngi» (qara dərili tayfa), «Zəng» (səsyayan alət), «Zur»/«Zor» (dərə/vadi), «dər»/«dur» (qapı).

Desəm ki, Zəngəzurda bir zamanlar tarixin hansi çə-ğin-da-sa, «zənci» soyköklüləri məskunlaşıblar, güləcək-si-niz. Necə ki, bunu «zəngə» soykökünün adı ilə bağlayanlara gü-lü-rük. Ne-cə ki, mənaca bir-birinin eyni olan

və bir kökdən for-ma-laşan «Zən---gilan» toponimini «Zəngçalan», «ilançalan yer» (Bax. Ş.Sə-diyev. Dil haqqında hekayələr, B.Uşaq-gənc-nəşr, 1959, səh. 49) və «Zəngi Kurd qəbiləsinin yaşadığı yer» (Bax. R.Yüz-ba-şov, K.Əliyev, Ş.Sədiyev. Azərbaycanın coğ-rafi ad-ları, B., «Maa--rif», 1972, səh.68) anlamında yazanlara gülürük...

Doğrudan da, qara zəncilər hara, bu torpaqlar hara? Söy-lə-səm ki, «qaralar»-«ulular» deməkdir, farslar onu «qara rəng» mənasında anlayıb, tərcümə ediblər, daha şübhə yeri qalma-ya-caq! Çünkü onlar sıfətcə qara adama «zəngi» de-yir-lər. «Zənci» forması isə ərəb dilinin tələffüzündən meydana çıxıbdır. Necə ki, Qaraçayı-Zəngi, Qaralar kəndi-ni-Zəngilər kimi çeviriblər. Eyni anlam daşıyıcısı olan başqa toponimlər də onlar kimi.

İçimizə daraşib, yüzilliklər boyu qurd təki söküb-dağıdan ermənilər isə torpaq və mədəniyyət «oğru»ları olduqları ki-mi, adları da «çırpışdırmaq»da çox hiyləgərdirlər. Onlar Zən-gəzurda olan tarixi alban (ad şərtidir!) kilsələrini «ələ ke-çirdikdən» sonra, fars mənşəli «jəng» sözünü «zanq» (zəng) formasında alaraq bu torpaqlara «Zanqedzur» (onların yo-zumunda «zənq dərəsi») kimi yazmışlar və rusların Qafqazı işqalından sonra, yazılı mənbələrə bu şəkildə düşübdür.

Eyni zamanda, ta qədimdən dərə-vadiləri «qapı» ad-lan-dı-ran türk-oğuz soyköklülərinin ifadəsini farslar yenə də «dər» (qapı) kimi çevirmişlər. «Hazırın-naziri» olan ermənilərsə, «dər» kökünü «dur» şəklinə salıb, bu yeri «Zanqeqzur» ad-lan-dırmağa və yazılı mənbələrdə göstərməyə başlamışlar. Əs-lində, «dz» səsi albanlara məxsus olduğundan «dzur», «dzor» kökləri də erməni dilində alınmadır.

Zəngəzur qocalarının yaddaşında «dər» sözü «dar» kimi yaşamaqdadır. Qalanın dari («Qala dərəsi»), Darlar (dar keçidlər-qapılar) kimi yer adları da buna canlı sübutdur.

Ana abidəmiz «Kitabi-Dədəm Qorqut»da bu yer «Qara-də-rə» formasında maddiləşib ki, bu da «Böyük dərə-vadi» anlamının daşıyıcısıdır. Qaradərə Qazan xanın (“Qasğan

xan” daha doğrudur – R.T.) qardaşı Qarakünənin varlığı göz açdığı yerdir.

«Qaradərə ağızında qara buğa dərisindən beşığının yapığı olan, acığı tutanda qara taşı kül eyləyən, biğin ənsəsindən ye-di yerdə düğən, ərənlər əvrəni, Qazan bəgin qartaşı-Qa-ra-künə çapar yetdi:Çal qılıcın, qardaş Qazan, yetdim!»-dedi. (Bax. «Kitabi Dədə Qorqud». Tərtib edənlər: Fərhad Zey-na-lov, Samət Əlizadə, B., «Yazıcı», 1988, səh.49).

Göründüyü kimi, burada üç «qara» sözü işlənmişdir. Bun-----lardan, ikisi «böyük» anlamındadır, başqa sözlə, «Qa-ra-dərə»-böyük dərə-vadi “Qarakünə” isə – büyük tay-fa-ya, soykökə, elə məxsus olan mənalarını özündə eks etdirir.

Fikrimcə, bu, Zəngəzurun qədim adıdır, çevirmə də bu-ra-dan meydana çıxmışdır. Onun «Qarabağda qədim bir yer adı» kimi izahı doğru deyildir. (Bax. «Kitabi-Dədə Qor-qud»un izahlı lüğəti», B., «Elm», 1999, səh.53)

Haçansa bu dərə-qapılar «Qaraqapı», yaxud «Qaralar qa-pısı» adlanıb. Tarixdə «Alan qapısı», «Hun qapısı» və s. ol-duğu kimi. Bu ərazidə «Qapan», «Qapıcıq», «Ajqapı» kimi adların olması da bu fikrin doğruluğuna hər cür əsas verir. Bir sözlə, «Qaraqapı», «Qaradar», «Qaradərə»-eyni anlam ifadə edən müxtəlif formalı toponimlərdir. Bu isə «Böyük dərə-vadi» deməkdir ki, zaman keçdikcə yad dillərin təsiri ilə müasir «Zəngəzur» formasına düşübdür. «Dar» sözü isə ərəb dili tələffüzündə «dərə» şəklini almışdır.

Zəngəzur folkloru nümunələrini haçandan toplamağa baş-lamışam, bunu qəti söyləmək çətindir. Bircə onu bilirəm ki, bu nümunələrin bir çoxu uşaq yaşlarından hafızəmə kö-çüb-dür. Körpəlikdən Xanqulu babam haqqında şirin söh-bətləri çox eşitmişəm. Hansı yiğnağa düşürdümsə, hansı ağ-saqqal, yaxud ağbirçəklə kəlmə kəsirdimsə, babamın adı çə-kilir, onun məqamında deyilmiş tutarlı sözlərindən hörül-müş müş-təlif söhbətlər eşidərdim. Dadaş əmimin söy-lə-dik-lə-ri daha çox yadimdə qalırdı. Bunun başlıca

səbəbi də həmin söhbət-lərin evimizdə tez-tez təkrar olunması idi. Sonradan onları bir ümumi dəftərdə yazıya almağa başladım. «Tək səbr xe-yi-rim-di...», «Güllə məni tutub...», «Qurd nə bilir, qa-tır ba-ha-dı...», «Eşşeyin ölər, qatir alarsan!...», «Kişiliyini yox-layır-dım...», «Quluna duz yükləyəcəyəm?!», «Gördüm, tök-ha-tök-dü...», «Qəndə görə içirəm...» və s. kimi dodaq-qacq-ma-lar ya-ranıb... İllər ötdükçə Bəbir, Molla Cəfər, Hümmətəli, Musa, Hacalı, Məmmədqulu, Orucqulu, zəngilanlı İsmixan kimi öt-gün söz deyən ağsaqqalların duzlu-məzəli, söylənilən zaman yiğnaqlarda gülüşə səbəb olan əhvalatları da bu ya-zı-lara əlavə olundu. Onu da deyim ki, bu ağsaqqallardan bəzi-ləri ilə özüm görüşüb, dəfələrlə üzbüüz söhbətlərini eşitmİŞəm...

Sözsüz ki, hər məzəli danışığı «dodaqqacma» adlandırı-maq (bunlara elmi ədəbiyyatda lətifə, gülməcə və bəzəmələr də de-yirlər) düz olmazdı. Bir kəndin, bir bölgənin marağını artırıran əhvalat, deyim və ya mübahisə özgələrinin xoşuna gəlməyə bilər. Gülüş o çağda yaranır ki, söhbətlərin iştirakçılarının sir-sifəti göz önündə canlansın, ifaçıların deyim tər-zı yiğcam, tə-sirli olsun. Ona görə də mən elə söhbətləri seçib-arayıb, dü-züb-qoşub yazıya almışam ki, bunlar daha çox adamın ürə-yinə yatsın, kütləviliyi özündə yaşada bilsin. La-kin elə söhbətlər var ki, onları nəinki, yazıya almaq, heç küt-lə içərisində danışmaq da mümkün deyildir. Sözsüz ki, mən belə söhbətləri yazıya almaqdan uzaq olmuşam. Onu da qeyd edim ki, do-daq-qacqmaların coğrafi miqyası bir kənd, bir oba, yaxud bir bölgə ərazisi ilə məhdudlaşdırır. Yeri düş-dük-cə bütün Zən-gə-zur mahalına aid yaranmış yumorlu söhbət-ləri də toplamalı olmuşam. Folklorun başqa janr nümunələri də bu sıradandır.

Qeyd etməyi vacib sayıram ki, topladığım Zəngəzur do-daqqacmalarını ara-sıra dövri mətbuat səhifələrində dərc edirsəm də, toplu halında 1998-ci ildə «Dik gedib, dik gə-lir-sən!..» adı ilə nəşr olunmuşdur. Əlbəttə, cəmi 96 səhifəlik

bir kitabı bütün Zəngəzurdan toplanan dodaqqاقmaları əhatə edə bilməzdı.

Bu işi davam etdirdikcə folklorun Zəngəzurda yaşanan başqa janrlarına aid nümunələri də toplamağa başladım.

Bir dəfə Qafandan qatarla Bakıya gəlirdim. Kupedə baş-qa sərnişinlərlə bərabər, bir Qarabağlı erməni də vardi. O, Azər-baycan dilində çox gözəl danışır, tez-tez məsəllər çəkir, atalar sözü, bayatılar deyirdi. Söylədiyi bayatılar mənə tanış deyildi. Cibimdən bir köhnə konvert tapdim və əlüstü baya-tıları onun üstünə yazdım. Altı bayatı idi. Bakıya qayıt-dıq-dan sonra araş-dırmalarım göstərdi ki, bayatılar, doğrudan da, heç bir kitab-da dərc olunmayıb. Həmin konverti indi də saxlayıram. Baya-tılar isə ilk dəfədir ki, antologiyaya daxil olur...

Respublika Dövlət Ədəbiyyat və İncəsənət arxivində çə-lışdığım illərdə (1968-1987-ci illər) bu işi ardıcıl davam et-dir-mişəm. Xalq yaziçisi Əli Vəliyevin topladığı və bədii əsərlə-rində gen-bol istifadə etdiyi nümunələrin çoxu arxiv mate-ri-alları əsasında bir yerə yığılmışdır. Bu folklor nümunələri müxtəlif janrlara aid olması (Atalar sözü, el deyimləri, al-qış-lar, andlar, qarğışlar, bayatılar, ağlar, mahnilar, uşaq folk-loru, nağıl-hekayətlər) variantlığı özündə əks etdirməsi və s. amillərə görə diqqət mərkəzində dayanır. Yaziçinin uşaqlıq illəri burulganlı çağlara düşmüdü. Ona görə də, o, demək olar ki, bütün Zəngəzur mahalı ərazisini kənd-kənd, oba-oba dolaşmışdır. Bu yerlərdə isə aqsaqqallardan, ağıbirçəklərdən, çobanlardan, bəylərdən eşitdiklərini iti hafızesinə köçürmiş, sonradan yazıya almışdır. Bu baxımdan, Əli Vəliyevin top-la-diqları nümunələri bütün Zəngəzur mahalına aid etsək, ya-nılmariq. Həmin nümunələr öz araşdırıcısını gözləyir...

Arxiv materialları içərisində müəllim və tədqiqatçı kimi tanınan Fərhad Ağazadənin topladığı folklor nümunələri də böyük maraq doğurur. Onun Gorus məktəbində müəllim iş-lədiyi zaman Əbilcə kəndindən olan Aşıq Abdulladan yazıya

alıb, rus dilinə çevirdiyi «Tufarqanlı Abbas» nağıl-dastanı elmi baxımdan böyük dəyərə malikdir. (Nağıl-dastanın əl-yazması arxivdə, f.515, siy.1, sax. vah.11 şifrəsi altında sax-la-nılır. Antologiyaya daxil olan variantı həmin əlyazmasından sərbəst tərcümə etmişəm – R.T.) Belə ki, nağıl-dastanın möv-cud variantlarından xeyli fərqlənən, tədqiqiata cəlb olunmalı məqamların çoxluğu bu fikri söyləməyə əsas verir. Onlardan yalnız birini misal götirməyi vacib sayıram.

Məlum olduğu kimi, Aşıq Abbas Tufarqanının ustادna-mələrindən birinin aşağıdakı bəndi çox məşhurdur:

*Abbas bu sözləri deyər sərindən,
Arxi qazın, suyu gəlsin dərindən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sindirar!*

(Bax. «Azərbaycan məhəbbət dastanları», B., 1979, səh.262)

Elmi ədəbiyyatda tədqiqatçılar bu bənddə ifadə olunan poe-tik düşüncə barədə bir-birinə yaxın mülahizələr söyləmişlər:

– Abbasın istilaya qarşı çevrilmiş, xalqı birliyə, mü-ba-ri-zə-yə dəvət edən şeirlərində xalqın işgalçılara bəslədiyi nifrət öz əksini tapır. Abbas el gücünü yüksək qiymətləndirir, mü-ba-rizəni alqışlayaraq daha aktual məsələlərə toxunur.

El bir olsa, dağ oynadar yerindən,

Söz bir olsa, zərbi Kərəm sindirar,-deyən sənətkar oxucu-larını da xalq gücünə, xalq birliyinə inandırır. (Bax. H.Arası, Azərbaycan ədəbiyyatı tarixi və problemləri, B., 1998, səh.54-55)

– Xalqın belə ağır və məşəqqətli dövründə Abbas Tufar-qanlı kütlələri səfərbərliyə çağıraraq işgalçılara qarşı mü-ba-rizə aparmağa, vətəni qorumağa ruhlandırırdı... (Bax. P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı, B., «Maa-rif», 1981, səh.189)

– Aşıq Abbasın ustadnamələrində ictimai məzmunla bədii ümumiləşdirmə şerin təsir gücünü artırır. Onun bu

ustad-na-məsi xalq arasında zərbü-məsəl kimi geniş yayılmışdır... (Bax. Qara Namazov. Aşıqlar bioqrafik məlumat kitabı. I kitab, B., «Səda», 2004, səh.26)

Fərhad Ağazadənin yazıya aldığı variantda isə həmin bənd tamamilə yeni məzmunda meydana çıxmışdır:

*Abbas deyər, kamal gərək dərindən,
Əqlimi oynatdım, çıxdı sərimdən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zirpi-kiram cındırar.*

Diqqətlə yanaşdıqda bu qənaətə gəlmək olar ki, mövcud variantdakı «bu sözləri deyər sərimdən», «Arxı qazın, suyu gəlsin dərindən» və «Söz bir olsa, zərbi kərən sindirar» fikir-lərinin formallaşması dəqiq deyildir. Onu da deyim ki, so-nuncu misraların belə bir variantı da vardır:

*Söz bir olsa, dağ oynadar yerindən,
El bir olsa, zərbi kərən sindirar.*

(Bax.«Azərbaycan ədəbiyyatı inciləri», B., 1988,səh.189)

«Söz bir olsa» və «el bir olsa» ifadələrinin yerinin dəyiş-dirilməsi, sözsüz ki, məntiqsizlik yaratmışdır. «Söyü ba-şım-dan, yaxud sərimdən deyirəm» ifadəsi işlənməz. Arxda su necə «dərindən» gələ bilər? Sonuncu misra daha diq-qət-çə-kəndir. «Söz nə qədər bir olsa», kərəni (tiri) sindirə bilməz, yaxud tiri niyə sindirirlər axı?

Araşdırma göstərdi ki, yeni variantı daha münasibdir. «Kamalın dərin olması», sadəlövlük və sevgi ucundan «ağlın başdan çıxmazı» tamamilə xalq təvəkkürünə söykənən dəqiq ifadələrdir. «Zərbi kərən» isə yanlışdır. Bu ya ərəb əlifbasının düzgün yazılmaması və ya doğru oxunmamasından irəli gələ bilərdi. İfadənin yeni variantı olan «zirpi- kiram» izafəti isə tam yerini alır. Söhbət burada «kərimlər»in, başqa sözlə, hökm sahibi olanların «qəzəbinin», «inadının» sindiril-ma-sından gedir. Müəllif demək istəyir ki, Gülgəz Pəri ilə sözü-müz bir olsa, Şah Abbas kimi qəddar şahın qəzəbinadını sindirarıq. Hadisələrin sonrakı inkişafi da bunu sübut edir. (Bu açıqlamada mənə kömək göstermiş mərhum

tədqiqatçı Əmirşah Badaşahoğlunun ruhu qarşısında baş
əyirəm-R.T.)

Onu da əlavə edim ki, belə müqayisələri dastanın başqa şeir
parçalarında da aparmaq elmi baxımdan maraqlı olardı.

Fərhad Ağazadənin el şairlərindən topladığı şeirlər ba-rə-də
də eyni fikri söyləmək mümkündür. Bununla yanaşı, Sə-məd
Qarayevin, Məmməd Ellinin, Musa Urudun, Elmira
Məmmə-do-vanın, Qüdrət Cəfərovun və Əvəz Rzayevin
top-la-diqları Zən-gəzur folklorunun nə qədər zəngin və janr
ba-xı-mından rəngarəng olduğunu sübuta yetirən
nümunələrdir. O da da-nıl-mazdır ki, folklor yaradıcılığı
baxımdan Zəngəzur maha-lın-da aşiq sənəti öz inkişafını
tapa bilməmişdir. Lakin bu tor-paqda meydana çıxan ayrı-ayrı
folklor poeziyası nü-munələri büsbütün Azərbaycanın klassik
aşıqlarının yara-di-ciliğinin təsiri altındadır. Müasir dövrdə
yaranan gəraylı, qoşma və bayatılar da bu təsirin nəticəsində,
meydana çıxmışdır. «Müəl-lifli bayatılar»ı da həmin məqsədlə
antolo-giya-ya daxil etdim.

Ümumiyyətlə, indi düşmən tapdağında qalan Zəngəzur
torpaqlarının folkloru bu yerlərdən uzaqda öz sakinləri
tərə-finindən yaranır və inkişaf edir. Antologiyanın nəşri
inkişafa yeni təkan olacaqdır.

*Rəşid TƏHMƏZOĞLU
filologiya elmləri namizədi*
ATALAR SÖZÜ VƏ EL DEYİMLƏRİ

A

Ayaqlarının altına daş-qaya yiğiblar.
Acından dəyirmançıdı, şahad almir.
Acından dilim kösəv kimidi.
Acından dəyirmançıdı, fətiri bəyənmir.
Adamı dirigözlü udar.

Aşiq hara gedir sazı biləsində, yetim hara gedir qəmi
bələ-sində.

Ayi bəd canavardı.
Azarı çox bərk gəlib.
Ac ayı oynamaz.
Alt-üst vurma.
Ayi min oyun açar bir armud ağacının başında.
Acıxan gözlə baxıb uduxar.
Ağına-bozuna baxmır.
Az qalır, pas kimi partlaya.
Adama üz verəndə astar istəməz.
Ayağı yer aldı.
Az qala qapıları dabanından çıxarmaq istəyir.
Aranı-dağı bir-birinə qatır.
Aman-iman bilən dəyil.
Allah verəndə bəndə gümana düşər.
Ağzını pişik-zad yeyib?
Ağacı kökdən qırsan, öz-özünə yıxılar.
Atın əyağı piçılğan, köksü yelpik.
Alaşıq-dolaşıq fikrə düşüb.
Ağzına çuylu dovşan yerləşmir.
Azacıq aşım, ağrımadan başım.
Adam yediyi qabı üzüquylu çevirmez.
Alovu su söndürər.
Adam dəli olanda molların yanına gedər,
bəs molla dəli olanda hara getsin?
Ayıblı ayıbını bilsə, başını palaza bürüyər.
Adama üz verirsən, astar da istəyir.
Ağzituşuna danışanın biridi.
Almanın soy ye, armudu say ye!

B

Beşəşşəkli xoca kimi nə oturmusan?!
Bekarçılıqdan axşamacan it otarırsan.
Bu toy ki mənə çalınır, elə dulam dul!
Başı bir şeydən çıxmır.
Bilmirəm, heç haranın külünü başıma töküm?!

Buynuzunun dibi gicisir.
Boşu tutdum, noxtanı əldən buraxdım.
Bir quş baxışı ona nəzər saldı.
Başını ulduza tutur.
Boğazı cavahanla açılıb.
Balın şirəsini sümürüb, kişini gətirib.
Biri ölməsə, biri dirilməz.
Bir budaqda oturub, minbirini silkələyir.
Barmağını ilan başı kimi oynadır.
Buzu Gün əridər.
Birindən bal tutdum ki, o birindən bəhməz tutum?
Başında tərs dəyirman işlədir.
Bu gecə bütün dünyani ayaqlamışam.
Bu gün gəzib, ayaqdan düşmüşəm.
Başım yerində durmur.

C

Cırmağa bezimiz, sindırmağa qozumuz var.
Cınaq çəkişən həriflər kimidir.
Cini vurub kəlləsinə.
Canina balta çalır.
Canım xirdəyimə yıgilib.
Cin dəmirdən qorxan kimi qorxur.
Cəhd çarıq yırtar.
Camışa qosulan dananı qurd yeyər.
Canını öz avcında düyünləmisən..
Cavanlıqda daş daşı, qocalıqda ye aşı.
Cidanı cibdə gizlətmək olmaz.

Ç

Çörəyi dizinin üstündədir.
Çiçəyi cirdadı.
Çarxa çəkilən ülküç kimi itiləndi.
Çaqqal var, gödən yırtır, qurdun adı bədnamdır.
Çaya atıb gəlib, ucuz satıbdır.

Çaqqıldaşarıq-çuqquldaşarıq, qurda gedəndə birləşirik.
Çuluğun nə bu dünyası, nə o dünyası.

H

Hazırıyaraq olanlar uduzmazlar.
Hesabı içəriyə verəndir.
Heç kəslə atı daşlığa surməz.
Hamı üzümə gülür, mən içəridən kəsilirəm.
Hər quşun öz yuvası əzizdir.
Hər şeyi avcımın içi kimi bilirəm.
Hər meyvənin bir dadı var.
Həmişə axan arx qurumaz.
Hoşa ilışib qalmışam.

D

Dəng olmusan, hayif ki, ağlin yoxdur.
Donuzanqurdu, gözümə girdi.
Daşı özümüzdən, divarı özümüzdən.
Devin canı göy şüşədədir.
Dərdini açıb ağarda bilmir.
Dərisinə köz doldurublar.
Dalağı sancdı.
Dodaqlarını gəmirib, qan çıxartdı.
Dönüb varımdan «yox» olmuşam.
Dama-dama göl, dada-dada heç.
Darı minciğına dönüb.
Dişləri yalquzaq dişi kimi itiləndi.
Dalısınca zinqirov qoşur.
Dünya onun gözündə noxud boyda görünür.
Dəvə yaxını otlar, uzağı görər.
Dalağı sancmağa başlayır.
Dəliyə yel ver, əlinə bel ver.
Daşı dəmirlə dağıdarlar.
Dolu birisini qorxuzar, boş ikisini.

E

Elə bildi, yel əsib, qoz tökülüb, gəldi-gördü, toz tökülüb.
Elə gəzir ki, elə bil, ayağının altında qarışqa ölüb.
Elə danışır ki, elə bil, dili damağına yapışib.
Ev – suyu sovulan dəyirmana oxşayır.
Eşşək ağnayan külliyyün külünü öz başına sovurub.
Evdə bişməyib, qonşudan gəlməyib.

Ə

Ətim ürpəşdi onu görəndə.
Əli qoynunda, dizi qarnında qaldı.
Əlindən zağ-zağ əsir.
Əlin əlimdə, gözün gözümdə olsun.
Əli ətəyindən uzun qayıdır.
Ərlə arvadın arasına girmək-ətlə dırnağın arasına
girmək-dən betərdi.

G

Gəldi kabab iyinə, gördü eşşək dağlanır.
Gözü-könlü toxdu.
Gərək dəyirmando da dayın olsun.
Girəvə mənim öz əlimdədir.
Gözümün ilk ovudur.
Gözümün odunu alıblar.
Göz verib, işiq vermir.
Güya ona gün ağlayır.
Gözümə ala-bula dəyirsən.
Gözün özündə olsun.
Gözlərini döyüb durmusan.
Gördüm, başımın tükləri papağımı qaldırdı.
Gözünün odunu almaq istədi.

İ

İti də qapıya gətirsən, gərək ayağı sayalı olsun.
İt küçüyü dalamaz.

İt itinən dalaşdı, yolçunun işi uvanda düşdü.
İtlə dostluq etsən də, ağaçın yerə qoyma.
İşqli dünyadan əl-əyağını üzdü.
İynənin deşiyindən keçir.
İnəyinin dişləri su kimi laxlayır.

K

Kim qazana, kim yeyə!
Keçisi koladır (pelədir).
Kişini dünyada üç şey üzüqara edər: yalan, tamah, arvad.
Kitab görəndə gözü ağrıyar.

Q

Qulluq atı səni havalandırıb.
Qan-qiyamət qopardı.
Qulağı söz aldı.
Qazı olma, başın ağrımاسın.
Qara səni basınca, sən qararı bas.
Qara-qorxu gəldi.
Qorxudan siçan deşiyi axtarır.
Qaşığın çölünü yaladığı yerdə içini töküb.
Qızmar sacda qovruldu.
Qoyunu ətyelindir.
Qatırı gahgir, şillaq atandır.
Qiymət bazarda ceyran belinə çıxıb.
Qarın sufrə dəyil ki, hər yer gəldi, açasan.
Quruyub yerimdə mat qalmışam.

L

Lap bir tay saman çuvalıdı.

M

Məndən sənə öyüt, dəyirmanda buğdanı özün üyüt.
Mərtdə mərək,
Apreldə gərək,
May ayında heç olmasa,

Bir dərz otun gərək.
Məni dara qısnama.
Mitilinə döşədi.
Molla dolmanı görüb, Quranı unutdu.
Mənimlə çənə boğazdı.
Mənimlə qaşıq döyüşünə çıxıb.
Mənimlə qılinc-qalxan davasına qalxma.
Məni öldürənin kösöyü göyərər.

N

Nə it görsün, nə də hürsün.
Nə bir küçük görsün, nə də baldırımı dalasın.

O

Oğurluğa gərək dayın evinə gedəsən ki, döyülməyəsən.
O elə adamdı ki, öz bildiyi öz biləsindədir.
Onun yanımı-yatımı yoxdu.
O, göy zəllə adamdı.
O, Nikalayı taxtda görübdür.
O yanixa-yanixa söyləndi.
O hamının qabağında qazaxlandı.
O hər adama sallaq salmaz.
O hamını ağzıaçıq dinləyir.
Odunun üstünə su tökülüb.
Olan-qalan sarısın uddu.
Onu öz barmaqlarında dingildətdi.
Onun aşını bişirdilər.
Onu gözüqipiq eyləyiblər.
Onu cücəboğaz eyləmək lazımdır.
Onu dişinə vurmuşdu.
Onun dabbaxanada könünə bələdəm.
Onun ürəyi pilə kimidi.

Ö

Özünü çəkib, qupquru qurudurdu.

Özünü çəkib, nə dağ başına qoymusan?
Özünü elə dartır, elə bil, alacıq dağları bu yaradıb.
Özünü ha yeyib-töksən də, beş abbası bir tüməndi ki, bir
tümən.
Özünü urvattı götürürlər.
Öz xörəyindən uzağa əl uzadır.
Öküzü durğuzub, altından buzov çıxarır.
Özünü dartıb, göyün yeddi qatında qoyur.
Ödüm ağızma gəlirdi.
Öz əli ilə kəfən geyib, ölümə gedir.
Özüm özümə qəbir qazımışam.
Özünü oda-közə vurur.
Özünü köklü-budaqlı adam sayır.
Öz dağarcığını çəkə-çəkə dağ boyda bir çuvala tay qoyur.
Öz canına balta vurur.
Öz-özünə cocuyur.
Öküzin böyüyü pəyədədi.
Öz ayağıyla diri-diri qəbrə gedir.
Ölüsu düşən bir gün ağlıyar, dəlisi olan hər gün.
Özünü tülkü ölülüyünə qoyub.

S

Sən məni bay eylədin, indi gedirsən?
Siçana dedilər:
– Bu deşikdən çıx, o biri deşiyə gir, on min tümən verək.
Siçan güldü:
– Kirə çox, mənzil yavux, burda nə əlamət var?..
Süfrəyə oturdun, xörək qoysalar, «yemirəm» – demə, əlini
apar-gətir, yemirsən, yemə!
Səs qulaq pərdəsini titrətdi.
Sözünü boğazında boğur.
Sözü qılinc kimi kəsir.
Səni mənim üstümə kişkirən var.
Səksən, doxsan, üzüsəyəq dünyada bir gün yoxsan.
Sifətinə ölüm kölgəsi çökür.

Sirr dağarcığının ağını açdı.
Sirr dağarının ağını boğdu.
Sıvrılıb dəridən çıxdı.
Sözü çərlətməzlər.
Suyu qiymətinə alıb.
Söz boğazında ilişdi.
Sayqulu baş salamat olar.
Səngəri qurğunun dağıdar.

X

Xətir üstə xəstə yatarlar.
Xıştı göy daşa ilişmişdi.

P

Pişiyin ağızı ətə çatmayanda deyər iyələnib.
Pişiyin qorxuduğu it, qorxuzduğu siçandı.
Pişik anadangəlmə öz dostunu, düşmənini tanırı.

Ş

Şeytana papiş tikəndir.
Şaxı qatdanıb şix-şix sindi.
Şüşəni almazla kəsərlər.

T

Tülkü quyuğundan tələyə düşər.
Taylı tayımı tapmasa, günü ah-vayla keçər.
Tikəpərəstdən daima adama azar gələr.
Tülkü tülkülüyüünü sübut edincə dərisini boğazından
çı-xardarlar.

Y

Yağı-düşmən dost olmaz, yedirsən yağı-balı.
Yetim dirilər, yamanlıq Əzrayila qalar.
Yaman gözə iti bıçaq batsın.
Yellənib qapıdan çıxdı.

Yaman ağır adamdır.
Yaxam yüz əldə qalıb.
Ya lələ şələni basar, ya şələ lələni.
Yalanın başını tutub.
Yağ yeyib, yaxada gəzərdi.
Yolundan azıb, cızığından çıxıb.
Yemədiyi bir baş qalmadı.
Yüz dəfə böyük qağa, bir yol da kiçik qağa.
Yüngülsaqqallıq eyləmə.
Yağ yağınan qayniyar, yarma yavan oynıyar.
«Yat!» – üyüt»-deyiblər, «yet»-üyüt-yox!
Yağını torpaq kırıdər.
Yel gətirəni yel də aparar.
Yetimin ağızı aşa çatanda başı daşa çatar.
Yavaş gedən çox gedər, lal duran salamat olar.

U

Ucundan-qulağından bircə diqqiş de.

Ü

Ürəyindən qırıla-qırıla qalıb.
Üyündüb, dəyirman kimi tökür.
Ürəyinə qara damıb.
Ürəyi qəfəsdəki quş kimi çırpinirdi.
Ürəyi pilədən də yumşaqdı.
Ürəyində qan laxtalındı.
Üzüsulu çıxıb getdi.

ƏLİ VƏLİYEVİN TOPLADIĞI ATALAR SÖZLƏRİ

A

Ağ ayranı itə tökərlər, qara kişmiş cibə.
Ağac bar gətirdikcə başını aşağı əyər.

Arpaya qatsan, at yeməz, kəpəyə qatsan, it yeməz.
Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Ağır oturub, batman gəl!
Arim var ha, arım var-eşşək arısı.
Ayağı bir-bir qoyerlar nərdivana.
Artıq tamah baş yaran.
Adam yada yalaq, qohuma colaq olmaz.
Açıqlı başda ağıl olmaz.
Atanla atamı deyincə özümlə özündən danış.
Allahdan buyruq, ağızma quyruq.
Ağzına çullu dovşan yerləşmir.
Adımı sənə qoyaram, sən iyanı-yana qoyaram.
Analı qızın işi görünər, anasız qızın dişi.
Altmışında öyrənən gorunda çalar.
Avazın yaxşıdır, oxuduğun Quran olsa.
At muraddır, inək bərəkət, qoyun damazlıq, camış ağarti
nehrəsi.
At ığidin qanadıdır.
Aşığı oynamaq üçün, pulu xərclemək üçün yıgarlar.
Aldın payını, çağır dayını.
Adım nədir – Daşdəmir, yumşalısan, yumşalı.
Allah həmişə yeyicinininkin yetirər.
Ağ at da arpa yeyər.
Altmışında zurnaçılıq öyrənən gorunda çalar.
Anası çıxan ağacı balası budaq-budaq gəzər.
Atam mənə kor deyib, hər yetəni vur deyib.
Ağıl ağıldan ötkündür.
Ağacı kəsərlər, səmtinə yixilar.
Anasına bax, qızını al, qırığına bax, bezini al!
Aşığın sözü qurtaranda «neynim», «neynim» – deyər.
Adını çek, qulağını bur.
Ağa kərəmsiz, qul xətasız olmaz.
Arifə bir söz işarədir.
Ağac dəydi dizimə, ağlim göldi özümə.
Aydan ari, gündən durudur.

Axtardığın yar idi, yetirdi pərvərdigar.
Alt dodağı yer süpürür, üst dodağı göy.
Aclıq bir il gedər, töhmət min il.
Altdan yuxarı qalxanın havası, üstdən aşağı
enənin naləsi güclü olar.
Ayi qandı, kurd qanmadı.
Arxalı köpək qurd basar.
Ata sıgalı boy ucaldır, ana təbəssümü ruh təzələyir.
Ac qılınca çapar.
Aşiq deyər-dəm olsun, molla deyər-qəm olsun.
Ağsaqqalın məsləhəti ağıllı olar.
Ayının min oyunu var, bir armudun başında.
Aləm aləmlə, kor qız xalamla.
Allahın sabahı bir çuval darıdan çoxdur.
Atam ölüb, vəlvələdən, zəlzələdən.
Açsa ovcunda, yumsa yumruğunda.
Allahın kərəminə çox şükür.
Ağzını təmiz saxla.
Allah kəssin belə günü, saatı, zəhər olsun, belə çörəyi.
Allah səni mənə verən günü bir qara daş versəydi, nə
olar-dı...
Altda qalanın canı çıxsın.
Ağ daş, qara daş, mən səninlə oldum qardaş.
Ağzından kərə də çıxır, küre də.
Atın ki, qarnı çəkik, başı xırda, qıcı nazik oldu, ona ürək
qızdırmaq olar.
Ala qarğaya dedilər: – Get, tərlan balası gətir, gedib öz
balasını gətirdi.
Adam gərək, ya Allahdan qorxsun, ya böyükdən həya
elə-sin.
Arvad sözünə baxanın özü də arvaddır.
Arani dağa, dağı arana köcürə bilər.
Açıq-aydın deyir: – «Gəl, dalaşaq, vur ölüm, qanımı ver».
Az qalırdı, ürəyim quş kimi sinəmdən uçub getsin.
Ağac həmin ağacdır, adam o adam deyil.

Axırkı biabırçılıqdansa, əvvəlki biabırçılıq yaxşıdır.
Arvadı sev, ancaq özünü elə apar ki, onu sevdiyini
bilmə-sin.

Ağzı hələ isti yerdədir.
Allah min bərəkət versin.
Arvadın xirtdəyi yoxdur.
Az qalır, canım çıxa.
Arvad kişinin ömrünü uzadır.
Ailəsiz kişinin yaşayışı ilan yaşayışı qədər soyuq olur.
Ahın dağlara, daşlara.
Arxi sıçramamış «bərəkallah» gözləyir.
Atı torbalı dolaşdırmaq istəyir.
Arvad evi tikər də, yixar da.
Azacıq aşın duzu deyilsən.
Ağ paltar ağ gün deməkdir.
Ağ gün adamı ağardar, qara gün qaraldar.
Az qalırkı ki, qum yeyib, göyə püləsin.
Arvad sözünə baxan kişinin urvatı olmaz.
Allah, adamı arvad olmaqdansa, bir qara daş yarada.
Ağillı, ağillı olduğunu bilib susursa, axmaqdır; axmaq, öz
axmaqlığını bilib, danışmırsa, ağillidir.

Ağlimın kərkisi yox, bıçqısı yox, nə kəsəcək?
Ağbirçəksiz ev suyu sovulmuş dəyirmana oxşayır.
Ağır oturub, yüngül durdu.
Arvadın hiyləsindən allah özü də qurtarmaz.
Allah kasıblığının üzünü qara eyləsin.

B

Buynuzlu qoçun qisası, buynuzsuz qoçda qalmaz.
Bilmirsən, harada bişib, deyirsən, bir çömçə də bura qoy!
Beşdə alacağın yox, üçdə verəcəyin.
Bədən ruhsuz yaşaya bilməz.
Balıq başdan iylenər.
Birləşdirəndən dirilik də oradadır.
Birdirçinin bəyliyi dari sovulancadır.

Bağ'a baxarsan, bağ olar, baxmazsan, dağ olar.
Bəylə itə etibar yoxdur.
Bir gül ilə bahar olmaz.
Bir daş dəyib dizimə, ağlim gəlib özümə.
Balığı at dəryaya, balıq bilməsə də, xalıq bilər.
Bir əl ilə iki qarpız tutur.
Bu ilki sərçə bildirkinə civ-civ öyrədir.
Bir ağaca çıxıb, min budağı silkələyir.
Bir güllə ilə iki dovşan vurur.
Bu günün işini sabaha qoyma.
Başına gələn başmaqçı olar.
Bir çətvər dilini saxlayıb, beş girvəngəlik başını niyə tərpə-dirəsən?
Bir qız bir oğlanındır.
Bu vaxta qədər yatan öküzə «hoş», yumurtar toyuğa «kiş» deməyib.
Başına qızıl al, gəz.
Bu xına o xinadan deyil.
Böyüklərin bir sözü iki olmaz.
Bıçaq sümüyü dayanıbdır.
Bacısız qardaş yarpaqsız çiçəkdir.
Bir öküzlü ilə bir oğullunun ürəyində yağ olmaz.
Bəydən xeyir görən züriyyət üzünə həsrət qalar.
Bir daş altdan, bir daş üstdən.
Biz atqulağı yaşadıq.
Baltanı lap kökündən vurdu.
Bir qoyundan yeddi dəri soyanın axırı pis olar.
Bu dağa quş gəlsə qanad, qatır gəlsə, dırnaq salardı.
Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır.
Bu it o itin dayısı, hara gedir hamısı.
Başına qızıl al, gəz.
Bir də mənim üzümü görəndə qulağının dibini görə-cək-sən.
Balam, atamızı öldürmüşük ki, goruna and içək də!
Bu evə quşum qonmur.

Birisindən sorușublar: – Qardaşın necə adamdır? Cavab verib: – Dostluq eləməmişəm.
Birtəhər çulunu sudan çıxara bilir.
Bir qoyulu daşdır, üç gün dindirsməsən, dinməz.
Bu qızlarla dağı dağ üstə qoymaq olar.
Bacarana baş qurban.
Babalım sənin boynuna.
Birini bilirsən, biri yox.
Bəs niyə qaş-qabağından ilan-qurbağa yağır?
Biriniz od olun, biriniz su.
Birinə beş de, gözünə şış de, iynəcən eliyənə qıyıxcan elə.
Buranın xeyir-bərəkəti qaçıbdır.
Bir yeyər, beş itə atar.
Beşindən aşağı olsam da, beşindən də yuxariyam.
Bala adımı qanlı qapısına aparar.
Başıma gələn işləri əlim ilə desəm, əlim yanar, dilim ilə de-səm, dilim yanar.
Bir çinarın kölgəsində yüz sürü qoyun yatar.
Bu dünyada yüz gün toyuq olmaqdansa, bir gün xoruz olmaq yaxşıdır.
Bir gecə seyidbazlığa gedən qırx qazıcan biler.
Bəxtəvər səni doğanın başına.
Bilmirsən, aş harda bişib, deyirsən, bir kəfkir qoy bura.
Bu günüada adama bircə yaxşılıq qalacaq.
Bu arvadın ipini yiğ.
Bu cür yaşayış düşmənimə qismət olsun.

C

Canavar deyib: «Quyruğumla qulağım olmasa, at təsinin dalında gizlənərəm».
Canlıdan qada əskik deyil.
Cındırından cin hürkür.
Cəhd çarıq yırtar.
Cavanın həmişə gözü dağınış olar.
Cütə getməyən öküzlə işə getməyən oğul həmişə döyürlər.

Canları buz baltası kimidir.
Cəhənnəmə kötük yomalayıram.
Cütə getməyən öküz kimi tənbəldir.
Can hər şeydən şirindir.

Ç

Çöülü başqasını yandırır, içərisi özünü.
Çay həmişə qızıl alma gətirməz.
Çobanın könlü olsa, təkədən pendir tutar.
Çox yemək, adamı az yeməkdən qoyar.
Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.
Çirkin, dur burada, gedirəm gözəl axtarmağa.
Çox budaqlar kötüyün üstdə doğranıbdır.
Çürük meyvəni öz ağacının dibinə atarlar.
Çax-çax dayananda dəyirmənçi yuxudan oyanar.
Çörək açan qapını qılınc açmaz.
Çiy ət ət gətirər, ciy çörək dərd gətirər.
Çırtma vursayıdı, qanı çıxmazdı.
Çulumuzu sudan çıxara bilirik.
Çaydan su daşımaqdan qılçalarına qara su enib.
Çopur qızın dərdi var imiş.
Çinara çarınmış sarmaşiq deyər: «-Mən səndən ucayam».
Çinar cavab verər: «-Doğrudur, sən məndən qəlbisən,
an-caq sən əyriliklə ucalmisan, mən isə düzlükklə qalxmışam».

D

Daş atıb, başını tutur.
Dərd bir olsa, dərman tapmaq asandır.
Döyənin çomağını almırlar, görənin gözünü tökürlər.
Daş düşdüyü yerdə ağır olar.
Dostun sədaqətini bərkdə sına.
Daldan atılan daş topuğa dəyər.
Daha bıçaq sümüyü dirənib.
Düzəldi hər yarağımız, qaldı saqqal darağımız.
Dəmiri isti-isti döymək gərək.

Danışq dananı qurda verər.
Dənlilikdən ölü salsan, unluqdan diri çıxar.
Dəvədən böyük fil var.
Dağ nə qədər uca olsa da, el üstündən yol salar.
Dünyada düzlükdən böyük biclik yoxdur.
Dəvə quyruğu kimi, uzanmır ki, uzanmır.
Dəvəni zinqirovla qorxudur.
Düşmənə fürsət vermək igidlilikdən deyil.
Dəmirlə atın zaravatı olmaz.
Dovşanı arabayla tutur.
Dost-dostuna tən gərək, tən olmasa, gen gərək!
Dost-dostun yaman günündə karına gələr.
Dad, yarımcıq əlindən.
Dünya malı dünyada qalacaq.
Dəvəni xəlbirlə suvarır.
Dəli Qəzərəm, belə gəzərəm.
Damğanı heyvan bədənindən qoparmaq olmaz.
Dəvə nalbəndə baxan kimi baxırdı.
Dünya işığına həsrət qalmışam.
Dağdan aşmiş Günəşəm.
Dostdan çox düşmən var.
Dünyada vəbaldan pis şey yoxdur.
Dost sevinər, düşmən yanar.
Deyəsən, məsələmiz qurtarıb, keçmişik ağınağaz üyüt-mə-yə.
Dostunun oğluna deginən buğda çörəyi qarnını deşməsin.
Dağdan soruşublar: «-Kimdən qorxursan?» Cavab verib ki,
«-Çox pulu olanдан».
Durum, sənin üçün ləzgihəngi oynayım, yoxsa mayallaq
aşım?
Dil deyil ki, xalis ülgücdür.
Dağ Məhəmmədə tərəf gəlməsə, Məhəmməd dağa tərəf
getməlidir.
Daşı ətəyindən tök.
Dəyirmanın daşını yaman qaldırıb, lap yarma eyləyir.
Dilinə dil çatdırmaq olmur.

Dörd yerə bölünməyəcəyəm ki?!
«Dəliyəm, güclüyəm» – deməklə iş getməz.
Danışanın ağızını bağlamaq olmaz.
Dalinizca ilan kimi sürünmüşəm.
Danışqların dəvənin boynu kimi düzdür.
Dəvədən yixilmən, höt-hötünü əldən qoymursan.
Düşmən əlaltdan işləyir.
Dövlətli təzə paltar geyəndə hamı deyir-mübarəkdir; ka-sıb
geyəndə soruşurlar ki, haradan almışan?

E

Erkəksən də quzula, dişisən də.
El ilə gələn qara gün toy-bayramıdır.
Elə adamdır ki, ona üz verəndə astar istəyir.
Elçisi gülüm olanın başına külüm olar.
El içində, ölü içində.
Elçiyyə zaval yoxdur.
Ehtiyat ağıllıq əlamətidir.
Ev bizim, sərr bizim.
Ev qalır əyriyə, həm yeyə həm səyriyə.
Elə tərpən ki, dostun sevinsin, düşmənin qara geyib, göy
çalsın.
Elə bil, alçaq dağları (alacıq) bu yaradıbdır.
Elə yerə yıxıl ki, heç haran ağrımاسın.
Elə olmalıdır, belə oldu.
El gücü, sel gücü.
Eyblı eybin bilsə, başına palaz bürüyər.
Elə bil, qurbağlı gölə daş atıldı.
Evimizdə bişməyib, qonşumuzdan gəlməyib.
Elə bil, yarasının qaysağını soydular.
El içində mənim dilimi gödək, başımı aşağı eylədin.
Elə bil, bir-birinin ağızına tüpürüblər.
Elə sözlər danışırsan ki, bişmiş toyuğun gülməyi gəlir.
Elə bil, məni əzib bir torbaya doldurublar.

Elə tənqid eləyərdi ki, onun dəymisi duran yerdə kali tö-külərdi.

Elə üdülüyürsən ki, elə bil, qabağında bir nimçə plov var.

Evdə diş qurdlamağa bir çöpü də yoxdur.

Elə parçadan paltar tikdir ki, yırtılanda yamaq tapa bilə-sən.

Evlənmək qiyamət köynəyi geymək kimi bir şeydir.

Eşim-eşim eşilir, elə bil, qarnına boyunduruqlu kəl girib.

Θ

Əli aşından da olar, Vəli aşından da.

Ələyi ələnmiş, xəlbiri göydə firlanır.

Ətini yesə, sümüyüünü çölə atmaz.

Əslini danana haramzada deyirlər.

Əlin çalır, ayağın oynayır.

Ətyeyən quş dimdiyindən məlumdur.

Ərsiz arvadin urvatı olmaz.

Əmanətə xəyanət eyləməzlər.

Əri döymüş arvadı it də tutdu bir yandan.

Əl mənim, ətək sənin, ya əlimi kəs, ya ətəyini.

Ətimizi yeyib, sümüyümüzə əl qatıb.

Ətini yeyib sümüyüünə əl qatmışdı.

Əziz ölüb, boğaz ölməyib.

Əlindən canlı-cinli qaçıb qurtara bilməz.

Əgər qalib gəlsən, məni qaldırıb qoydun dağların başına;
məglub olsan, saldın məni qırx arşın quyunun dibinə.

Əlləri carda qaldı.

Əlini ağdan qaraya vurmur.

Ərindən qısqanmayan arvad toyuqdan da ağılsızdır.

Əsil ovçular ovu bərədə vururlar.

Əlin uzundur, öz cibinə sal.

Ərə getmək-qiyamət köynəyi geyməkdir.

Ərdəbil bir şəhərdir, hər kəs öz vəkilidir.

F

Faraş qoyunun faraş quzusu olar.
Fürsət qanadlı quşdur, buraxsan, tutmaq olmaz.

G

Günortadan sonra düşən gün adamı qızdırmas.
Güllə qorxağa dəyər.
Gəzməyən gəzə bilməz, gəzəyən dözə bilməz.
Gözləməkdən gözümün kökü saraldı.
Görülən işdən gül iyi gələr.
Gah nala vurur, gah mixa.
Getmə gözümdən, gedərəm özümdən.
Güllə yarası sağalar, dil yarası sağalmaz.
Gəzəyən it saxlayanın bir təknə kütü olmalıdır.
Gözün aydın olsun, pişiyimiz oğlan doğub.
Gündə bir söz eşitməsən, qulağın uzanar.
Güllə yarası sağalar, dil yarası yox.
Gəlin gəlin olmaz, düşdüyü yer gəlin olar.
Gəl, məni gör, dərdimdən Öl.
Gəzdim dağı, aranı, cənnət gördüm buranı.
Gen qaz, dərin qaz, özün düşəcəksən.
Günümüz göy əskiyyət büküb.
Gəl lənət şeytana de, daşı ətəyindən tök.
Gözün aydın olsun.
Gəlmək qonaqla, yola salmaq ev yiyəsi ilədir.
Gözünün yaşı əlində idi.
Göydən gələn minbir bəlanın hamısı onu tapır.
Gedənin dalınca danışmaq kişi xasiyyəti deyil.
Göz namərd olar, qol mərd.
Göz görə-görə özünü uçuruma atır.
Gözəlin üzündə plov yemirlər.
Gen dünyani mənə dar eyləyib.
Gicirtkanı elə qoparın ki, əlinizi dalamasın.
Görək, kim qabağa düşüb, yola nərdivan salacaq.
Gərək, suyu dəhnədən bağlayasan ki, arxlar həmişə dolu olsun.

Gəlinin ayağı, qohumun dayağı.
Gözündən tük də yayınmaz.
Gözlərindən yaşı daşlanır.

H

Hər parıldayan qızıl deyil.
Haynan gələn-vaynan gedər.
Hoha var, dağdan endirər, hoha var, dağa qaldırar.
Hər şey vədəyə baxsa da, vədə heç şeyə baxmaz.
Hacdan gələn mənəm, xəbər verən siz.
Hədəri sualın hüdürü cavabı olar.
Heç kəs mənə «gözün üstdə qaşın var»— deməyib.
Hər şeyin təzəsi, dostun köhnəsi.
Hər kəsin qızı var, qızdırması əksik olmaz.
Hamam suyu ilə özünə dost tutur.
Hər keçənin gündüzü var.
Hər kəs soyuq qapıya ayaq basmaz.
Haqq söz acı olur.
Hər şey naziklikdən sınsa, insan yoğunluğundan sınar.
Heç kəsin öz malı özünə şirindir.
Heç kim isti ocaqdan ayağını çəkməz.
Həqiqətdən güclü qüvvə yoxdur.
Hər kəs saldığı yerdə oturar.
Hər anqırana axur çəksən, gedib çıxar İsfahana.
Haçan səni iki baş, dörd ayaq eyləyəcəyik?
Həmişə yaz əkinçi, qış dilənçidir.
Hal və xasiyyətini bilmədiyin atın dalına addama.
Heç bir zaman şahla naxırçının sözü düz gəlməz, suları bir
yerdən axmaz.
Hərgah pulun vəfası olsayıdı, əldən ələ keçməzdı.
Hər bir igid öz torpağında daha güclü olur.
Hövsələmizi bir tikə, çörəyimizi zəhər eyləmə.
Hökumətlə hökumətlik etmək olmaz.
Hardan incələr, ordan üzülər.
Heç kəsin kölgəsində dolanma.

Heç bir vaxt qoltuğa girmə.
Həm dayımız evinə gedərik, həm də dayçamızı öyrədərik.
Hər şeyə bir quşqun qoyur.
Hər işdən bir hoqqa çıxarır.
Hər sözün, hər nöqtənin məqamı var.

X

Xəcalətindən köynək-köynək ət tökür.
Xoruz çırpınsa, bir çəngə tükdür, dəvə silkinsə, xoruza yükdür.
Xoruzun quyruğu görünür.
Xəmir yeyənin fağırı olmaz.
Xəmir çox su götürər.
Xəcalətindən az qalıram, partlayım.
Xata olub, Araz çayı bir zaman bir salım duz aparıbdır.
Xalam da cicim kimi, onlar da bizim kimi.

İ

İnsan paxıl olmasa, heyvanı damğalamazlar.
İnsan hər gün təzə bir söz eşitməsə, qulağı kar olar.
İki qoçun başı bir qazanda qaynamaz.
İtdən çox çarıq oğurlayan olmaz, amma həmişə ayaqları yalındır.
İgid odur ki, bərkdə dayana.
İnsan bilmədiyinin düşmənidir.
İgid yixdiğini gəzməz.
İlan vuran ala çatıdan qorxar.
İgid var ki, igidlərin naxışıdır.
İgid var ki, çox yaşasa, yaxşıdır,
İsti ocaqdan heç kim ayağını çəkməz.
İt yiyəsi itdən ayıq olmalıdır.
İstəyir, bir əli ilə iki qarpız tutsun.
İtin yalı artıq olanda yiyəsinə mırıldar.
İlan torpaq yalamaqdan doymaz.
İnsan həmdəmsiz olanda dərdi artar.

İt itin ayağını basmaz.
İslanmışın yağışdan qorxusu yoxdur.
İki yana baxan çəp olar.
İki tərəfə baxan çəş qalar.
İyidin başı qalda gərək.
İnsaf dinin yarısıdır.
İtlə yoldaş ol, çomağını əlindən yerə qoyma.
İlan ulduz görməsə, ölməz.
İgidin ilki qız gərək, o da qara yer payı.
İlandan söhbət düşəndə deyərlər: xalasına lənət, harada isə ziyanlıq eylədi.
İnsanın ölümü sərçə ölümündən urvatsızdır.
İti görüm, qurdu görüm, səni görməyim.
İndi də su yollarında danışırsan.
İşin suda düdü, suya düdü.
İndi də başın başmağına, başmağın da təpənə dəysin.
İstədim ağzin da sevinsin, özün də.
İgid atın təriflər, qurumsaq da arvadın.
İki əli çolaq olsun ki, bir başı dolandırı bilməyəcək.
İlan ilanlığı ilə torpağı qənaətlə yalayır.
İnsan yaman bic olur.
İndi kəsək daşdan ağır olubdur.
İkisinin də xoruzunu verəcəyəm qoltuğuna.
İki adamın arasında olan sözdən şeytan da baş çıxarmaz.
İtmiş şey nə qədər ağrıdırsa, tapılanda o qədər ləzzət verir.
İsti otaqdən kim qaçar.
İpo-sapa yatmir.
İş adam başına gələr.
İş başdan aşmişdi.
İşdən göz açmaq olmurdu.
İstəyir, hamı işdə olan kimi qabiq qoysun.
İtlə pişik kimi yola gedir.

K

Kim eşşək olar, biz də ona palan olarıq.

Kişi tüpürdüyünyü yalamaz.
Köhnə şəhərdə təzə nırx qoyma.
Könlü balıq istəyənin ayağı suda olmalıdır.
Kor nə istər iki göz; biri əyri, biri düz.
Kişisiz ev suyu sovulmuş dəyirmana oxşayır.
Keçəl dərman tapsa, öz başına sürtər.
Kabab qanlı, igid canlı gərək.
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.
Könül birləşdirən rəhmətlik, qəlb sindiran lənətlikdir.
Küsülü getmək arvad peşəsidir.
Keçəlin dərdi-başı, bir qazan ayran aşı.
Kar könlündəkini anlar.
Köhnə palan içi tökür.
Kənddə tazı az idi, biri də böyürdən çıxdı.
Kim istər ki, isti ocaqdan ayağını çəksin.
Kəsik baş söyləməz olar.
Kor atlanar, obasın çapar.
«Kiş» deyirsən, getmir, vurursan, qılçası sinir.
Könül sevən göyçək olar.
Keçənə güzəşt deyiblər.
Kişinin bir üzü, bir dili olar.
Keçinin buynuzu gicisəndə çobanın çomağına sürtüşər.
Kişi basdığını kəsməz.
Katdanı gör, kəndi çap.
Külü də hardan götürməyin əhəmiyyəti var.
Kişi çöl quşudur.
Kələfi dolaşdırın, dükcəni düyun salan sənsən.
Keçmə bu törpü dəyməmişin hüt-hütlüyündən.
Katta olma, başın ağrısın.
Kişi evin sütunudur.
Köçdən azmış qarıya nə olsa, haqdır.

Q

Qaradan artıq rəng yoxdur.
Qonşunun toyuğu sənə çəqqal donunda görünər.

Qalan işə qar yağar.
Qonşuya umud olan şamsız qalar.
Qaz vur, qazan doldur.
Qazanlar örtülü qaynayar.
Qar yağıb ayaq üşüməkdən ötrü.
Qız ağaççı, qoz ağaççı, hər ötən bir salba atar.
Qorxaq adam faydalı iş görə bilməz.
Qorxaq adamın həqiqi dostu olmaz.
Qorxaq kişi ailəsini də satar, vətənini də.
Qapını möhkəm bağla, qonşunu oğru tutma.
Qurunun oduna yaşı da yandırır.
Qan batırانın qanı batar.
Qazanc quduyub, mayanı yedi.
Quru süfrəyə dua eyləməzlər.
Qonaq ev yiyesinin bülbülür, harada qoysa, orada
oxu-malıdır.

Qurban olsun zərgara, onu saldı pərgara.
Qorxan gözə çöp düşər.
Qırqovul girib kola, deyir bəs, quyruğu görünmür.
Qınından çıxıb, qınını bəyənmir.
Qaraya ağ, güneyə quzey demək olmaz.
Qurudu əzərik, ona da dözərik.
Qazan altdan köz, adam altdan söz.
Qonşuya arxayıń olan şamsız yatar.
Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq.
Qoyunu qoyun ayağından, keçini keçi ayağından.
Qorxunun cana faydası yoxdur.
Qurdan qorxan qoyun saxlamaz.
Qarin süfrə deyil, hər yerdə açasan.
Qonaq qonağı istəməz, ev yiyesi heç birini.
Qarğı, məndə qoz var.
Qaradan artıq rəng olmaz.
Qəribi bu yerdə ağlamaq tutur.
Qozbeli qəbir düzəldər.
Qaranlıq gecə çirkin qadının misalıdır.

Qarnımda qurbağa yoxdu ki, danişanda hıqqana-hıqqana qalım.

Qocalanı öküz otarmağa göndərmək lazımdır.

Qara sudan qaymaq tutan, quru daşdan su çıxardan arvaddır.

Qaz kimi boğazını uzatma.

Qarğı qarıldadı, mükafat aldı, bülbül cəh-cəh vurdu kə-narda qaldı.

Qoy mənim xoruzumun səsi özgə damının üstündən gəl-sin.

Qalmaqlı olan evdə xeyir-bərəkət, giley-güzar olan kül-fətdə sədaqət olmaz.

Qara daşa naħaq qan sürtüb ləkələmə.

Qarnı doymayan yerdə acliğini bildirməz.

Qırğı olmağa çalışsan, sərcə yerində qalarsan.

Qırıldamaqda sağsağanı keçmişən.

Qulağı, elə bil, dari dənləyir.

Quru sözlə bir söz çıxmaz.

Quru namus keçib xirdəyimə.

Qorxuram, dişində şirə qala.

Qanımızı satin aldı.

Qərib itsən, qıvrıl, yat.

Qəbrim üstdə şam yandırmayacaq ki?!

Qar yağıb ki, ayaq üşütsün.

Qalsan, evindir, getsən, yolundur.

Qurd kimi kolda gizlənib, güllə atmaq kişinin nişanəsi deyil.

Qaratikan olub, girib aralığa.

L

Lalın dilini anası bilər.

Lənət pozana, rəhmət düzənə.

Loxma ki var – boğmadır.

Lap arxayı ol, üzərin buz kimi olsun!

Lənət sənə gəlsin, kor şeytan.

Lənət şərə.

M

Mən deyirəm-fədəm dəmə, sən deyirsən – damdan-dama.
Müdara lazım idi, mən də elə eylədim.
Mən sənin dabbaqda gönüñə bələdəm.
Meymunun su boğazına çıxanda balasını ayağının altına
salar.

«Mış-mış» -deyincə Mustafa de, qurtarsın.
Məhəbbətə xəyanət olmaz.
Meşə çiçəyinin balı, güney otunun yağı can dərmanındır.
Meşədə armudun yaxşısını həmişə ayı yeyər.
Məsləhətli don gen olar.
Mən neynirəm qızıl teşti, içinə qan quşam.
Mən papaq deyiləm ki, başdan-başa qoyulam.
Mal iyəsinə oxşar.
Molla gəlmışkən ölen ölsün.
Meşə çapqalsız olmaz.
Murdar şey açıqda qaldıqca iy verər.
Mismiriğini elə sallamışan, güya yeddi yetimlə yurdda
qalmışan.
Mən həcət dedim, höcət demədim.
Mənim ağızım aşa çatanda başım daşa dəyib.
Mən öldüyüm günü bilmirəm.
Mətahı xırıd olduğundan, şadlığından şitlik eyləyir.
Məni sinəmdən oxlayıblar.
Mən ondan bir yeyib, beş götürmüşəm.
Məhəbbətə güc ola bilməz.
Mərdimazarı axtarmaqla deyil, rast gəlməklədir.
Mən odla su arasında qalmışam.
«Mənəm-mənəm» deyənin axırı olmaz.
Milçək boyda bir işi fil böyüklüyündə göstərir.
Maşallah, səni şaqqalasalar, üç mənim kimi adam çıxar.
Mən dəvəsi olmuş ərəbəm, hara çəksəniz, gedəcəm.
Məni kəlləpaşa kimi ütdün.
Mən köynək-köynək ət tökürem.
Mənim axırımı it axırından betər eylədin.

Mərt çıxdı, dərd çıxdı.
Mənə qıl əyirdir, darayı toxudur.
Mənim qoruğuma quş səkməz, obama oğru girməz.

N

Nə dəvə gördüm, nə də qığını.
Nə olar, qurut əzərik, ona da dözərik.
Nə allahdan qorxursan, nə böyükdən həya eyləyirsən.
Namusla əkilməyən yerdə taxıl bitməz.
Nə dost tanır, nə düşmən.
Nə yardan doyur, nə əldən qoyur.
Naxırçı qızının könlü naxır əppəyi istər.
Naxırı itirib, ala dana axtarırsan.
Nə yemisən, turşulu şorba.
Nəqdini qoyub, nisyə dalınca qaçar.
Nadan dostdan bilici düşmən yaxşıdır.
Nə tez bərəmum kimi yumuşaldın.
Nə üçün köhnə palan içi tökürsən.
Nərdivan qoyub, göyə çıxsalar da, bacarmazlar.
Nə üçün haqqın üzünü palçıqlayırsan?

O

Olan olmuş, torba dolmuş.
Ögrü elə çığırdı ki, doğru küncə qısıldı.
Oğul, qız düşmən toxmağıdır.
Oddan kül törər.
Ovu bərədə vurmaq lazımdır.
Oxumamış adam kor kimidir.
Ot kökü üstə bitər.
O, yixan evi fələk də gəlsə, tikə bilməz.
Onu buyurur bitməz işə, adını da qoyur «yarıtmaz».
Oxun atıb, yayın gizləyir.
Ona göz verdi, işiq vermədi.
Öğurluq it peşəsidir.
Oğlanın əli qıza dəyəndən sonra, haram ətə dönür.

Ona nə vermisən, ala bilmirsən?
Oyuna girən axıra kimi oynamalıdır.
Onların ipləri üstünə odun yiğmaq olmaz.
O necə bağdır ki, xarı olmasın.
Onun dişləri bağırsaqlarını kəsir.
Ovqatına soğan doğrama.
Oğul doğmuşam ha, oğul doğmuşam, bir əsrin
böyüklüyündə, özü də ilan-qurbağaya oxşayır.
O qədər ariqdir ki, sümüklərini sanamaq olar.
O, dördböyrək oğlandır.
Onun hərdən soncuqlamağı var: arabir gərək təpik atsın.
Oğlan evlənəndə, qız ərə gedəndə gözü ayağının altını
görmür.

Ö

Örkən nə qədər uzun olsa, doğanaqdan keçər.
Ölənlə ölmək olmaz.
Özgə atına minən tez düşər.
Özü yixilan ağlamaz.
Özgələrinin çaldığı havayla oynayanların başı tez gicəllənər.
Özgə buzovu bağlayanın çatısı əlində qalar.
Ölünün vəsiyyəti yanınca gedər.
Öküz vurub dizimə, ağlim gəlib özümə.
Ölülər elə bilir ki, dirilər halva yeyir.
Ölüm qaşla göz arasındadır.
Özünü dostdan gözlə, düşmənlə bacarmaq asandır.
Ölmüş eşşəyin nalını sökür.
Öküz inildəməkdən qarnı curuldayır.
Öz ağından özgəyə don biçir.
Övlad ata-ananı düşmən qapısına aparar.
Ölmüşəm, məni yerdən götür.
Özgələrə gələndə mərhəmət çuvalının ağızını açır, mənə
gələndə nifrət dağarcığını...
Özünü arpa ilə ikili, buğda ilə bir yarım satma.
Özünü gözə soxur.
Öz köcümü özüm sürə bilərəm.

Özün özünə, «külü güzünə» eyləmisən.
Övladsız süfrənin nə ləzzəti.
Öldü var, döndü yoxdur.
Öz daşım, öz divarım var.

P

Papağı keçi dərisindən, xəbəri yoxdu gerisindən.
Pulunu ver qoyuna, özünü sal oyuna.
Papağını tovla, vaxt-vədə gəlib çatacaq.
Pulla açılan yol qılıncla açılmaz.
Pislikdə adım çıxınca, gözün çıxsın.
Papağı isti-soyuq üçün yox, namus üçün qoyurlar.
Pay, payı döyə-döyə çıxardar.
Pul sikkədən, insan hörmətdən düşüb.
Pis atıcı deyil, düz hədəfə vurur.

S

Son peşmançılıq fayda verməz.
Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.
Sən saydığın qoy dursun, gör fələk nə sayır.
Salavat gücə bağlıdır.
Sən daş qoyan yerə mən baş qoyaram.
Saman altdan su yeridən zəhərli ilandı...
Sağ gözdən sol gözə xeyir yoxdur.
Sən razı, mən razı; nə qələt eyləyir molla, qazi.
Səhəri bərkət, günortanı tərkit.
Sən gərək yeddi il qanqal otlaysan ki, ağzin dəvə ağızına
oxşasın.
Su dama-dama daşı da dələr.
Su sənəyi suda sınar.
Sahibkar olmayan mal qədrini nə bilər.
Səndən hərəkət, məndən bərəkət.
Soruşa-soruşa dünyanın o başına getmək olar.
Sizin kölgəniz bizim üstümüzdən əskik olmasın.
Sifətindən, elə bil, zəhər töküür.

Sağ əlin mənim başıma olsun.

Sənin nə vecinə; söyən-döyən ərin yox, yel aparan evin yox.

Susuzluqdan ürəyim od tutub yanır.

Söz sözü gətirər.

Sən öyrənmisən aranda tut, dağda qurut yeməyə.

Sənin kimilərinə zurna ilə də qandırmaq çətindir.

Südünü göyə sığadı.

Sən girən kol deyil.

Sənin sözündən belə çıxır ki, mən tərəzidə qalmış boyun
ətiyəm?!

Sən allah, daha az danış, qulaqlarım döyənək oldu.

Sözünü ağızında qoydular.

Sənin sözün o qədər acidir ki, hər birini, ancaq bir pud bal
ilə yemək olar.

Soğanın adı bir olan kimi, arvadın da adı birdir.

Sən lap ağı eyləmisən.

Sən çomağını götür, suçlu suçunu biləcək.

Südlüaş yaxşı şeydir; dəm sizdə ola, dəm bizzə.

Sağ əlimlə vurub, sol əlimlə yaralamışam.

Sən gördüğün meşələrin hamısını doğrayıb, gürək
qayırlılar.

Sözünün arasında əzizlərin dursun.

Sən yalı artıq düşmüş, qudurmuş it kimi ölməlisən.

Sənin mortalının göydə nə işi var ki, yerə düşəndə
part-la-sın.

Səndə günah yoxdur, günü suya veribsən.

Sözdür də, qoruğu yox, qaytağı yox.

Ş

Şər deməsən, xeyir gəlməz.

Şərti şumda kəsək, xırmando yabalaşmayaq.

Şeytana papaq tikir, təpəsini də deşik qoyur.

Şirin dilin olmasayıdı, qarğa-quzğun səni çoxdan yemişdi.

Şura hökuməti dovşanı araba ilə tutur.

Şadlığından şitlik edir.

Şüşə sınanda xeyirdir.

T

Tənbəl öküz kimi işə-güçə yaramır.

Toba toxluqdan, üz-göz yoxluqdandır.

Tutulmamış oğruyam, mən hamıdan doğruyam.

Tez qızan tez soyuyar.

Tək əldən səs çıxmaz.

Torpağın üzü soyuqdur.

Tez banlayan çolpadan fərli xoruz çıxmaz.

Taylı, tayıni tapmasa, günü ah-vayla keçər.

Tutar qatiq, tutmaz süd.

Tar kökdə olsa, qulağını burmazlar.

Toyuq banladı, başını kəs, arvad danışdı, dilini kəs.

Tənbəl işdən qaçar.

Tatın gəlişi, kürdün görüşü.

Torpaq deyir: «-Öldür məni, dirildim səni!».

Tərəkəmə qazanar, tat yeyər, eşşək qazanar, at yeyər.

Tərəkəmənin iti də doğar olmalıdır.

Toyda oynamazsan, vayda ağlamazsan.

Turpun qalınlığından seyrəkliyi yaxşıdır.

Tez evlənən zərər çəkməz.

Tələsən uduzar, gecikən döyüllər.

Tamarzıdan kəsib, dadanmışa verir.

Təzə bardaq suyu şirin olar.

Tovuz quşu kimi hər yerimə baxanda fərəhlənirəm,
ayaq-larımı görəndə xəcalət çəkirəm.

Tək ağaç nə qədər qol-budaqlı olsa da, güclü küləyə tab
gətirə bilməz.

Tək övladının ürəyində yağı olmaz.

Təkklik yaman şeydir.

Təkliyin daşını atmaq lazımdır.

Tüstü kötükdən çıxar.

U

Utanmasan, oynamağa nə var ki...
Ulu sözünə baxmayan ulaya-ulaya qalar.
Uşağıñ əziz, tərbiyəsi ondan əziz.
Uzun adamin ağlı topuğunda olar.
Uyuşar, qatıq yeyərik, uyuşmaz, südümüz-süddür.
Ustadına kəm baxanın gözlərinə qan damar.
Uşaq səsi gəlməyən evə Əzrayıl tez-tez gələr.
Uşaq evin işığıdır.
Utananın oğlu olmaz.
Uşağı deyərlər: «Nənə pıxı, xala xıxı».
Uşaq ərköyüñ olanda peşmançılığını valideyn çəkər.

Ü

Ürkütməsən , sanamaq olmur.
Üzük qaşı ilə tanınar.
Ürəyindən qara qanlar axır.
Üzüm ayağının altına.
Üzünə bir çuval dari töksən, biri yerə düşməz.
Üzünün suyu töküldü.
Üç aya dovşan dərisi də dözər.
Ürək yananda nəfəs əvəzinə, alov çıxır.
Ürəkdən ürəyə yol var.
Üz verəndə astar istəyir.
Ürək şəadət verməsə, dil açılmaz.

V

Vaxtsız qonaq kisəsindən yeyər.
Vəfali dost qardaşdan irəlidir.
Vuran oğul atasına gənəşməz.
Varlıya «bəli», yoxsula «dəli» deyirlər.
Varını verən utanmaz.
Vaxtında səpilən toxumdan dürr bitər.
Vaxtsız xoruz kimi banlamaq istəyir.
Vuraq özümüzü çaya, nə olar, olar; gələr-gətirər, gedər-aparar.

Varımdan yox oldum.

Y

Yüz dərənin suyunu bir yerə qatır.
Yel vurub, yengələr oynayır.
Yeməmisən qaz ətini, görməmisən ləzzətini.
Yaman günün ömrü az olar.
Yüz gün yaraq, bir gün gərək.
Yuxarı tüpürəndə biğ, aşağı tüpürəndə saqqal.
Yetimin ağızı aşa çatanda başı daşa çatar.
Yel əsməklə qayadan nə apara bilər.
Yüz fikir bir borcu ödəməz.
Yuxarı qalxanın havasından, aşağı düşənin nalasından
al-lah saxlasın.
Yüz acını yeyərlər, bir şirinin xətrinə.
Yağmadı yağış, bitmədi qamış.
Yoxdan allah da bezardır.
Yay var, qış var, nə tələsik iş var.
Yaz əkinçi, qış dilənçi.
Yüyürən yixılmağa baxmaz.
Yüyürək at özünə qamçı vurdurmaz.
Yuyulmamış qaşiq kimi ortalığa girmə.
Yaxşı yoldaş, sədaqətli dost qardaşdan artıqdır.
Yabının arpası çox düşəndə şillaq atr.
Yoxsulluğun üzü qara olsun.
Yarı özün gör, özün danış, ev yıخار ara sözü.
Yixılan ağaca balta vuran çox olar.
Yiyə gözü-həkim gözü, özgə gözü-töküm gözü.
Yoldan çıxana yol qənim olar.
Yara nə qədər dərin olsa, ağrısı bir o qədər çox olar.
Yol böyüyündür.
Yaman yerdə axşamladıq.
Yüz dərənin başını bir tap kəsər.
Yer bərk olanda öküzdən görər.
Yük əyməsə, daş qəribliyə düşməz.

Yanan yerdə ot bitməz.

YamanNEYənin olsun, yaman deyənin olmasın.

Yolun altı ilə gəlmisənsə, üstü ilə qayıt.

Yaxşı kişinin dal ətəyini kəsib, qabaq ətəyinə yamayasan.

Yerində sayanların ayağı qabar olur.

Yuxarıdakı su içər, aşağıdakı and içər.

Yemək yeməkdir, onu da çeynəyib udmaq lazımdır.

Yaman günün ömrü güney qarı kimi tez əriyər.

Yaxşı döyülməyən düyüdən əla plov olmaz.

Yüz gün toyuq olub, onun onun-bunun qabağında
yas-lanmaqdansa, bir gün xoruz olub, qanad çalmaq, bərkdən
banlamaq yaxşıdır.

Yola bir nərdivan sal, gödəlsin.

Yumurta deyiləm ki, yerə düşən kimi sınam.

Yumurtası tərs gəlmış toyuq kimi bir yerdə otura bilmir.

Yaxşılığı bilməyən, pisliyi də bilməz.

Yediyimi-içdiyimi irin-qan eylədi.

Yaxşı ilə pisi əlinin içi kimi tanıyor.

Yüz qız tapmaq asan, bir ana tapmaq çətindir.

Yorulmuş at kimi üzə durdu.

Yabı cinsidir, nə qədər tumarlayırsan, tumarla, axırda, təpik
atacaqdır.

Yenə qaş-qabağı yerlə gedir.

Yaxşı dostu bərk ayaqda sına.

Yuxarı qalxanda aşağı düşəcəyini unutma.

Yuyulmamış qaşiq kimi ortalığa girmə.

Yuxa qulağı sulamaq lazıim deyil.

Z

Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.

Zəmanə sənə saz deyil, sən zəmanəyə saz ol.

DEYİMLƏR

DEYİMLƏR

İş görəndə kəsici alətlər (balta, dəhrə, bıçaq, qayçı, kərki, bıçqı) küt olsa, deyərlər:

– Bu da mənnən ağız istiyir, e!

Toy məclisində zurnaçılar kəsə-kəsə çalsalar, həm oyna-yanlar, həm də tamaşa edənlər yer-yerdən deyərlər:

– Genə, bunların qara sancısı tutub!

Uşaq təzə-təzə ayaqüstdə duranda deyərlər:

– Duran, duran duralı,
Əmiralı, Piralı...

Atası səfərdə olan körpəyə deyərlər:

– Sağ əyağıı sappa götür, görüm atan haçan gələcək?
(Uşaq sap ayağını qaldırar).

Sonra deyərlər:

– Sol əyağıı sappa götür, görüm atan haçan gələcək?
(Uşaq sol ayağını qaldırar).

Uşaqdan pay istəyərlər: uşaq pay verəndə əli yuxarı qal-dı-rib deyərlər:

– Boyun ha, bir belə! Boyun ha bir belə! Boyun ha, bu xarta!

Bir adam işi yarımcıq görəndə, daha doğrusu, yarıt-ma-yanda deyərlər:

– Bah, bah, Zərqələmin çustu var,
Altı yoxdu, üstü var...

Bir adam boş-boş çərənliyəndə deyərlər:

– Bu, çərənliyəndə adamın içi çəkilir...

Bir qızı sevdiyi oğlandan döndərmək mümkün olmayan-da deyərlər:

– Görünür, oğlan kızın saqqızını oğurluyub...

Bir şeydən iyrənəndə deyərlər:

– Az qaldı, ödüm-bağırsağım ağızından gəlsin...

Təzə evlənənlərin ilkini qız olanda deyərlər:

– İyidin ilkini qız olar, qara yerinən düz olar!

Qışın cilləsində, qarlı-boranlı gündə qız doğularsa, de-yər-lər:

– Keçi, başaa qar yağsin!

Bir kişinin arvadı deyingən olarsa, hər sözünə üçqat ca-vab qaytararsa, deyərlər:

– Arvadı dizinin üstündə kişiyyə duz yaladır...

Bir adam o birisini qəzəbləndirəndə deyərlər:

– Aşı, sənin də öpkən yellənməsin!..

Bir adam ağır yataqdan qalxandan sonra, onun halını so-ruşanda deyərlər:

– Heç soruşma, gedib, o dünyani görüb qayıtdım...

Bir adam işin çoxluğundan bezib şikayətlənər:

«– Başımı itirmişəm...» ona cavab verib deyərlər:

– Səndə o «baş» yox idi, itsin, gör itən nə imiş?

Bir adam heç bir işə yaramayanda, kimsəyə fayda ver-mə-yəndə deyərlər:

– Sənnən heç gör it də xeyir görməz!

Bir adam sözə baxmayanda, yaxud iş görən zaman ləng tərpənəndə deyərlər:

– Ərindiyindən erməniyə «dayı» deyir...

Bir adamın başı bərk qarışiq olanda deyərlər:

– Başımın tükü ayağıma salama gəlir...

Bir adam səhər tezdən, alatoranlıqda oyanıb ayağa qal-xarsa, deyərlər:

– Sən nə tülküdurmazdan qalxmışan?

Bir adam səhər tezdən durub, işini görərək qayıdarsa, de-yələr:

– Bu, xoruz bannamamışdan yeddi xaraba kənd addayıb qayıdıbdır...

Bir adamı iş dalınca göndərələr, yaritmaya, gəlib nağıl da-nışa, onda deyərlər:

– Xalx gedib qaxinan-qoz gətirər, bu da gedib, bir da-ğar-cıq söz gətirib...

Bir adam pis xəbər gətirəndə deyərlər:

– Bu da bizə dombalan xəbəri gətirib...

Bir kişinin ilk övladı qız olanda deyərlər:

– Bu, qar xirmənli, qız sonuludu...

Bir uşaq deyilən sözə tez və ağıllı cavab verərsə, deyərlər:

– Ağzı cəfadər, balam,

Hər şeydən xəbərdar, balam!

Qızı ərə vermək istəyəndə deyərlər:

– Nə qırğa qız ver, nə qıraqdan qız al!

Bir adam xətadan sovuşanda deyərlər:

– Məndən ötdü, qardaşımı dəydi,—ordan da gedib, saman çuvalına dəydi...

Bir qocaya toxraqlıq vermək üçün deyərlər:

– Qocalığını heç vaxt boynuna alma!
Qoca isə belə cavab verər:
– Qocalığımı boynuma almırıam, e, qocalıq minib mənim
boynuma...

Bir adama ona aid olmayan iş barədə müraciət edənlərə
deyərlər:

– Qatırı itən də maa gaaSıır, atı itən də...

Bir adam iş görməkdə aciz olanda deyərlər:

– Səni verənin əli birişsin.

Araqarışdırın, sözgəzdirən arvadlar barəsində deyərlər:

– Bu arvad qırx qazanın çalasıdı...

Bir adamdan şübhələnəndə deyərlər:

– İrədd eşşəyin irədidi, fel gəlin felidi...

Dərrakəli uşaq barəsində deyərlər:

– Azca yaşı var, bolluca başı...

Aşı yaxşı süzə bilməyən avadlar barəsində deyərlər:

– Arvad var, arpadan aş bişirər, arvad var, düyüdən daş
bişirər.

Bütün günü evdən eşiyə çıxmayan uşaqlar barədə
de-yər-lər:

– Ay bala, səni qurd yesin!..

Uşaq isə cavab verər:

– Evdən bayırı çıxsan, üç dəfə yesin!..

Özü hiyləgər, biçimdən biçimə keçən adam barəsində
de-yər-lər:

– Bu adam çox həlləm-qəlləm adamdı.

Ər-arvad bir-biri ilə yola getməyib, hər gün dava-dalaş sa-landa deyərlər:

– Bunnar da itinnən pişik kimi yola gedirlər...

At axsayanda deyərlər:

– Atın əyağı mixa düşüb...

Bir adamın eşşeyini qurd yeyəndə deyərlər:

– Qurd murdar heyvanın qulağının dibində olar...

Bir adamın eşşeyi soyuqlayıb öləndə deyərlər:

– Yazığın heyvanı çərrəyib öldü...

Eşşək yük aparanda yavaş-yavaş yerisə, deyərlər:

– A çu, e, saa saqqav dəysin!..

– A çu, e, saa çər dəysin!..

İnəyin südü azalanda deyərlər:

– İnəy südün əvdirir...

Küyər olmamış balalayan çəpişə deyərlər:

– Çəpiş bizək doğub...

Qoyun quzusuna yaxın gəlməyəndə deyərlər:

– Qoyun quzusunu almır...

Yumurtlama vaxtı çox qaqqıldayan toyuğa deyərlər:

– Toyuğun yumurtası tərs gəlib...

Orda-burda (hindən qıraqda) yumurtlayan toyuğa deyərlər:

– Toyuq yumurtasın azdırır...

Toyuq yumurtadan kəsilib, yatanda deyərlər:

– Toyuq kürt yatır...

– Toyuq kürt düşüb...

Bir adama gərəksiz pay veriləndə deyərlər:
– Tatı tamarzı görüb, qarpız qabığından pay verir...

ACILAMALAR

Arvad kimi nə hırıldayırsan?
Altıaylıqsan, hövsələn olsun da!
Ay qız, mən sənin başını qırxdırıb, eşşeyə mindirəm.
Ay üzü bəzək, içi təzək xanım!
Ay qulağı sallaq, kar donuz!
Başından yekə danışma, ay döyələk baş!
Başından böyük qələt eyləmə.
Bırınlı-qulaqlı heyvansan!
Dişi pişik kimi nə miyoldayırsan?
Donuz kimi hər yerə dürtülmə.
Hürüt-hürüt üzümə nəyə baxırsan?
Eşşəktəki nə anqırırsan?
Gəlib, dərinə qılçıqlı saman təpərəm?
Gözünü niyə bərəldirsən?
Gözün niyə kəlləə çıxıb.
Get, özünü bir dərədə bog-öldür, görən olmasın.
Get, anqır, tayıni tap.
Gəlib, səni əzərəm, dəyirman daşı altında əzilən kimi
əzi-lərsən.
Gic qoyun kimi gözlərini nə döyürsən?
Goykür qatır kimi şillağa qalxma!
Get eşşək kimi küllükdə ağna!
İt kimi nə hürürsən?
İt küçüyü kimi nə zingildəyirdən?
İlan kimi nə dil tökürsən?
İt özünsən, qurdu mənə göstərirəsən?
İştahın nə aparır?
İt kimi çəmkirib, yan-yörəni dalama.
Qancıq eşşək kimi nə gəvşeyirəsən?

Qoyun təki gözlərini nə döyürsən?
Qarğa kimi qarıldama.
Qaban kimi xoruldayırsan.
Qurğuşun kimi yappanıb yerə.
Qurddan törəyən qurd olar da.
Qarnına qor dolub?
Qart köpək kimi nə mırıldayırsan?
Qarğa kimi nə qırıldıyırsan?
Mal kimi nə dayanıb, mat-mat üzümə baxırsan?
Mənimlə qoz-qoz oynama!
Özünü tülükü faqqılığına qoyma.
Öz küçüyümsən, kimə kişgirsəm, üstünə atılacaqsan?
Sənin göndərdiyin pay başaa dəysin, gəl apar.
Sənin elədiyin yaxşılıx kəlaa dəysin.
Sənin adın heç it dəftərində də yoxdu.
Sənin kəfənin çoxdan saralıb.
Şadlığına niyə şıllaq atırsan?
Təkə gözünü Ülkərə tikən kimi nə baxırsan?
Tüksüz-tüksüz üstümə nə xoruzdanırsan?
Zəvzəyin biri zəvzək, nə çox zəvzəyırsən?
Üzün çaylaq daşından sürtükdür.
Vaxtsız beçə kimi nə banlayırsan?
Yurdda qalmış qancıq kimi nə uluyursan?
Yekə-yekə nə danışırsan?
Yan-yörəni ayqır kimi qapırsan.
Yaman qırdı-qaçıdı adamsan.
Elə vuraram, it səsi verərsən.
Elə vuraram, küçük kimi zingildəyərsən.
Gəlib, səni parça-parça edəcəm.
Gəlib, sənin dilini çəkib dibindən çıxarram, it səsi
çıxa-rar-san.
Gəlib, qol-qıcıını qırıb, qarnıa dolduraram.
Gəlib, səni baltaynan çaparam.
Gəlib, cücə boğazı kimi hülqumun üzərəm.
Gəlib, ilan başı kimi başın əzərəm.

Gəlib, səni əyağının altına salaram, dəli inək bızovı
əyaq-layan kimi əyaqlayaram.

Gəlib, dərinə saman təpəcəyəm.

Cini qəmişə yiğan kimi, əl-əyağını bir yerə bükərəm.

Sənə elə bir zinqrov qoşaram ki, səsi ərş-i-fələkdən gələr.

ALQIŞLAR, DUALAR-DİLƏKLƏR

Səni görüm...

- Ağgülü olasan!
- Neynim-neynəmiyim demiyəsən!
- Daş qoyub, qızıl götürəsən!
- Cörəyin bişmiş, suyun gəlmış olsun!
- Ağ günün ağara qalsın.
- Azar-bezar görməyəsən.
- Ömrün uzun olsun.
- Bay olasan.
- Balan mələr qalmasın.
- Başın-dişin ağrımاسın.
- Başın ərşə dayansın.
- Xətadan-bələdan uzaq olasan.
- Boynun buruq görməsin.
- Varın başından aşib-daşın.
- Qada-bəla səndən aralı olsun.
- Qapından qonaq-qara əksik olmasın.
- Qohumluğun başacan olsun.
- Qoltuqlarda qalmayasan.
- Evin abadanlıqda olsun.
- Ev-eşiyin ocaqsız qalmasın.
- El-obadan ayrı düşməyəsən.
- Ehtiyac üzü görməyəsən.
- Əlin əllərdən üzülməsin.
- İzin yolundan itməsin.
- Böyrək kimi yağ içində böyüyəsən.
- Başın daşa dəyməsin.

- Gözünə qara su gəlməsin.
- Evində həmişə çıraq yansın.
- Muradına çatasan.
- Nişanlınlı qoşa qarıyasan.
- Oxun daşa dəyməsin.
- Allah səni xeyrə qənşər gətirsin.
- Ağzından yel alsın.
- Allah səni yaritsın.
- İşin irəli, allah qüvvət versin.
- Ağzından su ilinsin.
- Allah qabağına uğur gətirsin.

ƏLİ VƏLİYEVİN TOPLADIĞI ALQIŞLAR

Sənə verdiyim süd halal olsun, bala!
 Dost yanında başı uca, düşmən yanında dili uzun, ailə ya-nında alnıaçıq olasan.
 Arzum budur, düşmənlərin puç, rəqiblərin xar olsun.
 Sənə yalan desəm, öləndə yer mənə ağız verməsin.
 Dədəmlə nənəm sənə qurban olsun.
 Allah səbəbkərin ömrünü uzun eyləsin.
 Allah bədnəzərdən saxlasın.
 Qadan mənə gəlsin.
 Səni and verirəm öz namusuna, məndən əl çək.
 Allah sənə çox xeyir versin.
 Qudurum, ciyinlərimi qapım ki, məndə günah yoxdur.
 Allah bayisa kömək olsun.
 -Of... Nə olaydı, o günü qılçalarım sınaydı.
 Ananın südü halalın olsun!
 Səni görüm, Gün kimi dünyani tutasan.
 Oğul, vəbalım sənin boynuna, mənim vəsiyyətimi unut-san.
 Allah işinizi avand eyləsin.
 Allah pənahınızda olasınız.
 Neylim, necə eyləyim deməyəsiniz.

Aydınlıq içində olasınız!
Allah hamınızı muradına çatdırınsın.
Dizində, dirsəyində ağ tük bitsin, oğul!
Ağıllı gözlərinin qadası canıma gəlsin.
Ey məni xəlq eyləyən, balamın dostları deyən olsun!
Atanın-ananın ehsanı olsun.
Əlin-qolun ağrımاسın.
Çörəyiniz namərdə qismət olmasın.
Qoynun-qoltuğun gül-ciçəklə dolsun.
Süfrənizin başında igidlər otursun.
Allah, sən çaxla kür övladdan.
Yasdığın yüngül olsun!

QÜDRƏT CƏFƏROVUN TOPLADIQLARI SƏHƏR DİLƏYİ

Ya sübhü sabah!
Açıx dərgah!
Qızıl bərgah!
Ərənnər, əvliyalar!
Ərbi qılbələr!
Şahların şahi!
Qılbələrin pədşahı!
Gözə görünməz,
Sirri bilinməz!
Haxsan, ədalətsən,
Ya ilahi!

AXŞAM DİLƏYİ

Ey Yusufu quyudan çıxardan!
Sayılı borşdan qurtaran!
Geyiyə zamin duran!

Günü haxdan qəytərən!
Muxu mismar eliyən!
Südü qana döndərən!
Afinı balasına yetirən!
Qara daşın mətləbini verən!
Haqqı ədalət ilahi!
Qapan əvliyaları!
Bərşad ocaxları!
Ələmə irəhm elə,
Mənim balam da içində!
Atadan, anadan mehriban allah!
Əlinin üstə əl olmaz allah!
Allah, imanına bağışda,
Quranına bağışda!
Yüz iyirmi dörd min peyqumbər!
Cənabəmirin qanni meydani!
İmam Hüseynin başsız baratı!

Bəy qəzəbinnən,
Gor əzabınnan,
Arvat məkrinnən,
Şeytan şərinnən,
Allah, sən saxla!
Allah, sən saxla!

Mənim əlim dəyil-
Fatma ananın əldidi. (boğazı əlləyəndə)

Balam yuxarı,
Çay aşağı!

Üzərrixsən, havasan,
Hər bir dərdə davasan,
Bədnəzəri qavasan! (üzərrik yandıranda)

Saa gözü dəyənin
Gözü beləcə bu odda yansın! (üzərrik yandıranda)

Qarğanın göbəyi düşsün,
Mənim göbəyim düşməsin! (hündür yerdən tullananda)

Mən nənəmin ilkiyəm,
Ağzıqara tülkүyəm.
Mən kəsdim,
Sən də kəs! (dolu yağanda)

Falın fal olsun,
Falmanın allah! (fala baxanda)

Tapıl, tapıl, iynə verim,
Tapılmasan, düymə verim!
Tapıl, tapıl, arpa verim,
Tapılmasan, buğda verim! (itmış bir şeyi axtaranda)

QARĞIŞLAR

Səni görüm...

- Qara yerə basırım!
- Qara torpağa basırım!
- Tanrı belindən vırsın!
- Virgün vırsın!
- Boyunu yerə basırım!
- Didik-didik əllərdə gedəsən!
- Boynun qırılsın!
- Başın qopsun!
- Boynun sinsin!
- Belin qırılsın!
- Qıçın sınsın!

- Qiçın qırılsın!
- Acından köpük qusasan!
- Dorçunun qırılsın!
- GÜvəndiyin dağlara qar yağsin!
- Ağ günlü olmiyasan!
- Qızıl gülleyə tuş gələsən!
- Qızıl qanaa boyanasan!
- Parça-parça olasan!
- Zəlil olasan!
- Zarıncı qalasan!
- Anan mələr qalsın!
- Bala üzünə həsrət qalasan!
- Qızıl qanaa qaltan olasan!
- Heç sağ olmiyasan!
- Təpənnən virilasan!
- Əlin qoynunda qalsın!
- Etdiyim yaxşılıqlar birnindən gəlsin!
- Yediyin birninin deşiklərindən gəlsin! (tökülsün)
- Qan qusasan!
- Yanlarına piltə qoyulsun!
- Döşəli qalasan!
- Dilin qurusun, lal olasan!
- Dabannarın dağlansın!
- Yadına ox batsın, niyə yadından çıxıb?!
- Sürüncüklı qalasan!
- Günün qara, çörəyin para olsun!
- Qarniaa od dolsun!
- Qarniaa qara zoqqun çıxsın!
- Qarniaa çiban çıxsın.
- Boğaziaa qara yara çıxsın!
- Səsin tutulsun!
- Gözünə yaman çıxsın!
- Kor qalasan, bala!
- Əllərin qurusun, bimar qalasan!
- Verdiyim süd birnindən gəlsin!

- Gözündə ilan güyəcə bağlasın!
 - İlən vırsın!
 - Yeddi il o yan üstdə, yeddi li bu yan üstdə döşəli qala-san!
 - Gözlərinin yeri qalsın!
 - Boyuua xam ipi tutum!
 - Partdamiya düşəsən!
 - İyin dərələrə dağılsın, yanaa soğan-sarımsağınan gəl-sin-lər.
 - Uzun çənən sİNƏ bitişsin.
 - Damarların barmaq yoğunluğunda şıssin!
 - Omban əyilsin!
 - Dilin ağzında böyüüb, mal dili kimi şıssin!
 - İlim-ilim itəsən!
 - Yurdunda bayquş ulasın!
 - Ölün-dirin Yezid olsun!
 - Axşam yatasan, səhər durmıyasan!
 - Dəmiyə yer qurbağası kimi yastıalanasan!
 - Mən ağırlıqda başına bir daş düşsün.
- Allah səni virib!
Get, qadan olsun sənin öz ürəyinə!
Bayısın evi dağılsın, qapısı çırpılsın!
Sizi görüm, biriniz Məşriqə, o biriniz Məkrübə düşəsiz!
Mənə pay verənin oğlu olsun, məndən can alanın oğlu
öl-sün!
- Səni qəbrə qoyaq.
Qadam ürəyinə olsun.
Sənə verdiklərim irin-qan olsun, gəlsin birləşməndən.
Pişikdən savayı, dalınca movuldayanın olmasın.
Yediyin birləşməndən pitlə-pitlə gəlsin.

ƏLİ VƏLİYEVİN TOPLADIĞI QARŞIŞLAR

Ağrim onların ürəyinə.
Elə getsin ki, bir də ilin axır çərşənbəsi gəlsin.

Göz yaşın öz başını yesin.
Kərəmin kəsilsin, ay Tanrı!
Ürəyin daşa dönsün.
Mərdümazarın evini allah yıxsın.
Sənin oğul doğduğun günü qarnına qara yara çıxayıdı.
Virana qalsın dədənin evi.
Atandan sən qalmışan, səndən bir bızov başına çatı salan da
qalmasın.

A səni görüm, igid arxan yerə dəysin.
Allah sənə qənim olsun.
Allah sənə lənət eyləsin.
Cəhənnəmə gəlsin, gora gəlsin.
Mərdümazarın evi yixılsın.
Xeyrini görmədiyim dostun vayına oturum.
İlahi, səni and verirəm öz birliyin xatırınə, hər kəs mənim
balamı mənim əlimdən almaq istəyir, ona tez dəy.
Pərvərdigara, mənim halal çörəyimi haram eyləyənə özün
göstər.

Sənin yəhərin qanla dolsun.
Həsrətin gözündə qalsın.
Düşmənimiz zəlil olsun.
Bizə sataşan xeyir görməsin.
Qarı düşmən qanına bulansın.
Bayısın balası gözüün qabağında partlamaya düssün.
Səni görüm, dəfin dönsün.
Allah kəssin belə dirriyi.
Yalançının dilindən ilan çalsın.
Dilim-ağzım qurusun.

Sənə qələm çalan günü tanrıının qolu quruyaydı.
Qabağında duru su axmasın.
Ağrim onu deyənin ürəyinə.
Yalançını biiman ölsün.
Haqq itirənin haqqı batsın.
Fələfin həsrəti gözündə, muradı qəlbində qalsın.
Fələyin elə yansın ki, tüstüsü çıxmasın.

Qara torpaq eybini örtsün.
Üstünə qılinc çəkənlər qəfil qadaya düçar olsunlar.
Sənə kəc baxan gözlər kor olub, həmişəlik yumulsun.
Yamanın yolu yumrulsun.
Görüm, bunların anası mələr qalsın.
Səni görüm, suyumun öz başını yesin.
Səni görüm, dabanın dağlansın.
Səni görüm, heç yönü bəri qayıtmayasan.
Cəddin belinə əmud vursun.
Tərəkəməçiliyin bünövrəsini qoyanı gordan gora sıçrasın.
Dilinə qara yara çıxsın.

İNANCLAR İNANCLAR

Saç tellənəndə evə qonaq gələr.
Çəngəl-qasıq düşəndə evdə qonaq gözlənilir.
Qəcələ qapıdakı ağaca qonub, səslənəndə həmin evin yi-yəsi
xoş bir xəbər eşidər.
Ocağa duz atalar ki, göz dəyməsin.
Uğurlu bir hadisə üz verəndə üzərrək yandırırlar.
Xəstələnən uşağı tüfəngin qayışından keçirərlər.
Uşaq xəstələnəndə yeri korpu kimi qazıb, oradan
keçi-rər-lər.
Ay və ya Gün tutulanda mis qab döyərlər.
Ay və ya Gün tutulanda tüfəng atalar.

Göz dəyməsin deyə yanı qaşıyarlar.

Havalar yağmurlu gecədə tapım yeri saydıqları qəbrin üstündən xırda-xırda daşlar gətirib, bulağın gözünə atarlar.

Havalar quraqlıq keçəndə qəbrin üstündən götürdükləri xırda daşları ocağa atarlar.

Quraqlıq uzun çekəndə qara eşşeyin başını çayda yuyar-lar.

Ev heyvani itəndə «qurdağı» bağlayarlar.

Gəlinin bədbəxt olması üçün açıqca onun paltarına qurd yağı sürtərlər.

Dağdağan budağının kəsiklərini uşağın boynundan asar-lar ki, ona göz dəyməsin.

Açıq çıxmaq üçün toyda atın quyruğunu, yalmanını kə-sərlər.

Uşağı olmayanlar pirdə yüyrük asarlar.

Eşşeyin, yaxud atın kəllə sümüyüünü bostanın kənarında payaya keçirərlər ki, məhsula göz dəyməsin.

Hava yağmurlu keçəndə kosa bəzəyərlər.

Qarğı qarıldayanda bədbəxt hadisə baş verər.

Toyuq xoruz kimi banlayanda evin yiyeşinə bədbəxtlik gətirər.

Qara çuxa-baxtdı, taledi. Qara çuxa adamın arxasınca gə-zib-dolanır, adama kömək eyləyir. Qara çuxa adamnan

gə-zib-dolanmırsa, demək, o adamın baxtı yatıb. Belə olanda de-yərlər ki, filankəsin Qara Çuxası yatıb. Yox əyər adamın Qa-ra Çuxası yatmayıbsa, onda, deyərlər, filankəsin Qara Çu-xa-sı dik dayanıb.

Qara Çuxa övliyadı. Qara Çuxa evin astanasında durar, am-ma gözə görünməz. Evin astanasına çatdırın, gərək Qara Çu-xaya salam verəsən.

Şər qarışanda yatmazlar. Şər qarışanda qismət paylanar, de-yirlər.

Evdə adam olmasa da, içəri girəndə salam verərlər. De-yər-lər, evdə kimsənələr var. Onlar evə xeyir-bərəkət gə-ti-rir-lər, qaranquş-filan donunda adamın yuxusuna girirlər.

Qaramux, çinar və saqqız ağaclarını kəsmək günahdır. Bir saqqız ağacı var-pirdir. Bu ağacın altında başını qo-yur-san daşın üstünə, yatırsan. Əyər yuxuda bir nurani dərviş, bir əlində ağaç, bir əlində də təsbeh gəlib dursa başının üstə, de-sə ki, filankəs sənin payımı verdim, onda, muradına ca-ta-caq-san. Yox əyər dərviş yuxuna girməsə, onda, muradın ha-sil olmayacaq.

Süpürgəni yandıranda qar yağar.

Dörd yaşına qədər uşağa mal-heyvan, qoyun-keçi ürəyi ye-dirtməzlər ki, uşaq qorxaq olmasın.

Duzla baş darağını qonşuya verməzlər. versən, evdən baş-ağ-rısı əskik olmaz.

Səfər üstdə qabağına it, canavar, tülkü və ilan çıxsa, xe-yir-li-yədir.

Süd bişirəndə ocaqdan qonşuya köz verməzlər. Əyər ver-sən, onda, gərək süd qazanının üstünə kömür, ya da göy ot ata-san. Yoxsa mal-heyvan süddən kəsilər.

Bayquş qapıda xeyirliyə ulamaz. Ona görə, kösöv atıb, onu qovarlar. Ya da bayquş qonan ağacın altına duz-çörək qo-yub deyərlər: – Sən bu düz-çörək, çıx get!

Canavar hansı kəndin yanında balalasa, o kəndin mal hey-vanına dəyməz.

At sahibi şər vaxtı qonşuya tərəzi verməz. Versə də, evə-zin-də, nəsə bir şey alıb saxlayar. Yoxsa qada-bala gələr.

Atın üstündə meyit aparanda gərək atın qulağına deyəsən ki, meyit aparırsan. Yoxsa at çatlayar.

Qara süpürgə boldursa, qış sərt keçəcək.

Atın üstündə namaz qılmaq olar.

Təzə Ay çıxanda salavat çevirərlər. Göy guruldayanda sala-vat çevirərlər.

Göy guruldamamış çöldən pencər yiğib yemək haramdır.

Təzə gəlinin ayağının altında kəsilən qoyunun(ya da qo-çun) ətini, illah da başını, ayağını üç gün qonum-qonşuya ver-mək olmaz. Haman heyvanın əti, ancaq gəlin gələn evdə ye-yilər. Pay verilsə, üç gün sonra verilər.

Uşağı gecə cəviz ağacının altında yatırıtmazlar, uşağa gecə bu-laqdan su içirtməzlər.

Yazı düzündə taxıl quraqlıqdan yanırmiş. Camaat Allaha üz tutub deyir: – Ay Allah, yağış yağdır, bulaq üstdə qurban kə-səcəyik!

Yağış yağır, aparıb, Yazı düzünün yuxarı dərəsindəki bu-la-ğın üstündə öküz kəsirlər. O vaxtdan bulağın adı qalır Nə-zir bulağı.

Gəlini gətirəndə qırmızı geyindirərdilər. Əlinə çiraq ve-rər-di-lər. Üzünə güzgü tutardılar. Qardaşı bir dəsmala çörək qo-yub, gəlinin belinə bağlardı ki, çörəkli olsun. Gəlini apar-ma-ğə gələnlər deyərdilər:

Verdim bir dana,
Aldım bir sona.
Ay qız anası,
Qal yana-yana.

Gəlini atdan düşürəndə qaynata gəlinə atdan düşdü (ipək, qo-yun) verərdi. Gəlinin ayağının altında qurban kəsərdilər. Gə-lin gələndə ayaqyalın gələrdi. Çünkü ayaqqabı darlıqdı; ayaq-qabı qız evindən şər gətirir. Əyər gəlin ayaqqabıya gəl-səy-di, qapının ağzında çıxartmaliydi ki, onunla gələn şər evə ayaq açmasın.

Təzə gəlin birinci dəfə bulağa gedəndə qızlar bulaq üstdə şir-ni paylayarlar ki, onun ayağı sayalı-qədəmli olsun.

Yağış yağmayanda, quraqlıq olanda qurban kəsib de-yər-lər:

– Ay Allah, biz sənə can borcluyuq, qurban borcluyuq. Sən də bizə çörək borclusan!

Yağış yağmayanda bir cöngəni aparıb, kövşəndə do-lan-dı-rar-lar. Sonra seyid dua oxuyur, cöngəni kəsirlər,

ətini ora-da-ca bişirib yeyirlər. (O əti evə gətirmək olmaz). Bundan sonra ya-ğış yağar.

Bir adamin gəbəsi-filan itəndə qurd ayağı yandırarlar. Onda, oğrunun əl-ayağı qıç olar.

Qurdun ayağını harda yandırsan, orda quraqlıq olar. Ona gö-rə də, qurdun ayağını aparıb, uzaqda yandırarlar ki, qu-raq-lıq çox çəksin.

Kiçik çillədən on gün sonra, Xıdır Nəbi bayramı ke-çi-rər-lər. Qavıt çəkərlər, xəşil bişirərlər. Bir qabı qavıtlı doldurub, qo-yarlar eşiyə. Üstünə ələklə sıgal çəkərlər ki, Xıdır Nəbinin çə-liyinin izi düşsün. Xıdır Nəbi çəliyini qavita bassa, ev-eşiyə bə-rəkət gələr. Xıdır Nəbi bayramı günü bir qab qavılı apa-rıb, zəmiyə səpərlər ki, taxıl bol olsun.

Deyərlər, köhnə ildən təzə ilə keçəndə su dayanar, at göv-şə-yər, ağaclar səcdəyə gələr. Söyüd deyər: – Mən də, mən də!..

Bu vaxt kim nə niyyət eləsə, niyyəti hasil olar.

Bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ki, ağaclar səcdəyə gəldi. Niyyət eyləyir ki, əlimdəki səhəng qızıl ol-sun. Səhəng qızıl olur. Arvad özünü itirir. Güclə deyir ki, boy-num sınaydı, bə mən evə susuz necə gedəcəm? Arvadin o saat-ca boynu sınırı.

Axır çərşənbədə qızlar yumurtayla cövhəri götürərdilər və apa-rıb bir çəmənliyə qoyardılar. Əyər o gecəsi çəmənliyə şəh düş-səydi, yumurta cövhərə dəyib, qırmızı boyansayıb, onda, qız-ların niyyəti hasil olardı.

-Yazın birinci günü yağış yağsa, yaz yağıntılı olacaq. Ya-zın ikinci günü yağış yağsa, yay, üçüncü günü yağış yağsa, qız yağıntılı keçəcək.

Deyirlər, el dağa köçəndə bir qadının sancısı tutur. Bir daşın dibində həmlini qoyur yerə. O daş naməhrəm gözündən qa-dını gizləyir. Daşın adı qalır Daşhərəmi.

Zahı arvadın ayağının altına qayçı, bıçaq, tūfəng qo-yar-lar, yaxasına iynə-sancaq taxarlar, dörd tərəfinə sicim sə-rər-lər, yastiğının altına duz, çörək qoyerlar, suyu xəncərləyərlər ki, hal gəlib, onu aparması.

Halin boynundakı muncuğu götürüb, evdə saxlasan, hal o evə yaxın düşməz.

Gecə yuxunu qarışdırıbsansa, səhər durub, itə çörək atar-san, toyuğa dən verərsən, sonra gedib, yuxunu suya da-nı-şar-san, xətər sovuşar.

PİRLƏR-TAPIM YERLƏRİ PİRLƏR-TAPIM YERLƏRİ

OĞLANNICA PİRİ

Bu pir Zəngəzur dağlarının Burguşad (Bərguşad) silsi-lə-si-nin zirvələrindən biridir. Bir yanında Yellicə, o biri yanında isə Qırrıqanlı və Daşbaşı yaylaqları yerləşir. Uca bir qa-ya-dır. Kəlgəsində isə şış bir qaya var. Həmin qayanın başına do-lanar, ətəyində çıraq yandırıldılar. Qayanın köksündə bir oyuq da açılıb. Bu oyuqa xırda pullar (nəzir kimi) və çiçəklər qoyerlar. Bura yolu düşənlər, yaxud xoş niyyət eyləməyə, di-lək diləməyə gələnlər daha çox dağ çiçəkləri düzərlər. Qa-ya-nın önündə otlu bir düzən var. Kim

isə pirdən çox aşağıda görünən Qənimət meşəsindən bir palid qolçağı gətirib. Qol-çağın qabığını soyub ki, çürüməsin. Qurbanlığı burada kə-sər, qolçağın çıxıntısından asıb soyardılar. Sonra hərə öz qur-banlığından pay verər, iri qazan asardılar. Ət bişən kimi, geniş süfrə açılar, dövrə vurub, bardaş qurardılar. Yağlı fəsə-lilər süfrəyə düzülədi. Çıraq yandırıb (çıraqlar yağlı pil-tə-lər-dən olar), niyyət edəndən sonra, yemək-içmək başlayar. Bir az aşağıda axan bulaqdan gətirilmiş sudan içənlər nə yesələr, əridər.

Oğlannica – (oğullu pir) adı buradan irəli gəlib. Bir məsələ də maraqlıdır; niyyət edənlər pirin ətrafında olan daşlardan alçaq-alçaq oyuqlar (nişanələr) qurarlar. Guya hər kəs öz niyyət və diləyinin heykəlini qurar.

El arasında pir haqqında bir uydurma da dolaşar. De-yərlər ki, Oğlannica pirinin üstündə, guya bir arvad heykəli var; lavaş yaydığı yerdə daşa dönüb. Oxlavı da, kündələri də daşdandır. Lakin qayanın üstünə çıxanlar heç nə görmə-yib-lər.

KƏKİLLİ PİR

Zəngəzur mahalı, Qafan bölgəsinin Yuxarı Girətağ kəndi ərazisində yerləşir. Təpənin üstündə üç nəhəng palid ağacı var. Ta qədimdən bu ağaclar pir adı ilə qorunub saxlanmış və sitayış yeri, tapım yeri kimi qalmışdır. Ağacların köl-gə-sin-də qurban kəsər, koğuşlarında çıraq (piltə) yandırıb, dilək dilərlər. Pir barəsində eldə belə bir səhbət yayılıb; guya 30-cu illərin qadağaları çağında bir molla Qurani ağacların ko-ğuşunun birində gizləmiş, sonradan bu koğuş bitişib-qovuşmuş və bu müqəddəs kitab orada qalmışdır. Ağac-lar-dan ən ucasının həmişəyaşıl bir budağı var. Qoca palid ağaç-larında bu budaqlar olmalıdır. Babalar onu ağacın kəkilinə bənzədiblər. Ona görə də, bu pirin adı belə yaranıb...

CINDALI PİR

Zəngəzur mahalı, Qafan bölgəsinin Yuxarı Girətaq kəndi ərazisində, Kərnici Yoxuş deyilən yerdə məlumdu. Elat yo-lunun üstündə yerləşən adı mamırlı daşa nə münasibətlə ta-pınıblar, bilinmir. Bircə o məlumdur ki, bu yoldan keçənlər daşın dörd yanındaki ağaclarla cinda qırıqları bağlar, dilək dilərmışlər. Pirin adı da buradan yaranıb.

DİBLİ QAYA PİRİ

Zəngəzur mahalı, Qafan bölgəsinin Yuxarı Girətaq kən-dində yerləşirdi. Alçaq bir qayadır. Dibində çıraq (piltə) yan-dırıb, dilək dilərlər. Nə zamandan pir kimi tapım yeri olub, məlum deyil. Son zamanlar ona səcdəgah kimi baxanlar azalmışdı.

DƏRVİŞİM PİRİ

Zəngəzur mahalı, Qafan bölgəsi Yuxarı Girətaq kəndində yerləşirdi. Pirdə üç dənə yumru yonulmuş köpir daşı (əhəng daşı) yerə basdırılmışdı. Həmin daşların üstündə çıraq (pil-tə) yandırıb, dilək dilərdilər. Hansı çağdan tapım yeri hesab olunduğu məlum deyil. Son illərdə ona maraq xeyli azal-mış-dı. Adının nəyə görə, belə verildiyini bilən yoxdu. Bir rəvayə-tə görə, burada bir zaman alban kilsəsi varmış...

PİRALATA PİRİ

Qafan bölgəsinin Çiriş kəndində yerləşirdi. Həm də zirvə adıdır.

PİRHƏMZƏ PİRİ

Qafan bölgəsinin Acıbac və Kurud kəndləri çayları ara-sında zirvədə yerləşirdi. Həm də dağ adıdır.

PİREYVƏD PİRİ

Qafan bölgəsi Acıbac və Kurud çayları arasında dağ zir-vəsidir.

CİDALI PİRİ

Qafan bölgəsinin Kirs kəndinin yaxınlığında dağ zir-və-sin-də yerləşirmiş. Müqəddəs ocaq hesab edilirdi. Dilək dilə-yən-lər orada qurban kəsər, duru suda yuyunar, özlərini pak ol-muş sayardılar.

QAZAN GÖL PİRİ

Qazan gölü kənarında, mənzərəli yerdə idi. Hər ilin av-qust ayında ora ziyarətə gedər, qurban kəsib, oradakılara paylardılar. Qurban payı alanlar: -ziyarətin, qurbanın qəbul olsun, -deyərdilər.

ÇİLƏXANA PİRİ

Qafan bölgəsi, Pürülü (Pirili) kəndinin yolu üstündə yer-ləşən bir mağaradır. Mağaranın dərinliyi 15-20 metrə çatır. Mağaranın içində qayadan su süzülür. Deyilənə görə, qə-dim-də burada ulular yaşamışlar. Yolun üstündə yerləş-di-yin-dən ona inam gətirən yolçular ora dönər, nəzir qoyub ge-dər-dilər.

KÖRPÜ QAYASI PİRİ

Qafan bölgəsindəki Mahmudlu kəndinin bir adı da Çay-kənddir. Çayın kənarında yerləşdiyi üçün bu adı veriblər. Kənd çayının üstündəki qaya Körpü qayası adlanırdı. Pirin adı da buradan irəli gəlir. Ancaq hansı məqsədlə buranı ta-pım yeri hesab etdikləri məlum deyil.

ƏLİÇAPAN PİRİ

Qafan bölgəsi Keypəşin kəndinin ərazisində yerləşirdi. Pir haqqında belə bir rəvayət danışırlar: guya, yolun çayın üs-tündən keçən hissəsində bir qaya uzanmış və yolu kəsirmiş. Həzrət Əli öz Zülfüqarı ilə həmin qayani çapib, yolu açmışdı. O çağdan bura Əliçapan piri kimi ad vermişlər. Bu qayani müqəddəs hesab edər, nəzir qoyub, qurban keçərmişlər. De-yilənə görə, bir nəfərə Qurana əli basmaq lazımlı gələndə bura gətirər və and içdirərmişlər.

ƏBƏDƏRƏ PİRİ

Qafan bölgəsi, Acıbac kəndinin yaxınlığında iki çayın qo-vuşduğu ərazidə yerləşirdi. Adını Əbədərə (Obadərə) yer adından almış. Yerli sakinlərin tapım yeri sayıqları pir-lər-dən imiş.

PİR PALİD

Qafan bölgəsi, Gərd kəndində yerləşirdi. Eni 3 metrdən ar-tıq olan bu nəhəng palid ağacının 700-800 il yaşı varmış. Budaqları quruduqca yerə töküləmiş. Ancaq onu odun kimi yiğib aparmaq günah sayılırmış. Ziyarətə gələnlər ağa-cın koğuşunda, yaxud gövdəsindəki qabarık düyünlər üs-tün-də çıraq yandırıb, dilək dilərmişlər. Yaşlı adamlar hər cümə axşamı bura ziyarətə gələr, çıraq yandırar, qurbanlar kə-sər-mişlər. 1931-ci ildə burada belə bir hadisə baş vermişdir: Pa-lid pirin dibində bir erməni ocaq qalayıb, ağacı yandırmışdı. Yerli sakinlər onu bərk danlamışlar. Səhəri gün erməni Qa-fana gedəndə yolda qorxudan bağıri çatlayıb ölmüşdü. Bu hadisə «Pir Palid»a inamı daha da artırılmışdı. Yerli sakinlər pirin ətrafinı həmişə təmiz saxlarmışlar.

ÇIRAĞIYANAN PİR

Qafan bölgəsi, Acıbac kəndində yerləşirdi. Deyilənə görə, keçmişlərdə orada gecələr çıraq yanarmış. Pirin adı da bu-ra-dan yaranıbmış.

DÜLDÜL PİRİ

Qafan bölgəsi, Acıbac kəndində yerləşirdi.

QARA QAYA PİRİ

Qafan bölgəsi, Acıbac kəndinin yaxınlığında Dəf dərəsin-də yerləşirdi.

AŞIQ ŞİKARININ EVİ

Qafan bölgəsi, Mahmudlu (Çaykənd) kəndində ev yeri imiş. Hami Aşıq Şikarının evinə ocaq kimi baxırmış. Deyi-lə-nə görə, Aşıq istədiyi vaxt qeyb ola bilirmiş. Onun haqqında bir neçə hekayət danışıldır:

Birinci hekayət

Bir dəfə kəndin cavanları buna inanmaq üçün Aşıq Şika-riya şərt təklif edirlər. Aşıq razılıq verir və deyir ki, damın qapı-bacاسını bağlayın, bir qab su qoyun və bir dənə də çö-rək, qırx gündən sonra, gəlib qapını açın. Ölmüş olsam, gü-nah özümdədir...

Elə də edirlər. Qırx gün tamam olur. Gəlib qapını açırlar. Nə görsələr yaxşıdır? Aşıq Şikarı su ilə dəstəmaz alır, çörəyi isə yeməyib.

Aşıq soruşur:

– Gəldiniz?

Onlar cavab verirlər:

– Bəli, gəldik...

Aşıq deyir:

– Mən də təzə gəlmışəm...

Bununla da ona inam artır, öləndən sonra, evini mü-qəd-dəs sayıb, sitayış edirlər...

İkinci hekayət

Aşıq Şikarının söz demək, şeir qoşmaq qabiliyyəti də varmış. O, bir dəfə Naxçıvana toya gedir. Bir tərəfdə oturub, oy-nayanlara tamaşa edirmiş. Qəfildən ortalığa bir pəhlivan düşüb. «Mənə bir qənim» – deyə o yan bu yan əl-qol atır. Heç kim qorxudan meydana girmir. Pəhlivan kənarda da-yanmış balacaboy aşığı ələ salmaq üçün aralığa çekir. O nə qədər xahiş edir, pəhlivan onu eşitmək istəmir. Aşıq Şikarı qəzəblənir və əlini göyə qaldırıb, belə bayatı çekir:

Əzizim minəngələ,
Can düşdü min əngələ
Aşığın hovuna yetib,
Düldülü minən gələ!

Aşıq Şikarı bayatını söyləyəndən sonra, əlini pəhlivanın kürəyinə ələ vurur ki, əli qabırğalarına keçir. Pəhlivan qış-qı-rır və yixılıb ağlayır. Bunu görən toy sahibi Aşıq Şikarından üzr istəyir və ona hədiyyə verib, hörmətlə yola salır...

ŞAHTUT PİRİ

Baharlı kəndinin yaxınlığında daşlar arasında ucalan bir tut ağacı idi. Susuz yerdə bitməsinə baxmayaraq, hər il bol məhsul verirdi. Yerli camaat bu ağacı ulu hesab edib, ona pir kimi inam gətirirdi. Cümə axşamları ağacın dibində çıraq yandırar, nəzir qoyar, qurban kəsərdilər.

SEYXİN DAMI

Qafan bölgəsi, Baharlı kəndində yerləşmiş. Bu evə dilək üçün ziyarətə gələrmişlər.

ALTIQARDAS DAĞDAĞAN PİRİ

Qafan bölgəsi, Şəhərcik kəndinin məzarlığında yerləşir-miş. Buradakı qəbrlər onun çox qədim ziyarətgah ol-du-ğun-dan xəbər verir.

TİŞ NEYNİ (DAŞNƏNNİ) PİRİ

Meğri bölgəsi, Nüvədi kəndində yerləşirmiş. Uşağı olma-yanlar orada xoruz kəsib, nənni asarmışlar. Adı da buradan meydana gəlib.

DƏHNƏ PİRİ

Meğri bölgəsi, Nüvədi kəndində yerləşirmiş. Arx dəhnə-sində səcdəgah olan bir qayadır. Adı da buradan meydana gəlib.

BABA HACI PİRİ

Meğri bölgəsi, Nüvədi kəndində yerləşirmiş. Müqəddəs bir şəxsin məzarı üstündə tikilən türbədir.

SAQQIZ AĞACI PİRLƏRİ

Zəngilan bölgəsi, Qıraq Müsilan və İçəri Müsilan kənd-lə-rində yerləşirmiş. Pirçivan («Pirçuan») adı da buradan ya-ranmışdır. Üç saqqız ağacına sitayış olunardı.

SIX ƏHMƏD PİRİ SIX ƏHMƏD PİRİ

Sisyan bölgəsi, Dəstəgerd qəsəbəsi yaxınlığında hündür bir zirvədə yerləşirmiş. Dairəvi formada tikilmiş türbədir.

Deyilənə görə, qışda hər tərəf qarla örtüləndə pirin ətrafında yaşıl otlar bitirmiş.

SEYİD BABA OCAĞI PİRİ

Sisyan bölgəsi, Dəstəgerd qəsəbəsinin məzarlığında yer-lə-şirmiş. Müqəddəs türbə kimi sitayış edərmışlər.

CINDIRLI PİRİ

Sisyan bölgəsi, Sofulu kəndində yerləşirmiş.

QIRXLAR PİRİ

Sisyan bölgəsi, Murxuz kəndində yerləşirmiş.

Aşıq yaralı bilər,
Xalqın yaralı bilər,
Uzun gecə qədrini
Həl yaralı bilər.

Araz, Araz budumu,
Araz dolu sudumu.
Quruyasan, ay Araz,
Olasan su udumu.

Bağban bağda bar istər,
Alma, heyva nar istər.
Sancılmamış ağacdan
Əl dəyməmiş bar istər.

Bu gələn özü bilməz,
Danişar, sözü bilməz.
Bulaqdan su götürər,
Bulağın gözü bilməz.

Əzizinəm, bağ saldım,
Bağbecərdim, bağ saldım.
Könül bağladım sana,
Aramıza bağ saldım.

Əziziyəm, bağ salam,
Bağbecərəm, bağ salam.
Çox viran bağlar gördüm;
Keçəm, bir də bağ salam?!

Dünyada beşdi günüm,
Dərd, qəmi seçdi günüm.
Əcələ macal olmaz,
Hayif ki, keçdi günüm.
Əzizinəm, əyal xas,
Çöldə bitər əyal xas,
Ər üzünü ağ edər,
Evdə olsa əyal xas.

Əzizim, Daşbaşına,
Düşmənin daş başına.
Tərlan quş avın alıb,
Çekilər daş başına.

Xoruz ban verəndə gəl,
Yaram qan verəndə gəl.
Sağlığında gəlmədim,
Barı, can verəndə gəl.

Qonağam, ha qonağam,

Mən sabaha qonağam.
Ev bizim, əzab mənim,
Gedim daha, qonağam.

Köksümdən yol eylədin,
Az dərdi bol eylədin.
Yıxdın bağın çepərin,
Düşmənə yol eylədin.

Kəndimizin dağı var,
Bağçası var, bağı var.
Gəl, mənə dəymə, fələk,
Məndə oğul dağı var.

Dünyadan tam azaldı,
Çeşt gəldi, namaz oldu.
Nə məndən dərd qurtardı,
Nə məndən qəm azaldı.
Mən aşığam, ağ qaldı
Çiçək soldu, bağ qaldı.
Səni əcəl apardı,
Köksüm üstdə dağ qaldı.

Qar yağdı, tapdalandı,
Yağdıqca tapdalandı.
Sən məni arayınca
Məzarım tapdalandı.

Mən aşiq bağlamaqla,
Qan durmaz bağlamaqla.
Oğul dağı ağırdır;
Sağalmaz ağlamaqla.
Mən aşiq, neynim sənə,
Düşübdür meylim sənə.
Mən dönsəm, üzüm dönsün,

Sən dönsən, neynim sənə.

Əzizim, çımən yerdə,
Göy yerdə, çımən yerdə.
Yara köynək olaydım,
Soyunub çımən yerdə.

Mən səni el bilirdim,
Başında tel bilirdim.
Uca dağlar başında
Qurumaz göl bilirdim.

Gəl, gedək daş bulağ'a,
Suyu saf, xoş bulağ'a.
Sən dərdli, mən yaralı,
Tökək qan-yaş bulağ'a.
O tayda mal mələdi,
Bu mal nə kal mələdi?!
Yol azdim, nabələdəm,
Haray, bir yol bələdin.

Su gəlir sarı yoldan,
Qayıdır yarı yoldan.
Qara geysin davarı;
Ayırır yarı yordan.

Dağlara binə gəlləm,
Gedərəm, yenə gəlləm.

Gər bir də səni görsəm,
İmana, dinə gəlləm.

Su gəlir yarpızlığa,
Tökülür qarpızlığa.
Gördün, işin dolaşır,
Özün vur arsızlığa.

Apardı tatar məni,
Qul eylər, satar məni.
Vəfali yarımlı olsa,
Axtarıb tapar məni.

Mən aşiq, bir-bir düşər,
Atlanan bir-bir düşər.
Kənddə keçən günlərim
Yadıma bir-bir düşər.
Mən aşigham, axşamlar,
Şamlar yanar axşamlar.
Evli evinə gedər,
Evsiz harda axşamlar.

Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Allah səni saxlasın,
Kölgəndə mən dolanım.

Qərənfiləm qələmsiz,
Qərarım yoxdur sənsiz.
Yorğanına od düşsün,
Necə yatırsan mənsiz?!

Mən aşiqəm, zirəsən,
Zəfəransan, zirəsən.
O günə qurban ollam,

Qapımızdan girəsən.

Mən aşiqəm, yaz göndər,
Payız göndər, yaz göndər.
Əgər kağız tapmasan,
Yarpaq üstə yaz, göndər.

Mən aşıq, aydın olsun,
Ay doğsun, aydın olsun.
Sayada toy eylədik,
Gözünüz aydın olsun.

Mən aşıq, haray çımən,
Göy çımən, haray çımən.
Dalaşanda məmələr
Olaydım harayçı mən.

Apardı ağ at məni,
Apardı ağ at məni,
Saxladı sayat məni.
Baş qoyum torpaq üstə,
Çox yatsam, oyat məni.

Araz, Araz, can, Araz,
Soltan Araz, Xan Araz.
O tayda bədbəxtlərin
Halına bir yan, Araz.

Məni bir huş apardı,
Araza tuş apardı.
Çiyimini kəndir kəsdi,
Ayağım daş apardı.

Dağların döşünə bax,

Qar yağışın başına bax.
Sevdim, özgə apardı,
Fələyin işinə bax!

Bu yollar cada yollar,
Sırr verməz yada yollar.
Mənim yarımla gələcək,
Nə vaxtdır, vədə, yollar?

Başında kulahım var,
Üstümdə ilahim var.
Qəribədi almışam,
Mənim nə günahım var?!

Aşıq, aran yaxşıdır,
Dağdan aran yaxşıdır.
Dəvəburun, lökdodaq;
Sənin haran yaxşıdır?!

Mən aşiqəm, gözə sən
Çəməndə bir gəzəsən.
Gözlərində gözüm var,
Gəlməyəsən gözə sən.

Mən aşiq, yaz incə gül,
Sarı, bəyaz, incə gül.
Bülbül min kitab oxur,
Bir hərfi yazınca gül.

Mən aşığam, üz üzər,
Bu dərddən can üzüsər.
Milçək, qanad tərpətmə,
Yarpaq əsər, üz üzər.

Mən aşiq, arxa gərək,
Su gələ arxa gərək.
Ürəyi dərdlilərə
Elindən arxa gərək.

Arancı budu, gəldi,
Şalvarın yudu, gəldi.
Qızlara xəbər olsun,
Oğlanlar budu, gəldi.

Quşum uçdu tüləkdən,
Qolum sindi biləkdən.
Bizimki düz gəlmədi.
Çarxı dönmüş fələkdən.

Əzizim, əkə dərdim,
Yüklənib lökə dərdim.
Hər çəkməz, maya çəkməz,
Fil gərək çəkə dərdim.

Aşıq aradan gəldi,
Ağdan, qaradan gəldi.
Göydə bulud yox idi,
Bu sel haradan gəldi.

Mən aşiqəm, dan üzü,
Quşlar oxur dan üzü.
İstərəm, səda çəkim,
Sizə çata dan üzü.

Mən aşiq, lala yalqız,
Gül bitər, lala yalqız.
Qürbət ellərdə öldün,
Məzarın qala yalqız.

Qəlbim qara qazandır,
Dilim ərzə yazandır.
Fələyə bel bağlama,
Fələk pərgar pozandır.

Sən mənim addı Əhmədim,
Şəkərdən daddı Əhmədim.
Ay kimi şölə verdi,
Gün kimi batdı Əhmədim.

Mən aşigham, belə gəl,
Belə sallan, belə gəl.
Oğul ölmək ev yixar,
Qardaş ölmək bel əyər.

Əzizim, cuvar eylər,
Mirabla cıvar eylər.
Vətən yadına düşüb,
Ürəyim qubar eylər.

Yetiməm, atam yoxdur,
Qəribəm, butam yoxdur.
Düşdüm qəm dəryasına,
Qolumdan tutan yoxdur.

Qəlyanın çək ucunnan,
Doldur, bir çək ucunnan.
Nə namərdə yoldaş ol,
Nə bəla çək ucunnan.

Bostanda var yer-yemiş,
Kimə çatır yer-yemiş.
Neçə Rüstəm-Zalı
Fələk əymış, Yer yemiş.

Biçinçi bafa bağlar,
Biçdikcə bafa bağlar.
Bu Süleyman mülküdü,
Kim buna bəfa bağlar?

Mən aşiq, yaxşı danış,
Yaxşı din, yaxşı danış
Ya məclisdə lal otur,
Ya dinsən, yaxşı danış.

Bu dağda əkdirim əkin,
Aldılar əlimdəkin.
Heç kafir, heç müsəlman
Olmasın mənim təkin.

Mərəndin ağ çəməni,
Ağarır ağ çəməni.
Ya mələyib taparam,

Ya vurar ovçu məni.

Çırağın yağı sənnən,
Piltəsi, yağı sənnən.
Bağa bağban tutdular,
Aldılar bağlı sənnən.

Əlimdə ələmim var,
Qızıldan qələmim var.
İraxdı, əlim çatmır,
Quruca salamım var.

Bu yol Kaşana gedər,
Aşar, Kaşana gedər.
Qəriblikdə ölənin
Börkü nişana gedər.

Yeri, yeri, dur, dağlar,
Sənə yağsın nur, dağlar!
Gəldim xəstə görməyə,
Xəstə köcüb, yurd ağlar.

Gəl məni fağır ağla,
Gəl məni fağır ağla,
Ağır qoy, ağır ağla.
Səhər ertə çıx çölə,
Adımı çağır, ağla.

Maral, yerin Şam olsun,
Otla, yerin xam olsun.
Gəl oturaq diz-dizə,
Danışaq, axşam olsun.

Arazın gəmisinə,

Su dolub zəmisinə.
Heç bəndənin balası
Qalmasın əmisinə.

Dağ başı dolu gözlər,
Qar yağar, dolu gözlər.
Bala dağlar dalında,
Ana hey yolu gözlər.

Dağ başından yar aşır,
Yar dolanır, yar aşır.
Qaş altdan göz eyləmək
Bircə sənə yaraşır.

Əzizinəm, başdan mən,
Yemənəm hər aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Aşıq, o yad elləri
Halim, oyat elləri.
Gözüm yum, ayağım çat,
Onnan oyat elləri

Ana, qurban adına,
Ana, qurban adına,
Kimsə yetməz dadına.
Mən qalmışam qürbətdə,
Vətən düşüb yadıma.

Zəmidə bafam qaldı,
Biçəmmədim, xam qaldı.
Çox əlləşdim, çalışdım,
Mənə də cəfam qaldı.

Bu yollar işdəməsin,
Bəzirgan qışdamasın.
Mən sevdim, sən apardın,
Tanrı bağışdamasın.

Bu dağda maral azdı,
ovçu çox, maral azdı.
Ağlama, maral gözlüm,
Ölmərəm, yaram azdı.

Biçinci nədən bağlar,
Nə biçər, nədən bağlar.
Əkmə namərd zəmisin,
Nə bitər, nə dən bağlar.

Aşıq işdən gileyli,
Kabab şışdən gileyli.
Ovçu ovdan, ov dağdan,
Dağ da qışdan gileyli.

Şam yanır, yağı da ərir,
Qar yağır, dağda ərir.
Mən düşən dərdə düşsə,
Mum olur, dağ da ərir.

Əzizim dalda gəzər,
Əzizim dalda gəzər,
Bülbülər dalda gəzər.
Mərdlər qabağı gözlər,
Naməndlər dalda gəzər.

Mənim nənəm, öz nənəm,
Qoynu dolu köz nənəm.

Bir günümə dözmürsən,
İl uzunu döz, nənəm!

Yel əsəndə gül incir,
Bülbül incir, gül incir.
Yad bağban, girmə bura,
Yarpaq düşər, gül incir.

Mən ölürem çiçəkdən,
Yaram qoru milçəkdən.
Yad ağlar,yalan ağlar,
Anam-bacım gerçəkdən.

Mən aşigham, kim saya,
Kimim var ki, kim saya?
Canım bir dərdə düşmüş,
Dərmanını kim saya?

Bostanda tağım ağlar,
Basma, yarpağım ağlar.
Sağam, özüm ağlaram,
Ölsəm, torpağım ağlar.

Əzizim, sarı qaldı,
Əzizim, sarı qaldı,
Gün getdi, sarı qaldı.
Yaramı sarımağa
Gözüm yol sarıq aldı.

Əzizim, Baba dayı,

Saqqalı yaba dayı.
Gah minər day babanı,
Gah minər Baba, dayı.

Su gələr arxa, haray,
Tökülməz çarxa, haray.
İgid qürbətə düşsə.
Çağırar: arxa, haray.
«Zəngəzur» (2005) kitabı

Göylərdə bulud mənəm,
Qovr eylərəm, getmənəm.
Dilimdə unutsam da,
Qəlbimdə unutmanam.

Qızılgül dən-dən oldu,
Dərmədim, dən-dən oldu.
Mən ayrılıq bilməzdim,
Ayrılıq səndən oldu.

Qızılgül heşan oldu,
Dərmədim, heşan oldu.
Səndən ayrılandan mən
Ağlamaq peşəm oldu.

Qalalar, ha qalalar,
Qalalar, ha qalalar,
Qalaya yol salalar.
Qardaşımı vermərəm,
Bəlkə, zorla alarlar.

Qalamız Qızılqala,
Tikilmiş qızıl qala.
Qardaş ola qonağım,
Getməyə yüz il qala.

Aşıq, işin ağlaram,
Yazın, qışın ağlaram.
Ölüm allah qədəri,
Zülüm işin ağlaram.

Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Qəlbimdəki şüşədir,
Sən sindırsan, kim yamar?

Aşıq, elə bir də gəl,
Ceyran, çölə bir də gəl.
Sən ol səni yaranan,
Bizim elə bir də gəl!

Mən aşiq, asan dağlar,
Yağıb qar basan dağlar.
Qərib gülməz, çətindi,
Ağlasa, asan ağlar.

Dedim, gəl, getmə bizdən,
Qar yağar, olar düzdən.
Gəvriliklər kürə bağlar,
Səni yad elər bizdən.

Qardaşım qaladadı,
Qardaşım qaladadı,
Qala yolu qaldadı.

Vədə qoyduq, gəlmədi,
Qardaş başı qaldadı.

Qardaş demə, qan olar,
Qar yağar, yorğan olar.
Qardaş gələn yollara
Bacılar qurban olar.

Aşıq yara yemişəm,
Xalın qara demişəm.
Vətəndən ayrı düşüb,
Onda, yara yemişəm.

Mən aşiq, qanlı sana,
Goy geymiş qanlı sona.
Getmə gözüm önungdən,
Demərəm, qanlı sana.

Mən aşığam, ha səni,
Haqq saxlasın ha səni.
Xəstə könlü nar dilər,
Mənim könlüm ha səni.

Bir yaralı qoçam mən,
Alam başım, qaçam mən.
Harda yaralı görsəm,
Orda yaram açam mən!

Qardaşlar, ha qardaşlar,
Yağış kəsər, qar başlar.
Ölsə, bacılar ölsün,
Heç ölməsin qardaşlar.

Evləri maşatdadı,

Evləri maşatdadı,
Tikilmiş maşatdadı.
İstədim, duram, gələm,
Qollarım daş altdadı.

Aşıq, nə deyib ağlar,
Xalın nə deyib ağlar?
Gedək dərdli yanına,
Görək, nə deyib, ağlar?

Yolcular yolla gedər,
Yollaşar, yola gedər.
Hayif, sənin öz canın,
Özgə iş yola gedər.

Əlimdə nar bəzərəm,
Narı hamar bəzərəm.
Dərdi sallam canımı,
Asta-asta gəzərəm.

Əlimdə nar dilimi,
Tutubdu nar dilimi.
Xalq nə bilər yar dilin?
Yar bilər yar dilini.

Gedərəm elinizdən,
Nə gələr əlinizdən?
Yaşılbaş ördək ollam,
Uçaram gölünüzdən.

Qayada qarmağım var,
Almağa barmağım var.
Balalar xətri üçün
Sənə yalvarmağım var.

Yaralarım oyuldu,
Yaralarım oyuldu,
Qabiq qoydu, soyuldu.
Köhnə yaram üstünə
Təzə yara qoyuldu.

Qoyun otlar gözədə,
Otlar, durar gözədə.
Sənə də qurban olum,
Səni görən gözə də.

Bostan əkdim xiyarsız,
Şirin cana qiyarsız.
Yuxu gördüm, şad olum,
Oyandım ixtiyarsız.

Bu yola gedən gəlməz,
Bilmərəm, nədən gəlməz.
Ayrılar qatarından,
Çıxar cərgədən, gəlməz.

Aşiq, arxa dolandı,
İpək çarxa dolandı.
Qərib tikdiyi evdə
Qorxa-qorxa dolandı.

Bacılar bacısıyam,
Şirinlər acisiyam.
Kimin bacısı ölüb,
Mən onun bacısıyam.

Gəlinə bax, gəlinə,
Əlin qoyub belinə.
Gəlinə söz deməyin,

Çıxar-gedər elinə.

Gözlərim gözlərinə,
Gözlərim gözlərinə,
Muştağam sözlərinə.
Qəfil ayrılıq düşər,
Qoy baxım gözlərinə.
(Yalvarram ilanlara,
Dəyməsin gözlərinə.)

Yük üstə kilim yandı,
Kilim nə zülüm yandı?
Qardaş-qardaş deməkdən
Ağzımda dilim yandı.

Allahımsan, allahım.
Sənsən mənim pənahım.
Dərgahına gəlmışəm,
Sən əfv eylə günahım.

Allah, məni zar eyləmə,
Məzarımı dar eyləmə.
İnkir-minkir sorğusunda
Dilimi sən lal eyləmə.

Qaşların balxı-balxı,
Gözlərin bostan arxı.
Gedirsən, get, tez qayıt,
İntizar qoyma xalxı.

Aşıq, illər ayısı,
Şana tellər ayısı.
Bir gününə dözmədim,
Oldum illər ayısı.

Allah, allah, necəsən,
Uca dağdan ucasan.
Aləm sənin qulundu,
Kimsə bilmir, necəsən?
Mən aşiq, Ərzuruma,
Ərzə yaz Ərzuruma.
Vətəndən ayrı düşmə,
Düşərsən hər zuluma.

Əvləri Xoyda qaldı,
Tikilmiş Xoyda qaldı.
Qoymadı qanlı fələk,
Gözüm bir toyda qaldı.

Dağlar, necə dağlarsan,
Hərdən duman bağlarsan.
Yanmamış yerim yoxdur,
Ta haramı dağlarsan?

Aşıq dolaşıqlıdı,
Zülfün dolaşıqlıdı.
Bağda bülbül ölübdü,
Gülə dolaşıqlıdı.

Dağların qarı mənəm,
Gün vursa, ərimənəm.
Qəbrimi quzeydə qaz,
Cavanam, çürümənəm.

Buxariya od qala,
Odun gətir. od qala.
Bir od vurdun canima,
Qiyamətə od qala.

Mən aşiq, ha zarıncı,
Can düşdü ha zarıncı.
Canlı cansız əlində,
Qalıbdı ha zarıncı.

RƏŞİD TƏHMƏZOĞLU

Bu bulağım – Əzzalı,
Çıxarıb Əzizalı.
Ruhun şad olsun, baba,
İçcək dərdim azalı.

Bu bulağım – Təknədaş,
Su doludu təknə-daş.
Yığnağı hara köcdü,
Tək nə bulaq, tək nə daş?!

Bu bulağım – Canbulaq,
Damcısı mərcan bulaq.
İçənə «can» verirsən,
Can, ay çeşmə, can, bulaq!

Bu bulaq – Qayabulaq,
Sırdaşmı qaya, bulaq?!
Avçı ondan su içdi,
Ad qoydu: «-Qayabulaq».

Bu çeşmə – Çanaqçeşmə,
Oyub daşçanaq çeşmə.
Amandı, qurulmasın,
Qalar daşçanaq – çeşmə.

Bu çeşmə – Soyuqçeşmə,
Dodağı soyuq çeşmə.

Dörd yan yuxuya getsə,
Qalacaq oyaq çeşmə.

Bu çeşmə – Sarıçeşmə,
Torpağı sarı çeşmə.
Həsrətdi – axıb gedər,
Çaylara sarı çeşmə.

Bu çeşmə – Qoşaçeşmə,
Qaynayır qoşa çeşmə.
Dağın iki gözümü,
Verib baş-başa çeşmə?!

Bu qaya – Bərəqaya,
Avçiya bərə-qaya.
Həsrət belini büküb,
Çətin dəbərə qaya.

Bu qaya – Alaqaya,
Köksü ağ, ala qaya.
Qiyamətdi, dumani
Çiyninə ala qaya.

Bu sıldırıım – Ündurmaz,
Ha haylasan, ün durmaz.
Gecələr Ay sürüşər,
Gündüzlərsə Gün durmaz.

Daşın adı – Qaradaş,
Mamırı göy, qara daş.
Köksünə qar düşər ki,
Qaradı, ağara daş.

Daşın adı – Motaldaş,
Heç olarmı motal, daş?
Üz-gözünü dəyişdir,
Sən də təzə ad al, daş!

Bir avlaqmı Sınıqdaş?!
Yaranmayıb siniq daş.
Köks gərib ildirima,
Olub siniq-siniq daş.

Oğlannica – oymaqdı,
Daşı oymaq-oymaqdı.
Qəsdi şış qayanınmı
Yağı gözü oymaqdı?!

Buzxana qar yeridi,
Qarın saxlar yeridi.
Qar düsdü – yorğan oldu.
Gün düsdü – qar yeridi.

Bu daş-Ağılçaqdaşdı.
Köksü ağ, alçaq daşdı.
Ona özgə ad gəzmə,
Adı – Ağılcaqdaşdı.

Daşın adı – Tayadaş,
Tayayamı tay, adaş?!
Çağların bu tayından
Boylanır o taya daş.

Oba düşər Gəzbelə,
Əyri belə, gəzbelə.
Bu dağlar seyrangahdı;
Dolan belə, gəz belə.

El düşər Daşbaşına,
Quş qonar daş başına.
Kaş qayalar uçmasın,
Daş düşər daş başına.

El düşər Dərəyurdda,
Döş yurdda, dərə yurdda.
Babalar mərdlik əkib,
Mərdlərsə dərə yurdda.

Bu yurd – Ağilliyurdu,
Yani ağilliyurdu.
Çəkər sərin qoynuna,
Şirin nağıllı yurdu.

Bu dağlar yanaşıdı,
Dərd, qəmi yan aşdı.
Bu dağlara xor baxan
Ya yağı, ya naşıdı.

Bu yaylaq – Çəşməgözü,
Durudu çeşmə gözü.
İçsən də, doymaq olmaz;
Yar gözü – çeşmə gözü.

Bu yaylaq – Çəməndağı,
Bəzəyər çəmən dağı.
Gəzən də məst olacaq

Gül ətrində çimən dağı.

Yellicə – yurd yeridi,
Ər yeri, mərd yeridi.
Dedilər, köç düşübdü;
El qalxdı, yurd yeridi.

Bu yaylaq da – Dulandı,
Bu yaylaq da – Dulandı,
Yayda qoynu dolandı.
Qonaq gəlsə, şad gedər,
Apar, gəzdir, dolandır!

Bu yaylaq – Kəlgəlidir,
Dərələr kəlgəlidir.
Yurda göz dikən namərd,
Gözlərin kəlgəlidir!

Dərə-Dərindərədi,
Necə dərin dərədi!
Dərəyə yandan baxma,
Gizlimi dərindədi.

Bu keçid – Səbətkeçməz,
Çiyində səbət keçməz.
Dağlarda heç bir zaman
Obasız söhbət keçməz.

Bu yamac – Çarıqtayı,
İtibmi çariq tayı?
Tayını el tapıbsa,
Haçan taparıq tayı?!

Bu yal – Dəvəboynudu,

Əyri dəvəboynudu.
Fərqi nə –əyri, ya düz?
Doğma dağlar qoynudu.

Yoxuş – Tanrıyoxuşu,
Qalx, bir tanı yoxuşu.
Atın bağırı çatladı,
Atlananın yox huşu.

Bu yamac da – Hamardı,
Bu yamac da – Hamardı,
Köksü hamar-hamardı.
Kökliyi gəlin kimi,
İlanları şahmardi.

Bu keçid – Erkəckeçməz.
Haylarsan, erkəc keçməz.
Dağlara mərd kimi gəl,
Bu yerdən hər kəc keçməz.

Çıxdınmı Göygədiyə,
Yaşıl döş, göy gədiyə?
Çiçək necə çayrışır,
Düşübü mü göy, gədiyə?!

Bu keçid – Ağcagüllər,
Açılib ağca güllər.
Kim səpibdir bu yerə
Bir belə axça güllər?!

Bu dərə – Daşdındərə,
Dörd yanı daşdı, dərə.
Yağı qan tökdü burda,
Köpürdü, daşdı dərə.

Bu dərə – Ayazgörməz,
Gün görməz, ayaz görməz.
Qayada güllər açıb;
Deməyək: «Ay yaz görməz!»

O uçan qaraqusdu,
Qartal da qara quşdu.
Qarlıdərə yayda da
Qarsinə, qaraqusdu.

Bu uca – Qapıcıqdı,
Dağlara qapıcıqdı.
Qar uçub, yol tutmasa,
Ucaya yol açıqdı.

Bu ucalıq – Əriməz,
Yayda buzu əriməz.
El dağları yeridər,
Həsrət dağı yeriməz.

Dağların düzü gömgöy,
Gölünün üzü gömgöy.
Bir bacı itirmişəm,
Ağbəniz, gözü gömgöy.

Dağların üzü bəri,
Çəsməsi gözü bəri.
Oğul – deyib sizlaram;
Adı dilim əzbəri.

Dağların yolu daşdı,
Sinəsi daşdı, daşdı.
Ana – deyib ağlaram,

Göz yaşım seldi-daşdı.

Dağların çiçayı ağ,
Qönçə qan, ləçəyi ağ.
Nənəm yağı əlində,
Saçı ağ, birçəyi ağ.

Dağların üstü qala,
Dağların üstü qala,
Bürkündə acaq qala.
Baba – deyib göynərəm,
Həsrətdə qala-qala.

Bu dağlar – yurd yeridi,
Ər yeri, mərd yeridi.
Dedilər: – Qovğa düşüb!
El qalxdı, yurd yeridi.

Bu dağlar bir oymaqdı,
Daşı oymaq-oymaqdı.
Qəsdi hər şış qayanın
Namərd gözü oymaqdı.

Bu dağlar – yanaşdı,
Dərd, qəmi yan aşdı.
Dağlardan üz döndərən,
Ya yağı, ya naşdı.

Əzizim, kimə bəndəm,
Sazımda simə bəndəm.
Yarla görüşüm deyə,
Bir kiçik himə bəndəm.

Əzizim, qalasiyam,

Dağların qalasıyam.
Gedən getsin, ölsəm də,
Balamla qalasıyam.

DÜNYAMALI MƏFTUN DÜNYAMALI MƏFTUN

Yangını gözə verdin,
Mətləbi sözə verdin.
Yarəb, bəs bu bələni
Sən niyə bizə verdin?!

Yatırtdım qucağımda,
İsitedim ocağımda.
Ta demədim ki, nankor
Qan töksün bucağımda.

Nizəni çekdi candan,
Xəncəri sançı yandan.
Yarəb, biz ibrət dərsi
Alacağıqmı bundan?

Məftun, bax qarasına,
Sinəmin yarasına.
Şan-şandır-məlhəm qoyum,
Bilmirəm, harasına.

Ox atdım, gilə düşdü,
Söhbəti dilə düşdü.
Mənim də qismətimə
Bir qara Gilə düşdü.

Qəm yedim qəm əlindən,
Bəxtimin kəm əlindən.

Susdum da, qurtarmadı
Yaxam şər əməlindən.

Məftun, yaz, hər gülə yaz,
Tər qönçə, tər gülə yaz.
Bircə şirin nəğmə də,
Mən ölüm, Tərgülə yaz!
Min hörmət yaza məndən,
Kamana, saza məndən.
İstərəm, şair gələ,
Beş kəlmə yaza məndən.

Uca tutduq hər addan,
Dastan yazdıq şər addan.
Caniyə «baba» – dedik,
Babamız çıxdı yaddan.

Əsdi bahar səbamız,
Dil açdı el-obamız.
Sən demə, Qorqut imiş
Bizim ulu babamız.

Qaraya «ağ» söylədik,
Bağçaya «bağ» söylədik.
Dünyada yazılıq bizik,
Damağı çağ söylədik.

Ağ dedik qara günə,
Vurduq min yara günə.
Axırda da düşmüşük
Biz dilənçi kökünə.

Vurmuşam zəng Gilana,
Qoy tutsun cəng gilana.
Təzə sovqat bağlayıb,

Göndərsin Zəngilana.

Papağı qoy başına,
Bax tayına-tuşuna.
Məftun, xeyir söylə ki,
Şər çıxmasın qarşına.

Öcəşmə hər kəslə sən,
Çalış, hörmət bəslə sən.
Bu əzilmiş milləti
Səadətə səslə sən.

Qeyrət qanda gərəkdir,
Təpər canda gərəkdir.
İgidin igidliyi
Çətin anda gərəkdir.

Hər saat, hər saniyə,
Boğsa da min maniyə.
Atana lənət, Məftun,
Dost desən erməniyə!

Örpəyi sarı gəlin,
Başına sarı, gəlin.
Tək bircə yol da dönüb,
Bax, mənə sarı, gəlin!

Tərlanı sar aldı, yaz,
Gül çöhrəm saraldı, yaz.
Məftun, məni saraldan
Viranə Saraldi, yaz!

Aşıq olub kürə sən,
Məni atma Kürə sən.

Könlüm evində, gülüm,
Gəl, qalama kürə sən.

Sirri aç yara, sına,
Məlhəm qoy yarasına.
Bu yaralı könlümdə
İstərdim, yara sına.

Ağ-a-qara bağlıdır,
Ağ-a-qara bağlıdır,
Boran-qara bağlıdır.
Məftun, ilhamın sönməz,
Südün Qarabağlıdır.

Can deyirsən ona, de,
Qəzilə yox, yuna de.
Könlün təcnis istəsə,
Gözəlim, Məftuna de.

Dəmdədir qara çaydan,
Süz, içim qara çaydan.
Müjdə ver, mənim gülüm,
Yar gəlir Qaraçaydan.

İncidi Gilə məndən,
Əlində kilə məndən.
Sübhdən durub gedərkən
Bir dilbərgilə məndən.

Qız, adın Qaragilə,
Düşməsin qaragilə.
Yarın da gəlib, gülüm,
Sən də gəl Qaragilə.

Məftunam, qar daşına,
Yaz gələ, qar daşına.
Mən yara nəğmə yazam,
Yar yaza qardaşına.

Ağladı kür də məni,
Araz da, Kür də məni.
Sən qoşulub qaçanda,
Tərlanım, kurdə məni.

Sevirəm göy çəməni,
Sevirəm göy çəməni,
Örtəndə göy çəməni.
Yuxuda da, ay ellər,
Çağırır Göyçə məni.

Demirəm, ağ elə, gəl,
Süzməni, yağ elə, gəl.
Məftun, get kişi kimi,
Sözünü dağ elə, gəl!

Dilbəri ad eyləyin,
Könlümü şad eyləyin.
Saqlıqlar söyləyəndə
Məni də yad eyləyin.

Düşmən baxsın, xar olsun,
Dost sevinsin, var olsun.
Məftunam, ulu Tanrı,
Özü bizə yar olsun!

Gedirsən, gülə dəy, gəl,
Sən gülə-gülə dəy, gəl.
Heç yana dönəmə, Məftun,

Tək bircə gülə dəy, gəl!

Dostla vurub aramı,
Dost sandığım haramı.
Şan-şanam indi, Məftun,
Açırsan, aç haramı?!

Qorxu nədi, bilmənəm,
Məni tanı, bil, mənəm.
Göydən Allah da gəlsə,
Düşmənə əyilmənəm!

El arxadan güc ali,
El arxadan güc ali,
Ucaldıqca ucalı.
Yanıb-yanıb arxasız
Külə döndü Xocalı.

Dağ üstə oyuğam mən,
Buz kimi soyuğam mən.
Xocaliyam, sinəsi
Yüz yerdən oyuğam mən.

Vurdu bir çağə məni,
Dönəndə sağa məni.
Düşmən qoymadı, çatam
O şirin çağə məni.

Götürdü Ağa məni,
Götirdi bağa məni.
Sinəmə tər gül qoydu,
Bükəndə ağa məni.

Nəbiyə deyin, gəlsin,

Təbili döyün, gəlsin.
Düşmən kəsib üstümü,
Durmasın, yeyin gəlsin.

Tikmişəm qala yerdə,
Həmişə qala yerdə.
Qorxuram, ölüb gedəm,
Nahaq qan qala yerdə.

Nankor tər gül bitirməz,
Düşmən fayda gətirməz.
El demişkən; bu zülmü
Heç Allah da götürməz.

Yanım tuluq-tuluqdu,
Yaram suluq-suluqdu.
Xocalının yanında
Xatin da müştuluqdu.

«*Bahar*» (1993)

kitabi

İDRİS KƏRİMÖV

Göy açdı yaz səhəri,
Nura qərq etdi yeri.
Yudu şirin su kimi
Gözlərdən qəm, kədəri.

Körpə gülər, göz açar,
Təzə söhbət, söz açar.
Müstəqil, azad eldə
Səadət işıq saçar.

Yazın ətirli gülü

Əyləndirir bülbülü.
Hər şeydən qiymətlidir
Dolu buğda sünbüllü.

Həyat nəğməli olsa,
Ömür-gün batmaz yasa.
Dodaqlar öpüşsə də,
Şirin olmur hər busə.

Qönçə açıb, gül oldu,
Sevinən bülbül oldu.
Əriyib göy üzündə,
Qara duman tul oldu.

Göründü Dan ulduzu,
Göründü Dan ulduzu,
Güldü min dilek, arzu.
Göz açdı canlı aləm,
Qırıldı sükut buzu.

Günəşin gözü gülər,
Səmanın üzü gülər.
Qoca Yer kürəsinin
Yamacı, düzü gülər.

Barlı, meyvəli payız,
Uca zirvəli payız.
Yerini qısa verdi
Güclü, qüvvəli payız.

Həyatın hər üzü var,
Əyrisi var, düzü var.
Hər qaranlıq gecənin
Bir nurlu gündüzü var.

Zamanın sərtindən qorx,
Hicranın dərdindən qorx.
Düşmən elə düşməndi,
Dostun namərdindən qorx.

Dalğa coşub dağ olur,
Gah mavi, gah ağı olur.
Dost dostunu görəndə
Kef-damağı çağ olur.

Mərd dara düşsə yenə,
Təslim olmaz düşmənə.
Son anda, son gülləni
Sixar öz sinəsinə.

Gül-çiçək saçır ətir,
Gül-çiçək saçır ətir,
Qol-qanad açır ətir.
Kölgədə qoya bilməz
Bir eli qara çətir.

Qızın da igidi var,
Nə qədər şahidi var.
Saysan, gidi dünyada
Neçə milyon gidi var.

Düz əyrini kəsəndə
İnam yaranır məndə.
Dərdim-sərim azalır
Təmiz külək əsəndə.

Güclü gücsüzü döyməz,
Ad çəkib, söyüş söyməz.

İgidlərdən çox deyər,
Amma özünü öyməz.

Dərd sənin, ələm sənin,
Yas sənin, matəm sənin.
Sarsıdıb varlığını
Siyasi vərəm sənin.

Çaylar dənizə cumur,
Hər bulaqdan pay umur.
Nadan ağ yalan ilə
Neçə dil-ağız yumur.

O nə qandı, nə duydu,
Nə də ac gözü doydu.
Düşmənim torpağımı,
Dostum cibimi soydu.

Haqq qələbə çalanda
Haqq qələbə çalanda
Gülür dağ da, aran da.
Zülmət əriyib gedər,
Susar ah da, aman da.

Ucaldıqca təriflər
Gülümsərlər həriflər.
Min-min qapı bağladı
Gizli, sırlı «şiriflər».

Düşmən çıxsa qarşına,
Zəhər qatar aşına.
Bu gün sənə baş əyər,
Sabah çıxar başına.

Dağ-dərə yaşıl əlvan,
Havası, suyu dərman.
Bu ülvi gözəllikdən
Necə ayrılsın insan.

«Qarabağda talan var»,
Dağda, daşda qalan var.
Yaxşı ki, düşmən üstə
Misri qılınc çalan var.

Tale başımı qatdı,
Axırıma daş atdı.
Çoxdan ölməli idim,
Məni sözüm yaşatdı.

Aramızda söz oldu,
Qəlbim yanib köz oldu.
İçimdəki yaralar
Qan verib, göz-göz oldu.

Danlaq etdilər pisi,
Danlaq etdilər pisi,
Qınadılar iblisi.
Dostları bir-birindən
Ayırdı tamah hissi.

Susdu şirlər, pələnglər,
Filtək güclü nəhənglər.
Cırtdan üçün höründü
Əlvan güldən çələnglər.

Yaşıl meşə, göy meşə,
Göz oxşayır həmişə.
Evdə işiq sönəndə

Umund qalır Günəşə.

Nə qılıncṭek kəsərəm,
Nə qorxudan əsərəm.
Nə gedərəm Vətəndən,
Nə də eldən küsərəm.

Nə vaxt keflər durulur,
Hamı qeyrətli olur.
Əllər birləşən zaman
Daha qüdrətli olur.

Dağdan yola çıxır çay,
Ümman deyə axır çay.
Dənizdə qonaq olur
Gündüz Günəş, gecə Ay.

Keçdi yaşıl yaylaqdan,
Su içdi buz bulaqdan.
Heç zaman əl üzmədi
Doğma oddan, ocaqdan.

Gec yatdı, tez oyandı,
Son zirvədə dayandı.
Qərq olmadı zülmətə,
Şəfəqlərə boyandı.

Yad et gözəl günləri,
Salama gəl günləri.
Yuxarı Qarabağın
Dönər əzəl günləri.

Nur axır pəncərədən,
Yol salır dağ-dərədən.

Gözünü kəsə bilmir
İnsan xoş mənzərədən.

Qızaranda dan yeri,
Dinər el nəğmələri.
Hopar iliyə, qana,
Sözlərin bal kəsəri.

Şər, böhtan işdən yan keç,
Haqq qalib gələr tez-gec.
Bizim ulu xalqımız
Qana susamamış heç.

Xoşbəxt də köks ötürməz,
İşıqsız həyat sürməz.
Sevgi bir gür işiqdir,
Qara ləkə götürməz!

Görə bilməzdim əzəl
Yaxşı iş, yaxşı əməl.
Məni xoşbəxt elədi
Seçib sevdiyim gözəl.

Dərdi dərd çəkən bilər,
Göz yaşı tökən bilər.
Həsrətin acısını
Yola göz tikən bilər.

Haralısan haralı,
Köksü çarpaz yaralı.
Dünyadan nakam getdi
Min didərgin maralı.

Mən aşiq, ana dağlar,

Durub yan-yana dağlar.
Düşmənin tapdağında
Batıb al-qana dağlar.

Bu dağlar sıra dağlar,
Çöl-çəməndə su çağlar.
Yas yerinə gələn kəs
«Didərgin» – deyib ağlar.

Biri vurub baş yardı,
Biri hay-hüy qopardı.
Didərgin dam-daşının
Külünü yel apardı.

Mən aşiq, ad-san getdi,
Sonsuz şöhrət-şan getdi.
Bu həyatdan bir gündə
Neçə yüz cavan getdi.

Ağirdı göz ağrısı,
Sağalmır söz ağrısı.
Günbəgün ağırlaşır
«Səbr eylə», «döz» ağrısı.

Qılınçı çaldı dövran,
Neçə can aldı dövran.
Çox şərəfli insanı
Pis hala saldı dövran.

Nə eylə belə: «ax-vay»,
Nə də qopar hay-haray.
Şəhidin qəbri üstdə
Oxu «laylay», a «laylay».

Mən aşiq, yolu düşər,
Qar, yağış, dolu düşər.
Oğlu ölən atanın
Qanadı, qolu düşər.

Bu dərə, geniş dərə,
Köksünü gərmiş dərə.
Göydən işiq, nur deyil,
Od-alov yağır yerə.

Bu gecə duzlu gecə,
Şaxtalı, buzlu gecə.
Bu gün qırıb dizimi,
Sabaha çıxım necə?

Mən aşiq, mavi sular,
Gülər səmavi sular.
Övlad can verən zaman
Anasını arzular.

Düzülək bir sıraya
Çataq haya, haraya.
Xoş gün görə bilmərik,
Həsrət düşsə araya.

Sındı könül aynası,
Getdi ömrün mənası.
Bir gecədə qocaldı
Şəhidin gənc anası.

Bu gələn qara yazdı,
Günümüz qara yazdı.
Hamı getdi cənnətə,
Bəxt məni hara yazdı?

Mən aşiq, çətirli gül,
Nəfəsi ətirli gül.
Şirin sözlər desən də,
Gülməz yaralı könül.

Mən aşiq, Qız qalası,
Varmı doğma balası?
Qaçqın üzdən gülsə də,
Tükənmir dərd-bələsi.

Mən aşiq, qarlı dağlar,
Güclü, vüqarlı dağlar.
Qaçqın düşüb yatağa,
Düşmən gülər, dost ağlar.

Yenə qızışdı dava,
Zəhərləndi su, hava.
Mərd insafı itirdi
Namərdi qova-qova.

Soldu çıçeyim, gülüm,
Daha gülmədi könlüm.
Ruhu uçan adamın
Üstünü alar ölüm.

Sınıq könül şad olmaz,
Qüssədən azad olmaz.
Dava gedən ölkədə
Toy-düyün, büsat olmaz.

Gülüm, gözəlim dağlar,
Görüşə gəlim, dağlar!
Ölərəm, ətəyindən

Üzülsə əlim, dağlar!

Yad yurdumda gül əkdi,
Nə ağaç, nə gül əkdi.
Zalim dünya sinəmə
Dağ dağ üstdən dağ çəkdi.

Unudub dərdi, qəmi,
Yad etdi ötən dəmi.
Lakin geri dönmədi
Dəryada batan gəmi.

Çox batdı qana torpaq,
Yıgıldı cana torpaq.
Basdı şəhid oğlunu
Bağrına ana torpaq.

Düşmən əl atır zora,
Od tökür, gəldi hara.
Hər yana hay-küy salır
Özü qan sora-sora

Uyduq nağıl dünyaya,
Üzü-qızıl dünyaya.
Axırda qurban olduq
İçi paxıl dünyaya.

Qaçqın çatıb qaşını,
Axıdır göz yaşını.
Həsrət hissi yandırır
Ürəyinin başını.

Yanan alov, qor olur,
Çox ağlayan kor olur.

Mərd alır şəhid adı,
Namərd gorbagor olur.

Ata ağı deyirdi,
Yanırdı, od geyirdi.
Gözünün içini yaş,
İçini dərd yeyirdi.

Nə günləri say, ana,
Nə sal hay-haray, ana!
Şəhid olan övladı
Ağlamazlar, ay ana!

Ağ dalğalar gümüşdü,
Zərif, incə gülüşdü.
Didərgin yuxusunda
Doğma yurdla görüşdü.

Ağrı onu bərk tutdu,
Dərd canını qurutdu.
Didərgin düşən adam
Sevinməyi unutdu.

Nə qədər ki. gənc idi,
Sakit idi, dinc idi.
Düşdü ağır yük alta,
Ürək küsüb incidi.

İnsanın da kalı var,
Dillisi var, lalı var.
Qaçqının nə xoş günü,
Nə də xoş əhvahlı var.

Çinarbolyü igidin,

Köklü, soylu igidin
Başını yeyib dünya,
İrişdi şirin-şirin.

Soyuq, buz üzlər gülməz,
Tutqun gündüzlər gülməz.
Yad, ögey baxışlıya
Tuş olan gözlər gülməz.

Ömrün-günün qış çağı
İstər daha çox qayğı.
Həyat zülmətə dönər,
Sönsə ümid çırağı.

Nə borc ödəyir fikir,
Nə də bir könül tikir.
Didərginin köksünə
Ala-çarpaz dağ çəkir.

Axar sular qarışır,
Dil-dil ötür danişır.
Bir bədəndə yüz dərdin
Ağrısı coşur, daşır.

İllər ağlı-qaralı,
Ürək dərdli, yaralı.
Nə vaxtdır cənnət quşu
Gəzir bizdən aralı.

Kef çəkmədi çoxutək,
Ömür keçdi yuxutək.
Gizləndi köksü altda
Duyğuları qorxutək.

O ah çəkdi, inlədi,
Kim duydu, kim dinlədi?
Zaman ciyərlərinə
Vərəm yükü çinlədi.

Ürəkdən gələn səsi
Susdurdu top gülləsi.
Hər şəhidin dilində
Dondu «vətən» gəlməsi.

Qara bulud düzüldü,
Nə aran, nə dağ güldü.
Evsiz qaçqının əli
Yerdən, göydən üzüldü.

Xəyal qanad açan quş,
Hər tərəfə uçan quş.
Ara qarışan kimi,
Xeyir gəlir Şərə tuş.

Xoşdur yazın nəfəsi,
Sönmür eşqi, həvəsi.
Dindi odlu gülələr,
Susdu elin nəğməsi.

Söndü bir ömür şamı,
Göz yaşı tökdü hamı.
Bir el ala bilmədi
Ölümdən bir adımı.

Bağçadan gül dərdilər,
Torpaq üstə sərdilər.
Ruhu candan ayırb,
Sürgünə göndərdilər.

Qara boyanar gecə,
Bitməz, uzanar gecə.
Bütün ağrılı hisslər
Od tutub yanar gecə.

Uyduq haya-haraya,
Ağı qatdıq qaraya.
Seyrəldi six cərgəmiz,
Düşmən girdi araya.

Dağlara duman gəldi,
Yel əsdi, tufan gəldi.
Ağladı gecə-gündüz,
Gözlərinə qan gəldi.

Qeyli-qala düşür qəlb,
Haldan-hala düşür qəlb.
Od-alovun içində
Yana-yana üzür qəlb.

Şeh gülümsər gül üstdə,
Nur oynayar tul üstdə.
Gedərəm, heç olmasa,
Vətənə son nəfəsdə.

Nə xoş ömür sürdü o,
Nə də çələng hördü o.
Cəhənnəmi, goru da
Bu dünyada gördü o.

Sular yarışa çıxar,
Necə bərə-bənd yıxar.
Dərd çəkənin qəlbindən

Hər an qara qan axar.

Haqq-nahaqq qana batmaz,

Halala haram qatmaz.
Qaçqın çox şey arzular,
Əli heç nəyə çatmaz.

Yaxşı adam söz atmaz,
Sirri açmaz, ağartmaz.
Allah cəza verəni
Dava-dərman sağaltmaz.

İnsan nurdu, işıqdı,
Həyata yaraşıqdı.
Hayif ki, pislər ilə
Yaxşilar qarışıqdı.

Dayazda üzən də var,
Qol açıb süzən də var.
Dərd-qüssə dəryasında
Özünü üzən də var.

Dağdan keçən də oldu,
Düz yol seçən də oldu.
Ölüb qurtarmaq üçün
Zəhər içən də oldu.

Dost dostu darda qoymaz,
Uzaq diyarda qoymaz.
Yüz il yaşasa belə,
İgid vətəndən doymaz.

Bəzən nə isə sesir,
Bəzən nə isə sesir,

İnsan həyatdan bezir.
Qəm-qüssə didərginlə
Daban-dabana gəzir.

Yanmadı özü üçün,
Ocağı, gözü üçün.
Başı min bəla çəkdi
Haqq səsi, sözü üçün.

Yaş üstə gəldikcə yaş
Gözlərimdə dondu yaş.
Dünyanın iç-üzünü
Görüb sarsıldı çox baş.

Ana dilək dilədi,
Ahu kimi mələdi.
Didərginin başına
Dərd-fikir od ələdi.

Ürək bir an dayanmır,
Yatsa, daha oyanmır.
Zülmətə düşən həyat
Gülüb nura boyanmır.

«Rübailər» (1994) kitabı

**PƏRVANƏ
PƏRVANƏ
ZƏNGƏZURLU**

Dağ başına qar gələ,
Dünya mənə dar gələ.
İnsafdırımı, gülşənə
Bülbül ölə, sar gələ?!

Dərd salıb tora məni,
Aparır hara məni?
Deyəsən, öldürəcək
Axır, bu yara məni.

Qərib qalan dağımdı,
Gülü solan bağımdı.
Yarası sizildayan
Doğma Qarabağımdı.

Əziziyəm, ağ dama,
Qara dama, ağ dama.
Yağı kəsib yolları,
Gedəmmirik Ağdama.

Əzizim, açın kələk,
Yolları açın, gələk.
İstəmirik cənnəti,
Bizlərə Laçın gərək.

El bu dərdə qayıldı,
Yatanları ayıldır.
Düşmən əlində qalan
Doğmaca Cəbrayıldı.

Unutma sən elini,
Doğma ana dilini.
Kaş ki, azad eyləyək
Düşməndən Füzulini.
Əziziyəm, gül dərə,
Gülü gəlib el dərə.
Nə vaxtacan qalacaq
Yad əlində Ağdərə?!

Əzizim, yarı bülbül,
«Yarı gül, yarı bülbül».
Doğmalardan ayrılib,
Solubdu xaribbülbül.

Əziziyəm, yar gələr,
Ocaq üstə qar gələr.
Vətənçün aqlamaqdan
Gözlərimə tor gələr.

Açı yel əsdi, neynim,
Yolları kəsdi, neynim?
Üzdə bir, dalda başqa
Mən belə dostu neynim?

Əzizim, üzdə məni,
Çığırda, üzdə məni.
Vətənim əldən gedib,
Qoyublar düzdə məni.

Dağlar, basın qar sənin,
Yamacında sar sənin.
Bizsiz dözüb durubsan,
Dəyanətin var sənin.

Əziziyəm arandı,
El-oba nigarandı.
Gözü yollarda qalan
Viranə Əsgərandı.

Əzizim, haşa düşər,
Əzizim, haşa düşər,
Hayım dağ-daşa düşər.
Cənnətməkan axtarsan,

Yadıma Şuşa düşər.

Əziziyəm, talana,
Düşmən oda qalana.
Qoyublar eli həsrət,
Vətənim Zəngilana.

Mən aşiq, qarda qalıb,
Yağışda, qarda qalıb.
Çağırın, Nəbi gəlsin,
Qubadlı darda qalıb.

Əzizim, sona batdı,
Bu göldə sona batdı.
Bir gecənin içində
Xocalı qana batdı.

Ağlayan gözlerimdi,
Bunlar dərdi-sərimdi.
Düşmən tapdağı olan
Doğma bölgələrimdi.

Tanrıım, eşit ahımı,
Xoş gətir sabahımı.
Vətən səcdə yerimdi,
Qaytar qibləgahımı.

Əzizim, qurban dedim,
Can eşitdim, can dedim.
Vətənə qovuşmaqçün
Canımı qurban dedim.

Əzizim, tuş olaydım,
Üzüyə qaş olaydım.

Vətənin göylərində
Bir qızılqus olyadım.

Əzizim, göz anamdı,
Sızlayan saz anamdı.
Dəyməyin, qoy ağlasın,
Ağlayan öz anamdı.

Əzizim, amana qaldı,
Dağlar dumana qaldı.
Vətən, sənə dönməyim
Bəlkə, gümana qaldı?

Əzizim, olan hani,
Etdilər talan, hani?
Dərbədərdi el-oba,
Vətəndə qalan hani?

Əzizim, dağ dayanmaz,
Can necə dağda yanmaz?
Vətən, ağır itginə
Əriyər, dağ dayanmaz.

Əzizim, vətən sarı,
Yaramı, vətən, sarı!
Tabutumu qaldırıb,
Döndərin vətən sarı.

Əzizim, ündən soruş,
Dumandan, çəndən soruş.
Yad nə bilir dərdimi?
Sən məni məndən soruş.

Əziziyyəm, oyubdu,

El bu dərddən doyubdu.
Dağınız anaları
Gözüyaşlı qoyubdu.

Dad ayrılıq əlindən,
Bülbül uçdu gülündən.
Ana, bacı doymadı
Qəhrəman Aqilindən.

Bu dərd bizə tanışdı,
Yandı, bağrim alışdı.
Qəhrəman soraqladım,
Fəxrəddin yada düşdü...

Əzizim, bərə qaldı,
Ov qaçı, bərə qaldı.
Oğul dağı çəkməksə,
Qardaş Heydərə qaldı.

Yollar, bağı apardı,
Sel budağı apardı.
O nurani kişini
Oğul dağı apardı.

Əzizim, baldı vətən,
Ağzımda dildi vətən.
Umud et, bir də gördün,
El sənə gəldi, vətən!

Əzizim, bəndə çatıb,
Sel gəlib bəndə çatıb.
Sözüm tamam olmayıb,
Hələ Çaykəndə çatıb.

Bülbül uçub, gül ağlar,
Bülbül uçub, gül ağlar,
Sonası yox, göl ağlar.
Vətənə dönə bilmir,
Həsrət-həsrət el ağlar.

Əzizim, dağlar məni,
Öldürür dağlar məni.
Daim qonağın olum,
Qəbul, et, dağlar, məni.

Mən aşiqəm, bizdədir,
Al lalələr düzədədir.
İki yerə bölündük:
Yarımız Təbrizdədir.

Mən aşiqəm gözümdən,
Yaş süzülür gözümdən.
Xəstəliyim çox çekdi,
Bezdəm özüm-özümdən.

Əzizinəm, gülərdim,
Ağlamazdım, gülərdim.
Kaş ki, gələn bu bahar
Vətən, sənə gələrdim.

Göydə uçan quşa bax,
Qanadı sınmışa bax!
İnsafın olsun, fələk,
Gözdən axan yaşa bax!

Əzizim, gəzim necə,
Yad eldə gəzim necə?
Ayrı düşdüm vətəndən,

Deyin, mən necə dözüm?

Vətəndən gələn hanı,
Vətəndən gələn hanı,
Etdilər talan, hanı?
Dərbədər düşüb elin,
Bəs səndə qalan hanı?

Zəmini əkən bilər,
Buğdasın tökən bilər.
Vətənin şirinliyin,
Həsrətin çəkən bilər.

Əzizim, qəm alıbdi,
Könlümü qəm alıbdi.
Ömrün gözəl çağları
Vətən, səndə qalibdi.

Əzizim, çəndən bəri,
Dumandan, çəndən bəri.
Quş olaydım, qonaydım
Bir az Vətəndən bəri.

Ay ötər, ilə çatar,
Bülbüllər gülə çatar.
Dinə, imana gəlləm,
Əllərim ələ çatar.

Əzizim, oda yandı,
Pərvanə oda yandı.
Elə nalə çəkdir ki,
Alişdi, o da yandı.

Pərvanə, şam yaxşıdı,

Yanmağa şam yaxşdı.
Həsrət külə döndərdi,
Hardan yaşam yaxşdı?

Açıb gülə dönmüşəm,
Açıb gülə dönmüşəm,
Yanib külə dönmüşəm.
Ötə-ötə budaqda
Mən bülbü'lə dönmüşəm.

Əzizim, daş qoyubdu,
Hasara daş qoyubdu.
Yarım vəfasız çıxıb,
Məni çəşbaş qoyubdu.

Əziziyyəm, bu dərdim,
Bu, dərmanım, bu, dərdim.
Dostlar yanında məni
Gözdən saldı bu dərdim.

«Dağlar yuxuma girir» (2003) kitabı

CAMAL CABBAR

Əzizinəm, kəndə gəl,
Vaxtin olsa, kəndə gəl.
Gözüm üstə yerin var,
Dumanda gəl, çəndə gəl.

Əzizinəm, mərd açar,
Ürək sirrin dərd açar.
Namərdə bel bağlama,

Mərd qapısın mərd açar.

Əzizinəm, bilmədin,
Heç danişib, gülmədin.
Dedin ki, məni gözlə,
Saç ağardı, gəlmədin.
Əzizinəm, bizə gəl,
Elçi göndər, sözə gəl.
Görüşünə el gəlir,
Yaxşı geyin, təzə gəl.

Əzizinəm, düzə gəl,
Söhbətə gəl, sözə gəl.
Dedim ki, gəl, el görsün,
Demədim ki, gözə gəl.

Əzizinəm, gül sənə,
Göndərirəm gül sənə.
Vətəni yaxşı qoru,
İnanıbdı el sənə.

Əzizinəm, nər gəlir,
Üstü tamam zər gəlir.
Sevinməyim, neyləyim,
Bu gün igid ər gəlir.

Əzizinəm, şər demə,
Hər yetənə nər demə.
Kişi, kişi olmalı,
Nakışiyə ər demə.

Əzizinəm, tək işi,
Sən qabağa çək işi.
Kişi odur, pay verə,
Pay alandan nə kişi?!

Əzizinəm, gəz bağlı,
Yaman olur göz dağı.
Dilini şirin elə,
Silinməzdi söz dağı.

Əzizinəm, göy nədir,
Əzizinəm, göy nədir,
Yaşıl nədir, göy nədir?!
Qırıx birdəki hərb odu
Ürəkləri göynədir.

Əzizinəm, yaz gələr,
Qələm götür, yaz, gələr.
Hər vaxt şaxta, qar olmaz,
Əlbət, bir gün yaz gələr.

Əzizinəm, ara söz,
Özün axtar, ara söz.
Ev dağıdar, ev yixar
Deyilməmiş ara söz.

Əzizinəm, düzəldir,
Gah yixır, gah düzəldir.
Kəndimizdi Şəhərcik –
Əzəmətli, gözəldir.

Əzizinəm, yarı şam,
Yanıb, qalib yarı şam.
Qaçaq igid istərəm,
Mən onunla yarışam.

Əzizinəm, güldü, gəl,
Dörd yanınız güldü, gəl.

Hər gün ağlayan könül,
Bu gün daha güldü, gəl.

Əzininəm, gül üzdən,
Danış üzdən, gül üzdən.
Bir könül oxlanmasa,
Ayrılarımı gül üzdən?!

Əzizinəm, bu dağdan,
Mən çəkmişəm bu dağdan.
Kimlər burdan keçdilər,
Gəl soruşaq bu dağdan?

Əzizinəm, gül istə,
Gəl, bu dağdan gül istə.
Özgə gülü neynirsən,
Öz yarından gül istə?!

Bu daş-nəhəng daşıdı,
Kim yıxdı, kim daşıdı?
Qayalardan axan su
Dağların göz yaşıdı.

Bu dağlar, bizim dağlar,
Söhbətim, sözüm dağlar.
Bu sonsuz ayrılığa
Mən necə dözüm, dağlar?!

Dağlara duman gəldi,
Qorxuram, yaman gəldi.
Ay oğlan, gözün aydın,
Sevdiyin canan gəldi.

Dağların bulağı var,

Kəməri, dolağı var.
Dedim ki, asta danış,
Hər daşın qulağı var.

Dağlar çasıb, nə deyir,
Həddi aşib, nə deyir?
Bu anamız təbiət
Yenə coşub, nə deyir?

Gel dağlara burda bax,
Çovğunda bax, qarda bax!
Baxdım, Qəlbim titrədi,
Bu kimsəsiz yurda bax!

Bu dağlar haraylıdı,
El üçün harayladı.
Bu daşların hər biri
Bayatı, gəraylıdı.

Əzizinəm, yaxşı dur,
Yaxşı otur, yaxşı dur.
Uzaqdakı qohumdan
Yaxın qonşu yaxşıdır.

Əzizinəm, gül-gülə,
Bülbül gülə, gül gülə.
Arzum odur, həmişə
Bahar ola, gül gülə.

Əzizinəm, gəz belə,
Çək kəməri, düz belə.
Yeni illər görəsən,
Azı-azı yüz belə.

Əzizinəm, bir də gəl,
Dolan dağı, bir də gəl.
Gündüz vaxtin olmasa,
Gecə saat birdə gəl.

Əzizinəm, budu yar,
Bax, bu ölkə, bu diyar.
Yoldaşları gedibdi,
Tək qalıbdı budu yar.

Əzizinəm, bu yaşa,
Kim danışa, kim çاشa.
Neçə min göz baxıbdı
Söykəndiyin bu dama.

Əzizinəm, bu düzlər,
Bu yamaclar, bu düzlər.
İldə neçə don geyər
Bu dərələr, bu düzlər.

Əzizinəm, gül mənəm,
Bülbül mənəm, gül mənəm.
Qəm yapışib yaxamdan,
Bundan sonra gülmənəm.

Əzizinəm, o güldü,
Bu bülbüldü, o güldü.
Düşdüm eşqə, alışdım,
Mən ağladım, o güldü.

Əzizinəm, budu yar,
Bizə gəlir, budu yar
İgidlər məskənidə
Bax bu ölkə, bu diyar.

Əzizim, dağlar bizi
Qoynunda saxlar bizi.
Güllərə şəh düşəndə
Oyanıb ağlar bizi.

Əzizim, bu qaladı,
Sinəmdə od qaladı.
Şəhərimdə binalar
Hər biri bir qaladı.

Əzizim, üzümə bax,
Dərmışəm, üzümə bax!
Ayrılıq çətin olur,
Doyunca üzümə bax!

Əzizim, de, nə bilər,
Nə danişar, nə gülər.
Ellərin dastanıdır
Koroğlular, Nəbilər.

Əzizim dağa baxdım,
Qəlbimdə dağa baxdım.
Gör necə də xoşbəxtəm,
Çıxıbdı dağa baxtım.

Əzizim, göz eyləmə,
Dərdimi yüz eyləmə.
Qəlbim yaman inciyib,
Hər sözü söz eyləmə.

Əzizim, qanan olsa,
Dərdimə yanın olsa.
Neynirəm dünya malın,

Cananım canan olsa.

Əzizim, gülən azdı,
Ağlama, gülən azdır.
Təbibim çox olsa da,
Dərdimi bilən azdı.

Əzizim, gəl bu bağa,
Bülbül qonub budağ'a.
Mənim kimi kim dözər
Çalın-çarpaz bu dağ'a.

Əzizim, bu nə yazdı,
Nə oxudu, nə yazdı?
Köksüm od tutub yanır,
Bu nə qışdı, nə yazdı?

Əzizim, gül baharsız,
Gülərmi gül baharsız?
Cəfa çəkdim, gül əkdirim,
Açmadı gül baharsız.

Əzizim, gəl o başdan,
Oyan tez, gəl o başdan.
Çox oxuyub çalışma,
Bir şey çıxmaz o başdan.

Əzizim, bu qan ala,
Su axır bu kanala.
Oğul ona deyərəm,
El qanına qan ala!

Əzizim, yuva sına,
Bax, yurda, yuvasına.

Tərlanıma nə oldu,
Gəlmədi yuvasına?

Əzizim, aydın olsun,
Göy üzü aydın olsun.
Qız, sevgilin gəlibdi,
Gözlərin aydın olsun!

Əzizim, dağlardadı,
Gedərmi dağlar dadı?
Ana bayati dedi,
Sədəsi dağlardadı.

Əzizim, yana dedim,
Tök telin yana, dedim.
Dünyanı bir tərəfə,
Səni bir yana dedim.

Əzizim, düzlər bizi,
Qoynunda gizlər bizi.
Vaxtından tez qocaltdı
Tənəli sözlər bizi.

Əzizim, canandı bu,
Dərdimə yanandı bu.
Əhdi-peyman bağladıq,
Əhdini danandı bu.

Əzizim, canandı bu,
Hər sözü qanandı bu.
Baxdı yadlar deyənə,
Yetənə inandı bu.

Əzizim, gözlə məni,

Bir şirin sözlə məni.
Qəm məni aparacaq,
Qoynunda gizlə məni.

Əzizim, düzə bir bax,
Dolan gəl, düzə bir bax.
Ayrılıq zamanıdı,
A gözlər, üzə bir bax.

Neynirəm bu bazarı,
Dörd yanında məzarı.
Ürəkləri yandırır
Bu paxıllıq azarı.

Dağlarda lala gördüm,
Sahibsiz qala gördüm.
Ana yerdə can verir,
Döşündə bala gördüm.

Dağların düzləri var,
Çox sırlı sözləri var.
Demədilər, bu yerdə
Kimlərin izləri var?!

Göllər sonasız olmaz,
Kəklik xinasız olmaz.
Gel qıyma, qanlı fələk,
Körpə anasız olmaz!

Dağlarda gəzənə bax,
Gül-çiçək üzənə bax.
Görün, mən nə gündəyəm,
Qarşımıda süzənə bax!

Dağları dağlar gördüm,
Köksündə dağlar gördüm.

Ananı ağlar gördüm.

«Mənəm-mənəm» deyən kəs

Baxdim qələm qaşına,
Nələr gəldi huşuma?
Ta ayrılıq dəmidi,
Qoy dolanım başına.

Dağı qar aldı, getdi,
Otu saraldı, getdi.
Hər kimə işim düşdü,
Qanım qaraldı, getdi.

Dağlar, səndən bac alındıq,
Gah endik, gah ucaldıq.
Zəmanə pis, hökmü pis,
Vaxtından tez qocaldıq.

Bu dağlar qarsız olmaz,
Bağçalar barsız olmaz.
Günahkar zəmanədir,
Gözəllər yarsız olmaz!

Dağlara duman gəldi,
Necə də yaman gəldi.
Gözün aydın, gözəl qız,
Sevdiyin oğlan gəldi!

Dağlar viranə qaldı,
Güllər dərənə qaldı.
Cəfa çəkdim, bağ saldım,
Xeyrin görənə qaldı.

Bu dağlar, qala dağlar,
Olubdu qala dağlar.
Bizim kimi minləri
Salıbdı yola dağlar.

Bu dağlar, təzə dağlar,
Gəlməsin gözə dağlar.
Hər gələn öz dərdini
Deyibdi sizə, dağlar!

Bundan əvvəl, bir qərinə,
Qanlar axdı su yerinə.
Qəlbimdən bir od atıldı,
Dağlar dəydi bir-birinə.

Ağlamağa gözüm mənim,
Qoy ağlasın gözüm mənim.
Həmişə qəmgin oluram,
Heç gülməyir üzüm mənim.

Döysə də qəm daşı məni,
Heç vaxt sanma naşı məni.
Gündə min xəyalə salır
Gözlərimin yaşı məni.

Dərdə, qəmə çatıb dağlar,
Əhvalımı qatıb dağlar.
Ellər köçüb, yalqız qalıb,
Xəbəri yox, yatıb dağlar.

Yenə yağıb qar dağlara,
Yol tapmadı yar dağlara.
İncimişəm, neçə vaxdı,

Şikayətim var dağlara.

Könül bilmir, dərdi nə,
Dərman edə dərdinə.
Öz dərdini özün çək,
Özgənin nə dərdinə?

Arazın dərdi ağır,
Həmişə dərdli axır.
Amandır, köməyinə
Dərd qanan dərdli çağır.

Kəndimiz talan oldu,
Qar yağdı, boran oldu.
Görmədim haqq-ədalət;
Hamısı yalan oldu.

Yarın cananı mənəm,
Candan yanarı mənəm.
Küsmüşük, barışarıq,
Dərdin cananı mənəm.

Bu dağın dövranı var,
Çox ağır karvanı var.
Tapdamayıñ gulləri,
Üstündə el qanı var.

Dağda duman nəs gəlir,
Yolun azıb, tərs gəlir.
Qulaq as bu daşlara,
Gör kimlərdən səs gəlir.

Qış gəlir, solur dağlar,
Boşalıb, dolur dağlar.

Bu gözəl gül-çiçəklə
Könlümü alır dağlar.

Gəlibdi hardan gözəl?
Nə olar yordan gözəl.
Görən yaxşı bilir ki,
Qış var bahardan gözəl.

Bağların barı mənəm,
Heyvası, narı mənəm.
Qoy durum, hamı görsün,
O qızın yarı mənəm!

Yanıma gələn hanı,
Danışib, gülən hanı?
Gəzdim, gördüm hər yanı;
Dərdimi bilən hanı?!

Dərdimə ağladılar,
Qəlbimi dağladılar.
Ömür pəncərəsindən
Baxmamış bağladılar.

Yanıram yanın kimi,
Dərdimi soran kimi.
Gözlərim qan ağlayır,
Dağları görən kimi.

Bu bağa gözlər baxıb,
Çox gülərzələr baxıb.
Dağlar özü söyləsin,
Nə qədər gözlər baxıb.

Gülərəm el güləndə,

Dərd-qəmini biləndə.
Ev-eşiyi bəzərəm
Sağlıqla yar gələndə.

Can dedim düzə, mərdə,
Düşməsin qəmə, dərdə.
Bu necə yaşamaqdı,
Mən kənddə, sən şəhərdə.

Canımı üzən yeri,
Dur, tez ol, bəzə yeri.
Kaş doyuncu gəzərdim
Xəyalım gəzən yeri.

Dağ başını qar aldı,
Duman geldi, qaraldı.
Dərdli gördüm dünyani,
Qanım yaman qaraldı.

Arazın adına bax,
Alışır, oduna bax.
Əzəlki xoş günləri
Düşübdü yadına bax!

Gözü ağlar Arazın,
Suyu çağlar Arazın.
Xeyli vaxtdır, qəlbimi
Odu dağlar Arazın.

Araza düşdü Günəş,
Üstündən keçdi Günəş.
Nə düşündü, görəsən,
Bu yolu seçdi Günəş.

Dağların düzən yeri,
Gəzdim yar gəzən yeri.
Hayif ki, heç görmədim
Sonalar üzən yeri.

Ey dağlar, sına məni,
Gəl salma qana məni.
Yaxşı həmdəm istərəm,
Anlaya, qana məni.

Toru dərədə qurdum,
Ovu bərədə vurdum.
Mənə candan əzizdi
Vətənim, ana yurdum.

Aşıq, sözün tez denən,
Düz danışıb, düz denən.
Qanana canım qurban,
Qanmazlara yüz denən.

Aşıq gülün solmasın,
Kimsə dərdə dolmasın.
Qoy üzünü heç zaman
Qara bulud almasın.

Arazim xan Arazdı,
Nə dərin, nə dayazdı
Yenə qarğadı fələk,
Gör bəxtinə nə yazdı?

Çay atıdı Arazın,
Həyatıdı Arazın.
Özü başdan-ayağa
Bayatıdı Arazın.

Üada salsın dağlar bizi,
Gül-çiçəkli bağlar bizi.
Dərdimizi bilə-bilə
Görəsən, kim ağlar bizi?

Aşıq sözün nə dana,
Nə gizlədə, nə dana.
Könül verdim nadana.

Mən aşiqəm, zər olsun,
Nər meydanda nər olsun.
Ay ellər, qardaşlaşın,
Qoy fikirlər bir olsun.

Mən aşiqəm, düz əllər,
Düz barbaqlar, düz əllər.
Elimizə yaraşır
Şirin dilli gözəllər.

Mən aşiqəm boyuna,
Çağır, gəlim toyuna.
Həmişə arzum budur,
Düşə taylı-tayına.

Mən aşiqəm, nə danlar,
Nə danışar, nə ağlar.
Düşdüm qanmaz içində,
Məni üzdü nadanlar.

Qadına bax, qadına,
Tərif yazdım adına
Bifəvaya yar dedim,

Mən xam oldum, bilmədim,

Tez alışdım oduna.

Gülləri dərən kimi,
Şal üstə sərən kimi.
Gözlərim qan ağlayır,
Dağları görən kimi.

Mən aşiq, dağ başına,
Yağıbdı qar başına.
Bar-bəhərli bağlarım
Qaldı başlı-başına.

Bu güller sizə qaldı,
Göz dəydi, gözə qaldı.
Çekdi dərdi, qəmini,
Zəhməti bizə qaldı.

Haray sal, elə gəlsin,
Yaşılbaş gölə gəlsin.
Tez ol, bir bayatı çək,
Bu dağlar dilə gəlsin.

Bu dağlar, qəlbə dağlar,
Yaranıb qəlbə dağlar.
Dağlar qalıb viranə,
Görən qəlbə də ağlar.

Ey qala, qız qalasan,
Əhdinə düz qalasan.
Qız, sənə kim qarğıdı,
Ömürlük kız qalasan?!

Yar bağına girmədim,
Gül-çiçeyin dərmədim.

Hər kimə könül verdim,
Heç vəfali görmədim.

Mən aşiq, ar eyləmə,
Bülbülü sar eyləmə.
Ömür sür kişi kimi,
Dünyanı dar eyləmə.

Mən aşiqəm, incisin,
Mən aşiqəm, incisin,
Saxla dürrün, incisin.
Tənəli söz danışma,
Könlüm səndən incisin.

Mən aşiqəm, gül diyar,
Lalə, nərgiz, gül diyar.
Dayanmışdım fikirli,
Baxdı mənə, güldü yar.

Mən aşiqəm, sər indi.
Yu dəsmalı, sər indi.
Yarım bir bağ salıbdı,
Hər tərəfi sərindi.

Nə gözəldi bu dağlar.
Dindirmə, bu da ağlar.
Neçə canlar itirib,
Haray çəkir bu dağlar

*Saç ağardı, gəlmədin...
(2005) kitabı*

**NAĞILLAR, HEKAYƏTLƏR
NAĞILLAR, HEKAYƏTLƏR**

ŞEH

Neçə gün idi ki, səhərin gözü açılan kimi, təbəssümlə gü-lən qönçələrin günorta olmamış gözlərinə qəmginlik çö-kür-dü. Quraqlığın od nəfəsi çicəklərin ləçəklərini soldurur, üz-gözünü qarsdırırıdı...

Yaxında özündən neçə boy üzün kölgəsini çicəklərin üs-tü-nə sərəcək uca bir qaya yox idi.

Şaxəli qol-budağının, yaşıł əl-əl yarpaqlarının sərin kəl-gə-sində çicəkləri əzizləyəçək bir boylu ağaç da gərəkdi.

Göyün mavi sinəsində bir əlçim qara bulud görünmürdü ki, köynəyini sıxbıç çicəklərin üstünə yağış səpələyə idi.

Quraqlığın od nəfəsi onların zərif təbəssümünə qənim kə-silmişdi.

* * *

Bir gecə hardansa topa duman peyda oldu. Qıvrılıb açıldı, qanadlandı. Qayadan qayaya, ağacdan ağaca, yaldan yala qonub çəmənə çatdı və çəmən boyu dizin-dizin sürünməyə başladı. Çisəkli nəfəsi çicəklərə toxunduqca ləçəklərin üstünə şəh damlaları düzüldü. Yarpaqlar və otlar da bu damlalarla bəzəndi.

Səhərin gözü açılan kimi, duman oyalandı və yavaş-yavaş dərələrə çəkildi. Sübh şəfəqində çəmən başdan-başa yanındı. Gecə sehdə əməlli-başlı çımmışdı.

Qarşı yamacdakı qaya əlini qapının üstünə qoyub baxa-baxa:

-Çicəklər ləçəklərinə inci düzüb, - söylədi.

Qarşı dağın meşəsindəki ağaclar başlarını əyib:

-Bürküdən çicəklər tər tökür, -dedi.

Birdən-birə mavi səmanın sinəsində görünən əlçim bulud qaşlarını çatıb:

- Gecə gözümdən axıtdığım yaşımın damlalarıdır, -deyə piçildədi.

Üfüqdən boyunan Günəşin görən kimi, onların dodaqları təpidi. Qayanın sıfəti bozardı, ağacların başı əyildi, əlçim bu-lud isə qızardı.

Günəşin qızılı donu hər tərəfə sərildikcə çəməni də örtdü. Par-par yanmış şəh damları onun gözünə sataşdı. Tezcə qı-zılı donunun ətəklərini büküb, çıçəklərin və onların üs-tün-dən damları ehmalca sildi. Çiçəklər titrəşdi və büzüsdü. Çəmənə yenidən sükut çökdü.

Qarşı yamacdakı qaya silkələndi, meşədəki ağaclar yır-ğal-landı, əlçim bulud dalğalandı...

Səxavətli Günəş bu işə mat qalmışdı. O ki, çıçəklərə bir yamanlıq etmədi: onları ağlayan görüb, göz yaşlarını eh-mal-ca sildi. Sən demə, onlar çıçəklərin sevinc yaşları imiş! An-caq səxavətli Günəş onları hələ də göz yaşları bilir!..

QARĞA

Qədimlərdə qarğanın adı yox idi. Uca ağacların budaq-la-rında yuva qurar, bala çıxarardı. Cox zaman havada do-la-nar, ölmüş heyvanların ətinin qır-qırıntısı ilə qidalanardı.

Qabaqlar insaların nə qalmağa evi, nə də saxlamağa hey-vanı vardi. Qalın qar yağanda, qışın şaxtası, boranı baş-la-yan-da zəif heyvanlar ac qalib qırılardı. Bu işə qarğanın lap ürəyindən olar, uca qoz ağaçına qonub qırıldayardı:

– Qarr yağı, qar yağı, qar yağı!

Başqa quşlar və qarnı ac heyvanlar onun bu qarlıtısını xoşlamazdı. Ona qarğış edib, lənətlər yağıdırırdı.

Başqa quşlar və qarnıac heyvanlar onun bu qarlıtısını xoşlamazdı. Ona qarğış edib, lənətlər yağıdırardı. Belə qanardılar ki, qarğanın qarlıtısı qar yağıdırır.

* * *

Qərinələr keçdi. İnsanlar ev qurmağı, ev heyvanı sax-la-ma-ğı öyrəndilər. Onlar qış üçün azuqə yiğdiqları kimi, hey-van-lara da quru ot topladılar.

Daha heyvanlar qabaqlardakı qədər qırılmırıldı. Qarğa isə ha qarıldayıır, qar, çovğun ona kömək etmirdi.

Bir gün qalın qar yağmışdı. Yer-yurd ağ yorğanla örtül-müşdü. Qarğa yenə sevinir, uca budağa qonub qarıldayıırıdı:

– Qarr yağa, qarr yağa, qarr yağa!

Qəfildən qasırğa qopdu. Qarı qaldırıb qabağına qatdı. Budaqları qırıq-qırıq qırdı. Qarğanı qara yumaq kimi gö-tü-rüb, qarşidakı qayaya çırpdı. Qanadı əzildi, qabırğaları qı-rıl-di. Qarin üstünə düşüb, qırıq-qırıq qarıldadı:

– Qar-r ya-ğa, qa-r, ağ-a, qa-r, ğa!

Ətrafdə olan quşlar və heyvanlar onun yanına toplandı. Qarğa ölmüşdü. O çağdan qışda qarıldayan quşların adı «qarğı» qaldı...

QARA ÖKÜZ

Bir kişinin qara rəngdə öküzü vardi. İldə iki dəfə onu xışa qoşardı. Bir güzdə, bir də yazda. Onu da qonşunun öküzü ilə bir yerdə. İlin qalan çağlarında öküz boş qalardı. Odur ki, qara öküz əvgəndə olmuşdu. Onun girmədiyi bostan, tap-da-madığı zəmi qalmamışdı. Qonşular öküzün əlindən lap təngə gəlmişdilər. Qışda hansı qapıda ot tayası vardi, çəpəri bas-da-yıb, özünü tayanın üstünə salardı. Kişi çox yoxsul idi, öküzü satmağa, ya kəsməyə əli gəlmirdi. Qonşuların şikayətləri də onun canını boğazına yimişdi. Hərdən hırslıənəndə öküzə bir-iki dəyənək çəkib deyərdi:

– Qara öküz, səni kəsib, gönündən çariq tikmək mənə borc olsun!

İş elə gətirdi ki, bir gün qara öküz uçurumdan sürüşüb ol-dü. Kişi qara öküzün ətini qonşulara payladı, gönünü isə külləyib aşdadı. Gön quruyandan sonra, onu zolaq-zolaq

doğradı. Zolaqları bir-bir qatlayıp yiğdi, aparıp dama qoy-du. Birini isə çariq tikmək üçün tay-tay biçdi, suya qoydu, tükünü qaşdı. Gön qırıqlarını da atmadı, onlardan çarığa köşə çekdi. Sonra özünə bir şışburun çariq tikdi.

Kişi kimi görsə, çarığını göstərib deyərdi:

— Bir bax, qara öküz ləp canımı cəzana gətirmişdi, indi gö-nündən çariq tikib geymişəm!

Günlər gəlib keçdi, aylar ötdü. Güz çağı çatdı. Kişi taxıl zəmisini əkməliydi. Ancaq qonşulardan kimə ağız açdı, zə-mini əkməyə öküz vermədilər...

Zəminin mərsində oturub ayaqlarını uzatmışdı. Qara ökü-zü yadına düşmüşdü. Çariqlara baxıb, özü-özünə de-yirdi:

— Qara öküz, məni yalqız qoyub getdin! İndi işdəklərin yadına düşəndə az qalıram, gönündən tikdiyim çarığı da ayağımdan çıxardım...

TƏLƏYƏ DÜŞƏN QURD

Bir qudurmuş qurd el-obanın mal-qarasına, qoyunquzu-suna dadanmışdı. Girəvəsinə düşəni parçalayırdı. Bir kişinin də neçə heyvanını aşırılaşdı. Bu kişi çox fikirləşdi, çox götür-qoy eylədi. Bir yol aradı ki, bu qurdu tələyə salsın. Çox ax-tardı. Çox güddü, axırda, onun keçdiyi bərəni nişanladı. Bir keçid yer seçib, tələni orada qurdı. Neçə gün keçdi, qurd tə-ləyə yaxın durmadı. Kişi biclik işlətməyə başladı. Kolluğa gi-rib, qurdun gəlişini gözlədi. Uzaqdan onun gəldiyini görçək qoyun kimi mələdi ki, qurdun nəzərini özünə cəlb etsin. Qurd qoyun mələrtisi eşidib, yaxın gəldi. Həmin yerdən ke-çəndə ayağı tələyə düşdü. Ha dartındı, ayağını oradan çı-xa-ra bilmədi...

Kişiye də elə bu lazım idi. Tez qaçıb qurdun əl-ayaqlarını bağladı. Dalına alıb, obaya gətirdi. Hay vurdu, camaat yı-ğış-dı.

Elə ki, hamının toplaşdığını gördü, üzünü camaata tutdu:

– Ay camaat, bu quduz kimin mal-qarasını, kimin qoyun-quzusunu, kimin keçi-çəpişini yeyib, başlaşın döyməyə.

Hərə irəli gəlib, qurda bir neçə dəyənək vurur və deyirdi:

– Mənim inəyimi yemisən, al, gəldi;

– Mənim danamı yemisən, al, gəldi;

– Mənim qoyunumu yemisən, al, gəldi;

– Mənim keçimi yemisən, al, gəldi;

Adamların içində bir güp düzəldən kişi dayanmışdı; onun heç bir heyvanı yox idi ki, qurd yesin. Ancaq o da iərli keçib, qurdu dəyənəkləməyə başladı.

Qurdunu görüb, zariya-zariya soruşdu:

– A kişi, o biriləri məni döyür. Haqlıdlılar, axı onların mal-qarasını, qoyun-quzusunu, keçi-çəpişini yemişəm. Bəs sən niyə məni dəyənəkləyirsən. Sənin ki, heç bir heyvanın yox idi ki, yeyəm?

Kişi qurda belə cavab verdi:

– Bilirəm ki, mənim də heyvanım olsaydı, yeyəcəkdir. Ona görə, mən də öz payıma açığımı çıxıram...

DƏYİRMAN DAŞI

Biri vardı, biri yoxdu, bir çayın üstündə su dəyirmanı var-dı. Ətraf obalarda özgə dəyirmanı olmadığından bütün elat bura axışar, bu dəyirmando dən üydərdi. Buna görə, su də-yirmanında ilin hər çağında nobat olardı. Bir daharcıq dəni üyütməkdən ötrü günlərlə dəyirmando nobat gözləyərdilər...

Sizə kimdən deyim, kimdən danışım. Bu dəyirmana yaxın kəndlərin birində güzəran keçirən kasib bir kişidən. Kişi yə üzüsüz İmran deyərdilər. Hara getsə, öz haqqını istəməyə üzü gəlməzdi. Onçun da adını «üzsüz» qoymuşdular. Bu kişi zə-misini halal zəhmətlə əkər-biçər, taxılını döyüb, dağarcıq-da-ğarcıq dəyirmana aparar, nobat gözləyə-gözləyə dəni üyü-düb, ununu evə gətirərdi. Ancaq bir dağarcıq dəni üyütməyi bir neçə gün çəkərdi...

İmran kişinin qoluzorlu, qabağından yemiyən, bir oğlu vardı. İşi-gücü ona-buna sataşmaq,dava salmaq,ara qarış-dırmaqdı. Cox adam abırına qıslıb, onunla üz-üzə gəlməz, üz-göz olmazdı. Bu oğlana elə gələrdi ki, ondan sinir, çoxu onun qorxusundan əsməcə tutur...

Bir dəfə İmran kişi yenə dəyirmana dən aparmışdı. Yaz fəslidi. Dəyirmanda nobat çıxdı. Evdə külfəti onu göz-lə-yirdi ki, un gətirsin, çörək bişirsinlər. Ancaq kişi geçikirdi. Oğlu hövsələdən çıxmışdı. Hırslı-hırslı çölə çıxıb evə qayı-dır-di. Axırda, dözə bilməyib,dəyirmana getdi. Nə görsə, yax-şı-dı? Dəyirman ağızınacan nobat gözləyənlərlə dolmuşdu. Oğlan gözlədi, birinin dəni üyünüb qurtarandan sonra, da-ğar-cığı qapıb, içəri cumdu.

— «Ay qardaş, axı mənim nobatımdı»— deyən arvadı itə-lə-di, üstünə yumruq çekdi. Sonra utanmadan dağarcığı dən-li-yə boşaltdı.

İmran kişi ha istədi, oqluna qarşı çıxsın, nobatı pozmasın, mümkün eyləyə bilmədi. Oğlan zor gücünə öz işini görürdü. Bir dağarcıq dəni üyündü, oğlan unu götürüb, atası ilə evə gəldi.

Yol uzunu İmran kişi oğlunu ha danladı, ha öyünd-nəsihət verdi, oğlu ipə-sapa yatmadı. Evdə atasının üstünə çımxırıb dedi:

— Bundan belə, dəyirmana dəni özüm aparacağam!..

İmran kişi çox yalvardı ki, oğlu dəyirmana getməsin. Bi-lirdi, getsə, genə adamları bir-birinə qatacaq.

Oğlan atasının öyünd-nəsihətinə məhəl qoymadı. Dağar-ci-ğı götürüb, dəyirmana getdi. Onu itələdi, bunu yıxdı, dənini üyütdü. Kimsə qorxudan ağızını aça bilmədi.

Bir gün belə, iki gün belə... Dəyirmanda nobata duranlar daha onun bu işdəklərinə öyrəncəli oldular. Elə ki, dağarcıqçıyində dəyirmana girirdi, qabağına çıxan, nobat göz-lə-mə-sini dik gözünün içində deyən tapılmırdı...

İmran kişi yerində otura bilmirdi. Başa düşürdü ki, bu işin axırı yoxdu. Bir gün, bir məqam yetişəcək, onun da ipini yıgan

peyda olacaq. Ona görə, bu səfər oğlu dəyirmandan qayıdanda qabağını kəsdi:

– Ay oğlul, gəl daşı ətəyindən tök, qoy dəni özüm aparım dəyirmana...

Oğlu genə ağır cavab verdi:

– Qoca kişisən, otur yerində, sənin nobatda nə işin var, özümə nə olub?!

İmran kişi yalvartıdan hədəyə keçdi:

– Yaxşı, get-gəl! Həlbət, bir dəyirman daşını bir əllə sax-layan böyürdən çıxacaq?! Onda, baxacam halına! Onda, başa düşəcəksən, dəyirmanın nobatını pozmaq nədi?!

Bunlar höcətləşməkdə olsunlar, sizə kimdən deyim, bu kəndin çobanından. Çoban ömrü boyu dağda-daşda, aran-da-yaylaqda qoyun saxlardı. Qaya təki boyu, dağ təki enli kürəyi, dəmir təki möhkəm biləyi vardi. Çomağının zərbin-dən qurdalar ulamışdı, itlər zingildəmişdi. Nə başınızı ağrı-dım, bu el-obada onun yayını əlliyan, çomağına çomaq vu-ran olmamışdı. Bu çoban hərdən dəyirmana gələr, itlərinə yal bişirmək üçün arpa üyüdərdi. Bir gün yenə bura gələndə dəyirmançı əhvalatı ona danışdı. Çoban dedi:

– Qoy gəlsin, mən ona nobat pozmağı göstərərəm!

O, dağarcıqdakı arpanı dənliyə boşaldıb, üyünüb qur-tar-masını gözləməyə başladı. Çoban arpa ununu kürəklə da-ğar-ciğa yiğirdi ki, İmran kişinin oğlu içəri girdi. Genə heç kimə məhəl qoymadı. Ciynində dağarcıq dənliyə sarı yeridi...

Çoban altdan-yuxarı ona göz ağartdı. Öğlan çobanı da saymadı, heç vecinə almadı, elə bil, onu görmürdü.

Çoban bir əllə dəyirman daşını tutub saxladı. Daş hər-lən-məkdən dayandı. Öğlan özünü görməməzliyə vurdu. Bu, ço-ba-nı cin atına mindirdi. O biri əli ilə oğlanın qızından yapı-şib, yerə sərdi. Öğlan çırpınıb, onun əlindən qurtarmaq istə-di, mümkün olmadı. Dağarcıq yerə düşəndə ağızı açıldı. Buğ-da dəyirmanın içinə səpələndi...

Çoban ayağa qalxıb, onu yerdən qaldırdı:

– Yiğ yerdən zəhrimarını!

Oğlan gördü, yox, bu xına o xınadan dəyil. Atasının sözü yadına düşdü. Ovuc-ovuc buğdanı dağarcığa yiğmağa baş-la-di. Elə ki, buğdanı yiğib qurtardı, çoban onu bir də dik qal-dırdı, dağarcığını belinə şəlləyib, dəyirmandan çölə çıxardı:

– Get, bir də qatırcının qatırını hürkütmə!

Oğlan suyu süzülə-süzülə evə qayıtdı. Büzüşüb yumağa dönmüşdü. İmran kişi onu bu halda görəndə məsələni anladı və üzünü oğluna tutub dedi:

– Ay oğul, bəs mən demədim, bir gün dəyirman daşını bir əllə saxlayan böyürdən çıxacaq?!

Oğlu isə xəcalətindən başını aşağı salıb dinmirdi...

ƏLİ VƏLİYEVİN TOPLADIQLARI

QORXURAM, BU SÖZ YALAN OLA...

Bir gün tulkuyə deyirlər:

– Gözün aydın, səni toyuqlara çoban qoyurlar...

Tulkü zülüm-zülüm ağlayır. Soruşurlar:

– Ay tulkü, daha niyə ağlayırsan, axı səni, başa çəkirler, sayırlar?

Tulkü daha bərkdən zarıldayır:

– Qorxuram, bu söz yalan ola!..

SAĞSAĞANLININ QURUD MƏSƏLƏSİ

Bir dəfə yay vaxtı sağsağanlı dövlətlilərindən birisi həyat-də qurud səribmiş. Həyatə qonan sağsağan qurudun birini dimdiyinə alıb uçur. Ev yiyesi sağsağanın dalınca düşür. Kişi axşama kimi, onu o koldan bu kola qovur. Güya Gün ba-tanda qurudu saldırıb, geri qayıdır...

Qonşular soruşurlar:

– Ay qonşu, qurudu harada saldırıdn?

Ev yiyesi gülə-gülə saqqalını tərpədib, otuz kilometrlik bir yeri nişan verir və lovğa-lovğa deyir:

— Mən hər sağsağana bir qurud versəm, dünyanın bütün sağsağanları dadanıb, kəndə comaşar. Onda, kəndin də adı Sağsağanlı olar...

Deyilənə görə, əsil adı Kalafalıq olan bu kəndin adı o zamandan, doğrudan da, Sağsağanlı qalır...

MOLLA VƏ OĞRU

Bir oğru molların oğlunu dilə tutub, oğurluğa aparır. Molların bundan xəbəri olmur. Onlar tərəkəmə obasından bir kəl oğurlayırlar. Kəli kəsib, ətini satandan sonra, gönünü qurudub, zollamaq vaxtı çatır. Oğru molların yanına gedib, xəbər alır:

— Axund, oğurluq kəlin ətini yeyib, könündən çariq tik-mək olarmış?

Molla hirslenib qışqırır:

— Məlun! Müsəlmanın dilinə haram tikə dəysə, bu dün-ya-da kafər, o dünyada cəhənnəmlidir.

Oğru özünü o yerə qoymayıb deyir:

— Molla, kəli sənin oğlunla bir yerdə oğurlamışmış...

Molla, əvvəlcə, susur. Sonra ora-bura baxıb, qəraətlə de-yir:

— Cənnət cəlaləst,

Yaş gön həlaləst.

Kəlin qalın zolundan

Bir cüt çatar mollaya...

«AZ TƏFƏVÜTÜ VAR, AĞA!»

Bir bəy gündə neçə yol muzdurun atasına söyürmüş. Muzdur isə cavabında deyirmiş:

— Az təfəvüti var, ağa!

Bu cavab bəyi fikrə salır. Axırda, dözə bilməyib, muz-dur-dan xəbər alır:

– Ə, hərçi bətdərin biri, məni ələ salmışan?
Muzdur heyrətlə ciyinlərini çekir:
– Ağa, nə olub ki?!
Bəy daha bərkdən qışqırır:
– Canına azar olub, o nədi, mən hər dəfə atana söyəndə «az
təfavütü var, ağa!» – deyirsən?
Muzdur gülə-gülə deyir:
– Ağa, sən qışqıra-qışqıra mənim atamın adını bir dəfə
çə-kirsən, mən isə ürəyimdə sənin atanın adını yüz dəfə
çəkirəm. Ona görə, təfavütü az olur...
Bəy cavab tapmayıb, hirsindən bığlarını çeynəyir...

BƏYİN KAĞIZI BƏYİN KAGIZI

Bir dəfə Abdal Qasım qışda Qarabağ bəyindən at yükü
ta-xıl istəyir. Bəy onu hörmətlə qarşılıyb deyir:
– Abdal Qasım, bir at yükü taxıl nədir ki, indi darğaya
kağız yazaram, gedib alarsan...

Bəy kağızı yazıb ona verir. Ancaq kağızda nə
yazıl-dığın-dan xəbəri olmur. Evə qayidian kimi, kağızı oğluna
oxut-durur. Bəy yazıbmış ki, darğa Qasımı bir yük buz ver...

Abdal Qasım kağızı cibinə qoyub saxlayır. Elə ki, yay gi-rib,
taxıl biçilir, xırman döyüür. Taxıl anbarlara yiğilan vaxt
Qasım palanlı ata minib, darğanın hüzuruna gəlir və bəyin
kağızını ona verir. Darğa kağızı oxuyub, mat-mat Qasımın
üzünə baxır. Haçandan-haçana özünə gəlib deyir:

– Qasım lələ, bəy məni buyurur bitməz işə, adımı qoyur
yarıtmaz. A kişi, ilin-günün bu vaxtında Qarabağda bir at
yükü buzu hardan tapım?!

Abdal Qasım özünü bilməməzliyə vurur:
– Darğa, özün bilərsən, mən bəydən xahiş eylədim, o da
sənə kağız yazıb, indi bir yük buzu ver aparım...

Darğa əlacsız qalıb, müləyimliklə deyir:

– Qasım lələ, gəl, sən razı ol, buzun əvəzinə, çuvallarını doldurum sarı buğdayla, çıx-get...

Abdal Qasım naz sata-sata razılıq verir və buğda dolu çuvalları ata yükləyib, geri qayıdır...

ŞAH ABBASIN SUALLARI

Bir gün Şah Abbas vəziri Allaverdi xanı yanına çağırıb deyir:

– Sənə üç sual verəcəyəm, cavablarını düzgün tapsan, ənam alacaqsan... Cavablarını doğru verməsən, dar ağa-cın-dan asilacaqsan...

Allaverdi xan qorxa-qorxa deyir:

– Buyruq sizinkidir, hökmdarım!..

Şah Abbas sualları verir:

– Birinci sual belədir: – Dünyada hansı gül qiymətlidir?

– İkinci sual belədir: – Dünyada ən pis hərəkət nədir?

– Üçüncü sual belədir: Çərxı-dövran nə deməkdir?

Allahverdi xan görür, çox bərkə düşüb. Şahdan qırx gün möhlət istəyir. Qiymətli libasını geyir, atını minib, kəndləri gəzməyə başlayır. Bu minvalla 39 gün keçir. Suallara cavab verən tapılmır ki, tapılmır...

Gün günortadan əyiləndə bir dəyirmana çatır. Su də-yir-manında salam verib, atdan düşür. Atı qol-bənd eyləmək istəyəndə dəyirmançı onun əyin-başına baxıb, atın yedəyini əlinə alır, bir kənara çəkib, qabağına bir xorum otqoyur.

Sonra qonağa «Xoş gəldin» eyləyib soruşur:

-Mənim üçün qulluğunuz?

Allahverdi xan oturur və dəyirmançı ilə söhbətə başlayır. Söhbət arasında şahın suallarını dəyirmançıya deyib, cavab gözləyir. Xanın gözləmədiyi halda, kişi suallara çox aydın və səlist cavab verir:

– Dünyada ən qiymətli gül pambıq gülündür. Onun üçün öləndə adamların ağızına və gözünə pambıq qoyurlar.

-Dünyada ən pis hərəkət nəfiskarlıqdır. Adamların başına gələn bəlaların hamısı nəfsin ucundan gəlir.

- O ki, qaldı çərxi-dövran məsələsinə, zəhmət çəkin, pal-tarınızı soyunub, mənə verin. Mən sizin paltarınızı ge-yəcə-yəm. Siz də mənim paltarımı...

Vəzir təklifi qəbul eyləyir. Dəyirmənci Allahverdi xanın paltarını geyinib, ata minir. Sonra qamçını əlində bir necə dəfə kənara qışayıb deyir:

- Çərxi-dövran odur ki, dəyirməncini ata mindirib, vəzir eyləyir, vəziri atdan endirib, dəyirmənci halına salır. Çərxi-dövran bütün günü tərəzi gözləri kimi qalxıb enir. Bu, çərxi-dövranın peşəsidir...

EŞQ VƏ ABDAL ƏFSANƏSİ

Bir dövlətlinin Eşq adlı gözəl qızı vardı. Bu qız yoxsul oğlu Abdala aşiq olmuşdu. Ancaq qardaşlarının üçü də buna razılıq vermirdilər. Abdalı görən kimi, ona hədə-qorxu gə-lir-dilər:

- Bizim bacımızla yaxınlıq eyləmə. Hərgah sözümüzü eşit-məsən, özünü ölmüş bil!

Buna baxmayaraq, qız hər gün Qarasu çayının kənarında Abdalla görüşür.

Qardaşlar qızı da hədə-qorxu gəlirlər. Bir gün toran vaxtı Eşqlə Abdal yenə çay qirağında bir-birini tapırlar. Bunu bi-lən qardaşlar yaraqlanıb, onlara hücum edirlər. Eşq yanıqlı yanıqlı oxumağa başlayır:

Əziziyəm, al məndən,
Yaşıl səndən, al məndən.
Ya dərdimə çarə ol,
Ya bu canı al məndən.

Qızın səsi obaya yayılır. Hamı evdən eşiyyə çıxıb, bu səsə qulaq kəsilir...

Eşq qardaşlarının gəldiyini görüb, Abdalın qucağına sıgnır. Abdal onu bərk-bərk qucaqlayıb saçlarını tumar-la-yır...

Qardaşlar həmin yerə yetişəndə gözlərinə inanmırlar, bir az qabaq oğlanla qızın durduğu yerdə, Ay işığında, qön-çə-lənmiş qızılıgül kolu, dibində isə boynunu büküb, ona baxan bənövşə görürlər...

Onlar yerlərində dönüb qalırlar. Sonra obaya qayıdır, gördüklərini camaata danışırlar. Bu əhvalat ağızdan-ağıza düşür. Hamı iki gəncin uğursuz sevgisinə acıyır...

Deyilənə görə, Eşqlə Abdalın görüş yerində sonradan türbə tikirlər və burası ziyarətgaha dönür.

SƏN NİYƏ OYNAYIRSAN?

— Deyir, keçmişlərdə bir fəhlə qazandığı pulları verirmiş mollaya ki, saxlasın, vətənə qayıdanda alıb aparar. Fəhlənin qazancı yüz manata çatanda molların yanına gedib, pulunu istəyir. Molla danıb, pulu vermir. Fəhlə əlacsız qalıb, yenə iş-ləməyə başlayır.

Günlərin bir gündündə gözəl bir qadına yük gətirməli olur. Fəhlə yükü yerə qoyub, dərin ah çəkir. Qadın soruşur ki, ya-nıqli ah çəkdi? Fəhlə, əvvəl, demək istəmir, sonra başına gə-lənləri açıb söyləyir. Qadın söz verir ki, əsla ürəyini sixma, pulunu qəpiyinə kimi alacaqsan. Sonra bəzənib-düzənir, ba-halı daş-qasları taxır, qızıl boyunbaşlarını boynuna salıb, molların yanına gedir. Fəhləyə deyir ki, mən molla ilə da-nışdığım vaxt sən içəri gir, pulunu istə. Qulluqçusuna tapşırır ki, mən molla ilə şirin danışdığım yerdə qapını açıb, içəri gir və deginən «xanım, müştuluğumu ver, ağam gəlib». Xanım dediyi kimi hərəkət eləyir. Molların yanına gedib, salam-ka-lamdan sonra deyir:

— Molla əmi, ərim evdə yoxdur, qorxuram. Xahiş elə-yi-rəm, ərim gələnə kimi mənim qızıllarımı, daş-qaslarımı sax-layasan. Molla razılıq verib, dil tökdüyü vaxt fəhlə içəri gi-rib, pulunu istəyir. Molla xanımın yanında özünü etibarlı göstərmək üçün fəhlənin pulunu tamam-kamal gətirib verir. Bu vaxt qulluqçu gəlib deyir:

— Xanım, müştuluğumu ver, ağam gəldi.

Xanım da, qulluqçu da, fəhlə də çırtıq çalıb oynamamağa başlayan zaman molla da onlara qoşulub sindira-sindirə sü-zür. Mollanın oynadığını görən xanım soruşur:

— Molla əmi, mən oynayıram, çünkü ərim gəlib, qulluqçu oynayır, çünkü ağası qayıdib, fəhlə oynayur, ona görə ki, pulunu alıb. Sən niyə oynayırsan?

Molla gülüb cavab verir:

— Xanım, mən də sizin kimilərinin felinə düşdüyümə görə oynayıram.

VƏFALI DOST HANSIDIR?

— Bir gün ata ilə oğulun mübahisəsi olur. Oğul öz dost-la-rını, ata öz dostlarını tərifləyir. Hər ikisi dostunun sə-da-qə-tin-dən, vəfasından danışır. Ata oğluna deyir: — Quru təriflə heç kəs heç kəsi inandırıa bilməz. Gəl dostlarımızın vəfasını si-na-yaq.

Oğul razılaşır. Onlar iri bir öyəc kəsir, ağıın arasına qo-yub, ata yükləyirlər.

Ata deyir: — Bala, hansı dostunu lap sədaqətli hesab elə-yirsən, atı sür onun qapısına.

Oğul ən çox inanıb, ürək qızdırıldığı dostunun qapısında dayananda it hürür.

Ev yiyesi həyətə çıxıb, qonaqları görən kimi deyir: — Xoş gəlmisiniz, göz üstə gəlmisiniz. Bəs niyə çöldə durursunuz? Evə buyurun.

Şərtlərinə görə oğul dinmir, ata danışır: — Bilirsiniz, nə var? Kəndin bəyi namusumuza toxunmaq istəyirdi, öl-dür-dük. Atın üstündəki onun meyitiidir. Gərək bunu elə bir yer-də basdırıq ki, heç kəsin ağlina gəlməsin!

Kişi sözünü qurtarmamış, ev yiyesi əl-ayağa düşüb, dili dolaşa-dolaşa deyir: — Yox, başına dönüm, aman gündür, məni dilə-dişə salmayın. Sabah sizin izinizə düşüb, birbaş

mənim qapıma gələrlər, ölüünü məndən istəyərlər. Yox, aman
gündür, qanı məndən uzaq eləyin!

Ata ilə oğul həyətdən tərpənməmiş ev yiyesi içəri girib,
qa-pını örtür. Ata oğlunun üzünə baxır, ancaq heç bir söz
de-mir. Onlar bu kənddən çıxıb, başqa kəndə yola düşəndə ata
deyir: – Qabaqkı kənddə mənim bekara bir dostum var.
Ge-dək onun qapısına.

Onlar qapiya çatanda gecədən xeyli keçibmiş. Camaat şı-rin
yuxudaymış. İtin səsinə ev yiyesi çölə çıxır. Qonaqları gö-rən
kimi soruşur: – Gecənin bu vaxtı xeyir ola?

Ata cavab verir: – Bilirsən, nə var? Kəndin bəyi
namu-su-muza toxunmaq istəyirdi, öldürdü. Atın üstündəki
onun meyitidir. Gərək bunu elə bir yerdə basdırıq ki, heç
kəsin ağ-lına gəlməsin.

Kişinin sözü qurtaran kimi, ev yiyesi deyir: – Lap yaxşı
eləmisiniz, əlinizin içindən gəlib. Onu elə yerdə korbakor
elərəm ki, bu dünya durduqca yerini bilən olmaz!

Bu sözdən sonra ataya deyir: – Oğlan atı saxlasın. Biz
me-yitti yerə qoyaq.

Ata kişinin sözünə əməl eləyir. Atın yükünü yerə qo-yur-lar.
Ev yiyesi cəmdəyi düşürə-düşürə deyir: – Tünbətün ol-muş nə
canaraq şey imiş.

Ata ilə oğul baxır, öv yiyesi deyir: – Meyiti basdırmaq
haq-qında fikirləşməyin, siz gedin içəri, mən atı rahat eləyim,
ye-nə məsləhətləşərik.

O atı tövləyə çəkib, qayıdınca ata ilə oğul ağrı açır, öyəcin
cəm-dəyi görünür. Ev yiyesi gəlib əhvalatı belə görəndə
so-ru-şur: – Bəs hanı bəyin meyiti?

Ata məsələni açıb deyir. Üçü də gülüşür. Sonra öyəc
ətin-dən kabab bişirib, səndən naxoş, o ki lazımdır, yeyirlər.

SƏMƏD QARA YEVİN TOPLADILARI

ŞAH ABBASIN DUZU

Şah Abbas təğyiri-libasda gecə şəhərə çıxır və küçədə üç nə-fərin baş-başa söhbət etdiyini görür. Yaxınlaşış salam ve-rir və yaxına gəlməyə icazə istəyir:

– Qardaşlar, sizi allaha and verirəm, hara getsəniz, məni də yoldaş edin, sizə zərərim dəyməz, ağır külfət sahibiyəm, bəl-kə, sayənizdə bir balaca qazancım oldu.

Bundan soruşurlar ki, nə sənətin var, nə iş bacarırsan?

Şah Abbas isə deyir ki, əvvəlcə, siz sənətinizi, bacarığınızı de-yin, sonra da mən deyəcəm. Bunlardan biri deyir ki, mən bü-tün itlərin dilini bağlayıram. O biri deyir ki, nə cürə bağlı qı-fil olsa, mən açaram. Digəri də deyir ki, mən bu qaranlıq ge-cədə gördüyüüm adamı çox uzun vaxtdan sonra da ta-nı-yı-ram.

Deyirlər ki, indi də sən öz bacarığını de. Şah Abbas cavab ve-rir ki, mən sağ əlimi bığımı çəksəm, adamı öldürər, sol əli-mi bığımı çəksəm, ölümdən keçərlər.

Bunlar sevinirlər ki, bu da vacibdir, yoldaşlığa qəbul edi-rik.

İndi haraya getmələrini götür-qoy edirlər. Birisi xəzinə yar-mağə, birisi tacirin evini talamağa və s. təkliflər edirlər.

Şah Abbas deyir ki, niyə dərəyə düşürsünüz, gedək şahın xə-zinəsindən hərəmiz bir az aparaq. Əvvəl, razılaşmışırlar, son-ra Şah Abbas onları razi salır hərəkət edirlər...

Şəhərə girəndə it dili bağlayan irəli çıxır; itlərin dili kəsilir, şə-hin sarayına yaxınlaşanda qıfil açan irəli keçib, bütün qı-fil-ları açır. Xəzinəyə girirlər. Qaranlıq olduğu üçün əllərini ye-rə sürtür, yoxlaya-yoxlaya gedirlər. Qabaqda gedən qə-fil-dən dayanır. O, əlini ağızına vurub deyir: –Qayıdın, kişinin du-zu dilimə dəydi, haramlıq edə bilmərəm.

Bunların üçü də geri dönür. Şah Abbas isə özünü bil-mə-məzliyə vurur:

– Bu qədər zəhmətdən sonra, niyə boş gedək, hərəmiz bir az xəzinədən götürək!

Lakin yoldaşları razi olmurlar. Onu itələyib, çölə salır, öz-lə-ri də çıxıb gedirlər. Şah Abbas xahiş edir ki, yerinizi

mənə de-yin, sabah gəlim, sizi tapım. Sonradan yerlərini şaha nişan ve-rirlər.

Şah Abbas saraya qayıdır. Ertəsi gün bir neçə xidmətçi gön-dərib, haman adamları sarayın meydanına gətirməyi əmr edir. Onları asdırmaq istəyirmiş. Şah qadın libası geyib, yo-lun kənarında arvadlarla dayanır və incə səslə soruşur:

– Bu yazıqlar görən nə ediblər ki, şah bunları asdırmağa apa-rır?

Elə bu vaxt adam tanıyan şaha yaxınlaşış deyir:

– Qadın paltarı geymişən ki, gizlənəsən? Gəl birlikdə ge-də-cəyik!.

Yoldaşları razı olmurlar ki, ayıbdır, arvadla işin olmasın, bəl-kə, bu dünən dərvish libası geymiş imiş...

Kəcəsi, bunları meydana gətirirlər, şah da libasını dəyişib, öz taxtında oturur.

Sən demə, şahın vəziri-vəkili, xəzinədarı qapının ya-rıl-dı-ğı-nı görüb, xəzinəni gecə talayıb aparırlar. Xəzinə bom-boş qa-lır.

Şah Abbas bunların hamısını bilir, əlini yuxarı qaldırır ki, sağ əlini bığına çəksin, adamtanıyan əl qaldırıb, söz istəyir. Şah ona söz verir.

Adamtanıyan şaha deyir: –Şah sağ olsun, hər şey sizə bəl-li-dir,. Xahiş edirəm, bizi bu nahaq işdən qurtarmaq üçün sol əli-nizi bığınıza çəkəsiniz. Şah gülür, sol əlini bığına çekir, bun-ları dar ağacından uzaqlaşdırıb, baş vəziri, vəkili və xə-zinədarı gətirirlər. Şah sağ əlini bığına çekir, oğruları dar ağa-cına çekirlər.

Sonra Şah Abbas xalqa deyir: –Mənim bir çımdık duzum bun-ların dilinə dəyən kimi, malima haram qatmaqdən im-ti-na etdilər. Ancaq ömrübü boyu sarayimdə yallanan belə ha-ram-zadalar xəzinəmi gecə ikən talan eyləyiblər.

Şah Abbas həmin üç nəfərdən birini baş vəzir, birini vəkil, o birini isə xəzinədar təyin etdi.

ŞAH ABBAS VƏ NAXIRÇI

Şah Abbasa xəbər verirlər ki, filan kənddə yaşayan na-xır-çı Vəlinin həm ağılda, həm də gözəllikdə tayı-bərabəri ol-ma-yan bir qızı var.

Şah qızı elçi göndərir. Qız elçilərdən soruşur ki, şahın nə sə-nəti var?

Elçilər gülür və deyirlər ki, böyük bir dünyanın şahı üçün nə sənət lazımdır?

Qız razılaşdır: – Şahlıq sənət deyil, sabah şahlıqdan düş-sə, it gününə düşə bilər.

Elçilər qayıdır və saha xəbər verirlər. Şah, əvvəl, qə-zəb-lə-nir, sonra səbr edib soruşur ki, qısa vaxtda nə sənət öy-rən-mək olar?

Vəzir-vəkil götür-qoy edib, bu qərara gəlirlər: «Ən asan sə-nət keçə salmaqdır». Şah razılaşır, keçəçi usta təpib gə-ti-rir-lər. Şah keçə salmağı ondan öyrənməyə başlayır. Az vaxtda ke-çə salmağı öyrənir.

İkinci dəfə qızın elçiləri gedib, şahın öyrəndiyi sənəti qızı de-yirlər. Qız şahın öyrəndiyi sənəti gözləri ilə görür və ona ərə getməyə razılıq verir. Şah Abbas naxırçı qızı ilə evlənir və qı-sa vaxtda bunun aqlına, dərrakəsinə heyran olur, onu baş hə-rəm təyin edir.

Şah, öz adəti üzrə, hər gecə təgyiri-libas olub, şəhəri gə-zir-di. Bir gün nərdivanla yerin altına enir. Adamlar onu tutub, ye-rin altındaki zirzəmiyə aparırlar. Şah baxır ki, zirzəmi qul-dur-larla doludur; adamları aparıb başını kəsir, ətindən cür-bə-cür yeməklər bisirirlər. Cəllad gəlib, onu da kəsməyə apa-ran-da şah xahiş edir ki, quldurların başçısı ilə gö-rüş-dür-sün-lər.

Şah başçıya deyir:

– Mən qoca adamam, ağıram, ətim heç nəyə yaramaz. Si-zə başqa yolla daha çox xeyir verərəm. Yaxşı bir sənətim var.

Quldur başçısı soruşur:

– Hansı sənəti bacarırsan?

Şah isə cavab verir:

—Mənə yun və bir də yay verin. Yaxşı keçə salım, siz də apa-rib satın. Xeyli gəlir götürə bilərsiniz. Keçəni şahın adam-ları çox baha qiymətə alırlar...

Başçı razılaşır. Şaha yun və yay verirlər. O, yayın kirəcini ağaç toxmaqla döydürür, yunu təmizləyir, döşəyib keçə salır. Keçənin isə içərisinə yunun öz rəngində düşdürüyü zirzəminin ye-rini yazır. Keçəni bağlayıb satıcıya verir və deyir ki, başqa yer-də ucuz gedəcək, şah sarayına aparın, orada iki qat qiy-mə-tinə satacaqsınız.

Keçəlləri şah sarayının həyətinə gətirirlər. Əyanlar keçəni al-maqdan imtina edirlər. Naxırçı qızı balkondan baxıb, keçə sa-tanları görür və hal-əhval tutub, tez onları geri qaytarmağı tə-ləb edir. Keçə satanlar sevincək geri qayıdırular. Naxırçı qızı gös-təriş verir ki, onlara istədikləri qiyməti verib, yola sal-sın-lar. Həm də tapşırır ki, yenə də keçə gətirsinlər.

Şah Abbas neçə gün saraya qayitmir. Naxırçı qızı bundan şübhələnir. Şahin keçə salmaq sənəti yadına düşür. Ona görə də keçəni açıb, diqqətlə yoxlayır və keçənin içindən zirzə-mi-nin yerini öyrənir. Dərhal əmr edir ki, böyük bir dəstə həmin zir-zəmiyə hücum etsin, şahı qurtarsınlar.

Elə də edirlər. Şah Abbas cəlladların əlindən qurtulur və onun əmri ilə quldur yuvasını dağıdırlar. Şah naxırçı qızını da-ha çox sevməyə başlayır.

ŞAH Abbas VƏ QADINLAR

Şah Abbas gecə şəhəri gəzməyə çıxanda qıraq mə-həl-lə-lər-də-ki evlərdən birində işıq yandığını görür. Şah evin pən-cə-rə-si-nə yaxınlaşır və dəhşətli bir hadisənin şahidi olur; bir qa-dın-la kişi adam öldürdürlər. Şah görür ki, ölenin qanı qa-pı-nın altından çölə axır. O, əlini qana batırıb həmin evin qa-pı-sına çəkir və çıxıb gedir.

Ev sahibəsi oynacı ilə gecəykən kişisinin meyitini aparıb giz-lədir. Qadın ehtiyat edib, qapı-bacaya bir də göz gəzdır. Nə görsə, yaxşıdır? Qapıya qanlı əl vurulub. Başa düşür ki, bu, bir işarədir. Ona görə küçələrindəki qırx evin hamisiniñ

qa-pısını qanla nişanlayır. Ertəsi gün şah adamlarını göndərir ki, qan nişanlı qapının sahibəsini saraya gətirsinlər. Məmür-lar gəlib görürlər ki, küçə boyu bütün qapılara qan ləkəsi vu-ru-lubdur. Bunu xəbər verəndə şah qəzəblənib, əmr edir ki, o kü-çədə yaşayan qadınların hamisini gətirsinlər. Şahın fər-ma-nı ilə qadınların hamisini sarayın həyətinə gətirirlər. Onların ha-misinin qətli haqqında sərəncam verir və bu işi baş vəzir Al-lahverdi xana tapşırır.

Allahverdi xan ağıllı, təmkinli adam idi, şah ona inanırdı. Al-lahverdi xan şahdan xahiş edir ki, əvvəlcə, onun bir na-ğlı-li-nı dinləsin, fərmanı sonra icra etsinlər. Şah razılışır.

Allahverdi xan şaha belə bir nağıl danışır: «-Mənim atam ev-də yatırmış. Gecədən xeyli keçmiş qapının darvazası dö-yü-lür. Atam tez geyinir, patrondaşını bağlayıb tüsəngini gö-tü-rür və həyətə çıxır. Kişini həyətdən küçəyə çağırırlar. Atam çö-lə çıxır və görür ki, iki at dayanıb, ancaq birinin üstündə adam yoxdu. Atlı işaret edir ki, atam da ata minsin. Atam isə səs-sız-səmirsiz ata minir. Atlı atı sürür, atam da onun ar-xa-sın-ca düşür. Onlar xeyli gedirlər və gəlib bir qəbristanlığıçı-xır-lar.

Atlı atdan düşüb, atama tapşırır: «-Mən gəlməsəm, atın iki-si də sənindir, mindiyin atın üstündəki xurcunda qiymətli şey-lər var, o da sənə halaldır, götür get!

Atam bu adamin arxasınca gedir ki, bu sirri öyrənsin. Bir-dən görür ki, həmin adam bir qəbrin üstündə dayanıb deyir:

– Həsənağa, qanına qan aldım, qanına qan aldım! Səndən son-ra da yaşamaq istəmirəm!

Belə deyib özünü dik qoyduğu xəncərin üstünə salmaq is-tə-dikdə atam arxadan onu tutur və xahiş edir ki, bu sirri aç-sın.

Qadın tərs-tərs atama baxır. Özünü öldürməsinə mane ol-du-ğu üçün onu məzəmmət edir.

Atam məsələni öyrənəndən sonra deyir:

– Ərinin qanını almışansa, bundan sonra, yaşamaq la-zim-dır!

Qadın isə ona belə cavab verir:

– Hansı darvazanı döydüm. Kişilər yalnızqat çölə çıxdılar. Heç birisini yoldaşlığa götürmədim. Təkcə səni gördüm. Ona görə, istədim ki, ərimin varidatı sənə qismət olsun! Sonra atam həmin qadınla evlənmiş və mən də onun oğluyam...

Şah Abbas Allahverdi vəziri diqqətlə dinlədikdən sonra, ver-diyi fərmanı dəyişməyi qət edir.

Allahverdi vəzirin nağılı o qədər qadını ölümündən qurtarır:

Deyərlər:

– Elə qadınlar da var, belə qadınlar da!

ŞAH Abbas VƏ DƏLİLƏR

Şah Abbasın yanına hər gün çox şəhərli gəlir, hamısı da ti-ca-rətdə uduzduğundan, başqasının onu aldatdığınından, al-da-dib özgə ölkələrə qaçanlardan şikayətlər edirlər.

Şah Abbas onları diqqətlə dinləyir və bunun dəlilik ol-du-ğu-nu qərara alır. O, vəziri Allahverdi xana tapşırır ki, bu şə-hə-rin dəlilərinin siyahısını tutdursun və bir aydan sonra ona təq-dim eləsin. Onun fikrincə bu şəhərdə dəli çoxdur, bunun üçün bir tədbir görülməlidir.

Ay tamam olur. Allahverdi vəzir siyahını gətirib, Şah Ab-ba-sın qabağına qoyur. Şah siyahıya baxanda birinci öz adı-nın yazılığını görür:

– Şah Abbas Məhəmməd Xudabəndə oğlu.

Şahı təəccüb götürür, tez vəzirdən soruşur:

-Bu birinci ad kimindir, mənimdir?

Allahverdi vəzir cavab verir, bəli, sizindir.

Şah Abbas vəzirin üzünə baxıb, bir də xəbər alır:

– Mən də dəliyəm?

Vəzir cavab verir ki, bəli!

Şah qəzəblənir:

– Bunu nə ilə sübut edə bilərsən?

Vəzir cavab verir:

– Şah sağ olsun, indi ki, nisyə pul verənlər dəlidir, deməli, siz birincisiniz! Ona görə ki, siz Qara qula 10 min tūmən ver-miş-siniz ki, gedib Misirdən mal gətirsin. Qara qulun burada evi, mülkü, ailəsi yoxdur ki, qayıdib gəlsin, o pulları apardı, bir daha bura qayıtmayacaq.

Şah Abbas inamla deyir: – Yox qayıdacaq!

Vəzir də cavabında:

– Nə vaxt Qara qul qayıtsa, o vaxt sizin adınızı pozub, onun adını yazacağam.

Şah Abbas fikrə gedir və başa duşur ki, vəzir onun adını ye-rində yazıb...

PADŞAHIN QUZULARI

Padşahın öz vəzirinə inamı az idi, bir bəhanə ilə onun ba-şı-nı vurdurub, canını qurtarmaq istəyirdi.

Bir gün padşah səyahətə getməli oldu, padşah qəfəsdə bəs-lək quzuları vardi. Səyahətə çıxanda vəzirə tapşırıldı:

– Quzular arıqlasa da, kökəlsə də, öz başını verəcəksən, öz cə-kilərində qalmalıdır.

Padşah səfər təbilini vurdurub, yola düşdü. Vəziri dərd gö-türdü, necə edəcəyini bilmirdi. Yemini az versə, ariq-la-ya-caq, çox versə, kökələcək, çəkisi düz gəlməyəcək.

O bir çox adama gənəşdi, məsləhət istədi. Axırda, bir ağıl-li qoca tapdı.

Qoca vəzirə belə məsləhət verdi:

-Get bir dənə qurd balası tap gətirt. Quzulardan kənar bir yer-də onu bağlat. Onlara da nə qədər istəyirsən, yem ver. Qu-zular kökəlsələr də, qurda baxa-baxa yediklərini tö-kə-cək-lər.

Vəzir deyilən kimi etdi.

Padşah elə bilirdi, vəzir uduzacaq. Gələn kimi, tapşırıq ver-di, quzuların çəkisini yoxladılar, çəki düz gəldi... Padşahı tə-ə-c-cüb bürüdü.

Ağıllı məsləhət vəzirin canını qurtardı...

PADŞAHIN QUŞU

Padşahın bir dənə sevimli quşu var idi; bütün gün onunla əy-lənirdi. Bir gün ova getməli oldu. Ova gedib-gəlmək isə ay-lar-la çəkirdi.

Padşah quşu vəzirə tapşırıb dedi:

– Quşumun ölüm xəbərini kim versə, başını bədənindən ayır-dacağam!..

Padşahın uzun ov səyahəti başa satdı.

Saraya qayıdan kimi, birinci quşu yoxlamağa getməli idi. Quş isə ölmüşdü. Vəzir iki daşın arasında qalmışdı; quşun ölü-münü neçə xəbər versin, bilmirdi. Sarayda bir təlxək var idi. Vəzir ona xeyli pul verib, yola götürdi. Quşun ölüm xəbə-ri-ni padşaha o verəcəkdi. Təlxək razılaşdı və padşahın qa-ba-ğı-na çıxıb, ehtiramla baş əydi.

Padşah çatan kimi, quşu soruşdu.

Təlxək cavab verdi:

– Padşah sağ olsun, quş yatır, qanadları düşüb, gözləri yu-mu-lub, başını da qoyub yerə...

Padşah qəzəblə qışkırdı:

– Yoxsa, quş ölüb?!

Təlxək halını pozmadan:

– Padşah sağ olsun, özünüz dediniz!

Padşah cavab verə bilmədi...

QUŞTUTAN VƏ SƏRÇƏ QUŞTUTAN VƏ SƏRÇƏ

Bir quştutan meşədə ağacın dibində tor qurmuşdu. To-ru-na bir sərçə düşmüştü. Sərçəni tordan çıxarıb, başını üzmək is-təyəndə sərçə dilə gəldi.

— Məni öldürməsən, sənə üç söz öyrədəcəyəm, nəsihətli sö-lərdir, lazımin olacaq...

Quştutan razılaşdı və tələb etdi ki, həmin üç sözü desin.

Sərçə dedi:

Deyilənə inanma, gedənə yanma, özündən yuxarıya əl uzat--ma!

Quştutan bu sözləri öz-özünə təkrar etdi, huşu getdi, əli bo-şaldı. Sərçə əlindən çıxıb, ağacın aşağı budağına qondu və gü-lüb dedi:

— Boynun sınsın, məni niyə buraxdın, çilədanım dolu idi qı-zilla!

Bunu eşidən quştutan dik tullandı ki, sərçəni tutsun, yi-xıl-dı və qolu-qıcı əzildi.

— Hayif, verdiyim nəsihətə, mən onun sənə necə əsər et-di-yi-ni də elə indicə yoxladım. Sənə dedim ki, gedənə yanma: Mə-nim çilədanımda qızıl da olsa, artıq əlindən çıxıb. Bir də ki, mənim çilədanımda qızıl nə gəzir? — deyilənə inandın və özün-dən yuxarıya da tullanıb əzildin. Yuxarı tullanmaqla qu-şu tutmaq olar?

Sərçə uçub getdi. Quştutan onun ardınca baxa-baxa qal-dı...

DƏVƏ VƏ EŞŞƏK

Karvan gedərkən bir eşşək bərk yorulub taqətdən düş-müş-dü, həm də çox ariq idi. Karvan sahibi adamlarına əmr et-di ki, bu eşşəyi buraxsınlar yolun qıraqındakı meşəliyə.

Elə də etdilər, eşşəyin palanını alıb, yolun kənarındaki va-di-yə buraxdilar. Eşşək bir neçə gün otlayıb yaxşılaşdı, gəz-mə-yə başladı. Yolun kənarındaki meşədə bir dəvə də bunun ki-mi yorulub, xəstələnin qalmışdı. Onu da karvandan ayırıb bu-raxmışdilar, bir sözlə, əl çəkmişdilər. Dəvə də xeyli vaxt idi ki, bu otlu və sulu vadidə otlayıb dirilmişdi. Bunlar bir-bi-rinə rast gəldilər. Dəvə böyüklük edib, eşşəyə tədbir tökdü, bun-lar bir yerdə yaşadılar, günləri xoş keçirdi, yemək bol idi, su da var idi.

Artıq eşşək kökəlmışdı, ora-bura qaçıır, hey anqırırdı. Də-və isə bunu başa salırdı ki, sakit olsun, bu xarabada sərbəst ya-şasınlar.

Bir gün yaxınlıqdan karvan keçirdi, eşşək dedi ki, an-qır-ma-ğı gəlir, dəvə nə qədər xahiş etdisə, eşşək razlaşmadı, dedi ki, anqıracağam, həvəsim gəlib. Eşşək dəvəni eşitmədi, uca-dan anqırıldı. Sarvan səsi eşidib, karvanı dayandırdı və dedi:

— Gedin, buradakı eşşəyi gətirin, yorulmuş dəvənin yü-kü-nü ona yükleyək.

Adamlar gedib eşşəyi və dəvəni gətirdilər. Yorulmuş də-və-nin yükünü bunlara yükleyib, sevincək yola düşdülər. Səh-ra-lar isti, susuz. Xeyli yol getmişdilər ki, eşşək yorulub əldən düş-dü, adamlar eşşəyin xəstələndiyini zənn edib, onu atıb get-mədilər. Sarvan tapşırıdı ki, onunla tapılmış dəvə güm-rah-dır, eşşəyi həmin dəvəyə mindirsinlər. Elə də etdilər, bir qə-dər gedəndən sonra dəvə eşşəyə dedi ki, yaman oynamağım gə-lir. Eşşək etiraz etdi, dedi ki, oynasan məni salarsan, bu fi-kir-dən əl çək. Dəvə dedi ki, sənin anqırmağın gələndə mən çox yalvardım, məni eşitdinmi?

Bunu deyib dəvə oynamağa başladı, eşşək özünü saxlaya bil-məyib, tir-tarab yerə düşdü.

XAN VƏ QIZLARI

Bir kişinin iki qızı vardı. İkisini də ərə köçürmüştü. Qızın bi--rini əkinçiye, o birini dulusçuya vermişdi.

Bir gün arvadı dedi:

-A kişi, qızlar uzaqdadırlar, gedib-gələ bilmirlər, onlara baş çəksənə!

Kişi razılaşdı. Ertəsi gün qızlara baş çəkməyə getdi.

Əvvəl, böyük qızın evinə yetişdi. Qızından soruşdu:

-Qızım, necə dolanırsınız, vəziyyətiniz nə təhərdir?

Böyük kız cavab verdi:

– Atacan, il yaxşı gəlsə, yağınlıq olsa, çörəyimiz var, o qə-dər taxıl əkmişik ki...

Kişi sonra xırda qızın evinə getdi, vəziyyətlərini soruşdu, qız cavab verdi ki, atacan, əgər quraqlıq olsa, havalar bərk is-ti keçsə, bir neçə ilin gəlirini götürəcəyik, o qədər saxsı qabqa-caq qayırmışıq ki.

Kişi evə qayıtdı. Arvad qızların dolanışığını soruşdu.

Kişi dedi:

– Arvad, qızlardan biri cezəcək! O heç nə başa düşmədi:

– A kişi, başaa at təpib, açıq de, görüm qızlar necə do-la-nır-lar?

Kişi isə özünü arsızlığa vurdu:

– A tünbətünün qızı, burda başa düşülməməli nə var ki...

Ya-ğınlıq olsa, qızın biri, quraqlıq olsa, o biri cezəcək!..

AT OCAĞA!

Bir qoca xəstələnib, yatağa düşmüşdü. Son günlərini ya-şa-yırdı. Ancaq bir nigarançılığı vardı. Sonbeşik oğlu hələ bir yer-də işləmir, qazanc göturmirdi. Arvadını çağırıb tapşırdı ki, uşa-ğı bu gün göndər gedib işləsin, qazandığını gəlib mənə gös-tərsin, dünyadan nigaran getməyim. Arvad, əvvəl etiraz et-di, sonra kişinin inadını görüb, razılaşdı və oğlunu çağırıb giz-lin ona bir abbası verdi və tapşırdı ki, axşama qədər gəz-sin, axşam pulu götərib, atasına göstərsin. Güya qazanıb.

Oğlan elə də etdi. Axşam evə qayıdanda atasının ya-ta-ğı-nın yanına gəldi. Kefi kök idi. Kişi uşaqdan bu gün işləyib-iş-ləmədiyini soruşdu. Oğlu cavab verdi ki, işləyib.

Kişi bir də xəbər aldı:

– Pul verdilərmi?

Oğlan cavab verdi ki, veriblər və əlindəki iki şahlığı gös-tər-di.

Damin ortasında ocaq yanındı. Kişi oğluna dedi ki, pulu at ocağa!

Uşaq gülə-gülə pulu ocağa atdı və çölə qaçdı. Kişi ar-va-dı-nı çağırıb danladı və tapşırıdı ki, sabah da göndər, gedib iş-lə-sin, qazancını gətirsin.

Arvad oğluna başa saldı ki, bu gün həl-həlbət gedib işləsin və aldığı pulu gətirib, atasına göstərsin.

Uşaq könülsüz-könülsüz bazara getdi, iş verdilər işlədi, ax-şam evə qayıdanda buna bir şahı pul verdilər.

Oğlan atasının yanına gələndə çox kefsiz, yorğun gö-rü-nür-dü; başı da toz-torpağa bulaşmışdı.

Kişi soruşdu:

– İşlədinmi? Sənə nə verdilər?

Oğlan işlədiyini və aldığı pulu atasına göstərdi. Atası inan-dı ki, bu gün, həqiqətən, işləyib.

Kişi oğlunu bir də yoxlamaq üçün dedi:

– O pulu da at ocağa!

Oğlu incik halda cavab qayıtdı:

– Bu gün özümü həlak edib, pul qazanmışam ki, ocağa atam?

O pulu ocağa atmadi. Atası dedi:

– Gördün, dünən mənim qazancımı ocağa atırdın, indi özün qazanmışan, atmağa əlin gəlmir. Çalış, həmişə özün qa-zan!

ARVAD FELİ

Qənbər aldı bir kişi allah adamı idi. Gözütəx, zəhmətkeş, qə-naətcil, özgə malına göz dikməyən, allahın verdiyinə qane olan bir adam idi. Ağzı dualı idi, həmişə yemək qurtaranda al-laşa dua edər, şərdən, fitnə-fəsaddan uzaq olmayı arzu edər-di. Allahdan və bir də yer üzünün padşahından qor-xar-di.

Bir gün də yeməkdən sonra, allaha dua etdi:

– Allah, sənin verdiyinə şükür, bizi yaratmışan, padşahın zül-mündən, şeytanın şərindən də qoru, – deyib iki əlini göyə qal-dırar yalvarardı.

Arvadı Yetər də kişidən tələb edirdi ki, o duaların arasına bi-rini də əlavə etsin:

– Allah, bizi arvad felindən də qorū!

Qənbər həmişə buna etiraz edər, hətta arvadı söyərdi. Bir gün onun söyməyi Yetərin acığına gəlir.

Qənbər kişi əkinçi idi, hər gün iki öküzünü aparıb cütə qo-şar, axşama qədər yer şumlayıar, axşam evə gələrdi.

Bir gün Yetər balıqçıya pul verib, ona diri balıq gə-tir-mə-si-ni xahiş etdi.

Balıqçı çaya enib, 10-15 balıq tutdu, suya salıb, diri-diril Ye-tərə gətirdi. Yetər də ərinin şum elədiyi yerə gedib, gizlicə ba-liqları cütün keçdiyi şırıma tökdü və pusub gözlədi.

Qənbər öküzləri geri qaytaranda gördü ki, öküzlər hür-kür. Tez qabağa baxdı. Cütün açdığı şırımda balıqlar part-la-şır-di. Öküzləri saxladı. Tez balıqları papağına yiğib, torba-da-ğarcığına tökdü. Sonra işini qurtarıb, axşamüstü evə dön-dü.

Arvad isə özünü xəstəliyə vurmuşdu. O arvadına xoş xə-bər verdi. Yaxşı balıq gətirmişəm, xəstə olmasaydın, bi-şi-rər-din, yeyərdik.

Arvad etiraz etdi: –Yeməyin var, onu ye, mən xəstəyəm, sa-bah tezdən bişirərəm, yeyərsən.

Kişi razılaşdı, olandan-qalandan yeyib yatdı. Bunu görən Ye-tər tez durub balıqları gizlədi.

Qənbər kişi səhər tezdən durdu ki, arvad balıqları bişirmiş ola-caq. Baxıb gördü ki, heç nə yoxdur. Arvaddan soruşdu ki, bəs balıq qızartmamışan? Arvad özünü bilməməzliyə vur-du:

– Balıq nədir?

Qənbər hirslenib özündən çıxdı:

– Necə yəni balıq nədir, axşam gətirdiyim balıqları de-yi-rəm!

Yetər yenə onun üzünə baxıb:

– Balığı haradan almışdin?

– Balığı özüm tutmuşdum?

– Haradan tutmuşdun?

Neyinə lazımdır, belə şumdan tutmuşdum?!

Arvad çölə çıxıb qışqırdı:

– Oy, gəlin, Qənbər dəli olub!

Tökülüşüb qonşular gəldilər.

Qənbər irəli yeriyib qışqırdı:

– A kişilər, axşam əlimdə gətirib, balıq vermişəm, indi da-nır, bu hər işi belə tutar!

Qonşular da bildilər ki, güneyin şumunda balıq olmaz, de-məli, kişi dəli olub, hamı bu inamlı da evinə qayıtdı.

Bütün gün evdə dava-dalaş oldu. Qənbər özü də fikirləşdi ki, yəqin ki, onun gözlərinə balıq formasında şeylər gö-rü-nüb.

Kişi götür-qoy elədi, gələn-gedən də onu qınadı. Özü də elə bildi ki, başına hava gəlib. Çıxbı çöldə qaldı, bir də get-mək istəmədi, qonşunun evinə getdi.

Qonşusu da məsləhət bildi ki, bu gecə onun evində qalsın. Sa--bah erkən onu qonşu kənddəki cindarın ocağına apar-sın-lar.

Qənbər o gecə qonşunun evində yatdı. Yetər gecə gəlib, ki--şinin paltarlarını qonşunun paltarları ilə dəyişdi.

Qənbər gecə pis yatdı. Obaşdan durub qonşunun pal-tar-la--rını geyindi və yola çıxdı.

Cindar olan kəndə çatanda hava işıqlandı. Qənbər əy-ni-nə-başına baxıb gördü ki, bu paltarların heç biri onunku de-yil. O, öz-özünə dedi:

– Paho, deyəsən, mən yatıb qalmışam, qonşum Məmməd du-rub gəlib?

Qənbər bir xeyli fikirləşdi, nə edəcəyini bilmədi. Çəşib qal-mışdı, heç yana gedə bilmirdi. Bir qədər keçmişdi ki, gör-dü Yetər gəlib çatdı və bunun paltarlarını da gətirdi dedi:

– Dur, öz paltarlarını gey, qayıdaq gedək!

Qənbər getmək istəmədi. Yetər qızardıb gətirdiyi balıqları da, başqa yeməkləri də onun qabağına yiğdi. Qənbər balıq-la-rı görüb qaçmaq istədi, arvad qaçmağa qoymadı:

– Sənə deyirdim ki, özünü arvad felindən də qoru, sən mə-nim atama söyürdün. Gördün?!

Qənbər hər şeyi başa düşdü, o vaxtdan sonra, süfrə duasına arvad felini də əlavə etdi...

MƏMMƏD ELLİNİN TOPLADIQLARI

ADİL ŞAHIN NAĞILI

Biri var idi, biri yox idi, qədim zamanlarda Adil şah adlı bir hökmdar var idi. Yaşı əllini keçmişdi. Büyük hökm-dar-la-rın həyatını dərinən öyrənən Adil şah öz ölkəsini ədalətlə idarə edirdi. Bununla belə, bərk narahat idi. O, dövləti idarə etmək işlərində yeni yollar axtarırdı.

Günlərin bir günü Adil şah oğlunu yanına çağırıb dedi:

– Oğlum, nə qədər yaxşılıqlar eləsəm də, xalq elə bilir ki, mən başıma qızıl tac qoymaqla kef içində yaşayıram. Dü-şü-nü-rəm ki, xalq öz hökmdarını, hökmdar da öz xalqını daha ya-xından tanımalıdır. Buna görə də, mən xalqın arasına getmək istəyirəm. Sabahdan taxtı-tacı sənə verəcəyəm. Get ha-zır-laş!

Oğlu ehtiramla baş əyib dedi:

– Ey mehriban ata, sən həmişə doğru danışmışan. Mən sə-nin tutduğun yolu davam edəcəyəm.

Ertəsi gün sarayda böyük məclis quruldu. Adil şah xeyir-dua verib oğlunu taxtda əyləşdirdi.

Say-seçmə adamlar hökmdarın məqsədini bəyənib, ona uğur dilədilər.

Adil şah bir həftədən sonra, adı paltar geyinib, atına min-di. Tezliklə ölkəyə səs yayıldı ki, bəs, hökmdar kəndləri, şə-hər-ləri gəzməyə çıxıb. Hamı hökmdarı görmək arzu-sun-day-dı.

Adil şah bir kəndə gəldi. Əlini qaldırıb dedi:

– Ay camaat, gəlin birlikdə açıq səhbət eyləyək.

Kəndin ağısaqqalları baş endirdilər:

– Xoş gəlmisiniz, ey möhtərəm hökmdar! Yeriniz gözlər üstə! Qulluğunuzda hazırlıq!..

Adil şah davam etdi:

— Mən bu gün yol boyu gələ-gələ çox sevinmişəm. Necə gö-zəl yurdumuz var! Bu məmləkətdə siz yaşayırsınız. Mən hökm-dar olsam da, bu gözəl torpaqların əsl sahibi sizsiniz. Elə isə kəndinizi abadlaşdırın. Mən artıq taxtı-tacı ogluma ve-rib, sizin yanınıza gəlmışəm. Yeməyə nə versəniz, ondan ye-yəcəyəm. Harada qal, desəniz, orda qalacağam...

— Adil şah sağ olsun!

Adil şahı hörmət-izzətlə bir evə aparıb qonaq elədilər. Er-təsi gün səhər tezdən hökmdara gözəl-gözəl hədiyyələr gə-tir-di-lər. Adil şah kəndin ağısaqqalına üz tutub dedi:

— Çox sağ olun! Mən bu hədiyyələri kəndimizdəki yox-sul-la-ra, imkansızlara bağışlayıram. Bundan sonra, mənə elə-di-yi-niz hörməti onlara eləyərsiniz.

Adil şah sağollaşıb, uzaq bir kəndə yola düşdü. Bu kəndin adam-ları çox qəribəydi. Elə bil, qərib adam görməmişdilər. Hökm-darin gəlişinin məqsədini biləndə kötük başlı, kömür do-daqlı bir kişi ağızını açdı, nə açdı:

— Ay camaat, biz eşitmışık ki, hökmdar öz sarayında otu-rub, qulluqçulara əmr eləyər. Bu isə durub gəlib bizim ya-nı-mı-za. Özünü bizə ağıllı göstərmək istəyir. Mən bilən, bizim hökm-darımızın ağılı çəşibdir. Siz hələ onun buraxdığı saq-qa-la bir baxın, lap keçi saqqalına bənzəyir. Xa, xa, xa!.. daha ni-yə dayanıb durmuşuq. Belə səfəh hökmdarı daşa basmaq gə-rəkdir.

Adamlar Adil şahı daşa basmağa başladılar. Beş daş, on daş, on beş daş... Bir də baxdılardı ki, atılan daşlar dərhal ha-va-da qızılıgülə çevirilir. Hami heyrətləndi.

Bu zaman Adil şah sakitcə yerində dayanıb gülümşəyirdi. Adamlar diz çöküb yalvarmağa başladılar:

— Ey böyük hökmdar, sən bizi bağışla! Biz səni indi ta-nı-dıq.

Adil şah dedi:

— Ay camaat, sizin ulu babalarınız çox yaxşı insanlar olub-lar. Siz onların müdrik sözlərini yaddan çıxarıbsınız. Ona

görə də, bu günə qalıbsınız. Artıq siz qəflət yuxusundan oyan-diniz. Siz daha aydınlıqdınız.

Adamların üzü getdikcə işıqlanırıldı. Çoxusu sevincdən ağ-la-yırdı. Kötük başlı kişi qorxudan tir-tir titrəyirdi. Adil şah ona yaxınlaşıb dedi:

– Qorxma! Heç kəs səni incitməyəcək. Bu gündən sən mə-nim əziz dostumsan!..

Kötük başlı kişinin dodağı qaçıdı. Hamı gülüşdü.

Adil şah o kənddə gecələyib, ertəsi gün başqa bir kəndə yo-la düşdü. Beləcə beş-on kəndi gəzib-dolanandan sonra, öz sa-rayına qayıtdı. Ağır bir məclis qurub dedi:

– Mən bu günlərdə çox şey öyrəndim. Xalqımız qüd-rət-li-dir. Belə bir xalqnan dağı dağ üstə qoymaq olar. Biz xalqa bun-dan sonra da qayğı göstərməliyik. Ən bacılıcası isə, biz xal-qı sevməliyik!

Yerdən səslər havalandı:

– Bəli, bəli, sevməliyik! Özü də çox sevməliyik!
Sev-mə-li-yik! Sevməliyik! Sevməliyik!

Alqış sədaları sarayı titrətdi, nə titrətdi. Elə nağılımız da bu-radaca sona yetdi.

DAŞBULAQ

Qədim zamanlarda Gəncə xanının Gülşən adlı ağıllı-ka-mal-li, gözəl-göyçək bir qızı variydi. Gülşən xanım saz çal-ma-ğı çox sevirdi. Onun gözəl çalgısı hamını heyran eləmişdi. Aşıq-lar xan qızının şəninə «Gülşəni» adlı bir saz havası da ya-rat-mışdır.

Bir yaz günü Gülşən xanım bacılığı Səidə xanıma dedi:

– Can Səidə! Güllər, çiçəklər üçün yamanca darixmişam.
Dur gedək Kəpəz dağına. Orada Goy gölə doyunca baxaq.

Səidə xanım onu bağrina basdı:

– Can bacı, sən deyəsən ürəkləri oxumağı da bacarırsan.
Söy, gölə baxmaq!!! Mən bunu çoxdan arzulayırdım.

Onlar atlarına minib, Kəpəz dağına tərəf yola düşdülər. Atayağı yüngül olar. Bir də baxdılar ki, artıq Kəpəz dağının zir-vəsindədirlər. Gülşən xanım heyran-heyran dörd yana göz gəz-dirdi: o yanda Maral göl, bu yanda Göy göl!.. Sonra üzü-nü Səidə xanıma tutdu:

– Can Səidə, görürsənmi, necə gözəl yurdumuz var?!. Mən bu gözəlliyi elə indicə bir bayatiya çevirmək istəyirəm:

Çıxdım Kəpəz dağına,
Baxdim cənnət bağına!
Qızılıgül calaq olub
Bənövşə yarpağına.

Səidə xanım alqışladı:

– Əhsən, Gülşən xanım! Öpürəm səni! Bəh, bəh, bəh!.. Bir vaxt gələcək bu bayati dillər əzbəri olacaq. Qız-gəlinlər onun söz-lərini xalçaya köçürəcəklər.

Gülşən xanım gülümşədi:

– Can Səidə, elə mənim istəyim də budur. Yurdumuzun gö-zəlliyi bizə sevinc gətirir. Belə gözəl yurdu necə sev-mə-yə-sən. Odur ey xan babamın tikdirdiyi qalalar! Bu da Kəpəz dağının zirvəsi! Sən hələ diqqətlə bax: lap Dədəm Qorqudun qo-puzuna bənzəyir. Hərdən söz düşəndə Kəpəz dağına elə Qo-puz dağı da demək olar: Kəpəz dağı-Qopuz dağı!..

Bu zaman göy üzündəki ağ bulud topası dilləndi:

– Ehey, Kəpəz dağı! Gülşən xanımın söylədiyi bayatını eşit-dinmi?! Deyəsən, xan qızı sənə meydan oxuyur. Cavabını ve-rə bilərsənmi?!

Kəpəz dağı dilə gəldi:

– Ey şanlı bulud, bil ki, mənim hər qarış torpağım bir tü-kən-məz xəzinədir. Bircə duyan gərək, anlayan gərək! Bax o sal qayanı görürsənmi, mən indi onun köksündən bir bulaq qay-nadacağam.

Bu zaman sal qayanın köksü yarıldı, dumdurucu bir bu-laq nurlana-nurlana qaynamağa başladı.

Xanımlar yaxın gəldilər. Bu yandan da Dədə Aşıq gəlib ye-tişdi:

– Xoş gördük, mənim balalarım!.. Bu gün uğurlu gündür. Daş-bulağın görüşünə gəlmişik.

Dədə Aşıq telli sazı sinəsinə basıb, xan qızının şəninə bir ha-va çaldı.

Səidə xanım maraqlandı:

– Dədə Aşıq, sən müdriksən, uzaqqörənsən. Ellərimizin gə-ləcəyi haqqında nə deyə bilərsən?!.

Dədə Aşıq dedi:

– Mən uzaq gələcəkdə bir yepyekə qara düymə görürəm. Bir vaxt gələcək ata-baba yurdlarımız xəyanət ucbatından düş-mən tapdağına çevriləcək. Qaçqın insanların ah-naləsi göylərə yüksələcək. O zaman zavallı qadınlar öz dərdlərini bax, bu Daşbulağa söyləyəcəklər.

Gəl gedək Daşbulağa,

Suyu sərəxos bulaga.

Sən dərdli, mən yaralı,

Tökək qan-yaş bulaga.

O qaçqın ellərimiz çox əzablar, əziyyətlər çəkəcəklər. İllər ke-çəcək. Günlərin bir günü onlar doğma yurdlarına qa-yı-da-caq-lar. Mən onların sevincini duyuram.

Gülşən xanım dedi:

– Dədə Aşıq, bu gözəl gündə bizə bir öyündə söylə. Biz Dədə öyü-dünnü çox sevirik.

Dədə Aşıq dedi:

– Bir-birinizi sevin, birlikdə olun! Doğru söyləyiblər: «Güç birlikdədir! Öyümlü Uca Tanrı özü sizə yar olsun!»

Xanımlar bir ağızdan dilləndilər:

– Sağ ol, Dədə Aşıq, dilin var olsun!

Dədə Aşıq sağollaşıb yola düzəldi.

Gülşən xanım dedi:

– Can Səidə, heç bilirsən, indi nələr düşünürəm: saz çal-ma-ğımız yaxşıdır. Qılınc oynatmağı da bacarsaydıq, lap yax-şı olardı.

Səidə xanım vüqarlandı:

– Mən qılınc oynatmağı bacarıram. Sənə də öyrədəcəyəm. An-caq sən o qədər zərifsən ki!.. Adın Gülşən olsa da. Özün Bani-çiçəksən!

Onlar qucaqlaşdırıllar. Sonra atlarına minib, Gəncəyə qa-yıt-dılar.

DİRİBAŞ DAMLA

DİRİBAŞ DAMLA

Diribaş Damla bulaşın gözündən bayırə atılan kimi ora-bu-ra vurnuxa-vurnuxa özünü verdi bir yarpızın yarpağına. Ay-dinliqdan üz-gözünə çırpı-çırpı dilləndi:

– Oxay! Oxay.. Axır ki, yeraltı əzabından qurtardıq. Bəh, bəh, bəh! Bu işıqlı dünya necə də gözəldir!..

Bu andaca küləyin qamçısı havada oynadı:

– Ey Diribaş Damla, dincəlmək vaxtı deyil. Sel Nənə səni göz-ləyir. Tez elə düzəl yola. Yolçu yolda gərək.

Diribaş Damla tez qanadlanıb axdı. Sel Nənə onu bağırına ba-sıb öpdü, oxşadı:

– Səni bayaqdan gözləyirəm. Sənin söz-söhbətin dillərdə das-tan olub. Deyirlər, yer atlında qaranlıqla kəllə-kəlləyə dö-yüşürmüşsən!..

Diribaş Damla öyündü: –Bəs neyləyim, Nənəcan! Mən ay-dinliq yolcusuyam-qaranlıqla barışmaram. Məsəl var, de-yir: «Çəkişməsən, bərkışməzsən». Bir də ki, ürəyimdən bir səs gəlir həmişə: «Cəsur ol, qalx ayağa, yağı düşmənlə döyüş. Sən mütləq üstün gələcəksən!..».

Sel Nənə dedi:

– Elədir, mənim balam, elədir. Di gir mənim qoluma. Tan-rı səni yaman gözdən saxlasın. Getdik haa!..

Diribaş Damla Sel Nənənin qolundan tutub, üzüsağı uçur-du. Birdən diksindi:

– A Sel Nənə, sən bir ora bax! Aşağıda yekə-yekə daşlar gö-rünür. Ay aman, mən qorxuram...

Sel Nənə qəh-qəhə çəkdi:

– Qorxma, mənim balam, qorxma! Başın daşdan-daşa dəy-məsə, ağıllanmazsan. Qolumdan bərk yapış. Getdik haa!..

Onlar qanadlanıb hey uçurdular.

Bu zaman mamırlı qayanın yarığından çıxan Sığallı Dam-la səsləndi:

– Ehey, Diribaş Damla, məni də gözlə, gəlirəm. Sənə de-yi-lə-si sözüm var.

Diribaş Damla əlini yellədi:

– Mən Sel Nənədən ayrıla bilmərəm. Biz gedirik. Gəl aşa-ğı-da-dərədə görüşərik.

Artıq dərədəydlər. Diribaş Damla getdikcə vüqarlanırdı. Bir-dən ufuldadı:

– Ah, Nənəcan, bu nəydi, məni daladı?!

Sel Nənə izah etdi:

– O gicitkəndir, gicitkən. Oy, oy, oy!.. Onun xasiyyəti elə-dir: yetənə yetir, yetməyənə bir daş atır. Gicitkən xasiyyətlə uşaq-lar da var. Yerlərində dinc oturmazlar. Elə hey onu-bu-nu sancmaq istərlər.

Sel Nənə gicitkən kollarının budaqlarına bir şapalaq iliş-dir-di:

– Ax, dəcəl yaramazlar! Dəyməyin mənim balama. Siz mə-gər onu tanımırınız?! Onun adı çəkiləndə qaranlıqlar zağ-zağ əsir!..

Gicitkən kolu dilləndi:

– Ay Sel Nənə, məni bağışla. Bir balaca zaravat eləmək is-tə-dim. Daha bundan sonra eləmərəm.

Bu zaman Sığallı Damla gəlib yetişdi. Diribaş Damlaynan qu-caqlaşdılar. Sel Nənə çox sevindi.

Yamyasıl dərə uzandıqca uzanırdı. Tezliklə Duman Ba-banın səsi eşidildi:

—Ehey, ehey, ehey!.. Eşidin, bilin: mən uca dağların qoy-nu-na gedirəm. Getmək istəyənlər gəlsin dalimca.

Diribaş Damla Sel Nənənin boynuna salırdı:

— Nənəcan, bizi qoş Duman Babaya. Biz də dağların qoy-nu-na getmək istəyirik.

Sel Nənə razılaşdı:

— Buyurun, mənim balam, buyurun. Sizə yaxşı yol!..

Beləliklə, Diribaş Damlaynan Sığallı Damla Duman Ba-ba-nın ətəyindən yapışb yola düzəldilər.

Duman Baba o yamacdan bu yamacda, bu yamacdan, o ya-maca, o yaldan bu yala, bu yaldan, o yala yayılı-yayılı, yay-xana-yayxana gəlib çatdı Baba Dağın qoynuna. Baxdilar ki, burada gül gülü çağırır, bülbül bülbülü!..

Diribaş Damla astadan dilləndi:

— Duman Baba! Şəbnəm olmaq mənim coxdankı ar-zum-dur. Mən Şəbnəm olub bu güllərin, çiçəklərin arasında qal-maq istəyirəm.

Sığallı Damla tez əllərini havada oynatdı:

— Bəs mən, bəs mən! Mənciyəz də Jalə olmaq istəyirəm — Jalə!.. Jalə olmaq mənim coxdankı arzumdur.

Duman baba:

— Cox gözəl,cox gözəl! Buyurun, bax bu güllər, çiçəklər, bu da siz! Di salamat qalın, mənim əzizlərim!

Elə o gündəcə Diribaş Damlaynan Sığallı Damla gül-ciçək-lərlə dost oldular. Xallı kəpənəklər qanadlandı. Arılar səs-səsə verdi, nə verdi. Günəşin şəfəqi də bu yandan özünü ye-tirdi:

— Gözlərim aydın olsun, gör kimləri görürəm!..

Bəh, bəh, bəh!..

Beləcə dostluq məclisi quruldu.

HƏRFLƏRİN SÖHBƏTİ

Hərflər ildə bir dəfə bir yerə toplaşib, öz qayğlarından da-nışar, gələcək işlərindən söz açardılar. Günlərin bir günü

ye-nə də hərflərin məclisi qurulmuşdu. Əlahəzrət «A» hərfi sö-zə başlayıb dedi:

— Əzizlərim, sözün doğrusu, mən bəzi qədirbilməz in-san-lar-dan bərk incimişəm. Səbəbi də budur ki, onlar bizim adı-mı-zı lağ yerində, pis mənada işlədirlər. Görürsən ki, biri deyir: «Mən filankəsi hərifləmişəm». Bir başqası da belə deyir: «Mənə kələk gələ bilməzsən. Məgər mən hərifəm?!». Əcə-ba, yəni hərf olmaq bu qədər nöqsanlıymış?!

«B» hərfi əsəbi halda dilləndi:

— Doğru deyirsən, ağa! İndi gəlin yada salaq, görək necə olub ki, bu insanlar bizi hərifləyiblər. Eh, eh, biz necə də eh-ti-yatsızlıq eləmişik...

«H» hərfi bərkdən hönkürüb ağladı:

— Ax, ax, ax!.. Mən hardan bilim ki, məni necə də hərif-lə-yib-lər? Məgər yaddaş sandığıyam?!

«N» hərfi söz alıb dedi:

— Əzizlərim, bir zamanlar mən dənizin dalğaları arasında oy-nayırdım. Bir də baxdım ki, bilici bir şəxs sahildəki ağaçın ar-xasında dayanıb, mənim hərəkətlərimi izləyir. İstədim, tez qaçıb gizlənəm, mümkün olmadı. O bilici şəxs dərhal öz dəf-tə-rində məni işarəyə döndərib həriflədi. İşim beləcə bitdi. O gün-dəncə hərif olub həriflərə qoşuldum.

«A» hərfi soruşdu:

— Ay zavallı, oynamaga yer tapmirdin?!

«N» hərfi cavab verdi:

— Mən neyləyim! Təbiətim belədir... Öyrəncəliyəm.

«D» hərfi söz aldı:

— Mənciyəz bir zamanlar dağın döşündəki qayanın köl-gə-sin-də əyləşib, dünyanın yaranması haqqında düşünürdüm. Bir-dən dönüb yana baxanda nə görsəm yaxşıdı: bir alim mə-nə baxıb gülümsəyirdi. Bildim ki, artıq iş işdən keçib. O za-lım oğlu məni yerimdəcə hərifləmişdi...

«T» hərfi icazə almadan dilləndi:

— Əhsən sənə, ey «D» hərfi! Yaxşıca yadına saldın. Məni də elə həmin o alim həriflədi. Qoy deyim necə oldu. Hə, da-ğın

zirvəsinə söykənib bir maralın buyuzuna baxırdım. Bax-dıqca öz-özümə düşünürdüm: «Aaa, bu maralın buy-nu-zu lap mənə bənzəyir ki!..» Elə bunu demişdim, onda gör-düm bir alim irəli yeriyib dəftərini havaya qaldırdı. Gülə-gü-lə dedi: «Heç qayğılanma. Sən elə maral buyuzu şəklində ola-caqsan!..»

«A» hərfi, qaşlarını çatıb dedi:

-Ey, «T» hərfi, bütün bu dediklərin çox gözəl. Ancaq bir də yerindən icazəsiz danışma.

«Ş» hərfi söz alıb astadan dilləndi:

– Hə, əzizlərim, mən də bir göy çəməndə gəzə-gəzə göy qur-şağının rənglərini sayırdım. Bir də gördüm üstümə kölgə düş-dü. Dərhal anladım ki, artıq məni hərifləyiblər. Bax bur-daca deyiblər ki, «Sən saydığını say, gör fələk nə sayır...»

«A» hərfi alınının tərini silib dedi:

– Bəli, əzizlərim, bir zamanlar mən findiq boyda bir işiq idim. Göyün qübbəsində əyləşib ulduzları seyr edirdim. Hər-dən yer üzünə enib torpağı öpərdim. Bir dəfə yerə enəndə bir alim-lə qarşılaşdım. Alim məni alqışlayıb dedi: «Sən torpağı sev-diyanə görə bütün hərflərin başçısı olacaqsan!..»

«L» hərfi dedi:

– Başçılığın, böyüklüyün var olsun! İndi bizə yol göstər. Bun-dan sonra biz nə etməliyik?!.

«A» hərfi dedi:

– Gözləyək, qələm gəlsin. Sonrasına baxarıq. Elə bu vaxt qə-ləm gəlib yetişdi. Məclisə göz gəzdirib gülümsədi:

– Özgə vaxtlar «C» hərfi «R» hərfiyə yola getməyir. Bu gün isə onlar yanaşı oturublar. Özləri çox şəndirlər. Xeyir ola!..

Burada nəsə bir iş var...

«C» hərfi «R» hərfini yana itələyib cingildədi:

– Mən neyəyim, ey... Bu özü gəlib oturub mənim ya-nim-da. Deyir: dur, qaçaq, gedək!..

Söz-söhbətin başı açıldı nə açıldı. «A» hərfi lağlağı adam-lar-dan xeyli giley-güzər elədi. Axır dedi:

– Biz hərflər artıq belə bir qərara gəlmışık ki, çəkilib ge-dək təbiətin azad qoynuna. Bu kitab dəftərlərin içində dus-taq

olduğumuz daha bəsdir. İnsanlar qədrimizi bilsəydiłər, ye-nə də dərd yarıydi...

Qələm dilləndi:

– Siz nə üçün laqlağı adamların mənasız sözlərinə fikir ve-rir-siniz. Sizin müdrik insanlardan xəbəriniz varmı?! Onlar si-zi necə əzizləyirlər. Yadınızda saxlayın ki, insanlara xidmət et-mək çox şərəfli işdir.

Həriflər bir ağızdan dilləndilər:

– Var ol səni, ey qələm! Kəlgən qalın olsun! Sən, do-ğ-ru-dan da dünyanın yaraşıqsan!

FİL VƏ QARIŞQA

FİL VƏ QARIŞQA

Günlərin bir günü fillərin hökmdarı öz vəziri ilə birlikdə me-şədə gəzə-gəzə səhbət eləyirdil? Hökmdar fil dedi:

– Ey vəzir, qəflət içində olanlar haqqında məsəl çəkib de-yər-lər: «Filankəs fil qulağında yatıb. Yaxşı bəs biz fillər qəf-lət içində olanda harada yatarıq?!

Vəzir fil dedi:

– Ey ulu hökmdar, bil ki, biz fillər heç vafxt qəflət içində ol-muruq. İş vaxtı çalışırıq. Döyüş vaxtı meydanda hünər gös-təririk. Boş vaxtlarımızda isə öz gələcəyimiz haqqında dü-şünürük.

Hökmdar fil soruşdu:

– Vəzir, hər bir canlı varlıq öz canını qorumağı ba-car-ma-li-dır. Düşmənin böyüyü, kiçiyi olmaz. Düşmən-düşməndir. İn-di mənə de görüm sənin qarışqalardan xəbərin varmı?!

Vəzir fil dilləndi:

– Var, hökmdarım, var! Qarışqalar çox çalışqan, ağılli, fə-ra-sətlidirlər. Hər bir qarışqa öz çəkisindən ağır yükü ağ-zın-daca daşıyb aparır...

Hökmdar fil sözünü davam etdi:

- Ey vəzir, bəlli bir məsəl var, deyir:

«Qarışqa şıllaq atdı, dəvənin budu batdı». Bəs bunu niyə de-mirsən? Əgər günlərin bir günü bu qarışqalar baş qaldırıb bi-zə təpik atsalar, o zaman bizim halımız necə olar?! Sən də de-yirsən ki, biz fillər qəflət içində deyilik...

Vəzir fil cavab verdi:

- Doğrusu, mən bu barədə heç fikirləşməmişəm. Ya-dım-da-dır, on il bundan qabaq dəvələrlə qarışqalar arasında dəh-şət-li bir savaş oldu. Qarışqaların başçısı döyüş meydanında bir-cə təpiklə dəvələrin hökmdarının budunu batırdı. Hökm-dar dəvə nərildəyib yerə sərildi. Qalan dəvələr qorxudan baş gö-turüb qaçırlar...

Hökmdar filtumunu yellədib, qulaqlarını şappıldatdı:

- Bay, bay, bay!.. Bütün bunarı bilə-bilə arxayın oturmaq olar-mı?! Necə olursa-olsun, biz bu dikbaş qarışqalara öz gü-cü-müzü göstərməliyik. Qarışqalar bizdən qorxub çə-kin-mə-li-dir-lər.

Beləliklə, onlar qarışqaların yuvasına doğru yollandılar. Baş-çı qarışqa filləri hörmətlə qarşılıdı:

- Buyurun, buyurun! Xoş gəldiniz! Bu gəlişlə kiçik-li-yi-mi-zə hörmət etməkmi istədiniz?!

Hökmdar fil dilləndi:

- Hörmət öz yerində, ey qarışqa. Bununla belə, biz is-tər-dik ki, siz bizim böyüklüğümüzü, üstünlüğümüzü qəbul edə-si-niz.

Başçı qarışqa dedi:

- Cox yaxşı! Söyləyin görək tələbiniz nədir? Biz bundan son-ra nə etməliyik?

Hökmdar fil dedi:

- Ey qarışqa, məsləhət belədir: Gələn ildən etibarən siz qa-rış-qalar mənim icazəm olmadan öz yuvanızdan çıxıb yem da-lınca getməməlisiniz.

Başçı qarışqa sir-sifətini turşutdu:

– Çox pis fikrə düşmüsən, ey böyük fil! Fikrindən da-şın-ma-san, gələn il bu vaxt bax elə buradaca səni öz qarışında diz çökdürəcəyəm. Sən bizi qorxuda bilməzsən.

Hökmdar fil qəzəbləndi:

– Çox yaxşı. Sözümüz sözdür. Gələn il bu zaman qayıdır gə-ləcəyəm. Mənim gücüm onda bilərsiniz. Fillər çəkilib get-dilər.

Başçı qarışqa əhvalatı bütün qarışqalara danışdı:

– Fillər bizi sixma-boğmaya salmaq istəyir. Ancaq biz də bi-zik! Mənim məsləhətim belədir: Yuvamızın on ad-dim-li-ğι-n-dan o yana yerin altının torpağını daşıyıb qırğığa tökməliyik. Be-lə-lıklə, biz yekəpər filləri gözəgörünməz tora salacağıq.

Hami başçı qarışqanın məsləhətini bəyəndi. Yeddi aydan son-ra işi başa çatdırıldılar. Vaxt-vədə tamam oldu. Fillərin hökm-darı yeddi fillə birlikdə gəlib yuvanın yaxınlığında da-yan-di. Hökmdar fil üzünü vəzirə tutub dedi:

– Ey vəzir, məsəl var, deyirlər: «Qarışqa ölümündən qa-baq qanad çıxarır». İndi sən bax gör başçı qarışqanın be-lin-də qanad varmı?!

Vəzir cavab verdi ki:

– Hökmdar sağ olsun. Mən başçı qarışqanın beiндə qa-nad-zad görmürəm.

Hökmdar fil bərk həyəcanlandı:

– Bahō, bahō! Bax bu mənim işimi bir qədər çətinləşdirdi. Ar-tıq dizlərim titrəyir.

Vəzir soruşdu:

– Hökmdar, olmaya qorxursan? Qorxma! Sən ki fillərin cə-sur hökmdarisan! Hələ bax, meşədəki bütün heyvanlar, quş-lar tamaşaçı çıxıblar. Di tərpən, irəli yeri, öz gücünü gös-tər.

Hökmdar vəzirə göstəriş verdi:

– Onda, yanımca gəl. Eh, bu andıra qalmış nə zəhrimar şey imiş.

Onlar birlikdə irəli yeridilər. Bir addım, iki addım və bir-dən hər iki filin qabaq ayaqları dizə qədər torpağa batdı. Xor-tumları yerə dəyib yaralandı.

Hökmdar fil acı-acı bağırdı:

– Ax, ax, ax!.. Ömrümdə heç belə yixilmamışdım. Ey qa-riş-qa, köməyə gəl! Mən sənə pislik etmək fikrində deyiləm.

Başçı qarışqa yaxınlaşıb dedi:

– Ey böyük fil, qalx yerindən, qayıt evinə. Mən öz hə-ki-mi-mi göndərəcəyəm yanına. Onun yaxşıca turşulu dərmanı var. O sizin xortumunuza sağaldacaq.

Fillər güc-bəla ilə yerlərindən qalxdılar.

Hökmdar fil dedi:

– Ey qarışqa, çox sağ ol! Biz artıq qardaşlaşdıq. Mən hər il sənə bir səbət meyvə göndərəcəyəm. Başçı qarışqa dedi:

– Dadlı meyvələri ağıllı uşaqlara göndərsən, daha yaxşı olar.

Hökmdar fil razılaşdı:

– O da mənim gözlərim üstə! Ağıllı uşaqları mən də se-vi-rəm.

QIRXBULAQ YAYLAĞI

QIRXBULAQ YAYLAĞI

Qədim zamanlarda qarşı yatan qarlı dağların qoynunda, gö-bələk-göbələk təpələrin arasında bir oğuz eli yaşayırıdı. Bu elin aqsaaqqallı qocaları, ağbirçəkli nənələri, ağca üzülü gözəl-göy-çək qızları, aslan biləkli igid oğulları var idi.

Uzun-uzun dərələrdə qoyunlar otlayır, quzular səs-səsə ve-rirdi. Xalçalarla bəzədilmiş alaçıqlara, ağban evlərə ba-xan-lar bircə anda heyran olardı. Qopuz çalıb, nəğmə deyən ozan-ların söz-söhbəti tüketənməzdidi. Bir sözlə, oğuz elinin gəl-ha-gəlli dövranıydı.

Obada Bağış adında bir dəmirçi var idi. O, yurdu qoruyan oğuz igidləri üçün qılinc-qalxan, xəncər, nizə düzəldirdi. İş-dən-gücdən söz düşəndə deyərdi:

—Dəmirçilik yaxşı sənətdir. Bu sənəti oğlum Urşana da öy-rədəcəyəm. Qılinc-qalxanı olan bir elin torpağına düşmən ayaq basa bilməz. Qılincin özü də, kölgəsi də xeyir-bə-rə-kət-li-dir. Babalarımız and içiblər, biz də and içirik: «Qılincıma doğ-ranayın, oxuma sancılayın!»

Beləliklə, Urşan atasından dəmirçilik sənətini öyrənməyə baş-ladı. O, at çapıb, qılinc oynadan oğuz igidləriylə dost ol-muş-du. Hərdən bir qurşaq tutub, öz gücünü sınamağı da unut-murdu.

Beləcə günlər keçir, aylar dolanırdı. Bir gün Bağış kişi oğlu-nu yanına alıb, «Oğuz qəbri» deyilən yeri ziyarət etməyə yol-landı. Bu qəbrdə oğuz elinin ulu xanı İlalmış xan uyu-yur-du. Oğuz qəbri bir təpənin üstündəydi. Buradan dörd tərəf apay-dın görünürdü.

Bağış kişi oğluna üz tutub dedi:

— Oğlum, o qarlı dağları görürsənmi?! Ora Qırxbulaq yay-la-ğıdır. Adı «Qırxbulaq»dır. Əslində isə orada yüzdən çox b-ulaq var. Bulaq, nə bulaq – suyu can dərməni! O yaylaq keç-miş-də bizim idi. İndi isə...

Urşan dedi:

— Atacan, necə yəni «Bizim idi»... Məgər indi bizim deyil?!

Bağış kişi dedi:

— On beş il bundan qabaq yadelli hökmdar bizim xa-nı-mı-za yeddi rəqqasə qız göndərmişdi. Xan bunların əvəzində, Qırxbulaq yaylağını ona bağışladı. Elimiz bu işdən xəbər tut-caq üsyana qalxdı. Xan qorxusundan baş götürüb ölkədən qaç-dı. Ara qarışdı. Fürsətdən istifadə eləyən yadelli hökm-dar Qırxbulaq yaylağında öz yerini möhkəmlətdi. El yiğişib ye-ni xan seçdi. Maday xan!.. Maday xan elsevərdir.

Urşan dedi:

— Atacan, bəs nə vaxt savaş başlanacaq?! Biz nə vaxt o gö-zəl yaylağı düşmənlərdən geri alacaqıq?! Axı sən özün hə-mi-şə deyirsən ki, «Domiri isti-isti döyərlər!»

Bağış kişi dedi:

— Darıxma, oğlum! Dəmir artıq yavaş-yavaş qızmaqdadır. Ma-day xan ağıllı adamdır. O, savaşın vaxtını bilir. Tezliklə dö-yüş boruları ün salacaq. Nağaralar gumbur-gumbur gu-rul-dayacaq. Uzun-uzun nizələr, qara poladüz qılınclar göy üzün-də parlayacaq...

Urşan dedi:

— Dilin var olsun, ata! Bircə o günü görsəydik!..

Beş aydan sonra Bağış kişinin dedikləri çin oldu. Maday xan oğuz elinin igidlərini döyüşə səslədi. Dedi:

— Ehey, ər igidlər, bu gün savaş günüdür. Silahlara sarılın! Hay-dı, at belinə! Ey qanında yurd qeyrəti yaşıdanlar, Qırx-bu-laq yaylağına doğru, ardımcı!..

Athi döyüşçülər yürüş etdilər. Urşan da onların ara-sın-day-dı. Maday xan hamidən öndə çapırdı.

Yadelli sərkərdə qala bürcündə dayanıb baxırdı. Bir az-dan keşikçilərə dedi:

— Aha, bu gələn ağ atlı Maday xandır. Mən onun payımı ver-məliyəm. Tez olun, hay vurun, ayağa qalxin!

Bəli, qoşunlar yeriyib üz-üzə dayandı. Qara çalmalı ya-del-li sərkərdə atını oynadıb meydana girdi. Bu zaman Urşan qa-bağa çıxıb Maday xana dedi:

— Ey böyük xan, izn ver, bu döyüşə mən girim. Maday xan de-di:

— Səbr elə, igid! Sən onunla bacarmazsan. O qoca qap-lan-dır, sən-əmlik quzu...

Urşan dedi:

— Xan sağ olsun, yeri gələndə quzular da qoç hünəri gös-tə-rə bilir.

Maday xan gülümsünüb dedi:

— Yaxşı, igid, izn verdim. Buyur, meydan sənindir.

Urşan tezcənək atını səyirdib düşmənin üzərinə yeridi. Dö-yüş başlandı. Yadelli sərkərdənin endirdiyi qılınc zərbəsi bo-şa çıxdı. Urşan var gücünü toplayıb qılıncı onun təpəsinə en-dirdi. Yadelli sərkərdə «Vay qaraca başım!..» deyib atdan ye-rə yixildi. Bunu görən yadelli əsgərlər qaçmağa üz qoy-du-lar. Oğuz igidləri onları izlədilər. Qırılan qırıldı, qaçan qaçıdı. Be-ləcə Qırxbulaq yaylağı yadellilərdən geri alındı.

Maday xan öz igidləriylə birlikdə obaya qayıtdı. Teliklə şad-liq məclisi quruldu. Maday xan Bağış kişini yanına ca-ğı-rib dedi:

– Hey, Bağış kişi, sənin oğlun Urşan bu savaşda hünər gös-tərdi. Bu gündən ona bəylilik verirəm. Üstəlik də gözəl-gö-zəl ərmağanlar... Yurdsevər igidlərin göz üstündə yeri var.

Urşan yaxın gəldi. Maday xan onun alnından öpüb dedi:

– Bax belə oğullar istəyir Vətən!..

Bağış kişi sevindiyindən uçmaq isləyirdi.

- Var ol, ey sevgili hökmədarımız! Ömrün suyun ömrü qə-dər uzun olsun!

TEŞTİ BƏY

Qədim zamanlarda Mil düzündə bir el yaşayırdı. Bu elin adam-ları torpağa can deyər, onu əkib becərərdilər. Yamyaşıl bağ-lara, bostanlara baxan heyran olardı. Çöllərdə qoyun-quzu sürüləri sellənərdi.

Bu elin adamları inanırdılar ki, göylərdə Teşti bəy adlı bir tan-riça var. Yağışı o yağıdırır. Buna görə də, göy üzünə bu-lud gələndə deyərdilər:

– Bax indicə Teşti bəy öz nizəsilə buludları deşəcək, yağış yağı-dıracaq.

Elə də olurdu.

Günlərin bir günü el yenə yığışıb, Teşti bəyin şəninə nəğ-mə-lər oxuyurdu. Ağsaqqallı Dədə Ozan qolça qopuzunu gö-tü-rüb meydanda dolanır, böyüyə-kiçiyə xeyir-dua verirdi:

– Qoy həmişə bolluq olsun! Ulu Tanrı sizi zalımlara möh-tac eləməsin.

Hə, Mil düzündə el öz şənliyini eleməkdə olsun, indi sizə kim-dən deyim, quraqlıq devi Qara Qotur Azmandan.

Qotur Azman bir boz təpənin döşündə uzanıb mür-gü-lə-yir-di. Qulağına çal-çağır səsi gəldi. Gördü ki, odur ey, qala-şə-hərin kənarından adamlar boy-boya verib nəğmə oxuyur:

A Teşti, Teşti, Teşti!..

A Teşti, Teşti, Teşti!..

Qotur Azman bərk tutuldu:

– Aha, ycəd də Teşti bəyi alqışlayırlar. Bəs mən? Məni ni-yə alqışlamırlar?!

Qotur Azman qara dəyənəyini götürüb yola düzəldi. O ye-ridikcə torpaq için-için inildəyirdi. Onun ayaq izlərindən qa-ra tüstü qalxırdı. Onun ağır-ağır nəfəsindən ağaclar zağ-zağ əsirdi.

Qotur Azman adamlara yaxınlaşıb dedi:

– Bu nədir, siz yenə də Teşti bəyi öyürsünüz... Məndən qorx-mursunuz?! Bəs məni haçan öyəcəksiniz?!

Dədə Ozan irəli yeriyib dedi:

– Ey Qotur Azman, sən zalimsan. Biz zalımları öymərik.

Qotur Azman bərk qəzəbləndi:

– Ehey, dəli Ozan, həddini aşma. Yoxsa sənə də, sənin elinə də qan udduraram. Əlimdəki qara dəyənəyimi görür-sən-mi?!

Dədə Ozan dedi:

– Biz səndən qorxmuruq. Bizim Tanrımız var. Biz ona gü-və-nirik!

Qotur Azman qışqırdı:

– Ey dəli Ozan, hələ bir de görünüm mən əgər ağızımı söy-kə-yib, bax bu Araz çayının suyunu qurutsam, halınız necə olar? Bulaqların suyunu bircə qurtuma hop eləsəm, halınız ne-cə olar?! Onda da məni öyməyəcəksiniz?!

Dədə Ozan dedi:

– Ey Qotur Azman, sən gəl ara yerdə incitmə bizi. Biz səni çə-ğirmamışıq. Çix get burdan.

Qotur Azman nərildəyə-nərildəyə ağızından alov püs-kü-rür, ayağını yerə döyüb bağırdıqca bağırırdı. Onun qu-laq-la-rın-dan qara tüstü çıxırdı. Hava bürkündən ağırlaşdı. Mal-qa-ra mələşdi. İtlər ulaşdı. Qadınlar, uşaqlar nalə çəkib ağaşdı.

Bu zaman Dədə Ozan qopuzunu çala-çala vəcdə gəldi, çır-pına-çırpına bircə anda qartala döndü, sonra havaya qal-xıb uçub getdi. Dədə ozan göy üzündə uçmaqdə olsun, indi si-zə kimdən deyim -Teşti bəydən.

Yağış tanrıçası Teşti bəy yeddi dağın arxasında – Batabat yay-lağında bir bulağın qıraqında oturub dincəlirdi.

Bu zaman qortal donuna girən Dədə Ozan uçub gəldi. Ye-rə qonandan sonra, dönüb yenə də adam oldu. Teşti bəy qal-xıb onu gülərzülə qarşılıdı.

– Xoş gördük, Dədə Ozan! Nə var, nə yox el-obada?! Xe-yir ola bu gəlişindən. Mənə görə qulluğun!

Dədə Ozan dedi:

-Qotur Azman yenə azgınlaşıb. Anda, amana baxmır, eli-mi-zə qan uddur...

Teşti bəy gülümşədi:

– Kədərlənmə, Dədə Ozan. Qayıt get yurduna. Mən özüm bir azdan gələcəyəm. O, Qotur Azmandırsa, mən də Teşti bə-yəm! Onun taxta sinəsini bu nizəmlə deşəcəyəm.

Dədə Ozan bulağın suyundan içib sərinlədi. Sonra yenə çır-pınib qartala döndü, uçub getdi.

Gün günortadan keçmişdi. Qotur Azman hələ də ayağını ye-rə döyüb nərildəyirdi.

Birdən külək qalxdı, göy üzünü bulud aldı. Şimşek çaxdı, göy guruldadı. Bir də baxdilar ki, budur, Teşti bəy öz qızıl qo-tazlı arabasında uçub gəlir. Teşti bəy arabasını buludların üs-tündə saxlayıb, dilləndi:

– Ey Qotur Azman, on il bundan qabaq sən bu eli bərk in-cit-mişdin. Mən o zaman səni bağışladım. Ancaq bu dəfə

mən sə-ni bağışlayan deyiləm. Çünkü sən zalimliqda həddini çox aş-mışan.

Qotur Azman diz üstə çöküb, yalvarmağa başladı:

– Teşti bəy, amandır, dəymə mənə! O yaraşıqlı boyuna and olsun, sənə söz verirəm ki, bundan sonra, bir daha bu eli in-cidən deyiləm. Məni çevir o Dədə Ozanın başına, burax ge-dim.

Teşti bəy dedi:

– İndi söz Dədə Ozanındır. Nə buyursa, yerinə yetməlidir.

Dədə Ozan dilləndi:

-Teşti bəy, o müqəddəs nizəni bu zalimin murdar qanına bu-lama. Səndən aman istəyir. Aman ver, qoy çıxsın getsin.

Teşti bəy dedi:

– Eşitdinmi, Qotur Azman?! Di dur, tez elə, itil buradan. Ya-dında saxla ki, sən bundan sonra Mil düzünün milçeyinə də toxuna bilməzsən.

Qotur Azman yerdən qalxb, kor-peşman yola düzəldi. Elə o gedən getdi. Bir daha Mil düzünə qayıtmadı.

FALABAXAN TÜLKÜ

Sizə kimdən deyim – şələquyruq tulküdən.

Tulkü axşam üstü yuvasına qayıdanda gördü ki, doqquz ay-liq balası oturub zülüm-zülüm ağlayır.

Soruşdu:

– Mənim gözəl balam, sənə nə olub, niyə ağlayırsan?!

Bala tulkü bir az da bərkədən hönkürdü:

– Nə olacaq, hər gün çäqqalın balası mənə lağ eləyib deyir ki, eyib deyil, bu qədər hiyləgərlik olar... Siz nə vaxt hiylə-gər-lik-dən əl çəkəcəksiniz?! Deyir ki, sizin hiyləgərliyiniz in-san-la-rı da yoldan azdırır. Onlar da hərdən tulkülük eləyirlər.

Tulkü dedi:

– Nə, indi nə demək istəyirsən. Deyirsən ki, mən birdəfəlik hiyləgərlikdən əl çəkim, hə?! Bala tulkü mızıldadı:

– Bəli, bəli, anacan! Əl çək hiyləgərlikdən. Başqaları necə, biz də elə. Qoy bir gün də ac qalaq. Eybi yoxdur. Təki bizi hiy-ləgərliklə qınamasınlar.

Tülkü boynunu qaşıya-qasıya dedi:

– Yaxşı, mənim balam. Qoy sən deyən olsun. Mən elə bu gün-dən hiyləgərlikdən əl çəkirəm. Di ağlama, dur ayağa, dü-nən-ki balığı gətir. Könlümə yamanca balıq əti düşüb.

Bala tülkü gülümsədi:

– Anacan, sənin sözünün qüvvəti, belə bir məsəl var, de-yir: «Könlü balıq istəyənin quyruğu suda gərək!»

Tülkü qaşlarını oynatdı:

- Eh, mənim gül balam, sən gəl mənə məsəl öyrətmə. Mən o yolları çox yaxşı bilirəm. Balıq tutmağın özü də bir hiylə-gər-likdir. Gərək suyu bulandırmağı bacarasan. Yoxsa ba-liq-lar yaxına gəlməzərlər...

Ana-bala gülüşə-gülüşə şam elədilər. Sonra uzanıb şirin-şiriñ yatdilar.

Səhər tezdən tülkü yerindən durub, kəndə tərəf yola dü-zəl-di. Geldi gördü ki, qarı nənə toyuqlara dən səpir. Quy-ru-ğu-nu qısıb yazıq-yazıq dilləndi:

– Ey mehribən qarı nənə, mən artıq hiyləgərlikdən əl çək-mi-şəm. Özümə söz vermişəm: bundan sonra nə istəsəm, xoş-luq-nan istəyəcəyəm. İndi Tanrı xatirinə, o beçələrdən bir-cə-ci-yini ver mənə. Axı sən yaxşı nənəsən!..

Qarı nənə ağızını açdı, nə açdı:

– Ax, hiyləgərin yekəsi! Sən hiyləgərlikdən əl çəkərsən?! Hə-yasızın biri, həyasız! İndi mən sənin payını verim, sən də gör!..

Qarı nənə əlini daş parçasına atmaq istəyəndə tülkü ye-rin-dən götürüldü. Necə ki, deyərlər: "asta qaçan namərddir..."

Tülkü ardıcılı dərəyə çatıb, nəfəsini dərdi. Şöngüüb bir az din-cini aldı. Sonra qalxıb yuvasına yollandı.

Bala tülkü irəli yeridi:

– Hə anacan, yeməyə bir şey tapa bildinmi?! Yamanca ac-mi-şam...

Tülkü başını yırğaladı:

– Mənim balam, yeməyə bir şeyimiz yoxdur. Gəl indi bu bol havadan doyunca udaq. Bu da bir kefdir!..

Bala tülükü yazıqlandı:

– Anacan, sən gəl zarafatı burax... Mən acqarına zarafat et-məyi xoşlamıram. Sən lap zavallı insanlar kimi danışırsan: «Ac-liq olsun, kef olsun!..»

Tülkü ciddiləşdi:

– Can bala, bu günlüyü döz. Sabah sənə beçə əti ye-diz-di-rə-cəyəm. Anan hələ ölməyib...

Ertəsi gün tülükü təsbehi əlinə alıb yola düzəldi. Kəndin qı-ra-ğına çatanda gördü ki, bir beçə hasarın üstünə qonub xoş-ha-llanır. Tülkü dərhal şirin dilini işə saldı:

– Xoş gördük səni, ey gül üzlü beçə! Beçə dilləndi:

– Xoş gəldin, tülükü lələ! O əlindəki nədir?!

Tülkü dedi:

– Təsbehdir, beçələrin falına baxıram. Gəlsənə, elə birinci sən-dən başlayaqq. Beçə həvəsləndi:

– Cox yaxşı olar.

Sonra hasardan yerə tullanıb, tülükü qarşısında da-yan-di. Tülkü gözlərini süzdürdü:

– Ah, mənim əzizim! Kaş bütün beçələr sənin kimi meh-ri-ban olaydilar. Di yaxın gəl, bu təsbehi salım sənin boynuna. Bəh, bəh, bəh! Təsbeh, nə təsbeh!..

Beçə lap yaxına gəldi. Tülkü onu tezcənək boğazlayıb yo-la düzəldi. Yuvasına çatanda bərkdən qəh-qəhə çəkdi:

– Ey avam beçə, mən hara, fala baxmaq hara. Mən beçə əti-nin dadına baxmaqdan təzzət alıram.

Tülkü öz balasıynan kef eləyirdi. Beçə ətinin ətri ətrafi bü-rü-müşdü. Tülkü tamsına-tamsına gözlərini qıydı:

– Hə, necədir, mənim balam, xoşuna gəlirmi?! Bala tülükü de-di:

– Cox yaxşıdır, anakan. Amma zor iş gördün ha! Bunun üs-tündən dovşan əti də yesəydik, lap yaxşı olardı!..

Tülkü ucadan güldü:

– Ey mənim dəcəl balam, bil ki, hiyləgərlik bizim qa-nı-mız-da-dır. Biz bu yolun yolcusuyuq. Aslan gücünə güvənir, qurd-cəsarətinə. Biz tülkülər isə hiyləgərliyimizə güvənirik.

Bala tülkü dedi:

– Doğru deyirsən, anakan. Hiyləgərlikdən əl çəksək, çaq-qal-lar bizə topuqlarıyla gülərlər.

Tülkü qulaqlarını şəklədi:

– Sən çəqqallara baş qoşma. Sən öz ananın sözünü eşit. Mə-səl var, deyir: "Tülkü tülkülüyünü sübut edənə qədər, çə-kib dərisini boğazından çıxararlar".

Bala tülkü diksində:

-Aaa!.. Nə danışırsan, anakan! Yəni bizim dərimizə də ta-mah salan var?!

Tülkü dedi:

– Var, mənim balam, var. Ovçular bizim dərimizi göydə ax-tarırlar. Bu dünya həyatı çox amansızdır. Hərə bir cür ov-çu-dur. Ağillı ol ki, tələyə düşməyəsən.

Bala tülkü gülümşədi:

-Arxayın ol, anakan. Mən ovçuların başına bir oyun aça-ca-ğam ki, özləri mənə "Afərin!" deyəcək.

ŞƏFALI GÖYƏRTİLƏR

Baharın xoş günləriydi. Bostanda göy-göyərti əlindən tər-pən-mək olmurdu. Yaşılca ləklər sevincdən aşib-daşırı. Şü-yüd öz şan-şöhrətindən dəm vurur, öyündükcə öyünürdü. Rey-han qaş-gözünü süzdürüb dilləndi:

– Ey şüyüd, bəs deyilmi, səhərdən axşamacan elə hey öyü-nür-sən. Nə olub, nə xəbərdi?! Məgər burada səndən başqa gö-yərti yoxdur?!

Şüyüd ciyinlərini oynatdı:

— Yaxşı eləyirəm-öyüñürəm. Mənim öyünməyə haqqım var. Çünkü mən ürək üçün çox xeyirliyəm. Bütün varlığımla şə-fayam, şəfa! Mənim şan-şöhrətim hər yana yayılıb. Odur ey, qadınlar bazara girən kimi əlüstü soruşurlar: «Təzə şü-yüd varmı?!» Alverçilər də dərhal səs-səsə verirlər: «Var, var! Buyurun, elə indicə gətirmişəm». Hə, görürsünüzmü?! Bax elə buna görə də şadlığımdan bostana sığmayıram.

Reyhan dedi:

— Ey şüyüd, elə bilirsən ki, ürək üçün xeyirli olan təkcə sən-sən?! Bəs biz?! Mən hələ özümü demirəm. O yana bir bax: nanə, yarpız, tərxun, zəfəran... Axı biz də ürək üçün xe-yir-liyik. Ancaq biz yerli-yersiz öyünməyi xoşlamırıq. Ürəyə xe-yir vermək bizim borcumuzdur. Təki ürək sağlam olsun, tə-ki ürək şad olsun!..

Şüyüd hikkələndi:

— Yaxşı, bir de görək, bəs niyə səhərdən axşamacan sı-ğal-la-nırsan?! Bu qədər sığallanmaq olar?! Həm də özünü elə apa-rırsan ki, guya Rey məməlkətinin şahzadəsiən. Gö-zü-müz aydın olsun, xoş gördük Reyhan xanım!..

Reyhan yavaşca sığallandı:

— Sıgallanmaq mənim adətimdir. Mən sıgallanmağı çox se-virəm. Gözəl-göyçək qadınlar sıgallanmağı məndən öy-rə-nib-lər. Yəqin ki, elə güzgüni də mənim şənimə düzəldiblər. Mən tez-tez sıgallanıram ki, bostan daha da işıqlı olsun.

Tərxun səsini ucaldı:

— Tərtər çayının suyuna and olsun, mən sizin halınıza bərk acıyıram.

Məgər bu dünya öyünmək yeridir?! Bu qədər öyün-mək-dən-sə, səhərin açılması haqqında düşünsəydiniz, daha yaxşı olar-dı. Mən bir daha bilik öyrənməyi min dəfə öyünməkdən üs-tün tuturam. Bostançının söylədiyi bayatı yadınız-da-dir-mi?!

Əziziyəm, yaxşı bil,
Yaxşı öyrən, yaxşı bil.

Özünə yaxşılığı

Özgəyə də yaxşı bil.

Bu anda külək əsdi. Goyərtilər yerbəyerdən özlərini yi-ğış-dır-dılar. Sonra Zəfəran dilləndi:

— Ay bacılar, qoysanız bir kəlmə də mən danışım. Heç ol-ma-sa, adıma hörmət eləyin. Axı mən Zəfəranam. Ağilli uşaqlar mənim adımın mənasını yaxşı bilirlər: Zəfəran — «zəfər na-xışı» deməkdir. Mən qələbə sevinciyəm. Qələbə sevincinin ləz-zəti bambaşqadır. Mənim xoş ətrimdən ürək şadlanır. Bu da mənim gözəl rəngim! Arılar, kəpənəklər mənə heyran olub-lar. Şan-şöhrətim göz önündə! Mənim üstünlüyüümü kim dana bilər?!

Nanə əllərini qabağa uzatdı:

— Siz bircə dayanın. Məsəl var deyir: «Adın nədir? – Rə-şid. Birini de, birin eşit!» Siz öyünməyi çox sevirsiniz. Mən isə uşaqlara qayğı göstərməyi xoşlayıram. Təki onlar sağlam böyüşünlər. El bilir, aləm bilir: mənim bircə yarpağım min dər-din dərmanıdır. Mən azacıq titrəyən kimi, nənələr dərhal hə-yəcanlanır: «Ay aman, uşağı soyuqdan gözləyin!» Buna gö-rə də, uşaqlar gərək bir dəfə «nənə» deyəndə, beş dəfə də «nanə» deyələr.

Yarpız qayğılı başını dikəltdi:

— Can bacı, mən də sənin günündəyəm. Havadan barıt qo-xu-su gələndə heç bilmirəm, hara qaçım. Gecə-gündüz dü-şü-nü-rəm: dava-dalaş nəyə gərək?! Qoy dünyada dinclik olsun! Dinc-lik olsa, analar da, uşaqlar da xoşbəxt olar. Gəlin əl-ələ ve-rək, uşaqları qoruyaq!..

Bu zaman göy üzündəki ağ bulud yırğalandı:

— Ey şəfali göyərtilər! Mən Bulud babayam. Mən də öyün-məyi xoşlayıram. Ancaq mən özümlə yox, yurdunu se-vən ağilli uşaqlarla öyünürəm. Onların hər biri mənim gö-züm-də uca dağın zirvəsidir. Mən hər il uşaqlara beş alma gön-dərəcəyəm. Üç alma da göydən düşəcək. Səkkiz alma bəsl-əridir. Şirin olsun, nuş olsun!.. Dediklərim öz yerində.

An-caq mən istəyirəm ki, uşaqlar özləri də ağaç əksinlər, bağ sal-sınlar. Onda, meyvə daha da bol olar.

Göyərtilər gülüşdülər. Bostan xoşallandı.

ÇULLU DOVŞAN

Çullu dovşan meşədə kefi kök, damağı çağ yaşayırıdı. Kök-lükdən iki qat piy bağlamışdı. Hərdən özünə baxanda hey-rətlənirdi: «Görəsən, bu mənəmmi?!»

Harayıçı Ağacdələnin gözlərindən heç nə yayınmadı. Cul-lu dovşanı görən kimi meşəyə car çəkirdi:

– Şad xəbər! Şad xəbər! Gözləriniz aydın olsun! Bu il bol-luq olacaq. Heç kəs yeməkdən korluq çəkməyəcək.

Çullu dovşan səhər tezdən yerindən qalxan kimi gəzməyə çı-xar, göy otları yara-yara o yana, bu yana qaçırdı. Qaç-dıq-ca fərəhlənərdi. Sevincdən bərələn gözləri bir az da ge-niş-lə-nə-rdi.

Günlərin bir günü Dəvəquşu dedi:

– Bəxtəvər başına, ay Çullu Dovşan! Doğrusu əda sənə ya-raşır. Bir yelpənzəg şalvar geyinsən, ədan daha da yelli ali-nar. Sonra istəsən, sənə bir gümüş gözlük verərəm, taxarsan. Yel-pəzəg şalvar, gümüşü gözlük! Bəh, bəh, bəh! Onda sən ye-rə, göyə sığışmazsan.

Bu söz Çullu Dovşanın ağlına batdı. Dərhal meşənin dər-zı-lər məhəlləsinə yollandı. Meymun onu qarşılıdı:

– Bu məhəlləyə gələn gərək əvvəlcə məni görsün. Mən bu mə-həllənin gözətçisiyəm.

Çullu Dovşan qaşlarını dartdı:

– Çox gözəl! Çox gözəl! Gör deyirsən, görüm də: hə bax bu mən, bu da sən! Meymun əllərini yellədi:

– Ay dilbilməz, mən belə görməyi demirəm ey... Neçin əli-boş gəlmisən?! Məgər bu böyüklükdə meşədə almadan, ar-mud-dan bir şey tapa bilmirdin?! Eşitməmisənmi: «Kovxanı gör, kəndi çap...»

Çullu Dovşan əllərini sinəsinə qoydu:

– Mənim gözlərim üstə! Belə işlər mənim üçün çox asan-dır.

Ertəsi gün Çullu Dovşan bir zənbil armud gətirdi. Mey-mun armudlara baxan kimi bərkdən güldü. Çullu Dovşan qu-laqlarını oynatdı:

– Bilirəm, nəyə gülürsən: armudbaş adamlar yadına düş-dü, eləmi?!

Meymun Çullu Dovşanın boynunu qucaqlayıb, alnından öp-dü:

– Dostum, sən də bir az bilmirsən ha!.. Onu da bil ki, ar-mud-baş adamlar çox hiyləgər olurlar. Onlar bizim ağayana otu-ruşumuza qibtə eləyirlər.

Çullu Dovşan dedi:

— Meymun ağa, bayaqdan sənə baxıram: meymunluğun öz yerində, bir balaca da adama oxşayırsan.

Meymun üz-gözünü turşutdu:

– Yox, yox! Nə danışırsan. Sən gəl məni adama oxşatma. Mə-nim adamlardan acığım gəlir...

Çullu Dovşan təccübəndi:

– Niyə, nə üçün?. Adamlar sənə nə pislik eləyiblər ki?!

Meymun fikrini izah elməyə başladı:

– Adamlar mənə pislik cləsəydilər, mən onları ba-ğış-la-yar-dım.

Onlar özləri bir-birinə pislik eləyirlər. Yüz il bir yerdə duzçörək kəsirlər, sonra günlərin bir günü qalxıb savaşırlar. Bun-lar uzun söhbətdir. Vaxt keçir. Dayanma. Get işinin da-lin-ca.

Çullu Dovşan gəlib Tülkünün dükanının qabağında da-yan-di. Tülkü onu gülərzələ qarşılıdı.

– Aha, Çullu Dovşan, xoş gəlmisən! Bizə görə qulluğun?!

Çullu Dovşan dedi:

– Qulluq sahibi olasan. Bir yelpəzəng şalvar tikdirmək istə-yirəm.

Tülkü məzələndi, nə məzələndi:

– Tikərəm, lap yaxşı tikərəm. Sən hələ bir əyləş, dincini al. Ha-ra tələsirik ki!..

Tülkü ürəyində sevinirdi: «Bəxtim yetirib. Ovum öz aya-ğıy-nan gəlib qapıma. Ancaq bir az ehtiyatlı olmalıyam».

Çullu Dovşanın çənəsi qızışdı:

-Ay Tülkü lələ, nədənsə, Meymun ağanın adamlardan xo-şu gəlmir. Sən necə?!

Tülkü dərindən ah çəkdi:

- Adamlardan danışma. Mən onlardan gördüyüümü gör-mü-şəm. Bir də görürsən ki, biri deyinir: «Filankəs haqdan-əda-lətdən danışanda ağızına Çullu Dovşan sığışmayır»... Bu nə deməkdir?! Məgər biz tülkülər ölmüşük ki, adamlar ağız-la-rını açıb Çullu Dovşanın yolunu gözləyirlər?! Məgər bizim ağı-zımız yoxdur?! Şəxsən mən özüm dovşan ətinin dadına dö-nə-dönə baxmışam. Hə, sənin canın üçün doğru deyirəm. Bəs necə...

Çullu Dovşan qorxudan rəng verib, rəng aldı. Ürəyində özü-nü danlamağa başladı: «Yaman yerdə axşamladıq. Mən ha-ra, bura hara... İndi bu zalim Tülkünün torundan kim mə-ni qurtaracaq».

Bu zaman Meymun qapının ağızında göründü. Çullu Dovşan acı-acı dolusundu:

- Meymun ağa, mənə kömək eylə. Mən getmək istəyirəm.

Tülkü gözlərini qıydı:

- Bəs şalvar tikdirmək istəmirsən?!

Çullu Dovşanın dili topuq çaldı.

Meymun işin nə yerdə olduğunu dərhal anladı:

- Dur gəl, dur gəl! Sən mənim dostumsan. Mən səni heç vaxt darda qoymaram.

Çullu Dovşan yavaşça dükandan çıxdı. Yolun ağıını tutub qaç-dıqca qaçıdı. Gəlib yuvasına çatan kimi, yerə sərıldı. Öz-özü-nə gileyəndi: «Mənə şalvar gərək deyil. Qoy şalvari Də-və-quşu geysin...»

ASLAN, ŞƏLƏQUYRUQ VƏ UZUNQLAQ

Heyvanların hökmdarı Aslan bərk acmışdı. O, Tulkünü ya-nına çağırıb dedi:

– Ey Şələquyruq, bu gün çox yorğunam. Ov dalınca get-mək istəmirəm. Gör mənim üçün yeməyə bir şey tapa bi-lir-sən-mi. İki yarida bilsən, səni özümə baş məsləhətçi gö-tü-rə-cə-yəm.

Tulkü yastı-yastı dilləndi:

– Mənim gözlərim üstə! Sizə qulluq göstərmək bizim bor-cu-muzdur.

Aslan nərildədi:

-Di tez elə! Bah, bah, bah!.. Acliq böyük bəladır. Yaxşı de-yiblər ki: «Toxun acdan nə xəbəri!..» Acları diriykən ağ-la-maq gərək!..

Tulkü əllərini sinəsində cütlədi:

– Lap ürəyimdən xəbər verdin, Ağa! Dünyanın işləri çox qə-ribədir. Məsəl var, deyərlər: «Aclar clə bilir, hamıacdır, tox-lar elə bilir, hamı toxdur....»

Sonra Tulkü qalxıb yola düzəldi...

Çox gəzib dolandı, axır çölün düzündə bir Uzunqulağa tuş oldu. Uzunqulaq yerində dayanıb qəmli-qəmli düşü-nür-dü. Tulkü yaxınlaşış dedi:

– Ey möhtərəm Uzunqulaq, sənə nə olub?! ...Neçin belə qəm-lisən?! Kaş ki, səni belə qəmli görməyəydim.

Uzunqulaq başını yırğaladı:

– Ey Şələquyruq, məni dindirməsən, yaxşıdır. Qəmli olma-yım, neyləyim. Sahibim yayda mənə ot daşıtdırır, qışda odun. Otun alagülünü dana-buzovlara verir, mənsə qalıram qıraq-dan baxa-baxa. Açığı tutanda da acı dəyənəyi salır işə...

Tulkü vaysındı:

-Vay, vay, vay!.. Ay evi tikilmiş, bu yaşamaq deyil, zarın-ci-liqdır. Ancaq çox qəm eləmə. Sənin səsinin məlahəti bütün bu dağlara dəyər. Çoxbilmiş çäqqallar gözəl oxumağı səndən öy-rənir.

Uzunqulağın qaş-qabağı yavaş-yavaş açıldı:

– Doğrudan da, mənim səsim çox gözəldir. Həmişə zildən oxu-yuram. Buna görə də, paxillığımı çəkənlər coxdur. Elə biri şanapipik xoruz! Bay atonan, səhərin gözü açılandan baş-layır banlamağa. Banla ki, banlayasan!.. Daha fikir-ləş-mir ki, başqaları da oxumaq istəyir. Bu yandan da Sarı bül-bül... Hansına öyünd verəsən.

Tülkü dodaqlarını yaladı:

– Mən də xoruzlardan bərk yanıqlıyam. Onlar mənim adı-ma çox böhtan danışırlar. İllah da ki, boynuyoluq xoruz! Sən hələ bir sözə bax: «Dərə xəlvət, Tülkü bəy!» Heç anlaya bil-mirəm: mən hara, bəylik hara?! Bizim bircə bəyimiz var – o da böyük Aslandır. Aslan olan yerdə mən nəçiyəm ki... Bir sözlə, xoruzlardan qanacaq gözləmə. Onların qanacağı ol-say-dı, su içməyin incəliyini səndən öyrənərdilər.

Uzunqulaq köksünü ötürdü:

– Heç bilirsən, bu xoruzların iddiası nədir?! Onlar deyirlər ki, biz şahların, sultanların varisiyik. Göydə qızıl Günəşdir, yer-də də biz! Deyirlər ki, biz banlamasaq, səhər açılmazdır.

Tülkü qəhqəhə çəkdi:

-Necə, necə?! Xoruzlar mənim qabağımda elə söz danışa bil-məzlər. Onlar məni yaxşı tanıyırlar. Yeddi dərənin suyunu bir-birinə qarışdırın kimdir? Əlbəttə ki, mən Şələquruq!..

Tülkü bir anlığa üzünü yana tutub astadan piçıldadı: «Ay ax-maq, neçin öz sırrini açıb-ağardırsan...»

Uzunqulaq dərhal maraqlandı:

– Öz-özünə nə danışırsan elə?!

Tülkü gülümsədi:

– Deyirəm, kaş mən də sənin kimi uzaqqörən olaydım... Eh, məndə ağıl hanı...

Uzunqulaq bir az da fərəhləndi:

– Bəli, bəli, mən uzaqqörənəm. Ancaq bəzi adamlar mə-nim uzaqqörənliyimə şübhə ilə yanaşırlar. Bəziləri də mənə lağ eləyirlər: «Eşşək nə bilir, zəfəran nədir...»

Tülkü dedi:

– Günah onlarda deyil ey... Günah zəfəranlı plovun üs-tün-dəki xoruz ətindədir. Xoruz əti adamların ağılinı çəşdirir. An-caq öz aramızdır, boynuyoluq xoruzun əti çox dadlı olur ha!.. Bəh, bəh, bəh!..

Uzunqulaq ayaqlarını yerə döydü:

– Hə, görürsənmi, xoruz öləndən sonra da öz pa-xıl-hı-ğın-dan əl çəkmir. Buna dözmək olarmı?! Ax, ax, ax!..

Tülkü dedi:

– Ey qəmli Uzunqulaq, sən heç kefini pozma. Mən sənə bir şad xəbər gətirmişəm: bizim hökmdarımız səni özünə baş məs-ləhətçi götürmək istəyir. Razisanmı?!

Uzunqulaq dərhal başını dök tutdu:

– Raziyam, raziyam! İki qulağımla, dörd ayağımla razi-yam!.. Baş məsləhətçi!!! Bəh, bəh, bəh!.. Tülkü quyruğunu buladı:

– Onda, buyur gedək.

Onlar yola düzəldilər. Aslan qayasına yaxınlaşanda Tülkü dedi:

– Ey mənim əzizim, sən Aslanın yanında özünü yaxşı gös-tər. Qoy hökmdarımız sənin qanacağını bəyənsin.

Bir azdan Uzunqulaq Aslanın qabağında diz çöküb da-yan-di. Aslan bir göz qırpmında Uzunqulağın leşini yerə sər-di. Sonra üzünü Tülküyə tutdu:

– Ey Şələquyruq, sözümüz sözdür. Get dincəl. Sabah sənə tə-zə xələt verəcəyəm.

Tülkü dönə-dönə baş əyib getdi.

KİMİN ADI GÖZƏLDİR...

Biri var idi, biri yox idi, bir bağban var idi. Bir gün o, ağac-ları sulaya-sulaya keçmiş günləri yada salıb, öz-özünə dü-şünürdü: «Bəli, doğru deyiblər ki, bağa baxarsan – bağ olar, baxmazsan – dağ olar. Beş-on il bundan qabaq bura bom-boş bir yer idi. Zəhmət çəkdir, ağac əkdir, bağ saldım. İndi budur, bar ağacları adamın üzünə gülür. Baxan deyir, bir

də baxım. Şükürlər olsun Allaha, hər il bu bağdan yaxşı-ca xeyir götürürəm. Düşəndə qonum-qonşuya da əl yetiri-rəm. Odur ey, o üç ağacı ehsanat demişəm. Gəlib-gedənə pay ve-ri-rəm. Halal xoşları olsun!...»

Sonra qoca bağban bağın kölgəli bir bucağına çekildi, ye-rə əyləşib kürəyini bir ağacın gövdəsinə söykədi. Azacıq din-cəl-mək istəyirdi. Yaşıl yoncaların ətri, nəğməli quşların səsi bağ-banı lap kövrəltmişdi...

Bağbanın yuxuya getdiyini güman edən bar ağacıları öz ara-larında söhbətə başladılar. Birinci alma ağacı dilləndi:

— Dünən bütün günü fikirləşmişəm ki, görəsən bu dün-ya-da mənim adımdan gözəl ikinci bir ad varmı?! Bu gün artıq ba-şa düşmüşəm ki, mənim adım adaların ən gözəlidir!

Heyva ağacı soruşdu:

— Ey alma, sənin adının gözəlliyi nədədir?— Sən öz adının mə-nasını bilirsənmi? Bilirsənsə, buyur, söylə!

Alma ağacı dedi:

— Adım dillər əzbəridir! İnsanlar mənim adıma gözəl-gö-zəl mahnilər qosublar: «Alma almaya bənzər». Bax, bütün bun-lar hamısı mənim adımin gözəlliyyindəndir. Ətrimin, da-di-min gözəlliyi isə özgə bir aləmdir! O ki, qaldı adımin məna-sı-na — adımin mənası «bayraq» və yaxud «ən uca» deməkdir. Ana torpaq «bayraq» deyə məni həmişə uca tutur. Mən hə-ya-tın, xoşbəxtliyin, cavanlığın bayraqıyam. Bu dediklərim bəs deyilmə?! İndi görürsünüzüm ki, mənim adım da gö-zəl-dir, adımin mənası da!..

Heyva ağacı dedi:

— Ey alma, mənim adım gözəllikdə heç də sənin adından ge-ri qalmaz. İnsanlar mənim adımin şəninə «Heyva gülü» ad-li oyun havası qosublar. Bəli, «Heyva gülü!...» Toy şən-lik-lə-rində gözəl-göyçək qız-gəlinlər qol götürüb bu havanın qoy-nunda sona kimi süzürlər, süzə-süzə subay oğlanların ürəyini heyva gülünə döndərilər. Bax, bunlar mənim adımin gö-zəlliyyindəndir. Adımin mənası da gözəldir: «heyva — ürəyə qüv-vət verən» deməkdir. Mənim meyvəm zəif

ürəyin dırə-yi-dir. Qədimlərdə ağıllı kişilər deyərmışlər ki, heyva yeyin – qo-lunuzda qüvvət, dizinizdə hey olsun!

Elə o yerdəcə şəftəli ağacı söhbətə qosuldu. O dedi:

– Ehey, ehey!.. Neçin haqsızlıq eləyirsiniz? Bir özünüzdən de-yəndə, beş də məndən deyin. Mənim adım daha gözəldir. «Şəfət-təli» deyən kimi üfüqlərdən üfüqlərə qızıl şəfəq saçılır. «Şəft-əli» deyən kimi uşaqların baxışları aydınlığa açılır. Mə-nim meyvəm büsbütün zülaldır-zülal!.. Adımın mənası da gö-zəldir: «Şəftəli – şəfa yuvası» deməkdir. Mən ana təbiətin bir şəfqətli əliyəm! – Bəli, mən şəftəliyəm! Təpədən dırnağa şə-fayam, şəfa!

Nar ağacı çılgınlıqla öz səsini ucaldı:

-Bunlara bax a!.. Ey qibləsizlər, niyə mənə söz ver-mir-si-niz? Mənim adım üçcə səsin birləşməsindən ibarətdir: nar! An-caq bu səslərin işığını Yer-Göy yiğib-yığışdırıa bilməyir. Üç-lük müqəddəsdir! Deməli, mən müqəddəs ağacam! Elə bu-na görə də mənim adım daha gözəldir! Siz hələ mənim ba-şım-daki yaraşıqlı tacə baxın! Bunu mənə qızıl Günəş ba-ğış-la-yıb. Mənim adımın mənası da gözəldir: «nar – oda bənzər, qı-zılı» deməkdir. «Nardan qızın nağlı»nın sırrını yalnız mən bi-lırəm. Özünüz də görürsünüz: mən sırlı bir düyüncəyəm... Mə-nim adım nəğmələrə qol-qanad verər. Mənim çiçəyim sevənlərin yoluna çıraq tutar. Sevən gənclər ürəklərinin sir-ri-ni birinci mənə söyləyərlər. Mən onların sırrını heç kəsə da-nış-maram.

Heyva ağacı dedi:

– Ey müdrik bağban, çox sağ ol ki, bizi qəflət yuxusundan oyat-din. Sən, doğrudan da, Allah adamısan. Allah sənə yar ol-sun!..

Bu zaman bağın üzərində bir nur parladı. Allahın gözəl bir mələyi bağbanın qarşısında peyda olub dedi:

– Əhsən sənə, ey bağban. Mərhəmətli Allah sənin ömrünüə on il də artırdı. Şadlıqla yaşı!

Mələk bir göz qırpmında uçub gəldi. Bağban dərhal diz çö-küb, Allaha səcdə etdi, ən gözəl sözlərilə Allahi öydü. al-qış-ladı:

– Ucalardan ucasan, öyümlü Uca Allah! Bu səhnədən hey-rətə gələn ağaclar bir ağızdan dilləndilər:

– Allah ən böyükdür, Allah uludur! O Bir Allahındır ən gö-zəl adlar! O Bir Allahındır ən gözəl adlar!

Hamıdan mərhəmətli, hamıdan güclü-qüvvətli, hamıdan var-li-dövlətli, hamıdan şanlı-şöhrətli, hamıdan gözəl, ha-mi-dan bilikli Uca Allaha şükürlər olsun!!!

DODAQQAÇMALAR DODAQQAÇMALAR

TƏK SƏBR XEYRİMDİ...

Deyirlər, keçənlərdə Zəngəzur mahalında mal-qara oğur-luğu adətdən sayılarmış. Hətta özgə kənddən mal-qara gə-ti-rəni igid sanarmışlar...

Bir gün iki nəfər qonşu erməni kəndindən düyə oğurlayıb gətirir. «Oğurlayıb deyəndə» başqa məna verməyin. Qaba-ğına keçən heyvani çatılıayıb gətirmək adı hal imiş. Zəngəzur mahalı dağlıq olduğundan bu işə daha yaxşı fürsət düşərmiş. Nə isə... Duyəni «ho,ho» ilə, gətirib bir dərəyə çıxardır və «Öküz küfülü» deyilən yerdə onu kəsmək istəyirlər.

İşin tərsliyindən, düyəni gətirəndə qar yağırmış. Qarda ki, üstündə izləri gizləməz, ha!

Başına «pirlandığım» düyənin sahibi erməni izə düşüb, onların arxasınca qarabaqara, marıtlaya-marıtlaya gəlir. Er-məni gəlməkdə olsun, görək oğrular nə «oyun» çıxardırlar.

Onlar düyəni küfüldə yerə yixib kəsmək istəyirlər. Bu zaman bıçağı düyənin boğazına çəkmək istəyən tək səbr gətirir. Hər ikisi duruxur. Biri deyir:

– Tək səbr gəldi, mən bu düyəni kəsə bilmərəm.

O birisi daha cəsarətli imiş. Yoldaşına toxtaqlıq verir:

– Ə, axmaq olma, düyəni kəs, bu xaraba dağlarda bizi kim görəcək?!

– Bilmək olmaz, torpağın qulağı səsdədi, görərlər, bizi si-lisə verərlər.

Dedim, axtı, böyük cümə günüdü, düşər-düşməzi olar...

Yoldaşı hirslnir:

– A kişi, «Cümə mənim günümdü, tək səbr xeyrimdi», kəs, deyirəm, kəs diyənin başını!

Yoldaşı nəalac qalıb, bıçağı çəkir, düyənin boğazından qan fışqırır.

Qəfildən gəlib çıxan erməni onları tanıyıb salam verir:

– Ay kirvə, Allah saxlasın!

Kişilər özlərini itirirlər.

Biri hirsłə deyir:

– Kirvən məssəbinə zapı saplasın! Bu vaxt «allah sax-la-sın!» – olar?!

Erməninin ağızını yummaq üçün səhəri ona bir düyə ve-rir-lər.

Deyirlər, o vaxtdan Zəngəzurda bu söz ağız-ağız gəzər. Bir işi görəndə tək səbr gələrsə, belə söyləyərlər:

– Cümə mənim günümdü, tək səbr xeyrimdi...

GÜLLƏ MƏNİ TUTUB...

Bir Zəngəzurlu ovçunun «dayan-doldurum» tūfəngi var-mış. O hər gün dağlara çıxmamışdan əvvəl, tūfəngini sümbə ilə silərmiş...

Ovçunun qoca nənəsi tūfəngdən bərk qorxduğu üçün hə-mişə deyərmiş:

-Bala, qadan alım, ağızını o tərəfə tut, açılıb mənə dəyər.

Hər dəfə tüfəng silinəndə təkrar olunan bu söhbət ovçunu lap təngə gətirir, hövsələdən çıxararmış. O, bir gün tüfəngi siləndə cında ilişib tüfəngin içində qalır. Ovçu nə qədər çə-li-şırsa, onu çıxara bilmir, barit doldurub, ağızına cinda təpir. Qarı yenə sözünə başlayır:

– Bala, qurbanın olum, ağızını o tərəfə tut, açılıb mənə də-yər.

Ovçu bu söhbətə son qoymaq üçün tüfəngi qariya tərəf tutub tətiyi çəkir. Tüstülənən cinda ona dəyən kimi, yerə yi-xılıb qışqırır:

– Vay, nənən ölsün, demədim, ağızını o yana çevir...

Ovçu ona təskinlik verir:

– Ay nənə, qorxma, heç bir şey olmayıb...

Qarı nəvəsinin sözünə məhəl qoymur:

– Nənən ölsün, necə heç bir şey olmayıb, görmürsən, güllə məni tutub?!

QURD NƏ BİLİR, QATIR BAHADI...

Burgürşad dağlarında dumanlı günlər çox olur. İl in yarısı havalar çiskinli keçir. Duman da var, duman. Bir də ba-xır-san, dərələrdən qalxıb qanadlandı, əjdaha kimi dağları ağızı-na aldı...

Belə havalarda mal-qara, qoyun-quzu, ulaq itkisi çox dü-şər, illah da, at-eşşeyin, qatırınitməyi. Deyərlər, dumanlı ha-vada qurd murdar heyvanının qulağının dibində olar. Açıması budu ki, yəni duman qurda fürsət verər.

Bir kişinin neçə gün idi ki, qatırı itmişdi. Duman da oya-lanmaq bilmirdi. Kişi gözləyirdi ki, duman açılsın. Arvadı danlamaqda onu illap qotur danaya döndərmişdi. Axırda, arvad bezib, kişiyyə el ağısaqqalının yanına getməyi məsləhət gördü: – Ay başı batmış, dur, get ağısaqqalımızın yanına. De ki, özün bilirsən, qatır indi necə bahadı, bir yol göstər, gö-rüm, neyləyim?

Bu fikir kişinin ağlına batdı:

– Arvad, başın haqqı, düz deyirsən, bizə bir yol tapsa, elə ağsaqqalımız tapacaq!

Kişi durub ağsaqqalın yanına getdi:

– Ay ağsaqqal, özün bilirsən, qatır indi necə bahadı, du-man da sıvaşıb çəkilmək bilmir. Qorxuram, birdən qatırı qurd-quş yeyər?..

Ağsaqqal kişini diqqətlə dinləyib dedi:

– Ay kişi, ağlını başına yiğ, qurd nə bilir, qatır bahadı ucuzdu, kırəvə düşsə, aşıracaq. Get, qatırı axtar, tap, duma-nın çəkilməsini niyə gözlüyürsən?..

Kişi ağsaqqala «çox sağ ol!» – deyib, qatırı axtarmağa gedir. O zaman yetişir ki, qurd qatırı bir dərədə haxlayıb. Hay-haray salıb, qatırı qurdun əlindən alır və gələ-gələ fikirləşir:

– Doğrudan, ağsaqqala qulaq asan ziyan tapmaz. Kişi düz deyirmiş: «_Qurd nə bilir, qatır bahadı?»

Nəsillər dəyişir. Ancaq bu söz heç vaxt köhnəlmir:

– Qurd nə bilir, qatır bahadı?!

EŞŞƏYİN ÖLƏR, QATIR ALARSAN...

EŞŞƏYİN ÖLƏR, QATIR ALARSAN...

Zəngəzurda bir adət varmış; elliklə yiğışıb, bu gün birinin, sabah başqasının işini görərmışlər; zəmisini əkər, taxılıni bi-çər, bostanının məhsulunu toplamaqda kömək edərmiş-lər...

Bir dəfə yoxsul kişinin taxılı biçilirmiş. Keçənlərdə taxılı belə yiğarmışlar; bir dəstə qabaqda oraqla biçib bafa qoyar, onların arxasında dərzbağlayan gələrmış. O, bafaları bən-də-min arasına yiğib bağlamış. Dərləri taya vurar, bir müd-dətdən sonra ullaqla xırmانا daşıyb döyərmişlər.

Yoxsul kişi görür ki, dərlər çox iri bağlanır, onları ariq eşşəyi apara bilməz.

Odur ki, kişi bir neçə dəfə dərzbağlayana yanaşıb yal-va-rır:

- Başına dönüm, ay qohum, dərzləri azacıq xırda bağla...
- A kişi, bunun nəyi iridi, altısını bir eşşək aparar!
- Yox, başına dönüm, özün bilirsən, mənim eşşəyim çox çəlimsizdi...

Dərzbağlayan bir az da qızışır:

- Rəhmətliyin oğlu, mən dərz bağlayıram, aşiq-aşıq oy-na-mıram ki...

Kişi daha müləyimliklə:

- Ay başına dönüm, bunların altısı nədi, dördünü də yük-ləsəm, eşşək olər...

Dərzbağlayan hövsələdən çıxır:

- Zalım oğlu, ta mən neynim, eşşəyin olər? Eşşəyin olər, qatır alarsan!

Bir zaman zarafatla deyilmiş bu söz uzun zaman misal kimi çəkilər...

KİŞİLİYİNİ YOXLAYIRDIM...

Bir zəngəzurlu çoxlu arı saxlamış. Deyərlər, arının gəlha-gəl vaxtı var, elə ki, arının gəlhagəl ili yetişdi, nə beçəsini tu-tub çatdırır, nə də balını yiğib-yığışdırmaq olar...

Hamı bilirmiş ki, bu il bal bol olacaq. Kəndin qoca-la-rın-dan biri arısaçlayana hərdən söz atıb deyirmiş:

- Bacioğlu, arıdan bu qədər bal götürürsən, nə vaxt on-dan bir barmaq dadacağıq?

Kişi şəstlə cavab verir:

- O nə sözdür, ay əmi? Barmaq nədir? Bal kəsəndə gəl, qazanıyan çək qabağına!

Qoca bir söz demir. Onu sinamaq istəyir. Aradan xeyli ke-çir. O zaman səbətdən bal kəsəndə, əvvəlcə, tüstü verərmişlər ki, arılar sanmasın. Bir gün qoca görür ki, arılıqdan tüstü çıxır. O saatca barmağını dişləyir:

- Deməli, sabah bal günüdür!

Bəli, səhərisi qoca bir qol da toğlu əti büküb, çuxasının al-tında arısaçlayanın evinə gedir. Xatalı kimi, kişi evdə yox

imiş. O, elə güman edir ki, qəsdən evdən gedib, qoca kişiyə yalan satib. Odur ki, oturmaq istəmir. Evin arvadı çox təkid edir. Qoca könülsz oturur. Arvad balaca camda ona bal ve-rir. Qoca bir-iki barmaq yeyəndən sonra, «sağ ol!» deyib ge-dir.

Yolda onlar qarşılaşırlar:

– A əmi, bal yedin?

Qoca kinayə ilə:

– Yox, balam, bal-zad verən olmadı...

– Onda, qayıt!

– Yox sağ ol, bal verən olsaydın, evdən qaçmazdin!

– A əmi, mən evdən qaçmamışdım, atı hörükləmək üçün getmişdim!

Qoca yenə inanmır. Kişi onu çəkə-çəkə evə gətirir və lə-mi-də qoyulmuş bal qazanını onun qarşısına çəkir:

– Hə, indi, nə qədər kefindir, ye!

Qoca çuxasının altından əti çıxarıb, qazanın üstünə qo-yur:

– Sağ ol, balam. Yemişkən varam. Mən bal ha, is-tə-mir-dim. Sənin kişiliyini yoxlayırdım!..

Sonralar bu fikri atalar sözü kimi işlədərdilər...

QULUNA DUZ YÜKLƏYƏCƏM?! QULUNA DUZ YÜKLƏYƏCƏM?!

Zəngəzur mahalı Naxçıvana yaxın olduğundan keçən-lər-də duzu oradan gətirəmişlər; kimi atla, kimi qatırla, kimi də uzunqulaqla.

Bir zəngəzurlu qulunlu maydanla duz gətirməyə gedir. Bəli, maydanın yükünü tutub geri dönürmüş. Yolda qar-şı-sı-na bir bulaq çıxır: fikirləşir ki, yaxşı oldu, yükü düşürüm, həm də azacıq çimir eyləyim...

Maydanın yükünü alıb, otlağa buraxır, özü isə bulaq ba-şında yixılıb yatır. Sən demə, qaçaqlar onu güdürmüşlər. Elə ki, kişi yuxuya gedir, maydanı noxtalayıb aparırlar. Ancaq maydan dartinir, qulunsuz, nə illah eyləyirlər, yerindən

tər-pənmir. Darta-darta zorla bulaqdan aralayırlar. Bu zaman maydan kişnəyib qulunu səsləyir.

Kişnərtiyə kişi yuxudan ayılır. Görür ki, iş işdən keçib, onlardan maydanı ala bilməyəcək, qulun da qalacaq əlində. Odur ki, qulunu onların ardınca qovaraq hirsə qışqırır:

– Qaçaq qardaş, qaçaq qardaş, hayla, qulun da gəlsin, onu saxlayıb neyləyəcəyəm?! Quluna ki duz yükləyə bil-mə-rəm...

İndi mümkün olmayan bir iş təklif ediləndə deyərlər:

– Quluna duz yükləyəcəm?!

GÖRDÜM, TÖKHATÖKDÜ...

Qaraqapılı Zəngilanın kəndlərinin birində qonaq qalır. Düşdüyü evdə kişi, onun arvadı, bir də gəlini olurmuşlar. Axşam azdan-çoxdan yeyib yatırlar. Sübhədən xoruz ban-la-yan kimi, arvad qalxıb, sobanı qalayır və qazanda südlü aş asır. Sonra isə divardan sallanan torbadan bir ovuc duz gö-türüb xörəyə atır. Arvad tövləyə-mal-qaraya qulluq etməyə və inəyi sağmağı gedir.

Az keçmir, gəlin durur. O da xörəyi qarışdırır və torbadan bir ovuc duz götürüb, qazana atır. Kişi yuxuda imiş. Görür ki, bir qazan xörəyə iki ovuc duz tökülübsə, daha onu yemək olmaz. Odur ki, ayağa qalxır, xörəyə bir ovuc duz da o atır. Sonra yorğanı başına çəkib, özünü yuxuluğa vurur.

Bu ara arvad içəri girir. Xörəyi qarışdırıb duzuna baxır. O saatca bilir ki, gəlin də ona duz atıb. Onun qarasınca deyin-məyə başlayır:

– Əlin qurusun, gəlin, xörəyə bir belə duz tökərlər?! – de-yib çıxır.

Bir azdan gəlin gəlir. O da südlü aşdan dadan kimi:

– Əlin qurusun, qaynana, görəyə bir belə duz atarlar? – deyinə-deyinə gedir.

Həmi səhər yeməyinə oturur. Arvad əlacsız qalıb, xörəyi qablara çəkir və paylayır. Kişi qaşığı ağızına aparan kimi qış-qırır:

– Əliniz niyə qurumayıb? Xörəyə bir belə duz atarlar?!
Qonağın yanında biabır olduq!

Qaraqapılı evdə mərəkə qopmasın deyə, gülə-gülə kişini sakitləşdirir:

– Ay qardaş, hırsınmə; arvadlar bir-birindən xəbərsiz hə-rə-si bir ovuc duz atdı. Mən də gördüm, tökhatökdü, bir ovuc da mən atdım!..

Hamı gülüşür. Arvad təzədən xörək bişirməli olur. Odur ki, xörəyə tökülən duzun miqdarını soruşanda hər iki ovucu açıb deyərlər:

– Az töksən bir belə (yəni bir ovuc), çox töksən bir belə!..

QƏNDƏ GÖRƏ İÇİRƏM...

Keçənlərdə iki qaraqapılı erməniyə qonaq olur. Kişi evdə yox imiş, onları harsınla («Gəlin» deməkdir) balaca qızı qarşılayırlar.

Harsın tez çay süfrəsi açır. Sözsüz ki, süfrəyə qənd də qo-yur. Qəndin qıt vaxtı imiş. Çayı soyudub içirlər. Onlardan biri hər qurtum çaya iki dişdəm qəndi ağızına atır. Bayaqtan onlara diqqətlə baxan qız tez anasının yanına qaçır:

– Ana, bu türk necə acgözdür, qəndi yeyib qurtardı...

O biri qaraqapılı erməni dilini bilirmiş. Odur ki, yoldaşına açıqlanıb deyir:

– Ə, bir az qəndi təhrincə işlət, görmüsən, qız anasına nə deyir?

– Nə deyir, ə?

– Nə deyəcək, deyir ki, qəndi çox yeyirsən!

Qaraqapılı heç halını pozmur:

– Ə, qoy nə deyir, desin! Mən su içsəm, ağızımı söykəyib, dərədən axan çaydan qarnım tutduqca içərəm. Mən çayı qəndə görə içirəm!

Yoldaşı biabır olacağını görüb, qəndqabını bir az yana itələyir.

O zamandan çay məclislərində bu söhbət tez-tez söy-lə-nər...

«BAĞLI QAPILARI AÇ!..»

Qaraqapılının arvadı həmişə allaha dua edəndə deyərmiş:

– Ay allah, bağlı kapıları aç, bizimki də içində!..

Kişi bunun havaya buraxılan söz olduğunu başa düşər, dinməzmiş. Bir gün belə, iki gün belə. Axırda, kişi bu sözdən lap bezir, cana gəlir...

Qış imiş, hər tərəf qar. Külək də öz işində; qarı qaldırıb, qapıya-bacaya çırpırmış...

Belə bir gündə arvad yenə əllərini göyə qaldırıb dua edir:

– Ay allah, bağlı kapıları aç, bizim ki də içində!..

Kişi daha dözə bilməyib, ayağa qalxır və kapıları taybatay açır. Sonra kirimişcə oturur. Külək qarı eyvana, oradan da içəri doldurur.

Arvad təəccüblə qışqırır:

-Ay kişi, dəli olmusan, qarın-qiyamətin bu çağında qapı-ları niyə açıq qoyursan?

Kişi halını pozmadan cavab verir:

-Daha neynim, baş-beynim getmişdi: «bağlı kapıları aç!», «Bağlı kapıları aç!».

Allahın əli bura necə çatsın?! Onun o qədər «işi-gücü» var ki! Mən yaxındayam, durub aćdım!..

Arvad deyinə-deyinə qalxıb kapıları örtür...

O çağdan bir adam öz işi üçün allaha yalvaranda kinayə ilə deyərlər:

«-Ay allah, bağlı kapıları aç, bizimki də içində!»

«DİK GEDİB, DİK GƏLİRŞƏN!»

Qaraqapılının bir eşşəyi varmış. Hər gün səhər cütlə yer ək-məyə gedər, axşam eşşəyə odun yükləyib qayıdarmış...

Kəndin kişilərinin çoxu belə işlərmiş. Ancaq bəziləri eşşəyi yükləyib, özləri də çəpərə vurmaq üçün ya bir kum tikan, ya da yandırmağa iki-üç quru odun ciyinlərinə alıb gələrmiş-lər...

Kişinin arvadı bunu görür və ərinə acığını tutub deyir:

-Xalxın kişiləri gör nə gətirirlər? Sən də dik gedib, dik gə-lırsən?

Kişi heç bir söz demir. Sabahı gün işdən qadıdanda kənd-dən aralı eşşəyi qabağa buraxıb, özü də onun dalınca əyilə-ylə gəlməyə başlayır. Yol kişinin evinə qabaq-qənsər imiş. Arvad qapıdan kişinin əyilə-əyilə gəldiyini görür və qışqıra-qışqıra ona sarı qaçmağa başlayır:

-Vay, dədəm, vay, evim yıxıldı, görən kişiyə nə oldu?

Kişi altdan-altdan arvada baxıb, bigaltı qımışır. Adamlar səs-küyə arvadın dalınca axışırlar...

Arvad yetişib, özünü kişinin üstə atır:

-Ay kişi, niyə ikiqat olubsan, yıxlıhb-zad eləməmisən?

Kişi qəddini düzəldib gülə-gülə:

- Zalimin qızı, hər gün zəhləmi aparmırsan ki, dik gedib, dik gəlirsən? Bu gündən əyilə-əyilə gələcəm, onda, görək, sö-zün nə olacaq?

Yığışan adamlar qəhqəhə çəkib gülüşürlər. Arvad isə üz-gözünü turşudur.

O çağdan bir iş dalınca gedib, boş qayıdan adamı belə mə-zəmmət edərlər:

- Qaraqapılı arvadı demişkən «-Dik gedib, dik gəlirsən!»

GƏLINİN AYAĞI, ÇOBANIN DAYAĞI

Qaraqapıda belə məsəli tez-tez çəkərlər; filan gəlinin ayağı düşmədi, yaxud filan gəlinin ayağı sayalı-qədəmlı oldu.

Bunun da öz qaynağı var. Keçənlərdə bir kişi oğlunu ev-ləndirmək barədə arvadı ilə məsləhət edirmiş:

- Ay arvad, axı bu gədənin ta vaxtı çatıb gərək bir halal südəmmiş gətirək. Kənddə gözütutanın varmı?

- A kişi, mən də gecə-gündüz fikir içindəyəm. Görüm, bu gədənin axırı necə olacaq? Özü dilsiz-agızsızın biridi.

- Ay rəhmətliyin qızı, nə fikir eləyəcəksən, odur e, qonşu-muzun qızı, abırlı-hayalı, başısağrı, gözəl-göyçək qızdı.

On-dan yaxşısını haradan tapacaqsan, göydənmi düşəcək?
Özü də gözümüzün qabağında ərsəyə çatıb...

Arvadı, elə bil, cin vurur:

– Kişi, başına hava gəlib, eşitməmisən, gəlinin ayağı dü-şər-düşməz olar? Mən bunu sınamasam, qoymaram, o qızın ayağı astanadan içəri girsin!

Kişi təəccübələ:

– Ay külolmuşun qızı, bunu nə təhər sıvacayaqsan? Qız qarpız kimi bir şeydi; kəsərsən, qırmızı çıxar, kəsərsən ağ.

– Kişi, sən qarışma, mən bilirom, niyyətimi necə tutacam?

Arvad tezcə bayira çıxır və bir uzunsov qara daşı quca-ğın-na alıb qayıdır:

– Bu da qonşunun qızı, qoy qalsın bu bucaqda, görək, ba-şımıza nə gəlir?

Kişini od götürür:

– Ay gorbagor qızı, deyiblər, gəlin ocağa gələr, bucağa gəlməz! Sən niyə onu bucağa qoyursan?!

-Kişi, dinmə, bir ay bucaqda qalar, evimizdə bədbəxtlik-zad olmasa, o qız, bizim gəlinimizdi, hərgah, allah eləməmiş, ya bizim, ya da heyvanlarımızın başına bir iş gəlsə, öz bax-tından küssün, ondan bize gəlin çıxmaz!

Beləcə bir neçə gün keçir. Allahdan olmayan kimi, ailənin gözünün tikəcəyi madar inəyi yargandan uçub, ömrünü bu-zov-danaya bağışlayır.

Arvad saçını yolub, ağızını açır:

– Səni, görüm, agün görmiyəsən! Ağgün deyəndə ünүn ərşə çıxsın, necə ki, mənim naləm ərşə dayanıb! Adını bircə həftə dəyil, çəkmişik, bu müsibət başımıza gəldi. Ay allah, uşaqlarımı niyə yavanlıq üzünə həsrət qoydun?

Kişi onun bu qarşısını eşidib deyir:

– Ay arvad, o yaziq qızın bir günahı yoxdu, axı?!

– Necə yoxdu, inək bir həftə qabaq ölərdi də? Niyə elə onun adını niyyət eləyən kimi bu bədbəxtlik oldu?

Bir həftə keçməmiş baş verən hadisə arvadin bu məsələyə inamını daha da artırır. Qaraqapıda çobanın dayağı hesab

edilən it də yatıb kənddə qalır. Həmin gün sürüyə basqın edən qurdlar bu ailənin qoyunu da parçalayır. Çoban tək-başına heç bir iş edə bilmir. Bundan xəbər tutan arvad kişi-nin üstə düşür, nə düşür:

– Sən o qızın adını çəkməsəydin, bu müsibət olmazdı, gə-lin seçdiyin yerdə başına daş düşəydi!

Kişi yenə də and-amən eləyir ki, bu işi qonşu qızının üstü-nə atmaq olmaz!

Baxtdan, çobanın da dayağı yox imiş. Arvad isə həmin qara daşı bu əhvalatdan sonra, götürüb çölə atır. Qaraqapı-da bir hikmətli kəlam yaranıb:

– Gəlinin ayağı, çobanın dayağı!

BAŞIMDAN DA QƏLBİ YERİM VAR?

Bir qaraqapılı küləkli havada yol gedirmiş. Başından qu-zu dərisindən papaq varmış. Ona görə də, bir az gedəndən sonra tərləyir. Papağını daldan azca qovzayıb ki, tərini silsin. Bu vaxt külək papağı alıb yerə atır. Kişi güc-bəla ilə papağı tutub deyinə-deyinə başına qoyur və yoluna davam edir. Yenə az sonra, tər onu basır. Papağı bir balaca qaldırmaq is-təyəndə külək qızılquş kimi çalıb yola salır. Papaq qaçıır, kişi qovur. Yolun kənarındaki kola ilişib qalmasayıdı, hələ çox qaçacaqdı...

Kişi papağı götürür tozunu qırıp, təzədən başına keçirir. Həm də üstdən bərk-bərk basır ki, külək onunla daha zara-fat eləməsin.

Kimə deyirsən, külək ki, bir şeyi qaraladı, yıxmamış əl çə-kən deyil!

Qaraqapılı yorğunluğu almaq üçün bir daşın üstündə otu-rur və papağı da çıxarıb yanında yerə qoyur. Qəfildən külək yenə papağı götürüb qaçıır. Kişi qovur, papaq qaçıır, axırda, onu tutub hirsələ:

– Hara qaçırsan, başımdan da qəlbəi yerim var, səni qal-dı-rım? – deyir.

Sonra papağı ayağının altına salıb tapdalayır. Bu söz el içində bir məsəl kimi işlənir.

AT HARDADI, OT HARDADI...

Bir qaraqapılı biçənəkdə ot çalmışdı. Qayda belə idi ki, çalınan otu quruyan kimi yiğib bağlamaq lazım gəlirdi. Yox-sa, ya yağış yağıb isladar, ya da qaralıb xarab olar. Ona görə, hamı çalışır ki, qurumuş otu gecə vaxtı yiğidirsən. Deyərlər, gül-çiçəkli otun üstünə gün düşsə, ovulub töküller.

Nə isə... Həmin qaraqapılı gecə səhərə kimi çaldığı otu yı-ğib, bağlamaqla məşğul olur. Gün çırtar-çırtmaz ata ot yük-ləyib, kəndə yola düşür. Atın çilovundan tutub, çəkə-çəkə gedir. Gecə yatmadığından gün üzünə dəyən kimi mürgü-lə-məyə başlayır. Necə olursa, at yolda dartinir və çilov ba-şın-dan çıxır. Qoca çilovu çəkə-çəkə kəndə yetişir, atın yolda qaldı-ğindən xəbəri olmur. Evə çatıb, adəti üzrə, uşaqları səs-layıb:

— Ay uşaq, gəlin, atın yükünü düşürün!

Səsə arvad-uşaq həyətə tökülüşür. Ancaq at haradadı, ot haradadı?

Qoca yalnız indi ayılır və bir söz demədən uşaqlardan bi-rini atın dalınca göndərir. Qaraqapılılar arasında bu söz tez-tez işlənir: «At hardadır, ot hardadır?!»

ARVAD, ŞİŞƏK GƏTİRMİŞƏM!..

Bir qarqapılının arvadı hər gün onu danlayırdı:

— Kişi olan yerdə basın batsın! Xalxin kişiləri ov ovluyur, quş quşluyur, yol kəsir, ev çapır, qazanc gətirir, sən də mə-nimlə oturub, saqqız çeynəyirsən?! Nə vaxt bizim evdən də bişmiş ət iyi gələcək?!

Kişi cavab verir:

– Ay tünbətünün qızı, deyirsən, bu yaşimdə oğurluğa ge-dim?!

– Gedən də nə olar? Qıçın sınmaz ki?! Özgələri necə, sən də elə!

Qaraqapılı oturub fikirləşir: «Arvad düz deyir, nə vaxta kimi biz yavan arpa çadı yeyəcəyik? Gedib bir öküz oğur-la-sam, ətini qovursaq bütün qışa bəs eylər. Sonra fikrindən da-nışır; yox, əshi, öküz gətirə bilmərəm, toğludan, çəpişdən gə-ti-rim, arvadin ağızını yumum!..»

Bu fikirlə də sürüünün axşam arxaca gəlməsini gözləyir. Çoban hər axşam sürüünü kəndin yaxınlığındakı qayanın di-binə yiğarmış. Bəli, kişi görür ki, sürü arxaca yaxınlaşır. Für-səti əldən vermir. Çobanın gözünü yayındırıb, bir şışəyi qa-mar-layır və evə gətirir. Onu tövləyə qatıb, özündən razı hal-da, arvadin yanına gəlir:

– Arvad, diləyin hasil oldu, bir şışək gətirmişəm!..

Arvad sevincək:

– Ay kişi, bəlkə, kəsməyək, bir şışəyimiz var, olar iki, dişi heyvanı kəsmək günahdı...

– Aaz, nə danışırsan, bəs sabah onun yiyəsi deməz ki, şı-şəyi niyə oğurlamışan?

Arvad hələ indi ayılır:

– Kişi, onda, gecə tövlədə kəsərsən, gecə qara, cücə qara, kim görəcək?!

Kişi gecə tövlədə şışəyi kəsir. Arvad evdən çıraq gətirir ki, o, işqda cəmdəyi soya bilsin. Şışəyin başını görən kimi, ar-vad şübhəyə düşür. Kəsilmiş başı bir o tərəfə, bir bu tərəfə çevirib baxır. Qəfildən qışqırır:

– Dədənin evi yixılsın, kişi, evimizi yixmisan!

Kişi təəccübələ soruşur:

– Ay arvad, qışqırma, qonşular eşidərlər! Nə olub axı? Məni bir başa sal, görüm?!

– Kişi, gözün kor idi, aman-zaman bir şışəyimizvardı, onu da gətirib kəsmisən?!

– Arvad, yaxşı bax, birdən səhv elərsən?

– Ay kişi, başıma at təpib, səhv eləyəm? Şişək özümü-zün-dü, bir bax, sol qulağında damgası var!

Kişi ələcsiz qalıb şışəyi söyür, o gecə ətini bisirirlər. Səs yayılmasın deyə hamiya deyirlər ki, şişək itib. Ancaq deyərlər, yerin qulağı dara dalar. Bir neçə gündən sonra, bu məsə-ləni məclislərdə danışıb gülüşürlər...

«ASTAVAY» – DƏDƏNDİ!..

Çar hökuməti zamanında Qaraqapıda atlı kazaklar bu kənd-dən o biri kəndə çapar, poçt xəbərlərini və müxtəlif tap-şırıqları yerlərə çatdırarmışlar. Bir qaraqapılı piyada yol ge-dirmiş. Yorulduğundan bir keçiddə oturub dincini alır. Bu zaman oradan atlı kazak keçirmiş. O, çatan kimi kişiyə «zdrasti» – deyib salam verir. Qoca bir şey anlamayıb, başını tərpədir. Keçid dar imiş. Qoca yol verməsə, at keçə bil-məz-miş. Ona görə, kazak kişiyə üz tutub deyir:

– Vstavay, papulya! (Atacan, ayağa dur!)

Qoca yenə bir şey başa düşmür, elə bilir ki, kazak ona söyür.

Kazak səsini qaldırır:

– Vstavay je, papulya (Atacan, ayağa qalxsana!)

Qaraqapılı «vstavay» sözünün mənasını anlamır, kazakın çığırmasından daha da əsəbiləşir. Ayağa qalxır və kazakı çə-kib atdan yerə salır, «Nə yemisən, turşulu aş!» – onu döymə-yə başlayır. Hər dəfə vurduqca da deyir:

– «Astavay» babandı, «astavay» – dədəndi, «astavay» – özünsən! Di, get, köpəkoğlu! İndi bil ki, söyüş söymək necə olar!

Kazak kişinin əlindən birtəhər qurtarıb, atını dəhmər-lə-yir...

Deyərlər ki, həmin qoca uzun zaman bu əhvalatı məc-lis-lərdə danışıb, adamları uğundurarmış...

ÖZÜNÜ AYAZA VERMİŞƏN...

Yay zamanı qaraqapılılar yaylaqdan bölük-bölük arana peşqurda kedərmışlər.

Bir dəfə üç-dörd kişi yiğisib arana gəlir. Qayda belə imiş; yaylaqdan gələnlər təzə yağı gətirir, aranda isə bu ilki buğda-dan aş bişirəmişlər.

Həmin kişilər bir kənddə tapişlarının evinə düşürlər. Ev yiyəsi, qayda üzrə, təzə buğdadan aş bişirir.

Qonaqlar aşdan yeyib dincələndən sonra, isti olduğu üçün eyvanda uzanıb yatırlar. Yaylaqdan arana gələnlər çox za-man qızdırma xəstəliyinə tutulurdular. Qızdırma bu kişiləri də yaxalayır. Ev yiyəsi tez əl-ayağa düşür və onları bir-bir kənd mallasının yanına göndərir.

Molla bilir ki, yaylaqdan gələnlər təzə yağı gətirirlər və bu yağıla axşam, sözsüz, buğda aşı asıblar. Odur ki, xəstələrin nəbzini ehmalca tutub deyir:

-Yağlı aşdan yeyib, özünü ayaza vermisən...

Bu söz dağdan gəlmış kişiləri təəccübəldirir; «Molla ağıl-li adamdı, gör necə də bilir ki, biz axşam yağlı aş yeyib, ey-vanda yatmışıq, soyuq dəyib?!»

O vaxtdan bu söz dildən-dilə düşüb. Xəstənin könlünü al-maq üçün deyərlər: «Yağlı aşdan yeyib, özünü ayaza ver-mi-sən!»

ÖZ XARABAN YOXDU?..

Bir qaraqapılının başı tez-tez ağrıyirdi. O, kənddə kimə rast gəlsə, bu ağrıdan şikayətlənər, barmağını həmin adamın alınına söykəyib deyərdi:

– Bax, alnimin ortasından az qalır, dağılsın!

Adamlar ona təskinlik verər, başağrısının keçib-gedəcə-yi-ni söylərdilər. Qaraqapılı bir qonşusunu lap cana gətirmişdi. Hər gün onu görən kimi, barmağını qonşunun alınına söy-kə-yib, eyni sözləri təkrar edərdi:

-Qaşa, alnimin ortasından az qalır, dağılsın!..

Qonşusu elə bilir ki, barmaq qoymaqla başağrısı onun başına keçər. Odur ki, dözməyib əsəbi halda çığırır:

– Əşsi, öz xaraban yoxdu (yəni öz başın yoxdu?), bar-ma-ğını ora tuşut da?!

Qaraqapılı şikayət etməyinə peşiman olur. Əlini ehmalca geri çəkib, yanına salır.

Deyirlər, o söhbətdən sonra, qaraqapılı bir daha bar-ma-ğı-nı heç kəsin alnına tuşlamadı... Kişinin dediyi isə məsələ dön-dü «– Öz xaraban yoxdu?».

MƏN TƏZƏ YELLƏNMİŞƏM...

Qaraqapılının atı itmişdi. Kişi ha axtarır, tapa bilmir. Ar-vadı da düşür kəndin canına. Ondan soraq, bundan soraq, axır, gəlir ilxici Xəlilin yanına:

– Ay Xəlil qağa, bizim atı görməmisən?

Xəlil cavab verir:

-Niyə görməmişəm, at odur e, qoşulub ilxiya...

– Allah sənnən razi qalsın, ay Xəlil qaşa, kişi neçə gündü, yerini-yurdunu bilmir...

Arvad geyinib-keçinib, bəzənib-düzənib toya gedir...

Qaraqapılı gəzmədiyi yer qoymur. Axırda, əldən düşüb, evə qayıdır. Biləndə ki, arvad toya gedib, daha da əsəbiləşir. Özünü toy evinə çatdırır.

Yetişəndə nə görəsə, yaxşıdı; arvad ortalığa düşüb, sindirə-sindirə sözür. Qara zurnanın da səsi yeri-göyü lərzəyə salıb. Ağız deyəni qulaq eşitmır.

Kişi kənardan bir neçə dəfə him-cim eləyir ki, arvad or-ta-dan çıxsın. Ay çıxdı, ha! Qaraqapılı əlacsız qalıb əlini ağızına qoyaraq qışqırır:

-Atdan xəbər tutmadın?!

-Atı? Atı (bir tərəfdə dayanmış Xəlili göstərir) Xəlildən xəbər al, mən təzə yellənmişəm, mən təzə yellənmişəm!

Arvad bu sözləri deyə-deyə oynayır, ortada fir-fir fırla-nır...

Elə o gündən də həmin sözlər gülüş bəhanəsi olub.

ARVAD, QOYMA, BOĞULDUM...

Bir qaraqapılı bütün günü ot biçib əldən düşmüşdü.
Ax-şamüstü özünü acıdan ölmüş halda evə yetirib, üzünü
ar-va-dına tutur:

– Arvad, keçinirəm, yeməyə nəyin var?

Arvadı cavab verir:

– Kişi, təzə ayrıandan qatmalı qatmışam...

– Onda, tez ol, görüm!

Arvad bir badya qatmalı çəkir və taxta qaşıq da verir ki, kişi horrasın (keçənlərdə ancaq taxta qaşıq olardı). Kişi bir əlində taxta qaşıq, o biri əlində isə buğda çapartması (buğda cadı) horramağa başlayır. Tələsdiyindən necə olursa, çörək əvəzinə, qaşığı dişləyir. Demə, qaşıq da köhnəmiş, kişinin özü kimi qocalıq günlərini keçirirmiş. Bu dəmdə arvad so-ru-şur:

– A kişi, doymadınsa, badyanı ver, bir də çəkim, hələ qat-malıdan var?

Kişi cavab vermək istəyir ki, hələ yeyib qurtarmayıb. Bu zaman qaşığın siniği boğazına ilışır... Ancaq bu sözləri deyə bilir:

– Arvad, qoyma, boğuldum...

Arvadı özünü yetirir. Güc-bəla kişinin boğazını sıgyıb, qaşığın qırığını geri qaytarır. Kişi özünə gəlib deyir:

– Arvad, atan rəhmətlik, sən olmasaydın, getmişdim, ha!..

İndi bir adamı tez-tez yeyən zaman udqunan görəndə de-yərlər: «—Qarıqapılı kimi qaşıq qırığı boğazında qalmayıb ki?!»

İNƏYİN QUYRUĞU GÖRÜNÜR...

Bir nəfər qaraqapılıya qonaq gəlir. Deməyəsən, bu, mal oğ-rusumiş. Axşam yeməyindən, söz-söhbətindən sonra, yi-xılıb yatırlar. Elə ki, hamı dərin yuxuya gedir, oğru fürsəti

əl-dən vermir. Elmalca ayağa qalxıb, qapıdan inəyi çatılıyır və aparıb kəndin kənarında gizli bir yerdə bağlayır. Qayıdib tə-zədən yatağa girir.

Səhər heç bir şeydən xəbəri yoxmuş kimi, ev yiyesi ilə sa-ğollaşıb yola düşür. Onun yola düşməyindən az keçməmiş, kəndə hay yayılır ki, kişinin inəyi gecə yoxa çıxıb. Kişi ha so-raqlayır, «gördüm» deyən olmur. Axırda, məsləhət bilirlər ki, bir qonağın kəndinə də dəysin. Çünkü onun sübhdən yola düşməsi şübhəlidir. Kişi qonşu kəndə gedir. Ondan-bundan soruşub, həmin qonağın evini tapır.

Oğru gecə ikən inəyi kəsibmiş. Kişinin gəldiyini ona xəbər ve-rirlər. O tez əl-ayağa düşür; əvvəlcə, inəyin cəmdəyini evin or-tasına çəkib üstünü örtür. Sonra qonşu arvadları çağırıb deyir:

— Siz başlayın ağlamağa, hamiya deyin ki, bu evin arvadı ölüb.

Kişi qapıdan içəri girər-girməz arvadlar hay-həşir qopa-rıllar. Onlardan biri ağı deyə-deyə ağlamağa başlayır. Qəfil-dən gözü palazın altından inəyin çıxmış quyruğuna sataşır və belə bir bayatı çağırır:

Əzizim, quyruğuna,
Əməl et buyruğuna.
Çıxsın mənim gözlərim,
Baxmadım quyğuruna.
Aman, aman, ay bacı.
Bacın ölsün, vay, bacı!

Başqa bir arvad onun himini başa düşür, ətəyi ilə quy-ru-ğun üstünü ötür və güya, ağı deyir:

Əzizim, gözlətmisəm,
Səni çox gözlətmisəm.
Toxdaq ağla, ay bacı,
Quyruğu gizlətmisəm.
Aman, aman, ay bacı,
Bacın ölsün, vay bacı!

İnək yiyəsi gəldiyinə peşman olur və oğruya başsalığı ve-rib geri qayıdır. Evə çatanda arvadı ondan soruşur:

– Ay kişi, nə oldu, inəkdən bir xəbər tuta bildin?

Kişi qəmli-qəmli cavab verir:

– Kaş ki, heç geməyəydim, kişinin arvadı ölmüşdü, me-yi-tinin üstünə çıxdım, daha soruşturma dilim gəlmədi...

BAŞLARINI QATIRAM...

Qaraqapıda şura hökumətinin təzəcə qurulduğu illər imiş. Kənddə müəllim olmadığından uşaqlara dərs deməyi bir mollaya tapşırırlar.

Molla uşaqlara hər gün nağıldan-mağıldan danışır, sonra evə buraxırmış. Kəndlilər öz uşaqlarından soruştururlar:

– Bəs, molla necə dərs keçir, nə öyrədir sizə?

Uşaqlar cavabında:

– Molla bizə nağıl danışır...

Kəndlilər yiğisib molların yanına gəlirlər:

– Ay molla, axı biz uşaqlarımızı göndərmişik yanına, dərs öyrədərsən, sən də nağıl daşırsan, niyə belə?

Molla gülüb deyir:

– Rəhmətlik uşağı, siz nə qoyub, nə axtarırsınız, dərs öy-rətmək nədir? Hələ çox «sağ ol» deyin ki, onları bir yerə cəmləyib, başlarını qatıram. Yoxsa bağ-bostan oğurluğu kimi pis əməllərə qurşanarlar. Elə bunun özü dərsdi də!..

Kəndlilər gülüşüb, geri qayıdlar. O çağdan Qaraqapıda bir məsələ qalıb:

«Başlarını qatıram ki, bağ-bostan oğurluğuuna getməsin-lər!»

DUA YAZMAĞINAN OĞLAN OLSA...

Bir qadın qonşu kənddə yaşayan qaraqapılı molların ya-nına gəlir. Molla onu hörmətlə qarşılıyib deyir:

– Ay bacı, muradın nədi?

Arvad yalvarmağa başlayır:

– Molla əmi, əziz adını tutub gəlmişəm! Bu dəfə kişi evdən qovacaq məni...

Molla soruşur:

– Ay bacı, açıq danış, görüm, axı nə səbəbə kişi səni evdən qovur?

Arvad göz yaşını silə-silə:

-Molla əmi, üzüm ayağının altına, utanıram da deməyə, qurban olum, mənə bir dua yaz...

– Axı murazın nədi, ay bacı?

– Mənim beş qızım var, biri də olsa, kişi evdən covacaq...

– Ay bacı, dua yazmağına yazaram, amma dua yaz-ma-ğı-nan oğlan olmaz! Bax, mənim özümün də iki qızım var... Ne-cə deyərlər, xəstə dərman bilsə, həkimi neylər?

Molla bir dua yazıb, arvada verir:

– Bu da dua, allah özü kömək olsun!

O çağdan Qaraqapıda bu söhbəti yada salıb deyərlər:

– Dua yazmağınan oğlan olmaz!

BİZİ TAPMIŞAM...

Bir qaraqapılının evdə çarıq bizi itir. Evi əlek-vələk eylə-yib, tapa bilmir. Axırda, hirsini yaziq arvadının üstünə tö-kür. Bizi bəhanə edib, xubunca döyür onu. Arvad da tab gə-tirməyib, qaçırdə dədəsi evinə. Qaraqapıda deyərlər: «Gəlin də-dəsi evinə küsülü gedib...»

Bəli, arvad küsülü gedəndən sonra, kişi oturub fikirləşir. Ya-dına düşür ki, bizi neçə gün əvvəl, özü qonşuya verib.

Demək, bu işdə arvadın heç bir günahı yox imiş. Bəs necə eləsin ki, bir yol ilə arvadı geri qaytarsın?

Arvad hər gün səhəngi götürüb, bulağa gedirmiş.

Bir gün səhər kişi bulağın başını kəsdirir. O, sal daşın üs-tündə oturub çəliyi ilə gölməçəni qurdalamağa başlayır. Alt-dan-altdan da yola baxırmış...

Bu zaman arvad çiynində səhəngi su aparmağa gelir. O, səhəngi bulaqdan doldura-doldura gözaltı kişiyə nəzər salır. Ora-bura baxa-baxa özünü elə göstərir ki, nəsə itirib.

Sonra kinayə ilə kişidən soruşur:

– Ay qardaş, sən orda nə axtarırsan?

Kişi cavab verir:

– Ay bacı, nəyinə gərək, bir kişi itmiş arvadı axtarıram?

Bəs sən nə gəzirsən?

– Ay qardaş, nəyinə gərək, bir çariq bizi itmiş kişini gəzi-rəm?..

Kişi sevincək deyir:

– O çariq bizi itən kişi elə mənəm!..

Arvad görür ki, kişi barışmaq fikrindədir:

– O çariq bizi itmiş kişinin arvadı da mənəm.

Kişi biğaltı gülümşünür:

– Qayıt, gedək evə, bizi tapmışam...

Arvadin da dodağı qaçırm. Bir söz deməyib, kişinin dalınca evə qayıdır. O çağdan yaşılı qaraqapılılar bir-birindən küsən-də zarafatla deyərlər:

– Gəl, barışaq, bizi tapmışam!

NAĞI – YE!

Qaraqapıda kolxoz qurulan illəri bu işi bilən, təhsil gör-müş adamlar çox az idilər. Bəzən adını güclə yazanlardan kolxoza sədr təyin olunurdu. Onlar da koxozçuların əri-zə-lə-rinin üstünə gülməli «dərkənarlar» qoyardılar. Bir kolxozda Nağı Nağıyev sədrlik edirdi. Onun «dərkənarları» gülməyə bəhanə olardı...

Bir kolxozçu ambardan borc taxıl almaq üçün kənd mü-əlliminə ərizə yazdırır. O, Nağıyevin yanına gelir. Sədr əri-zə-ni birtəhər oxuyub, üstünə nə isə yazır.

Kolxozçu soruşur:

– Sədr, qadan alım, nə yazdın, mənə taxıl verəcəklərmi?

Sədr şəstlə:

– Get ambardarın yanına, yazmışam, taxıl verəcək; ağızı nədi, verməsin?!

– Allah başını uca eləsin, sədr!

– Xoş getdin, işində ol!

Kolxozçu ərizəni aparıb ambardara verir. Ambardar «dərkənarı» oxuyub çıynını çəkir:

– Bu nədi, ə? Necə ki, «Ambardar, burax, Nağı – ye?» A kişi, sən taxılı sədr üçün alırsan?

– Yoox, başına dönüm, özümə alıram.

– Bəs, niyə bu belə yazıb, ə?

Kişi yalvarmağa başlayır:

– Onu mən deyə bilmənəm, başına dönüm, taxılımı ver, aparıım...

– A kişi, ərizəni qaytar sədrin yanına, qoy aydın yazsın, görüm, nə istəyir?

Kolxozçu yenidən sədrin yanına qayıdanda ərizəni yazan müəllimə rast gəlir:

– A müəllim, qurban olum, bax, gör, sədr ərizənin üs-tün-də nə yazıb? Ambardar deyir ki, sədr yazıb taxılı ona alım.

Müəllim «dərkənarı» oxuyub, şaqqanaq çəkir:

– Yox, ay əmi, sədr taxılı yeməyi yazmayıb, soyundan «v» hərfini «yeyib».

– Nəyi yeyib?

– Familini yazanda «v» hərfini axırda yaddan çıxarıb, apar, bir «v» yazsın!

Kişi sədrin yanına gedib, «v» hərfini yazdırır və ambardan taxılı alır.

O vaxtdan gülüş məqamında deyərlər: «-Ambardar, bu-rax, Nağı-ye!»

HARA CANIN QURTARIR?

Belə deyərlər ki, sovet impeyasi çağlarında Zəngəzurun kasıb-kusubu vergi əlindən zara-bezara gəlmışdı. Torpaq

vergisi, tüstü pulu, su haqqı, meşə haqqı, yol rüsumu, əsgər-lik pulu, daha nə bilim, nələr, nələr...

Vergiyığanın biri gedib, biri gələrmış. Bir kasib kişi lap ca-na yiğilmişdi. Odur ki, bu dəfə vergiyığan gələndə qoca əl-lə-rini göyə qaldırıb, allaha yalvarır:

– Ay allah, mənim canımı al, bu vergilərin əlindən qur-tar-sın!

Yaxında dayanan qocalardan biri gülüb deyir:

– Ə, sən elə bilirsən, ölməynən canın bu vergilərin əlindən qurtaracaq? O fikri heç ağlını gətirmə! Bunlar iki qardaş-dır-lar; biri bu dünyani tutub, biri də o dünyani! (Yəni demək is-təyirik ki, Stalin bu dünyada hökmranlıq edir, Lenin o dün-yada). Burada biri vergi alacaq, orada o biri, hara canın qur-tarır?! Allah səni vergi vermək üçün yaradıb!

Adamlar gülüşürər. Ancaq bu gülüş deyildi, başdan-başa ağlamaq idi...

İndi bir adam dara düşüb «ölüm» diləyəndə deyərlər: «ha-ra canın qurtarır, o dünyyanın da öz sahibi var!».

ALABABAT STOLÜSTÜ İŞ

Bir qaraqapılı çoban hərbi xidmətdən qayıdır. Kolxozi sədri təklif edir ki, qoyun sürülərindən birini təhvıl alıb otar-sın. O isə cavabında deyir:

– Mən əsgərlikdən gəlmisəm, ona görə, yaxşı iş verin!

Kolxozi sədri hansı işi deyir, çoban razılıq vermir. Mə-sə-lə-yə raykom katibinin yanında baxmalı olurlar. Katib çobanın fikrini öyrənmək üçün soruşur:

– A yoldaş, axı sən nə iş istəyirsən, çoban kimi əsgərliyə getmişən, indi də çobanlıq elə?!

Çoban cavab verir:

– Yoldaş katib, mən üç il əsgərlikdə olmamışam ki, gəlim, çoban olum?!

– Bəs, nə olmaq istəyirsən?

O, rus dilini «öyrəndiyini» göstərmək üçün deyir:

Yoldaş katib, «ya xoçu» (mən istəyirəm) bir alababat stol-üstü iş!

Kabinetdəkilər uğunurlar. Katib isə ciddi tərzdə:

– Onda, örüşdə bir stol qoyarıq, sən də onun arxasında oturub, qoyunları otararsan! Get, sabahdan sürüünü təhvil al!

Çoban görür ki, daha bu yolla «stolüstü» iş ala bilmə-yə-cək, çomağını götürüb, qoyun otarmağa gedir.

O vaxtdan həmyerliləri bir yerə cəm olanda gülüş üçün deyərlər:

«Ya xoçu» bir alababat stolüstü iş!

SƏN DOĞRA, XALAN YESİN...

Bir qaraqapılı oğlan qonşu kəndə-xalasıgilə qonaq gedir. Xalası oğlana koramaz (südlə ayranın qarışığı) doğramacı hazırlamağa başlayır. O, südlə ayranı qarışdırıb, bir qaba tö-kür və lavaş da gətirir ki, doğramac eyləsin. Ona görə, bacısı oğluna deyir:

– Xalan boyuna qurban, sən lavaşı tikə-tikə doğra, mən də qarışdırıım!..

Oğlan lavaşı doğrayıb, qaba tökdükcə arvad qarışdırır və bir qaşiq da dadına baxır. O, bacısı oğlunu o qədər söhbətə tutur ki, doğramac yaridan keçir. Axırda, oğlana belə bir sual verir:

– Xalan qurban, anan daha nə tapşırıdı?

Sual-cavabdan təngə gəlmış oğlan kinayə ilə:

– Anam dedi ki, sən doğra, xalan doyunca yesin!..

Bu sözü qaraqapılılar gülmək üçün tez-tez misal çəkər-lər...

ALTISI SƏNƏ, ALTISI BİZƏ...

Zəngəzurun kəndlərinin birində iki oğru vardı. Qonşu kəndlər onların əlindən təngə gəlmışdı. Girəvələrinə dana, qoyun, keçi, inək, öküz, at, nə keçsə, yayındırardılar.

Bir dəfə həmin oğrular uzaq kəndlərin birindən, nə az, nə çox on iki öküz gətirirlər. Öküzlərin sahibi izə düşür. Bilir ki, bu kənddə onlardan başqa, öküz oğurlayan olmaz. Ona gö-rə, birbaş onların evinə gedib, oğruların yaxasından yapışır:

– Mənim öküzlərimi siz gətirmisiniz, hardadı, boynunuza alın, yoxsa silisə verəcəm!

«Oğru elə qışqırkı ki, doğrunun bağıri yarılıdı» məsəli bu-ra-da yerinə düşür. Doğrudan da, onlar öküzlərin yiyesinin üstünə elə qışqırırlar ki, kişi özünü itirir:

– A kişi, sənin başına hava gəlib, get, öküzlərini özgə yer-də axtar! Bizim onlardan xəbərimiz yoxdur. İstəyirsən, get, silisə ver!

Kişi hirsli-hirsli:

– Silisə verərəm, o tərəfə də keçərəm, görərsiniz!-deyib gedir.

Oğrular əl-ayağa düşürlər. Bütün gecəni gözlərinə çimir getmir. Axı gətirdikləri bir deyil, iki deyil, on iki öküzdü. Onları gizlətməkmi olar?! Biri təklif edir ki, bəyin yanına getsinlər. Onları dardan qurtarsa, ancaq bəy qurtarar. Odur ki, bəyin yanına gəlib, yalvarmağa başlayırlar:

– Bəy, bir qələtdi, eləmişik. Bizi balalarının başına çevir, kişinin əlindən qurtar! Nə lazımsa, yoluna qoyarıq.

Bəy bığlarını eşə-eşə deyir:

– Gedin, arxayın olun, sizi silisə düşməyə qoymaram!

Keçənlərdə qayda belə imiş; günah işlətmiş adamı silisə verməmişdən əvvəl, Qurana and içdirərmişlər. Odur ki, sa-ba-hı gün andiçmə mərasimi keçirilir. Mərasimi bəy özü apa-rır-mış.

Oğrular çariq bizini qoltuq ciblərinə qoyub gəlirlər. Ona görə, arxayın-arxayın biri əlini Qurana basıb deyir:

– Bəy, bu Quran bizə çariq bizinə qənim olsun, öküz-lər-dən xəbərimiz yoxdu...

Bəy üzünü öküz yiyesinə tutur:

– A kişi, eşitdin, nə dedi, get, öküzləri başqa yerdə gəz!

– Bəy, bəlkə, bu gətirməyib, o biri gədə gətirib? Qoy oda, and içsin...

Bəy o biri oğrudan soruşur:

– A gədə, bəlkə, sən gətirmisən?

O biri oğru irəli keçir:

– Bəy, başına dönüm, mən bu kişiyyə sual vermək istə-yi-rəm.

Bəy deyir:

– Soruş, görüm!

– A kişi, bizim neçə imamız var?

– On iki imamız var, onu kim bilmir ki?! Sən öküzlərin ye-ri-ni de!

Oğru üzünü bəyə çevirir:

– Atan rəhmətlik, bəy, on iki imamızın hamısı bizə (çarıq bizinə) qənim olsun, bu işdən xəbərimiz yoxdur. Biz öküz oğurlasaq, nə gəlib, Zəngəzurda erməni öküzlərinə! Gedərik, altısını o gətirər, altısını mən!

Bəy o saat başa düşür ki, öküzlərdən altısı ona çatacaq. Odur ki, kişiyyə bir də acıqlanır:

– A kişi, utanmırsan, yalan danışırsan?! Ta bundan böyük and yerimiz yoxdur ki, bunlar and içdilər? İndi sözün nədi, deyirsən, bu yazıqlara şər atmağının üstündə səni silisə verim?

Kişi söz tapa bilmir, suyu süzələnə-süzələnə çıxıb gedir. O zamandan öküz itəndə bu əhvalatı yada salıb gülərlər:

– On iki imam bizə (çarıq bizinə) qənim olsun!

BURA YAXŞI ARXACDI...

Bir qaraqapılı çoban birinci dəfə Bakıya gəlir. Qohumları onu axşam dram teatrına aparırlar ki, tamaşaşa baxsın.

Orta cərgələrdən birində oturandan sonra, qaraqapılı bir o yana, bir bu yana baxıb soruşur:

– Teatr, teatr deyirsiniz, budu?

Qohumlardan biri zarafata keçir:

– Hə, budu,necə, xoşuna gəlmir, qayıdır gedək?

Qaraqapılı bir az duruxub deyir:

– Yox, niyə xoşuma gəlmir? Bura yaxşı arxac olar; qo-yun-ları yiğasan ortaya (parteri göstərir). Erkəcnən keçiləri də xıxlıyasın oralara (lojaları göstərir)...

Birisi yenə sataşır:

– Bəs çobanın özü, iti harada yata?

Kişi tövrünü pozmur:

– İti bağlayasan o qapıda, çoban da yata bu qapıda...

Qohumlar uğunub gedirlər.

Yaxşı ki, tamaşa tez başlayır, yoxsa çoban qurdları da yı-ğib, teatra gətirərmış.

Qaraqapılılar hərdən teatra gedəndə zarafatla bir-birinə göz basarlar:

– Bura yaxşı arxacdı...

MƏN DƏ «ŞANA» İLƏ YEYƏRƏM...

Keçənlərdə şəhərə gələn qaraqapılı qohumları qonaq-li-ğadəvət edirlər. Süfrəyə ət qızartması qoyurlar. Hami ye-mə-yə başlayır. Qaraqapılı görür ki, məclisdəkilərin sağ əlində bıçaq, sol əlində şanaya oxşar bir dəmir var. Əti «şana» ilə tutub, bıçaqla kəsir, sonra götürüb tikə-tikə yeyirlər. Kişi onlara baxıb, çəngəllə yemək istəyir. Ancaq nə qədər çalışır, o cür yeyə bilmir. O əyilib yanındakı qohumunun qulağına piçildayır:

– Bunlar «şana» ilə nə təhər yeyirlər, mən yeyə bilmirəm?

Qohumu cavab verir:

– Burada özgə adamlar var, bizə gülərlər, əlinlə yemə ha!

Qaraqapılı azca duruxub, ət tikələrini bir-bir çəngələ ta-xataxa yeməyə başlayır.

– Bizdə əti «şana» ilə yeməzlər, indi ki, belə lazımdı, mən də «şana» ilə yeyərəm...

KİM NƏ BİLİR?

Şura hökumətinin yenicə qurulduğu illər imiş. Bir qara-qa-pılı Bakıya qardaşının yanına gəlir. Qardaşı yüksək vəzifə tuturmuş. Ona görə, evdə tapılmır. Yoldaşı ilə şəhəri gəz-mə-yə çıxırlar. Yoldaşı deyir:

– Gəlsənə, bir bazara dəyək?

– Gedək, nə deyirəm...

Onlar üstüörtülü bazara gəlirlər. Bir az bazarı gəzdikdən sonra, yoldaşı sorusur:

– Hə, de, görün, indi sənə nə alım? Qaraqapılı deyir:

– Qiş günü kök yeməyin ayrı tamı var, kök al!

Onlar kök alıb, yaxındakı bağçalardan birində otururlar. Ancaq kökü yumaq üçün su tapılmır. Qaraqapılı köklərdən bir-bir götürüb, şalvarının yanlarına sürtür və yeməyə baş-la-yır. Oradan keçənlər maraqla onlara baxırlar.

Yoldaşı onun yanını basır:

– Ə, sən komissarın qardaşsan, e! Ayıbdır, kökü şalvara silib yemə.

Qaraqapılı özünü o yerə qoymur:

– Ə, kim nə bilir, mən Həsənin qardaşıyam, Hüseynin qar-da-şıyam, ya ki, komissarın?! Qoy kökümüzü yeyək!..

Yoldaşı uğunub gedir. O isə kökү yeməyində olur...

GÖRÜN, NƏ İSTƏYİR?

Bir qaraqapılı şəhərə gəlir. Onu şəhərin görməli yerlərində gəzdirib gətirirlər. Kişi qohumlarına öz razılığını bildirir.

O biri gün təzədən gəzməyə çıxırlar. Qaraqapılı görür ki, Hökümət evinin qarşısında qoyulmuş bir heykəl dünəndən əlini irəli uzadıb dayanır. Qohumlarından birini kənara çə-kib, yavaşçadan qulağına deyir:

– Bu kişinin dünəndən əli uzalı qalıb. Bir soruşun, görün, axı nə istəyir? Bir şey lazımsa, verin, əlini çəksin...

Qohumu uğunub gedir. İndi harada əli uzalı heykəl gör-sə-lər, bir-birinə göz basıb deyərlər:

– Bir görün, o nə istəyir?

PİŞİK QOLLARIMI QIRDI...

Bir qaraqapılı arvad qucağında pişik kəndin bu başından o başına gedirmiş. Yolda kənd arvadlarından biri ilə qarşı-la-şır. Bacılığı buna enişdən-yoxuşdan, yuxarıdan-aşağıdan, dərədən-təpədən əl-qol ata-ata danışır. O, əl-qol atdıqca pi-şik qaraqapılının qucağından çıxıb qaçmaq istəyir. Axırda, səbr kasası daşır, mülayimliklə deyir:

– Bacı, sözü kəsə de, axı pişik qollarımı qırdı!..

Elə o çağдан bu söz el arasında dəb düşüb. Bir adam mət-ləbi uzadanda, yaxud duzsuz-duzsuz söhbətlər edəndə yada salarlar:

– Qaraqapılı arvad demişkən sözü kəsə de, pişik qollarımı qırdı.

XALIQVERDİNİN KEÇİ BURCLAMASI

Qaraqapı kəndlərinin birində toy məclisi idi. Sürfə çox yoxsul görünürdü. Hiss olunurdu ki, toy yiyesi simic adam-di. Məclisdəkilər bir-birinə göz basır, atmacalar atırdılar. Bunu düyan ağsaqqallardan biri toy yiyesini çağıtdırır:

– Ay kişi, Xalıqverdi kimi keçi burclamırsan ki?! Yeməyə bir şey verməyəcəkdi, «toyun mübarək!» deyib gedərdik işi-mizə-gücmüzə!

Bu sözdən sonra, toy yiyesi tapşırır, süfrəyə cürbəcür ye-məklər düzürlər. Ancaq daha yemək yaddan çıxır. Hami Xalıqverdinin keçiləri necə burclaması ilə maraqlanır. Ağ-saqqaldan xahiş edirlər ki, bu sözü açıqlasın. Kişi başlayır:

– Allah ölənlərinizə rəhmət eləsin! Atam deyərdi ki, bu kənddə bir Xalıqverdi adında kişi varmış. Bir az kür imiş. Hami yayda ot biçəndə ayağını ayağının üstə aşırıb yatar-mış. Ona görə, yazağzı beş-on keçisi üçün ot çatmazmış. Qar hər yanı bağlayanda keçiləri meşəyə aparar, təzəcə burclamış ağacların budaqlarını qırıb, yerə tökərmiş ki, heyvanlar ac

qalmasın. Keçi təzə tumurcuqları xoşlayar. Ağaca çıxmağa ərdəmi gəlməyən Xalıqverdi dəhrə ilə onun gövdəsini taq-qıl-dadar, keçiləri ora toplarmış. Heyvanlar başına yiğisan kimi, özgə bir ağacın gövdəsini taqqıldadarmış. Belə-belə yaziq keçilərin başını aldadıb, axşamüstü kəndə gətirəmiş. O vaxtdan da «Xalıqverdinin keçi burclaması» məsəli yaranıb. Bax, bu toy iyəsi kimi! Adamlar baş aldatmaq istəyəndə bu məsəli çəkərlər... Məclisə gülüşmə düşür...

HEÇ NƏ GÖRÜKMÜR AXI?

Qaraqapı dağlı-dərəli olduğundan dədə-babadan torpağı cütlə əkərmışlər.

Bu adət lap son illərə kimi qalırdı. Qaraqapıda cütə altı öküz qosardılar. Orta boyunduruqda dayanıb, holavar çə-kən adama «hodaq», rəcbərə isə, «cütəkən» deyərdilər (yəni xışın cüt qulağından tutan).

İki qaraqapılı şum edir. Birdən cütəkənin gözünə nəsə dü-şür. Cütəkən «oho!» deyib qışqırır. Hodaq öküzləri saxlayır və təəccüblə:

— Ay əmi, nə oldu, niyə saxladın?

— Bala, qadan alım, tez özünü mənə çatdır, gözümə nəsə düşdü...

Hodaq boyunduruğun arasından çıxmağa ərinir və əyilib deyir:

— Bəri tut, görüm?

Gütəkən başa salır ki, aralıdan gözün içindəki zibili görə bilməzsən. (Onların arasında məsafə iki metrə qədər olar-mış). Hodaq razı olmayıb deyir:

— Ay əmi, niyə görmürəm, mən tükədən tük seçiləm, gözdə zibili görməyəcəyəm?!

Sonra boyunduruğun arxasından boyhana-boyhana qətiy-yətlə bildirir:

— Baxdım, heç nə görükmür axı? Öküzləri səslə gəlsin!

Kişi yaxınlıqdan keçən bir nəfəri çağırır və gözündən zibili çıxartdırır.

Hərdən kiminsə gözünə nəsə düşəndə uzaqdan baxıb, za-rafatla deyərlər:

– Baxdım, heç nə görükmür axı?!

AZ YE, LƏTİF YE!

Qaraqapıda kolxozun təzəcə qurulduğu illər imiş. Birini fermaya mudir təyin edirlər.

O zaman fermalarda sağlanan süd təhvil verilməzmiş. Necə deyərlər, yağ-şorunu ferma özü emal edərmiş.

Qayda belə imiş; süd sağılar, bisirilib qatıq çalınarmış. Sonra bu qatıq nehrələrdə çalxalanıb, yağ və ayran alınar-mış. Ayran isə bisirilib şor süzülərmiş. (Buna ayranı çürüt-mək deyərlər). Təzə ferma müdürü bu adətə etiraz edib deyir:

– Şura adamı şor yeməz! Biz bolluca yağ almalıyıq, şor nədi ki, ona da bu qədər zəhmət çəkək?! Az ye, lətif ye!

Müdir belə deyib, nəhrədən çıxan ayranı yerə tökdü-rər-mış. Ağsaqqallar yiğışib onu başa salırlar:

– A kişi, gəl, daşı ətəyindən tök, camaati özünə güldürmə. Axı kolxozçuya şor da lazımdı ki, motal tutub, qışa saxlasın!

Ferma müdürü yenə inad edir:

– Biz bilmərik. Az ye, lətif ye!

Az keçmir, onu ferma müdirliyindən azad edirlər. Kol-xoz-çular yenə əvvəlki kimi şor normalarını almağa başlayırlar.

Elə o zamandan lazımlı bir şeyi gərəksiz hesab edən alam-lara kinayə ilə deyirlər:

– Əlbəttə, az ye, lətif ye!

ANCAQ... ANCAQ

Qaraqapılıya bir sırtıq erməni «kirvəsi» qonaq gəlir. Ev sa-hibi, adəti üzrə, hörmət göstərir, olandan-qalandan süf-rə-yə gətirir. Araq da öz yerində...

«Kirvə» yeyib-içir, içib-yeyir, hallaşır. Ev sahibi görür ki, belə getsə, sırtıq «qonaq» onun mənzilində diş qurtlamağa bir «çöp» də qoymayacaq.

O, arvada işarə edir ki, süfrəyə qatıq gətirsin. Ona elə gəlir ki, qatığı yeyən erməni daha araq içməyəcək. Lakin qatığı görən «qonaq» əlini-əlinə vurub:—«arağın zakuskan yeqala!» (yəni arağın qalyanaltısı hələ indi gəlib çıxdı).

Qaraqapılı arvadın üzünə baxıb, ciyinlərini çekir...

Amma araq öz işini görür. «Qonaq» bayaqdan tırtap yerə sərilir. Ev sahibi birtəhər onu sürüyüb, çarpayının üstə sa-lır...

Bu hadisədən sonra, yeni bir məsəl yaranır. Gülüş məqa-mında həmin məsəli çəkərlər:

— Ancaq... ancaq arağın qalyanaltısı gəlib çıxdı.

GƏVƏ GƏVƏYƏ YAPIŞIB... GƏVƏ GƏVƏYƏ YAPIŞIB...

Bir zəngəzurlu gəvəsini satmaq üçün xocahan bazarına aparır. Bazara çatıb, götürür ki, bərk tünnükdü. Bir kişidən soruşur:

— A qardaş, gəvə gətimişəm, bunu harda satım?

Kişi zəngəzurlunu başdan-ayağa sözüb, müləyimliklə de-yir:

— Gəl, dalimca, mən elə sənin kimi gəvə satıram...

Zəngəzurlu onun dalına düşüb, bazarın qənşər yerinə çı-xır. Görür ki, burası gəvə ilə doludu. Hər kəs öz gəvəsini ya-maca sərib, müştəri gözlüyürlər.

Zəngəzurlunu gətirən kişi gəlib, gəvə satanın yanında da-yanır və yoldaşına göz basır:

— Bu kişinin də gəvəsini bizim gəvələrin yanından yerə sər, qoy satsın...

Gəvəsatən onun qabağına çıxıb, zəngəzurluya «xoş gəl-din» eləyir və gəvəsini yerə sərməkdə ona kömək göstərir.

Zəngəzurlu axşamacan gözlüyüür, bir müştəri gəlib çıxmır. Yorulub əldən düşür, daha achiğa dözə bilmir, üzünü yanın-dakı kişiyə tutur:

– A qardaş, mənim də gəvəmə bax, gedim, bir çay içib qa-yıdım.

Kişi onu arxayın salır:

– A kişi, nə danışırsan, əmanətə xəyanət olmaz, get, çay-çörək yeyib gəl!

Zəngəzurlu arxayın olub, çayxanaya gedir. Fürsət göz-lə-yən kişi isə cəld ayağa qalxıb, zəngəzurlunun gəvəsini də öz gəvəsinə büküb, eşşəyin üstünə atır və yola düşür.

Zəngəzurlu geri dönür. Baxır ki, nə gəvə yerindədi, nə də kişi burdadı. Yaxındakılardan soruşur, «gördüm» deyən ol-mur. Bir kişinin ona yazığı gəlir və uzaqdan gedən eşşəyi gös-tərib, əlini ona sarı uzadır:

– Odur e, bilsə, o eşşəyin üstdə gedən kişi biləcək!

Zəngəzurlu tez eşşəyin dalınca götürülür və qaranəfəs çə-tib, kişini yaxalayır:

– A qardaş, mənim gəvəm necoldu?

Kişi and-aman eləyir:

– Mən heç nə görmədim, elə öz gəvəmi büküb, eşşəyin üstə atdım, istiyirsən bax!

Zəngəzurlu görür ki, eşşəyin üstündəki gəvə çox qalındı, bundan şübhəyə düşür. Kişini eşşəkdən yerə düşürüb, gəvəni açır, içindən öz gəvəsi çıxır və qışqırmağa başlayır:

– A kişi, saqqalından utanmırısan, yalan danışırsan? Bəs bu gəvə nədi?

Kişi heç bir şeydən xəbəri yoxmuş kimi, özünü bilmə-məz-liyə vurur:

– Bir bax, ha! Pa, atonnan görməmişəm, gəvə gəvəyə ya-pışış gəlib...

Zəngəzurlu gəvəsini götürüb geri qayıdır.

Dİ YE!

Zəngəzurlu Bakı şəhərinə köçür. Abşeron qəsəbələrinin birində ev alıb məskunlaşır. Yay çağı imiş. Ağcaqanadın qaynaşan vaxtı. Dağda yaşayan və heç zaman ağcaqanad görməyən adamın hali necə olar?

Axşam yatanda zəngəzurlunun qulağının dibində nəsə sı-zıldamağa başlayır. O, mələfəni başına çekib yatır. Səhəri yenə bu təkrar olunur, hətta ağcaqanad onu sancıb uful-da-dır. Bir gün belə, iki gün belə, zəngəzurlu artıq təngə gəlir.

Bir gecə yenə ağcaqanadlar ona «hücum» edir. O da ba-şı-nı mələfədən çıxarıb:

– Di ye! Nə qədər istəyirsən, ye, daha, az sizilda! – deyə qışqırır.

NİYƏ BUNU ÇOXDAN DEMƏMİŞƏN?

Bir erməni eşşəyə minib, Qapana gəlir. Pivənin təzəcə bu-raxılan çağları imiş. Hava da isti. Erməni su içmək istəyir. Görür ki, yaxındakı köşkdən adamlar qab-qab su alıb içir-lər. Ancaq suyun rəngi başqadır. Yaxınlaşıb onlardan so-ru-şur:

– Bu, nədir belə, hamı içir?

Adamlardan biri cavab verir:

– Heç nə, hava bürküdü, sərinləmək üçün arpa suyu içi-rik...

Erməniyə də elə bu lazım idi. Növbəyə dayanıb, o da bir qab pivə alır. İçəndən sonra, görür ki, sərindi, birini də alır. Sonra içənlərə qoşulub o ki, var, qarnını doldurur. Yıxila-dura eşşəyinin yanına gəlir. Eşşəyi də boynundakı torbadan arpa yeyirmiş. Arpanı görəndə kişinin yadına pivə düşür.

Eşşəyin boynunu qucaqlayıb ağlaya-ağlaya:

– Sən ki, bilirdin, bu arpa belə dadlıdı, niyə bunu mənə çoxdan deməmisən, niyə bunu mənə çoxdan deməmisən, ay uzunqulaq?!

Sonra özünü birtəhər eşşeyin üstünə salıb, kəndə qayı-dır...

GÖZÜMÜ GÖZÜNƏ DİKƏRƏM...

Bir ordubadlı Qapan bazارında ərik satılmış. Əriyin ye-nicə yetişən vaxtı imiş. Qiyməti də ceyran belində! Ona görə, bir erməni kişidən əriyi ucuz almaq üçün kələk işlədir. Or-du-badlıya yaxınlaşış deyir:

– Mənə iki kilo ərik çək. Ordubadlı tərəzini düzəldir, tax-tapuşun altından ərik çıxarıb, çəkməyə başlayır. O, əyildikcə erməni ərikdən ikisini götürür. Tez birini xibinə, birini də ağı-zına atır. Ordubadlı görür ki, tərəzinin gözünə ha ərik qoyur, iki kilo düzəlmir. Bu dəfə əyilir, ancaq ərik götürməyib qal-xır. Nə görsə, yaxşıdır, erməni əriklərdən çırpışdırır. Onun ovurdunun şışdiyi də gözündən yayınmir. Odur ki, əlini tərə-zı-nin üstündə tutub deyir:

– Gözümü gözünə dikərəm, boğularsan, ha!

Bu söz sonradan bir məsəl kimi işlənməyə başlayır.

SƏN MƏNDƏN QABAQ GƏLMİSƏN...

SƏN MƏNDƏN QABAQ GƏLMİSƏN...

Bir erməni bərk gillədən idi. Onun ayıq vaxtı olmazdı. Ar-vadı lap boğaza yiğilmişdi. Gecə-gündüz onun ölməyini ar-zulayırdı.

Bir gün erməni tut arağından o qədər vurur ki, güc-bəla gəlib evə çıxır. Harsın, adəti üzrə, onu danlamağa başlayır:

– Elə ölüb çöldə qalsaydın, bundan yaxşı idi, ay başına kül olmuş! Nə vaxt öləgəksən, canım sənin əlindən qur-tar-sın?!

Bunu eşidən erməni özünü ölülüyə vurur. Arvadı haça-ğı-rır, hay vermir. Ona görə, qışqırıb, qonşuları evə tökür və ya-landan «vay-vay» deyib, ağlamağa başlayır...

Qonşular tez tabut düzəldirib gətirir və ermənini onun içində uzadırlar (xristian dinininə görə, ölüyü üç gün basdır-mazlar. Güya, onun ruhu hələ ölməyib?..)

Axşam hamı çəkilib gedir. Harsın deyinə-deyinə evdə yırığış edəndə tabutdan səs gəldiyini eşidir:

- Hayqanuş, ay Hayqanuş!
- Harsın tabuta yaxınlaşır:
- Zəhrimər, sən hələ ölməmişən?!
- Hayqanuş, mən hardayam?
- Harda olacaqsan, cəhənnəmdə!
- Ha, arvad, sən məndən qabaq gəlmisən, cəhənnəmə bə-lədsən, gör yüzcə qramaraq taparsanmı?

Deyirlər ki, Hayqanuşun o gecə qorxudan bağrı çatlayıb, gorbagor olur.

GEDİN, ZURNAÇILARIM, GEDİN!

Bir zəngilanlı qocanın evinə xeyli qonaq gəlir. Kişi onları qarşılıyıb deyir:

- Gəlin, qurdalarım, gəlin!
- Qonaqlar təəccübə bir-birinin üzünə baxıb, içəri keçirlər. Kişi əməlli-başlı süfrə açdırır. Elə ki, qonaqlar yeməyə baş-la-yırlar, irəli gəlib, onlara üz tutur:

- Yeyin, qoyunlarım, yeyin!
- Qonaqlar yenə çıyılörünü çəkib, yeməyə girişirlər... Sonra şirin-şirin söhbət başlayır.

Axşam düşür, kişi onları yatmağa dəvət edir:

- Yatın, dəvələrim, yatın!
- Qonaqların matı-qutu quruyur. Bir söz deyə bilmir, əlac-sız qalıb, yatağa uzanırlar. Ancaq səhərəcən çimir eyləyə bil-mirlər. Çəkinirlər ki, kişi gecəyə onları ayağa qaldırıb, nəsə deyəcək...

Sübh tezdən qoca «sabahınız xeyir!»lə qonaqlarını oya-dir. Onlar səhər yeməyindən sonra, yola düşməli imişlər. Sağollaşanda kişi, adəti üzrə, zarafatından qalmır:

– Gedin, zurnaçılarım, gedin!

Qonaqların arasında yaşlı bir kişi varmış. O daha dözə bilməyib dillənir:

– A kişi, bizi qonaq saxlayıb, hörmətlə yola salırsan, çox sağ ol! Bəs dünəndən bəri ağızına gələni deyirsən, ağına-bo-zuna baxırsan, dinə bilmirik, bu nə sözlərdir?

Kişi gülə-gülə ona belə cavab verir:

– Əzizlərim, sözlərimi ürəyinizi salmayın, bu, bir za-ra-fat-dır. Keçənlər deyiblər ki, gələn qonaq qurd kimi ac olar. Düşdüyü evdə süfrəyə nə qoyulsa, başını aşağı salıb, qoyun kimi yeyər, heç bir xörəyə etirazını bildirməz. Gecə vaxtı isə dəvə kimi harda «xix» desən, orda yatar. Yenə deyə bilməz ki, bu yataq yaxşıdır, bu yataq narahatdır... qaldı «zurna» çalmağına! Mən deməsəm də, burdan gedəndən sonra, bə-yəndiyinizdən danışdığınız kimi, sizə xoş gəlməyənlərdən də rast gələnlərə söyləyəcəksiniz! Sözlərimdən incidinizsə, məni günahkar tutmayın, adət belədir!

Qonaqlar gülüşüb deyirlər:

– Əcəb adətiniz var!

QOÇAQSAN, TƏRSİNƏ OXU!

Bir kişi yayın cırhacırında Bakıya gəlir. Bərk isti imiş. Qo-humları məsləhət görürlər ki, dəniz kənarına çıxsın. O da sə-hər gün çərtanda gəlir bulvara. Bir o başa, bir bu başa gə-zir-miş. Görür ki, ağacların altında sıra ilə qoyulmuş otu-ra-caq-larda adamlar əyləşiblər. Bir kişininin yanındakı boş yerdə oturur...

Baxır ki, balam, buradakılar boş-boşuna oturmayıblar. Hərənin əlində bir qəzet var, heç nəyi vəclərinə almadan başlarını aşağı salıb oxuyurlar. Yanındakı kişidən soruşur:

- Ay qardaş, bu qəzeti hardan almışan?

Kişi təəccüblə onun üzünə baxıb, əli ilə yaxındakı qəzet köşkünü göstərir:

- Odur ey, o köşkdən...

O eləmir tənbəllik, durub köşkdən qəzet alır. Sonra qayı-dib yerində oturur. Yerini rahatlaşdırıqdan sonra, qəzeti açıb, bir o tərəfinə, bir bu üzünə baxır. Qəzətdəki şəkillərə diqqət yetirir. Yaxındakı kişidən xəbər alır:

- Ay qardaş, bağışla, e, sənə də başağrısı verirəm: bu adamları niyə baş-ayaq ediblər?

Oturan kişini gülmək tutur:

- Ay kişi, sən deyəsən, heç ömründə qəzet oxumamı-san?

- Düzdü, oxumamışam, kənddə oxuyublar, qulaq as-mışam. Nə olsun ki,?!

Kişi hövsələdən çıxır:

- O olsun ki, sən qəzeti nahaq almışan!

- Bu nə danışır, ə? Qəzət almaq qadağandı!?

- Ay kişi, qadağan deyil, e, sən qəzeti tərsinə tut-mu-san!....

O isə özünü bilməməzliyə vurur:

- Ay qardaş, düzü elə nənəm də oxuyar, qoçaqsan, tər-sinə oxu!...

BİÇİB QURTARDILAR...

Qaraqapı kəndlərinin birində kolxoz icası gedirmiş. Sədr biçinin başlanması barədə kolxozçuların fikrini bilmək istə-yirmiş.

Biri yerdən dillənir:

- Sədr qağa, deyirəm, biçinə elə Güneyzəmidən başla-yaq. Dünən oradan keçmişəm, sünbüllər vağanıyb töküür...

Özgə biri onun sözünü kəsir:

- Sədr qaşa, düz demir, biz Dərəzəmidən başlasaq, qa-zanarıq. Bura yol içidi, mal-qaranın ayağı altında taxıl zay olub gedəcək.

- Onlar başa düşmürələr! – deyə briqadir söz alır. Mə-nim bu işdə saçım ağarıb... hər il biçinə Yalzəmidən baş-la-mı-şıq, yenə oranı biçmək lazımdır! Bilmək olmaz, sabah baş-la-di bir

dəli külək... Gəl , onun qabağını al görüm! Süpürüb, taxılı dərəyə tökəcək!

Belə-belə məsələ xeyli uzanır. Biri Qayadibini, biri Çay-zə-mini, o biri Düzəmini biçməyi təklif edir.

Sədr başını itirir, bilmir nə qərar çıxarsın. Ona görə, deyir:

- Balam, siz taxılı tamam biçib qurtardınız ki?! Daha zə-milərə çıxmağa ehtiyac qalmadı... Gedin, sabah danışarıq.....

Iclasda iştirak edənlərdən biri evə qayıdanda anası ondan soruşur:

- Ay bala, nə oldu, sabah biçinə hardan başlayacaqlar?
- Ay ana, taxılı biçdilər, qurtardı...
- Necə, ay bala iclasda taxıl biçmək olar?
- Olar. Ay ana, bizimkilər stolun üstündə hərəsi bir zə-mini biçib başa çıxdı...

Anası ügüñüb gedir. O çağdan bu söz kənddə bir məsələ dönür:

- Stolun üstündə taxılı biçib qurtardılar.....

ATI VERDİM OTA, OTU DA VERDİM ATA...

30- cu illərdə kolxozun ilxisini qışda Qaraqapıdan – arana Zəngilan, Qubadlı bolğelərinə aparardılar. Qışı orada ke-çi-rər, yazda yenidən Qaraqapı kövsəninə qaytarardılar.

Aranda qış o qədər sərt keçməzdi. Ona görə, çox ot yı-ğıl-mazdı. Bir il aranda qış boranlı-çovğunlu keçir. Atları örüşə çıxarmaq mümkün olmur. Ot da yox. Əlacı kəsilən ilxiçi atın birini ota dəyişib, atlara verir. Bu atlari qırılmaqdən qur-ta-rır. Yazda Qaraqapıya qayıdanda ilxida atları hesaba alırlar. Biri çatmir. Kolxoz sədri öz qorxusundan ilxiçini məh-kə-mə-yə verir.

Bəli, məhkəmə qurulur. İlxiçini öyrədirlər, desin ki, at ölüb. Ancaq baytar olmadığından ölüm kağızı yazdırı bil-məyib.

Hakim soruşur:

- Ay kişi , de, görüm, atı neyləmişən?

Kişi o saat cavab verir:

- Atı verdim ota, otu da verdim ata!..

Hakim bir də xəbər alır:

- Ay kişi, axı kolxoz sədrinin icazəsi olmadan sən atı sata bilməzdin!!

Kişi isə sözünün üstündə durur:

- Atı verdim ota, otu da verdim ata! Kolxoz sədrini aranda hardan tapaydım, icazə versin?!

Hakim bir də souşur.

Kişi yenə:

- Atı verdim ota, otu da verdim ata! –deyir.

Hamı gülüşür. Hakim kişini azad edir.

O çağdan bu bir məsələ dönüb.

ALTDA DAŞ, ÜSTƏ AŞ...

Bir zəngəzurlu təzə gəlin köçürmüdü. Qaynanası gəlini yola aparmırdı. Gah danlayır, gah qarasınca deyinir, gah da yeməyini kəsirdi. Hətta evdə aş bişiriləndə gəlinin camının içində daş qoyar, üstündən aş çəkərdi ki, çox görünüsün.

Bir gün qonşu arvadlar söhbət zamanı gəlindən söz qo-partmaq üçün soruşurlar:

- A gəlin, dədə evində dolanışacağın yaxşıydı, ya ər evində?

Gəlin əlini yelləyib deyir:

- Ay xala, nə qoyub, nə soruşursan?

Arvadlar bir də xəbər alırlar:

– Axı dərdin nədir, a gəlin?

İndiyə kimi sərrini heç kimə söyləməyən gəlinin dili açılır:

Abad olsun dədəm evi;

Bulamacı bulardım,

Buladıqca yalardım,

Bərbad olsun gədə evi;

Altda daş,

Üstə aş...

ARVAD, GÖR, QIÇIM HANI?

Bir gün zəngəzurlu bərk xəstələnmişdi. Necə gün idi, qız-dırma içində çabalayırırdı. Bir balaca gözünü açmışdı, amma arvad ayağa qalxmağa qoymurdu. Kişi arvadın evdə ol-ma-dı-ğını görüb, qovzanır və ayağının birini qatlayıb otu-rur. Bir az beləcə gözləyir. Sonra ayaqlarını uzatmaq istəyir. Birini uzadır, o birisini tapa bilmir, canına qorxu düşür.

Əlacı kəsilən zəngəzurlu arvadı çağırmağa başlayır:

- Arvad, ay arvad, qıçın sınsın, mənim kimi tayqış qa-lasan, harda batmisan?!

Arvad təlaş içində içəri özünü atır:

- Biy, başıma daş, ay kişi nə olub?

Kişi qışqırır:

- Belə zəhrimar olub, çor olub, gəl çıxsana, görmürsən, qıçımın biri yoxa çıxıb?!

Arvad məsələni anlayıb qımışır:

- Başına daş düşsün, ay kişi, qıçın niyə yoxa çıxır? Altı-na büküb oturmuşsan dayna!...

Arvad bunu deyib, kişinin ayağını çəkib, altından çıkarır və yenidən yatağa uzandırır.

Kişi rahatlandıqdan sonra:

- Allah ata— anana rəhmət eləsin, arvad! Bircə azca da gec gəlsəydin, qıçımın birini itirəcəydim...

HƏRƏ ÖZ İŞİNİ GÖRÜR...

HƏRƏ ÖZ İŞİNİ GÖRÜR...

Gülərin bir gündündə Nadir şah at belində Zəngəzurdan keçirmiş. Yolda əlində oraq bir kəndli dayanıbmış. Kəndli şahı görçək ona salam verir, ancaq təzim etmir, hal— əhval tutmur.

Xoş gəldin demir. Dinməzcə çıxbı gedir. Şah əmr edir, kəndlini tutub, darta-darta gətirirlər. Nadir şah kənd-lidən soruşur:

- A kişi, bilirsən, mən kiməm? Yoxsa tanımadın?!

Kəndlə yazıq-yazıq dillənir:

- Şah sağ olsun, niyə tanımadım, tanıdım – Nadir şah-san!

Nadir şah bir az da qəzəblənir:

- Elə isə de görüm, şah böyükdür, yoxsa Allah, han-sın-dan daha çox qorxursan?

Çarəsiz qalan kəndlə əlindəki orağı göstərib deyir:

- Şah sağ olsun, hərə öz işini görür; Allah göydə öz bil-diyyini eyləyir, sən də yerdə. Əldən gedən mənim arpa zə-mim-dir, vağanıyb, gün düşüncən biçməsəm, sünbülü qırılıb tö-küləcək, küləshi qalacaq.

Deyirlər bù sözdən sonra, Nadir şahın qəzəbi soyuyur və kəndlini buraxır ki, gedib arpa zəmisini biçsin...

Bu söz isə məsəl qalır:

– Hərə öz işini görür!

BALTA SAPIYNAN DÖYMƏSİN...

Şura hökumətinin ilk illəri imiş. Bir qaraqapılı arvadını tez-tez döyürmüş. Köhnə balta sapını qapının dalında qoy-muşdu. Hərdən bərk hirslənəndə onunla arvada bir-iki çə-kərdi. Arvad lap bezmişdi. Bir dəfə qonşu arvadlara ərindən şikayət elədi, onun qarasınca gileyləndi. Arvadlar onu başa saldılar:

- Ay bacı, bizim adımız olmasın, indi o babalar öldü, ar-vad da, kişi də birdi. Təzə hökumət qoymaz, səni kişi döy-sün. Get, şura sədrinə dərdini de!...

Bu söz arvadın ağlına batdı. Bu dəfə kişi bir bəhanə ilə onu döyməyə başlayanda üzünə çımxırdı:

- Bir də mənə əl qaldırsan budu, deyirəm, kişi, şura səd-rinin yanına gedəcəm!

Kişi bu sözü gözləmirdi. Təzə hökumətin tuthatutundan az-çox xəbəri vardı. Odur ki, özünü bilməməzliyə vurdu:

- Ay tünbətünün qızı, istəyirsən, elə indi get, şura sədri mənə neyləyəcək, arvad mənimdi, özüm bilərəm!.

Arvad bir az acıqlı:

- Sabah gedərəm, sən də görərsən.

Kişi məsələnin tündləşdiyini görüb, çarə aramağa baş-la-dı. Bir tərəfdən də arxayındı; sədr onun adamıydı, arvadını birtəhər yola gətirərdi...

Səhər açıldı. Kişi arvadı güdməyə başladı. İstəyirdi ki, ondan qabaq özünü sədrin yanına salsın...

Arvad geyinib-kecinib, getməyə hazırlaşırdı. Bunu görən kişi başqa yolla özünü şura idarəsinə çatdırıldı:

- Ay sədr, başına dönüm, arvad məndən şikayətə gəlir, gör, başını aldada bilərsənmi?

Sədr ona tapşırıdı ki, çıxıb çöldə gözləsin, ancaq özünü ar-vada göstərməsin...

Kişi çölə çıxan kimi, arvad töyüyü-töyüyü içəri girdi:

- Ay sədr qağa, məni qurtar, bu kişinin əlindən....

Sədr heç nədən xəbər yoxmuş kimi:

- Ay bacı, nədi, nə olub, kişidən niyə gileyənlənirsən?...

Arvad yazıq-yazıq:

- Qaşa, məni hər gün döyür. Sən də hökumət adamı-san, mənə kömək eylə!...

Sədr adam göndərib, kişini çağırıldı. Kişi içəri girər-girməz:

- Sədr, qadan alıb, olur da, hərdən hirsələnəndə özümü saxlaya bilmirəm...

- Yaxşı eləmirsən, bu arvad da yazıqdır, arvad olanda nə olar? Düzdü, təzə hökumət qanun qoymuşdu ki, arvad- kişi bərabərdir, kişi arvada güldən ağır söz deyə bilməz. Ancaq indi təzə göstəriş almışıq. Kişilərin əvvəlki hüququ qaytarılır: arvad onundu, istəyər, döyər, istəyər, söyər, istəyər, başını sı-ğallayar. Ay bacım, mən kişiyyə bir söz deyə bilmərəm, ge-din, özünüz dil tapın!

Arvad çarəsiz qalıb deyir:

- Sədr qağa, mən demirəm ki, mənə əl qaldırmasın, ki-şinin ixtiyarı çatır, qoy döysün. Deyirəm, heç olmasa, balta sapıyanan döyməsin!.

MƏNİMKİ DƏ NOLDADI...

Bir dəfə zəngilanlı Ağabala eşşəyi minib, asfalt yolnan gedirdi. Arxadan bir yük maşını ona çatıb dayanır. Kənd ca-vanları maşından düşüb, Ağabalaya sataşmaq üçün de-yir-lər:

-Ay Ağabala dayı, benzinimiz qurtarib, rayon mərkəzinə gedirik, bir az benzin ver, yolda qalmayaq...

Ağabala bilir ki, cavanlar onu oynatmaq isteyirlər. Odur ki, özünü o yerə qoymur. Astaca eşşəyindən düşüb, arxaya keçir və eşşəyinin quyuğunu qaldırır:

- Pah, əziz canınız üçün benzin verə bilməyəcəyəm, mə-nimki də noldadı...

Gənclər uğunurlar. Sonra maşını sürüb gedirlər. Bu söz bir məsələ dönür:

-Mənimki də noldadı...

ÇOX TEZ BAŞA DÜŞMÜSƏN...

Yaşı doxsanı keçmiş iki qaraqapılı ahil kişi söhbət edirdi:

- Θ, qaşa, yadindadır, uşaqlıqda «gizlənpaç» oynayar-dıq?

- Necə yadına gəyir, xırmandan o qədər oynamışq ki,?!

- Θ, qaşa, indi mən başa düşürəm ki, o vaxt bizdən ye-kə oğlan və qızlar gizlinc yerindən niyə gec çıxmışlar.

O biri kişi gülür:

- Θ qaşa, sən çox tez başa düşmüsən, gərək göz-lə-yəy-din, yaşın yüzü keçəydi...

Qaraqapılı onun gülüşündə ki kinayəni başa düşüb din-mir...

GÖRƏN NƏ İMİŞ...

İki qaraqapılı yol gedirdi. Qəfildən birinin ayağı sürüşüb yixıldı. Yoldaşı onun qolundan tutub qaldırdı: –Ə, qağa, noldu, birdən yerə dəydin?

O birisi zariya-zarıya:

- Ə, qaşa, dəydin də sözdü, lap huşum başımdan çıx-dı...

Yoldaşı arxayınlıqla:

- Ə, qaşa, xətircəm ol, elə əvvəldən sənin başında huş yox idi, görən başından çıxan nəmiş?!

Qaraqapılı başını aşağı salıb, yoluna davam edir....

DAŞA SÖYÜRƏM...

Bir qaraqapılı kəndin içindən tələsə– tələsə harasa gedirdi. Qəfildən ayağı yola düşən daşa ilişib yixılır. Dizinin gözü da-şa dəydiyindən göynərtisindən ufuldayır. Yol qonşunun mal-qoyun pəyəsinin yanından keçirmiş. Qaraqapılı uful-da-ya-ufuldaya qonşunun qarasına söyüşlər yağıdırmağa baş-la-yır...

Deməyəsən, həmin qonşu lap yaxında olmuş. Kişinin sö-yü-şünü eşidib, müləyimcə soruşur:

- Ay əmi, mənə niyə söyürsən?
- Bu pəyə sənində?
- Hə, mənimdi, nə olsun, pəyənin yanından keçəndə onun yiyyəsinə söyərlər?!

Kişi görür ki, onu pis yer də yaxalayıb, vəziyyətdən çıx-maq üçün sözü azdırır:

- Hə, pəyə sənində, onda, mən sənə söymürəm ki, bu yola düşən daşa söyürəm!..

PİŞİYİN DƏ BIĞI VAR...

Bir qaraqapılı yaşı alması ötsə də, bığ saxlamırdı. Ca-van-lar hər yerdə ona söz atıb deyərdilər:

- Ay ağsaqqal, yaşın ötüb, niyə bığ saxlamırsan, axı ki-şinin gərək bığı olsun?!
- Qaraqapılı hər dəfə bu sözü qulaq ardına vurar, özü-nü o yerə qoymazdı.
- Bir dəfə məclisdə ona yerdən söz atırlar. Ağsaqqal daha dözə bilməyib, onlara kəskin cavab verir:
- Ə, nə bığ-bığ salmısız, pişiyin də bığı var, o da kişidi?

Deyərlər həmin gündən sonra, heç kəs bığ barəsində söz açmadı...

ÇARIQ AYAĞINI DÖYMÜR Kİ?!

Bir kişi göndən çariq tikər, aparib, bazara satardı. Bu yol-la külfətinə yarıac– yaritox dolandırıcı...

Qardaşının ona baxmış, dolanışacağı yaxşı idi. Əkin yeri, mal-qarasıvardı. Əkər, biçər, heyvan saxlar, minnətsiz ya-şa-yardı...

Kişi bir gün yenə bazara dəymışdi. Çariqları satmış, bir cütü əlində qalmışdı. Ağlına gəldi ki, elə bu bir cüt çarıqı da verim qardaşımı, imkanlıdı, haqqını ödəyər...

Axşam qardaşığılə gəldi. Xoşbeşdən sonra, qardaşı so-ruş-du:

- Bevavxt gəlməkdə xeyir ola?!
- Xeyir olmamış, nədi, a qardaş, bir cüt çariq da sənə tik-mişəm, çöl-bayira gedirsən sən al, gey...

Qardaşı razılıq edib, çarığı aldı, ancaq əvəzində, heç nə vermədi....

O çağdan kişinin əlinə mahna düşdü. Hər dəfə qardaşını görən də soruşturdu:

- Qardaş çariq ayağını döymür ki?!
- Qardaşı da bilirdi ki, o çarığı soruşmur, çarığın haq-qını istəyir. Ona görə, özünü o yerə qoymur, «çox sağ ol, tikən əllərin var olsun!»— deyirdi

Bir belə, iki belə. Çağ ötündü, nə çarığın haqqı verilirdi, nə də kişi soruşmaqdan yorulurdu.

Kişi bir dəfə yenə qardaşı ilə rastlaştı:

- A qardaş, necədir, çarıq ayağını döymür ki,?!

Qardaşı bərk əsəbiləşdi, çarıqları ayağından çıxarıb dedi:

- Qardaş, daha bəsdi, ayağımı döyür, al geri çarıq-la-ri-ni!....

O çağdan bu söz bir məsəl kimi qalıb:

- Çarıq ayaqlarını döymür ki?!

HƏDİK YEYƏNDƏ BIĞI TƏRPƏNİRDİ...

Zəngəzurun kurd kəndlərinin birində axşamdan hay ya-yılmışdı:

- Ayı mağarası tapıblar, sabahdan ayı ovuna gedə-cək-lər!.

- Səhər açılar- açılmaz bir dəstə ovçu yordan-ya-raq-dan götürüb, ayının mağarası olan meşyə gəldi. Onlar ma-ğaranı halqa-mərəkə elədilər. Biri dedi:

- Gəlin ocaq qalayıb, tüstüsünü mağaraya verək, onda ayı çıxar.

- Bir böyük tonqal çatdilar. Kösövlərdən bir-bir gö-tü-rüb, mağaranın ağızından içəri atdilar. Ancaq ayı çıxmırıldı.

- Başqa bir ovçu təklif etdi:

- Uzun bir ağac kəsib, mağaraya salaq, bəlkə, onda, çıxdı...

Belə də etdilər, amma ayı çıxmadı ki, çıxmadı.

Ovçuların biri hirslnib, özünü irəli verdi:

- Axı qoy görüm, bu ayı niyə çıxmır?

Kişi belə deyib, başını mağaradan içəri saldı. Onun başını içəri salmağınan qışqırmağı bir oldu. Ovçular kişinin ayaq-la-rindən tutub, çəkməyə başladılar. Deməyəsən, ayı yazığın başını yiğmiş imiş ağızına (heç kimin başına gəlməsin!).

Ovçular dartdilar, ayı dartdı, axırda, yaziq kişinin başı qı-rılıb, mağarada qaldı (göpa bax e!)

Yoldaşları ağılya- ağılya meyiti kəndə gətirdilər. Kişinin arvadı-uşağı şivən qopardı. Adamlar meyiti başsız görüb, çox təəccüb etdilər. Onlardan biri arvaddan soruşdu:

- A bacı, səhər ova gedəndə kişinin başı üstündə idi?

(Adamın heç inanmağı gəlmir!)

- Ay qardaş özümü itirmişəm, nə bilim,başı yadımda qalmayıb, ancaq axşam hədik yeyəndə biğləri tərpənirdi...

Hamı başını bulayıb, gülməmək üçün üzünü yana tutdu..

HAŞİYƏ... Bəs siz necə? Güldünüz, ya gözləriniz yaşardı? Axı bu dodaqqacma olmadı, gözyaşarma oldu? Elə isə giz-li-cə bir söz deyim; ayını aldatmaq üçün mağaraya müqəvvə salmışdır.

XALXIN UŞAQLARI OCAQ YANDIRARLAR...

Bir kişinin oğlu Rusiyada oxuyub, kəndə qayıtmışdı. Doğmaları, yaxınları bir- bir gəlib, onunla görüşürdülər. Həyətdə yaman hay- kүy qopmuşdu ki, gəl görəsən....

Atası fürsət düşən kimi, oğlundan soruşdu:

- Ay oğul, nə məktəbi qurtarmışan, nə işə qulluq edə-cəksən?

Oğlan şəstlə cavab verdi:

- Dədə, yanğınsöndürən məkbəbini bitirmişəm, yanğın düşəndə söndürəcəm...

Kişi alındı:

- Ay arvad, ay arvad, gözümüz aydın! Xalxin uşaqları ocaq yandırar, bizimkinə də ocaq keçirmək öyrədiblər.

Arvad söz altda qalmadı:

- Ay kişi, uşağın xətrinə dəymə, lazımsız ocağın sön-mə-si yaxşıdı...

- Mən nə deyirəm, ay arvad, ocağı söndürməkdənsə, yan-dırmaq öyrənəydi da...

- Hamının dodağı qaçıdı.kişinin sözü isə bir el deyimi kimi ağızdan- ağıza düşdü:

- Xalxın uşaqları ocaq yandırırlar, bizimki də ocaq ke-çirmək öyrənib.

«BUNUN ƏMƏLİ NƏDİ?...»

İki qonşu pamidor əkərdilər. Elə ki, şitillər yerə basdırıldı, birinin bostandakı şitilləri tez boy atar, o birinin şitilləri olə-zəyib qalardı..

Bir gün kiişi qonşusunu yanlayıb soruşdu:

- Ay qonşu, bunun əməli nədi ki, sənin şitillərin çıraq kimi alışib yanır, mənim basdırıldığım ölüşgəyir?

Qonşusu zarafata salıb dedi:

- Bunun əməlini saa desəm, bir kəsə bildirməzsən ki?!

- Yox, ay qonşu, uşaqlarının, uşaqlarımın canı, kim-sə-yə dilimdən söz qaçırmaram...

Qonşusu dedi:

- Bunun əməli odu ki, hər şitilin dibinə bir parça mal sidiyi tökürəm..

Kişi sevincək:

- Bunnan hasanda nə var ki, ay rəhmətliyin oğlu? Sa-bahdan mən də mal sidiyi tökərəm...

O evə gələn kimi, arvada tapşırıdı:

- Bu gecə inəyin peşavasını tutub, bir vedrəyə yi-ğar-san!...

Arvad ciyinlərini çəkdi:

- Ay kişi, başaa at təpib, inəyin neşavin neynirsən?!

Kişi arvadın üstünə çımxırdı:

- Arvadsan, otur arvad yerində, saa borc qalmayıb, nə de-yirəm, onu elə!..

Arvad əlacsız qalıb, bir vedrə ilə, pəyiyyə getdi və inəyin ne-şav eləməsini gözlədi. Vedrəni doldurub, bir qırğığa qoydu və gəlib yatdı..

Səhər tezdən kişi yuxudan ayılan kimi, özünü pəyiyyə saldı. Vedrəni dolu görəndə çox sevindi və evdən bir parça götürüb, bostana girdi. O hər şitilin dibinə bir parça sidik tökdü. An-caq sidikdən yenə qaldı. Fikirləşdi ki, qonşu bir parça

tö-küb-sə, mən iki parç töksəm, şitillərim lap yaxşı boy atar...
Hər şitilin dibinə bir parç sidik də əlavə etdi...

Kişi arxayınca eşşəyə minib, meşəyə oduna getdi. Me-şə-dən qayıdan baş, bostana dəydi ki, görüm, şitillər nə kök-də-di?

Nə görsə yaxşısı; şitillərin hamısı başını aşağı əyib ölüş-gə-yib..

Başı odlu— gözlü qonşusun yanına qaçıdı:

- Ay qonşu, bu nə işdi, mənim başıma gətirdin, heç utanmırısan?

Qonşu özünü bilməməzliyə vurdu:

- Nə olub, ay kişi, bir toxta görüm?!
- Nə olacaq, dedin, şitilin əməli budu, mən də elədim...
- Hər şitilin dibinə neçə parç sidik tökdün?
- Sən bir parç demişdin, mən iki parç tökdüm.
- Ay rəhmətliyin oğlu, elə, onda, işi korlamışan da.. Axi mən saa bir parc demişdim?!

Kişi günahı özündə görüb, kor- peşman evə qayıtdı. O çağdan belə bir deyim qalıb:

- Bunun əməli nədi?...

ÖLMƏDİK, MEYMUN YEMƏYİ DƏ YEDİK...

Bir kişi şəhərə qohumunun toyuna gəlmişdi. Toy məclisi şadlıq evlərinin birində keçirilirdi. Süfrəyə hər cür yeməli şeylər düzülmüşdü. Ortadakı iri qaba meyvə yiğilmişdi. Üs-tünə isə əyri xiyara oxşar banan qoyulmuşdu. Kişi bu mey-vəni birinci dəfə gördü. Ona görə də, bayaqdan heyrətlə baxındı. Yaxındakı qohumu zarafatla:

- Əmi, nə çox baxırsan? Yeməyə meylin var, qabığını soyum?

Kişi əyilib, onun qulağına yavaşca dedi:

- Bala,bu nədi, bunu da yeyirlər?

Qohumu izah etməyə başladı:

- Əmi, bu sitrus meyvədir, adına da banan deyərlər...
- Ə, yoxsa o meymunlar yeyənlərdəndi?

Qohumu başını tərpətdi.

- Onda, soy, görək dadı necədi?

Qohumu süfrə xidmətçisini çağırıb xahiş etdi ki, mey-və-ləri doğrayıb gətirsin. Xidmətçi qabı götürüb getdi və bir az-dan qayıtdı.

Qohumu kişiyyə meyvə yeməyi təklif etdi:

- Əmi, buyur, bananın dadına bax...

Kişi banandan bir necə dilim yeyib, başını buladı. Qohumu elə bildi ki, banan onun xoşuna gəlməyib:

- Əmi, nə oldu, banan xoşuna gəlmədi?

Kişi bir də əyilib onun qulağına dedi:

- Niyə, ay oğul, bəd dəyil, meymunlar ağızının dadını bilirmiş...

- Bəs niyə başını buladın?

- Deyirəm, ay oğul, ölmədik, meymun yeməyi də yedik!...

EŞSƏYİMİN ÜSTÜNDƏ...

Bir qaraqapılı eşşəyini minib, şösse yolu ilə Qapana gedirmiş. Arxadan yük maşını gəlir. Sürücü zarafatca qocadan soruşur:

- Ay əmi, bu «maşın»la hara gedirsən?

Qoca cavab verir:

- Nəyinə lazımdı, hara gedirəm, sür maşını çıx, get!

- Deyirəm, şəhərə gedirənsə, gəl, səni də aparırm...

Qoca sürücünün onu ələ saldığını başa düşüb, razılıq ver-mir:

- Bəs, eşşək necə olsun?

Elə eşşəyi də apararam!..

Qoca eşşəyi yolin üstünə çıxarır, sürücü isə maşını dalı-dalı yargana yaxınlaşdırır. Qoca, əvvəlcə, eşşəyi çoşduyub, maşına saldırır, sonra özü minir. Bir az yol getdikdən sonra, görür ki, eşşək maşının içində dayana bilmir. Ona görə, onun noxtasını taxtaya bağlayıb, təzədən eşşəyə minir.

Qapana çatırlar. Sürücü maşını yoluñ kənarındakı dik-di-rə yaxın saxlayır. Qocanı eşşeyin üstündə görəndə uğunub gedir. Kişi isə eşşəkdən düşmədən yoluna davam edir. Sü-rü-cü soruşur:

– Ay əmi, axı yol haqqını vermədin?

Qoca heç halını pozmadan:

– Sənin maşınında gəlməmişəm ki, yol haqqı verim, mən eşşeyimin üstündə gəlmışəm?

Sürücünün özü günahkar olduğundan söz tapa bilmir, kə-silə-kəsilə qalır. Sonra əsəbi halda maşına qaz verib uzaq-la-şır. Qoca toz qoparan maşının arxasınca baxa-baxa başını bulayır:

– Mən sənə demədim ki, maşına mindir, eşşeyimə nə olub ki?!

ESSƏK SATIRSAN, NOXTA?

Bir kişi eşşeyini satmaq üçün Xocahan bazarına gətirir. Bazar, nə bazar! Adamlar qarışqa kimi qaynaşırlar; ağız deyəni qulaq eşitmır, qulaq eşitdiyini də anlamaq olmur. Kişi bilmir ki, eşşəyi necə satsın. Birinə yaxınlaşış soruşur:

– Ay bajioğlu, mən bu eşşəyi satmaq istəyirəm, müştərini necə tapım?

Deməyəsən, həmin gədə kasib-kusubu aldadan bazar lo-tularından imiş. Əlinə avam keçdiyini bilən kimi deyir:

– Ay əmi, ondan asan nə var? Eşşeyin noxtasından tutub, bazarın içində hərlən, müştəri özü səni tapacaq. Amma hər-dənbir «ay eşşək alan!», «ay eşşək alan!» – deyib qışqır.

Kişi lotunun dediyi kimi, noxtadan yapışış, hərlənməyə başlayır. Lotu yoldaşlarından birinə işarə edir:

– Noxtanı eşşeyin başından çıxar!

Yoldaşı fürsəti qaçırırmır, noxtanı sürüsdürüb çıxarıır. Baş-qa birisi isə eşşəyi çosduyub, gizli yerə aparır.

Məsələdən xəbərsiz olan kişi noxtanı sürüyə-sürüyə qış-qı-rır:

– Ay eşşək alan, ay eşşək alan!

Adamlar təəccüblə bir-birinin üzünə baxırlar. Biri kişidən xəbər alır:

– Ay əmi, sən eşşək satırsan, yoxsa noxta?

Kişi geri dönür, eşşəyi yerində görməyəndə yalvarmağa başlayır:

– Ay camaat, eşşəyimi oğurlayıblar, kömək edin!

Adamlar onun başına toplaşırlar. Birisi irəli çıxıb deyir (həmin lotulardan imiş!):

– Əmi, nə verirsən, mən sənə çavuşluq edim?

– Ay qardaş, çavuşluq nədi, eşşəyimi tapmağa mənə kö-məklik göstər!

Lotu kişini qılıqlayır:

– Mən elə kömək etmək istəyirəm də! Sən mənə pul ver, eşşəyin nişanlarını deyə-deyə qışdırım. Eşşəyi görənlər gəlib, xəbər verəcəklər. Bazarın qaydası belədi...

Kişi ələcsiz qalıb, olan-qalan pulundan bu adama verir. O da bazarı bir o başa, bir bu başa dolana-dolana car çekir:

– Ay noxtasız, palansız eşşək görən! Xəbəriniz varsa, de-yin! Kişi yazıqdı, uzaqdan gəlib!..

Bir azdan lotular eşşəyi gətirib verirlər kişiyə, üstəlik, əla-və muzd alırlar.

Qaraqapılı noxtanı eşşəyin başına salıb, çəkə-çəkə geri qayıdır. Yolda öz-özünə təskinlik verib deyir:

– Yox, qardaş, bu bazar lotu yiğnağıdı, burda eşşəyi sat-maq olmaz. Çox şükür ki, noxtanı oğurlamayıblar, yoxsa eş-şək əlimdən çıxacaqdı...

O çağdan ulağını satmaq istəyən adama zarafatla de-yər-lər:

– Ay qardaş, eşşək satırsan, noxta?

GÖRMÜRSƏN, XƏSTƏYƏM?..

Arvad xəmir qatanda bir qaraqapılı hər dəfə onun başının üstünü kəsərdi:

– Ay arvad, kündələri azca ciqqış-ciqqış tut, ağır vaxtdı, usaqları acından qırarıq!..

– Kişi bu nə sözdü, mən heç xəmiri iri-iri kündələrəm?! Eşitməmisən, məsəl var, deyərlər:

– «Anam bicdir, kündələri xırda-xırda tutur, atam ondan da bicdir, çörəyi iki-iki yeyir, bir heçab edir...»

– Yox, arvad, bu məsəli mənə deməyiblər, özün şahidsən ki, çörəyi bir-bir yeyirəm.

Bir gün olmamış kimi, kişi xəstələnib, yorğan-döşəyə düşür. Arvadı xörək bişirir. Bir qab da kişi üçün çəkib, la-vaşla ona verir.

Kişi birini yeyir, görür, doymadı. Yenə çörək istəyir. Arvadı bir yuxa da gətirir. Onu da aşiran kimi, yenə tələb edir. Arvadı daha dözə bilmir:

– Ay başıdaşdı, qarın açmışan? Əvvəllər, hər öynədə bir yuxanıancaq yeyirdin?

– Başı batmışın qızı, kündəni azca iri tuta bilməzsən?! Kündə naxarta iri olsa, yuxası da adəmi doyurdar. Yoxsa kağız kimi, bilmirsən, hara getdi...

Arvadı əl atır üzünə:

– Biy, a kişi, görükür, ağlın qaçıb, özün demirdin, kün-də-ni ciqqış-ciqqış tut?!

Kişi yastiğā dircəklənib oturur:

– Ay kül olmuşun balası, onda, sağ vaxtimdı, indi, korsan, görmürsən, xəstəyəm?!

QATIRIN AYAĞI QARA BATAR...

Qapana təzəcə dəmiryolu çəkilən illər imiş. Qarlı gündə bir zəngilanlı qatırına minib, relslərin arası ilə rayon mər-kə-zinə gedirmiş. Bu zaman arxadan qatar gəlir. Maşinist nə qə-dər siqnal verir, kişi yoldan çıxmır.

Yolun hər iki tərəfi qalın qar imiş. Ona görə, deyir:

– Mən yoldan çıxa bilmənəm, qatırın ayağı qara batar...

Maşinist əlacsız qalıb, bir dayanacaqdan ta o birinə kimi, paravozu asta-asta qatırın dalınca sürür. Nəhayət, növbəti dayanacaqda kişi qatrı yolun üstünə çıxarıb, maşinistə de-yir:

– Gördün, o sənin paravozun, bu da mənim qatarım, han-sı zirək gedir?

Ətrafdakılar uğunurlar. Maşinist isə əsəbi halda əlini yel-ləyir...

MUTAL BURAXMIR...

İki laçınlı kurd Qaraqapı yaylağından qayıdırmış. Bir də görürlər ki, yamacdan nə isə üzüşağı yumalanır. Biri deyir:

– Kiminsə ayağı altından daş qaçıb...

O birisi etiraz edir:

– Yox, a gədə, bu mutaldı, yükdən düşüb!..

Ona görə, yoldaşı qışqırır:

– A gədə, nə durmusan, qaç, tut mutali, bu, elə bizim qis-mətimizmiş...

Yoldaşı dalından şələsini yerə atıb, götürülür. Kəsə yolla gəlib «motala» çatır. Bir göz qırpmında onu qucaqlayır. Azca geciksə, uçurumdan dərənin dibinə düşə bilərdi...

«Motal»la kurd əlbəyaxa olurlar. Yoldaşı görür ki, belə getsə, uçuruma yuvarlanacaqlar. Odur ki, var gücü ilə çi-ğir-mağə başlayır:

– A gədə, mutali burax, mutali burax, üçunarsan!..

Yoldaşı başını birtəhər kənara çıxarıb yalvara-yalvara:

– A qağa, mən buraxıram, e, mutal buraxmir, mutal bu-raxmir...

Siz də eştiməmisinizsə,bilin:

«Ayı tutduğunu buraxmaz, ha!».

GÜCÜ VARMİŞ, HA!..

Zəngilan kəndlərinə yeni-yeni elektrik işığı çəkilirmiş. Bir zəngilanının oğlu atasına tapşırır:

– Ay dədə, əlini məftillərə toxundurma, ha, tok səni vurar!
Zəngilanlı gülüb deyir:
– Ə, uşaq-uşaq danışma, onun nə gücü var ki, məni vur-sun?

Oğlu bir də onu başa salır:

– Dədə, elə demə, bu tok neçə adamı öldürüb, neçəsini şı-kəst eləyib.

Kişi oğlunu arxayın salır ki, nigaran olma, heç vaxt əlimi məftilə, ya da patrona vurmaram.

Bir dəfə necə olursa, evdə elektrik lampası yanır. Oğlan stulu çəkib, yanan lampanı çıxarır və qonşudan lampa alma-ğa gedir.

Zəngilanlı bir yanan lampaya baxır, bir də boş patrona: «Ə, bu nə təhər yanır, axı? Nefti yox, piltəsi yox?! Qoy bir baxım, görüm, onun içində nə var?».

Belə deyib, kişi stulun üstə çıxır və barmağını patronun içində uzadır.. elə barmağı ilə toxunmaqla tirtap yerə uzan-ma-ğı bir olur.

Bu zaman oğlu içəri girir:

– Ay dədə, sənə nə oldu. Bəs demədim, əlini patrona vurma?

Kişi başını qaldırıb:

– Oğul, deməyinə dedin, mən eşitmədim, heç barmağım ora dəyməmiş, götürüb yerə tulladı. Doğrudan, bu balaca şe-yingüçü varmış, ha! Mən boyda kişini yerə vurdum...

«İlan vuran ala çatıdan qarxar!» Deyirlər, zəngilanlı o çağdan bir də məftilə yaxın durmadı...

HƏRƏNİN ÖZ ARŞINI...

Bir zəngilanlı o birindən soruşur:

– Qaraqapılının Qaçaq Nəbiyə dediyi sözü bilirsənmi?

– Deyərsən, bilərəm...

– Onda, qulaq as. Qaçaq Nəbinin at oynatdığı çäqlər imiş.

Bir dəfə o, erməni tacirlərindən top-top parça alıb, aynalı ilə

arşınlaya-arşınlaya kasıb-kusuba paylayırmış. Növbə yoxsul bir kişiyə çatanda Nəbi onun üst-başına baxıb soruşur:

– Ay əmi, neçə arşın istəyirsən?

Kişi yazılıq-yazılıq cavab verir:

– Qadan alım, bircə aşın...

Nəbi təəccübələ bir də xəbər alır:

– Ay əmi, tanıyırsan, mən kiməm?

– Yoox, başına dönüm...

– Mən Qaçaq Nəbiyəm, neçə arşın istəsən, ölçüb verə-cə-yəm...

Kişi yenə özünü o yerə qoymur:

– Qaçaq Nəbi olmağına ol, qurban adına! Mənə bircə ar-şin parça lazımdı...

Nəbi aynalını göstərib hirslə deyir:

– Ay kişi, cəmi bir tüfəng boyda parçanı neyləyəcəksən?

– Hə, oğul, hərənin öz arşını var; sənin arşının aynalı boy-dadı, mənim arşının Xustup dağından Qapıcığa kimidi...

Nəbi ayıq adam idi, o saatca başa düşür ki, kişi bir top parça istəyir. Əlini bığına çəkib, parçanı topuynan ona ba-ğışlayır...

Doğrudan da, bu dünyada hərənin öz arşını var...

ONDA, BAŞINI SAL İÇƏRİ!

Bir zəngilanlı Sumqayıta oğlunun yanına gəlirmiş. Bi-lə-cə-ri dayanacağında qatardan düşəndə hələ qaranlıq imiş. Tak-si tutub, Sumqayıta çatır və oğlunun ünvanını soraqlayır. Sürücü ünvanı tapır və taksini düz binanın önündə saxlayır. Şeyləri yerə tökən kişi oğlunu çağırmağa başlayır:

– Ay Sədaqət, ay Sədaqət!..

Cavab verən olmur. Ağlına gəlir ki, nəvəsini çağırınsın:

– Ay Vidadi, ay Vidadi!..

Yenə hay verən tapılmır. Ancaq binanın aşağı mərtəbə-lə-rindən bir nəfər başını pəncərədən çıxarıb, ona çımxırır:

– Ay kişi, nə qışqırırsan? Bura sənin üçün meşə-zad deyil, e, şəhərdir!.. Qoysana, yataq!..

Zəngilanlı söz altda qalmır:

–Ə, sənin adın Sədaqətdir?!

– Yoox!..

– Ə, bəs adım Vidadidir?!

– Yoox!..

– Onda, zəhmət çək, başını sal içəri! Mən bilirəm, kimi
ça-ğırıram!..

Hay-küyə oğlu özünü çatdırır...

ZƏLİ, ZƏLİ, NƏ ZƏLİ!..

Böyük Gilətağ kəndində bir bulaq vardı, içi zəliylə dolu.
Adamlar bu zəlilərdən illap cana gəlmışdilər. Həftə səkkiz,
mən doqquz, su içənlərin boğazında zəli qalırdı...

Kənd müəllimlərindən biri bu bulaq barədə şeirlə «Molla
Nəsrəddin» jurnalına məktub göndərir:

Zəli, zəli, nə zəli,

Zəli illap məzəli...

Jurnal həmin gülməli şeri dərc etmişdi. Şeir belə
qur-ta-rır-di:

Molla əmi, müxtəsər,

Yaz bizə doğru xəbər;

Görək belə dəndlərin

Dərmanını kim bilər?!..

Jurnal, eyni zamanda, bu sualın cavabını da şeirlə
yazmışdı:

Kəndlə deyil ki, dəli,

Udmasın diri zəli.

Tmir etsin bulağı,

Ta dincəlsin qulağı...

Bu cavab Zəngilan bölgəsində bir məsələ dönmüşdü. Sonra
bulağı təmir etdilər.

SƏMƏD QARA YEVİN TOPLADIQLARI SƏMƏD QARA YEVİN TOPLADIQLARI

YEYƏJƏM DƏ, DEYƏJƏM DƏ...

Müharibə illeri özbaşınalıq edən biz kolxoz sədrindən şı-ka-yət yazmışdılar. Ona görə, yuxarıdan yoxlama gəlmışdı. Kol-xoz idarəsində yoxlama gedirdi. İdarə binası sədrin evinə ya-vıq idi. Həmin gün sədrin arvadı evin qabağında ocağın üs-tünə qazan asmışdı. Südlüaş bişirirdi... Qazan qaynadıqca xö-rəyin iyi həyətə yayılırdı. Şikayətçilərdən biri də Baba ki-şıy-di. Baba kişi həyətdən keçəndə burnuna südlüaşın iyi dəy-di. Fürsət tapmış kimi, ocağa yaxınlaşıb, çömçəni götürdü:

— Mənim də könlüm bundan istəyir, e!

Sədrin arvadı südlüaşdan bir qab çəkib, kişinin qabağına qoy--du və onu dilə tutmağa başladı:

— Ye, qaşa, ye, könlün istəyir, ye!

Baba kişi südlüaşdan qaşıqlaya-qaşıqlaya:

— Yeyəjəm də, sözümüz deyəjəm də...

Sədrin arvadı mat-mat kişinin üzünə baxır...

BU PENDİRİ PİŞİK DƏ YEMİR...

Oxçu dərəsindən olan erməni bir kəndə gəlmişdi. Palan ti-kir-di. Günorta ev yiyesi ona yemək verdi. Erməni kirli dəs-ma-lını açıb, ortaya qoydu:

— Manim da yemağım var...

O bunu deyib dəsmalin içindən bir tikə sapsarı pendir çıxardı və yaxında maritlayan pişiyə atdı.

Pişik pendiri iyłeyib, erməninin üzünə baxdı.

Bunu görən erməninin dərdi açıldı:

– Ara, bu pendiri heç pişik da yemir... Kolxozda bunu bi-za amakgununa verirlar...

Evdəkilər gülüşdülər...

BİR ADDIM İRƏLİ, İKİ ADDIM GERİ... BİR ADDIM İRƏLİ, İKİ ADDIM GERİ...

Bir kişi davada kontuziya almışdı. Yerişini itirmiş, bir ad-dim irəli atanda iki addım geri çekilirdi.

Bir gün kənd məktəbində tarix müəllimi dərsdə Leninin «Bir addim irəli, iki addım geri» əsərindən danışırdı. Elə bu vaxt həmin kişi, təsadüfən, həyətdə görünür. Müəllim isə onu tez uşaqlara göstərib deyir:

– Uşaqlar, «bir addim irəli, iki addım geri» – bax, budur!

MAŞININ DALI QIRILIB, QABAĞI GƏLİR...

Dağ kəndlərdən birinə təzəcə maşın yolu qayırmışdır. Bir «Qaz-51» markalı yük maşını gəlib, kəndə çıxdı. Sa-kin-lə-rin çoxu ilk dəfə idi ki, maşın göründü. Sevindilər.

Maşın qayıdır rayona mərkəzinə getdi. Sabah kəndin qən-şərindəki təzə yolda yenidən maşın səsi eşidildi. Adamlar uzaq-dan gələn «Villis»i görüb, bir ağızdan qışqırdılar:

– Oy... maşının dalı qırılıb, qabağı elə gəlir, elə gəlir ki!..

GİNLƏR, GERİ DURUN, YANARSINIZ!

Mollanın arvadı cinlərdən yaman qorxurmuş. Əlini nəyə vur-sa, «bismillah» deyərmış. Eşitmışdı ki, sacı yerə qoyanda və ocaq daşlarını çevirəndə cinlərin balaları yanarlar. Onlar da qisaslarını adamlardan alırlar. Ona görə, bu cür işləri hə-mi-şə ərinə götürərdi. Arvadının felini yaxşı başa düşən mol-la deyərdi:

– Ay cinlər, geri durun, yanarsınız. Sizi də tay dindirmək ol-mur, e!..

YIXMAQ OLMUR, E!..

Kəndin qoca və cavanları həmişə bir yerə yiğisib gü-lə-şər-di-lər. Qulu kişi də heç vaxt onlardan geri qalmır, kim olsa, qur-şaq tutub, güləşir, ancaq həmişə özü yixilərdi. Bir gün evə gedəndə üst-başının toz-torpağa bulaşdığını, pal-tar-la-ri-nın cirildığını görən arvadı kişini bərk danlamağa başlayır:

– A kişi, bir dəfə də sən yix, dayna, hamı elə səni yixir...

Qulu kişi də yaziq-yaziq arvadın üzünə baxıb deyir:

– Yixmaq olmur, e, elə bilirsən, yixmaq asandı!..

NƏ QƏDƏR İSTƏYİRSƏN, GET, YE!..

Arvad bazarda bal satırdı. Bir kişinin bal almağa pulu yox idi. O, tez-tez hərlənib gəlir və baldan bir barmaq götürü-rüb yeyir. Bal satan arvad dözməyib, özündən çıxır:

– Ədə, a kişi, bali yeyib qurtardın ki?..

Kişi isə cavabında deyir:

– Arı poxudu, dayna, ondan yana niyə danışırsan?

Arvad da söz altında qalmır:

– Arı poxudu ki, danışıram, dayna, ayısı olsa, nə qədər is-təyirsən, get, ye!

ƏDƏ, MÜƏLLİM OLUB, KİMİ TUTDURMUSAN?

1930-cu illərdə Zəngəzurun dağ kəndlərindən birinə uzaq yer-dən loppaz müəllim gəlir. O özünü çox uca tutur, kənd ca-maati və valideynlərlə kobud danışır, «Sovet müəllimi» ol-ma-sı ilə öyünür...

Bir dəfə bir valideyni hədələyib deyir:

– Mən sovet müəllimiyməm!

Valideyn isə ona belə sual verir:

– Ədə, müəllim olub, indiyə kimi neçə adam tut-dur-mu-san?

UŞAQLAR, ARAQ ÇƏKİRƏM!

İldirim dayı rayon mərkəzində cərrahiyyə əməliyyatından ke-çib, xəstəxanada yatırıldı. Hali ağır idi. Bir gün kənd ca-van-ları onu yoluxmağa gəlirlər; onlar görürər ki, kişinin qar-nına rezin boru keçirib, ucunu da şüşə qaba salıblar. So-suşurlar:

– Bu nədir, əmi?

İldirim kişi yenə zarafatından qalmır:

– Uşaqlar, araq çəkirəm!

Cavanlar gülüşürlər...

PUL VERİN, «RAZQON» ALSIN...

Kolxoza təzə yük maşını almışdır. Kolxoz sədrinin də ma-şından başı çıxmirdi. Bir dəfə kəndə qayıdarkən sürücü dağ yolunda maşını çox yavaş-yavaş sürür. Buna dözməyən kol-xoz sədri soruşur:

– Maşın niyə belə gedir?

Sürücü cavab verir:

– «Razqondan» düşüb, mən neynəyim?

Sədr soruşur ki, o harda olur, alıb qoyun yerinə, tez getsin də!..

Sürücü gileyənlər:

– «Razqon» bahadır, mənim o qədər pulum hardadır, alım?

Sədr yanında oturmuş hesabdara tapşırıq verib deyir:

– 30 manat pul ver, gedib, «razqon» alsın...

MƏNİM «ÇASTIM» BUDUR...

Kolxoza təzə yük maşını almışdilar. Hamı bu maşınla ma-raq-lanır, hətta səhərlər işə salanda onun yanına gəlir, haraya ge-dəcəyini sürücübən soruştururlar.

Günlərin bir günü evi maşın yolunun yaxınlığında olan kol-xozçu sürücübən soruşur:

– Bu gün maşın hara gedəjək?

Sürücü də cavab verir ki, şəhərə gedəcəyik.

Kişi hirslənib sürücünün üstünə qışqırır və deyir:

– Bu maşını bizim pulumuzla alıblar, e, bunun bir «çastı» da mənimdir, hər gün minib, rayona gedirsiz, bəs deyil?!

Sürücü maşından düşür, oturacağı qaldırır, bir neçə iş-lən-mə-yən hissə yiğib, kolxozçuya verir və xəbərdarlıq edir:

– Sənin payını verdim, bir də qabağıma çıxmama, ha!

Kolxozçu işə papağına yiğdiyi lazımsız açar-maçarı se-vin-cək götürüb, evinə gedəndə sürücü maşını yenidən xoda salır ki, getsin. Kişi bunu görür və papağını yerə atıb, maşının üs-tü-nə cumur. O, sükandan yapışb çığırir:

– Mənim «çastım» budur, bunu çıxart ver: dəmir-dümür nə-yimə lazım?!

O DA SƏNİN QIZILIN!..

Bir oğlan nənəsinin qızıl gizlətdiyini bilirdi, ancaq harada ol-duğunu tapmırıldı. O, arvadı nə qədər dilə tutur, yalvarıb-ya-xarırdısa, nənəsi onun üstünə çığırir və qızılın yerini de-mirdi.

Bir gün zəlzələ oldu, yer-göy uğuldayıb, bir-birinə dəydi. Kən-din üstündən qayalar yumalanıb gəlir, evləri dağdırıldı. Elə bil, dünyanın axırı idi. Nənə-bala da evdən çıxıb, ya-xın-liq-dakı qayanın dibinə sıqınmışdı. Özlərini güclə qo-ru-yur-du-lar. Qarşı əllərini göyə qaldırır, Allaha yalvarır, ancaq sala-mat-liq diləyirdi. Oğlan nənəsinin əldən gedəcəyindən ehtiyat edib, fürsəti buraxmadı:

– O qızılların yerini demirdin, indi ölüb, düzdə qa-la-caq-san!

Qarı oğlanın əlini tumanın başlığına dürtüb çığırdı:

– Əlini uzat!

Oğlan elə bildi ki, qızılı orada gizlədib, əlini tez irəli uzat-dı.
Əli tamam başqa yerə dəydi. Qarı qəhqəhə ilə güldü və de-di:

– O da sənin qızılın!

ÖZ DAŞINDIR, ÖZÜNƏ DƏYDİ...

Bir kolxoza yeni sədr göndərmişdilər.

Sədr briqadırə onu qorumağı tapşırır. Belə qayda qo-yu-lur:
şikayətçiləri, əvvəl, bu briqadir dinləyir, ya geri qaytarır, ya da
sədrin qəbuluna göndərirdi. Briqadir qolugüclülərdən idi, ona
görə də, adamlar ondan çəkinirdilər.

Bir nəfər sədrin yanına şikayətə gəlir. Briqadir ona sədrin
ya--nina girməyə icazə vermir. Şikayətçi qəzəblənib, dişinin
di-bin-dən qurtaranı ona deyir və çıxıb gedir... Bərk hirslənən
bri-qadir bir daş götürüb, onun arxasında atır. Daş kişiyə
də-yir.

Kişi qayıdırıb, həmin daşı götürür, ona atmaq əvəzinə, evi-nə
aparır. Bunu görən qonşular təəccüblənib, xeyli gü-lü-şür-lər.

Yenə bir gün briqadir başqa adamı döyür; başı yarıılır,
bə-də-ni neçə yerdən əzilir. Qohumları onu həkimə aparırlar.
Mi-lis də, öz növbəsində, cinayət işi açır. Kolxoza məhkəmə
ic-lası keçirilir və briqadırı həbs edirlər.

Məhbus hələ kənddə ikən həmin kişi tez evinə qaçırm və
sax-ladığı daşı gətirib, ona atır. Daş briqadirin kürəyinə də-yir.

Məhbus qışqırır:

– Bu daşı mənə niyə atdin?

Kişi deyir:

– Öz daşındır, bu daşla sən bir dəfə məni vurmuşduñ,
apa-rib evdə saxladım və məqam gözləyirdim, çox şükür
allaha, in-di öz daşın özünə dəydi!

MAMAŞA, MƏN SÜDƏ BAXMIR!

Ev-eşiyi olmayan Vasya adlı rus kənddə dülgərlik edir, bir araq alıb içir, gününü birtəhər yola verirdi. Müsəlman adət-ənənələrini də öyrənmişdi.

Səhər tezdən bir vedrə süd gətirən qadın Vasyani yolda gö-rür. Ondan südü yayındırmaq üçün vedrəni döşlüyünün al-tında gizlədir. Bunu duyan Vasya deyir:

– Mamaşa, mən südə baxmir!..

«KUŞU-KUŞU» DE!

Əsgərlikdən gələn bir cavan özü ilə bir rus qızı da gə-tir-miş-di. Nənəsi rusun dilini bilmir. Onu yeməyə necə çə-çi-ra-ca-ğı-nı əsgərlikdən təzəcə gəlmış bir qonşu oğlandan soruşur:

– Ay qadan alım, mən onu yeməyə necə çağırırm!

Oğlan deyir:

– Yeməyə çağıranda «kuşu-kuşu» de...

Nənə gülür və oğlana acığlı tutur:

– Məni oynadırsan, eşşəyi çağıranda «kuşu-kuşu» de-yər-lər...

DEYİRƏM, OLSA!

Birisi xəstəni yoluxmağa əlibos gedir, amma ondan hal-əh-val tutandan sonra, soruşur:

– İştahan varmı, nə yeyib-içirsən?

– Heç nə yemirəm, iştaham yoxdu...

– Sulu armud olsa, yeyərsən?

– Hani?

– Deyirəm, olsa?!..

BİŞİB, DEYNƏN, GƏTİRSİN'LƏR!

Müharibədən sonrakı achiq illərində bir oğlan şəhərdə oxu-yurdu. Babası nəvəsinə baş çəkmək üçün şəhərə gəlir və uşa-ğı tapır. Nəvəsi bundan sevinir, babasını yaxındakı ye-mək-xanaya aparır ki, kişi isti-isti bir xorək yesin.

Xidmətçini çağırıb, dolma sıfariş edir. Dolmanı gətirib, ki-şinin qabağına qoyurlar. Nimçədə cəmi üç dolma varmış. Ba-ba bu üç dolmanı üç dəfə ağızına atır. Kişi elə bilib ki, ev-də-ki kimi, onun duzuna baxmaq üçün gətiriblər, odu ki, de-yir:

— Bala, bişib, deynən, gətirsinlər!

«SVOLİÇ» NƏ SÖZDÜ Kİ!.. «SVOLİÇ» NƏ SÖZDÜ Kİ!..

Kollektivləşmə başlayanda yerli kadrlar yox idi. Hətta qol çək-məyi də bacarmırdılar. Ona görə, rayon mərkəzindən er-mə-nilərdən kolxozlara sədr göndərildilər.

Gənc kommunistlər briqadir işləyir, adamları işə buyurur, kol-xoz sədrinə də kömək edirdilər. Bu, yaşılların heç də xo-şu-na gəlmirdi.

Bir gün Əli əmini də gənc briqadir işə buyuranda onun qə-zə-bi tutdu. O, acığını erməni sədrin üstünə tökdü. Sədr onu ida-rəyə çağırıldı və ərkyana dedi:

— Ara, svoliç, qna qorzi (get işə), da!

Əli əmi yerdən qalxıb, erməninin boğazını əlinə aldı və onu yerə yixib, döyücləməyə başladı:

— «Svoliç» sənsən, dədəndir, nənəndir, köpəkoğlu, kolxoz ol-duğum bəs dəyil, hələ qno qorzi?!

Ağsaqqallar özlərini yetirib, ermənini Əli əminin əlindən alır-lar və öyünd-nəsihət verirlər:

— Ə, Əli, «svoliç» nə sözdü ki, ondan ötrü dava salırsan, rus-lar salam verəndə də həmişə bir-birinə «svoliç» deyirlər?

Əli əmi cavabında deyir:

– Ədə, mənə pis gələn o «qna qorzi» dir, e, o biri söz cə-hən-nəmə...

YOX, SƏN SÜRƏCƏKSƏN!

Qonşu kənddə qıسابoy, diribaş, bir kişi var idi, bütün öm-rü-nü çobançılıqla keçirmişdi.

Bir dəfə fermaya maşın gəlir. Çoban buna çox sevinir. Ma-şın geri qayıdanda kişi sürücü tərəfdən minmək istəyir:

– O tərəfə otur, mən də kəndə gedirəm.

Sürücü qəsdən o tərəfə çekilir. Kişi isə sürücünün yerində otu-rub deyir:

– Hə, indi sür, dedək!

Sürücü isə hırslı cavab verir:

– Yox, mən sürməli olmadım, indi sən sürəcəksən, sür ge-dək...

Kişi çash-baş qalıb, harada oturduğunu başa düşdü və tez dü-şüb arxaya keçir...

«ARA, HƏR ADAM ZURNA ÇALAR ÖZ MARPATİНА »

Manuk adlı bir avara ermənivardı, tez- tez müsəlman us-ta-larının yanına gedər, zurna havaları öyrənərdi.

Toylarda Manuk ustalardan xahiş edər, öz zurnası ilə bir ha-va çalmağa icazə alardı. Ustalar da onu utandırmaq üçün, ya da camaata tanıtmaq üçün icazə verərdilər.

Bir dəfə toyda usta Sayad ona icazə verir ki, öz zurnası ilə bir hava çalsın. Zurna çaldıqdan sonra, adamlar onu do-la-maq üçün deyirlər:

– Sağ ol, usta Manuk, yaman çaldın!

Manuk da cavab verir:

– Ara, hər adam zurna çalar öz marpatina!

EŞİDİB Kİ, MƏLİK GƏLİR...

Bir il Zəngəzurda qış bərk keçir; hər gün qar yağır, şaxta dü-şür. Camaat yazın gəlişini həsrətlə gözləyir, havaların yax-şı olacağına inanır.

Yaz girməmişdən 10-15 gün də keçir, lakin havalar heç açıl-mır ki, açılmır. Ağsaqqallar əlacsız qalıb, qonşu kənddə ya-şayan məliyin yanına adam göndərirlər:

– Ağa, başına dönüm, hava açılmır ki, açılmır, belə getsə, mal-qara qırılacaq, yem də qurtarır, bizə bir əlac eləyin?

Məlik gələnləri xoş üzlə qəbul edib, yola salır:

– Məni Quberniyadan çağırıblar, həl-həlbət getməliyəm, ge-dib-gəlməyim 15-20 gün çəkəcək, ona qədər çalışıb, itki ver-məyin, gələn kimi, bir tədbir görəcəm...

Gələnlər razılıq edib, kəndə qayıdır və məliyin tap-şı-riq-la-ri-ni camaata çatdırırlar.

O gündən məliyin yolunu gözləməyə başlayırlar. Günlər ke-çir, «Qarının borcu» da qurtarır, havalar istiləşir və gü-ney-dəki qarlar əriyib, pırt-a-pırt dərəyə axır. Adamlar da se-vi-nir və orda-burda havaya baxıb deyirlər:

– Eşidib ki, məlik gəlir, gör nə pırt-a-pırt duşublər, e!

YAXŞI OLARDI Kİ...

Qohumlar cavan oğlana qız elçiliyi etmək üçün qonşu ra-yo-na getməli olurlar. Gedənlərin hamısı gənc imiş. Təklif edir-lər ki, oğlanın ağsaqqal babası mütləq getməlidir.

Baba da geyinib, iki qapılı «Villis»in qabaqdakı otu-ra-ca-ğın-da əyləşir, cavanlar da birtəhər maşının içərisinə yi-ğı-şır-lar. Bir yandan maşında sıxlıq, o biri yandan isti hava... Ge-dən-lərin nəfəsləri tincixir.

Birtəhər mənzil başına çatırlar. Elçilik qurtarır, çay-çörək də yeyilir. Baba isə heç bir söz demir, gedənlərin özləri da-nı-şır, özləri elçilik edirlər.

Yenidən kəndə qayırlar. Havanın istiliyi cavanları ya-man karıxdırır. Oğlan evinə yığışırlar. Elçilər yolun əza-bın-dan

şikayətlənir, bir-birini təqsirləndirirlər. Ən çox da gü-na-hı babanın getməsini təklif edənlərdə görürər. Əgər baba get-məsəydi, həm maşının qapısını açıq qoyacaqdılar, həm də yer-ləri gen olacaqdı...

Elçilərdən biri mübahisəyə son qoyur:

– Babanın getməsinə ehtiyac yox idi, yaxşı olarda ki, onun ev-dəki ramkaya salınmış şəklini maşının qabağına vurub, qız evinə aparırdıq. Onlar görərdilər ki, belə aqsaqqalımız var!

MƏN DƏ NAXAQAH (SƏDR) OLACAM!

Kollektivləşmənin ikinci ili erməni sədrlərinin yerinə, azərbaycanlı kadrları təyin edir, erməniləri isə əvvəlki işinə qaytarırdılar.

Şəkər dayı da Qafanda mis əridirdi. Bu xəbəri eşidib, par-ti-yaya girmiş və özü də sədr olmaq fikrinə düşmüdü. Əli iş-dən tamam soyumuşdu.

İş yoldaşları soruşurlar:

– İşdən niyə soyuyubsan?

Şəkər dayı cavab verir:

– Cıxb kəndə gedəcəyəm, kolxoza naxaqah (sədr) la-zim-di.

Yoldaşları bu sözə gülüşür, onun savadsız olduğunu ya-dı-na salırlar.

Şəkər dayı isə acıqlanıb deyir:

– «Naxaqah» (sədr) olmaram, haşvabah (hesabdar) ola-ram; niyə gülürsüz?

ÇƏTƏN SUYU KİMİ AŞAĞI-YUXARI QAÇMA!

Usta Əli dama oynamağı sevirdi, hər gün klubda gəlir, rə-qib-ləri ilə dama oynayırdı. Amma yaman «ciçək» idi.

Bir müəllim onunla oynayanda dama daşını irəli verir, qor-xu hiss etdiyi üçün dərhal geri çəkirdi. Bir neçə dəfə belə çı-ğallıq edəndə usta Əli onun əlini tutur və deyir:

– Oynamışan, tərpətmə! Nə çətən suyu kimi aşağı-yuxarı qaçırsan?!

ÖZ MALIN KİMİ YE!

Qara Hasan adlı tərəkəmə çox mal-qara saxlayardı. Lakin nə kəsib yeyər, nə də başqasına pay verərdi. Yaniq adam idi.

Bir dəfə Qara Hasanın qoyunu itir, nə qədər axtarırsa, ta-pa bilmir.

Qonşuda bişən ətin qoxusu burnuna dəyir. İş elə gətirir ki, qon-şu onu da evinə dəvət edir. Bir qab bişmiş əti Qara Ha-sa-nin qabağına qoyurlar. O, ətdən bir tıkə götürüb, çey-nə-mə-yə başlayır.

Nə qədər çalışırsa, uda bilmir. Axırda, ağızından çıxarıb atır. Qonşu soruşur:

– Niyə yemirsən, öz malın kimi ye!

Qara Hasan udquna-udquna cavab verir:

– Bu ət mənim qırılmış öz qoyumun ətidi. Onçun bo-ğa-zım-dan keçmədi.

HEÇ AĞLIMA GƏLMƏDİ, E!

Balaca kişi güneydə qoyun otarırdı. Gecə qar yağmış, gün-düz isti olduğundan əriməyə başlamışdı. Balaca kişi bir yas-tı daşa söykənib mürgülüyürdü. Qar əridikdə su kişinin al-tına dolurdu. O isə vecinə almır, xoruldayırdı... Qalınçanın qol-ları isə daşa ilişib qalır...

Gün dağı aşdı, qaranlıq düşdü. Qoyunlar quzulu olduğu üçün tökülüb kəndə getdi. Balaca kişi hələ də xorna çekirdi. Ki-şinin qayıtmadığını görən adamlar güneyə sari ünnəşdilər. Ax-tarib onu tapdılar. Kişini oyadıb soruştular:

– Niyə qalmışan burda, qollarını çıxarıb gələ bilməzdin?

Balaca kişi əllərini yanlarına vurdu:

– Gör ha, heç ağlima gəlmədi, e!

NOXTANI DALINA VUR!..

Bir nəfər qatır alır, noxta vurub istəyir ki, kəvşənə apar-sın.
Qatır da dəli imiş, qabağa gəlmir, dalı-dalı geri çəkilir.

Qənşərdən baxan Məşədi kişi bunu görür və çığırır:

– Noxtani çıxart, dalına vur, görmürsən ki, onun başı
dal-da-dır?!

BUNA «GECƏ GÜNORTASI» DEYƏRLƏR... ...

Birisinə qohumu qonaq gəlir, axşam xörək yeyib yatırlar.

Qonaq gecə səsə oyanır. Görür ki, ailə üzvlərinin hamısı
du-rub yeməyə başladı. Gecə də saat 3 imiş... Qonağı da
ye-mə-yə dəvət edirlər. Qonaq soruşur:

– Bu nə vaxtin yeməyidir, buna nə deyərlər:
– Ev sahibi cavab verir:
– Buna «gecə günortası» deyərlər, biz hər gecə durub
ye-yə-rik, yoxsa yata bilmərik...

KEYFLƏRİ DƏ DƏYİŞƏCƏYİK...

Mərkəzdən kəndə bir rəhbər işçi gəlir. Kənddə hamı ilə
sa-lam-laşır. Bir dilli-dilavər ağsaqqalın da halını soruşur:

– Əmi, keyfin necədir?
– Çox sağ ol, keyfim yaxşıdır...

Sonra ağsaqqal rəhbər işçinin halını soruşur:
– Sizin keyfiniz necədir?

Rəhbər işçi də cavab verir ki, babatdır...

Qoca razılaşdırır, etiraz edir:

– Mən razi olmaram ki, mənim keyfim yaxşı, sizinki babat
ol-sun, elə isə keyfləri dəyişəcəyik!..

BUNA BİR XAÇ ORDENİ!

Birinci dünya müharibəsi ərəfəsində Zəngəzurun bəy və mə-liklərini Mac kəndinə yiğirlər.

Bunlar cərgə ilə oturur, hər biri öz ad və soyadını karton ka-ğıza yazdırıb, sinəsindən asdırır (burada azərbaycanlı və er-mənilər birlikdə olurlar).

Deyilənə görə, qubernator gəlir, qarşı tərəfdən salam ve-rir, hamının əyləşməsinə işaret edir və ortada oturmuş bir mü-səlman bəyinə üz tutur:

– Axmed Babayeviç, Əlahəzrət padşahın qoşununu nə qə-dər vaxt saxlaya bilərsən?

Axmed Babayeviç cavab verir:

– Padşah sağ olsun, mənim o qədər tanqahım var ki, qoşun saxlayıım?

Dərhal onun yanında oturmuş bir quru erməni bəyi qal-xıb əlini qaldırır:

– Ağa, mən Əlahəzrətin qoşununu üç ay saxlaya bilərəm, yal-nız silah və sursatı çatdırıa bilmərəm...

Qubernator əlini Aşot Qriqoroviçin kürəyinə vurur və ona bir xaç ordeni təqdim edir. Deyilənə görə, erməni kasib imiş, ancaq müsəlmani sindırmaq üçün özünü gözə so-xur-muş...

SIPA ALVERİ

Məmmədin Seroj kirvəsi yaylaqda mal otarırdı. Ondan bir sipa almışdı, ancaq haqqını sonra verəcəyini vəd etmişdi. İki ay yaylaqda sıpanı çılpaq minir, mali otarır, yazılıq hey-va-na dinclik vermirdi.

Bir gün sıpanı Məmmədin qapısına gətirib, onun ar-va-dına deyir və aparıb tövləyə salır. Tövlədə yubanır. Arvadı gə-lib, qapıdan baxanda görür ki, dığa axurdakı yumurtaları p-apağına yiğir. Gözləyir, dığa çıxanda sourşur:

– Sıpanı niyə qaytardın?

Dığa cavab verir:

– Arıqdır...

Arvad onun başına vurub deyir:

– Kül başına, sipa ariqdir, sən köksən?
Papağın içindəki yumurtalar əzilib, diğanın üst-başına tö-kü-lür.

QURD DA BİRİNİZİ YEYƏCƏK, DAYNA!

Adətən, çobanlar axşam qoyunu arxaca yiğar, özləri sü-rü-dən aşağı bir yerdə yatarlar. Çoban Qəni də qoyunu arxaca yiğmiş, özü sürüünün aşağısında palazına bürünüb yatmışdı. Ge-cə sürüyə qurd görsəndi, sürü hürküb, çobanı ayaq-la-ma-ğä başladı. Qəni kişi nə qədər çalışdışa, palazın altından çıxa bil-mədi və oradan qışqırdı:

– A qırılmış, qurd da birinizi yeyəcək, dayna, məni niyə ba-sıb öldürürsünüz?

A DIĞA, QOÇ OLMUSAN?

Dağ kəndlərindən birində uşaqlar növbə ilə hər gün ca-maa-tın quzusunu aparıb otarırlılar: Quzuları örvüşə apa-ra-n-da erməni fermasından olan diğa yolda hər gün bir uşaqla dö-yüşür, kəllə vurub, ağız-burnunu qanadırıdı.

Bunu görən Kalbalı əmi bir gün quzunu özü yiğib aparır. O, uşaqlara deyir ki, bu gün quzunu mən otaracam, heç kim gəl-məsin.

Quzu fermaya yaxınlaşanda həmin diğa yenə gəlir və Kal-ba-li kişini də kəllə ilə vurmaq istəyir. Kişi geri çəkilir, ye-mi-şan çomağını diğanın başına endirir. Diğa yerində qalır, ba-şı-nı tutub qışqırır.

Kalbalı kişi isə deyir:

– A diğa, köpəkoğlu, sən hacandan qoç olmusan?

OYUNUMU POZACAM?

İki gənc çilik-ağac oynayırmış. Mətədə duran ciliyi elə vu-rur ki, o birinin gözünə dəyib, gözünün birini çıxarır. Oğlan

əli-ni gözünün üstünə basıb çığırir, qonum-qonşu tökülüb gə-lir, onu aparmaq istəyirlər.

Elə bu vaxt çilik vuran oğlan irəli çıxıb, gözü çıxanın bo-ğa-zından yapışır:

– Gəl oyununu oyna, qoduq, sənin gözün çıxmağıynan mən oyunumu pozacam?

AĞZIN OLMADI...

Qara Hasan qışlağa qoyun aparırmış, Çiləxana pirinin ya-nın-dan keçəndə pirə üz tutub deyir:

– Əgər qara kürə toğlu salamat yaza çıxsa, sənə iki şahı nə-zir qoyacam.

Yazda qışlaqdan qayıdanda qara kürə toğlu qayıtmadı, qış-da xəstələnib ölmüşdü.

Qara Hasan Çiləxana pirindən uzaq keçir və ona üz tutub qə-zəblə deyir:

– Ağzin olmadı, o iki şahını yeyəsən, tərifin də dünyaya çı-xıb...

GET, DADAN GƏLSİN!..

Müharibə illəri rayon mərkəzində gecə qalmaq müşkül idi. Kəndlilər gedib karvansarada paltarlı uzanıb yatır, pu-lu-nu səhər sahibinə verirdilər. Ziyalıların əyin-başı bir az ba-bat idi, karvansaraya gedib paltarlarını korlaya bilməzdilər. So-yuq havalarda çöldə gecələmək olmurdu.

Bir kolxoz sədrinin oğlu fikirləşdi ki, Arşaq kirvə bizdə çox qalıb, mən də gedib, gecə onun evində qalaram.

Arşaq kirvənin evini tapıb qapısını döyüd. Arşaq qapının açmadı. Qapının yanından baxıb soruşdu ki, kimsən?

Oğlan da adını, atasının adını isnad verdi. Elə başa düşdü ki, Arşaq kirvə dərhal onu içəri buraxacaq.

Arşaq kirvə isə qapını basdı və dedi:

– Ara, get, qoy dadan gəlsin, sən nə qodusan ki, evimdə qo-nax qalasan?!

PİŞİYİ ÇÖLƏ AT!

Mırzəməmməd kişi qoyunu kahaya yığib uzanmışdı. Bir-dən qoyunlar hürküdü. Kişi tez yüyürdü. O, qaranlıqda bir hey-vanın dirəyin dibinə qıṣıldığını gördü. Əl atıb, onu bo-ğaz-ladı, dirəyə sıxıb öldürdü, sonra gəlib yatdı.

Səhər erkən oğlu gələndə kişi ona dedi:

– Gecə bir pişik qoyunları hürküdü, dirəyə sıxıb ol-dür-düm, get, onu apar, çölə at!

Oğlu gedib gördü ki, bu böyük bir qaplandı.

DƏYİRMANI NİYƏ ÇAYIN AYAZINDA TİKİBLƏR?

İki dağ adəmi gecədən durub, rayon mərkəzinə getmək üçün yola düşdü. Onlar Qovşud kənd dəyirmanının qən-şə-rin-də çörək yemək üçün oturdular. Yeyə-yeyə dəyirmana ba-xır-dılar. Payızın axırı idi, sular da donmağa başlayırdı.

Birdən biri soruşdu:

– Ə, qaşa, bu axmaqlar dəyirmanı niyə gətirib, çayın aya-zıñ-da tikiblər?

O biri çoxbilmiş kimi, cavab verdi:

– Ə, qaşa, ağlin kəsmir, bəs fətir bişirəndə xamırın suyunu har-dan gətirərdilər. Suyu çaydan götürürmüşlər, dayna!..

ONSUZ DA MƏN YEMƏYƏJƏM...

Çiriş kəndində bir evdə aş bişirirlər. Həlimi süzüb pay-la-yır-lar. Uşaqlardan birininki az olur. Küsüb çölə çıxır. Cox göz-ləyir ki, gəlib aparacaqlar. Lakin gələn olmur. Bu da dö-zə bilməyib, bacaya çıxır, uzanıb içəri baxanda görür ki, aş qa-zanını yerə qoyub payladılar, bir qab da azca yığib, ocağın

qı-rağına qoydular. Bildi ki, bu küsənin payıdı. Ha gözlədi, onu çağırmadılar. Dözə bilməyib bacadan çıçırdı:

– Onsuz da mən yeməyəjəm, o pay kiminsə çox azdı...

ÇATMANIN DEŞİYİNDƏN KEÇİB...

Kənd camaatı həmişə yayda yaylağa köçərdi. Bir il də köç-ləri apardılar, arvad-uşaq orada qaldı, kişilər kəndə dön-dülər. Təsərrüfat işləri başlarını yaman qarışdırılmışdı.

Havalarda dumanlı-çənli keçirdi. Hər gün duman-çən gəlib, oba-nı basır, göz-gözü görmürdü. Obanın başbilənləri adam gön-dərib, kəndin igidlərinə xəbər verdilər. Bir neçə adam kənd ağsaqqalının yanına getdi, məsləhət aldılar. Ağsaqqal qə-zəblənib, onların üstünə çıçırdı:

– Ədə, cavan dəyişsiniz, ağac, şax götürüb, gedin, döyün du-man-çəni, obadan çıxarın!..

Kənd cavanları əllərinə dəyənək, palid qırması, şax gö-tü-rüb, duman-çəni qovmağa başladılar. Bir nəfər isə çatma qıçı gö-türmüdü. Elə o vaxt külək əsdi, duman-çən oyalandı. Ca-maat sevinir, şadlıq edirdi. Bir də gördülər ki, bir balaca əl-çim boyda duman dərənin içində qalıb. Qışqırıldılar:

– Onu kim buraxıb,

Hamı əlində çatma qıçı olan adamın üzünə baxır. O da çat-manın deşiyini göstərib deyir:

– Ədə, bu çatmanın deşiyindən keçib, dayna, mən neynim axı...

OXŞAMIR, E!

Maarif Nazirliyindən bir müfəttiş kənd məktəbinə gəlmiş-di. İbtidai məktəb müəllimlərindən birinin sinifdə apardığı yox-lama yazılarla maraqlanırdı. Ona görə, müəllimi tez-tez ya--nina çağırır, başqa dəftər gətirməsini tələb edirdi. Müəl-li-mi lap bezdirmişdi. Bir də onu çağıranda müfəttişə məhəl qoy-madı və çıxıb sınıfə getdi. Müfəttiş nə qədər

çağırdısa, ge-ri dönmədi. Kişi onun arxasınca baxıb, yana-yana dedi:

– Ədə, bunun heç bazburtu müəllimə oxşamır, e!..

MƏSLƏHƏT BİLMƏSƏN DƏ, ALAJAM!

Müründ kişinin cavan vaxtı imiş, evlənmək istəyirmiş. Kənd-də kirvəsinin yanına məsləhətə gedir. Xoş-beşdən son-ra, kirvə soruşur:

– Ay Müründ, xeyir ola?

Müründ cavab verir ki, razı olsan da, olmasan da o qızı ala-jam!

Kirvəsi:

– Bəs məsləhət nəyinə lazımdır? – deyə təəccüblənir.

Müründ cavabında: – Deməsəm, sonra deyəcəksiniz ki, bizə məsləhət etmədin...

TƏZƏ GƏLİN

Bir evə təzə gəlin gətirirlər. Gəlin qaynanasından xahiş edir ki, çıxıb kəndin görməli yerlərini gəzək, azca könlümüz açıl-sın. Qaynana ilə gəlin birlikdə yaylağa, bulaqların ya-nı-na, güllü-çiçəkli yerlərə gedir, yaxşıca gəzirlər. Qayıtməq vax-tı çatanda qaynana gəlindən soruşur:

– Qızım, xoşun gəldi bizim yerlərdən?

Gəlin cavab verir:

– Qaynana, bu yerlərdə yaşayan gəlinlər neçə aya uşaq do-ğurlar?

Qaynana cavab verir: – O nə sözdür, qızım, qadın doqquz aya uşaq gətirər, dayna!

Gəlin etiraz edir:

– Belə yerdə altı aya uşaq doğmayan qadının qadam ürəyi-nə! (üçaylıq hamilə imiş!)

Axşam evə qayıdanda qaynata arvadından soruşur:

– Arvad, gəlin bizim yerləri bəyəndimi?

Arvad: – Bəyəndi nədi, hələ bu yerdə altı aya doğmayan gə-linlərə söydü.

Kişi arif idi, o saat məsələni anladı. Köpək qızına deynən ki, bu dəfə el adəti ilə doğsun, sonra necə eləyər, özü bilər!...

BİZİMKİLƏR EŞŞƏKDİRLƏR, HA!..

Çoban Əvəzə Şura zamanı orden vermişdilər, gərək gedib İrə-vandan alaydı. Yer-yol tanımındı. Qardaşı İxtiyarı da ona qo-şub, İrvana göndərdilər.

Ali Sovetin binasını axtarıb tapdilar. Ordeni alandan son-ra, operaya da bilet verdilər ki, axşam gedib tamaşaaya bax-sın-lar. Qardaşlar axşam tamaşaaya getdilər. Qızlar dəstə ilə rəqs edən zaman Əvəz əyilib İxtiyardan soruşdu:

– Qağa, bu qızlar da ərə gediblər?

İxtiyar da inamlı cavab verdi:

– Bəs nə, onlar da adamdırlar, dayna!

Əvəz əlini dizinə vurdu:

– Vay, dədəm vay, bu hesabnan bizim arvadlar eş-şək-dir-lər, ha...

ALLAH ÇARXIMI BELƏ ÇEVİRİN!

Bir varlığın evinə kasıb qohumu qonaq gedir. Arvad aş bi-şirib, siniyə yiğir və əri lə qohumunun qabağına qoyur.

Ev yiyesi söhbətcil adam imiş. O danışdıqca qohumu aş-dan tixır. Bir də görür ki, sininin buna tərəf olan hissəsi bo-şa-lib, ev yiyesinin payı isə çox qalır.

Qonaq da söhbət salır və and içib ev yiyesini inandırmaq is-təyir:

– A kişi, yalansa, Allah mənim çarxımı belə çevirsin, – de-yib sinini fırladır. Dolu tərəf öz qabağına düşür. Ev yiyesi ba-xa-baxa qalır.

YEYİRSƏN, TİKƏ YE!

Rayondan kəndə qonaq gəlir. Qoç kəsib, qonaqlıq ve-rir-lər. Qonşular da qonaqlıq olan evə yişisirlar. Hərə bir tikə et gö-türüb yeyir.

Qonaq özünü tox göstərmək üçün bir onba sümüyü ilə dü-mələnir ki, onu da yeyən görsünlər.

Gələnlərdən biri qonağın omba sümüyü ilə dümələndiyini gö-rüb deyir:

– A qardaş, yeyirsən, tikə ye, onba nə zibildi?

Qonaq inciyən kimi olub, ağızını yana çevirir. Başqa birisi gu-ya deyilənə düzəliş verir:

– Ə, qonaq niyə körpə qoduq kimi ağızını o yan-bu yana çə-virir?...

NƏNNİNİ YELLƏ!

Adil kişi həyətdə qurdalanırdı. Arvad və gəlini də evdə idi-lər. Adil kişinin arvadı uşağın nənnisinə girdi, üstünü ba-sırt-dı (uşaq o biri otaqda yatmışdı), gəlinə tapşırıdı ki, Adil gə-ləndə gəl nənnini tərpət və Adilə deynən ki, dayı, nənnini tər-pət, uşaq yatsın, mənim mətbəxdə işim var.

Gəlin qaynanası dediyi kimi, nənnini yelləyirdi ki, Adil ki-şi içəri girdi. Gəlin xahiş etdi ki, nənnini yelləsin, özünün mət-bəxdə işi var.

Adil kişi nənnini çox yellədi, gördü ki, uşağın səsi gəlmir. Yə-qin etdi ki, uşaq yatıb. Uşağın başını açanda iki göz Adilə zil-ləndi, kişi «bismillah» deyib, geri çəkiləndə gəlin güldü. Adil kişi kələyin başını tutdu, nənnini açıb arvadını oradan çı-xartdı, özü də gülüb onlara qarışdı:

– Mən də deyirəm, bu nəni niyə belə ağırdı?

DIĞANI YOX, FƏTİRİ ÖPÜRDÜM...

Mahmudlu kəndindən 5-6 atlı arana gedirmiş. Atlar yük-lü imiş. Həyərək kəndi dəyirmanının yanından keçəndə Bax-şə-li

kişi fətir iyinə dəyirmana girir. Görür ki, xeyli fətir bi-şı-rib, yiğiblar üst-üstə, bir diğa da fətirin yanında oturub. Bax-şə-li kişi dığadan soruşur ki, kimin oğlusan, dədən hanı?

Dığa cavab verir ki, Tevanın oğluyam, evə un aparıb, indi gə-ləcək!

Baxşəli kişi dığanın boynunu qucaqlayıb, o üzündən, bu üzün-dən öpür və deyir:

– Ərə, sən mənim kirvəmin oğlusan, hayif, uşaqlar get-di-lər, yoxsa qalıb, Tevan kirvəmlə görüşərdim, – deyib ağa-lam-sı-yır. Dığa da deyir ki, kirvə fətir götür, Baxşəli kişi, 3-4 fətir gö-türür və deyir:

– Biz bir evliyik, fətir nədir ki?

Baxşəli kişini dığanın üzündən öpəndə yoldaşları gör-dü-lər.

Kişi onların yanına çatanda üz-gözlərini turşutdular:

– A kişi, o dığanın üzündən niyə öpürdü?

Baxşəli kişi özünü o yerə qoymur:

– Dığanı öpmürdüm, ha, fətiri öpürdüm!

HEÇ NEMES VURDUN?

Müharibədən qayıdan bir kişi əvəllər ovçuluq etmişdi. Kənd-liləri başına yiğışib soruştular:

– Qağa, heç nemes vurdun?

Cavab verdi ki, çox vurdum, amma hesaba almadılar.

– Necə yəni, hesaba almadılar?

– Mən vurdum, rus üstünə daş qoydu, mən vurdum, rus üs-tünə daş qoydu. Sabah bizi cərgəyə düzüb, həmin rusu qa-ba-ğa çıxartdilar və məruzə etdilər ki, İvan dünən tək canına 16 nemes vurub, ona geroy adı verdilər, mən də qaldım baxa-ba-xa!

HƏSİNİN NƏNƏSİ ÖLSÜN!

Gecalan təzə şəhər olanda Həsi də öz anası ilə Gecalana get-di. Həsi şəhərdə anasını yolun içində qoyub, tez-tez ora-bu-ra dönürdü.

Arvad da yolda durub gözləyirdi. Birdən kəndçilərindən bi-ri onu görüb, arvadla hal-xoş elədi. Sonra niyə burda dur-ma-ğının səbəbini soruşdu:

- Xala, bəs Həsi hardadı ki, səni yolun içində qoyub ge-dib?
- Bala, Həsinin nənəsi ölsün, səhərdən indiyə qədər bu kan-torlardadı. Bu kantora girir-çixır, o kantora girir, onun gü-nü gündü ki?

Kəndçisi soruşur ki, bəs indi hara girdi?

– İndi də bu kantora girdi! (ora isə ayaqyolu imiş).

Dİ, ALIN QABAĞINI!

28 aprel 1931-ci ildə olan zəlzələ Mahmuldlu kəndini də da-ğıdır, güneydəki qayalar uçub gəlir, kəndin evlərini ba-tırır.

Allahi inkar edən, dini lənətləyən kommunist və kom-so-mol-çular kənddən qaçıb, qıraqda bir yerə toplaşmışdılar.

Onların qorxudan tir-tir əsdiklərini görən Mütəllim kişi söy-məyə başlayır:

- Kommunist-komsomol köpək oğlanları, di alın qa-ba-ğını!

ARVADI «ZƏNİT» ELƏMİSƏN...

Bir alim arvadı ilə qatarda Zəngəzurdakı kəndinə gedirdi. Tə-zəcə kупедə oturmüşdular ki, bir nəfər kurd qapıdan gir-di. Xeyli setkası vardi; içi dolu uşaq paltarı, uşaq qaloşu, uşaq şapkası. Alim buna kömək edib, şeyləri yerləşdirdi. Oturdular.

Alim soruşdu:

- Bu qədər uşaq geyimini neynirsən, qohum-qonşuların uşaq-larına da almışan?

Kürd cavab verdi: – Yox ancaq öz uşaqlarına almişam, hə-lə bəzisinə çatmayacaq...

Alim maraqlandı:–Əmi, ayıb olmasın, neçə uşağıın var?

– On yeddicə... Bəs sizinki neçədir?

Alim arvadının üzünə baxıb, utana-utana dedi:

– Bizim bir uşağımız var...

Kürd qəzəbləndi və dedi:

– Axmağın biri axmaq, bu yekəlikdə arvadı «zənit» elə-mi-sən, bir uşaq üçün?!

SÜMÜYÜ GƏMİRİB, ONLARA VERİRƏM...

Əli kişi ət yeməyi yaman xoşlayırdı. Anbara yağlı ət gələn ki-mi, alib aparır, ocaq qalayıb bişirir, yeyib qurtarandan son-ra, camaatin içində qayıdırıcı. Özü də qıraq-bucaqda du-rur, ortalıqda gəzməzdı.

-Kolxoz sədri soruşdurdu ki, Əli kişi, uşaqlar imkan verirlər ki, sən bir şey yeyəsən?

Əli kişi cavabında:

– Sümüyü gəmirib, onlara verirəm, başları qarışır, özüm isə yağlı tikələri yeyirəm...

QARA XİYARDI, DAYNA!..

İki kənd uşağı 50-ci illərdə orta məktəbi qurtarıb, ilk dəfə Ba-kiya gəlir. Bazara gedirlər, görürlər ki, qara xiyar kimi bir şey satırlar.

Onlardan biri o birindən soruşur:

– Ə, bunlar nədir, bilirsən?

O birinin acığı tutur:

– Onu da bilmirsən? Qara xiyardı, dayna!

Digəri soruşur:

– Yəni qara xiyar da olur?

Yoldaşı qəzəblənib gedir...

Bu biri oğlan satıcıya yaxınlaşış soruşur:

- Bu qara nədir?!
- Saticı gülür:
- Badımcandı, onu da bilmirsən?!
- Oğlan bir də soruşur:
- Bunu da xiyar kimi yeyirlər?
- Satıcılar uğunub gedirlər:
- Əlbəttə, bilməsən, ciy-ciy yeyərsən...

NƏ QƏDƏR İSTƏYİRSƏN, İYLƏ!...

Mütəllim kişi ayğır eşşəyi minib, yaylağa gedirmiş. Eşşək yol-da nə qədər ulaq peyini görürsə, durub iyləyir, getmir.

Kişini bezar edir. O da düşür, yoldakı peyindən bir az tor-ba-ya yiğib, eşşəyin başına keçirir:

- Di, nə qədər istəyirsən, iyə! – deyib eşşəyin üstünə mi-nir.

ARA, TORKUN YEZİN KŞI!

Bir erməni ilə müsəlman qonşu imişlər. Erməni çox əkin əkir-miş, müsəlman isə tərəkəmə imiş, çox mal-qara sax-la-yır-mış. Müsəlmanın əkin torpağı az imiş, ona görə də, bir öküz sax-layıb, erməni ilə cüt olurmuş...

Ermənenin beş öküzü, türkün isə bir öküzü birlikdə iş-lə-yir, əkin əkirlər. Beş gün erməni, bir gün də türk əkirmiş.

Erməni hodağın üstünə tez-tez qışqırıb deyirmiş:

– Ara, torkun yezin kşı! (yəni türkün öküzünü vur ye-ri-sin!)

GÖYLÜMƏ QƏDƏR İŞİQLANMASA...

Dağ kədliləri Bərşada gedirmişlər. Axşamdan bir az keç-miş yola düşürlər. Payız çığı imiş. Tez-tez şərqə baxıb, işiq-lan-mağçı gözləyirlərmiş. Əvvəl, bir-birinə ürək-dirək verib de-yir-mişlər:

- Ağkörpüyü qədər getsək, işıqlanar.

Gedirlər, ancaq işıqlanmır, sonra deyirlər:

Qalanı keçəndə işıqlanacaq. Armudağacına qədər də
ge-dir-lər, işıqlanmır ki, işıqlanmır.

Hamısı birlikdə belə qərara gəlirlər ki, Göylümə qədər
ge-dək, işıqlandı-işıqlandı, işıqlanmasa, ta getdi (yəni ta
işıq-lan-ma-yacaq).

ŞAKARA BAX, ÇAYINI İÇ!

Erməninin evinə qonaq gəlir (müharibə illəri imiş). Er-mə-ni
çay gətirib qoyur. Kirvəsi çayı götürür ki, içsin görür, şə-kər
yoxdur, erməninin üzünə baxır.

Erməni tavandan asılmış bir parça qəndi kirvəsinə
gös-tə-rib deyir:

– Şakara bax, çayını iç!

BU GÜNÜ DƏ ÜSTÜNƏ GƏLİRƏM...

Acıbac kəndinin güllü-çiçəkli vaxtı Daş körpüyü bir qo-naq
gəlir. Ona əməlli-başlı qonaqlıq verirlər. Qonaq dəm-lə-nib
hala geləndən sonra, ürəyini açır:

– Ömrümdə altı yaxşı günüm olub, bu günü də üstünə
gə-li-rəm, yeddi olur...

BİR DƏFƏ DƏ BELƏ BİR PİŞ GÜN...

Yayda kənddən Bakıya gəlmış bir neçə oğlan dəniz
kə-na-rı-na çıxır. Kababxanada yaxşı yeyib-içirlər. Keyfləri
du-ru-lan-dan sonra, dənizə seyrə çıxməq həvəsinə düşürlər.

Bir qayığa yığışıb, xeyli dənizin içərisinə doğru gedirlər.
Tə-sadüfən, hava dəyişir, külək başlayır və qayığı götürüb
ge-dir. Qayıq çox uzağa gedib çıxır, bu cavanlar bir adada
sı-ğı-nıb qalırlar.

Onları çox axtarırlar, bir neçə gündən sonra, tapıb sahilə çı-xarırlar. Neçə gün ac-susuz və yuxusuz qaldıqlarından sıri-fətdən eybəcər hala düşmüşdülər.

Bir jurnalist yaxınlaşıb, intervyu götürmək istəyir:

– Sizin belə bir pis gününüz tay da olubmu?

Heç biri dinmir, biri zorla danişib deyir:

– Mənim belə bir pis günüm də olub.

Jurnalist xahiş edir ki, onu açıqlasın.

– Bir dəfə xəşim olub, arağım olmayıb...

SƏVINİN, MƏMMƏDALININ DÜŞMƏNLƏRİ!

Məmmədalı kişinin 3-4 eşşəyi vardı. Bu heyvanlara nə yem verir, nə də qışda tövləyə qatırıldı. Bu heyvanlar başına do-lanırıldı. Kənddəki bütün həyətlərə girir, qapıları başı ilə vu-rub açır, içəri girirdi. Qışda isə binalara soxulub soyuqdan qo-runur, yazda-payızda bağ-bostan demir, hər yerə baş çə-kib yaşayırdı. Bu eşşəklər kəndin ara-bərəsindəki kağız, qə-zet qırıqlarını da yeyirdi...

Camaata zərər vurduğu üçün bağ-bostan sahibləri hər gün şikayət edirdilər. Onlar bu heyvanlara, onun sahibinə qar-ğış yağıdırırdılar. Bu da, elə bil, Məmmədalı kişinin ürə-yin-dən idi...

Bir gün səs yağılır ki, kənddə bir qoduğu qurd yeyib. Məm-mədalı tez ora-bura baş çəkir, eşşəyin qoduğunu tap-mır. Kənddə adamlar yiğisan yerə tərəf gəlir. Eşidir ki, adam-lar qurd yeyən qoduqdan danişib gülüşürlər. Kişi qən-şə-rə çıxıb, ucadan deyir:

– Səvinin, Məmmədalının düşmənləri, səvinin!

DÜZ SÖZÜN CIRİĞİDİR...

Keşənlərdə Qurban adlı bir kişi vardı. O həmişə arvad-kişi de-məz, harfa-harfa ağızına gələni danişardı... Özü ariq, güc-süz olduğuna baxmayaraq, ağızına idi. Arvadlarında

ya-nın-da hərzə danişmaqdan çəkinməzdi. Diribaş arvadlarının ya-nında ləyaqətsiz danişanda onu araya salıb qa-paz-la-yar-dı-lar. Ona görə də, papağının ortası deşilib cırılmışdı.

Bir dəfə də kişilər onun başına elə vurdular ki, papağının or-tası cırılıb, boğazına keçdi. Qurban papağının ortasını tik-di-rib, başına qoydu və kəndxudaya şikayətə getdi.

Kəndxudanın evinin həyətinə girib, onun gəlişini gözlədi. Ağa evdə yox idi, xanım çölə çıxdı, gördü ki, nərdivanın aya-ğın-da bir papağı cırıq adam gözləyir, xanım aşağı enib, Qur-ba-nın bərabərində durdu və soruşdu:

– Nə istəyirsən, papağın niyə cırıqdır?

Qurban cavab verdi:

– Düz sözün cırığıdır, xanım!

Xanım bir də soruşdu ki, düz söz papaq cirar?

Qurban əlini xanımın qıcıına sürtdü və dedi:

– Mən deyirəm, bu, xanımın qıcıdır.

Sözünü deyib qurtarmamış, xanım bunun başına bir qa-paz vurdu, tikdiyi yer deşildi və papaq yenə Qurbanın bo-ğ-a-zı-na keçdi. Xanım dedi:

– Bu ağlı ki səndədi, həmişə papağın cırıq olacaq!..

AT DA YAZIQDI, DAYNA!

Çal-Çalının bir qara atı vardı. Ömründə atı olmamışdı, bu at əlinə düşəndən sonra, ona qayğı ilə yanaşır, çox yük-lə-mir-di.

Bir dəfə Çal-Çalı meşədən bir şələ odun götürüb gəlirdi. Şə-ləli atın üstünə minmişdi. Yolda meşəyə gedən bir dəstə ar-vad-uşaq qənşərinə çıxdı.

Arvadlardan biri dilavər idi, ona acığını tutdu:

– Odunu niyə ata yükleyib, arasına minmirsen, şələlənin, ata minirsən?

Çal-Çal özünü o yerə qoymadı:

– Atda yazıqdı, dayna!

Arvad-uşaq gülüşdülər...

İŞTAHAM TÜK APARIR... İŞTAHAM TÜK APARIR...

İki ailə qız qohumu olmuşdu. Adətə görə, qızın getdiyi ailə üzvlərini atası qonaq dəvət etdi. Qudası, arvadı, kü-rə-kə-ni və gəlin birlikdə gəldilər.

Ev sahibi süfrəyə hər cürə turşu, meyvə, şor-pendir düzüb, bi-rinci, özü yeməyə başladı.

Qudasına da tez-tez deyirdi:

– Xörək gələnə qədər bir az ye ki, iştahan açılsın!

Qudası isə başa düşürdü ki, bu iştah açmaq yox, adamları do-yurmaq üçün belə edir.

Kişi qonağa o qədər üz vurdub ki, axırda, qudası üzə düşüb de-di:

– Ədə, iştaham açıqdı, e, tük aparır!..

KOR YABI YEMƏDİ...

Bir dəfə dağ kəndlərindən birinin 5-6 nəfər atlısı Ordubad tə-rəfə gedir. Tanışlarının birinin evinə qonaq düşürlər.

Ordubadlı tat görür ki, bu qədər adamı doyurmaq baha ba-şa gələcək. Ona görə də, oğluna tapşırıb ki, qonaqları apar ba-ğa, bir az şülül yesinlər.

Uşaq qonaqları bağaya dəvət edir, qonaqlar bağaya girirlər. Bir az meyvələrdən yeyib, evə qayıdırılar. Ev sahibi oğlundan so-ruşur:

– Ədə, ulaqları otardin, yedilərmi?

Uşaq cavab verir:

– Hamısı yaxşı yedi, bircə o kor yabı (qonaqların böyüyü-nün bir gözü kor imiş) yemədi.

Ev sahibi kora söyüb deyir:

– Gör, köpəkoğlu şülül yeməyib ki, çörəyi çox yesin!

BİR ŞİŞ KABAB DA MƏN YEYİM...

Bir dəfə qarlı gün kolxoz sədri fermalara baş çəkməyə gedir. Qar çox olduğundan maşın dağa çıxa bilmir.

Birtəhər geri qayıdırılar. Yolda kolxoz sədri sürücüyə de-yir:

– İndi təftiş komissiyasının sədri elə biləcək ki, biz kabab ye--məyə getmişik...

Kəndə çatanda təftiş komissiyasının sədri ilə rastlaşırlar. O, kolxoz sədrinə eyham vurur:

– Sədr, bir dəfə də məni apar, dayna, bir şış kabab da mən ye--yim, nə olar?

Gürücü sədrin üzünə baxıb, uğunub gedir...

GƏLƏNDƏ CİBİMDƏKİ ŞEYİ DƏ GƏTİR!..

Müharibə illəri Gərd kolxozu Xələc kəndində mal sax-la-dir-di.

Əli əmi öz oğlu ilə mala baxır, yaqmursız günlərdə malı kən-din qənşərindəki örüşə aparırırdı.

Bir gün Əli əmi malı örüşə aparır, oğlu isə kənddə qalır. Örüş-dən oğlunu çağırıb deyir:

– Gələndə cibimdəki şeyi də gətir. Adamlar bunu eşidəndə o şeyin nə olduğunu Əli əmidən soruşurlar.

Əli əmi gülür:

– Cibimdəki dediyim şey daş düzdür, onu yalayıb, su içi-rik ki, acliğimiz keçsin...

BİZİM BƏYLİYİMİZ...

Müharibə illəri bir çox kəndlərdə achiq idi. Camaatın ya-şa-mağa imkanı yoxdu. Hansı kənddə vəziyyət babat idisə, qo-humları köçüb, o kəndə gedirdilər.

Keypəşin kəndindən də bir necə ailə köçüb, Gərdə gəlmişdi.

Keypəşinlilərin babası quru bəylərdən olduğu üçün on-la-rın hamısına bəy deyirdilər. Son vaxtlara kimi, zarafata sa-lib, onları «bəy» çağırırdılar.

Rəhim kişiyyə bəy deyəndə gülüb deyirdi:

– Ə, bizim bəyliyimiz Şəkərin kommunistliyi kimidi. Şəkər ki-şı də kommunist idi, savadı olmadığı üçün ona vəzifə ver-mir-dilər... Bildirçinin bəyliyi taxıl sovuşancaya dəkdi...

O HALINDA QIRMIZI GEYİBSƏN...

Məmməd adlı bir nəfər zəmi biçirdi. Zəmini biçə-biçə tez-tez də döşə, bayıra, yola baxır, elə bil, nəyi isə axtarırdı.

Birdən qənşərdən bir qırmızı paltarlı qadının at belində gəl-diyni görür. Axtardığını tapmış kimi, orağı yerə atıb, cə-viz-liyə doğru qaçıր və çayı keçib, yolda onu gözləməyə baş-la-yır...

Atlı qadın gəlib yetişir. Qadının üz-gözü buruşmuş qart ol-duğunu görən Məmməd qolunu açıb, onu döyməyə baş-la-yır. Qarşı qışqırıb ağlayır və döyülməyinin səbəbini soruşur:

– Ə, mən nə eləmişəm, məni niyə döyürsən?

Məmməd cavabında:

– O halında qırmızı geyibsən, məni işimdən-gücumdən ey-lə-yib, o dağdan bura endirmisən! Hələ bir sorusursan, niyə do-yürsən?!

OCAQ QALAYIN, TEZ YETİŞSİN!

Ali əminin yaxşı gilas bağlı vardi. Qohumlarının uşaqları tez-tez onun yanına gəlir, gilasın haçan yetişəcəyini xəbər alır-dılar.

Bir dəfə Ali əmi uşaqları sevindirmək, həmişə onların yad-da-şında qalmaq üçün zarafata keçdi:

– Bağın içindən cir-çırpını, çör-çöpü yiğib gətirin!

Uşaqlar da sevincək ağaclardan birinin dibini çır-çırnı ilə dol-durdular.

Ali əmi kibrit çıxarıb verdi və ocağı alışdırmağı onlara öy-rət-di, özü isə çəkilib qıraqdan baxmağa başladı. Tüstü bağı ba-şına götürdü, alov ağacın təpəsinə qədər qalxdı.

Baba uşaqları sevindirirdi ki, isti vuran kimi gilaslar ye-ti-şə-cək. Uşaqların da sevincinin həddi-hüdudu yox idi...

Bu arada əmidostu bağdakı yanğını görüb, qışqıra-qış-qıra qaçıb gəldi. O, uşaqları qarğamağa bağladı. Ərini də bərk danladı. Arvad ocağı söndürmək üçün özünü irəli atdı.

Ali əmi isə gülə-gülə arvadı sakitləşdirdi.

— Ay kül olmuşun qızı, ocağı mən qalatdirmişam. Qoy uşaqlar sevinsinlər. Onlar elə bilirlər ki, isti vuran kimi gilas ye-tişəcək. Mən də onların xətrinə dəymədim...

Arvad sakit oldu. Ocaq da yanıb söndü. Uşaqlar gülüşüb get-dilər...

BU İL ÖLMÜSƏN, KEÇƏN İL?

Ali əminin Qaragin adlı erməni tanışı var idi. Erməni hə-mi-şə bağ-bostan vaxtı Ali kirvəsini görməyə gələrdi.

Bir dəfə də həmin vaxt gəlib, Ali əminin bağına getdi. Tut ağa-cının dibində qabaq-qabağa oturub, xeyli söhbət etdilər. Söhbətin şirin yerində Ali əmi sakitcə ayağa qalxdı. Er-mə-ni-nin başının üstündəki budaqdan bir ilan sallanırdı...

Ali əmi səs salmamaq üçün aralaşdı və uzaqdan işarəsi ilə er-mənini yanına çağırıldı. Qaragin onun yanına gəldi. Ali əmi heç bir söz deməyib, bağ-bağçanı ona göstərməyə başladı. Son-ra bir az meyvə dərib evə getdilər...

Bundan düz bir il keçdi. Öyrəncəkli Qaragin Ali əminin evi-nə yenə həmin vaxt qonaq gəldi. Birlikdə bağa girib, yenə hə-min tut ağacının dibində hərə öz yerində oturdu, söhbətə baş-ladılar.

Ali əmi bir il keçdiyini nəzərə alıb, keçənilki ilan əh-va-la-tı-nı Qaraginə danışdı. Onun başının üstündəki ilan

sallanan bu-dağı da göstərəndə erməni tappılıtı ilə yerə yıxıldı. Öddək er-məni, bu il ölmüşən, keçən il. Xəbər göndərdilər, gəlib, cə-na-zəsini evinə apardılar.

YOX, MƏN HƏLƏ BU GÜN GEDİRƏM!

Kəndlərə hələ avtomasın yolu yox idi. Gecalana dağdan aşır gedirdilər. Acıbac kəndindən orada fəhlə işləyən bir nə-fər günorta vaxtı evdən çıxır. O kəndin qəşərindəki armud ağaclarının birinin dibində uzanıb dincəlmək istəyir. Fi-kir-lə-sir ki, sərinlik düşəndən sonra, Gecalana getsin. Ağac köl-gə-si, təmiz hava. Kişi uzanan kimi, yuxuya gedir. Həmin gecə sa-baha qədər orada yatır, ertəsi gün gürtorta kəndin uşaqla-rı-nın səsinə oyanır. Uşaqlar onu görüb, yaxına gəlirlər və so-ru-şurlar:

– Dayı, niyə tez qayıtmışan? Sən Gecalana dünən getdin axı?

Yuxudan təzəcə oyanmış fəhlə etiraz edib deyir:

– Yox, mən hələ bu gün gedirəm!..

Uşaqlar gülüşürlər...

ƏVƏZ RZAYEVİN TOPLADIĞI GÜLMƏCƏLƏR

NU, XAROŞO?!

İkinci dünya müharibəsində bir rus zabiti Seyfəl kişininin qo-lundan yapışib, «beqom, beqom» deyə bir kilometrlik mə-sa-fəyə hərlədikdən sonra, dayanıb deyir:

– Nu, xoroşo?!

Seyfəl kişi də dik onun gözünün içini baxıb deyir:

– Əlbəttə, xoroşo, sən də mənimlə bərabər qaçıdnımı?!

SÖZ VERİLİR...

Qonşumuz Məhəmmədin oğluna toy edirdilər. Rayponun sü-rücüsü Şirin Paşayev də masabəyi idi. Elə təzəcə məclis baş-lamışdı ki, gördüm deyir, söz verilir, respublika əhə-miy-yət-li ağsaqqal Əvəz Rzayev həzrətlərinə və hazırlaşın rayon sə-viyyəli əmtəəşünası Məmiş Qəmişov cənabları...

İŞ VAXTI DEYİL...

Bir gün diş həkiminin yanına getmişdim. Gördüm ki, bir nə-fər başısarıqlı ağızını tutub bərk qışqırır:

– Ay oldum, mənə kömək edin.

Təəccübəldim. Qapını açıb gördüm ki, həkim içəridə otu-rub, öz-özünə zümzümə edir. Soruştum ki, nə üçün buna kö-mək etmirsən? Nə desə yaxşıdır:

– Hələ iş vaxtının başlanmasına beş dəqiqə var.

PULUNU VER, CANIN QURTARSIN...

Qonşumuz Şaqqulunun qızı Gülnisə söhbət edirdi ki, xəs-tə-xanada yatırdım. On gündən sonra, həkim gəldi ki, do-ku-ment-lərini hazırla, sabah evə gedəcəksən. Çox düşündüm, gö-tür-qoy etdim, fikirləşdim ki, görəsən, mən nə dokument ha-zırlamaliyam. Əksinə, həkim mənə bülleten verməlidir. Bir gün, iki gün belə söz-söhbət oldu. Bir gün atam gəlib çıxdı ora. Vəziyyəti olduğu kimi söylədim. Başına tutarlı bir qap-paz ilişdirib dedi:

– Boyunu yerə soxum, bilirsən, o dokument dediyi nədir? Pu-lunu ver, canın qurtarsın...

KOMSOMOL ÇOXDAN LƏĞV OLUNUB...

SSRİ dövrü idi. İbrahim kişi gəlib görür ki, qızı av-to-ma-şı-na əyləşib, rayon mərkəzinə getmək istəyir. Soruşur, az, ba-la, hara gedirsen?

Deyir, əmi, komsomola keçməyə gedirəm.

Kişi qızə tutarlı bir qırma ilişdirib deyir:

— Düş aşağı, sənin boyunu qara yerə soxum, mən də de-yi-rəm, görəsən, kişinin qızı hara gedir? Bilmirsən, komsomol Sta-lin öləndən sonra, ləğv edilib?

ÖZ ADIMI YARITDI, QALDI...

Bir Qafan ermənisi İsrafil kişidən soruşur:

— Ara, adın nədir ey, kirvə?

Deyir, İsrafil!

Deyir, Assrafil kirvə, bəs ata adı nədir?

İsrafil kişi hırsılınır və üzünü ona tutub deyir:

— Avara köpək oğlu, öz adımı çox gözəl yarındı, indi də ata-mın adını soruşur...

AMMA ÜZƏ VURMADI...

Rəhmətlik Vəli Mustafayev məni məhkəmədə işə dü-zəlt-mə-yə getmişdi. Çox təriflədi: — Alimsayağı adamdır, — dedi. — Yaxşı biliyi, bacarığı var, muncuq kimi yazır, sözübütöv, özü-bütöv adamdır. Ancaq bir eybi var; altı adam ver, bir də-qı-qədə şil-küt edib, qoysun orda.

Hakim iki dəfə qalxb oturdu. Bildim ki, sarısını uddu. Am-ma üzə vurmadı...

QONAQ UMDUĞUNU YEMƏDİ...

Əkrəm Kislovodskidən qayıdanda Tutuş oraya getmək is-tə-yirdi. Odur ki, dərhal onun yanına gəlib deyir:

— Qağa, nə orada yaxşı satışa gedir?

Əkrəm yanındakılara bir göz basıb deyir:

– Qareylə!

Tutuş tez qohumlarını başına yiğib gedir meşəyə və beş ye-şik qareylə toplayıb qaçıır Füzuli aeroportuna. Onda çatır ki, görür, təyyarə uçub. O gecə orada qalmalı olur. Səhəri ağa-lına nə gəlirsə, yükü gətirir Horadiz stansiyasına və qatara mi-nib gəlir Bakıya. Bir gün də burada ləngiyir. Axşam Tbi-li-si sər-nişin qatarına minib, yola düşür. Tbilisiyə çatanda gö-rür ki, qareylə iy verir. Vaqon bələdçiləri və nəzarətçilər bu-nu bilib yü-kü və Tutuş müəlliməni salırlar yerə. O, çarəsiz qa-lib iylən-mış qareylə yesiklərini sürüyüb yaxınlıqdakı zibil-xa-naya apa-rır. Bu dəfə də polis işçiləri onu tutub bildirirlər ki, şəhərdə antisanitariya vəziyyəti yaratlığına görə cərimə olu-nursan...

SƏNDƏN MƏNƏ YAR OLMAZ...

Niyazalı deyirdi: olub-olanımı verib ləvin-ləvin paltara, gey-dirirdim arvada, özüm də qalırdım sıriqlının içində. Ar-vad güzgünen qabağına keçib bir özünə, bir də mənə ba-xan-dan sona deyirdi:

– Yox, daha səndən mənə yar olmaz!

QAYITDIM ƏVVƏLKİ İŞİMƏ...

Qarın, baş-ayaq, içalat satan dəllalın birini gətirib qoy-muş-dular icra hakimiyyətində məsul bir işə. Üç ay işləməmiş tut-duğu vəzifədən azad etdiilər. Başını götürüb gəldi Bakıya.

Bu günlərdə tanış-bilişlərindən biri onu kolxoz ba-za-rın-da, əlində qəssab biçağı, əynində ağa xalat şirin alver edən gö-rüb deyir:

– Ə, eloğlu, ində nə edirsən, nə işlə məşğulsan?

Cavab verir:

– Heç, əvvəlki işimə qayıtmışam!

ÜÇ OTAQ DA AZDIR...

Məmmədov ispalkomun sədr müavini olanda rayonda ev böl-güsü aparılırdı. Odur ki, adamların böyük bir dəstəsi gə-lib dolmuşdu onun kabinetinə. Hamidan çox uzun Şöhrət can-fəşanlıq edib deyirdi:

– Tez ol, mənə ev ver, qalmışam çöldə, gecə ilan-çeyən da-ra-şib, uşaqlarımı yeyir. Siz də baxmasanız, düz sekaya ge-də-cə-yəm...

Məmmədov da ona açıqlanıb deyirdi:

– Ə, hara çıxmışan, ə, utanmazın biri, utanmaz, tez ol düş aşa-ğı divanın üstündən.

Şöhrət səsinə bir az da ton verib deyirdi:

– Əşşı, sən nə danışırsan ey, öz-özünə, divan nədir, zad nə-dir, tez ol mənə ev ver, yoxsa...

Uzun-uzadı dialoqdan sonra, Məmmədov durub gəldi adam-ların yanına, əyilib bir Şöhrətin yerdəki ayağına və bir də uzun boyuna baxıb dedi:

– Ə, Azad, Azad, canın haqqı ayaqları yerdə imiş, mən çəş-mışam, elə bildim ki, divanın üstünə çıxıb, bu boyda ada-ma bir otaq nədir, lap üçü də azdır...

İbrahim kişi həmişə belə uzun adam görəndə deyirdi:

– Yaxşı ki, bu il havalar quraq keçdi, yoxsa bir az da uza-na-cağdı...

O DEDİYİMİ GÖRDÜM...

Əmioğlumu dəmiryol vağzalnda Bakıya – Azərbaycan Döv-lət Universitetinin hazırlıq kursuna göndərirdik. Nih-la-şib getmək istəmirdi. Elə bu vaxt gördüm ki, qonşu kənddən gə-lən gözəl-göyçək bir qız uşağı da həmin məktəbə oxumağa ge-dir. Əmioğlumu danlayıb, dansıyb dedim:

– Boyuvu yerə soxmuyum sənin, gir bu gözəl qızın qo-lu-na, get Bakıya özün üçün keyf eylə də, nə tapmışan bu kəndd-kəsəkdə boş-bekar gəzməkdən?

Elə bunu dediyimi gördüm, qızdan qabaq o sıçrayıb mindi va-qona...

ELÇİLİK

Bir gün zurnacı Mustafa öz yaxın qohumları ilə yiğisib dəm-çisi Cənnatalının qızına elçiliyə gedir. Qardaşı ona tap-şı-rır ki, sən heç dinmə ha, çünkü bədhövsələsən, danışib işi po-zar-san. Mən nə var, hamisin özüm deyəcəm. Belə də ra-zı-la-şır-lar. Nəhayət, söhbət mətləb üstə gələndə Cənnətalı daş atıb, başını tutur. Deyir, sizinki ilə bizimki tutmaz. Mustafa özü-nü saxlaya bilməyib deyir:

– Ə, zurnacı, niyə tutmaz? Nə vaxtdan belə yekəlmisən ba-la, düz otuz ildir ki, sənə dərs deyirəm, hələ də bar-maq-la-rı-nı o zurnanın deşiklərinə düz tuşlaya bilmirəm. Xiyəti co-rab nədir, tanımırıdn. Qalmışdın cırıq corabın içində. İndi Çe-xiski tuflini bəyənmirsən, qudurub özündən çıxırsan. Çərə tut-sun, cəhənnəmə tutsun. Nə çox qız, gedib başqasını ala-rıq...

**NUŞ OLSUN!..
NUŞ OLSUN!..**

Gülcahan qardaşı Mehdiqulunun qabağına bir stəkan çay qo-yub, geri qayıdır. Amma qənd gətirməyi unudur. Meh-di-qu-lu bir azdan sonra, onu çağırıb deyir:

– Az, Gülcahan, bəs duz gətirməyi niyə unutdun, bala, çə-yi nəynən içək?

Gülcahan gözünə döndüyüm bir ovuc duzu gətirib tökür çə-yin içinə və deyir:

– İç, nuş olsun!

GİRƏRDİM YAR QOYNUNA...

Bir gün kənd arvadları Alibəyliyə, ölü yerinə gedərkən
Gül-cahan da qoşulur onlara. Camaat nə qədər edirsə də, o
qa-yıtmır. Ona görə də dəlil-dəlalət edib deyirlər, bilməzsən,
da-nışarsan ha, danışma. Gördün ki, biz ağlayırıq, sən də
qoşul bizə.

Nə isə... ağlaşmanın şirin yerində Gülcahan özünü sax-la-ya
bilməyib deyir:

– Ay camaat, dinməyin, bi ağız da mən ağlayım.

Nə qədər böyrün basırlarsa da əmələ gəlmir. Ağzını açıb
de-yir:

Ay doğdu pərri, pərri,
Ay qapısı qoşa nərri,
Girərdim, yar qoynuna,
Çıxardım tərri-tərri.

NƏ FASON DESƏN, KEÇƏL VAR...

Bir gün keçəl Həmzəni aparırlar Çaxırliya, kolxoz sədri
seç-məyə. Katib ağızını açmamış kənd adamlarından biri
aya-ğə qalxıb deyir:

– Yoldaş katib, hər şey bizə aydınındır, zəhmət çəkib ağızını
aç-ma, bizdə nə fason desən keçəl var. Dur, bu keçəli nə təhər
gə-tirmisənsə, elə də qaytar apar evinə!

VAY NƏFSƏ ONDAN SONRADIR...

Pinəçi Veysəlin mal-qarası yerli-dibli yoxa çıxıbmış. Kişi
əli-ni verib qulağına seygah deyə-deyə onları axtarırmış. Bir
nə-fər onu görüb deyir: – Ə, mal-qaranın itməyi hara, seygah
de--məyin hara, bu nə fasondur, sən çıxarırsan?

Kişi halını pozmayb deyir:

– Əmioğlu, bilirssən, nə var, qarşidakı dərəyə böyük
umu-dum var. Ona görə də, hələlik oxuyuram. Vay nəfsə
ondan son-radır...

VƏZİYYƏTDƏN ÇIXIŞ YOLU...

Fərrux mağaza müdürü Allahverdini maşının kəbinəsinə min-dirib, rayon mərkəzinə aparır. Qayıdanda raykom işçi-lə-rin-dən birini ona qoşub deyirlər, sizin kolxoza getməlidir. Fər-rux çox götür-qoy edir, fikirləşir ki, necə etsin ki, Allah-ver-dini kuzaya çıxmasın və qonaq da bundan narazı qal-ma-sın. Odur ki, keçir kələyə. Allahverdinin qolundan yapışib deyir:

— Gəl, ağa, cəddaa qurban olum, keç əyləş yerində, gedək.

Sonra da üzünü təlimatçıya tutub deyir:

— Bilirsən, bunlar nə qədər kəsərli ocaqdır.

Təlimatçı vəziyyəti belə görüb, heç nə demədən sıçrayıb çı-xır kuzaya.

BU ŞLANK HARDAN İLİŞİB?

Hətəm kişinin qolunun biri dibindən yox idi. Lakin bu-nun-la belə yenə şit hərəkətlərindən, oğurluğundan qalmırıldı. Bir gün adı batmış ermənilərdən biri öz maşını ilə onlara qo-naq gəlir və durub getmək istəyəndə Hətəm kişi tamahgirlik edib, benzin şlankını oğurlayır və arxa tərəfində saxlayıb de-yir:

— Yaxşı yol!

Erməni də bic çıxır. Yola düşəndə əlini ona uzadıb deyir:

— Ara, elə sağ ol, Hatam kirva.

Hətəm də başının işarəsi ilə «sağ ol, sağ ol» deyib, dal-dalı ge-ri çəkilmək istəyir. Erməni əl çəkmir. Əlini yenidən irəli uza-dıb deyir: — Ara, Hatam kirva, əlini ver sağollaşaq da, ni-yə xəsislik edirsən?

Hətəm kişi çətin vəziyyətə düşüb, şlank qarışiq əlini qa-ba-ğa uzadır və üzrxahlıq edib deyir:

— Bay, buna bax ey, ə, bu şlnak hardan ilişib qalıb əlim-də?!

SƏN ÖZÜNÜ ƏLƏ SAL!

Rəhmətlik Soltan söhbət edirdi ki, bir gün yaxın qo-hum-la-rindən birinin kabinetinə girib, ərkyana halallaşmaq is-tə-dim. Üz-gözünü turşudub dedi:

– Nə bağırırsan ə, karam, mənim yanına girənlər ayaq-qa-bı-sını çıxarıır ki, səs olmasın, sən də əlini verib qulağına qış-qı-rırsan.

Dinmədim. Gəlib bir az gəzdikdən sonra ayaqqabılımı çı-xarıb, yenidən girdim onun yanına. Bu dəfə də başqa gör-kəm alıb dedi:

– Bu nə oyundur ə, çıxarırsan? Mən sənə uşağam, get özü-nü ələ sal... Dedim, sən özünü ələ sal, bayaq demədin, mənim ya-nıma gələnlər ayaqqabısını çıxarıır ki, səs olmasın?!

KURS İŞİ

Dadaşbala «K» hərfini bilmədiyinə görə, akt tərtib edə bil-mirdi. Di, neynirsən ki, polis akademiyasında qiyabi təhsil alır və sahə müvəkkili işləyirdi. Həmişə də özünə boy verib de-yirdi:

– Canınız haqqı, kurs işini nə təhər güclü yazmışdım, bir gün gördüm ki, akademiyadan xəbər göndəriblər:

– Gəlib onun dozasını azaltsın, yoxsa bu dissertasiya işinə bən-zəyir. Təcili gedib dozasın bir qədər aldım və «əla» qiy-mət-lə geri qayıtdım.

ÇƏMİN TAPMIŞAM...

Bacioğlu Bəhrəm deyirdi: – Yaxşı çəmin tapmışdım, elə ki gör-düm, məhəllə arvadları dalaşırlar, mən də gitaranı basıb sinə-mə, başlayırdım mələtməyə. Bir də baxırdım ki, hamı sa-kit-ləşib heyrətlə mənə baxır!

BARMAQ İZİ...

Xeyli əvvəlin söhbətidi. Kənd sovetinin bayrağını və möh-rü-nü oğurlamışdılar. Bərk istintaq gedirdi. Gündə

müs-tən-tiq--lər gəlir, kənd sovetinin katibi Nəsir kişinin bar-maq-la-rı-nın izini götürürdülər ki, ekspertə verəcəyik, görək qifili kim açıb. Axırda, Nəsir kişi təngə gəlib dedi:

– Ay rəhmətliyin uşağı, siz gedin, cinayətkarı başqa yerdə ax-tarın. Mən düz on ildir ki, burada katib işləyirəm və hər gün də o qifili mən açıram. Daha burada mənim bar-maq-la-rı-ın izini götürməyin nə mənası var?

ÇOXU KRAVATIN ALTINDADIR...

Bir gün ermənilərdən İbrahim kişigilə qonaq gəlir və içəri girəndə uşaqları çox görüb deyir:

– Ara, İbrahim kirva, elə bunların hamısı sənindir?

İbrahim kişi gülüb deyir:

– Hələ bunlar nədir, çoxu kravatın altındadır...

ÇƏTİN TANIYAR...

Həmkarlarından biri telestudiyada işləyirdi. Tez-tez ra--yo-na gəlirdi. Yedirib-içirib, şad-şalayıñ yola salırdım. Am-ma üstündən bir gün keçəndən sonra məni tanımadı. Mad-dim-maddim üzümə baxıb deyirdi:

– Səni haradasa görmüşəm, amma aşira bilmirəm...

Bir gün yenə də belə eylədi. Cox pərt oldum. Yol-daş-la-rım-dan biri yaxına gəlib dedi:

– Pərt olmasına dəyməz, əmioğlu, bu, onun çoxdankı pe-şə--sidi. Kim ki, cibinə beş-on manat pul qoyur, ancaq onu ta-nı-yır. Səni çətin tanıyor...

QALANINA DUXU ALACAĞIQ...

Həmkarlar təşkilatının sədri işləyirdim. Bir gün yoldaş-la-rım-dan biri Hətəmxanın başını tovlayıb:

– Tapşırımişam, sənə on beş manat maddi yardım yaza-caq-lar, gəl gedək, bizə bir sup al.

Hətəmxan da avam idi. Ərizə yazmadan, qərar-qətnamə ol-madan inanıb düşdü qabağa. Yeyib-içdikdən sonra, hesab çıx-dı on iki manata. Rəhmətlik Nuruş ağızını silib dedi:

– Hətəmxan, sözümüz sözdür, qalan o üç manata adama bir duxu alacaqıq...

ÖZ İŞİMİ GÖRƏCƏM...

Yaxın qohumlardan biri xəstələnib düşmüştü xəs-tə-xa-na-ya. Bir qab küftəbozbaş götürüb, getdik onu yoluxmağa. Qa-bı açan kimi o balincının altından iri bir siyahı çıxarıb, la-zı-mı qeydlər etdi. Baxdim ki, əl siyahısına oxşayan bu si-ya-hı-da onlarla adamın adı və qarşısında da müxtəlif çeşidli ye-mək-lər yazılıb. Mənim də adımın qabağından belə bir qeyd etdi:

– Əvəz, bir qab küftəbozbaş.

Təccübləndim və zarafata salıb, dedim:

– Ə, qohum, bu nə siyahıdı, yazırsan, olmaya bizi məh-kə-mə-yə verəcəksən?

Güləş bir görkəm alıb dedi:

– Bilirsən, bu nədi, qohum, sağlıq olsun, nə vaxtsa sən də mə-nim kimi xəstəxanaya düşəcəksən. Onda da mən həmin si-ya-hiya baxıb, öz işimi görəcəyəm...

«QARYAÇI»DƏN BAŞQA, HEÇ NƏ YOXDUR...

«QARYAÇI»DƏN BAŞQA, HEÇ NƏ YOXDUR...

Bakıda oxuyan vaxtlarımız idı. İsmixan müəllimə dedim ki, çıx küçədə gör, nə satırlar, al gətir yeyək. Onun çıxmazı ilə qayıtması bir oldu. Üzünü mənə tutub dedi:

– Qaqaş, «qaryaçı»dən başqa heç nə yoxdur...

Az sonra gördüm ki, balaca bir uşaq qapının ağızında dayanıb: – «Qaryaçı peraşki yest», «qaryaçı peraşki yest», deyə qışqırır?!

O NƏR MƏNƏM...

Murtuzovla Gülümsərov bir-biri ilə bərk intiriqada idilər. Bir gün rayon partiya komitəsinin plenumunda Murtuzov söz alıb dedi:

– Yoldaşlar, xahiş edirəm, bu burnu firtdıqlı, ağızı sulu Gülümsərovdan soruşun, görək neçə arvad alıb? Nə az, nə çox, düz yeddi arvad alıb.

Gülümsərov tez ayağa qalxıb dedi:

– Yoldaşlar, yaxşı-yaxşı baxın, o nər mənəm. Hansı iyidin işidir ki, yeddi arvad ala. Mən bunu özümə ar bilmirəm. Xahiş edirəm, soruşun görək, bu Murtuzov kimi alıb? Qardaşının arvadını!..

BAŞ DA SƏHV DÜŞƏRMİŞ...

Mötəbər ailələrdən biri olan iki qardaş yeyib-içdikdən sonra, kürək-kürəyə verib yatırlar. Gecə yarıda qardaşlardan biri görür ki, o birisi onun başını qaşıyr. Bir dürtmə ilişdirib deyir:

– Ə, ağlin qaçıb, nə edirsən?

Deyir, başımı qaşıyıram.

Deyir, ə, o sənin başın deyil e, mənim başımdır...

HAMAM MƏSƏLƏSİ

Mərkəzi Komitədən bir nümayəndə gəlib çıxır bizim uc-qar dağ kəndinə və camaatdan soruşur ki, buralarda hamam var? Kolxozi idarə heyətinin sədri Mədət kişi qabağa çıxıb de-yir:

– Bəli, hərəmizin bri...

Nümayəndə təəccüblənir:

– Ola bilməz, – deyir, – hər evdə bir hamam, buna heç cür inana bilmirəm.

O deyir, bu deyir, axırda Mədət kişi gülümsəyib deyir:

– Ay rəhmətliyin oğlu, bu ucqar dağ kəndində hamam nə gə-zir, sən avamsan, nəsən, bizim hamamımız adama bir ved-rə sudur, başımızdan tökürük, gedib ayağımızdan çıxır...

QIZ O GEDƏN OLDU...

Vəli kişi söhbət edirdi ki, kommunal təsərrüfatı şöbəsinin müdürü işləyirdim. Telefon səsləndi, dəstəyi götürdüm. Kimsə avazla deyirdi:

– Vəli!

Dedim, bəli!

– Dedi, sizinlə danışan rayispolkomun sədri Mür-şü-dov-dur, bir qadın göndərirəm ora, ona yaxşı bir iş verib, nə-ti-cə-si-ni mənə bildirərsən...

Elə təzəcə dəstəyi yerinə qoymuşdum ki, gördüm, çar-lis-ton geyinmiş, əndazalı bir qadın içəri girdi. Duxinin ətri yüz ad-dımlıqdan adamı bihuş edirdi. Üz-gözünə bir ütü çək-miş-di ki, gəl görəsən. Salamsız-kalamısız keçib başda əyləşdi və qa-şına tumar çəkib, əzdimə-büzdümə dedi:

– Məni bura Mürşüd Cümşüdoviç cənabları göndərib. Tez ol, işimin adını de!

Dedim, çox əcəb, çox pakizə. Tez ol, dur, əvvəlcə, get evə, sonra dava libasını geyib gələrsən bura. Sənə iki iş ve-rə-cə-yəm. Biri Mir Bəşir küçəsini boyaboy süpürmək, biri də av-to-sisternanın şlankını tualetə sallamaqdır...

Elə bil, bir boçka benzinə spiçka çəkib atdım. Qız isti vur-muş qovun kimi partladı və bir də geri qayıtmadı...

BİR ÜÇLÜK VER, AKTINI CIR...

Mehdiqulu kababçı işləyəndə gəlib, buna akt yazırlar ki, antisanitariya hökm sürür, milçək əlindən tərpənmək olmur. Mehdiqulu halını pozmadan deyir:

– Kişinin evində ət olar, milçək də ətə gələr. Siz də kişi ol-say--dınız, evinizdə ət olar və oraya milçək gələrdi.

Nə isə, çox çək-çevirdən sonra, bir üçlük verib, aktı cırır. Oydu-buydu, kimi görürdü deyirdi:

– Dədəm qurban Mətləbə, yaxşı müfəttişdir, bir üçlük ver, aktını cır...

ƏLBƏTTƏ, YAXŞIDIR...

Orta məktəbdə oxuyan vaxtlarımız idi. Müəllim Gül-ma-li-ya yekə bir iki verib dedi:

– Hə, indi necədir səninçün?

Gülmalı halını pozmadan dedi:

– Lap əla, nə var ki, burda, ikinin belinə bir üç də gələcək-sən, olacaq beş!

OĞUL DAYIYA OXŞAYAR...

Bir dəfə bacım oğlunu yaxşı-yaxşı danlayıb qurtardıqdan sonra dedim:

– Neynəməz, qoy o ata-ananı görünüm, deyəcəyəm, o ta-mam yolunu azıb, tüfeyli həyat sürür. Yetənə-yetir, yet-mə-yə-nə də bir daş atır...

Nə desə yaxşıdır: – Neynək, deyəcəklər, oğul dayiya ox-şa-yar də...

**VƏSSALAM!
VƏSSALAM!**

Yaxın qohumlardan biri Hidayət kişigilə gəlib deyir:

– Qonşu, yaylağa gedirəm, xahiş edirəm, atımı iki günlüyü
ve-rəsən mənə. Heylə çoxlu yükü yoxdur. İki tay buğdadır,
vəs-salam, bir tay undur, vəssalam, beş-altı qab-qacaqdır,
vəs-salam, bir -iki boyunduruqdur, vəssalam, bir də
ar-vad-nan mənəm, vəssalam.

Hidayət kişi halını pozmadan deyir:

– Qonşu, belə, atımı vermirəm, vəssalam!

«QAŞQABAQ» AL, GƏTİR...

Əlimərdən kolxoz sədri işləyərkən Moskovaya – Ümum-it-tifaq Kənd Təsərrüfatı Nailliyyətləri Sərgisinə getməli olur. Qa-tarın yola düşməsinə bir saat qalmış kolxoçuları və in-zı-ba-tı idarə işçilərini başına yiğib deyir:

– Pul verin, kimə nə lazımdır, alım-götirim.

Kolxoçulardan biri qabağa çıxıb deyir:

– Sədr, bizə heç nə lazım deyil, amma pul yiğmişiq, xahiş edi-rik, özünə bir «qaşqabaq» alıb götirərsən...

TOY QURTARDI, GEDƏ BİLƏRSİNİZ...

Həsənquluya toy edirdilər. Məclisin başlanmasına beş-altı dəqiqə qalmış, gəlini götirdilər. Elə həmin dəqiqədə o, evin üstünə çıxıb dedi:

– Ay camaat, daha toy qurtardı, çıxıb gedə bilərsiniz...

GÜL KİMİ SƏNƏTİM VAR...

Güloğlan əsgərliyini başa vurub qurtardıqdan sonra, ev-lə-rinə qayıdır. İki gün keçir. Tay-tuşları, yaxın dost-tanışları baş-layırlar ona iş axtarmağa. Biri deyir, kolxozdə qalıb trak-tor sürərsən, biri deyir, kombayn idarə edərsən, başqa biri də de-yir, mühasib köməkçisi, ya da kitabxanaçı işləyərsən. Gül-oğ-lan daş atıb, başını tutur və özünü dartıb deyir:

– Niyə, mənim gül kimi sənətim var. Soruşurlar, nədir?
De-yir:
– Rastvorşik!

ÇƏRƏ ÖLSÜN, CƏHƏNNƏMƏ ÖLSÜN!

Bir gün adamlar dəstə ilə Camışlıya ölü yerinə gedərkən gö-rürlər ki, Cənnətəli eşşeyin belinə sicim atıb, oduna gedir. De--yirlər, ay kişi, ayıb deyil, sən dəstədən ayrılsan? Axi Ca-mış--lida nər kimi bir oğlan ölüb? Cənnətəli onları tərs-tərs sü--züb deyir:

– Ə, çərə ölsün, cəhənnəmə ölsün, gündə Camışlıda bir adam Öləcək deyin, mən odun-ocağımdan qalmalıyam?

ON GÜN DƏ MÖHLƏT VER...

İş yoldaşım Əhməd qız qaçırmışdı. Düz iyirmi gün olardı ki, işə gəlmirdi. Bir gün hakim məni yanına çağırıb dedi ki, zəng vur, o qanmazı başa sal. De ki, daha bəssdir, özbaşınalıq et-diyi, gəlsin işinə, protokollar tökülüb qalib başına.

Zəng etdim. Yalvardı ki, telefonu ver suduyanın özünə. Qu-laq asıb gördüm ki, deyir:

– Suduya, dədəm, nənəm sənə qurban, əgər müüm-kün-dür-sə, onca gün də möhlət ver, ya da sənət-sünəti yiğ, göndər, evdə işləyim...

QALIN ƏTİNƏ ÇİBAN ÇIXIB...

Kazımlı rayon partiya komitəsinin şöbə müdürü işləyirdi. Hər gün görərdin, arvadına zəng vurub, deyir:

– Az, mən gəlməyincə təndirə odun tökmə, ha, çünki aşa-ğı əyilsən, yaran deşiləcək. Souşanda da, nə olub, deyirdi:

– Heç, qalın ətinə ciban çıxib...

BUNA DA BİR QUŞ! BUNA DA BİR QUŞ!

Əli kişi qızına toy edirdi. O vaxtlar qız toyuna, ancaq qa-dın--ları dəvət edirdilər. Axşam işdən sonra, eynəyini gözünə vu-rub, başladı siyahıdakı adları bir-bir nəzərdən keçirməyə. So-ruşdu, az, bu Meycahan kimdir? Dedilər, rayspolkomun sə--dir Murtuz Murtuzovun baldızı qızıdır. Kişi hırslındı: «Ay Mey-cahanın ağızı, üzü belə, mən neynirəm Murtuz Mur-tu-zo-vun baldızı qızı Meycahanı»-deyə üstündən bir cızıq çəkib, keç-di ikinciyyə.

– Yaxşı, bu Gülcəhan kimdir?

– O da polis rəisinin arvadı Gülcəhan Nemətovnadır...

Əli kişi lap təbdən çıktı: – Az, mən polis, molis bilmirəm, bu-na da bir quş, deyib üstündən cızıq çəkdi...

Bu minvalla da siyahıda qaldı bir qızın xalası, iki də ma-ma-sı...

DEYNƏN, VERDİM, ÇIXIB GETSİNLƏR...

Mustafa kişi təzəcə soyunub yerinə girmişmiş ki, deyirlər, dur, geyin, qızına elçi gəliblər. Kişi bir o tərəfə, bir bu tərəfə baxıb deyir:

– Kimdir bir də geyinən, gedin, deyin, verdim, çıxıb get-sin-lər evlərinə.

QIRMIZI TUMAN

Muradxan kişi söhbət edirdi ki, Dəmirçi Dondarlıdan, divar qoymaqdan gəlirdim. Baxdım ki, qabaqda bir qırmızı tuman gedir. Nəfsimi boğa bilmədim. Bütün strumentlər çiy-nim-də başladım qaçmağa. Qaçhaqaç, qaçhaqaç gəlib qan-tər içində yoxuşun başında çatdım ona. Sifətinə baxıb görəm nə, sirk meymunu ondan yaxşıdır. Üzümü ona tutub dedim:

– Tüpürüm sənin o qırmızı tumanına, mənim də bu
göz-lə-ri-mə.

Arvad qaldı baxa-baxa, çünkü mənasını bilmədi...

SƏN DEMƏ, PAMBIQ İMİŞ...

Səfi kişi deyirdi ki, bir gün Bakının Parapet başında
ey-lə-şib, özüm üçün istirahət edirdim. Gördüm ki, yanında
otu-ran bir qızın döşləri az qalır ki, lifçiyi yırtınsın. Özümü
saxlaya bil-məyib, əl atdım ona. İkisi də əlimdə qaldı. Sən
demə, pam-bıq imiş...

«VELİÇİTA» OXU!

Qonşumuzun oğluna toy edirdilər. Sərxoşlardan biri
dəm-lə-nib başladı əmioğluma ki, tez ol, mənim üçün bir
«veliçita» oxu. Əmioğlum sarısını udub dedi: – Ay kişi, and
olsun vic-da-nıma, mən oxumaq bilmirəm. O dedi, bu dedi,
olmadı. Axırda, sərxoş fin bıçağını əmioğlumun qulağının
dibinə söy-kəyib dedi:

– Sənə dedim ki, tez ol, mənim üçün veliçita oxu, yoxsa...

Əmioğlum başladı hönkür-höñkür ağlamağa. Sərxoş
bı-ça-ğı onun qulağının ardından çəkib dedi:

– Bax belə, ha, mən dedim ki, sən «veliçita» oxuya
bi-lir-sən!

BÜLBÜL MƏSƏLƏSİ

Həmzə hər dəfə bizə gələndə o tərəf-bu tərəfə boyanıb
de-yir-di:

– Ə, dədə, sizin bülbülünüz yoxdur? Deyirdim yox, necə?
Özü-nə boy verib, deyirdi, ə, yiğışın gəlin bizim bağda
is-ti-ra-hət edin, bülbüllərin xoş nəgməsinə, məlahətli səsinə
qulaq asın, bu, nə istirahətdir, siz edirsiniz?

Bir gün yenə bizə gələndə gördü ki, ağaçda bülbül oxuyur.
De-vikmiş halda, yuxarı baxıb dedi:

– Ə, bu nədir ə, deyirdin, bizim bülbülümüz yoxur? De-dim, bu bizim yox, sizin bülbülünüzdür, yəqin ki, sənin bizə gə-lişini bilib, o da gəlib, çıxıb bura...

ÖZÜ İŞDƏN GETDİ...

Kamil kişi Quşçuluq fabrikində direktor Canəli Qanə-li-ye-vin sürücüsü işləyirdi. Hər dəfə ondan söhbət salanda giley-gü-zar edib deyirdi:

– Elmdən kasad, mərifətdən qaçaq idi. Maşına baxmaz, mə--ni də görmək istəməzdi. Odur ki, başına şənbələ oyunu açır-dım. Gecələr yol gedəndə işığı söndürüb deyirdim: – Sən otu-ran kimi işıqlar sönür...

Yazlıq kişi bütün yolu ayaq üstə, qapıdan asılı vəziyyətdə ge-dib-gəlirdi. Gördüm, yox, bundan da ürəyim soyuma-ya-caq, aparıb maşını saxladım çayda və söndürüb qışqırdım ki, tez ol, düş aşağı, tormoz düşdü çaya. Dedi, indi mən nə et-məliyəm? Dedim, nə edəcəksən, tormozu axtarıb tapma-li-san. Mən aşağı düşsəm, maşın aşacaq. Qanmırıldı. Saatlarla çə--rıqlı -patavalı suyun içində yeri cırmaqlayırdı. Sonra da əli-mi yan tərəfə uzadıb deyirdim:

– Yaxşı, gəl, tormozu tapdım.

Suyu süzülmüş halda çıxıb özünü birtəhər salırdı maşının ka-binəsinə. Bu minvalla da düz altı ay bir yerdə işlədik. Axır--da, məni işdən qovmaq əvəzinə, ərizə verib özü işdən get-di...

AÇARI GÖRƏNDƏ...

Bir gün yastı Savalan Vəli kişinin qabağını kəsib deyir:

– Ə, Mustafayev, eşitdiyimə görə sizin idarə ilə bizimkini də-yişmək istəyirlər. Xahiş edirəm, elə indidən açarı ver mənə. Əhd eləmişəm, sənin kabinetində oturacağam.

Vəli kişi bu sözlərdən pərt olursa da, bürüzə vermir və onu dərindən sözüb deyir:

– Onda, qulaq as, bir misal çəkim, sonra nəticəsini de-yə-rəm. Yaxşı bir idarədə müdir işləyirdim. Nazirlilikdən nüma-yən-də gəlmışdı. Kənd-kəsəyi gəzib, bir evə qonaq get-dik. Aza-cıq səhbətdən sonra, gözəl-göyçək bir gəlin içəri gi-rib, əli-ni sinəsinə, bir də arxa tərəfinə uzadıb, qaynatasına nə isə işa-rə etdi. O demək istəyir ki, plovu əmcək yağı ilə dəmə vu-rum, yoxsa quyruq yağı ilə? Amma qonaq bunun məna-sı-nı ba-şa düşmədi. Odur ki, ağızını qulağıma söykəyib ehmalca de-di:

– O nə demək istəyirdi?

Mən də qəsdən tərsinə izah etdim:

– Gəlin qaynatasına demək istəyir ki, qonağımız gələndən göz-lərini dikib mənə,ancaq onu görəndə...o məsələ...

Vəli kişi əlini qulağına aparıb deyir:

– İndi də sən, Savalan, mənim kabinetimin açarını gö-rən-də bilirsən də, qulağının dalını görərsən...

MƏNİ QARA BASIRMIŞ...

Bir gün Həsənxan növbədə ikən evlərinə baş çəkməli olur. Gö-rür ki, arvadı tanımadığı bir kişi ilə miçətkanın altında şı-rin yuxuya gedib. Qaçıb hay vurur polisə, prokurorluğa şı-ka-yət ərizəsi yazır. Nəhayət, məsələ getdikcə böyüyür. Ar-va-din və kişinin adamları iş böyüməsin deyə yiğilib gəlir-lər Hə-sən-xanın işlədiyi idarənin rəisinin yanına. Yalvar-yaxar edir-lər ki, bəlkə, sən bu işə əncam çəkəsən. Rəis də bic və də-lə-du-zun biri imiş. Odur ki, dərhal kələyə əl atır. Həsənxanı ya-nı-na çağırıb, əsəbi halda deyir:

– Ə, yenə nə iş qarışdırılmışan, gündə on dəfə polisdən, pro-ku-rorluqdan zəng vurub, səni soruşurlar?

Həsənxan məsələni olduğu kimi, ona nağıl edir. Rəis bir qə-dər də ciddi görkəm alıb deyir:

– Sənə kim icazə vermişdi, ə, növbəni tərk edib, evə ge-də-sən? Bəlkə, bir hadisə olardı, mağazanı yarardılar, yan-ğın baş verərdi...İndi özün bil, səni tutacaqlar. Çünkü

postda ol-ma-mışan. Özün də öz əlinlə yazıb, bu məsələni tam sübuta ye-tirmisən...

Həsənxan əl-ayağa düşüb deyir:

– İndi nə deyirsən, yoldaş rəis, mən nə etməliyəm?

Rəis qaş-qabağını turşudub, açıqlı halda deyir:

– Nə edəcəksən? Bununancaq bir yolu var, yazıb ver-mə-li-sən ki, mən həmin vaxt postda olmuşam. Heç bir hadisə baş ver-meyib, sadəcə olaraq məni qara basırmış...

«MÖCÜZƏLİ KRAVAT»

Keçənlərin söhbətidir: İsfəndiyar kişi bir dəmir kravat alır. Axşam yatır. Səhəri durub düşür aralığa. Kimi görür, deyir:

– A gidi, bir kravat almışam, day demə, möcüzədir. Elə tə-zəcə soyunub üstünə uzanmışdım ki, məni götürüb, nə təhər tulladısa, gedib düşdüm o biri kravatdakı uşaqların üstünə...

TANKLAR ÜSTÜMÜZƏ GƏLİR...

Qobu camaatı kənd klubuna yiğışib kinoya tamaşa edir-miş. Tanklar görünən kimi qızı vurub, hamı çölə qaçırlar. Kino-me-xanik onların qabağını kəsib, içəri qaytarmaq istəyər-kən adamlardan biri onun hulqumundan yapışır deyir:

– Ay mürtəd oğlu, mürtəd, görmürsən, tanklar düz üs-tü-mü-zə gəlir?..

YAZARIQ: «ÖLÜMÜNDƏN SONRA»

Partiya maarifinin yekunları müzakirə olunurdu. Məruzə və çıxışlardan sonra, təlimatçı təltif olunanların siyahısını əli-nə alıb, başladı hündürdən oxumağa:

– Əhmədov İbiş Gülümsər oğlu, rayon partiya komi-tə-si-nin fəxri fərmanı ilə təltif olunur.

Adamlar bir-birinə dəydi. Hamı gülüşdü. Kəlbiyev pərt hal-da, qələmi stolun üstünə döyəcləyib dedi:

– Nə olub, ə, konsert veririk?

Yığıncaq iştirakçılarından biri ayağa qalxıb dedi:

– Üzr isteyirəm, yoldaş Kəlbiyev. İbiş müəllim düz iki ildir ki, rəhmətə gedib.

O inanmadı. Üzünü o tərəf-bu tərəfə tutdu:

– Heylə şey ola bilməz, necə yəni ölüb, ə, mən bilmə-mi-şəm?.. Allah rəhmət eləsin, qəbri nurla dolsun.

Kəlbiyev əlindəki dəsmalla tərini silib, siyahını yenidən oxu-mağa başladı:

– Nurməmmədov Nurməmməd Gülməmməd oğlu, qol saa-tı ilə mükafatlandırılıb.

Yenidən zalda canlanma əmələ gəldi. Bir nəfər əsəbi halda ayağa qalxıb dedi:

– Əşsi, siz özünüzü ələ salırsınız, yoxsa bizi? Camaatın ölüsünü niyə beiman edirsiniz. Nurməmmədov Nurməmməd düz üç ildir ki, dünyasını dəyişib...

Kəlbiyev əlini havada yelləyib, pərt halda dedi:

– Yalan deyirsiniz, mən Nurməmmədov Nurməmmədi sırağagün dəmiryol vağzalında görmüşəm, sağdır.

Nurməmməd Nurməmmədovun əmisioğlu ayağa qalxıb, and-aman elədi ki, həqiqətən də, o üç il bundan əvvəl, rəh-mə-tə gedib. Əgər inanmasanız, gedib qəbristanlıqda onun baş daşına da baxa bilərsiniz.

Kəlbiyev pərt halda, başını yelləyib siyahını yenidən oxu-ma-ğə başladı:

– Cümşüdov Mürşüd Gülüş oğlu döş nişanına layiq gö-rü-lüb.

– Ay yoldaş, ayıbdır axı, bu ölü siyahılarını oxumağın nə mənası var? Siz, bəyəm, fil qulağında yatmışınız? Bilmirsiniz ki, Cümşüdov Mürşüd keçən il ölüb, iki-üç gün bundan əv-vəl, rəhmətliyin ilini də verdilər?

Kəlbiyev gördü ki, məsələ başqa cürədir, necə deyərlər, gö-nü verib suya. Özünü sindirməsin deyə, hamısına rəhmət oxuyub dedi:

– Narahvat olmayın, ay camaat, neynək ölüb-ölüb, Allah ha-mışına rəhmət eləsin, qəbrləri nurla dolsun, qərara düzəliş edərik. Yazarıq ki, ölümündən sonra verilmişdir!

İTLƏRİ NECƏ GƏTİRİM?

Əli Veysəlov söhbət edirdi ki, itimiz qonşudan bir adamı tutmuşdu. Odur ki, gündə kənd sovetinin sədri məni çağırıb deyirdi:

– Polisə gedib, cavab verməlisən!

Bir gün, iki gün, axırda cana doyub, bir kələyə əl atdım. Baş-qa yerdən telefon dəstəyini götürüb, onu çağırdım tele-fo-na və dedim ki, sizinlə danışan polis rəisi Məmmədovdur. Eşit-diyimə görə, orada qudurmuş itlər darişib adamları ye-yir. Tez ol, kənddə nə qədər it varsa, hamısını yığ avto-ma-şı-na, gətir polis idarəsinə. Bildinmi, yoxsa?!

Başladı yalvarmağa: – Yoldaş Məmmədov, axı bu məsələ çox çətin işdir. Mən o itləri necə yığım maşına, axı onlar bo-ğu-şacaqlar.

– Dedim, olmaz, alçağın biri alçaq, sənə nə deyirlər, onu da icra etməlisən, yoxsa dərinə saman təpərəm...

Səhəri gördüm, düşüb aralığa, kimi görür ağlayır, deyir, ba-şıma olmazın işi gəlib, polis rəisi əmr edir ki, kənddə nə qə--dər it var, yığıb gətirməlisən rayon mərkəzinə, ağliniz nə kə-sir, mən bu işi necə yerinə yetirə bilərəm?

Baxdm ki, adamlar məsəloni başa düşüb, bir-bir ondan uzaq-laşırlar. Mən də bunu duyub, sıvişib aradan çıxdım. Elə bu-nunla da it məsləsinə birdəfəlik son qoyuldu...

MƏN XƏCALƏT ÇƏKDİM...

Şinqılı xanın bir kəlmə də olsun, ruscan danışa bilmirdi. Di, neynirsən ki, hər il yaxşı putyovkalar götürüb, gedirdi Ru-setə – sanatoriya və kurortlara. Bir dəfə elə oldu ki, mən də onunla

getməli oldum. Qediyyat otağında əyləşib, anket doldururduq. Növbətçi qız üzünü ona tutub dedi:

– Kak vaşə imya?

Nə desə, yaxşı idi:

– Biblioteka...

Onun yerinə mən xəcalət çəkdirdim...

BAŞINI GÖTÜRÜB GETDİ...

Sürəcü Şahin söhbət edirdi ki, ağıldan seyrək bir müdirim var idi. İki uşağı maşına mindirib deyirdi:

– Bu birini qoy dəlləkxanada başını düzəltdirsin. Ona ki-mi, o birisini apar qoy bizim kəndə, sonra da qayıdır bunu apa-rarsan. Yandığımızdan üzünə qabarıb deyirdim:

– Evin yixılsın kişi, mənə niyə sitəm edirsən? On kilometr yolu iki dəfə gedib-gəlincən, olmaz, gözləyim uşaq başını düzəlt-dirsin, ikisini də birdən aparım qoyum kəndə?

Gördüm yox, başa düşən deyil. Odur ki, qaçıb on gün-lər-nən orda-burda xaltura edir, gözündən kənar yerlərdə giz-lə-nir-dim. Rast gələndə də tağalaq boyda bir rezini əlinə verib de-yirdim:

– Nə var, e, sənə, elə bircə maşına minməyi bilirsən, daha demirsən ki, görüm, nəyi çatır, nəyi çatışdır. Düz on beş gün-dür, bu hissədən ötrü qalmışam dərələrdə, tapa bil-mi-rəm...

On-on beş gündə bu yolla onu maşına qoyurdum həsrət. Axı-rı, bezib, başını götürüb getdi...

KİŞİ, SƏNDƏ BAŞ NƏ İMİŞ?!

Şührəli müharibə illərinə düşdüyünə görə, yaxşı təhsil ala bilməmişdi. Odur ki, altmış yaşında ikən əlinə bir attestat ke-çir-mək istəyirdi. Fəhlə-gənclər gecə məktəbinə yazılmışdı. Oxu-ya bilmədiyindən ona-buna yaltaqlanıb, başını

sax-la-yır-dı. Bir gün riyaziyyat müəllimi Şəkərli məsələni həll eləyib qurtardıqdan sonra, o əlini-əlinə vurub dedi:

– Pah, attonan, kişi, səndə baş nə imiş, məsələni necə həll elədisə, axırı, sıfırnан qurtardı...

GECƏNİN GECƏ İŞİ VAR, GÜNDÜZÜN DƏ GÜNDÜZ...

Müdirimizin qəribə bir xüsusiyyəti var idi. Hər gün plan-laş-dırmada bizi bir-bir sorğu-suala tutub deyirdi:

– Gecə nə iş görürsünüz?

Bir gün yoldaşlarımızdan biri cana doyub dedi:

– Rəhmətliyin oğlu, adama elə sual verirsiniz ki, bişmiş to-yuğun gülməyi tutur. Bəyəm, sən bilmirsən ki, gecələr nə iş gö-rərlər, gecənin gecə işi var, gündüzün də gündüz...

ÖLƏSƏN DƏ, VERMƏYƏCƏM...

Kədimizdəki adamlardan ikisi Akaradan gələndə bərk acır və dönüb Alibəyli kəndində bir evə qonaq olur. Onların biri ağına-qarasına baxmir, nə gətirirlər, utanmadan ha-mi-si-ni ötürür içəri, amma o biri utandığından özünü kənara çə-kib, çörək yemir.

Durub yola düşəndə üzlü yenə də özünü qabağa verib deyir:

– Bacı, uzaq yol gedəcəyik, mümkünəs, iki büküm də çörək qoy yolumuza.

Arvad da söz sindirmir. İki büküm çörəyin arasına bir az da yağdan, şordan, pendirdən qoyub onları yola salır. Elə on beş metr aralanmamış, o çörək yeməyən kişi ilan dili çıxarıb deyir:

– Əyə, acıdan öldüm, xahiş edirəm, tez ol, mənə bir loxma çörək ver. O birisi deyir:

– Öləsən də verməyəcəm, bayaqqı yadındadır, özünü qoy-muş-dun naza, deyirdin, toxam, yemirəm. İndi get Öl, sax-la-yib, bunu da öz evimizdə yeyəcəm..!

NƏ LAZIMDIR, DEDİM...

Şakir müəllim söhbət edirdi ki, getmişdim rayona.
Dön-düm ki, həmyerlimiz Gülmaliya başsağlığı verəm, deyəm
ki, Allah atana rəhmət eləsin, başın sağ olsun.

Salam verdim, almadı. Gördüm ki, xəyalalı dalıb, nə isə
də-li-cə kimi dilinin altında öz-özünə danşır. Hərdən bir
mür-gü-lə-yir, sonra yazır, bir də pozur. Nə isə...gördüm ki, bu
ayı-la-na oxşamır. Ayağa durub, öz içimdə dedim ki, təzəcə
ölən də-dənin kəlləsi belə-belə olsun. Qapıdan çıxmaq
istəyəndə ar-xamca yükürüb:

– Ə, dayan, görüm, nə demək istəyirsən? - dedi.

Ayağımı saxlayıb dedim:

– Heç, nə lazımdır, hamisini dedim...

ELƏ HEY OXU!

Çayçı Nadirxan oturub-durub həmişə mənə deyərdi:

– Səni mənim canım, birdən bilmərsən, yatarsan, ha, heç
gecələr də yatma, elə hey oxu, nə bacarırsan, oxu...

Bu, o deməydi ki, sən nə qədər oxusən da, məndən karlı,
varlı kişi olmayıacaqsan...

NEYNİRƏM BU QURU DƏMİRİ?

Bir dəfə Şakir kişiyə «Şərəf nişanı» ordeni verib
təm-tə-raq-la salırlar yola. Kişi gəlib körpünün üstündən
keçəndə or-de-ni əlinə alıb deyir:

– Ə, uşaqlar, görəsən bu dəmirin əmək haqqıma,
do-la-nı-şı-ğı-ma bir köməyi olacaq, ya yox?

Deyirlər: - Yox!

Kişi elə bunu gözləyirmiş kimi, qolu gəldikcə onu çaya
tul-layıb deyir:

– Ə, onda, qoy rədd olsun oyana, neynirəm bu quru
də-mi-ri...

BES, ALTISINI DA ARTIQ YAZIN!..

Bir dəfə də rayon partiya komitəsinin bürosunda üzüm-çü-lü-yün aqra-texnikasını pozduğuna görə, şöbə müdürü Paşa-ba-laya şiddetli töhmət elan edib deyirlər:

– Di, get, özün üçün nəticə çıxar.

O, halını pozmadan deyir:

– Yoldaş katib, əməlli-başlı məni başa sal görüm, bu töh-mə-tin əmək haqqıma, pensiyama bir təsiri var, yoxsa yox?

Katib deyir, yox?

Kişi amiranə bir görkəm alıb deyir?

– Elə isə xahiş edirəm, beş-altısını da artıq yazın!

ARA, SƏN ÖLMƏMİSƏN?!

Bir gün Nağıyev Həsən «Yazı düzün»də motoskletini sax-la-yıb, benzin tökürmüş. Elə bu vaxt bir maşında gedən er-mə-ni-lər onu dövrəyə alıb başlayırlar hal-əhval tutmağa:

– Ara, necəsən, e, Nazaralı kirvə. Asma, elə Şəkər kirvə ne-cə-dir, ey?

Nağıyev görür, onu Nəzəralı ilə dəyişik salıblar. Odur ki, bü-ruzə verəməyib deyir:

– Şəkəralı kirvə ölüb...

Ermənilər başlayırlar deyinməyə:

– Ara, necə yəni ölüb, ey, bəs biz niyə bilməmişik?

Nağıyev qaşqabağını töküb kədərli halda deyir:

– Bəli, on gün bundan əvvəl, rəhmətə getdi. Gələn ayın 30-da qırxıdır.

Otuz gün keçəndən sonra, həmin ermənilər yiğisib paylı-püşklü gəlirlər Şəkəralı kişigilə. Maşından düşəndə görürlər ki, Şəkəralı kişi həyətdə samavara cilik edir. Devikmiş halda, həyətə girib deyirlər:

– Ara, Şəkəralı kirvə, bəs sən ölməmişdin? Axı oğlun bizi dedi ki, sən ölmüsən, bu gün də qırxındır?..

Dərhal başa düşürlər ki, bu Həsənin kələyidir...

BƏS MÜŞTƏRİLƏRƏ NƏ VERƏK?

Qonşumuzun oğlu Çerkəz söhbət edirdi ki, gücbəla ilə aşbaz keçmişdim. Elə birinci gün yetmiş iki dolmanı bir nə-fəsə yedim. Ona görə də məni işdən azad edib dedilər:

– Sən elə bişirdiyini özün yeyirsən, bəs müştərilərə nə verək?

TƏBRİK ƏVƏZİNƏ, QAPPAZ...

Yadigarınan yaxşı münasibətimiz, həm də şit zarafatımız var idi. Uşaqlıqdan bir yerdə böyüküb, boy-a-başa çatmış, or-ta məktəbi də birgə bitirmişdik. O, qaynaqcı idi, mən də jurnalist. Bir gün məni sorğu-suala tutub dedi:

– De görüm haranı qurtarmışan və nə işləyirsən?

Dedim ki, universitetin jurnalistika fakültəsini bitir-mi-şəm, özüm də qəzetdə işləyirəm.

Dedi, o nə deməkdir, ey, məni bir yaxşı-yaxşı başa sal gö-rüm, nə iş görürsən?

Dedim: əshi, heç, elə-belə qəzet çıxardıram...

Başına tutarlı bir qappaz ilişdirib dedi:

– Ala, e, boyunu yerə soxum, mən də dedim, görən kişinin oğlu nə öyrənib? O vaxt dedim, gəl əlimin altında bir sənət öy-rən, gəlmədin...

BU BƏLADAN DA BELƏ SOVUŞDUM...

Bir dəfə kənd təsərrüfatı qabaqcılarının rayon müşavirəsi keçirildi. Kənd təsərrüfatı şöbəsinin müdürü olduğuma gö-rə, redaktor məni də özü ilə apardı və tapşırdı ki, müşavirə başlayana kimi, sən qabaqcıllarla görüşüb söhbət et, onların həyat və fəaliyyəti, göstəriciləri ilə yaxşı-yaxşı tanış ol. Odur ki, mən fürsətdən istifadə edib, özümü saldım zalda oturan əmək qabaqcılarının içində. İlk müsahibim qabaqcıl bir pam-bıq-çı qadın idi. Adını soruştum. Dedi, Əvəzdir. Donub ye-rim-də

qaldım. Utandığımdan bilmədim, nə edim. Çünkü mə-nim də adım Əvəz idi. Özümü o yerə qoymayıb, dərhal fa-mi-liy-ni öyrəndim və sorğu-sualı da bu istiqamətdə apardım. Heç kim başa düşməsin deyə, məqalənin içində də adın bü-töv yox, baş hərfini işlətdim: Ə.Məmmədova belə dedi, Ə.Məmmədova belə getdi və sairə və ilaxırə, bu bələdan da belə sovuşdum...

ALVER GÖZƏL SƏNƏTDİR...

Rayon partiya komitəsinin keçmiş şöbə müdürü Kəngərlini kolxoz bazarında kartof satan görüb, xeyli təəccübləndim. O bunu duyub soruşdu:

– Harda və nə işdə işləyirsən?

Dedim, heç, yenə də qəzetçiliklə məşğulam, redaktor işlə-yi-rəm...

Dedi, neçə şirvan alırsan?

Dedim on beş, iyirmi.

Şaqqa çəkib güldü. Və toqqasına bir sığal çəkib dedi:

– Rəhmətliyin oğlu, qəzet nədir, ey, sən də yapışmisan onun yaxasından, kimdir indi qəzet, kitab oxuyan? Mən iyir-mi şirvanı elə iyirmi dəqiqənin içində çıxardıram. At peşəni, gəl yanına. Sonra peşiman olarsan. Alver gözəl sənətdir. He-yif ki, biz gec başa düşmüşük...

TA BU ƏSƏR OLMADI Kİ...

Lovğa və təkəbbürlü bir müdirimiz var idi. Həmişə otu-rub-durub deyirdi:

– Vaxtim yoxdur, yoxsa elə bir əsər yazaram ki, heç kimin başı çıxmaz.

Şöbə müdirimiz gülüb dedi:

– Ta bu əsər olmadı ki...

XƏSİSLİK

Veysəl kişi ayda, ildə bir dəfə oğluna bir manat xərclik ve-rər-di. Ona da ürəyi gəlməzdi. Dərhal uşağın arxasında qa-çıb deyərdi:

– Ə, tələsmə, qoy gəlim, bir yerdə verək suya, içək...

AHA!

Bir gün Şirin kişi atın belində oturub çayı keçərkən Sofu kişi dikdirdə oturub deyir:

– Aha-ha ha...ə, Şirin, indicə düşəcəksən çaya...

Şirin özünü itirib, müvazinətini bir qədər yana əyir və deyir:

– Ə, fəraigət otur, Sofu, gözüm yaman axır, düşərəm çaya.

Sofu kişi bir də başlayır eyni sözləri təkrar etməyə.

Şirin kişi bir qədər də yana əyilib deyir:

– Ə, dədə goru, farağat otur, gözüm yaman axır.

Sofu kişininin birdən «Aha» deməsi ilə Şirin kişinin «gup» eləyib suya düşməsi bir olur...

«RİPİTSİYA» EDİRİK...

Hər dəfə deyəndə ki, Hidayət dayı, kənddə nə iş gö-rür-sü-nüz? Deyərdi:

– Hər axşam klubə yiğişib, möhkəm «ripitsiya» edirik. Məq-sədimiz kolxozu ayırmadır.

Odur ki, hər gün İbrahim kişi bizi xırmana yiğib deyir: - And verirəm sizi o Sofular pirlə ki, fikrinizi dəyişməyəsiniz, öldü var, döndü yoxdur, kolxozu ayıracığlıq, vəssalam. Əgər iş--dir, rayondan nümayəndə gəlsə, onda, biriniz durarsınız mə-nim qabağında, görən olmasın. Çombağınan çıqqıyıl lam--poçkanı sindiracağam. Ondan sonra, siz çəkilin kənara. «Ağam mənə kor deyib, gəlib-gedənə vur deyib» - məsəli ço-ma-ğı havada yellədəcəyəm. Gələnlər görərlər ki, analar necə oğul doğub...

«ETO NAZIVAETSJA DENQİ»...

Ələmşah ali partiya məktəbində oxuyanda bilet iq-ti-sa-diy-yatdan bilet çəkib əyləşir kommissiya üzvlərinin qarşısında. Müəllimlərdən biri biletdəki sualları nəzərdən keçirib deyir:

– Hə, danış görüm, kürdüm.

O, küləş bir görkəm alıb deyir:

– Üç professor kürdün qarşısında bir kurd nə edə bilər ki?

Müəllimlər bunun baməzə olduğunu görüb, xeyli gülü-şür-lər və handan-hana özlərini cəmləşdirib deyirlər:

– Nu şto nazıvaetsya denqi?

Ələmşah cibindən bir abbası çıxarıb qoyur onların qa-ba-ğı-na və deyir:

– Eto nazıvaetsya denqi!

Professorlar yenə də gülüşürlər. Nəhayət, söhbəti ye-kun-laş-dırıb deyirlər:

– Hə, yaxşı, özün de görək, nə yazaq?

O, yenə də özünü maskaraya qoyub deyir:

– Özünüz bilirsiniz ki, kürdün ikiynən, üçnən xoşu gəlmir, dördən, beşdən nə yazsanız, olar... Bu yolla da «əla» alıb, ara-dan çıxır.

ONDA, EŞŞƏK DƏ QARPIZ YEYƏCƏK...

Höcətəli bir gün bazara gəlib, görür ki, qarpız satırlar. Ya-nında dayanıb qiymətini öyrənmək istəyir. Deyirlər, ki-lo-su iki min beş yüz manatdır. O, qarpızı ayaqları ilə yana itə-lə-yib deyir:

– Mən kilosu üç yüz manat olanda alıb yeyəcəyəm. Qarpız satan üz-gözünü turşudub deyir:

– Əmioğlu, onda, eşşəklər də qarpız yeyəcək, əsil kişi odur ki, indi alıb yesin...

BİZƏ ABDULLA SƏRFƏLİDİR...

Bir dəfə rayon partiya komitəsinin bürosunda Qoşqarlı yağ-pendir idarəsinin direktoru Abdulla Yarməmmədovun iş-də qalıb-qalmaması müzakirə edilirdi. Əzimov ayağa qal-xıb dedi:

– Yoldaşlar, Abdulla bizim üçün daha sərfəlidir. Çünkü inə-yin əmcəyindən çıxan xalis südün də yağlılığını 4,8 faiz ya-zır, içərisinə beş vedrə su qatılan südün də...

DADAŞ KİŞİ NƏ DÜŞÜNÜR?

Dadaş kişi Bakıya gəlir. Dənizkənarı parkda adam axı-nı-nı görüb deyir:

– Evin yixilsin,dədə, görəsən, bunlar harada gecələyirlər?

* * *

Bir dəfə də nə qədər edirlərsə, Dadaş kişini avtomasına min-dirə bilmirlər. Yaxasını kənara çəkib deyir:

– Ölərəm, öldürərəm, minmərəm. Çünkü o şeytan əmə-li-dir, dəmirdir, dil bilmir, bir şey eləmir. Bu tərəfə getməyib, dön-üb o tərəfə getdi, onda, nə edəcəksiniz?

BELİNƏ MİNMIŞƏM?

Fərəməz kişi Qafandan gələndə sıçrayıb minir erməni ma-şı-nına. Az sonra, sürücü maşınını saxlayıb deyir:

– Tez ol, ya pul ver, ya da düş aşağı....

– Fərəməz ayaqlarını quzaya döyücləyib deyir:

– Öləsən də, verməyəcəyəm, dəda, belinə minmişəm, sür, köpək oğlu, hökümətin maşınıdır də?

NİSYƏ QATIQ

Bir dəfə İdris kişi Qafanda qatıq satırmış. Erməni dı-ğa-la-rı-nın hərəsi bir stəkan içib, pul-zad vermədən aradan çı-xır-lar. Elə bu vaxt yaxın adamlardan biri onu danlayıb deyir:

– Sən nə edirsən, ay kişi, pul almamış, qatığı ona-buna paylaysan?

Kişi halını pozmadan deyir:

– Neynəməz, yay gündür, yazıqların ürəyi yanmışdı, nis-yə verdim, harda olsa, indi pulunu gətirəcəklər.

AXI İNDİ XƏSTƏLƏNƏCƏKSƏN?

Bir dəfə qonşumuz Qəribgilə qonaq getmişdim. Baxdım ki, kişi əlində çəkic qoz sindirir. Qəflətən qozun biri çəkicin altından çıxıb səpəng daşı kimi şkafa dəydi. Avad mindi cin atına:

– Eşşək köpəkoğlu, - dedi, - Gözün görmür, yoxsa çolaq-san, əllərin çəkic tutmur?!..

Dedim, indicə vurçatlaşın düşəcək, kişi arvadı əzib kiftəyə döndərəcək. Amma o, qırğı görmüş sərçə kimi, küncə qısılıb qorxa-qorxa dedi:

– Az, hirslənmə də, axı indi xəstələnəcəksən?..

ŞİFER ƏRİZƏSİ

On beş il rəhbər vəzifələrdə işləyən bir nəfəri çıxarıb qoy-muş-dular partkabinetin müdürü. Hər dəfə oradan keçəndə halını sorub deyirdim:

– Necədir vəziyatın, indi nə işlə məşğul olursan?

Rəflərdəki qalın-qalın kitabları göstərib deyirdi:

– Bunlara qaroval çəkirəm...

Az sonra, ordan da çıxarıb qoydular RİK-ə sədr müavini. Yenə eyni sualla müraciət etməli oldum. Güləş bir görkəm alıb dedi:

– İndi də şifer ərizələrinə baxıram, ehtiyacın var, gəl apar...

BİZDƏ DƏ BİŞİRİRLƏR, AMMA...

Hidayət kişi gəlib görür ki, Gülcəhan arvad mürəbbə bisirir. Özünü bilməməzliyə vurvb deyir:

– Gülcəhan bacı, nə bişirirsən?
Arvad mürəbbə sözünü çox uzadır.
– Murəbbə...
Hidayət kişi deyir, bizdə də bişirirlər, amma bu qatılıqda
yox...

GÜLNAZ HEY, GÜLNAZ HEY...

Hətəm kişi adət etmişdi. Həmişə kəndin qabağına çıxanda
əlini verib qulağına qışqırardı:

– Gülnaz hey, Gülnaz hey, ağəz, bala, dürməyim qalıb atın
avxurunda, tez ol, onu gətir!

ÜRƏYİM GƏLMƏDİ...

Bir dəfə Hidayət kişinin sorğu-suala tutub dedim:

– Düzünü de, görüm, qırx ildə bir dəfə də olsun, arvadı
döy-müsən?

Dedi, bir dəfə bərk hırsınlıb süpürgə ilə döymək istədim,
ona da ürəyim gəlmədi...

NU, QARAPİŞİK ƏMİOĞLU!

Bir dəfə Hüseynxan kişi giley-güzar edib deyir:

– Hacıvəli qağa, ayıb deyil, sənin oğlun mənə nu,
«qar-pi-şik əmioğlu» deyir.

Hacıvəli kişi oğluna öyünd-nəsihət vermək, onu döymək
əvə-zinə:

– Ə, Hüseynxan, yəqin oğurluq etmişən, odu ki, oğlum sə-nə
heylə deyir! Mən neyləyə bilərəm?!

QAÇMAĞA QALDI, MƏNƏ QALDI...

Qonşumuz Səfixanla şəhərdə gəzirdik. Birdən nə
fi-kir-ləş-disə, küçədə götürüldü. Xeyli qaçandan sonra
dayanıb dedi:

– Səhərdə qaçmağa qaldı, mənə qaldı...

MƏNƏ DƏ SƏMƏD DEYƏRLƏR...

Kəndimizdə Səməd adlı bir kişi var idi. Həmişə özündən de-yər, özünə boy verərdi. Deyərdi. Qafanda gecə-gündüz na-çan-nik-milisiyə məni izləyir. Eşidiblər ki, guya, məndə ta-pan--ça var. Amma mənə də Səməd deyərlər, tutabil-mə-yə-cək-lər!

BELƏ ALİMƏ NƏ DEYƏSƏN?

Bir gün Mehdiqulu qabağımı kəsib dedi:

– Əvəz, dədəm qurban, bu alimlərin hamısı ağıldan zay olur-lar?

Dedim, nə olub ki, Mehdi?

Dedi, bir nəfər elmi ateizmidən mühazirə oxumaq üçün ra--yona gəlmışdı. Səhəri gördüm, çayxanada nahamar bir ada-ma baxıb titrəyir. Yaxına gəlib dedim, nə olub belə, üzüt-mə azarına tutulmusan? Dedi, görürsən, o nahamar adamı, səhərdən bəri fikir vermişəm, gözünü məndən çəkmir. Qor-xu-ram, bir xəta çıxa.

Dedim, düzgün fikirləşmişən. O, xalis dindardır, səni gü-dür. Eşidib ki, sən din əleyhinə mühazirə oxuyacaqsan. Ona gö--rə də, izləyir, kirəvə tapan kimi, səni öldürəcək.

İnandı. Əl-ayağıma düşüb, yalvarmağa başladı. Dedi, indi nə məsləhət görürsən, mən nə etməliyəm?

Dedim, nə edəcəksən, qaçıb gizlənmək, onun gözündən kə--nar yerdə qalmaq lazımdır. Dur gedək, mən səni elə yerdə gizlədim ki, heç fələk də gələ, tapa bilməsin. Durub uşaq kimi düşdü qabağıma. Beş-altı manat da pulunu alıb, saldım zırzəmidə bir qaranlıq yerə, ağzını da qıfilladım.

Düz bir sutqadan sonra, gördüm ki, yox, ağılı kəsmir, po-li-sə, KQB-yə zəng vurub, xəbər verə. Yazığım geldi, açıb bu-rax-dım çölə, dedim ki, daha arxayın mühazirə oxuya

bi-lər-sən. Çünkü dünən həmin adamı özüm-öz əlimlə Bakıya yola sal-dım...

QIŞA HAZIRLIQ DEYƏNDƏ...

İndiki kimi yadımdadır. Kommunal təsərrüfatı şöbəsinin qı-şa hazırlığını rayon partiya komitəsinin bürosunda mü-za-ki-rə edirdilər. Şöbə müdürü arayışı, qərarı oxuyub qur-tar-dıq-dan sonra, komxozun müdürü Vəli Mustafayevə söz verdilər. Və-li kişi tribunaya qalxıb dedi:

– Yoldaşlar, Gülümov çox geniş və əhatəli məruzə yazmış-dı. Amma, nə fayda, açqısın da vurdu, özü-öz yazdığını oxu-ya bilmədi. Özü də iki qurzavoy, bir «QAZ-69» - la düz on gün Süsən meşəsində qaldı, özünə bir maşın odun gətirə bil-mədi. Üç ay sırsıra ola, yandırmağa mazutum, odunum, əl fə-nərim, lampam var. Bilmirəm, bu kişi qısha hazırlıq deyəndə nə-yi başa düşür?..

VAY, GÖDƏYİN HALINA...

Aliş sanatoriyaya getmişdi. Deyir, qeydolunma otağında növbəyə dayanmışdım. Gördüm ki, qız adamların paspor-tu-nu bir-bir yoxlayıb deyir:

– Gör bir dənə xalastoy olacaq ki, gedəm ona ərə...

Tez özümü qabağa verib dedim:

– Çto nado tebe, ya çisti qrovna xolostoy.

Aldan yuxarı məni zəndlə süzüb:

– Xalastoysan, amma çox uzunsan, - dedi.

Dedim, neynəməz, uzunu basıb yastılamaq olar, amma vay gödəyin halına!

Elə o söz, bu söz olduq bir-birimizə aşiq!

NİYƏ İTİN UNUN İRİ ÜYÜTMÜSƏN?

İمامqulu deyir, Nüşrəvan kolxozun qoyununu otarırdı. İki gündən bir küsüb işdən gedirdi. Mən də Aliyarı götürüb qız elçiliyinə gedən adamlar kimi, gəlirdik onlara. Səhərdən oturub axşama qədər minnət edirdik. Deyirdi, olmaz, niyə itin unun iri üyütmüsən?

Uşaqları həftəyinə üzünü yumurdu. Burnunun fırılığı üzündə qaysaq əmələ gətirmişdi. Çarəsiz qalib, onların üz-gözündən marça-març öpürdüm ki, bəlkə, yola gələ. Yenə də inadından dönməyib deyirdi:

– İtin unun niyə iri üyütmüsən?

NEYNİM, CÖRƏYİM BURDAN ÇIXIR DƏ!..

Müzəffər, deyirdi ki, İمامverdi sovxoza heyvandarlıq üzrə direktor müavini işləyirdi. Mənə göz verib, işiq ver-mir-di. Mən də onunkun ona verirdim. Maşının kabin-ka-sın-da otur-dub, iki buzovu da verirdim qucağına və hərdən latoğa salıb, narahatlıq yaradırdım. Buzovlar da çox əmdiyindənayağa gedirdi. Hər dəfə bircitma verəndə düt deyib, üstünübüşünü bulayırdı. Bir kəlmə də olsun, dinmirdi və söz-sözə gə-lən-də deyirdi:

– Neynim, əlacım nədir, çörəyim burdan çıxır də...

MƏNƏ İKİ, BİR DƏ YARIM DÜŞÜR... MƏNƏ İKİ, BİR DƏ YARIM DÜŞÜR...

Famil müəllim, Qüdrət müəllim və bir də Məhərrəm müə'l-lim hər üçü ikiillik pedaqoji məktəbdə oxuyurlarmış. Axşam Qüdrət müəllimlə Məhərrəm müəllim kinoya, kon-ser-tə gedir, Famil müəllim isə səhərə qədər oxuyub, im-ta-ha-na hazırlaşır. İmtahan vaxtı müəllim hər üçünə də iki yazıb deyir:

– Gedin, yaxşı-yaxşı hazırlanın, sonra gələrsiniz.

Famil müəllim əlini yuxarı qaldırıb deyir:

– Müəllim, xahiş edirəm, mənə heç olmasa, iki yarıma ya-zar-dın.

Müəllim soruşur: – Niyə?

Deyir, ona görə ki, bunların hər ikisi dünən konsertdə, ki-no-da olub, amma mən özümü öldürüb, səhərə qədər oxu-mu--şam. Ona görə də, ədalət naminə, mənə iki, bir də yarımdüşür!

BURA HEÇ KİRVƏ YERİDİR?!

Bir dəfə Gilətağ kəndi ilə Şamoğlu kəndi arasında torpaq üstə dava düşür. Əlbəyaxa vuruş başlayır. Bu vaxt Şamoğlularidan biri kirvəsi Azadəlini görüb deyir:

– Ə, Azadəli, mənəm ey, kirvənəm, əl saxla, görüm nə deyirsən?

Azadəli əlini bir qədər də yuxarı qaldırıb deyir:

– Ə, bura heç kirvə yeridir, başını bəri gətir, bir çomaq ilişdirim, sonrasına baxarıq...

KİMƏ ACIĞIN TUTUB, ONA SÖY DƏ...

Gülmalı kişi həmişə acığın tutanda evlərinin üstünə çıxıb, hündürdən deyordı:

– Sizin hamınızın anaz belə...

Bir gün yenə də belə deyəndə İbrahim kişi çomağını gö-türüb dedi:

– Ə, anan da belə, bacın da, kimə acığın tutub, ona söydə, hamının anasına niyə söyürsən? Sən ölüsen, gəlib sənə elə bir çomaq ilişdirərəm ki, qurbağa kimi yerə sərilərsən.

Elə bununla da həmin söz-söhbətə son qoyulur...

MÜZAKİRƏ QALDI BAŞQA VAXTA...

Kələntərov məsul bir vəzifədə işləyirdi. Amma bir kəlmə də olsun ruscan bilmirdi... Nə isə... bir gün səhər-səhər içəri

gi-rəndə görür ki, stolun üstündə iri bir məktub var. Açıb oxuyur. Amma bir şey başa düşmür. Elə bilir ki, «Ağ oyuğa» su çıxarmaq məsələsidir. Odur ki, tez telefonun dəstəyini gö-tü-rüb, katibə zəng vurur və deyir ki, müştuluğumu ver, «Ağ oyuq» məsələsi həll olunub, məktubu da budur əlimdə.

Katib də sevincək halda, ona tapşırır ki, tez ol dur, həmin məktubu gətir bura, əlaqədar təşkilatların rəhbərlərinə də xəbər ver, gəlsinlər mənim yanımı.

Bəli, Kələntərov məktubu götürür, tələsik aparrı onun ya-nı-na, adamlar da gəlib yiğisirlər gözləmə otağına. Katib bir məktuba, bir də Kələntərova baxıb, təəssüf bildirən bir tərz-də başını yırğalayır. Görür ki, məktubda «Ağ oyuq» mə-sə-ləsi yox, ovçular cəmiyyətinin işindən söhbət edir. Üstünü vurmur. Kələntərov pərt olmasın deyə adamlara eyhamla de-yir: – Gedin işinizdə olun, müzakirə qaldı başqa vaxta...

VALIN O BİRİ ÜZÜN QOYDU...

Bir dəfə PİK-in sədri olan otağa girəndə gördüm ki, Gülü-şov mərkəzi komitə ilə danışır və kimisə asıb-kəsir:

– Deynən, ay əclaf, qurumsaq, nə tez yediklərini unutduñ, sənin kişiliyin elə bu imiş? Sən ölüsən, mənə də Gülüşov de-yər-lər, gəlsəm ora, el içində rüsvay edəcəyəm. Mən uşa-ğam, gündə bir tapmaca satırsan? Nə oldu mənim sana-to-ri-ya put-yov-kalarım, deyirsən bəs, sənə pul verəcəyəm, ay verdim ha, ölüsən də, verməyəcəyəm, alçağın biri alçaq!

Gördüm ki, o adam deyir ki, yoldaş Gülüşov danışan elə sən dediyin Nurbala Nurbalayevdir, daha nə sözün var, de...

Dərhal Gülüşov valin o biri üzünü qoydu:

– Bay, yoldaş Əzimoviç sənsən? Əşşı, bəs niyə səsini çıxar-mır-san? Nə var, nə yox, uşaqlar necədir?

Dedi, çox sağ ol, elə indicə uşaqların da, mənim də halımı yaxşı-yaxşı soruşduñ.

BİLET MƏNDƏDİR...

Bir gün Hilal kişi qatara bilet alıb oturmuşdu evdə, ağır-ar-xayın çörək yeyirdi. Elə bu dəm qonşulardan biri içəri girib dedi:

- Öyə, hələ burdasan, qatar getdi, sən qaldın?!
- O, halını pozmadan cavab verir:
- Ə, get özünü ələ sal, bala, hara gedir qatar, bilet mən-də-dir...

PISA-PISA GEDİB GƏLİN!

Famil müəllimin direktor olduğu məktəbdə iki qız iş-lə-yir-di. İkiisi də dünya gözəli. Qarayollu kimi, bunlar nə vaxt-sa, ra-yon mərkəzinə gedər və rayon rəhbərlərinin gö-zü-nə gö-rü-nər-lər. Kaş o günlərə qar yağırdı. Elə bununla da müsibətli günlər başlayır. İki gündən bir dəh-düş yabisin mi-nən sürür həmin məktəbə. Başlayırlar gündə yoxlama apar-ma-ğa, nədi-nədi, bu qızları görsünlər. Day direktor əldən-ayaq-dan dü-şür. Çağırıb bir gün həmin qızlara deyir ki, yo-lu-nuz yom-rul-sun, əgər işdir, bir də oralara getsəniz, gözə gö-rün-məyin. Rayon mərkəzinə də yalandan xəbər göndərir ki, cid-di nöqsanlara yol verdiklərinə görə, həmin qızları işdən azad etmişəm. Bununla da gedis-gelişə, yoxlamaya son qo-yu-lur...

GÖRÜN, ƏMƏLİ HARASINDADIR?..

İمامqulu kişi naxçıvana getmişmiş. Baxır ki, bir erməni düşəsi məscid düzü deyilən yerdə soyunub, özünə qənim ax-ta-rır. Kişi çarıqlı-patavalı girir meydana və hərdən deyir: – A dığa, gəl bəri görün...

Camaat yerbəyerdən qışqırır ki, İمامqulu kişi özünü göz-lə, dığa əməl edəcək.

İمامqulu kişi dığanın bir başından, bir də ayağından tu-tub, təpəsi üstə çevirir və hündürdən deyir:

– Ay camaat, baxın, görün bunun əməli harasındadır?

SONRA SÖHBƏT EDƏRİK !

Nəsir kişi rayon partiya komitəsinin katibi olanda Mərkəzi Komitənin «Pravda»da dərc olunmuş bir qərarını götürüb, Vənətli kəndinə gəlir və qərarı oxumağa başlayan ki-mi, hərə bir tərəfdən onun başına yiğilib deyir:

– Əşsi, rəhmətliyin oğlu, qərar-mərar nədir ey, sən də özü-nə iş tapmırsan? Hərəmizə bir şıvrım ver, papiros bükək, son-ra söhbət edərik...

Kişi gözünü açmamış baxır ki, qəzətdən əsər-əlamət qal-ma-yıb...

CÜNCÜLÜM HƏSƏN

Həmişə ikinci dünya müharibəsindən söhbət düşəndə İb-ra-him kişi deyirdi:

– Canız haqqı, bir də gördük ki, Amerikanın təyyarələri bu-lud kimi Günün qabağını aldı. Tüstünü buraxıb, içindən bombanı tökdü. Ayaziyandan sonra, baxıb gördü ki, nə, ölen-ölüb, qalan da qaçıb. Biz də silahları atıb, «urra» deyə on-ların ardınca irəli cumduq. Qonşumuz Cüncülüm Həsən əli yalın at arabası ilə Krimdan gedib, düz Berlinə çıxdı...

ƏLLƏRİNİZİ YUXARI QALDIRIN!

Söhbət zamanı dedim, İbrahim kişi, bu gün kəndə gələndə ermənilər donuz ovlayırdılar, az qaldı ki, gülə məni öldürə. Dedi, sən cəhənnəmə, o günü biz Çürüklüdə odun yiğirdiq. Bir də gördük ki, beşatılanlar qulağımızın dibindən viyahaviy keçir. Uşaqlara dedim, əyə, yatin cəngəlliyyə, köpək uşaqları bizi qıracaqlar. Bir az aşağı əyiləndən sonra, ağlıma gəldi ki, belə də görsələr, elə biləcəklər, dovşanıq, dərhal nişan alıb, bizi vuracaqlar. Odur ki, qışqırıb dedim:

– Əyə, qalxın ayağa, əllərinizi qaldırın yuxarı...

BUNLARIN HAMISI PULDUR, EY...

Bir gün sözü bir yerə qoyub getdik Namaz Kərimovun idarəsinə. Dedik, bəlkə bizə bir qonaqlıq verə. Gördük yox, Kərimov heç bizə məhəl qoymur, aq kağızlara bir-bir möhür vurub, yiğir üst-üstə. Səbrim tükəndi. Qalxıb ayağa dedim, ə, nə olub belə. Kərimov möhrünü bizə göstərirsən?

Rəhmətlik üst-üstə yiğilmiş lay-lay kağızları bizə göstərib dedi:

– Nə var e, vallah sizə, bir-iki cümlə söz yazıb, deyirsiniz, biz də işleyirik, bunların hamısı puldur, ey!..

BAYRAM ZƏNGİLANİ

Vəli kişi söhbət edirdi ki, bir dəfə Nadir Əfəndiyevi çə-ğι-rib dedim ki, xəbərin var xəbərdən. Bayrama ad veriblər. Bi-zə yazıblar ki, onun məqaləsini qəzətdə verərkən ləqəbini də yazın: Bayram Zəngilani! Gözünə döndüyüm Nadir dərhal qaçıb, Bayrama deyər ki, bəs müştuluğumu ver, sənə ləqəb veriblər. Soruşar ki, kim deyir? Deyər ki, redaktor Vəli Mus-ta-fayev.

Oturub idarədə, növbəti nömrəni hazırlayırdıq. Gördüm ki, kolidorda süpürləşmə var. Bayram deyir, əvvəlcə, mən gi-rə-cəyəm. Nadir də deyir mən. Nə isə... Bayram güc gəlib, keç-di içəri və həyəcanlı bir halda soruşdu:

– Mustafayev heylo, deyirlər, mənə ad veriblər?

Dedim, onu səndən başqa deyən qələt eləyir yeddi arxa dö-nəni ilə.

Elə bunu dediyimi gördüm. Bayram qırğı kimi şığıyb Na-di-ri qoydu dizinin altına. Nə yemisən turşulu şorba. Öl-dü-rüb ölümünü qoydu...

PENDİR ƏHVALATI

Cəncəlov söhbət edirdi ki, bufetə gələn pendiri, yağı mən bö-lürdüm. Bir dəfə təzə gələn pendirdən nümunə üçün iki kilo alıb apardım evə. Üç gün nə qədər çalışdıqsa da, ondan bir tikə qoparıb yeyə bilmədik. Nənəm götürüb, çölə atarkən gedib düşər Rəhim müəllimgilin eşşeyinin başına və eşşək həmin dəqiqədə olər. Nə isə...çağırıb ələ salmaq üçün şöbə mü-diri Kəmtərova dedim ki, ayə, səsə salma, bufetə əla pen-dir gəlib. Elə bu başdan sənə on beş kilo yazıram. Heç kim bilməsin, ha, özün bilirsən ki, sənin xatirini çox is-tə-yi-rəm. Tez ol, qaç evə, qab gətir. Gözünə döndüyüm Kəmtərov da dərhal zəng vurar evə – arvadına. Deyər ki, tez ol beş-altı kulok götür gəl bufetə; yaxşı pendir gəlib. Qərəz, nə başınızı ağrıdım, bu minvalla da on beş kilo quru pendiri sıridim ona. Amma nə fayda, kələk baş tutmadı. Çünkü yarım saat-dan sonra tamına baxıb, hamısını çırpıldılar başıma...

SİMİSAR ÇIXDILAR...

Sahə müvəkkilimizin qəribə bir xasiyyəti var idi. Həm dö-yü-lənə deyərdi, sənin maddən ağırdı, həm də döyən. Sonra da aldığıni alıb, barışdırıdar və gəlib deyərdi:

– Nəçənnik, simisar çıxdılar.

Bir gün rayon partiya komitəsinin katibi onu büroda möh-kəm danlayıb dedi:

– Rəhmətliyin oğlu, sən də hara gedirsən, hamını simisar çı-xarırsan?

Belə olan halda da tez özünü ələ alıb deyirdi:

– Bizim partianın şüarı belədir də, yoldaş katib, sülh ol-sun, əmin-amamlıq olsun, hamı dinclik və firavanhıq şə-rai-tin-də yaşasın...

BELƏ DƏ İŞLƏR OLURMUŞ... BELƏ DƏ İŞLƏR OLURMUŞ...

Cəncəlov söhbət edirdi ki, əsgərliyə getmişdim. Stroya vurub dedilər: – Nə bacarırsan? Dedim, yaxşı saksafon çalı-ram. Dərhal məni yazdılar orkestrə. Yanaşib, bir nəfərdən so-ruşdum ki, bunu necə çalırlar? Göstərdi ki, ağızı söykəyib, bu lüləyə bərk üfləyərsən. Mən də elə etdim. Gecə yarida ağa-zı-mı söykəyib həmin lüləyə üflədim. Nənəsi ölmüş bərk mələdi. Trivoqa verildi. Bütün rota qalxdı ayağa. Bildilər ki, mənəm. Gəlib soruştular ki, sən nə etmək istəyirsən? Dedim ki, səhərki konsertə hazırlaşıram.

Bənd olmadılar. Səhər konsert başlayanda gördüm ki, yol-daşlarım not vərəqlərini bir-bir aşırırlar. Mən not-mot bilmədiyimdən vərəqləri iki-iki, üç-üç aşırırdım. Birdən nə-zə-rim drijora sataşdı. Baxdım ki, əlləri ilə, elə bil, məni çə-ğι-rir. Durub getdim yanına. Dedi, səni kim çağırıb bura? De-dim, bəs sən əllərinlə məni çağırmırdın? Təpəmə bir qapaz ilişirdi və əmr elədi ki, tez get, otur yerində... Nə isə, belə-be-lə ikiillik əsgərliyimi bir təhər vurdum başa...

ÖZÜN BİL!

Vəli kişi deyirdi ki, getmişdim sanatoriyaya. Vanna qəbul edirdim. Göz-gözə vurub, on beş dəqiqə əvəzinə, yarım saat, bəzən ondan da çox vannada qalırdım. Düz on gün belə et-dim. Sonra həkimə yaxınlaşış dedim ki, mən belə bir iş gör-mü-şəm, ağlın nə kəsir, xeyirdir, ya ziyan? Həkim təəssüf bil-di-rən bir tərzdə başını yırğalayıb dedi:

– Əmi, neynirsən, elə, özün bilərsən, amma alımlər ya-zıb-lar ki, on beş dəqiqədən çox vannada qalmaq qəsdən ürəyi «naqruskaya» salmaq deməkdir.

KEF MƏNİMDİR, DANIŞMIRAM...

Nəsib kişi ilə Yusif ucqar dağ kəndində işləyirdilər. Biri kitabxanaçı, biri də kənd sovetinin katibi idi. Evə, işə həmişə bir gedib, bir gələrdilər. Nəsib az danışan, Yusif isə çox

da-nı-şan idi. Odur ki, hər gün ata minib işə, evə gedəndə Nəsib kişi yolu yarı bölüb deyərdi: – Yusif, on beş kilometrin on ki-lo-metrini mən danışacağam, qalan hissəsini də sən. Durub yo-la düşəndə isə o, heç danışmırıldı. Yusif buna etiraz edib deyirdi:

– Yaxşı, bu yoldaşlıq olmadı, ha, özün bölgü bönürsən, özün də ciğallıq edib danışmırsan?!

Nəsib kişi isə cavabında deyirdi: – Kef mənimdi, da-nış-mı-ram, sənin növbən gələndə danışarsan...

SUSMAĞI ÜSTÜN TUTDUM...

Bir dəfə yolüstü Seyidalı müəllimgilə qonaq getdik. İnsa-fən, yaxşı bir stol təşkil etdi. Balıq dolu hovuzun yanında, gül-çiçəyin içində geniş bir məclis düzəltdi. Nə desən, var idi. Elə yeməyin şirin yerində qolu sınmış bir ermənini ora gə-tir-di-lər, Seyidalı müəllim üzünü bizə tutub dedi:

– Tez olun, eşşək gəldi, atın arpasını alib yeyəcək...

Yoldaşlarım altdan-altdan bir-birinə baxıb qımışdırılar. La-kin üzə vurmadılar.

Ertəsi gün idarədə oturmuşdum, gördüm Seyidalı müəl-lim gəlib çıxdı ora və azacıq hal-əhvaldan sonra dedi:

– Qaşa, dünənki qonaqlıq necə oldu, ürəyinə yatdımı?

Dedim, çox sağ ol, yaxşı düzəltmişdin, amma bir şeyi düz et-mədin. Dedin, eşşək gəldi, atın arpasını yeyəcək. Bizi təh-qir etdin.

Əlini-əlinə vurub xeyli güldü və handan-hana özünü ələ alıb dedi:

– Mən də deyirəm, görəsən, nə olub, burada nə var ki, mən sizi eşşəyə yox, ata oxşatdım, özün bilirsən ki, at eşşəyin ya-nında layiqli bir məxluqdur.

Baxdim ki, daha başqa söz deməyə ehtiyac yoxdur...Ona görə də, susmağı üstün tutub dedim:

– İncimə ey, heyłə zarafat edirdim!..

O, DALINA BAXA-BAXA QAÇDI...

Mehdiqulu kişi mehmanxanada çayçı-kababçı işləyirdi. Deyirdi ki, maarif nazirliyindən rayona bir qonaq gəlmışdı. Gündə onun-bunun hesabına yeyib-içib, salxım söyüdün al-tin-da dəmlənirdi. Bir gün ağlına nə gəldisə, mənim üstümə qışqırıb dedi:

– Yaxşı xidmət etmirsen, deyəsən, səndən yazacağam...

Dedim, narahat olma, mən səndən qabaq yazmışam. Yaz-mı-şam ki, bu nümayəndə kimdir, nəçidir, onu bilmirəm, ancaq onu bilişəm ki, gələndən bu qapıda əyləşib, müf-təl-lə-zim yeyib-içir, hələ bir kəndə, məktəbə baş çəkməyib, hələ üs-təlik sərxiş vəziyyətdə şəklini çəkib, mərkəzi komitəyə gön--dərmışəm. Sağ-liq olsun, baxarıq işinə. Görək kim-kimi məş-hər ayağına çəkəcək.

Kişi yumağa dönüb ayağıma yixıldı. İlan dili çıxarıb dedi:

– Ölmüşəm, məni götür, bir qələtdir, eləmişəm yeddiarxa dönəniminən, keç günahimdan...

Xeyli pulunu alıb, dedim get, nənən namaz üstə imiş, yox-sa... O, dalina baxa-baxa qaçıdı düz Bakıya...

BU DA BİR ZARAFATDIR...

Hər dəfə Vəli Mustafayevi dəmiryol vağzalında görəndə deyirdim:

– Burada nə üçün dayanmışan?

Cavab verirdi:

– Rayon partiya komitəsində növbətçiyməm.

* * *

Növbətçi dedim, bir əhvalat yadına düşdü. Rayon parti---ya komitəsinin şöbə müdürü Əşrəf Şükürov deyirdi, bir gün gə-lib gördüm ki, Vəli dayı mənim kabinetimdə, divanın üs-tün-də, xorhaxor yatır. Əlimlə onu tərpədib: – Vəli dayı, əsi dur e, saat on ikidir, - dedim.

Dedi:

– Ə, dəda canı, qoy yatım, indi-indi huşa gedirəm!

SƏRRAST CAVAB

Bir dəfə Şəmil gəlib görür ki, Vəli kişi dayanıb rayon par-ti-ya komitəsinin qabağında. Salamsız-kəlamsız kişiyə təhər-töh-mət edib deyir:

– Rəhmətliyin oğlu, o qol-qılçana yazığın gəlmir, fikir ver-mi-şəm, düz üç saatdır ki, boş-bekar dayanmışan burada?

Vəli kişi halını pozmadan deyir:

– Ə, deyirdilər, sənin heç ağlın çatmır. Akazvayıtsa belə şey-ləri başın gətirilmiş!

BEKAR GƏZMƏK ONDAN YAXŞIDIR...

Vəli kişi ikinci qrup əlil idi. Özü də uzun müddət idarə müdürü olmuş, müxtəlif yerlərdə məsul vəzifələrdə işləmişdir. Nəhayət, axırıncı iş yeri ixtisar olunduğuna görə, bekar qal-mış-dı. Odur ki, hər gün rayon partiya komitəsinə ayaq dö-yür-dü. Katib isə dəlil-dəlalət edib deyirdi:

– Ay kişi, gəl, daşı ətəyindən tök, mən nə deyirəm, onu eşit, get raypodakı mülki müdafiəni müvəqqəti olaraq götür, boş-bekar qalma, balamın canı haqqı, yaxın vaxtlarda sənə tutarlı bir iş verəcəyəm.

Vəli kişi gedib öyrənir ki, həmin yer dekret yeridir. Onun da iki ayı gedib, qalıb iki ayı. Birbaş katibin yanına gəlib de-yir:

– Yoldaş katib, gedib öyrəndim, dekretdə olan qadının aya-ğında düz yeddi min əleyhiqaz var. O, iki aydır ki, işi təh-vil verir, hələ də qurtarmayıb. İki ayda gərək mən yazış onu təhvil götürüm, arvad qayıdanan sonra da, iki aya ona təhvil verirəm. Elə bunlardansa, bekar gəzmək daha sər-fə-li-dir...

İNDİ BİLDİM Kİ...

Məktəb direktorlarından biri konfransda maarif şöbə-si-nin müdirini o ki var, tənqid edir. Sözünün də canı o olur ki, il-boyu bir dəfə də olsun, məktəbə gəlməyib, onların işi ilə ma--raqlanmayıb. Bunları bir-bir qeyd dəftərinə yazan şöbə mü-diri konfransdan beş gün sonra, bir maşın adamı aparıb tökür həmin məktəbə. Deyir ki, gəlmişik təlim-tərbiyə işlə-ri-nin vəziyyətini yoxlamağa. Direktor əl-ayağa düşür, qonaq-la-rı, əvvəlcə, çay-çörəyə dəvət edir. Onlar iki erkəyi, üç toyu-ğu, iki hindüşqanı və on arağı həzm rabədən keçirdikdən son--ra deyirlər, belə bir vəziyyətdə yoxlama aparmaq olmaz. Gedək, sabah gəlib işə başlayarıq. Sabahı da belə, o biri gü-nü də...Axırda, məktəbin direktoru şöbə müdirinin əl-aya-ğına düşüb deyir:

– Bir qələtdir, eləmişəm ata-babamınan, bir də sənin adını çəkmərəm. İndi bildim ki, məktəbə gəlmək necə olurmuş...

BUNLARIN HAMISI USTA İMİŞ!..

Səkkiz ədəd milimiz var idi. Onu qabıqlayıb, təzə tik-di-yi-miz evin üstünə döşəməliydik. Usta Yaşarı gətirdik. Qiy-mə-ti-ni çox baha dediyinə görə, qardaşım hirsəndi və kərkini gö-türüb, milin birini qabıqladı. Sonra da üzünü Yaşara tu-tub dedi:

– A bunun içi-daşı belə olsun, nə var, ə, burda, qanı qiy-mə-tin qoyursan üstünə?

Elə bunu gördüm. Yaşar həcət-hücətinin yiğışdırıb, qar-da-şı-na dedi:

– Gəl bəri, ə, bunların hamısı usta imiş!..

«DIZZ...»

Məktəbdə uşaqlar «dizz» oyunu oynayırmışlar. Yaşar da qapının arxasında dayanıb gözləyirmiş ki, uşaqlardan han-sı-sa indi içəri girəcək, o da onun qulağının dibinə tutarlı bir sil-lə ilişdirib deyəcək:

– Dizz...

Sən demə, həmin vaxt Güllü müəlimə qoltuğunda sinif jur-nalı dərsə girilmiş. Gözünə döndüyüm Yaşar qulağının di-bindən, nə təhər ilişdirirsə, Güllü müəllimə bu il ölmüsən, bil-dirdən. Tirtap yerə sərilir. Yaşar tez pəncərədən sıçrayıb, qaçıır evlərinə. Deyilənə görə, düz bir ay məktəbə gələ bil-mə-yir. Nəhayət, Qüdrət müəllim çağırıb deyir:

– Üzün qara olsun, Yaşar, day, bəsdir, evdə qalmağın, gəl dərsə...

CAMAATIN QULAĞI DARI DƏLİRMİŞ...

Həsi ilə Hüsünün qulağı ağır eşidirdi. Ona görə də, onlar bir-biri ilə çox hündürdən danışırdılar. Günlərin bir günü Həsi kişi dükana çay, qənd, düyü, yağı gətirəndə Hüsü kişi görür və dərhal onun yanına qaçıb, xəlvətcə deyir:

– Ə, Həsi, nə gətirmisən, dəda goru, mənə də ver...

Həsi onun sözünü sindirməyir, deyir ki, verəcəyəm, amma gərək heç kim bilməsin. Həmin söhbətdən on dəqiqə keç-mə-mış, adamlar tökülbər gəlirlər bura və tələb edirlər ki, bizə də gətirdiyin şeylərdən verməlisən. Həsi ilə Hüsü pərt halda, bir-birinin üzünə baxıb deyirlər:

– Ə, bu camaatın qulağı dari dəlir, ey, nədən bildilər ki, biz burada nə danışırıq...

SƏN DƏ DANASAN DA!

Fəttah bizim aynabəndi düzəldirdi. Gündə üç öynə so-yutma, qızartma, toyuq, quzu əti, cüçəli pulov verirdik. Bir öynə lobya bişirib qoyduq süfrəyə. Üzünü yana çevirib dedi:

– Bu nədi, ə, biz lobyanı danaya veririk...

Mən də zarafata salıb dedim:

– Elə sən də danasan da!

O BAŞ MƏNİMDİRSƏ

Keçəl Həsən dəlləkxanada saçını düzəltdirirmiş. Baxır ki, iki saat keçib, hələ də İzzət qayçını şıqqıldıdadır. Axırı bezib deyir:

– Ə, o baş mənimdirsə, tükü yoxdur, bilmirəm, nə var orda, iki saatdır, sən şıqqıldıdırsan?

ARVADI MURDARLADI...

Kəndimizdə bir arvad rəhmətə getmişdi. Gedib molla gə-tir-dilər. O, dilinin altında mızıldana-mızıldana iki-üç dəfə me--yitin üstündən o tərəf bu tərəfə keçdi. İbrahim kişi ölüünün yaxın adamlarını yanına çağırıb dedi:

– Ə, qoy rədd olsun ənə, e, bu nədir, gətirmisiniz, arvadı gül kimi dəfn edəcəydik, iki-üç dəfə üstündən o yana-bu ya-na keçib murdarladı...

AY VERDİM, HA!

Vəli Mustafayevi vergi müfəttişliyinin işçilərindən biri çox incidir. Bir müddətdən sonra, o, bərk xəstələnir. Məsləhət bi-lir-lər ki, hökmən sanatoriya müalicəsinə getməlidir. Vəli ki-şi-ni də isnad verib deyirlər ki, nə qədər istəsən, onda putyovka var.

Bəli, həmin adam yixıla-yixıla birtəhər Vəli kişinin yanına gəlir və yalvarır ki, amanın bir gündür, ölüür, hökmən ona put-yovka köməkliyi eləsin.

Vəli kişi ağzını açır, nə açır. Deyir, ə, hələ sən ölməmisən, deyirsən, putyovka verim, gedib yaxşı olasan? Ay verdim, ha! Sən yox, bütün qohumların da ölə, putyovka ver-mə-rəm...

ELƏ O GEDƏN OLDU...

Mehdiqulu kişi söhbət edirdi; kirvəmin oğlundan anonim yazmışdlar ki, ordudan yayınıb, əsgər getməyib. Bir gün gör--düm ki, hərbi komissarlıqdan gəliblər, həmin materialı yoxlamağa. Apardım nümayəndəni Alibəyliyə. Həkəri

ça-yı-nın balığından qızardıb tökdüm qabağına. Oku var, döşədi. Duranda bir araq və beş-altı da balıq qızartmışın material olan papkanın içiñə salıb, dedim, dur gedək Akarıya, sonra gəlib ardını davam etdirərik. Dəm idi. Bir az gedəndən sonra, çəmənlikdə uzanıb dedi:

– Bir az dincəlib, sonra gedərik. Mənə də elə bu lazım id. Dərhal balıq qızartması ilə material olan qovluğu başının altına itələyib dedim:

– Nolar, qaçaqaçlıq deyil ki, bu gün olmaz, sabah yox-la-ya-riq... Duranda gördü, nə, balığın yağı nə təhər ərizə və şı-kayətə, izahatlarla hopubsa, heç nöqtə və vergülü də seçmək ol-mur. Kişi rüsvay olduğunu anlayıb, tez aradan çıxdı...

MODA

Bir evə gəlin gətirirlər. O, çox çılin-çılpaq geyinir, ot-ru-şun-duruşun bilmir. Qaynatası bundan narahat olur və ar-va-di-ni yanına çağırıb deyir ki, get, onu başa sal, deynən ayıb-dır, el-oba baxır axı, bizi rüsvay etməsin, əyninə-başına abırı paltar geysin. Arvad gedib belə deyəndə gəlin ağzını büzüb deyir:

– Sizə nə, bu modadır də...

Kişi bunu bilib, həmin dəqiqə bütün paltarlarını soyunub çı-xır həyatə və əlinə balta alıb başlayır lümbülümlüt qa-pı-da-kı kötüyü yarmağa. Gəlib-gedənlərin hamısı onu danlayıb de-yirlər:

– Ə, ayıbdır, əyninə paltar gey, bu nə oyundur, sən çı-xa-rır-san?

Deyir, narahat olmayıñ, bu da təzə modadır.

Onun bu hərəkətləri gəlinə də təsir edir. O da qaynatasına dəlil-dəlalət edib deyir:

– Ayıbdır, əyninə paltar gey.

– Bala, sən demirdin, modadır, bu da mənim modamdır da.

Gəlin onun nə demək istədiyini duyub, dərhal əvvəlki mo-da-sını tərgidir. Kişi də əyninə paltar geyib, deyir:

– Ay arvad, gördünmükü modanı necə tərgitmək olar?..

KÜLÜNƏ ÇATDINIZ...

Bir dəfə kolxozun yem tayaları od tutub yanındı. Rayon mərkəzinə xəbər verdilər. Yanğınsöndürənlər gəlib çatana ki-mi, bütün tayalar yanıb kül oldu. İmamqulu əlini onların kürəyinə vurub dedi:

– Malim qurban sizə, yenə heç olmasa, gəlib külünə çat-dı-nız...

ÇƏK GƏLSİN...

İki yoldaş bir-biri ilə söhbət edirmiş. Biri hər kəlmənin sonunda əlini irəli uzadıb deyirmiş:

– Mən ölüm, bir çək gəlsin...

Axırda, o biri cana doyub deyir:

– Əmioğlu, mən yatıram, əlimi də uzalı qoyuram. Sən mə-nim canım, nə vaxt keyfin istəsə, çək gəlsin!..

«MİR VOVA»

Kəndimizdə Mir Həmzə adlı bir kişi yaşayırırdı. Qonşumuz Olimordan həmişə onu «Mir Vova» deyə çağırardı. Bir gün ona yanaşib, səbəbini öyrənmək istədim. Dedi, yəqin eşitmiş olarsan. Bir qarğa çaxırdan içib, qonur xaçın üstünə və xaçı bulayır. Keşiş tutub başına döyə-döyə deyir:

– Ay qarğa, əgər seyidsənsə, niyə çaxır içirsən, yox, əgər ermənisənsə niyə xaçı murdarlayırsan?

İndi də Mir Həmzə, əgər seyiddirsə, nə üçün ərməneninin qaraçısını alıb, yox, əgər ermənidirsə, nə üçün adının yanına «Mir» sözünü də əlavə edib. Deməli, bu qarşıqdır. Ona görə də, ona Mir Həmzə yox, «Mir Vova» demək lazımdır.

EŞŞƏYİN BELİN BOŞ GÖRDÜK...

Bir dəfə Gülzar xalagilin uşaqlarından biri uzunqulağı götürüb meşeyə, oduna gedir. Meşəbəyi də onun dəhrəsin alıb, boş yola salır. Bir müddət sonra, həmin adam atını sü-rüb, düz Gülzar arvadgilin qapısına gedir və atdan düş-mə-mış deyir:

– Gülzar bacı, xoş gördük.

Gülzar arvad da tez onu qabaqlayıb deyir:

– Məmiş qardaş, eşşeyin belin boş gördük...

DƏDƏ, FİKİR ELƏMƏ...

Həsən kişinin nahamar bir qızı var idi. Həmişə acığı tu-tan-da deyirdi:

– Ağız, bala, mən bir şeyin fikrini edirəm ey, deyirəm, gö-rə-sən, səni necə yıxacaqlar?

Deyirdi, dədə, onun fikrini eləmə, özüm yıxılacağam!

CANIN YANIR, PENCƏYİNİ DƏ VER!..

Famil müəllimlə Əli müəllim tələsdiklərindən qatara bilet ala bilmirlər. Vaqon bələdcisi gəlir ki, tez olun, yol pulunu ve-rin. Famil müəllim çıxarıb, biletin yarısı qədər ona pul ve-rir və deyir:

– Əmioğlu, cinayətdə şərifik. Sən bizi qanunsuz apa-rır-san, biz də qanunsuz olaraq biletisiz gedirik. Ona görə də, bi-let haqqı yarıbayarı olmalıdır.

Çox çək-çevirdən sonra, Əli müəllim Famil müəllimə də-lil-dəlalət edib deyir:

– Ə, kişini incitmə, çıxart pulunu ver.

Famil müəllim etiraz edib:

– Heylə canın yanırsa, çıxart pencəyini də ver ona...

Ə, LENİNİN PULUNA DEYİRSƏN, ÖLÜB?

1961-ci ildə pul dəyişən vaxt Oruc kişi dərhal köhnə pulu götürüb, gedir qonşuluqda olan erməni kəndinə və bir inək alıb gətirir evə.

Bir gün sonra erməni gəlib görür, inək yoxdu. Arvaddan soruşur:

— Ağız, inək hanı?

Arvad deyir:

— Oruc kirvə apardı, özü də bu qədər pul verdi...

Arvadının allandığını görüb, erməni Oruc kişigilə gəlir.

— Ara, Oruc kirvə, elə ayıb dəyil, sən bizim arvadı aldadıb, ölü pula inəkimizi gətirmisən?

Oruc kişi erməninin yaxasından yapışır deyir:

— Ərə, köpək oğlu, sən Leninin puluna deyirsən ölüb? Sən ölösən, səni bu saat aparacağam KQB-yə.

Oruc kişi nə təhər kipnoz edirsə, erməni düşür əl-ayağa və yalvarıb deyir:

— Ara, Oruc kirvə, elə bir qələtdi, eləmişəm ata-babamla istəmirəm, inəyi də, pulu da verirəm sənə, elə məni burax gedim evimə...

TAXDIM, ATDIM...

Həmişə ikinci dünya müharibəsindən söz düşəndə Mirzə öz qardaşından danışardı:

— Qağam deyirdi, qanlı döyüş gedirdi. Yoldaşlarımın ha-mı-sı qırılmışdı, tək qalmışdım. Həm də mühasirəyə düş-müş-düm. Odur ki, keçdim xiştikaboya. Taxdim, atdim, tax-dım, at-dım. Ölən öldü, qalan da təslim oldu. Zəng vurdum Sta-li-nə. Dedim, tutduqlarımı öldürüm, yoxsa diri diri gə-ti-rim. De--di, diri gətir-mək lazımdır. Elə bu vaxt gördüm ki, Vo-ro-şı-lovun vertalyotu qondu başımın üstünə. Məni apar-di-lar Sta-li-nin yanına. Boy-nu-mu qucaqlayıb üzümdən öpdü və əlini kürəyimə vurub, dedi:

— Get, halal olsun sənə Azərbaycanın çörəyi.

Sonra da tapşırıldı ki, aparın, bunu ötürün orden anbarına, qo-yun, nə qədər götürür, götürsün. Qağam da, canı sağ ol-muş xəsislik edib, çox yox, beş orden götürüb...

«GÖY AYI»

Bir dəfə rayon partiya komitəsinin birinci katibi görür ki, Mə-hiş kişi dostunun elli arı yesiyini meşənin ətəyində qoyub, ona gözətçilik edir. Dəlil-dəlalət edib deyir:

– Əşşı, aqsaqqal adamsan, nəyə lazımdır bu ağır yükün al-tı-na girmək. Ayı gəlib yeyər, sonra başın ağrı çəkər.

Kişi kənarda dayanan sahə müvəkkilinə işarə edib deyir:

– Yoldaş katib, bu «göy ayı»dan qoruya bilsəm, o biri ayıdan qorxum yoxdur!

«DEMOQOQİYA» AZARI

Rayonun bəzi məktəblərində «demoqoqiya» azarı o həd-də çatmışdı, müəllimlər biri-birinin üzdəniraq tualetə get-mə-yi-ni də hesaba alırlılar və söz-sözə gələndə deyirdilər:

– Filan müəllim qırx beş dəqiqəlik dərsin on dəqiqəsini pa-piros çəkməkdə, on beş dəqiqəsini də tualetdə keçirir...

ÇIXIB QAÇIRDI...

Bir dəfə yaxın qohumlardan biri xəstələnmişdi. Vəli Mus-ta-fayevlə onu yoluxmağa getdik. Elə içəri girən kimi, arvadı baş-ladı üz-gözünü dartışdırmağa:

– Vəli qardaş, - dedi, - Bilirsən, nə var, dədəmin goru haq-qı, birdən kişinin istiliyi qalxırdı qırx birə, tutub saxlaya bil-mir-dim, qaçıb vururdu aralığa.

Vəli kişi toxdaqlıq vermək, «can-can» deyib onu əziz-lə-mək əvəzinə, arvadı masqaraya qoyub dedi:

– Düz deyir, ə, canız haqqı, sırağagün də milisiyənin qar-şı-sında qaçanda mən tutub saxladım...

MEŞƏNİN ƏL-ƏTƏYİNDƏ

Hətəm kişi öləndə oğluna vəsiyyət edir ki, məni Süsən me-şə-sinin başındakı dağda basdırarsınız.

Həmin gün dizə qədər qar yağır. Baxırlar ki, belə bir ha-va-da ora gedib çıxmaq olmaz. Adamlar qalırlar məəttəl, bil-mir-lər ki, nə eləsinlər. Elə bu vaxt rəhmətlik Həzi kişi gəlib çı-xır ora və üzünü yas yerinə gələnlərə tutub deyir:

– Ə, onun oğlunu tapın, gətirin bura, əməlli-başlı desin, gö-rək rəhmətlik nə demişdi ona, bəlkə, elə mümkünənə me-şə-nin əl-ətəyində basdırraq!?

ÇAX ONUN BAŞINA, GƏBƏRSİN!

Bir dəfə Məhiş kişinin oğluna bərk acığı tutur. Odur ki, tüfəngi götürüb düşür onun dalına. Nə qədər qovursa da, ya-xın düşə bilmir. Elə bu vaxt Güllüş çıxır qabağına. Kişi töy-şüyə-töyüyü tüfəngi ona uzadıb deyir:

– Əyə, Güllüş, o nankoru tuta bilmədim, dəda goru, al bu tüfəngi, çax onun başına, gəbərsin!..

EVLƏNMƏK ASANDIR...

Bir gün Mədət kişi Hacıqulunu sorğu-sual tutub deyir:

– Hacıqulu, dəda goru, düzün de görüm, neçə günə ev-lən-mək, neçə günə ev tikmək olar?

Hacıqulu kişi onun nə demək istədiyini başa düşüb deyir:

– İki günə evlənmək, üç günə də ev tikmək olar.

Mədət kişi sevincək halda irəli yeriyb deyir:

– Atan rəhmətlik, mən deyirəm, evlənmək ev tikməkdən asandır, deyirlər yox, düz demirsən...

ƏLİN QURUSUN, KİŞİ!..

Baxış kişi eşidəndə ki, qonşusu Əlimərdanı güllə ilə vurublar, sevincək həyətə çıxıb soruşur:

– Əyə, bilmirsiniz, sağdır, ya ölüb?

Deyirlər ki, az qala, ölcəkmiş, yaxşı ki, güllə ürəyindən yan keçib.

Kişi kor-peşiman içəri gəirib deyir:

– Əlin qurusun, kişi, bunu bir barmaq aşağıdan göz-lə-yir-din də...

XARABA QALDI, AMMA...

Rayonumuzda mötəbər şəxslərdən biri qırmızı daşdan iki-mərtəbəli, səkkiz otaqlı, üç eyvanlı gözəl və yaraşlıqlı bir ev tikdirirdi. Hər dəfə Oruc kişi bunu görəndə deyirdi:

– Tik, a köpək oğlu, serano gec-tez onun içində Orucun balaları yaşayacaqlar.

Dediyi kimi də oldu, həmin ev xaraba qaldı, amma Oru-cun balalarına yox, ermənilərə qismət oldu...

DEYƏSƏN, O TEZ GEDİR...

Bir dəfə Bakıda tramvayda oturmuşdum. Gördüm ki, ya-xın qonşularımızdan biri qabaqdakı tramvaydan düşüb min-di arxadan gələn vaqona; Him edib, dedim ki, nə üçün qa-baq-dakını qoyub, arxadakına minirsən? Nə cavab versə yax-şıdır:

– Görmüsən, düz üç saatdır ki, mixlanıb yerə, tərpənmir. Baxıram ki, onun ardınca gələn çox sürətlə gedir...

QƏDİM DÜNYA TARİXİNDƏN

Əmioğlumu pulsuz-parasız düzəltmişdim dövlət hesabına Naxçıvan radiotexniklik məktəbinə. Tezdən qatarla yola sa-lib, evə qayıtdım. Axşam soyunub yerə girmək istəyirdim ki, gör-düm, qapıdan girdi içəri.

Soruşdum:

– Ə, nə oldu, qəbul etmədilər?

Dedi, yetirən kimi sorğu-sualsız qəbul etdilər, hələ üstəlik həmin gün də dərs keçdilər. Amma xoşum gəlmədi.

Dedim, nə üçün?

Dedi:

– Əşşı, qoy ənə, mən də dedim, görəsən, nə məktəbidir. Qə-dim dünya tarixindən dərs keçirlər?..

URRA, YAŞASIN ƏVƏZ!

Rayon mərkəzində işləyirdim və hər həftənin axırıncı gü-nü payı-piyada otuz kilometrlikdə yerləşən kəndimizə, ba-cı-qardaşımı görməyə gedirdim. Elə qapiya çatan kimi, İb-ra-him kişi məni görüb, evlərimiz qarşı-qarşıya idi/ deyirdi:

– Ə, Aliyar, o gələn Əvəzdir? Yaşasın Əvəz, ur-ur, urra!..

Sonra gəlirdi bizə. O qədər şirin söhbət edirdi ki, bir də ba-xirdim ki, gecə saat üçdür, bacım, qardaşım hamısı yatıb, qal-mışq ikimiz. Elə hey danışındı. Arada bir deyirdi:

– Gör saat neçədir?

Üç olanda deyirdim, dörddür, dörd olanda deyirdim, beş-dir.

Əlini-əlinə vurub deyirdi:

– Pay atonnan, ə, hələ erdir ki, bu vaxtlar mən camış ötü-rü-rəm!

SƏNİ ARZULAYIRDI...

Qonşu Mehbali düz üç ildi ki, rəhmətə getmişdi. Amma Mehralı hər dəfə onun qohumlarını görəndə soruşturdu:

– Səni allah, de görüm, Mehbali qağam necədir?

Bir gün yenə elə söhbət olanda Əli kişi onu tutub dedi:

– Əyə, Şührəli, sıragün mən Mehbalinı gördüm, səni, ya-man arzulayırdı...

BİR SİFARIŞ BƏS İDİ...

Mehdiqulu kişiyyə deyəndə ki, gəlmışəm, şəklimi çək.
De-yir-di ki, ə, dədəm qurban, niyə zəhmət çəkib gəlmisən,
si-fa-riş edərdin, çəkib göndərərdim də...

ÇIQQIYARDIM...

Alverdi kişi Qafandan gələndə (indi gəlməsən) minir bir
erməni maşınınə. Sürücü başını kabinkadan çıxarıb deyir:

– Kim bir üçlük verməsə, salacağam yerə.

Alverdi kişi tez sıçrayıb düşür yerə. Soruşurlar ki, kişi nə
üçün düşdün yerə, pulun yoxdur?

Deyir:

– Puluma nə gəlib, coxdur,ancaq hamısı onluqdur.

Deyirlər, nə fərqi var, onluğu xirdalayıb pulunu
çıxa-ca-ğı-dı də...

Kişi başa düşüb deyir:

– Ə, bəs bunu mənə niyə bayaqdan demədiniz, onun
ka-bin-kasına bir çomaq çıqqıyardım...

KİŞİSƏN, GƏL ÜZ-ÜZƏ DANIŞAQ...

Yer darısqallığı üzündən rayon partiya komitəsinin iki
təlimatçısı eyni bir otaqda otururdu. Hər ikisinin də
qa-ba-ğın-da telefon. Biri baməzə, o biri də...

Bir gün baməzə olan onun nömrəsini yığıb deyir:

– Ə, əclafın biri, əclaf, məni niyə satmışan, sən ölüsən,
ba-şı-na elə bir oyun açacağam ki, gəl görəsən...

O birisinin başı gətirmir, elə bilir ki, doğrudan da, kimsə
uzaq-dan danışır. Odur ki, səsinə ton verib deyir:

– Ə, əclaf sənsən, sözün var, gəl kişi kimi üz-üzə danışaq...

MƏNİ HARA APARIRLAR?

Cəfəri əsgərliyə aparırdılar. Kəndin qabağındakı yali aşın-can heç kim dinmirdi. Elə aşhaasdə anası əlini üzünə atıb dedi:

– Cəfər hey, bala hey, hara gedirsən?

Anasının bu zədəli səsini eşidəndən sonra, Cəfər də baş-la-dı ağlamağa:

– Allah oy, məni hara aparırlar?..

SİZİ BUNDAN DA YAXŞI GÖTÜRƏCƏYİK...

Kolxoz seçkisi keçirilirdi. Camaatın tələbi ilə idarə he-yə-ti-nin sədri Kəmtərovu tutduğu vəzifədən azad etdilər. Onun əlal-tiları, dəm tutanları başladılar deyinməyə. Elə bu vaxt İb-ra-him kişi yaxına gəlib dedi:

– Ə, bala, darıxmayın, sağlıq olsun, bu nədi, sizi bundan da təmtəraqlı götürəcəyik.

Ə, NIYƏ AĞLAMASIN?

Bizim uşaqlardan birini əsgərliyə aparmışdilar. Vəli Mus-ta-fayev gündə zəng vurub soruşdurdu:

– Ə, Gülşən neyləyir, ağlayır?

Deyirdim, ə, niyə ağlayır, kişini əsgər apararlar da.

Deyirdin, ə, niyə ağlamasın, qarğanın balasın tutub apa-ran--da nənəsi ağlamır, bu da baladır də.

Bu sözdən sonra, özümüzü saxlaya bilmirdik. İkiimiz də ağ-layıb qarışırkıq bir-birimizə...

SƏNİN ADIN MƏMİŞDİR?

Məmiş kişi kolxozun dana-buzovunu atıb qaçıq evə. Allahqulu kişi də onun ardınca gedib, kənardan çağırır:

– Məmiş hey, Məmiş hey!

Elə bu vaxt onun arvadı qapıya çıxıb deyir:

– Ay kişi, neynirsən Məmişi, gəlməyəcək, gedin, özünüzə ayrı naxırçı tapın.

Allahqulu kişi deyir:

– Az bacı, sənin adın Məmişdir? Mən Məmişi çağırıram, çıx get, otur evində, tumanın da cırıqdır, gecə də alız-uluz gör--müşəm, məni qana salma?!

NEYNƏK, QOY APARSIN...

Birinin bir çamadan pulunu aparmışdilar. Yanıxırdısa da, üzə vurmurdı. Hərdən də öz-özünə təskinlik verib de-yir-di:

– Neynək, qoy aparsın köpəkoğlu, minliyin ikisi cırıq idi...

BƏZƏN BELƏ DƏ OLUR...

Bir dəfə İnqilab müəllim daxili işlər nazirliyinin qapısında dayanmışmış. Oradan keçən taksiyə əl edib deyir ki, xahiş edi-rəm, təcili məni daxili işlər nazirliyinə çatdır.

Taksi sürücüsü devikmiş halda, bir nazirliyin binasına, bir də həmin adama baxıb başını yırğalayır. Baxır ki, çəşib, üs-tün vurmayırlar:

– Əyləş!

Bir-iki küçəni hərləndikdən sonra, qaytarıb yenə həmin yer--də qoyur və bir «şirvan»ını alıb, tez aradan çıxır.

İnqilab müəllim baxır ki, elə həmin yerdir. Taksinin ar-xa-sin-ca qəzəblə baxıb deyir:

– Bay, köpəkoğlu, ə, elə həmin yerimiş ki...

GÖRÜRSƏN DƏ, NƏ SİTAMLAR ÇƏKİRİK?

Bir dəfə gedib gördüm ki, Qənbərov restoranda oturub, hin--düşqanın budunu dartsıdırır. Məni görən kimi dedi:

– Əvəz, görürsən də, bala, nə sitamlar çəkirik...

EVƏ QONAQ GƏLƏNDƏ

Nəsir kişi deyirdi ki, arvad da, mən də, ikimiz də yel-be-yi-nik. Evə qonaq gələndə mən deyirəm, hindüşqanı kə-sə--cəyik, o de-yir, yox, erkəyi kəsəcəyik. Dava-dalaş olmasın de-yə, hər ikimiz də dediyimizi edirik. Sonra başlayırıq öz-özümüzə deyinməyə...

BİR GECƏLİK QONAQ

Bir dəfə rayon rəhbərlərindən biri Gülzər arvadgilə qonaq gəlir və içəri girməmiş üzünü arvada tutub deyir:

– Hə, indi görək, bizə necə baxacaqsan?

Gülgəzər arvad da ciddi bir görkəm alıb deyir:

– O ev yiyəsinin evi yixilsin ki, bir gecəlik qonağa yaxşı baxmaya, o qonağın da ata-anasına lənət ki, bir gecədən artıq qala...

QOYMURLAR İŞLƏMƏYƏ...

Bir icra başçımız var idi. Baş həkimi həmişə yanında saxlayırdı. Elə ki, şikayətçi çoxaldı, girib onun qoltuğuna aradan çıxırı. Adını da qoyurdular ki, infarkt vurdu...

Arada bir öz köməkçisinə zəng çalırdı:

– Necədir, vəziyyət, şikayətçilər gediblər, yoxsa oradadılar?

Əgər desəydi, «gediblər», dərhal maşınınə oturub gəlirdi kabinetinə, yox əgər desəydi, «burdadırlar», onda, yastığını qəlbi qoyub, günlərlə yatırıdı evdə...

* * *

Bir dəfə gedib gördüm ki, Şahlar adlı biri kəsib onun qa-pısının ağızını, qışqırır ki, deynən, köpəkoğlu, köpək, işləyə bilmirsən, çıx, get, otur dəda xarabasında, qoy camaat basınqirləsin. Girsəm içəri, canın alacağam, eclafın biri, eclaf!

Elə bu vaxt o, qapını açıb çölə çıxdı. Nənəsi ölmüş Şahlar başladı kəkələməyə:

– Az-çox işləyən elə budur, onu da qoymurlar işləyə, əclaf uşağı, əclaf!

Baxıb-baxıb öz-özümə düşündüm, dedim, heyvanına şükür, ilahi, görəsən, insan bir dəqiqədə neçə cildə düşərmiş...

MƏNİM VƏZİFƏM «URRA» DEMƏKDİR...

Xalq cəbhəsinin tügyan etdiyi bir vaxtlar idi. Bir nəfər ve-te-ranla vaqon yoldaşı oldum. Soruşdum ki, sən partokrat-san, yoxsa demokrat? Cavab verdi ki, həm partokrat, həm də demokratam... Hansı tərəf güc gəlsə, keçirəm o tərəfə. Arvad da məni danlayıb-dansıyr ki, ay kişi, ağsaqqal vaxtında özünü beiman etmə. Gəl otur evdə, dubinka ilə döyüb baş-gözünü əzəcəklər. Deyirəm, ay arvad, dünyanın işini bil-mək olmaz, olmadı elə, oldu belə, birdən bu qüvvələr haki-miyətə gəlsələr, onda da söz deməyə dilimiz olar, həm də yaxşı bir vəzifə alarıq özümüzçün.

Dedim, kişi, sənin o cəbhədə vəzifən nədir?

– Dedi, heç, mitinqlərdə «urra» deməkdir...

KƏSƏ DEYİMLƏR

Nəsir kişi deyirdi: – Mənim içən vaxtim İsanın ayıq vaxtına oxşayır.

Hidayət kişi deyirdi: – İstəyirsən, qonaq tez getsin, çayı isti-isti ver, qapını bas, peçi çat!

Hətəmxana da deyəndə ki, kəndə yaxşı kino gəlib, deyərdi:

– Ə, görəsən, orda tank, top, boks-fokus var?

Desəydin hə, deyərdi, hə, onda, yaxşı kinodur!

Cəfər kişi oturub-durub deyərdi:

– Başına dönüm, baldızımın, şəhərdə yaxşı hörməti var, hansı tindən keçdim, çıxdı qabağıma?

Misirxan kişi sahə gözətçisi idi. Hər dəfə taxıl zəmilərində uzunqulaq görəndə yanıxıb deyərdi:

– Kaş canavar olaydım, tutub bunları bir-bir yeyərdim.

Maşallah müəllimin qapısında yaxşı armud var idi. Odur ki, hansı şəhərdə, vağzalda düşürdüsə, birinci onu soru-şurdu:

– Burada armudun kilosu neçiyədir?

İsmixan kişi qucağında yekə bir çamadan həmişə avtobusun qapısında dayanıb adamlara yol vermirdi. İçəri keçəndə deyirdi:

– Gözün kordur, görmürsən, yer yoxdur? Çölə çıxana da öyünd-nəsihət edib deyirdi:

– Ə, bala, nə düşürsən, onsuz da genə minəcəksən də!

Qarayev Veli kimə acığı tuturdusa deyirdi:

– Avara itin sarsaq yumurtası.

Həzi kişi həmişə maşına minəndə üzünü sürücüyü tutub deyirdi:

– Ə, bala, at dördə, qoy yavaş-yavaş getsin.

Xasay müəllim hər dəfə əmək haqqısın alıb saydıqdan sonra, dərin bir köks ötürüb deyirdi:

– Yox, deyəsən, bu ay da yumurta yeyə bilmədik...

Babaş kişi deyirdi:

– İbili nə təhər qanıq öyrənibsə, dükana arvad da girsə, süpürləyir, kişi də...

Nuruşu Sarılda söyüb biabır-dəsgah edirdilər. Xoca-handa ayaqlarını maşının kabinəsinə döyəcləyib deyirdi:

– Θ, saxla görüm, o ləçər mənə nə deyirdi?..

Həsən kişinin belə bir xasiyyəti var idi; acığ tutduğu adama gec başa düşsün deyə belə söyürdü:

– Nənaa ərinin koru belə-belə olsun.

Nağıyev Həsən həmişə ona-buna toxtaxlıq verib deyirdi:

– Darıxmayın, ölüncən müvəqqəti çətinlikdir də...

Hətəm kişi kimi görürdü deyirdi:

– Qarşınıza ayı çıxsa, bizi isnad verib keçərsiniz, toxunmaz.

Cünki bizə ayı Marallı deyərlər!

İsmixan kişi şor görəndə deyərdi:

– Θ, at ənə bunu, fərli olsaydı, dövlət ona da plan qoyardı.

Talib kişi həmişə tütün pulunu alıb cibinə yiğanda əlini-əlinə sürtüb deyirdi:

– Necə bir adam ola əzişdirəm...

Allahqulu kişi həmişə mübahisə edəndə deyirdi:

– Θ, bala, adam ya başından danışar, ya da ayağından, amma sən ortandan danışırsan!

Səfər kişi bir samavar çayı içib qurtardıqdan sonra, stəkanını uzadıb deyərdi:

– Birini də ver, olsun iki!..

Şaşiq kişi bir il əvvəl, Qafanda bir dondurma yemişdi. Kimi görsə, soruşurdu:

– Θ, əmioğlu, sən bilərsən, keçən il Qafanda yedyimin adı nə idi?

Allahverdi kişi oğlunu təzəcə evləndirmişdi. Kimi görsə deyirdi:

– Əmioğlu, canım haqqı, bizim gədiyə bir toy etdim ki, gəl görəsən, çaxırdan içib, çapan vurdular...

Qara Zivər həmişə oturub-durub deyərdi:

– Moskvadan belə gəzib dolandım, amma özümdən gözəlin görmədim...

Cəfər kişini kənd sovetinə sədr seçmişdilər. Katib zəng vurub işləri soruşanda deyərdi:

– İndi-indi qabağın dirəmişəm divara...

Əsgər Ağayev kimi görsə, deyirdi:

– Ə, gəlsənə, adama yüz-yüz vuraq, isinişək?..

Qəmərli hər dəfə toya gedəndə içib möhkəm dəmlənər və üzünü toy sahiblərinə tutub deyərdi:

– Tez olun, bu zırıltını buradan yiğışdırın!

Mədəd kişi həmişə bərk içəndə deyirdi:

– Hüseynqulu, sənin gözün mənim partabilitimin üstündə olsun, sonrası ilə işin olmasın!

**«Zəngilan gülməcələri» 1997 kitabı
EL ŞAIRLƏRİNĐƏN DEYİMLƏR**

ŞAİR BƏBİR GİRƏTAĞLI

XIX yüzillikdə anadan olub. XX yüzilliyin ilk illərinə kimi, Zəngəzur mahalı, Qafan bölgəsinin Yuxarı Girətağ kəndində yaşayıb. Bəzi deyimləri şifahi şəkildə dillərdə ya-şa-yır. Hadisələrdən doğan bir sıra deyimləri var ki, onlarla bağlı dodaqqaçmalar da yaranıb:

«BİZİM EVDƏ ASLANDIN...»

Bir dəfə şair Bəbirin evinə Mülkü bəy qonaq düşür. Bəy deyəndə ki, Ordubadın «quru bəy»lərindən imiş. Şair Bəbir ona ayrıca hörmət göstərir. Axşam süfrə başında bəy özünü tərifə başlayır: mənim bir sözümü iki eyləyən hələ anasından olmayıb. Yaxşı ev-eşiyim, keyfin istəyəin dolanacağım var. Şair qardaş, nola, yolun düşə bizə, görəsən, xəcalətindən ne-cə çıxıram?!

Bundan bir müddət ötür. İş elə gətirir ki, bir gün şair Bə-bir gedib, bəyin yaşıdagı kəndə çıxır.

Mülkü bəy uzaqdan kişini tanıyıb, arvadına tapşırır:

– O gələn atlıya deyərsən ki, bəy evdə yoxdur, haçan gə-lə-cəyini də bilmirəm...

Bəy özü isə bir kürkə bürünüb, tövlədə axura girir.

Şair Bəbir atdan düşüb, salam verir və arvaddan soruşur:

– Ay bacı, Mülkü bəy evdədirmi?

Arvad bəyin dediyini təkrar edir:

-Bəy hara gedib, haçan gələcək, bilmirəm...

Şair Bəbir arxayınlıqla deyir:

– Heç bir zərəri yoxdur, mən onun tanışıyam. Bu kənddə özgə adam tanımirəm, elə sizdə qalmalı olacam..

Bəyin arvadı nə qədər and-aman edirsə, şair Bəbir qulaq asmir.

Hələ atını çəkib tövlədə bağlamaq istəyir. Axura yaxın-la-şanda at härküb, geri sıçrayır. Şair Bəbir görür ki, at axura qoyulmuş kürkdən härkür. Ona görə, kürkü götürmək üçün irəli keçir. Kürkü qaldırar-qaldırmaz bəyi orada görüb, mə-sələni anlayır. Mülkü bəy özünü itirir, bir söz deyə bilmir, dili topuq çalır...

Şair Bəbir məqamında söz deməkdə usta imiş. Odur ki, bəyə ağzını açmağa imkan vermir:

Salaməleyküm, Mülkü bəy,

Bürünmüsən kürkü, bəy?

Bizim evdə aslandın,

Öz evində tülükü, bəy?!

Sonra atını minib, geri dönür. O çağdan məclislərdə, el arasında bir nəfər özündən deyəndə, yaxud göpçuluq ey-lə-yəndə göz basarlar:

– Şair Bəbir demişkən «Bizim evdə aslandın?!»

«ÖZÜN ÇƏKMƏ QAZI KİMİ...»

Bir dəfə şair Bəbir qohumu ilə aran kəndlərinə peşqurda gedirmiş. Biri eşşəyi, o biri isə maydanı minib, yola düşürlər. Yolda bərk isti olduğundan həm ulaqlar, həm də özləri lap əldən gedirlər. Bir bulağın üstünə çatanda şair Bəbir təklif edir ki, bir az dincəlsinlər. Ona görə, ulaqları otlağa buraxıb, özləri yatırlar. Yaxınlıqda bu kəndin bəyinin taxıl zəliləri varmış. Ulaqlar zəmiyə girib, yetişmiş sünbüllərdən qırp-ma-ğa başlayır. Bəyin qoruqcusu kişiləri oyatmadan ulaqları aparıb, tövləyə qatır.

Şair Bəbirlə qohumu oyanıb, dörd tərəfi gəzirlər. Ulaq-la-rı «gördüm» deyən olmur. Axırda, soraqlaşıb, kəndin bə-yi-nin yanına gedirlər. Qohumu bəyi görən kimi yalvarmağa başlayır:

– Bəy, başına dönüm, deynən, bizim ulaqları versinlər. Uzaq yoldan gəlmışık. Bir işdi, olub, bizi balalarının başına çevir...

Bəy eyvanda oturub, bığlarını eşirmiş. Kişinin sözünü qulaqardına vurur. Hələ üstəlik nökərlərə bərk-bərk tapşırır:

– Köpək uşaqlarının əl-qolunu bağlayıb, xubunca əzişdirin! Onda, ağılları başlarına gələr, bir də belə qələt eləməzlər...

Nökərlər onların əl-qolunu bağlayıb döyməyə başlayırlar. Bəy isə bundan xoşlana-xoşlana içəri girib, yenə eyvana qa-yıdır, əlini tez-tez bığlarına çəkirmiş...

Şair Bəbir bəydən xahiş edir ki, əl saxlaşınlar, ona deməyə sözü var...

Bəy işaret verir, nökərlər əl saxlayırlar...

Şair Bəbir uzalı yerdən qovzanıb, üzünü bəyə tutur:

İçəri girib-çıxıb,
Çəkmə özün qazı kimi,

Nökərlərin sülənsinlər
Yal axtaran tazı kimi!
Açdır bağlı qolumuzu,
Bəy, yola sal razı kimi!
Qaytarginən özümüzə
Eşşəyi, maydanı, ağa,
Yoxsa ki, rusvay eylərəm,
Açıb söz meydani, ağa!

Deyərlər, bəy şairin hərzə dilindən qorxuya düşüb, on-la-rın əl-qolunu açdırır. Kənd içində rüsvay olmasın deyə-ulaq-ları özlərinə qaytarıb, yola salır.

Zəngəzurun kəndlərində çağdan-çağa bu söhbəti xa-tır-la-yıb deyərlər:

– Yerində deyilmiş söz adının dadına belə çatır!

«BİÇƏNƏYİN SUÇU NƏDİ?...»

Yaylağa köçən bir çobanın quzuları şair Bəbirin biçənəyi-nə doluşur. O bundan xəbər tutan kimi, tələsik özünü ora çatdırır. Çoban aran kəndlərindən olduğundan onu tanımır. Elə bilir ki, çatan kimi, kişi dava salacaq. Ona görə, özünü toplayıb, «çomaq döyüşünə» hazırlaşır.

Şair Bəbir çatıb, hörmətlə salam verir. Sonra sakit-sakit çobanın üzünə baxıb deyir:

Əzizqusuçu qardaş,
Gözümün içi qardaş!
Biçənəyi otardin,
Bəs nədi, suçu, qardaş?!

Çoban xəcalətindən bir söz tapa bilmir, quzu sürüşünü bi-çənəkdən çıxarıır...

O çağdan bir kəsi boş yerə suçlandırandan, yaxud biri ba-rəsində haqsız danışanda xatırlarlar:

– Biçənəyin suçu nədi?

«ATDAN DÜŞ, GİR OTAĞA»

Şair Bəbirin məqamında söz demək məharəti aran kənd-lərinə də yayılmışdı. Bir aşiq onunla deyişmək üçün atını mi-nib, Yuxarı Girətağ kəndinə gəlir. Kəndin ayağına çatanda görür ki, bir qız çayda qab-qacaq yuyur. Atını qızın qən-şə-ri-nə sürüb soruşur:

– Ay qız, şair Bəbirin evi hansıdı?

Demiyəsən, bu da şair Bəbirin qızı imiş. Odur ki, suala su-allá cavab verir:

– Ay əmi, şair Bəbir nəyinə gərkdi, mən onun qızıyam?

Aşıq deyir:

– Mən aşığıam, eşitmişəm, o da yaxşı söz deyəndi, gəl-mi-şəm, bir deyişək...

Qız ayağa durub, üzünü aşağı tutur:

Əzizim, Girətağa,
Yol gəlir Girətağa.
Deyişməyə gəlmisən,
Atdan düş, gir otağı...

Deyilənə görə aşiq atının başını döndərib, geri qayıdır. Fikirləşir ki, qızı belə söz deyəndisə, gör, şairin özü necədi?!

«ÜÇ AY QIŞI SAL BUZ OLAR...»

Deyilənə görə, şair Bəbirin yaşadığı kəndin sakinləri Çar höküməti zamanı vergiləri ödəyə bilmirlər. Kəndə bir nəfər vergiyığan göndərirler ki, məsəni yoluna qoysun. Həmin adamin tərcüməçisi də varmış. Kimə müraciət edirlər, onları təmin edən cavab ala bilmirlər. Hərə bunun səbəbini bir cür yozur. Axırda, şair Bəbiri çağırırlar. O da vergini verə bilmə-diklərinin səbəbini şeirlə ifadə edir:

Üç ay qışı sal buz olar, boran olar bu yerin.

Üç ay yazı çıskın olar, duman olar bu yerin.

Üç ay yayı quraq olar, isti olar, müxtəsər,

Üç ay payız soyuq olar, yellər əsər sərasər...

Deyərlər ki, tərcüməçi bu sözlərin məzmununu vergi-yı-ğa-na başa salandan sonra, o da çıxıb gedir. Düşünür ki, belə bir yerdə nə məhsul almaq olar ki, nə də vergi ödəsinlər...

«BİZƏ BİR ÖKÜZ GÖNDƏRİN...»

Belə danışırlar ki, Zəngilan bölgəsinin kəndlərindən biri-nə Güney Azərbaycanından bir belə «bağlama» yollayırlar:

«Bizə bir öküz göndərin; rəngi nə qara, nə sarı, nə ağı, nə boz, nə göy, nə qızılı, nə ala, nə sağal, nə də qaşqa olsun!»

Həmin kənddə bu «bağlama»ya cavab verən tapılmır. Ağ-saqqlar deyirlər ki, bunun cavabını versə, ancaq Qapan bölgəsinin Yuxarı Girətağ kəndində yaşayan şair Bəbir verə bilər. Şair Bəbirin üstünə adam göndərirlər. O da «bağ-la-ma»nın cavabını belə sərrast verir: «Öküyü aparmağa nə duz, nə tək, nə çərşənbə, nə adına, nə cümə, nə şənbə, nə də bazar günü gəlin. Qalan hansı gün istərsəniz, öküyü apara bilərsiniz...»

Deyilənə görə, bu cavabdan sonra, «bağlama» göndərən tərəfdən səs-soraq gəlmir...

ŞAİR ABIŞ SƏDİMALIOĞLU ŞAİR ABIŞ SƏDİMALIOĞLU

Abış Sədimalı oğlu Qocayev XIX yüzilliyin təxminən 70-ci illərində Zəngəzur mahalı, Qafan bölgəsindəki Yuxarı Gi-rətağ kəndində anadan olub. XX yüzilliyin 50-ci illərində hə-min kənddə dünyaya göz yumub. Uzun müddət kənddə na-xırçılıq edib. Məqamında qoşduğu sözlər tez əzbərlənib, la-kin yaddaşlarda çox az hissəsi qalıb. Onlardan bəzilərini bu-rada veririk:

«TOĞLU ÜSTƏ QOÇ GƏLİR...»

Bir nəfər şair Abışa tez-tez sataşar, qoşqularından xoş-la-nardı. Bir gün belə, iki gün belə...

Bir dəfə həmin adam naxırı örüşdən qaytaran şair Abışa yenə söz atıb deyir:

– Şair, deyəsən, qocalmışan, sözün tükənib?!

Şair Abış bir o yana, bir bu yana baxır. Axşamüstü imiş. Görür ki, əkinçilər işdən qayıdırırlar. Hər bir rəcəbər öz öküz-lərini qabağına qatıb, kəndə gətirir. Üzünü onlara tutub, si-nədən deyir:

Odu, hər irəşbər «hoşhahoş» gəlir,

Kimisi şələli, kimi boş gəlir!

Deməginən şair Abış sırixif,

Elə san ki, toğlu üstə qos (qoç) gəlir...

Deyərlər, həmin adam pərt olur, daha el şairindən üzr istəyir. Bu cavab isə zəngəzurluların dilinə düşür.

«SƏNDƏN ŞAİR OLMAZ!»

Həmin adam yenə şair Abışa sataşmaqdə davam edir. Ona biçilmiş zəmilərdən uşaqlara başaq yiğdirmağı tapşır-mışdır. Şair onun bu işinə işaret edərək deyir:

Sənnən şair olmaz, a duzsuz horra,

Get, uşaqları topla, zəmini korra!

«VALLAH, PİR İTİB!»

Burgurşad dağlarındakı Oğlannica piri ziyanətgah idi. Dava illərində (hətta 50-ci illərə qədər) yaylağa köçənlər tez-tez bura niyyətə gələr, qayanın yanındakı şış daşın dövrəsinə fırlanar, çıraq yandırar, inam bəslərmişlər. Sonra otlu mey-dançada qurbanlar kəsilərmiş...

Yerli ermənilər də bu piri ziyanət yeri sanırlarmış. Bir fərq onda imiş ki, onlar qara zurna çala-çala pirə gələrmişlər.

Bir dumanlı gün şair Abış pırə yaxın olan Qırğığanlı yaylağında mal otarırmış. Birdən zurna səsi eşidir. Əvvəl, xoflanır, elə bilir ki, bunlar cin-şeyatinlərdi. Yaxınlaşanda görür ki, ermənilərdi. Onlar şair Abışın yanına çatıb, zurna çalmağı kəsirlər. Biri irəli keçib, naxırçıdan soruşur:

— Ay kirva, biz pırə gedirix. Ancaq görürsən, dumandı, tapa bilmirix. Gəzbeldən başlamış, buratan axtarmışıq. Kir-va, pir itib, onu bize göstər...

Şair Abış başını bulayır:

— Ə, tərs erməni, necə ki, pir itib, siz pırə sarı yox, Gəzbelə tərəf gedirsiz, üzünüüz o tərəfə çevirin!

Ermənilər zurna çala-çala uzaqlaşırlar. Şair Abış isə on-la-ra bir qatar söz qoşur:

Gəzbeldən çıxdılar Qırğığanniya,
Qara zurna xoruz kimi banniya,
Erməni nə qanır, piri anniya,
Deyir: «-Pir itib, pir itib,
Vallah, pir itib, pir itib.
Billah, pir itib, pir itib...»

Uzun illərdi ki, bu sözlər hafızələrdən silinmir...

«BİR AZ ALÇAQDAN GƏL!...»

Kənddə Xudaverdi adında bir kişi vardı. O, şair Abışla düz gəlməzmiş. Harda düşsə, ondan xəbərçilik edər, qara-sın-ca danışarmış. Xəbərçiliyinə görə, ona «qəcələ Xudaverdi» deyərmişlər. Şair Abış dözə bilməyib, ona bir qatar söz qo-şub:

Qəcələ, sağsağan heç bir ad dəyir,
Zatını tanıram, mənə yad dəyir,
Qəlbidən gəlmək də elə zad dəyir,
Bir az alçaqdan sən gel, Xudaverdi!

«AĞLA, BACIM, AĞLAMALI GÜNÜMDÜ!...»

Ermənilər Yuxarı Girətağ kəndindən bir kişini öldür-müş-dülər. Onun qardaşı oğlu Qədimalı Bakıda neft mədən-lə-rin-də işləyirdi. Bu xəbəri eşidən kimi, kəndə qayıtmış və haman ermənilərdən əmisinin qisasını almışdı. Ermənilərin təhribi ilə çar xəfiyyələri onu izləmiş və tutmuşdular. Özgələrə göz dağı olsun deyə kazaklar onu kəndin içində güllələmişdilər. Şair Abış bu qəddarlığı Qədimalının dilindən belə bir qoşma ilə oda tutmuşdu:

Əynimə geymişəm mahuddan çıxa,
Daş qəlbim əriyib, olubdu yuxa.
Allah baislərin evini yixa,
Aqla, bacım, ağlamalı günümdü!..

Gedin, deyin, qənimimə şad olsun,
Ürək partlar, yaxın dönüb, yad olsun!
Durğuzsun qazağı, nişana qoysun,
Aqla, bacım, ağlamalı günümdü!..

Yad tapdadı, divan etdi elimə,
Bais oldu, zəncir vurdı qoluma.
Satqın tutub, məni verdi ölümə,
Aqla, bacım, ağlamalı günümdü!..

Adım Qədimalı, Qafan elimdə,
Aynalı ciyimdə, kəmər belimdə.
Yazılı canım getdi qazaq əlində,
Aqla, bacım, ağlamalı günümdü!

«OXU, BU MƏKTƏBİN SƏFASI ÇOXDU...»

1929-cu ildə şair Abışın doğma kəndi Yuxarı Girətağda 7 illik məktəb üçün bina tikilmişdi. Bu münasibətlə şair aşa-ğı-dakı şeri demişdir:

Səkkizakuşkalı, qabağı eyvan,
Əhdimiz yerində olubdu peyman,
Məktəbə getməyən qalacaq nadan,
Oxu, bu məktəbin səfası çoxdu,
Hayif ki, yanında baxçası yoxdu...

Qaladan gəlibdi Pirxud ağacı,
Suyunu daşıdı bu ana-bacı.
Oxumasan, yoxdu bunun illacı,
Oxu, bu məktəbin səfası çoxdu,
Hayif ki, yanında bağçası yoxdu...

Qış keçirmişik, çıxmışiq yaza,
Məktəbi tikdirdik oğlana, qıza.
Oxu, bu məktəbin səfası çoxdu,
Hayif ki, yanında bağçası yoxdu...

ŞAİR NƏBİ VƏLİMƏMMƏDOĞLU ***ŞAİR NƏBİ VƏLİMƏMMƏDOĞLU***

Nəbi Vəliməmmədoğlu İbrahimov XIX yüzilliyin sonla-rında Zəngəzur mahalı Qafan bölgəsindəki Yuxarı Girətağ kəndində anadan olub. Atası Vəliməmməd kişi kənddə dər-zilik edərdi. Şair Nəbi uzun müddət kolxozun ilxiçisi olub, XX yüzilliyin 70-ci illərində həmin kənddə vəfat edib. Qoş-duğu bir sırə şeirlərdən ayrı-ayrı parçalar yaddaşlarda qalıb.

«SÖYLƏ GÖRÜM!...»

Şair Nəbi 41-45 savaşının iştirakçısı olub, od-alov içəri-sində dağları, yaylaqları xatırlayıb və belə bir şeirlə cəbhədən qaydıb:

Başına döndüyüm, gözəl Təzəxan,
Artıq nə bəy qalıb, nə də ki, bir xan.
Söylə, görüm, söylə, görüm,
Daşbaşı yerindəmi?

Başına döndüyüm, gözəl Daşbaşı,
Arvadlar burada tökər göz yaşı,
Söylə, görüm, söylə, görüm,
Oğlannica yerindəmi?

Başına döndüyüm, xan Oğlannica,
Duman basdı, harda qaldı Yellicə?
Söylə, görüm, söylə, görüm,
Yellicə yerindəmi?

Başına döndüyüm, yelli Yellicə,
Başına yiğlib sarı tellicə.
Söylə, görüm, söylə, görüm,
Çırqbalı yerindəmi?

Başına döndüyüm, ay Çırqbalı,
Arılar gülündən çekər şan-bali.
Söylə, görüm, söylə, görüm,
Göygədik yerindəmi?

Başına döndüyüm, gözəl Göygədik,
Sən gözəl yaylaqsan, gözəl, göy gədik.
Söylə, görüm, söylə, görüm,
Qazmayurd yerindəmi?

Başına döndüyüm, ay Qazmayurdum,
Həsrətin çəkməkdən gözümü yordum.
Söylə, görüm, söylə, görüm,
Kəndimiz yerindəmi?

Otların biçilər, qurular taya,
Nə hesaba gələr, nə də ki, saya.
Söylə, görüm, söylə, görüm,
Kəndimiz yerindəmi?

Başına döndüyüm, gözəl kəndimiz,
Qismət olsa, gəlləm, görüşərik biz.
Söylə, görüm, söylə, görüm,
Elimiz yerindəmi?

«NƏ KAM ALDIN?»

Bir dəfə şair Nəbi at otararkən görür ki, qar təzə-təzə
üşül-lənib, qış olmasına baxmayaraq, açılan yerlərdə
da-na-qı-ran çıxıb. Onun danağıran barəsində qoşduğu şeirdən
bir bənd yaddaşlarda qalıb:

Mərt ayında basdırırlar toyuğу,
Kar eyləməz sənə qışın soyuğу.
Açılmağın yuxu, solmağın yuxu,
Dünyadan nə kam aldın, ay danaqıran?!

«QALDI ATLAR...»

«QALDI ATLAR...»

Şair Nəbinin otardığı ilxida 30-a yaxın madyan vardı. Bir il
bu madyanların 20-si balaladı, sağlam qulunlar oldu. La-kin
bir il sonra, qış sərt keçdiyindən qulunların çoxu qırıldı. Bu
hadisədən bərk sarsılan şair Nəbi yenə sözə meydan verib:

Sevinsin xəyinlər, sevinsin arvadlar,
Qırıldı qulunlar, qaldı atlar...

«APARMAĞA GÖLMİŞƏM...»

Şair Nəbi öz ilxisini Dulan yaylağından Təzəxan yay-la-ğı-na aparır. Bir gün sonra, görür ki, ilxida olan çəlimsiz at gözə dəymir. Çomağını götürüb, geri qayıdır və atı Dərəyurd yaylağında tapır. At onu görən kimi, kişnəməyə başlayır. Bu, şair Nəbini kövrəldir və bir qatar söz deyir, onlardan bir neçə parça yaddaşlarda qalıb:

Atım, səni aparmağa gəlmışəm,
Qurddan-quşdan qurtarmağa gəlmışəm.
Təzəxana-o yaylağa aparmağa gəlmışəm,
Qurddan-quşdan qurtarmağa gəlmışəm...

«NADAN ELƏ QANMADI...»

Bir dəfə Qazmayurd yaylağında bərk yanğın düşür. Co-banlar tökülüşüb, şair Nəbi ilə bir yerdə yanğını söndü-rür-lər. Bu, kənddə böyük söz-söhbətə səbəb olur. Bəziləri bu-nun günahını çobanlarda, bir nəfər isə şair Nəbidə görürlər. Kişi nə qədər and-aman edirsə, həmin adam ianmir ki, inan-mır. Şair Nəbi yaylağa qayıdan kimi, bu hadisəni sözlə belə ifadə edir:

Topallar alışdı, daşlar yanmadı,
Hamı qandı, nadan elə qanmadı...

SAİR MƏMMƏDQULU BABAOĞLU QARABAŞLI ***SAİR MƏMMƏDQULU BABAOĞLU QARABAŞLI***

XIX yüzilliyin 70-ci illərində Zəngəzur mahalı, Qafan böl-gəsindəki Qarabaş kəndində dünyaya göz açıb, bir müddət Bakıda fəhləlik edib. Əldə edilən şeirləri göstərir ki, gözəl təbi varmış... 1959-cu ildə dünyasını dəyişib...

«GƏL SƏNƏ SÖYLƏYİM...»

Deyilənə görə, şair Məmmədqulu Bakıdan kəndə qayı-danda tez-tez qonşu Baharlı kəndinə dəyərmiş. Orada gözal-tısı varmış. Onun kəndə gəlməsi qızın qohumlarının xoşuna gəlmir. Onlar Yuxarı Girətag kəndindən olan yüzbaşı Ni-ya-zalıya şikayət edirlər. Yüzbaşı Baharlıya gələndə şikayətə baxmaq üçün şair Məmmədqulunu yanına çağırdır. Şair bilir ki, yüzbaşı çağırırsa, sözsüz, döydürəcək. Ona görə, yüzbaşıya şeirlə müraciət etməyi qərara alır:

Gəl, sənə söyləyim tərif, yaraşıq,
Çıxsan qənşərinə, tanı, yüzbaşı!
«Xoş səfa» dilimdə qaldı yarımcıq,
Görəmmədim, bir punhanı, yüzbaşı!

Nə yaşın var, çox çəkmisən qalmaqla,
Anadan əmdiyyin süd olsun halal!
Göy çımən üstündə, başında cəlal
Seyr edəsən gülüstani, yüzbaşı!

Sənin o xəyalın ha çaydı, çeşmə,
Ürütbən artıqdı, aşağı düşmə!
Ədalət divan et, haqqından keşmə,
Narə salma şirin canı, yüzbaşı!

Deyirlər ki, yüzbaşı Niyazalı bu qoşmanı dinləyəndən sonra, şairi bağışlayır...

«ŞƏKƏR LƏBLƏRİNDƏ BALI GÖZƏLİN» «ŞƏKƏR LƏBLƏRİNDƏ BALI GÖZƏLİN»

Deyilənə görə, bir gün Məmmədqulu Babaoğlu Meydan-lar adlanan yerdən harasa gedirmiş. Ona qabaq-qənşər aran köçü gəlir. Köçün içində gözəl bir gəlin varmış. O gəlinin gö-zəlliyyindən vəcdə gələn Babaoğlu aşağıdakı «gözəlin» rədifli qoşmanı qosur:

Meydanlarda qarşı gəldim köçünə,

Əvvəl, mah üzündə xalı gözəlin.
Qüdrətindən çəşmim düşdü üzünə;
Şəkər ləblərində balı gözəlin.

Qəflə qabağında, yanında quzu,
Yanıq ürəyimə kim qoysun buzu?!
Üzü ağdı, yanaqları qırmızı,
Gen alnında var hilalı gözəlin.

Donluqsuz danışın, mən olum nökər,
Söhbəti sinəmin dərdini sökər.
Dili, dişi, dodaqları xam şəkər,
Ağ tənzifdən başda şalı gözəlin.

Qamətdə gödəkdi, geyimi şilə,
Verana könlümü gətirdi dilə.
Keçdim sağ böyrünə mən gülə-gülə,
Bilmədim, necədi, hali gözəlin?!

Babaoğlun salıb eşq ataşına,
Nə layiqdi, sürmə çəkə qaşına...
Nəzər salın ayağından başına;
Görün, varmı bir xilalı gözəlin?!

«GÖRSÜN, BELƏ VƏFADARƏ NƏ DEYİR?»

Deyilənə görə, Məmmədqulu Babaoğlu bir qız sevmiş, la-kin ona qovuşa bilməmişdir. Eşidir ki, bir nəfər qızın ya-şa-dı-ğı kəndə gedir, o da aşağıdakı qoşmanı yazıb göndərir:

Gedən qasid, yetir yarə naməni,
Kağız üstdə görsün, qarə nə deyir?
Ayrılanda bir ox vurdu qəlbimə,
Etdi bağrim parə-parə, nə deyir?

Sağ söz versə, can qoyaram yolunda,
Qızıldan bazubənd iki qolunda.
Boynu çiyini üstdə, gözü dalında,
İntizarla baxan yarə nə deyir?

Babaoğlu sözünbihədər satmaz,
Yadlara sırr versə, dostların atmaz.
Xəyalında bir yar onu unutmaz,
Görsün, belə vəfadərə nə deyir?

«QORXURAM, ÖLDÜRƏ AHU-ZAR MƏNİ»

Deyilənə görə, bir dəfə Məmmədqulu Babaoğlu dən
üyüt-mək üçün dəyirmana gedibmiş. Təsadüfən, ora bir sofi
gəlib çıxır. O, Məmmədqulunu ovsunlamaq istəyir. Şair
ilanlar-dan çəkinmir, bilir ki, zəhər dişləri yoxdur, əl atıb,
onlardan birinin belindən yapışır və bədahətən aşağıdakı şerisi
deyir:

Sofılər dəstində dolanan şahmar,
Aç gözünü, yaxşı tanı, mar, məni!
Açdım dəhanımı, bil mətləbimi,
Salıbdır bu günə ahu-zar məni!

Süleymandır sizə təmkin yetirən,
Şahmar-gürzə zəhri canı bitirən.
Mənəm sevdiyimi əldən itirən
Əzəl, büküb namus, qeyrət, ar məni!

İtirmişəm oylağımı, yurdumu,
Düşmən kəsib həm dəhnəmi, ardımı.
Gizli dəyil, əgər bilsən dərdimi,
Salıbdır bu günə ahu-zar məni!
Dərdli şahmar, xəbərdar ol işimdən,
Sevgimin atəsi qalxıb başımdan.
Sənə bir ovsunu sallam döşümdən,

Aç gözünü, yaxşı tanı, mar, məni!

Fikir ver sən bu şairin sözünə,
Səp zəhrindən ürəyimin közünə.
Gözün oxşar sevdiyimin gözünə,
Hər ləhzə yandırır ahu-zar məni!

Yaman olar gürzələrin törəsi,
Hər kəsə diş vursa, işlər yarası.
Təbibə göstərsə, olmaz çarəsi,
Aç gözünü, yaxşı tanı, mar, məni!

Qəmli könül sirrin yada veribdir,
Cahanda kəlamın ada veribdir.
Şahlar şahı mənə badə veribdir,
Aç gözünü, yaxşı tanı, mar, məni!

Oxudum, sevgimə yetmədi səsim,
Bülbül kimi dərdlə dolub qəfəsim.
Babaoğlu, təngə gəlib nəfəsim,
Qorxuram, öldürə ahu-zar məni!

«SƏNƏ QURBAN OLUM, XUSTUB...»

Babaoğlu Zəngəzur dağlarının Burgurşad silsiləsindəki uca-liqlardan biri olan Xustuba üz tutub, belə bir gəraylı de-mışdır:

Sənə qurban olum, Xüstub,
Nə dumandı başın sənin?!
Çoxu ziyarətə gələr,
Əvliyadı döşün sənin!

Göysündən qopar sellərin,
Üstündən keçər ellərin.
Sinəndə qoşa göllərin,

Bışər dəmdə aşın sənin.

Könlüm bağı xəstə olu,
Gəlib gedən usta olu,
Cavanların bəstə olu,
Cavahirdi daşın sənin.

Könlüm istər göz yaşanda,
Dərd-qəm odu söz qoşanda,
Axşamüstü Gün aşanda
Nə saralır başın sənin?!

ŞAİR PƏRİ HASANQIZI

ŞAİR PƏRİ HASANQIZI

Pəri Hasan qızı Aliyeva 1986-ci ildə Zəngəzur mahali Qa-fan bölgəsindəki Çaykənd (Mahmudlu) kəndində anadan olub. Uşaqlıqdan söz qoşmağa həvəs göstərib. İllər keçdikcə onun qoşduğu sözlər ağızdan-ağıza düşüb. Bu da kənd mol-lasının xoşuna gəlməyib. Atasına tövsiyə edib ki, qızı tezliklə əra versin. Ərə veriləndən sonra da, Pəri Hasanqızı söz qoş-maq həvəsindən qalmayıb. Bu isə kənddə çoxlarına xoş gəl-məyib. Əri Qədimli ölündən sonra, ona qarşı təzyiqlər daha da artıb. Pəri Hasanqızı Qubadlıının Məmər kəndinə köçməli olub və uzun müddət orada yaşayıb. Keçən yüzilliyin 70-80-ci illərində Sumqayıt şəhərində məskunlaşıb və orada dün-ya-sını dəyişib. Savadı olmadığından hafizəsinidə qalan bir sira şeirləri özü nəvəsinə demiş, o da yazıya almışdır...

«YAZ CAVABIN, MƏMMƏDQULU!»

Necə dağdı, qüzeyində qar olmaz,
Necə bağdı, ağaçında bar olmaz?

Sənlə mənim deyişməyim yaraşmaz,
Bunu sidq ürəkdən bil, Məmmədqulu!

Gen gərkədi hər igidin dərisi, (qapısı)
Gəlib kecə neçə qoyun sürüsü,
Sən kışisən, mən zənənin birisi,
Bu fikri başından sil, Məmmədqulu!

Yığılsın alımlər, əhli-biləndər,
Kitab oxusan da, yoxdu sinəndə.
Mən bilmirəm, sən ölginən biləndər,
Sonradan üstümə gül, Məmmədqulu!

Ay dərin dəryalar, sızan çeşmələr,
Qoyun gələr, səhər mələr, çəst mələr.

Pəri deyər, gör nə günə qalmışam,
Arazınan bəhs eyləyir çeşmələr!

Ölmə, Məmmədqulu, yaşı,
Qorxan adam girər daşa.
Kağız çatcaq Qarabaşa,
Yaz cavabın, Məmmədqulu!

«GÖZÜM SƏNDƏ QALDI, QAFAN DAĞLARI !»

Tək aliddan çıxım Pəyhan gölüñə,
Qazmana köçünə, Dəfnə elinə,
Baxım iççeyinə, baxım gülünə,
Gözüm səndə qaldı, Qafan dağları!

Qışda ağ geyirsən, yazda göy otlar,
Qoynunda sürülər, ilxiyan atlар,
Geygidar uçuşar, arqalı otlar,
Gözüm səndə qaldı, Qafan dağları!

Bir də baxım Çiçəklinin dağına,
Göy gölün suyunu, nav bulağına,
Üzdü pendirinə, nehrə yağına,
Gözüm səndə qaldı, Qafan dağları!

Çəməni ətirli, daşı xınalı,
Uca qayasının başı xınalı,
Gün düşcək yolları-qası xınalı,
Gözüm səndə qaldı, Qafan dağları!

Atqızın yolları çıxar Bakıya,
Hər kəs gərək öz yurdunu tanıya,
Pəri burda günlərini saniya,
Gözüm səndə qaldı, Qafan dağları!

«ÜRƏYİMİ ÜZƏN DAĞLAR!» «ÜRƏYİMİ ÜZƏN DAĞLAR!»

Vaxt olar, torpaq qaralı,
Gül solar, otun saralı.
Ovçudan gözlə maralı,
Küləyin bərk əsən dağlar!

Yaz gələndə gülür üzün,
Doldurma bulağın gözün.
El tərpəndi, nədi sözün,
Öz-özünnən küsən dağlar!

Çox baxıram, qardı başın,
Heç hesaba yatmir yaşın.
Dünyadı sənin qardaşın,
Necə vardın, osan, dağlar!

Açılanda gülün, dağlar,
Oxuyar bülbülün, dağlar!
Pəri nənə sözü bağlar,
Ürəyimi üzən dağlar!

DAĞLAR

Qış gəlib, tökmüsən qaşın-qabağın,
Yayda kimlər oldu sənin qonağın?
Haçandı, sönübdü odun-ocağın,
Çoxları salıbsan borana, dağlar!

Yenə nədi, bürünmüsən dumani,
Boran-çovğun qarışdırıcı aranı.
Göy gölün dörd yanı, Eşşək meydani
Seçilmir, örtülüb dumana, dağlar!

Heç düşmədim çiyələyin kanına,
Çatmadım təzə, tər baldırğanına.
Top-top bitən xaşxaşların sanına,
Düşəydim o yaşıl ormana, dağlar!

BALAM, DARIXMA! (Cəbhədə vuruşan oğlum Dadamana məktub)

Qafqaz dağlarını indi qar alı,
Külək tüğyan edir, nəfəs daralı.
Bilmirəm, ay oğul, sağsan, yaralı,
Darıxma, darıxma, balam, darıxma
Düşməni öldürsün nalam, darıxma!

Qafqaz dağlarında qar çıxıb dizə,
Əllərdə tufənglər, ucunda nizə.
Komandır itirib, yazıbdı bizə,
Darıxma, darıxma, balam, darıxma,

Düşməni öldürsün nalam, darıxma!
Yadına düşübmü ana Vətənin,
Qoyma düşmən gələ, saxla cəbhəni.
Götür, cənəzəmə bürü kəfəni,
Apar, məni basdır, balam, darıxma,
Düşməni öldürsün nalam, darıxma!

Qafqaz dağlarında durubdu duman,
Komandır tapmağı etmədi güman.
Famili Quliyev, adı Dadaman,
Darıxma, darıxma, balam, darıxma,
Düşməni öldürsün nalam, darıxma!

Qılınmaz dərdimin nədi çarası,
Tapdaq oldu Qubadlıının arası.
Analar çəkməsin oğul yarası,
Darıxma, darıxma, balam, darıxma,
Düşməni öldürsün nalam, darıxma!

Anan kəsib vayankomun qapısın,
Qoymayıbdı o yolları qurusun.
Yazdım hökumətə, səni qorusun,
Darıxma, darıxma, balam, darıxma,
Düşməni öldürsün nalam, darıxma!

Vayankom kağızı qabağa açdı,
Düzlərim titrədi, dilim dolaşdı.
Vaxtsız yola düşdüm, itlər ulaşdı,
Darıxma, darıxma, balam, darıxma,
Düşməni öldürsün nalam, darıxma!

Gecə yuxum yoxdu, gündüz qəralım,
İnsaf dəyil, mən bu dərddən saralım.
Qafqaz dağlarından qoy xəbər alım,

Darixma, darixma, balam, darixma,
Düşməni öldürsün nalam, darixma!

EŞQ OLSUN!
(İlk kosmonavt Yuri Qaqqarinə)

Ucalıban nə səmada uçursan,
Ulduzlardan ulduzlara keçirsən.
Çətin yolu sən birinci seçirsən,
Sənin kimi qəhrəmana eşq olsun!

Aparatdan sarımışan canına,
Dünya heyran cürətinə, şanına.
Bir nəvəm var, onu da al yanına,
Sənin kimi qəhrəmana eşq olsun!

Nə dönmüsən tülək, tərlan quşuna,
Hərlənibsen bu dünyanın başına.
Çox gəlirsən Pəri nənə xoşuna,
Sənin kimi qəhrəmana eşq olsun!

SÖZƏ BAXIN!

Düşdüm Bakı şənliyinə,
Gülər oğlan, qızə baxın!
Hara baxsan, göz oxşayır,
Xoşdur hər şey gözə, baxın!

İmarətlər uca-uca
Düzülüb küçə boyunca.
Gəzdim şəhəri doyunca,
Bağlar təzə-təzə, baxın!

Şənlik qaynar qucağında,
Qızıl yatar torpağında.

Pərinin ahıl çağında
Sinədəftər sözə baxın!

AŞIQ VALEH
AŞIQ VALEH

Pənah xan Əsgəran qalasını quran zaman öz ağılı və ucalt-di-ğrı qurğu ilə çox qürrələnir, hədsiz dərəcədə qürur hissi ke-çi-rirdi. Gülablıdan bura gələn Aşıq Valeh ucalan qalaya ba-xib, öz sözləri ilə xanı tərifləmək istəmişdir.

O NALAN HANI?

Ey bivəfa dünya, fənasən fəna,
Bu fənada səndə qalan can hanı?
Səndə gəst eylədi necə naqşahlar,
Təmami bəy, sultan, gəda, xan hanı?

Əvvəl, sənə gəldi Adəm və Həvva,
Beş gün qonaq oldu fəğir, binəva.
Habili öldürdün, saldın bir dava,
Aralığa düşdü nahaq qan hanı?

Hanı yüz igirmi dörd min peyğəmbər?
On iki imam, qulam, həm Qənbər.
Aləmi eylədin həm zirü zəbər,
Xeybəri dağılan Şah Mərdan hanı?

Ey bivəfa dünya, hanı Məhəmməd Müstəfa,
Səni ondan ötrü yaratdı xüda.
Sən onu özündən eylədin cüda,
Bivəfasan, səndə din, iman hanı?

Hanı Firounü Şəddadü Nəmrud,

Allahlıq iddiası eylədi Mərdud.
Onları zirü zəbər eylədi Məbud,
Tikdirdiyi cənnət bağı-rizvan hanı?

Harun, Qarun cəmi etdi qırx dam xəzinə,
Bu dünyani tamam çıxdı özünə.
Torpaqlar başına, küllər gözünə,
Onun övladından bir nişan hanı?

Rumidən yeridi bir Fətəli xan,
Qılıncın qəbzəsindən damardı qan.
Görən də deyirdi, ey çərxi-dövran,
Çıxdığına oldu peşiman, hanı?

Güzərimiz düşdü mülki-Salyanə,
Görən də deyir dövri-zəmanə.
Bəxşeyiş sufathlı Fətəli xanə,
Tabe etdirdiyi Dağıstan hanı?

Hanı Hidayət xan, hanı Kazım xan,
Hanı Fətəli xan, hanı Həsən xan.
Həsən xan deyirdi-mənimdir Muğan,
Muğan durur indi, Həsən xan hanı?

Bunlar hamı yoxdu, hayif, gözəllər,
O sərdə qoxuyan müşkinin tellər.
Xinalı barmaqlar, o nazik əllər,
Batıbdır torpağa vay, aman, hanı?

Ömür başa gəldi, dolandı dövran,
Növbət yetdi bizə, aman, əlaman!
Bir gün olu görən, bilən, tanıyan
Deyərlər, Valehi o nalan hanı?

ŞAİR AĞALAR ARASBARLU

GÖZƏLLƏMƏ

Şərt bu degil, gözəl çox gözəl ola,
Gözəl odur, sənin qədrini bilə.
Qorxusundan gözü özündə qala,
«Afərin» derəm onu doğan aniya.

Gözəl odur, fəndi, feli bilməyə,
Pis hərəkət, əsla onda olmiya.
Huşin verə, danişdigi kəlməyə,
«Afərin» derəm onu doğan aniya.

Gözəl odur, qulluq edə ağla,
Guş vermiyə hekayətə, nağıla.
Söhbət edə, dərdin, qəmin dağıla,
«Afərin» derəm onu doğan aniya.

Əlac edin, mən də oldum divanə,
Görüm sizin ellər odda ta yanə.
Adəm odur, yaxşı-yaman qanə,
«Afərin» derəm onu doğan aniya.

Gözəl odur, sübhü yerindən dura,
Yerin yiğışdırıb, yükünü qura.
Dəstəmaz alıb, namazın qila,
«Afərin» derəm onu doğan aniya.

Gözəl odur, tapıla bu nişanlar,
Ona qurban olsun ağılsız canlar.
Adam odur, yaxşı-yamanı anlar,
«Afərin» derəm onu doğan aniya.

Yar istərəm, dünya gözəli olsun,

Bu şərtlə ki, ağıllı-kamallı olsun.
Söz desəm, saralıb gül kimi solsun,
«Afərin» derəm onu doğan aniya.

Doğrudur, istərəm, bilə goyçəgi,
Üzünə dağıla qara birçəyi.
Naməhrəm bilə özünə erkək mirçəgi,
«Afərin derəm onu doğan aniya.

Ağalar ibrət eyləyib səndən,
Dahı günah görmüyə məndən.
Əl çəkmişəm (daha bu) şirin candan,
Lənət gəlsin onu doğan aniya.

ŞAİR ƏLİ
Cəsədnamə (Vücudnamə)

Üç yaşıdan beş yaşına gələndə
Göyçəklənib bu qız, əcəb, qız olu.
Beş yaşıdan on yaşına gələndə
Qönçətək açılmış vərəndaz olu.

On birində kətan örtər başına,
On ikidə vəsmə yaxar qaşına.
Çünki yetdi (daha) on üç yaşına,
Qonşuya-qohuma o bir söz olu.

On dördündə gözəllərə qatılı,
On beşində elçilərə satılı.
On altında onun toyu tutulu,
Tapar həmdəmini sərəfnaz olu.

On yedidə gərdəkcəki qurulu,
On səkkizdə yalan-gercək durulu.
On doqquzda şüx məmələr qırılı,
Onu əmən oğlan xoşavaz olu.

İgirmi yaşda dolu gəlin həddinə,
İgirmi beşdə sığal verər telinə.
İgirmi səkkizdə düşər eşqin gölünə,
Sonatək silkinən qubaqaz olu.

Otuz yaşda örvət olu oturu,
Otuz beşdə əqil, mərfət götürü.
Otuz səkkizdə oğul-uşaq yetiri,
Sindal tapar, öz ərinə düz olu.

Qırx yaşında yendin, gəldin ayağa,
Qırx beşində bənzər pozulmuş bağa.

Qırx səkkizdə baxmaz oğul-uşağa,
Həm gedib gələnlə üzbəüz olu.

Əlli yaşında gəldin Əli sözünə,
Altmışında duman çökər gözünə.
Yetmişində taqət gəlməz dizinə,
Ocaqlar başında xub yalqız olu.

İinkir-minkir gəldi əlində gürzü,
Didəruba qayət tapmadı sözü.
Xişm ilə vurdu o odlu gürzü,
Əgri sümükləri düzbdəzəz olu.

ŞAİR AĞA *ŞAİR AĞA*

QAÇAQ MİRZALI

Çərxi-fələk bana zülüm eylədi,
Başa gəldi, yaman işdi, Mirzali.

Şahbaba, Kolanı düşüb sorağa,
Özü öz əhvalın seçdi Mirzalı.

Xodarludan götürdülər izimi,
Bir dost aşna eşitmədi sözümü.
Qadir Allah belə yazıb yazımı,
Deməginən, pünhan qaçdı Mirzalı.

Xan bağından məni saldılar yola,
Əndamı dürüstdü, irəngi lala.
Nərədə bənzəyir Rüstəmi Zala,
Mövc verib, dəryatək daşdı Mirzalı.

Başına gəlibdir, çox yaman işdi,
Bivəfa dünyadı, belə gərdişdi.
Qohum-qardaş bir-bir yadına düşdü,
Yazda Kilsalıdan aşdı Mirzalı.

Ağalar, qəribə, nagah iş oldu,
Cəmalın görəndə ağıl çاش oldu.
Anqala yalnızda mənə tuş oldu,
Elə bildim, yaram deşdi Mirzalı.

Qadir Allah qamətini hörübdür,
Kərəmi çox, igidligi verübdür.
Arqalu dağında Bayraməli görübdür,
Dedim (bəs) Arazi keçdi Mirzalı.

Mövc verib, dərya kimi daşırdı,
Qanlı fələk necə bunu aşırdı?
Açıdı, dəyirmandı fətir bişirdi,
Özü öz sırrını aşdı Mirzalı.

Şahbaba, Kolanı xəbərdar oldu,
Taxtac, Mağaralı qəsdinə durdu.

Hərəsi bir yandan çalhaçal oldu,
Əcəl piyaləsin içdi Mirzalı.

Həqqə pənah gətrib, çıxmışdı yala,
Dörd yana çəkdilər adamdan qala.
Nərədə bənzərdi Rüstəmi Zala,
Mövc verib dəryatək daşdı Mirzalı.

Səd qılan, axtaran həqqi tapardı,
Acqarın doyuran Kəbə yapardı.
Üz tutuban İrvana apardı,
Qazağı görübən qaçıdı Mirzalı.

Cavan idi, heç murada yetmədi,
Gecə-gündüz dincəlibən yatmadı.
Gözlər piyaladı, qaşlar çatmadı,
Hayif, bu bərbadə aşdı Mirzalı.

Həqqə pənah gətrib çıxmışdı dağa,
İnsafdı, üstünə qurğuşun yağı?
Düşmənin kəlləsi dəydi budaga,
Deməyin, meydandan qaçıdı Mirzalı.

Üç kənd arasında tutdu davanı,
Həqq özü eşitmədi bu divani.
Deməyin, biz vurduq böylə aslanı,
Özü öz qanından keçdi Mirzalı.

Şahbaba Kolanı düşüb sorağa,
Qəsdində yox idi, getsin fərağa.

Əsrəmiş nər kimi qalxır oynağa,
Dolanır meydanda laçın Mirzalı.

Canı da qızışıb döndü hamama,

Sığınmışdı peyğəmbərə, imama.
Nahaq (gedib) girdi ağızıbir dama,
Haradan yolun açsın Mirzalı?

Qoç oğuldu, igitligin bildirdi,
Düşməni ağladıb, dostu güldürdü.
Əlbəhəl Molla Cəfəri öldürdü,
Doldurdu tüstüylə qarnın Mirzalı.

Nahaq yerdən min namaza uğradı,
Günbəgün artırdı dərdin, fəryadın.
Düşmənlər hərə bir yandan doğradı,
İnsaf deyil, Quransız keçdi Mirzalı...

KOLANI

Yatmışdım qəflətdə, çeşdə oyandım,
Nədir, (de) mətləbim, qanlım, Kolani?
Öz ellim də dörd yanımı alıbdır,
Yaman oldu bu meydanım, Kolani!

Nifrin seyrağıllar iman söylədi,
Əcəl yetişmişdi, məni əglədi.
Qohum-qardaş çox namərdlik eylədi,
Doğrma-doğram oldu canım, Kolani.

İl on iki ay üzə gəz, az olsun,
Seyrağıbin yaman dərdi yüz olsun.
Gürşad düşsün, dərə-təpə düz olsun,
Qalsın qiyamotə qanım, Kolani!

Üç kəndin adamı çətin yarısın,
İçinizə vəba düşsün, darısın.
Ağyel tutsun, əzaların qurusun,
Dəlik-dəlik olsun yanın, Kolani!

Xəstə Əli sizə qarqış eyləsin,
Cərrah gəlsin, yaraların teyləsin.
Tək Mirzalı qolubağlı neyləsin?
Zayə getsin din-imanın, Kolanı!

GÜNÜDÜR

Əcəb badi-sübh üstümdən əsibdir,
Aman, Allah, bu gün kömək günüdür!
Qarı düşmən dörd yanımı kəsibdir,
Ağam Əli, bu gün kömək günüdür!

Düşmənlər bacadan tökür gülləni,
Əzalarım var əndamda dillənir.
Qara qanlar indi döşdə göllənir,
Aman, Allah, bu gün kömək günüdür,
Ağam Əli, bu gün kömək günüdür!

Çərxi-fələk nə gətirdi başıma,
Rəhm etmədi gözdən axan yaşına.
Vəsiyyət eylədim bir qardaşıma,
Aman, Allah, bu gün kömək günüdür,
Ağam Əli, bu gün kömək günüdür!

Qolumu bağladı Kərbələ Kazım,
Qələm yoxdur, olan dərdimi yazım.
Düşmənlər çoxlaşıb, tək necə dözüm?
Aman, Allah, bu gün kömək günüdür,
Ağam Əli, bu gün kömək günüdür!

Görürsənmi Əzim kimi zalımı,
Bu qisaslar qiyamətə qalımı?
Bir saat meydanda açın qolumu,
Aman, Allah, bu gün kömək günüdür,

Ağam Əli, bu gün kömək günüdür!
Gecə-gündüz dolanırdım piyadə,
Dərdim artdı, həddən oldu ziyadə.
Yaradanım yetişmədi fəryada,
Belə məlum, bu gün ölmək günüdür,
Aman, Allah, bu gün kömək günüdür,
Ağam Əli, bu gün kömək günüdür!

Bacım gələ, bir doyuncan agliyam,
Lalə kimi sinəsini dağlıyam.
Mirzaliyam-Allahverən oğluyam,
Agliyib göz yaşın silmək günüdür,
Aman, Allah, bu gün kömək günüdür,
Ağam Əli, bu gün kömək günüdür!

Qaçaq Mirzalının başına gələnlər

Mirzali və 2 nəfər qeyri-şəxslər gedirlər Kucazur kəndinə və orada kılısəni yarış, şeylərini götürür, bir yerdə bas-di-rır-lar bunu. Öz qonşularından görüb, divana məlum edirlər. Bu hal-da, bunları tutub aparırlar Naxçıvana. Burada Mirzali de-yir yoldaşlarına ki, siz boynunuza almayıñ. Siz yazıxsız, kül-fət sahibisiniz, mən özüm boynuma alacağam.

Silişçi sual edəndə Mirzali boynuna alır. Onu salırlar Nax-çı-van qəzəmətinə. Bir neçə müddətdən sonra, bu, fürsət ta-pib, sıç-rayır barının üstünə və oradan yerə. Bu cürətə görə, əh-li Nax--çivan ona «Quş Mirzalı» ismi verirlər. Mirzalı dö-nür, olur bir sudolduran. Övrətə öyrədir ki, saldat gələndə de-sin ki, Mir-za-li özü yuxarı qaçdı. Amma özü də gedir üzülaşğı. Yay vax-tın-da bu gizlənir bir zəmi içində. Bir müd-dət öz obası içində dolanır...

Bir gün əzqəza, yatmışmış bir yerdə. Öz kəndlərinin adam-ları bunu tutub, verirlər divan əlinə. Bu dəfə onu gön-d-ə-rirlər İrəvan qələsinə ki, möhkəm yerdən qaça bilməsin. Am--ma buradan da qaçır. Yoldaşların öyrədir ki,

hərə bir odun payası paltonun altında götürsün. Bir vaxt bu yol-daş-la-rı ilə tökülürlər qaravul soldatlarının üstünə. Onları odun ilə öldürüb, oradan qaçırlar. Yolda bunun yodaşlarını öl-dü-rül-lər. Ancaq bir Mirzalı nicat tapib, gəlir Kolaniya. Bir müd-dət qalıb, gedir Qarabağa və sakin olur.

Kolani kəndində (Şuşa qəzasındadır) bir neçə müddətdən son-ra, öz qonşusu Molla Cəfər şeytanlıyır ki, Hüseyin qaçan Mi-razalını öz evində saxlayır. Divan Hüseyндən tələb eyləyir ki, Mirzalını versin və yain ki, igirmi bir ev Kolanidan sür-gün olacaq. O səbəbə Kolani camaəti düşdü bunun dalınca.

Bu əhvalatı bilib, Mirzalı xahiş edir ki, beçarə igirmi bir evi onun ucundan sürgün etməsinlər. Onlardan bexəbər mən-zil-bə-mənzil Qarabağdan köçür ikimininci Zəngəzur ças-tı-na və ora-dan Ərikli dağından keçib, gəlir gecə Kolanıda də-gir-manda fə-tir bişirib yeyir. Səhər bu əhvalatı bilən də-gir-man-çı kənd əhlinə xəbər verir ki, Mirzalı qayıdır Kolaniya. O səbəbə başlıyır Mirzalını diqqət ilə axtarmağa. Bu vaxtı Mir-zalı yatmış imiş bir qayanın dibində. Çoban qoyun ota-rır-mış. Bir qoyunun ayağının altından daş qaçıb düşür Mir-za-lının üstünə. Mirzalı oyanıb, dik atılonda çoban səs salır ki, Mirzalını tapmışam.

Camaət bu sədayə tökülüb, Mirzalını qovurlar və do-da-ğı-nı güllə ilə yaralayırlar. Əzqəza, Mirzalı karixib, qaçı bir da-ma. Damin üstündən bacasından bunun üstünə güllə yağ-dı-rır-lar. Damda bir balaca uşaq qalmış imiş. Təvəqqə edir, kən-dir sallayıb, uşağı qaldırıb yuxarı çekirlər. Bu halda, Mir-za-li çox ac olduğuna görə, təknədən çörək götürüb, dodağı da-ğılmış yeyirmiş və xalq da gülləyə basırmış.

Bu halda, Molla Cəfər gəlir qapının yanına və deyir:

– Mirzalı! Səni tutacaqlar, qoy səni mən tutum. Bəlkə, be-lə də bir hörmət çıxa...

Bu halda, Mirzalı qapının deşiyindən güllə ilə Molla Cə-fə-ri öldürür. Bir neçə saat güllə-boran edəndən sonra, Mir-za-li razı olur ki, onu tutsunlar. Qapını açıb, Mirzalının qo-lu-nu Kərbəli Kazım bağlayır və tüfəngini və qeyri əsbabını

alır. Çö-lə çıxan kimi, Molla Cəfərin qardaşları xəncər ilə sağ və sol qolunu salıb, ürəyinin başına soxurlar. Bu cürə Mirzalını öl-dürürlər.

Qeyd: Mirzalının qardaşı Ağa bu əhvalatı şeir ilə yu-xa-rı-da zikr olunan əbyatları təsif edir.

EL MAHNILARINDAN PARÇALAR

Mən igidin dəstəsiyəm,
qadanı alım,
Qızılgülün xəstəsiyəm,
qadanı alım.

* * *

Getsən də, getməsən də,
Mən gedəcəm dağlara...

* * *

Dedim, köçmə Qazmayurda,
Danaları verdin qurda...

* * *

Dağlar dolu kəklikotu,
Qızlar yiğar qutu-qutu.

* * *

Dəvələri tapşırılmışam sarvana,
Şər qarışib yetirmərəm karvana,
Heç olmasa, çağır çıxım eyvana,
Nazlı gəlin, qonaq eylə bu gecə...

Dəvələri dikləmişəm yoxuşa,
qurban ollam şirin-şirin baxışa.
Qoşa narlar bir-biriylə toqquşa,
Nazlı gəlin, qonaq eylə bu gecə...

* * *

Bizlərdə qaydadı sözə söz demək,
Sizdən ilqar verib, bizdən gözləmək.
Əzəl ilqar verib, sonra dönən yar,
Özü gedib, nişangahı qalan yar.

* * *

Başına döndüyüm, ay lələ Kərəm,
Gözüm tor götürdü, ürəyim vərəm.
Dəryalar mürəkkəb, meşələr qələm,
Mollalar yazdıqca dərdim var mənim.

* * *

Altı qızın biri Püstə,
Dərdindən olmuşam xəstə.
Üz qoyaydım üzün üstə,
Altı qızlar, altı qızlar.

Altı qızın biri Göhər,
Saçı dabanını döyər.
Qaşları qurulu yaydı,
Gözləri bir özgə təhər,
Altı qızlar, altı qızlar.

* * *

Arxalığın dizdən, yar,
Gəl, qapıda gizlən, yar!
Beyman anan nə dedi,
Ayaq kəsdin bizdən, yar?!

* * *

Çal kərə, qoy əldən məni,
Silkələ, qoy əldən məni.
Al qucağına,

Sal otağına
Hövkələ, qoy əldən məni,
Çal kərə, qoy əldən məni.
(Kəl arabası sürənin mahnısı—R.T.)

* * *

Bu gün-sabah yazlar gələr,
Boynu ala qazlar gələr.
Xeyrin olsun, bulaq, sənin,
Əl-üz yumağa qızlar gələr!

Bu gün-sabah qışlar gələr,
Top kəkilli quşlar gələr,
Bəxtəvərsən, vallah, bulaq,
Sənə qələm qaşlar gələr!

Bulaq, səndə daş olaydım,
Su vurdugca yaşı olaydım.
Qızlar bulağ'a gələndə
Onlara yoldaş olaydım.

* * *

Ay mənim yaşadım oğlan,
Belimi sənə qaşadım, oğlan!
Özümü səndən ötürüm,
Qızımı sənə yetirim.

* * *

Hana üstə küçü var, Telli,
Küçünün qırx ucu var, Bayram!
Oğlan alır, qız gedir, Telli,
Kimin ona gücü var, Bayram?!
Aman, Telli, Tellican, Bayram,
Canım Bayram, Bayramcan, Telli!

* * *

Axtarır, gözüm axtarır,
Varımdır, sözüm axtarır.
Alagöz, on beş yașdını,
Çiyni xurmayı saşdını,
Yorğun maral baxışlını
Axtarır, gözüm axtarır,
Olubdur lazım axtarır.

* * *

Oğlan:
Mənə qara deyən dılber,
Qaşdarın qara deyilmi?
Siyah zülfün dal gərdəndə
Saşdarın qara deyilmi?

* * *

Gəlin, gedək Daşaltını gəzməyə,
Ördək olub, o göllərdə üzməyə.
Əjdər oğlan Gülcahanı görməyə
Görək, nələr gətirəcək,
Yəqin hər şey gətirəcək...

* * *

Mən gəlmışəm, sarı geyib sallanam,
Gəlməmişəm, çit-mit geyib allanam.
Mən gəlmışəm, istəkana qənd salam,
Gəlməməmişəm, ürəyimə dərd salam.
Mən gəlmışəm, samavarı cütləyəm,
Gəlmışəm, yetimləri bitləyəm.
Mən gəlmışəm, nimçələrə aş çəkəm,
Gəlməmişəm, qor-qoduğa baş çəkəm!..

DASTAN

DASTAN

TUFARQANLI ABBAS

Fars əyaləti¹ Azərbaycanda Saleh adında varlı bir tacir ya-şayırdı. Onun var-dövləti başından aşırı və bu da tacirə şan-şöhrət götirmişdi. Odur ki, ona tacirbaşı, tacirlərin «xa-sı» deyirdilər. Saleh gözəllər gözəli Səlbinaz xanımla evlənmiş-di. Neçə il keçirdi, ancaq onların övladı olmurdu.

Bir dəfə Saleh başını qırxdırmaq üçün bərbəri evinə çə-ğır-mışdı. Bərbər tacirin başını qırxbı, saqqalını səliqəyə sal-di. Sonra büllur güzgüyü ona verdi ki, kərə başına və daran-mış saqqalına baxsın. Saleh güzgüyü alıb baxdı. Bərbərin işin-dən çox razi qaldı. O, əlini bir neçə kərə başına çəkdi. Saq-qalını tumarladı. Elə ki, saqqalına gözü sataşdı, bir anın içində özündən çıxdı; saqqalında üç-dörd ağ tük görmüşdü. Bərk qorxuya düşdü. Demək, artıq qocalır, vərəsəsi də yox-du. Ona görə də güzgüyü hırsı yerə çırkıb, cılık-cılık elədi.

Salehin bu hərəkəti bərbəri heyrətə saldı və ondan döndə-nə üzr istədi. Tacir bir neçə pənahavat² sayıb bərbərin qar-şısına atdı. Hətta onu borclu da çıxartdı.

Bu əhvalatdan sonra, Saleh öz otağına çəkilib, bütün gü-nü yalnız ibadətlə məşğul olmağa başladı. Axırda, Tanrı onun yalvarışını eşitdi və – Salehə bir oğul əta etdi. Təzə do-ğu-lan körpənin adını Abbas qoydular.

Abbas tez böyüdü və səkkiz yaşında molla məktəbinə get-di. O, çox hafizəli uşaq idi, molla və yoldaşları onun ba-ca-ri-ğına mat qalmışdır.

Tacir oğlu olduğu üçün molla da ona ayrıca qayğı gös-tə-rirdi. Yoldaşları paxilliqdan buna dözə bilmirdilər və nə yol-la olur-olsun, mollanı Abbasa qarşı acıqlandırmağa çə-lı-şır--dilar. Onlar o qədər yalanlar uydurdular ki, axırda, molla öz

1. Fars əyaləti-dedikdə Güney Azərbaycanı başa düşül-mə-lidir.
2. Pənahavat-pul vahidi. «Pənahabad» dedikdə Pənah xa-nın tikdir-diyi
Şusa qalası nəzərdə tutulur. Bir müddət onun şə-rəfinə Pənahabad
adlanırdı. Xan həmin adda sikkələr bu-rax-dırmışdı.
sevimli şagirdini ciddi cəzalandırmalı oldu. Abbas ata-sı-nın
yanına qaçıb, mollanın ona haqqsız cəza verdiyini söy-lədi.
Ta-cır onun dediklərinə fikir vermədi və mollanın yanına
qa-yıt-mağı tələb etdi. Həm də tapşırıdı ki, mollanın tələblərini
yerinə yetirsin.

Atasının bu cavabından sonra, Abbas mollanın yanına
qayıtmadı, evdən çıxıb bağ'a getdi və uca ağacın dibində
oturub, fikir dəryasına qərq oldu. Bir azdan yuxu onu tutdu və
qəribə bir yuxu gördü. Başı yaşıł çalmalı, üzü niqabla³ ör-tülü
bir ərəb ona yaxınlaşdı. Bu ulu imam Əli idi. O, əlini Ab-basın
çiyininə qoyub dedi:

– Sən Təbrizə getməlisən, orada Gülgəz Pəri yaşayır, onu
sənə buta⁴ veriblər.

Abbas yuxudan oyandı və qərara aldı ki, aşiq⁵ kimi öz
butasının ardınca getsin. O, sazbəndin yanına yollandı və
bildirdi ki, mənə buta verilib, ona bir saz bağışlasın.

Sazbənd Abbasə baxıb başını aşağı saldı. Ona inanmadı.
Odur ki, kündə köhnə bir saz vardı, onu göstərib dedi:

– Bu, bir aşığın sazıdır, neçə ildi çalınmayıb, al bir yoxla...

Abbas sazı aldı və ona toxunan kimi, tellər öz-özünə
səs-ləndi, şirin bir hava çalmağa başladı.

Sazbənd əlacsız qalıb, sazı Abbasə verdi. Abbas sazı
ciy-ninə salıb bazara yollandı və anası Səlbinaz xanımı gördü.

Səlbinaz xanım oğlunu qucaqladı, üzündən-gözündən
öp-dü və xəbər aldı:

– Ay oğul, bu nə sazdı belə?

Abbas dedi:

– Ana, mənə xeyir-dua ver, mən Təbrizə butamın ardınca
gedirəm...

Səlbinaz xanım gözlərinin yaşını sel kimi axıtdı. Oğluna
yalvarmağa başladı.

– Ay oğul, gözümün işığı, gəl daşı ətəyindən tök, getmə,

3.Niqab—ərəb sözüdür, müqəddəs adamların üz örtüyü de-məkdir.

4.Buta—«büt» fars sözündədir, gözəl, sənəm deməkdir.

5.Aşıq—«eşq» ərəb sözündədir, aşiq olan, vurulan deməkdir.

yol-larda itib-batarsan, buta verilib nədi, dəli olmusan?!

Abbas gördü ki, anasına anlada bilməyəcək, sazi köksünə basıb, oxumağa başladı:

Yatmışdım, üstümə gəldi ərənlər,
Ağam mövlam mana buta veribdir.
Ərşı, kürsi, yeri-göyü görənlər
Ana, mövlam mənə buta veribdir.

Xorasanda qızıl günbəz ağası,
Silindi, könlümün getmədi pası.
Düldülün sahibi, Qənbər ağası
Ana mövlam mənə buta veribdir.

Mənim ağam Şahi-Mərdan Əlidə,
Hayxıranda düşmən bağın əridi.
Adım Abbas, butam Gülgəz Pəridi,
Ana, mövlam mənə buta veribdir.

Səlbina z xanım gördü, oğlunu yolundan döndərə bilmə-yəcək. Sözlə sinağa çekdi. İstədi, öyrənsin ki, doğrudanmı, ona haqdan vergi verilib, ya bu buta söhbətidi?

– Anani salırsan zarə,
Mətləbini Allah verə,
Dörd kitabı göydən yerə
De, görüm, kim yendiribdi?

Abbas haqdan vergi almışdı, odu ki, sorğusunu cavabsız qoymadı:

Nazlı anam, batma zarə,
Mətləbimi Allah verə.
Dörd kitabı göydən yerə
Cəbrayıl yendirmədimi?

Səlbinaz xanım söz tapa bilmədi. Əlacsız qalıb, bir daha, oğ-luna yalvardı ki, ata-anasını burda qoyub, heç yana get-məsin:

Oğul, qoy ağı olsun uzun,
Başına dolanım özüm.
Gəl, eşit ananın sözün,
Gəl, getmə, aman günüdü!..

Abbas anasının ayaqlarına düşdü ki, onu yolundan sax-la-masın, xeyir-dua verib, yola salsın:

Unutma Abbası, salginən yada,
Dua eylə, mən də çatım murada.
Yarsız günüm keçməz fani dünyada,
Ana, hümmət eylə, hümmət günüdü.

Çox yalvarıb-yaxarandan sonra, Abbas anasından xeyir-dua aldı və o biri gün səhər evdən yola düşdü. Yolu-irizi ta-nimirdi, bir səmt tutub gedirdi...

Yolda tacir karvanına rast gəldi. Tacirbaşı onu sor-ğu-sual tutdu, haradan gəlib, hara getdiyini soruşdu. Ab-bas dedi:

— Mənə Təbrizin yolunu göstərin, Azərbaycan əyalətinin hakimi Məhəmməd bəyin bacısı Gülgəz Pəri mənə buta ve-ri-lib, butamın ardınca gedirəm...

Tacirləri heyrət götürdü, onu dəli hesab etdilər. Heç elə bir şahzadə də deyil, buna buta verilərdimi? Abbası lağa qo-yub, gülməyə başladılar...

Abbas sazi çıynindən aşırıb, köksünün üstünə aldı və görək tacirlərə nə cavab verdi:

Xəbər aldın təbrizlidən,
Məni – hərcayı çağladı.
Yıxdı könlümün evini,
Didələrim qan ağladı.

Bülbüləm, dala qonaram,
Zərgərəm, gümüş yonaram.
Öylə bir dərdə yanaram;
Çırkin söz məni dağladı.

Mən Abbasam, çoxdu ahım,
Bir yerdən yoxdu pənahım.
Şəhrinizdə Gülgəz xanım
Sidqimi Mövlam bağladı.

Abbasın bu sözlərindən sonra, tacirlərin ona rəğbəti artdı. Buta verildiyinə inandılar. Onu şahzadə xanımın yaşadığı Təbriz şəhərinə aparacaqlarına söz verdilər. Abbas onların köməyi ilə Təbriz şəhərinə yetişdi. O burada qalsın, sizə kim-dən xəbər verim, Gülgəz Pərinin qardaşı Məhəmməd bəy-dən.

Məhəmməd bəy saray baxçasında aşiq məclisləri təşkil edir, aşıqların yarışmasından xoşlanardı. Abbasın Təbrizə çatdığı gün də belə bir yiğnaq vardi. Təbrizin sakinləri ta-nin-mış Aşiq Qaranı dinləməyə toplaşmışdır. O, qırx şagirdi ilə yarışacaqdı. Qərib bir gənc aşığın məclisə girməsi hamının diqqətini çəkdi. Məhəmməd bəy özü də ona ayrıca maraq göstərdi və Aşiq Qaraya tapşırıdı ki, axırda təzə gələn aşığı da yarışa dəvət etsin. Ancaq bu, Aşiq Qaranın acığına gəldi, bu-nu özünə alçaqlıq sandı. Odur ki, dedi:

— Ağam mənim, burda qoç qoçla toqquşur, quzu ilə qoç döyüşə girə bilməz!

Bu sözü eşidən Abbas özünü saxlaya bilmədi:

— Elə bilmə, bütün yırtıcıların hamısı tülükdür, içində pə-ləng də ola bilər.

Məsəldən, Aşiq Qara alındı və onu yarışa buraxmağa razı oldu, bir şərtlə ki, birinci, Abbas başlasın. Abbas buna ürək-dən şad oldu. Sazını köksünə basıb üzünü Aşiq Qaraya tut-du:

Səndən xəbər alım, ay Aşiq Qara,
Rəsul nə gündə tacisər oldu?
Kim sual eylədi ondan(bu sözü),
Bəs onun cavabı nə təhər oldu?

Nədən hasil oldu İsrafil Suru,

Kim qıya baxınca yandırdı Turu?
Hansı peyğəmbərdi alnında nuru,
Kimdi, onu görcək (peyğəmbər) oldu?

Abbas deyər, dünya günü neçədür
Neçə ləldi, neçə gövhər, neçə dürr?
Peyğəmbər sərində muyu neçədür?
De görüm, söz harda müxtəsər oldu?

Aşıq Qara diqqətlə Abbas'a qulaq asdı, ancaq suallarının heç birinə cavab vermədi. İki belə görüb, sazi qoltuğunda ca-maatın içindən çıxdı. Abbas isə təzə-təzə sözlər oxuyub, özü-nə qənim axtarırdı. Aşıq Qaranın kütbeyin qırx şagirdi də ona cavab verməkdə aciz qaldı. Abbas yarışdan qalib çıxdı. Onun söyləmələri Məhəmməd bəyin də xoşuna gəlmışdı.

Odur ki, yiğışanlara üz tutdu:
– Məni istəyən aşağı xələt versin!

Məhəmməd bəy bunu deyib, özü də yiğışanlardan pul toplamağa başladı. Onun bu səxavətini görən Abbas sazını köksünə basıb dedi, görək nə dedi:

Yanında əgləşib vəkilü vəzir,
Gülgəz qəmzələri bağrimi əzir.
Gör nə nizam ilə məclisi gəzir?
Dövlətin artırsın Allah bu bəyin!

Məhəmməd bəyin Abbasın iki sözünü o saat qulağı çaldı:

– Aşıq, əgər mənim bacım Gülgəz barədə deyirsənsə, söz verirəm ki, onu sənə ərə getməyə razı salaram. Yox, əgər sən özgə gözəldən danışırsansa, and içirəm ki, bu işin düzəl-mə-si-nə əlimdən gələni əsirgəmərəm. Qaldı pul məsələsi, əgər yiğı-lan azlıq edirsə, göstəriş verim, yenidən toplasınlar!?

Bu sözləri deyəndən sonra, parçı götürdü ki, təzədən pul toplasın. Bunu duyan Abbas sözünün ardını başladı:

Budu, gəldi hacıların hacısı,
Ürəyimdən getməz yarın acısı.
Abbas yarı Məhəmməd bəy bacısı,
Dövlətin artırsın Allah bu bəyin!

Abbası heyrət götürdü: bu sözlər Məhəmməd bəyi qəzəb-ləndirmək əvəzinə, daha da ona xoş gəldi. O, Abbası özünün saray aşığı elan etdi və sarayda yaşamaq təklifini ona bil-dir-di.

Azərbaycan hakiminin gəlmə bir aşağı belə qəyyumluq et-məsi çoxlarının xoşuna getmədi. Xüsusən alçaqlıq edənlər və xəsislər bu işdən çox narazı qaldılar. Bunu hiss edən Abbas onlara üzünü tutub, öz sözünü dedi:

Bidövlət oğulu başdan tanıram,
Çör-çöp yiğar, özgə ocaq yandırar.
Ayağa duranda qeyrəti olmaz,
Suyu tökər, öz ocağın söndürər.

Dağ qoysan dağ üstə, dağdan dağ olmaz,
Söyüd bar gətirsə, ondan bağ olmaz!
Zibildən təpə qur, küldən dağ olmaz,
Yel əsəndə çuxurları doldurar.

Abbas deyər: – kamal gərək dərindən,
Əqlimi oynatdım, çıxdı sərimdən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zirpi-kiram sindirər.

Bununla da, Abbas Məhəmməd bəyin sarayına düşdü və ürəkdən ona bağlanıb, orada yaşamağa başladı. Günlərini çox şən keçirərdilər; gündüzlər şəhərin kənarında bağlara gəzməyə çıxar, yaxud meşələrdə ov edərdilər. Axşamlar isə həyətdə əy-lən-cələr təşkil olunar, Abbasın yanılı nəğ-mə-la-ri-nə qulaq asar--dilar. Bir müddət beləcə yaşıdilar. Məhəmməd bəy Azər-baycan əyalətinin vəziyyəti barədə şaha məlumat vermək üçün getməli oldu. Abbas sarayda tək qaldı. Mə-həmməd bəy gedəndən sonra, onun otağında yalqız qalmağa səbri çat-mır-di. Tez-tez həyət bağına çıxar, yolunu şahzadə Gülgəzin yaşa-dığı otağın yanından salardı ki, bəlkə, onu gö-rə bilsin. Axırda, o, istəyinə çatdı; bir kərə bağın içində gəzirdi, birdən iki gö-zəlin ona sarı gəldiyini gördü. Bun-lar-dan biri

Gülgəz xanım, o biri isə onun rəfiqəsi Nazlı xanım idi. İkisi də bir boyda, bir biçimdə, bir geyimdə. İlk baxışda onları bir-birindən seçmək o qədər də asan deyildi. Gözəllər Abbasə lap yavıq gəldilər. O, yuxuda gördüyü qızı o saat ta-nıdı. Ürəyi yerindən oynadı. Sazi sinəsinə sıxıb, öz butası ilə ilk görüşünə görək nə dedi:

Sallandı (yerindən) durdu, yeridi,
Canım aldı genə nazlı bəxtəvər.
Hər qıya baxanda yüz min qan eylər,
Özü nazlı, sözü nazlı bəxtəvər.

«Nazlı» sözünü eşidən Nazlı xanım elə bildi ki, aşiq ona işarə edir. Sevincək Gülgəz xanıma dedi:

-Eşitdin, Gülgəz, mənim barəmdə nə gözəl sözlər oxudu?
Görünür, onun xoşuna gəlmışəm? Abbas isə sözünə davam edirdi:

Səhər-səhər mehman oldum onlara,
Geyinmiş, bəzənmiş yaşıł-allara.
Səhər-səhər cumar soyuq sulara,
Deyəsən, ördəkdi, qazdı bəxtəvər.

Gülgəz xanım Nazlinin sözünə etiraz etdi:

- Yox, o mənim barəmdə deyir, sən özün yaxşı bilirsən ki,
hər səhər soyuq suda çimirəm?!

Qızlar ecəşməyə başladılar. Onları maraq bürümüşdü;
görəsən, aşiq sözü hansımsıza qoşub? Abbas da ara
ver-mə-dən oxuyurdu:

Hər yana gedirəm; açıqdı, açıq,
Tökülübdü tamam ellər alaçıq.
Qışın çilləsində bel-buxun açıq,
Məhlim, sənin üçün yazdı, bəxtəvər?!

Bu sözlər hər ikisinə aid idi; çünkü onların həm sinəsi, həm də boynu açıq idi. Ancaq Nazlı xanım sözün hamısını özünə aid edirdi. Abbasın sonuncu qatar sözü qızların ecəşməsini kəsdi:

Tanımanam sultanımı, xanımı,
Buyur, Gülgəz, cəllad töksün qanımı!

Yüz min işvə ilən aldı canımı,
Abbas deyər, əlisazlı, bəxtəvər!

Bu görüş Gülgəzə Abbasla tanışlıq və ona olan sevgisini öyrənməyə kömək etdi.

Bundan sonra, Abbas'a olan sevgisi birəmin artı, hansı da-xi-li bir gücsə, ona bağladı. Sizə kimdən deyim, Nazlı xa-nım-dan.

Elə ki, Abbasdan ayrıldılar, paxılılıq Nazlı xanımın içini doğram-doğram doğradı. Evə yetişən kimi, Gülgəzlə Ab-ba-sın sevgisini hamiya danişdi. Xəbər vəzirin qızı Nigar xa-nı-ma çatdı. O, bir qarının məsləhəti ilə ətirli güllərdən kum bağlayıb Abbasla Gülgəzin görüşdüyü yerə gəldi.

Abbas ağacın altında dayanıb, Gülgəzin yolunu göz-lə-yir-di. Nigar gülə-gülə ona yaxınlaşdı ki, gül kumunu ona ver-sin. Ancaq Abbas gülü almadı. Sazi köynəyindən çıxardı və çalıb oxumağa başladı:

Payız olu, bağlar tökər xəzəli,
Bahar olsa, bağçamiza bar gəli.
Bir iyidin etiqadı düz olsa,
Cənnət bağçasından ona nar gəli.

Qara yerli, zərli kəmər belində,
Qızılğülü dəstə tutmuş əlində.
Nigar, sağ ol ulusunda, elində,
Mənim üçün Gülgəz kimi yar gəli.

Abbas deyər: uruf çanda bədəndi,
Ah çəkməkdən bağrim başı zədəndi.
Aman, Gülgəz, heç bilmirəm, nədəndi,
(Bu) gen dünya mənim üçün dar gəli.

Abbasın gül kumunu almadığını görən Nigar burnunun ucuna kimi qıpqırmızı qızardı. Özünü alçalmış hesab etdi, dala-qabağa baxmadan, birbaşa evə qaçıdı. O, evdə bu əh-va-latı anasına danişib, and içdi ki, anlamaz aşiqdan qisas

ala-caq. Bu məqsədlə ona yol göstərmış qarını evə çağırdı və on-dan məsləhət istədi.

Qarının belə işlərdə səriştəsi vardı. O, söz verdi ki, Gülgəzlə Abbası ayrıca bir otaqda görüşdürücək, bunu hamı bi-ləndən sonra, hər ikisi biabır olacaq.

Qarı evə gəldi və bu qurğunu necə qurmaq, necə hiylə iş-lətmək üçün gecə-gündüz baş sindirdi. Axırda, düz Gülgəzin yanına getməyi qət etdi. Gülgəzlə görüşüb, Abbasın ona olan sevgisindən söhbət açdı, dənə-dənə aşağı xeyli təriflədi.

Gülgəz bağçada Abbasla görüşəndən sonra, qəti fikrini açıqca söyləmişdi. Qarının gəlişindən ona qarşı heç bir xəyanət görmədi və Abbası sevdiyini çəkinmədən açdı.

Hiyləgər qariya da elə bu lazımlı idi. İndi Gülgəz ovçunun içindəydi. O, yalandan xəbər verdi ki, Abbas onunla görüş-mək istəyir, güya qarını onun fikrini öyrənməyə göndərib.

Gülgəz bu xəbəri sevinclə qarşılıdı və ən gözəl paltar-la-rından birini geyinib bəzəndi, qapının ağızında onu gözlə-mə-yə başladı.

Bir-birini odlu baxışlarla süzmək, əl-ələ tutmaq, sevişmək gənclərdə ilk görüşün əlamətləridir. Bu səbəbdən Gülgəz Ab-ba-sı gülərzlə qarşılıyb, yanında oturmağa yer göstərdi. Bir-birini ürəkdən sevən iki gəncin şirin söhbəti uzun çəkdi. Qarı bu xəbəri Nigar xanıma çatdırmaq üçün getmək bəha-nəsilə dedi:

– Mən gedim, sizin üçün şərbət hazırlayım...

Hiyləni başa düşən Abbas qarını saxlayıb, üzünü ona tut-du:

Gülgəzimin qəmər hüsnü –

Ay, Gündü-tələti neylər?

Onun o ləbindən əmən

Şəkəri, şərbəti neylər?

Qarı ayaq saxlayır və Abbasla Gülgəzin söhbətinə ma-raq-la qulaq asır. Yarım saat keçəndən sonra, o yenidən dilləndi:

– Bəlkə, mən gedim. Siz ilk dəfədi, belə yerdə görüşürsüz, bu-rada mənnən özgə heç kim yoxdu. Mən burada artıq ada-mam?!

Abbas qarının bu sözünü də cavabsız qoymadı:

Bülbül oldu, gülən oldu,
Göz yaşımı silən oldu,
Bir yar ki, dərd bilən oldu,
Qaş-göz, işarəti neylər?

Bu gözlər hiyləgər qarını bir az da karıxdırdı. Heç bil-mə-di, nə cavab versin, özünü doğruluğa çıxarmaq üçün təzə sözlər uydurdu:

– Mənə gəncləri bir-biri ilə görüşdürmək çox xoşdu, am-ma bir qadın kimi, bu görüş zamanı onların yanında ol-ma-ğım yaxşı düşməz...

Abbas genə onun sözünün üstünü aldı:

Süsən, sünbülü bitirən,
Ah çəkib, köksün ötürən.
Abbası yara yetirən
Kəbə ziyarəti neylər?

Qərəz, Abbasla Gülgəz üçüncü bir adamın iştirakı ilə ge-cəyariya qədər səhbət etdilər. Abbas qariya xəbərcilik et-məyə imkan vermədi. Onu da özü ilə saraydan çıxarıb apar-dı...

Bundan sonra, onlar sarayında daha tez-tez gö-rüş-mə-yə başladılar. Bir dəfə yenə bağda gəzirdilər. Elə bu zaman Ab-ba-sa bir məktub gətirdilər. Məktubu Tufarqandan gön-dərmiş-dilər. Abbas məktubu açıb oxudu. Məktubda atası Salehin öldüyünü yazmışdır. Bu xəbərdən o, yerindəcə qu-ruyub qaldı, bilmədi, nə etsin. Qayıdır, Tufarqana get-mə-liy-di, orada özündən sonra, doğulmuş bacısı və kimsəsiz anası qalmışdı.

Abbas Gülgəzlə halallaşıb belə dedi:
Səlamat ol, Gülgəz, məni sal yola,
Görüm, allah səndən irəzi ola.
Anam, bacım gözün tikibdi yola,

Gülgəzə, ay Allah, səbr ver, amandı!

Gülgəz acı xəbərdən qəm-qüssəyə batdı. Göz yaşı içində Abbasla görüşüb, belə cavab verdi:

Oğlan, söhbətdarsan damaqda, dəmdə,
Məni qoyub getmə möhnətdə, qəmdə.
Apar, gərdənbağım qoy qalsın səndə,
Yadına düşəndə tez gəl, amandı!

Abbas cavabında:

Mən Abbasam, bağçalarda barım var,
El içində namusum var, arım var.
Qayıdaram, burda intizarım var,
Gülgəzə, ay Allah, səbr ver, amandı!

Gülgəz Abbasın doğma yurduna getməyinə razılıq verdi və onun yolunu intizarla gözləyəcəyini bildirdi. Sonra belə dedi:

Mən Gülgəzəm, otaqda tut əlimi,
Baringinan dodağımı, dilimi.
Yeddi il gözlərəm tamam yolunu,
Ondan artıq qalma, tez gəl, amandı!

Abbas yeddi gündən sonra, qayıdacağına Gülgəzi arxayın edib, elə həmin gün Təbrizdən çıxdı.

Abbas gedəndən az keçməmiş, Gülgəzin günü qara əsgiyə büküldü. O zaman İranın hökmdarı Şah Abbas idi. Şah öz saray hərəmxanasına qırıq gözəl qız yiğmaq fikrinə düş-müş-dü. Odu ki, xidmətçisi Becana göstəriş vermişdi ki, ölkənin hər yerini gəzsinlər. Harada gözəl-göyçək xanım varsa, onu hərəmxanaya götürsinlər. El içində onu «insan dəllali» kimi tanıydılar. Beçan ölkənin başqa yerlərindən 39 gözəl tapmışdı. 40-ci gözəli isə Təbrizdə aramaq fikrinə düşmüşdü. O, şəhərə girən kimi, vali xəbər vermişdi ki, Məhəmməd bəyin özü burada yoxdu, ancaq onun sarayında yeganə gözəl ba-ci-sı var. Ancaq o gözəl şaha layiq ola bilər.

Beçan gözəlin barəsində məlumat alandan sonra, gördü ki, onu şahın hərəmxanasına aparmağa heç cür razı sala bil-məyəcək. Odu ki, qızı qaçırmış qərarına gəldi. Bunun üçün o, yollar aramağa başladı. Bircə yol vardi; Abbasla Gülgəzi

görüşdürən qaridan başqa heç kəs şahzadənin yanına sərbəst gedib-gələ bilmirdi. Qarı gizli yolla Becanın adamlarını təyin olunmuş vaxtda saraya apardı. Qarı onları bütün gözət-çi-lə-rin gözündən yayındırmışdı. Onun işarəsi ilə adamlar Gül-gə-zin yataq otağına soxuldular evə onu sakitcə götürüb qa-çır-dilar. Təzə ələ keçirdiyi ov öz gözəlliyi ilə Becanı ovsun-la-mış-dı. Ona görə də, şahın hüzuruna birinci onu çıxarmaq barədə göstəriş verdi. Başda Gülgəz xanım olmaqla qırx gözəli pay-taxt şəhəri İsfahana aparırdılar.

Bu vaxt Abbas Tufarcanda idi. Təbrizdən ayrıldan sonra, yeddi gün keçmişdi. Təbrizə qayıdanda qara xəbəri eşitdi. Göz yaşları içində qəm-qüssəyə qərq oldu. Saray bağ-çasına düşüb, Gülgəzlə ilk dəfə görüşdüyü ağacın dibinə gəl-di. Sazını inləyib, sizlaya-sizlaya oxudu:

Əyri, əyri, əyrinçələr,
Başına dönüm, bağçalar,
Qaviş, yol vermə, küçələr,
Yar atlanıb gedər oldu.

Mən bülbüləm, dala səkdim,
Göz yaşımı yola tökdüm.
Cəfa çəkdim, bir yar seçdim,
Sahibi özgələr oldu.

Məsələdən hərtərəfli hali olan Abbas qırx gözəli aparan karvanın dalınca yollandı. İki gün yol gedəndən sonra, gəlib karvana çatdı. Güzgəzin gəcavəsini aparan dəvə lap qa-baq-da gedirdi. Abbas tələsik o tərəf, bu tərəfə qaçı ki, bəlkə, onu görə bilsin. Başına gətirilən əhvəlatdan sonra, Gülgəz tanınmaz hala düşmüştü, saçları dağınıq idi, yel vurduqca üzünü örtürdü. Abbas onu bu halda görəndə dözə bilmədi, sazını köksünə basıb, simləri inlətməyə başladı:

Ay qız, sənin ziba tellərin,
Yel vura, əsə tellərin.
Məhlim, məşuqun olubdu,
Batıbdı yasa tellərin.

Uca dağlar ucasıtək,
Şahmar ilan sücasıtək,
Yaşılbaş əyricəsitək
Üzündə əsə tellərin.

Xəbər aldım o Becandan,
Başında dürlü tacından.
Abbası dar ağacından
Mənsürtək asa tellərin.

Gözəlləri aparan karvanın başçısı Becan, nədənsə, dəvə-lə-rin birdən dayandığını gördü. Bunun səbəbini soruşdu. Xə-bər verdilər ki, gəlmə bir adam karvanının qabağını kəsib, şahzadənin şəninə nəgmələr oxuyur. Bunu eşidən Becan Ab-basın yanına gəlib, qəzəblə soruşdu:

– Onun nə haqqı var, şahın hərəmxanası üçün gözəllər aparan karvanın qabağını kəssin?

Abbas çəkinmədən ona kəskin cavab verdi:

– Bu mənim butamdır, siz onu qardaşı Məhəmməd bəyin malikənəsindən qaçırmışız?

Becan isə heç onu eşitmək belə istəmədi və tələb etdi ki, Ab-bas yoldan çıxıb tez buradan rədd olsun. Şahın hərəmi olacaq bir qız barədə danışmağa onun haqqı yoxdu.

Abbas isə Gülgəz haqqında öz sözünün üstündə bərk durmuşdu:

Ağa Becan, sultan Becan, xan Becan,
Gülgəz hara gedər, mən də yanıncañ.
Aliş Becan, tutuş Becan, yan Becan,
Gülgəz hara gedər, mən də yanıncañ.

Ağam Əli bana verüb butani,
Yardan ayrı salma mən binavani.
Ağa, görürsənmi dəli Becanı?
Gülgəzi aparır, mən də yanıncañ.

Yarın dərdi ürəyimi yandırı,
Ağam Əli qəribləri dindiri.
Götür Qənbəri sən, minə Düldülü,
Gülgəz hara gedər, mən də yanınca...

Bu sözlər Becanı heyrətə saldı. O, Abbası miskin bir aşiq he-sab edirdi. Ancaq onun özündən belə yekə-yekə danışma-sin--dan, Gülgəz barəsində təmənnada olmasından hiddət-lən-di...

Abbas isə Gülgəzin gəcavəsindən aralı durmur, onun şə-ninə saz çalıb, nəgmələr oxuyurdu.

Beçan aşığın fikrindən dönməyəcəyini görüb, yalandan söz verdi ki, karvan dayanan kimi, Gülgəzi ona qaytaracaq. Karvan susuz, qumlu səhra ilə irəli gedirdi. Dəvələr yo-rul-muşdu. Mənzilə çatmaq üçün onların dincini alması vacib idi. Uzun və yorucu yolu keçəndən sonra, nəhayət, karvan İsfahan şəhəri yaxınlığındakı Mirzə Əyyub quyusunun ya-nında dayandı. Bu quyudan su çıxarmaq o qədər də asan de-yildi. Quyu çox dərin idi. Oradan su çıxarmaq üçün gərək, bir adamı quyuya sallayıydın. Beçanın əlinə fürsət düş-müş-dü. O, Abbasə təklif etdi ki, sən quyuya düşüb, 40 gözəl və dəvələr üçün su çıxarmalısan. Ondan sonra, verdiyi vədə əməl eyləyər, şahzadə Gülgəzi ona qaytarar.

Abbas bu şərtə həvəslə razi oldu. Sonra ipi belinə bağ-la-yıb, quyunun dibinə düşdü. O, böyük su qabını doldurduqca Beçanın xidmətçiləri onu yuxarı çəkib boşaldırdılar. Qu-yu-dan qədərincə su çıxardılar. Həm gözəllərə çatdı, həm də də-vələr doyunca içidi. Hələ mənzilə çatmağa çox qalmışdı. Ab-bas öz işini qurtarmışdı, onu çəkib quyudan çıxarmaq lazım idi. Ancaq aşığı yuxarı qaldıranda Beçan ipi kəsdi. Abbas guppultu ilə firlana-firlana qaranlıq quyunun dibinə düşdü...

Beləcə, varlı tacir Salehin yeganə oğlu kimsədən kömək almadan quyunun dibində qaldı. O özü haqqında bir qırıq da düşünmürdü, fikri-zikri şah sarayına aparılan Gülgəz xa-nımının yanında idi. Abbas yeddi gün burada qaldı, əziyyət çekdi. Bir

hala düşmüdü ki, baxsan, tanımazdın. Ancaq xi-las olmağa ümündünü itirmədi. Ağlına gəldi ki, yalvarıb, imam Əlidən kömək istəsin. Abbas üzünü göyə tutub, göz yaşını sel kimi axıda-axıda yalvarmağa başladı:

Yoxdur bərabərin, həm tayı, həm tab,
Behiştə maliksən, saqiyi-gövsər.
Qurani-natiqsən, kəlami-bəyan,
Bir ismin Qul-kəfa, bir ismin Heydər.

Tifl ikən ağ devin bəndini çatan,
Adina qul deyib Bərbərə satan,
Məraşda Rəsulun yolunda yatan
Vəsiyi-Mustafa, qaziyi-məhşər.

Yer, göy varlığından tutdu bir qərar,
On səkkiz min aləm, tamam hər nə var.
Sənə bəxş edibdi bir pərvərdigar,
Fatimə, Zülfüqar, Düldülü Qənbər.

Abbas deyər, – sırrı tək bilir Allah,
Günbəzi-xizradə zikri illəllah,
Beytül-müqəddəsdə vallahi, billah,
Yoxdur sənin kimi zəti-pürhünə!

Bu sözləri deyəndən sonra, Abbas intizarla imam Əlinin gəlisiğini gözləməyə başladı. İmam Əli Abbası dərin quyuda boğulmağa qoymadı. Qəfildən divar yarıldı və qaranlıq ya-riqda öz əzəmətli görkəmi ilə imam Əli göründü. O, gu-rul-tu-lu səslə danışındı. Abbasa tapşırıdı ki, gözlərini yumub, onun işarəsini gözləsin. Abbas gözlərini bərk-bərk yumdu, o saat hiss etdi ki, hansı görünməz qüvvə isə onu yuxarı qaldırır. Ona elə gəlirdi ki, quyunun içindən çıxıb, səmada uca-uca gedir, iki saata yaxın beləcə göydə uçdu. Birdən imam Əlinin gurultulu səsini eşitdi. İmam ona torpağın üstə düşüb, göz-lə-rini açmağı əmr etdi. Elə ki, Abbas torpaba enib, gözlərini açdı, özünü İsfahan şəhərinin alaqapısında

gördü. Onu xilas edən ulu kişi, artıq yanında yox idi, qeyb olmuşdu.

Bununla da, Abbas 7 günlük yolu iki saata gəlmış, hətta onu quyuya salanları qabaqlamışdı.

İsfahan əhli qırx gözəlin gətirildiyini eşidib, onları qar-şı-lamağa çıxmışdı. Gözəlləri şah Abbasa göstərəcəkləri bağın hər tərəfi rənglənmiş və bəzədilmişdi.

Aşıq Abbas saray bağına girməyi və fürsət düşən kimi, onun butası Gülgəzin zorla qaçırılmasından şaha şikayət et-məyi qərara aldı.

Karvan bağın yanına çatanda bir neçə fişəng atdırılar. Gül-gəzi gətirən dəvə bağa birinci girdi. Onun ardınca o biri də-vələr gəldi. Şah Abbas gözəlləri seyr etməyə çıxdı. İlk ba-xış-da şahənşahın gözü Gülgəzi çaldı. Dalğın həli onun gö-zəl-li-yini daha da artırırdı; saçları üzünə dağılmışdı. Həyadan do-daqları əsirdi, ağ almaya bənzər yanaqları qıpçırmızı qı-zar-mışdı. Vəziri Allahverdi xanın müşaiyəti ilə gözəllərə ta-maşa edən şah Becana dedi:

– Bircə Gülgəz otuz doqquz gözəlin hamısına dəyər. On-ları satıb, pulunu bu gözələ sərf etmək lazımdır.

Bu vaxt Abbas Gülgəzə baxırdı, onun bu görkəmi içini odlayır, ürəyini yandırıb-yaxırdı. Odur ki, sazını dilləndirib, oxumağa başladı:

Xəyyami barmaqlar, o nazik əllər
Tərpənmə, ciqqalar, tel inciməsin.
Sərində (titrəşən) o durna tellər
Tərpənmə, ciqqalar, tel inciməsin.

Nazik əldi, barmaqları hənalı,
Burun ucdn qulaqları tənalı.
Dörd tərəfi yaşılbəşdi, sonalı,
Elə (silkin), çalxan, göl inciməsin!

Başına döndüyüm, yaradan Tanrı,
Mən yarı sevmişəm üzündə xalı.

Şikəstə Abbasın gülüzlü yarı,
Gəlin, burdan köçək, yol inciməsin!

Şah Abbas, əvvəl, onu el-oba gəzən ara aşığı hesab edirdi.
Sonuncu sözlərdən anladı ki, Abbasın Gülgəzlə nə isə
mü-na-sibətləri var. O, üzünü Becana tutub soruşdu:

– Bu aşiq haradan gəlib bura çıxdı, onun şahzadəyə
mü-nasibəti necədir?

Becan cavab verdi ki, Abbas yolda karvanın qabağını kəsib,
Gülgəzi qaytarmağı tələb etdi. Onun dediyinə görə, güya
şahzadə ona buta verilib.

Şah aşığın bu cəsarətindən qəzəbləndi və əmr etdi ki, onu
yubanmadan bağdan çıxarsınlar.

Becan isə Abbasın Mirzə Əyyub quyusuna salındığını və
orada 7 gün qaldığını şaha danışdı.

Şah buna xeyli təccübəldəndi. Bu necə ola bilər ki, bir adam 7
gün quyuda qalsın, sonra isə sağ-salamat çıxıb, kar-van
gəlməmişdən qabaq, özünü bir neçə saatə İsfahana ye-tırsin?
Ona görə, göstəriş verdi ki, Abbası tapıb saraya gə-tir-sinlər.
Göstərişə əməl olundu.

Bəli, Abbası tutub saraya gətirdilər. Şah onu görən kimi,
sorghuya başladı:

– De görüm, necə oldu ki, 7 günə sən nəm quyuda qaldın,
çürümədin?

Abbas sazi köksünə basıb, şaha cavab verdi:
Sənin kimi şahi-xuban sevənin
Nə baki var, qala qəmlər içində.
Gözəl şahın üzün görən çürüməz,
Yüz il qalsa belə, nəmlər içində.

Şah, buyurdun, çəkdin məni fərmana,
Dəvasız dərdimi yetir dərmana.
Necə ki, şəmlərə yanar pərvana,
Yandı şirin canım şəmlər içində.

Gülgəz (öz) dilindən eyləsin ənam,

Qaymaq dodaqların göndərsin təam.
On iki pərdədə tutaram nəğam,
Sızıldaram mən zəmzəmlər içində.

Sonuncu ifadələr Gülgəzlə yaxınlıq əlaqələri qurmaq istə-yən qısqanc şahı təbdən çıxardı. Ancaq qəzəbli baxışları Gülgəzi ürəkdən-candan sevən Abbası bir tikə də qor-xut-ma-dı və o oxumağında davam etdi:

Gülgəz ləbindən (izn) versə, əmərəm,
Keçən günü mən ömürdən sanaram.
Gecə od tutaram, gündüz yanaram,
Yarı gördüm naməhrəmlər içində.

Əvvəldən Abbası məsnədi-sansan,
Süleyman hökmündə taxta tamkünsən.
Hər yanda əyləşib, sədri-nişansan,
Müləyimsən mahi-vəhmlər içində.

Şahənşah Abbasın bu sözlərdən qorxuya düşdü və əmr etdi Becana, onu zindana salsın. Haman dərin zindana şaha qarşı çıxan ən qorxulu adamlar salınardı.

Yazılıq Abbası qaranlıq zindana salıb, quyunun ağızını yüz pudluq daşla örtdülər.

Gətirilən hərəmləri sarayın ayrı-ayrı otaqlarına payla-dı-lar. Gülgəz baş hərəm təyin olundu. Gözəllərə sərbəstlik ve-rilmişdi, onlar hər gün Gülgəzin müşaiyəti ilə saray bağına gəzməyə çıxar, cürbəcür oyunlarla əylənərdilər...

Bir dəfə Gülgəzin təklifi ilə qızlar Abbasə baş çəkməyə getdilər. Quyunun ağızında yekə daş vardı. Daşın ortasındaki kiçik deşikdən içəri baxmaq olurdu. Onlar Abbasın bu qa-ranlıq zindanda sağ qalıb qalmadığını öyrənmək istəyirdilər. Ona görə, deşikdən xirdəcə daşlar salmağa başladılar. Daş-lar düz Abbasın başına düşürdü. Hamidan çox Gülgəz daş tökürdü. Abbas onun aq əllərini görən kimi tanıdı və altdan-yuxarı oxumağa başladı:

(Söylə, bəs) sevən sevənə
Necə etibar eyləsin?!

Zalim, bu qədər yanıram,
Qoy sana bir kar eyləsin!

Haşa, sevdiyim, haşa,
Yazılanlar gəlür başa.
Bir yandan özün bas daşa,
Bir yandan el car eyləsin.

Gəlib Abbasın məşuqi,
Aləmi tutar işığı.
Beylə zindanda aşiqi
Qoyma, ahuzar eyləsin!

Gülgəz Abbasın sağ-salamat olduğunu biləndən sonra, qızlarla birgə saraya döndü. Bu zaman şah xarici ölkələrdən gələn elçiləri qəbul edirdi. Onlara tapşırılmışdı ki, gediş-gəliş münasibətlərindən başqa, şahın da öz təbəələrinə necə qayğı göstərməsi barədə də maraqlansınlar.

Artıq çox yerdə Böyük Abbasın ədalətli şahlığı haqqında söz-söhbət gedirdi. Ona görə, bir sıra ölkələrin hakimləri bununla çox maraqlanır və bu məsələni yerində öyrənmək üçün bura elçilər göndərirdilər. Şah bu məqsədlə bir məclis düzəltmişdi. Məclisə yerli müsiqicilər də çağırılmışdı, ancaq ustad aşiq tapa bilməmişdilər. Onda, şah əmr etdi ki, Abbas sağ qalıbsa, onu zindandan çıxarıb məclisə gətirsinlər...

Becan quyuya yaxınlaşıb, deşikdən içəri baxdı. O, ye-rin-dəcə donub qaldı: Abbas hələ də sağ idi, yalnız paltarı nəm-dən didim-didim olmuşdu.

Abbası zindandan çıxardılar. Məclisə gedən yol sarayın yanından keçirdi. Gülgəz cırım-cindir içində onu görə bi-lər-di. Abbas Becandan xahiş etdi ki, onu başqa yolla apar-sın-lar. Gülgəz belə halda onu görməsin.

Becan Abbası eşitmək belə istəmədi. O, şahın fərmanını yerinə yetirməyə tələsirdi.

Xatalı kimi, onlar sarayın yanından keçəndə bədbəxt-lik-dən Gülgəz qızlarla bir yerdə qarşıdan çıxdı. O,

Abbası bu kökdə görən kimi, bərkdən şaqqanaq çəkdi. Onun bu kina-yəli gülüşü Abbasın ürəyinə dağ çəkdi və yol gedə gedə oxu-mağşa başladı:

(Adam var, çox iş də eylər arada),
Adam var, özündən dalı bəyənməz!

Adam var, nan tapmaz fani dünyada,
Adam var, qənd yeyər, balı bəyənməz!

Adam var ki, dağda gəzər sərsəri.
Adam var, şərbətdən yoxdu xəbəri.
Adam var, əyninə tapmaz bir dəri,
Adam var, mal geyər, şalı bəyənməz!

Adam var, dəstində tutmasan güllər,
Adam var gözünə çəkəsən millər.
Tufarqanlı Abbas, başına küllər,
Nə günə qalmışan, yarın bəyənməz!

Becan Abbası saray onbaşısının yanına apardı. O, aşağı palpalar verib, geyindirdi. Məclisdə Abbas əcnəbi qo-naq-la-rı öz çal-çağırı ilə əyləndirməliydi. O, məclisə girib, qonaq-lara baş əydi, sonra keçib onun üçün ayrılmış yerdə oturdu. Damin bir tərəfində pərdə asılmışdı. Pərdənin dalında başda Gülgəz olmaqla şahın hərəmləri əyləşmişdilər. Gülgəz pər-də-nin arasından bir gözlə qonaqlara baxa bilirdi. Onun gözləri və qalın qaşları Abbasın diqqətini o saat cəlb etdi...

Elə ki, İran hakimi aşağı mənalı sözlər oxumağı tapşırıdı, Abbas Gülgəzin qaşlarını yada salıb, söhbəti onlardan saldı:

Dəryayı-həbibdən mehrabın olmuş,
Məhəmməd-ül Mustafaya qaşların.
Dərs almamış ibran dili oxuyur,
Ehtiyacı yox bir ustaya qaşların.

Geyinibdi yaşıldan, alından,
Göz çəkmərəm yarın məh cəmalından.

Tazə çıxmış ustasının əlindən,
Bənzəyir qurulu yaya qaşların.

Qaşların bəzirgan, zülfərin xoca,
Ver, ləbindən əmsin mənim tək aca.
Abbasdım, qılmazdım şaha iltica,
Məni gətdi ilticaya qaşların.

Maraqlı söhbətlər dinləmək istəyən qonaqlardan biri bu sözlərdən heyrətə düşüb, Becandan soruşdu:

– O kimin qaşları barədə danışır belə?

Becan cavab verdi:

– Şahin hərəmi Gülgəz barədə deyir, ona aşiq olub.

Şah Abbasın gurultulu səsi eşidildi:

– Bəli, o mənim qullarımdan birinin gözəlliyyinə vurulub, güya, ona buta veriblər?

Bu sözlər aşıqa bərk təsir etdi. O, üzünü elçilərə tutub dil-ləndi:

Elçi bəylər, sizə ərz-hal eyləyim,
(Kəsib) qara bağrim közə tutarlar.
Bu dönyanın tamam mülkü malını,
Qiymət pərdəsini üzə tutarlar.

Dəvələr əsnəşər yanında köşək,
Ərənlər damına yetcək bir «hu» çək!
Ərbab yalan desə, yoxsul da gerçək,
Ərbabın sözünü sözə tutarlar.

Bülbül kimi dalda qonub oxuya
Hər barmağı min-min ətləs toxuya.
Yoxsul əgər ibran dili oxuya,
Onu mərkəb deyib bizə tutarlar.

Dərin-dərin dəryaları boylasan,
Gəncər alıb, bağrim başın teyləsən.
Abbas deyər: «-Yüz il qazanc eyləsən»,

Öləndə beş arşın bezə tutarlar!

Abbasın bu sözlərindən sonra, əcnəbi qonaqlar onun ta-mam ağlı başında olduğu qənaətinə gəldilər. Onlar Şahdan xa-hış etdilər ki, aşığın sevgilisi Gülgəz xanımı özünə qay-tar-sın. Ancaq Şah hörmətli qonaqların xahişini yerə saldı. Bə-ha-nəsi bu oldu ki, Abbas tamam başqa bir adamdı. Gülgəzi heç tanımır, onun oxuduqlarına o qədər də fikir vermə-sin-lər...

Abbas isə oxumağında davam edirdi:
Dövlətlinin heç salamın almazlar,
Yoxsul qapısına qədəm basmazlar.
Dindirib, (sözünə) qulaq asmazlar,
Danışdığı gövhər olsa, dürr olsa.

Yoxdur kasıbılığın, əzəl, binası,
Dövlətluya sığınmaqdur çarəsi.
Çirkin zənən geysə fəxri libası,
Keçər işə, gedər, gözü kor olsa.

Abbas deyər: -Keçən günüm qəzadür,
Bu məclisin işi tamam məzədür.
Hər kəsin ki, doncuğazı təzədir,
Keçər yuxarıya əslı xər olsa!

Abbasın cəmiyyətin çirkinliklərini yamanlayan qoşmaları əc-nəbi qonaqları bir daha təsirləndirdi. Gülgəzin qaytarıl-ma-sını Şahdan xahiş etmək məsələsinə ciddi yanaşmağı qə-ra-ra aldılar. Onlar Abbasın elə-belə müğənni olmadığına, aşiq sənətinin kamil ustadlarından sayıldığına inandılar. Axır-da, etiraz əlaməti olaraq bildirdilər ki, onların xahişi ye-ri-nə yeti-ril-məsə, Şah Abbası təbəələri ilə ədalətsiz rəftar et-di-yi barədə öz ölkələrinə xəbər çatdıracaqlar. Ancaq Şah aşığa bu-ta ve-rildiyinə inanmırıldı. Bunun üçün Abbas sınaq-dan keç-məli idi.

Şahın əmri ilə Abbasın gözlərini dəsmalla möhkəm bağ-la-dı--lar. Molla iki cam gətirdi: birinə şərbət, o birinə isə

zəhər tök-müşdülər. Abbas zəhər dolu qabı tanıyıb, molladan al-ma-dı və yenə cavabını sözlə dedi:

Şahin otağında bir molla gördüm:
Tutubdu dəstində, var, ağuni, gör.
Necə dad çəkməyim qəmzən əlindən,
Doğruyur bağırimi, var, saqını gör.

Bundan sonra, Şahin göstərişi ilə Abbası 2-ci sınaqdan ke-çirməli oldular. Haman molla bir almanı zəhərləyib Ab-ba-sa verdi. Abbas almanı aldı, ancaq yeməyib, sözünü sazla da-vam etdirdi:

Dost bağında bitən canım alması
Niyə dərdin, qaldı, canım alması?!
Şah necə qıysın mənə canım alması?!
Doğruyur bağırimi, var, sağını gör!

Gülgəz pərdənin arxasından Abbasa göz qoyurdu. Onun sı-naqlardan uğurla çıxmışından xeyli təsirlənmişdi. Ona gö-rə, başını asta-asta tərpədir, gülümsəyirdi. Abbasın gözü bağ-li olsa da, onun bu hərəkətlərini duyurdu. Odu ki, sazi kök-sünə basıb dilləndirdi:

Yaxşı olu, gözəllər də baş bular,
Hərcayı yar qaş oynadı, baş bular.
Qibləgahım sərimüstə baş bular,
Dilavər sıraqın var, sağını gör!

Kakılım bədəndə, bu canı təndə,
Can canana qurban bu canı məndə.
Abbasın ömrünə əcəl yetəndə
Üstünə salginən var, ağını gör!

Bununla Abbas şahin fikirlərini tapdı. Bundan sonra, əc-nəb qonaqlar aşığın sevgilisini qaytarmaq üçün Şaha daha ar-tıq təsir etməyə çalışdılar.

Axırda, Şah Abbas əlacsız qalıb, yumşaldı və əcnəbilərin xa-hisini yerinə yetirməli oldu.

Uzun və əzablı ayrılıqdan sonra, sevgililər yenidən gö-rüş-dü-lər. Bu görüş həmişəlik oldu...

Abbas Gülgəzi İsfahandan Tufarqana gətirdi. Atası Saleh öl-dükən sonra, anası Səlbinaz da dünyadan köçmüşdü. Onun səfərdən uğurla qayıtması hamını sevindirdi.

Doğma kəndə dönməyindən az keçməmişdi Abbas çoxlu qo-naq çağırıdı və özünə bir toy elədi ki, hələ Yer üzündə heç kəs belə şənlik görməmişdi...

*Yelizavetpol quberniyası, Zəngəzur mahalı,
Xocahan cəmiyyətinin Əbilcə kəndində
Aşıq Abdulladan yazıya alınıb.
Gorus məktəbinin müəllimi F.Ağayev.*

Gedirdi Fərman,
Əlində dərman.
Yıxıldı Fərman,
Töküldü dərman...
Ağlama, Fərman,
Alaram dərman.

Gedirdi Mərcan,
Əlində fincan.
Yıxıldı Mərcan,
Qırıldı fincan.
Ağlama, Mərcan,
Alaram fincan.

Gedirdi Ayna,
Əlində ayna.
Yıxıldı Ayna,
Qırıldı Ayna.
Ağlama, Ayna,
Alaram ayna.

Gedirdi Çiçək,
Əlində dibçək.
Yıxıldı Çiçək,
Bölündü dibçək...
Ağlama, Çiçək,
Alaram dibçək.

Sərçə

Topu-topu sərçə,
Gül topu sərçə.
Anan dən gətirib,
Gəl, götür, sərçə!

Sərçə, söylə, hara getdin?
– Tülübü ilə nahar etdim...
Yedim qurdun payını,
Uçdum durnaya sarı,
Yedim sapsarı dari...

Dəvə

Əlimdə həvə,
Gedirdim evə.
Bir qozbel dəvə
Çıxdı qarşidan.

Keçi

Əlimdə qamçı,
Süründüm köçü.
Bir ala keçi
Çıxdı qarşidan.

Gürzə

Əlimdə güzə,
Gedirdim düzə.
Bir xallı gürzə
Çıxdı qarşidan.

Maydan

Əlimdə çaydan,
Keçirdim çaydan.
Bir sarı maydan
Çıxdı qarşidan.

Pələng

Əlimdə tüfəng,
Gedirdim ləng-ləng.
Bir xallı pələng
Çıxdı qarşidan.

Acıdan öldüm,
Tağalağa döndüm.
Tağalağın bəndi,
İمامəli kəndi.
İمامəli çalar,
Dünyamalı oynar –
Dünyamalı çalar,
İمامəli oynar...

Babaş, Babaş
Gəllə-baş.
Yarı quru, yarısı yaş.

Babaş mindi daniya,
Sürdü həkimxaniya.
Həkimxana bağlıdı,
Babaşın başı yağlıdı...

**«Eşşək beli» oyunu zamanı deyərlər:
«Eşşək beli» oyunu zamanı deyərlər:**

Ay dili, dili,
Qarğa dili.
Sarımsağım,
Sarı yağım,
Çıl ələyim,
Çiy əppəyim...
Atıl, min, düş.
Hop, hop, hop...

«Yoldaş, al bunu...» oyunu zamanı deyərlər:

İki alma, bir ərik,
İki xoruz, bir fərik.
İki ortaq, bir şərik,
İki yəhər, bir tərlik.
İki qovun, bir kəlik,
İki təpə, bir dəlik.
İki turac, bir kəklik,
İki maral, bir əlik.
İki xoca, bir məlik,
İki qoca, bir çəlik...

«Ləqəb qoşma» oyunu za-ma-nı deyərlər:

Mustafa-mısdıq, Qaraş-qırt-mıq, Südabə-Suquşu,
İmam--qulu-inquş, Kərəm-gərmə...

-İnir, inir kəhər at,
-İnir, inir kəhər at,
İniri gözəl kəhər at.
Ayağında qıl sicim,
Düyünü gözəl kəhər at.

(*Anı*)

Yük üstdə para fətir.

(*Ay*)

Nənəmin bir donu var, qatdamaq olmaz,
İçi dolu ağ abbası, sana-maq olmaz.

(*Göy, ulduzlar*)

Atdim atana,
Dəydi kotana.
Dəryada balığa,
Çöldə ceyrana. (*Çəltik*)

Bizdə bir kişi var,
Nənəmlə işi var. (*Cəhrə*)

Bizdə bir kişi var,
Ağzında üç dişi var.

(*Sacayağı*)

Bir pəyə malım var;
Hamısı bir girindəyə bağlı.

(*Qarğıdalı*)

Bir pəyə malım var;
Hamısı ala-bula.

(*Lobya, maş*)

Paça arasında əl gəzər

(Əlligi)

Dam dambıldar,

Su gumbıldar.

Heyva çalar,

Nar oynıyar.

(Dəyirman)

Yenimin (mintənə qolu) ağızı yüz tümən,
Yüz il qalsa, çürüməz.

(Ad)

Bir itim var; hürər-hürər, burnu şışər.

(Cəhrə iyi)

O nədi ki, nənəm səhər durar,

Göy oğlağı yerə vurar.

(Firtiq)

O nədi ki, səhər durar, nənəmi minər.

(Səhəng)

Uzun qız uzanar,

Özünə köynək qazanar.

(Oxlov)

Qaşıq üstdə oturar,

Əyaqların aşırar.

(Əriştə)

Ana mülayim,

Ata qəzəbli.

Oğlu ağağan,

Qızı güləyən.

(Gün, göy, bulud, yağış)

Ay oğlan, oğlan,
Çəpərdən boylan.
Qız səni görsün,
Dərdindən ölsün.

Hara sarı sarmalı,
Qadası, balası almalı.

Tanrı, tayanda saxla,
Qara pəyəndə saxla.
Qoru mənim balamı,
Özün sayanda saxla.

* * *

Alnı Muğan yaylağı,
Oba qurmağım gəlir.
Gözləri dağ bulağı,
Əyilib içməyim gəlir.
Dodağı süd qaymağı,
Soyub yeməyim gəlir.

Burnu Gilan findığı,
Soyub yeməyin gəlir.
Dişləri inci muncuq,
Yaxaya düzəməyim gəlir.
Gözləri qaynar bulaq,
Əyilib içməyim gəlir.

Üzəriksən, havasan,
Hər bir dərdə davasan.
Balamda gözü olanın
Gözlərini ovasan.

Səni verənə qurban olum,
Könül görənə qurban olum.
Mən demişdim, fərik verə,
Xoruz verənə qurban olum.

Qızım, kızım, qırmızı kızım,
Bulaqların yarpız kızım!
Bu gün sənə nişan gələr,
Ənlik ilə kirşan gələr.

YANILTMACLAR **YANILTMACLAR**

A

Almalı almanı almalı olsan, almalı almanı al, almalı almanı
almalı almasan, almalı almanı alma.

B

Budaq-budaq budaqlanmış budaqları budaqlama, budaq-
budaq budaqlanmış budaqları budaqlasan, budaq-budaq
budaqlanmış budaqlar budanar.

Bildirçin bildirçinliyini bildir bildirdi, bildirçin
bildir-çin-li-yını bildir bildirməsəydi, bildirçinin bildirçinliyini
bildir bil-məzdilər.

C

Çobanaldadan çobanı aldada-aldada çobanaldadan adı aldı, çobanalddadan çobanı aldatmasaydı, adı cavan-al-da-dan qalmazdı.

D

Dana dingi dingildədə-dingildədə dingildədi, dana dingi dingildədə-dingildədə dingildəməsəydi, ding dingil-də-yəməyəcəkdi.

Damcı damdan damla-damla damladı,
Damçı da damcını damda damladı.
Damda damcını ki, damladı damçı,
Damdan damla-damla dammadı damçı.

G

Göy göylünün göyəribdi göy otu,
Göy buludlar gömgöy göyun göy atı.
Göy göylükde höruklesən göy atı,
Göy göylükde göy at otlar göy otu.

Güllükde gülləri güllədi Güllü,
Güllüyün gülləri güllüdü güllü.
Güllü gülləsə də gülləri gül-gül,
Güllüyün-gülləri gülürdü gül-gül.

K

Kündəni Gündə kündələmə, kündəni
Gündə kündələsən, kündə kündələnməz.

Q

Qara qarğı «qarr-qarr» qarıldadı, qar yaşın, qara qarğı «qarr-qarr» qarıldamaqla qar yağmaz, qara qarğı «qarr-qarr» qarıldadı, qar yağmadı.

Qara Qarabağı qabaqladı,

Qara Qaraqabağı qabaqlamasaydı,
Qaraqabaq qara qabağı qoparacaqdı.

Qara pişik-qapqara pişik lapqara pişiyə dedi: – Ay qara pişik-lapqara pişik, balaca-lapbalaca balan qaraca-qap-qa-ra-ca balamı cırmaqlayıb...

Qara pişik– lapqara pişik qarapişik-qapqara pişiyə dedi: – Ay qara pişik-qapqara pişik, qaraca-qapqaraca balan balaca-lapbalaca balamı cırmaqlamasaydı, balaca-lapbalaca balam, qaraca-qapqaraca balanı cırmaqlamazdı.

T

Tülkü tüklü tülədi, tüklü tulkü tüləsə də, tüləmiş tülkü tüklənəcəkdi...

U

Ucalıqdan ucalıq um, ucalıqdan ucalıq umsan, uca-liqdan ucalıq uma-uma ucalarsan.

Y

Yayı yaylaqda yayla, yayı yaylaqda yaylaşan, yayım istisindən yayınarsan.

ÖYUNLAR

ÇİLİK AĞACI

Bu oyunda ən azı iki adam iştirak edə bilər. Əksər oyunlar kimi, onun da hazırlıq mərhələsi iki bölüyə ayrılma, püşk at-ma, «əbə» yerinin, ağacın və çiliyin hazırlanması ilə baş-la-nar. İki başçı seçilər; onlar qoşa dayanarlar, o biri oyuncular cüt-cüt qol-qola tutub, «halay» gələrlər. Onlar başçılarının önündə dayanıb deyərlər:

– Halay, halay!

Başçılar bırgə cavab verərlər:

– Haldır, bildir!

Oyunçular soruşurlar:

– Kimə alma, kimə armud?

Başçılardan biri «armud» desə, alma o birisinə düşür. Beləliklə, hər başçının oyunçuları müəyyənləşər və iki böülüyə ayrılırlar. Yamacın ətəyində kiçik «əbə» (çala) qazarlar. On-dan 10-20 addım yuxarıda bir daş qoyerlar. Ona da «tilis», yaxud «ustuq» deyərlər.

Sonra kimin «dağa» çıxmazı, hansı bölüyün «aranda» qalması üçün püşk atılar. Püşkatma belə yerinə yetirilər: çi-liyi «əbə»nin üstə qoyerlar. Başçılardan biri ağacla onu ha-vaya qaldırır və var gücü ilə vurur. Çilik hara düşsə, həmin yerdən ağacı ölçə-ölçə gələr. Ölçdükçə deyər: «sən ucu», «mən ucu» «əbə»yə kimin adı düşsə, o böyük «dağa» çıxar. «Dağa» çıxanların hərəsinin əlində bir və ya iki ağaç ol-ma-li-dir.

Oyunun qaydası belədir: hər bir oyunçu üç «toxmaq» və üç «yanğı» vurmalı, «pərvanal»a çıxmalıdır. Oyunçunu «pərvana-nal»a çıxmaga qoymamaq üçün bir sıra üsullar var ki, onu da «dağa»çıxan bölüyün oyunçuları etməlidirlər. Oyundan çıxarmaqdan ötrü onu «yandı» -deyə «çürüt-mə»lidirlər.

Oyun «toxmaq»la başlanar. Oyunçu «toxmaq» vurmaq üçün ağacın başını möhkəm tutub, çiliyi onun üstünə qo-yar. Sonra havaya atıb, var gücü ilə rəqib oyunçulara sarı vur-ma-lıdır. Çilik «tilis»dan aşağı düşsə, oyundan çıxar. «Dağ»dakı oyunçular vurulan çiliyi ağacla «çıqqayıb» geri qaytarmalı-dırlar. «Çıqqayıb», qaytara bilsələr, çilik düşdüyü yerdən atıl-malıdır. Oyunçu «əbə»nin üstə qoyulmuş ağacı çi-liklə vur-maşa səy etməlidir. Vura bilsə, oyunu davam et-di-rər. Əgər çiliyi «çıqqayıb»yan zaman «əbə»dən keçsə, «xos» oldu, de-yərlər və yenə oyunçu «çürülmüş» hesab olunlar, daha oy-na-maşa ixtiyarı çatmaz «dirilənə» qədər. Üç- «toxmağ»ın heç birində oyunçunu saxlaya bilməsələr, «yanğı» vurmağa başlayar.

«Yanğı»nun vurulması «toxmaq»dan fərqlidir. Belə ki, çilik sol əllə tutulub, göyə atılar, sağ əldəki ağacla bərkdən

vurular. Ciliyin daha uzağa getməsi oyunçunun məha-rə-tin-dən və təcrübəsindən asılıdır. «Yanğı» vurularkən «çıqqı-yıb» salsalar, başqa birisi oyunu davam etdirir. Əgər oyun-çulardan biri və ya bir neçəsi «pərvanal»a çıxsa, «çürüyən» yoldaşlarını «diril»dər. «Dirilən» oyunçu isə üç «yanğı» vurub, qalan oyunçuları «ayağa» qaldırar. Məqsəd «dağ»da olan böülüyü daha çox orada saxlamaqdır... oyunda «ciğal-liq» olsa, başçılar məsələni «yoluna» qoyarlar.

Oyunçu «yanğı»nu vura bilməsə, yaxud çilik «tilis»dan aşağı düşsə, o uduzar.

«Yanğı» vurulandan sonra, rəqiblər ciliyi «əbə»yə yaxın yerə atmalıdır. Oyunçu isə ciliyi qaytarıb, uzaqlaşdırmağa çalışmalıdır. Çilik bir ağac boyundan az «əbə»yə yaxın düş-sə, oyunçu «çürülmüş» hesab olunar. «Diriltmə » mərhələsi də «əbə»ni qoruyan oyunçunun ciliyi daha çox uzağa qay-tarmasından asılı olar. Çilik düşdüyü yerdən «əbə»yə qədər ağac boyu sayar, sonra isə ciliyi ciləyə-ciləyə üstünə gəlib, 21 sayını toplayırsa, oyunçu «dirilər» və oyuna qatılır.

AV-AV OYUNU

Bu daha çox Ay işığında, xırmandı oynanıllar. Zəngəzur kəndlərində çox yayılmış oyunlardandır. Oyuna hazırlıq belə başlar: başçılar seçilər və oyunçular «halay» gələrlər. Onlar-dan iki böyük ayrılan kimi, püşk atılar. Belə ki, bir böyük «əbə»-də qalar, o biri böülüün oyunçuları kum halında qaçıb gizlənərlər. Hansı başçı ovucda gizlədilən daşı tapsa, onun böülüyü qaçıb gizlənər. Başçılar hər bölükdən bir nəfər ayı-rarlar. Qaçan böülüün oyunçusu rəqib oyunçunun gözlərini əlleri ilə bağlar ki, qaçanların hansı səmtə getdiklərini gör-məsin. Yoldaşları gizlənincəyə qədər çığırar: «Av-av», «av-av»...

Elə ki, onların gizləndiklərinə əmin oldu, xəbərdarlıq edər: - «Gözlərini açdım!»

Gözü bağlanan oyuncu o tərəf, bu tərəfə qaçıb, giz-lə-nən-ləri tapmağa çalışır. Gözü yuman isə onun dalınca qaça-qa-ça haradan keçsə, hara baxsa, nə hərəkətlər etsə, bircə-bircə yol-daşlarına xəbər verər. Həm də diqqət yetirər ki, rəqibin yol-daşları «himlə», «işarə ilə» ona kömək etməsinlər. Əgər belə bir «ciğallıq» hiss olunsa, gizlənənlər çıxarlar və oyunun şərti pozular. Onda, başçılar bunu öz aralarında həll etmə-li-dirilər.

Gizlənənlər axtaranın gözündən yayınıb, «əbə»yə gələ bil-sələr, oyunu udmuş olurlar və başqa birisinin gözünü yu-marlar. Oyunçular tapılincaya qədər, oyun bu cür davam et-dirilər. Gizlənənləri tapsalar, bu qayda tərsinə icra olunar.

İKİDAŞ

Bu oyunda ən azı iki nəfər iştirak etməlidir. Onlar öz ara-larında «püşk» atarlar. Belə ki, biri ovcunda yumru daş-lar-dan birini gizlədib, o birisinə göstərər. Əgər o, sağ və ya sol əldə gizlədilən əşyanı taparsa, oyuna birinci o başlar. Əgər tapa bilməsə, haman oyuncu özü oynar.

Oyun böülüklərlə də aparıla biler. Onda, «püşkatma» baş-çılar arasında keçirilər.

Oyunun şərti belədir: oyuncu yumru daşları yüz birə qə-dər çiləməlidir. Axıra qədər çiliyə bilməsə, daşları o biri oyunçuya verər.

Böülüklər arasında da oyun beləcə davam etdirilər. Bütün oyunçular axıra qədər çiliyə bilsələr, haman böyük oyunu udmuş olar. Bəzən yumru daşlar əvəzinə, iki cəviz də gö-tü-rülər. Cəvizlər udana qalar...

DÖRDDAŞ DÖRDDAŞ

Bu oyun üçün dörd yumru çay daşı, yaxud onun yerinə, dörd cəviz götürülər. İştirakçı ən azı iki nəfər olmalıdır. Bir neçə oyuncu da iştirak edə bilər.

«Püşkatma»dan sonra, birinci başlayan oyuncu daşları hamar bir yerə atar. Daşlar bir-biirndən aralı düşməlidir. Bir-birinə yaxın düşsə (aradan bir barmaq keçməlidir), baş-qa oyuncu başlayar.

Şərt belədir: yerə atılmış daşları çirtma ilə bir-birinə to-xundurmaq lazımdır. Bir-birinə toxunan iki daş (yaxud cə-viz) -10 xal, üç daş -100 xal, dörd daş isə 1000 xal qazan-dırar.

Sonuncu hədd 1010 xaldır. Kim bu miqdarda xalı tez toplasa, o da oyunu udar. Əlbəttə, cəvizlə oyun daha maraqlı olar. Axı cəvizləri udan oyuncu götürər...

BESDAS

Beş dənə findiq boyda yumru daş yığılar. Bu oyunda iki və da ha çox oyuncu ola bilər. «Beşdaş» çox mürəkkəb oyun-dur. Onu hər kəs bacarmaz. Yalnız təcrübəsi olanlar oyna-yarlar.

«Püşkatma»dan sonra, ilk oyuna başlayan daşları əlinə gö-tü-rüb, yerə atar və birini əlində sazlayar. O, əvvəlcə, bir daşı ha-vaya atıb, daşları bir-bir, iki-iki, bir-üç və dörd sayda yerdən götürməlidir. Sonra beş daşı əlin üstüne atmalıdır. Əlin üstündə mümkün qədər çox daş saxlamaq vacibdir. Ne-çə daş saxlasa, onları atıb, yerə düşənlərlə bir yerdə gö-tür-mə-lidir. Sonra sol əli-nin baş barmağını «körpü» kimi saxlayıb, bir daşı havaya at-maqla qalanlarını növbə ilə; bir-bir, iki-iki, bir-üç və dörd sayda «körpü»dən keçirməlidir. Bu qayda ilə barmaqlar arasından daşlar ötürülməli, əlin iç tərəfinə də bu üsul tətbiq olunmalıdır. Oyuncu axırda bütün daşları yerə vurub, bir yerdə götür-məlidir. Bütün bu qaydaları yerinə ye-tirən bilən oyuncu udar. Yarı yolda qalanlar oyundan çıxar-lar, yaxud uduzmuş hesab olunlarlar.

«Beşdaş» oyununu iki bölüm oyunçu arasında da keçir-mək mümkündür...

QARA KÖTÜK

Bir bölüm uşaq özlərinə «nənə» seçərlər. «Nənə» uşaqların sayına görə kağızlar yazıb, orada (1,2,3,4 və s.) göstərər. Saylardan birində «Qara kötük» sözü yazılırlar. Uşaqlar bü-kü-lü kağızları bir-bir çəkər, hərə öz sıra sayına uyğun «nənə»-nin ətəyindən tutub düzülərlər. «Qara kötük» sözü yazılı ka-ğız kimə düşsə, dizi üstdə yerə oturar və başına bir örtük salar.

«Nənə»nın ətəyindən tutub düzülən uşaqlar onun ətra-fin-da fırlanarlar və xorla soruşarlar:

– Ay nənə, bu nədi?

«Nənə» isə cavab verər:

– Qorxma, bala, qara kötükdü...

«Qara kötük» qəfildən qalxıb, uşaqlardan birini tutma-li-dir. Hansı uşağı tutsa, o da «Qara kötük» olar. Bu qayda uşaqların sayına uyğun təkrar edilər. Ola bilər ki, «Qara kötük» rolunda çıxış edən uşaq bir də tutulsun. Oyunda uduzmaq elə «Qara kötük» olmaqdır. Daha çevik olanlar bu vəziyyətdən tez çıxa bilərlər...

ÇİLƏMƏ

Bu, iki və ya daha çox oyunçu arasında keçirilə bilər. Oyunun keçirilməsi üçün bir qoyun dərisi qırığı götürürler. Ağır olsun deyə, bu dəri qırığının üstünə qurğuşun parçası bərkidirlər. Əgər iki nəfər iştirakçı varsa, «püşkatma» öz aralarında keçirilər. İki bölüm uşaq oyunda iştirak edərsə, başçılar «püşkatma» qururlar. Bölümдə kimin birinci oy-na-masını başçı təyin edər.

Şərt belədir: hər bir oyunçu dəri parçasını sağ ayaqla yüz bir dəfə çiləməlidir. Hansı bölümdə bu sayda çiləmə aparan çox olsa, o da udar və ikinci dəfə oyuna təzədən başlar...

TOPLAYICILAR BARƏDƏ QISA BİLGİLƏR TOPLAYICILAR BARƏDƏ QISA BİLGİLƏR

Əli Qara oğlu Vəliyev (1901-1983)

Zəngəzur mahali, Sisyan bölgəsi. Ağudi kəndində anadan olmuşdur. Xalq yaziçisidir. Əllidən çox kitabın müəllifidir. Folklor motivləri əsasında «Madarın dastanı» (1936) və bir sıra nağıllar qələmə almışdır. Topladığı folklor nümunə-lərin-dən bədii və publisistik əsərlərində bol-bol istifadə etmişdir. Daha çox nasır, jurnalist və ictimai xadim kimi tanınmışdır.

Fərhad Məşədirəhim oğlu Ağazadə (1880-1931)

Şuşa şəhərində anadan olmuşdur. Qori müəllimlər seminariyasını bitirdikdən sonra (1900), Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Zəngəzur mahalının Gorus şəhər məktəbində müəllim işləmişdir. Müəllim işləməkla yanaşı, folklor materialları toplamışdır. Daha çox pedaqqoq, jurnalist və toplayıcısı kimi tanınmışdır.

Səməd Allahverdi oğlu Qarayev (1929)

Zəngəzur mahali, Qafan bölgəsi, Mahmudlu (Çaykənq) kəndində anadan olmuşdur. «Qazan göl həsrəti» (2003) və «Gərd» (2004) kitablarının müəllifidir. Topladığı folklor nümunələri həmin kitablarda dərc olunmuşdur. Daha çox müəllim, ictimai xadim və folklor toplayıcısı kimi tanınmışdır. Hazırda Bakı şəhərində yaşayır.

Məmməd Elli

Zəngəzur mahali, Qafan bölgəsindəki Siznək kəndində anadan olmuşdur.

«Mənim tanrım» (2001), «Hamiya doğma insan» (2002), «Nağıllar» (2003), «Bir dünya sevgi» (2008) və s. kitabların müəllifidir. Daha çox tədqiqatçı, jurnalist və toplayıcı kimi tanınmışdır. Hazırda Bakı şəhərində yaşayır.

Musa Urud (Quliyev Musa İsa oğlu)-1961

Zəngəzur mahali, Sisyan bölgəsindəki Urud kəndində anadan olmuşdur. Tibb elmləri namizədidir. «Nuh, gəminə götür bizi» (1994), «Tanrı şam yandırıb» (1995), «Ömürdən 101 şeir» (1997), «Üzü haqqa gedirəm» (1999), «Vətən and ye-ri-miz» (2003), «Zəngəzur» (2005) və b. kitabların müəllifidir. Daha çox həkim, şair, ictimai xadim və tədqiqatçı kimi tanınmışdır.

Elmira Fikrət qızı Məmmədova (1978)

Zəngəzur mahali, Sisyan bölgəsindəki Dəstəgerd qəsəbə-sində anadan olmuşdur. Filologiya elmləri namizədidir. Bir sıra tərcümə və tərtib kitabları nəşr olunmuşdur. Daha çox tədqiqatçı, tərcüməçi və folklor toplayıcısı kimi tanınmışdır. Hazırda AMEA akademik Z.M.Bünyadov adına Şərqsü-naslıq İnstitutunda elmi işçi vəzifəsində çalışır.

Qüdrət Hüseynqulu oğlu Cəfərov (1938)

Zəngəzur mahali, Qafan bölgəsindəki Siznək kəndində anadan olmuşdur. Filologiya elmləri namizədidir. Dilçiliyə aid bir neçə kitabın müəllifidir. Daha çox dilçi və tərcüməçi kimi tanınmışdır. Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

Əvəz Allahyar oğlu Rzayev (1938-2000)

Zəngəzur mahali, Zəngilan bölgəsindəki Orta Yeməzli kəndində anadan olmuşdur. İxtisasca jurnalistdir. «Əmioğ-lunun sərgüzəştləri» (1996), «Bilməli, gülməli əhvalatlar» (1998), «O gecə» (1998), «Mənim ömür kitabım» (1999), «Zəngilan gülməcələri» (1997) kitabları nəşr

olunmuşdur. Daha çox jurnalist, ictimai xadim və folklor toplayıcısı kimi tanınmışdır.

SÖYLƏYİCİLƏR BARƏDƏ QISA BİLGİLƏR SÖYLƏYİCİLƏR BARƏDƏ QISA BİLGİLƏR

Abış Sədimalı oğlu Qocayev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Adil Namazqulu oğlu Qocayev – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Yeməzli kəndi

Ağaqlulu Cəfərqulu oğlu Rzayev – Zəngəzur mahalı, Qafan bölgəsi, Aşağı Girətağ kəndi.

Allahqulu Şərbətali oğlu Mehdiyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Azad Məhəmməd oğlu Bünyatov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Asya Mədət qızı Əzizova – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Allahverdi Qaraoğlu – Zəngəzur mahalı, Qafan bölgəsi, Mahmudlu kəndi.

Abdulla Fətulla oğlu İbrahimov – Zəngəzur mahalı, Qafan bölgəsi, Şəhərcik kəndi.

Barat Qoşun oğlu Hüseynov – Zəngəzur mahalı, Qafan bölgəsi, Oxdar kəndi.

Bahadır İsaq oğlu Xanməmmədov – Zəngəzur mahalı, Qafan bölgəsi, Şəhərcik kəndi.

Bahadır Heydər oğlu Babayev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Bayramqulu İbiş oğlu Quliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Bəxtiyar İbiş oğlu Quliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Bəxtiyar Qüdrət oğlu Bəxtiyarov – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Bərxudar Mehralı oğlu Əzizov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Cəbrayıl Bayramqulu oğlu Qurbanov – Zəngəzur mahalı, Qafan bölgəsi, Qovşuq kəndi.

Camal Məmmədqulu oğlu Məmişov – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Cavanşir Musa oğlu Əliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Dadaş Xanqulu oğlu Əzizov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Əli Namazəli oğlu Orucov – Zəngəzur mahalı, Qafan bölgəsi, Şəhərcik kəndi.

Əhməd Attıxan oğlu Hüsüyev – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Qıraq Müşilan kəndi.

Ərşad Kərim oğlu Fərəcov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Əli Kərim oğlu Fərəcov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Əziyyət Ramazan qızı Xanquliyeva – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Əziz Əliş oğlu Qarayev – Zəngəzur mahalı, Qafan bölgəsi, Gərd kəndi.

Fərman Ramazanoğlu Xanquliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Fatma Dadaş qızı Əzizova – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Gülüm Məmməd qızı Müsülova – Zəngəzur mahalı, Sisyan bölgəsi, Dəstəgerd kəndi.

Güllübəyim Hüseyn qızı Əzizova – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Hacalı Qərbalı oğlu Əzizov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Halay Süleyman oğlu Qarayev – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Həzi Musa oğlu Mehdiyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

İsrafil Nəbi oğlu İbrahimov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

İsrafil Süleyman oğlu Məmmədov – Zəngəzur mahalı, Mığrı bölgəsi, Vartanidzor kəndi.

Kərim Musa oğlu Kərimov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Kəklik Səməd qızı Qarayeva – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Kərim Fərəc oğul Quliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Qəzənfər Əbülfəz oğlu Qədimaliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Baharlı kəndi.

Qüdrət İsmayıł oğlu Bəxtiyarov – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Qüdrət Məhəmmədəli oğlu Mehdiyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Mehralı Məhəmməd oğlu Əzizov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Məmmədqulu Nurəli oğlu Bünyatov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Məhəmməd Nağdalı oğlu Bünyatov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Mənsurə Hacalı qızı – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Yeməzli kəndi.

Məhəmməd Hacalı oğlu Əzizov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Maşallah İzzət oğlu Abışov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Mənzər Namazəli qızı – Zəngəzur mahalı, Qafan bölgəsi, Şəhərcik kəndi.

Mələk Şahvələd qızı Əzizova – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Müxəstə Qarayeva – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Mürsəl Nəbi oğlu İbrahimov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Musa Cəfərqulu oğlu Kərimov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Məmmədəli Məmmədhüseyn oğlu Hüseynov – Zəngəzur mahalı, Qafan bölgəsi, Oxdar kəndi.

Məhəmmədəli Niyazali oğlu Mehdiyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Nabat Ramazan qızı Muradova – Zəngəzur mahalı, Qafan bölgəsi, Əcili kəndi.

Nurəddin Həsənali oğlu Həsənov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Pəri Hasan qızı Aliyeva – Zəngəzur mahalı, Qafan bölgəsi, Mahmudlu kəndi.

Ramazan Məmmədqulu oğlu Məmişov – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Rəfiqə Halay qızı Quliyeva – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Rəcəb Süleyman oğlu Bünyatov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Sona Təhməz qızı Kərimova – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Süleyman Mehdiyev – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Güddüm kəndi.

Sədət Seyfal qızı Eyvazova – Zəngəzur mahalı, Sisyan bölgəsi, Dəstəgerd kəndi.

Səmiyə Namazəli qızı Qocayeva – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Surxay Abış oğlu Həsənov – Zəngəzur mahalı, Qafan bölgəsi, Baharlı kəndi.

Səməd Hüseyn oğlu Bəbirov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Səriyyə Mirzəxan qızı Həsənova – Zəngəzur mahalı, Qafan bölgəsi, Hünüt kəndi.

Səfi Fərəc oğlu Quliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Şamaxı Qarayeva – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Şamama Təhməz qızı Məmişova – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Şahsuvar Qaraş oğlu Həşimov – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Əyin kəndi.

Şəmsəddin İsmixan oğlu Məmmədov – Zəngəzur mahalı, Zəngilan bölgəsi, Böyük Gilətağ kəndi.

Tamaşa Səfər qızı Rüstəmova – Zəngəzur mahalı, Qafan bölgəsi, Siznək kəndi.

Vaqif Qara oğlu Abasov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Vidadi Səfi oğlu Quliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

Vəli Əli oğlu Vəliyev – Zəngəzur mahalı, Qafan bölgəsi, Oxdar kəndi.

Yusif Hüseyn oğlu Məmmədov – Zəngəzur mahalı, Qafan bölgəsi, Yuxarı Girətağ kəndi.

FOLKLOR NÜMUNƏLƏRİ (JANRLAR) ÜZRƏ SÖYLƏYİCİLƏR VƏ TOPLAYICILAR FOLKLOR NÜMUNƏLƏRİ (JANRLAR) ÜZRƏ SÖYLƏYİCİLƏR VƏ TOPLAYICILAR

I Atalar sözü və el deyimləri

Söyləyicilər: Abış Sədimalioğlu, Allahqulu Şərbətəli-oğlu, Bayramqulu İbişoğlu, Camal Məmməd-qulu-oğlu, Dadaş Xan---quluoğlu, Hacalı Qərbələlioğlu, Qüdrət İsmayıloğlu, Meh-rəli Məmmədoğlu, Məmmədqulu Nurəlioğlu, Məhəm-məd Nağ-da-lioğlu, Məhəmməd Hacalioğlu, Musa

Cəfərqu-luoğlu, Səmi-yə Qocayeva; **toplayıcılar:** Rəşid Təhməzoğlu, Əli Qaraoglu.

II Acılamalar

Söyləyicilər: Kərim Fərəcoğlu, Hacalı Qərbalioğlu, Mə-həmmədəli Niyazlioğlu, Məmmədqulu Nurəlioğlu; **toplayıcı:** Rəşid Təhməzoğlu.

III Alqışlar, dualar-diləklər

Söyləyicilər: Asya Mədətqızı, Güllübəyim Hüseynqızı, Mənsurə Hacalıqızı, Mələk Şahvələdqızı, Nabat Ramazan-qızı, Mənzər Namazəliqızı, Tamaşa Səfərqızı; **toplayıcılar:** Rəşid Təhməzoğlu, Əli Qaraoglu, Qüdrət Cəfərov.

IV Qarğışlar

Söyləyicilər: Mələk Şahvələdqızı, Güllübəyim Hüseyn-qı-zı, Mənsurə Hacalıqızı, Səmiyə Qocayeva, Şamaxı Qara-yeva; **toplayıcılar:** Rəşid Təhməzoğlu, Əli Qaraoglu.

V İnanclar

Söyləyicilər: Fatma Dadaşqızı, Mənsurə Hacalıqızı, Na-bat Ramazanqızı, Kəklik Səmədqızı, **toplayıcılar:** Rəşid Təhməzoğlu, Musa İsaoglu.

VI Bayatlılar, ağılar

Söyləyicilər: Pəri Hasanqızı, Mənzər Namazəliqızı, Gü-lüm Müsülova, Sədət Eyvazova və b.; **toplayıcılar:** Rəşid Təhməzoğlu, Əli Qaraoglu, Musa İsaoglu, Elmira Məm-mə-dova, Səməd Allahverdioğlu.

«Müəllifli bayatlılar» yarımbölməsinə daxil olan nümu-nə-lərin müəllifləri barədə qısa bilgi:

Rəşid Təhməzoğlu (Rəşid Təhməz oğlu Quliyev) – 1939.
May ayının 30-da Zəngəzur mahali, Qafan bölgəsin-də-ki Yuxarı Girətağ kəndində anadan olub. Şair-tərcüməçi, alim-

tədqiqatçı, filologiya elmləri namizədidir. Bir sıra tərtib kitablarının (publisistik, elmi poetik və kütləvi), o sıradan 10-dan çox poetik toplunun müəllifidir. Hazırda AMEA akademik Z.M.Bünyadov adına Şərqişunaslıq İnstitutu Türk filologiyası şöbəsinin aparıcı elmi işçisidir. Burada verilən bayatılar ilk dəfədir, nəşr olunur.

Dünyamalı Məftun (Dünyamalı Gülü oğlu Dünyamalıyev) – (1929-2000). Zəngəzur mahali, Qafan bölgəsindəki Baharlı kəndində anadan olub. BDU-nun filologiya fakültəsini biti-rib. Uzun müddət orta məktəbdə Azərbaycan dili və ədəbiy-yatından dərs deyib. Bir neçə şeir kitabının müəllifidir.

İdris Cəlil oğlu Kərimov (1931-1993). Mart ayının 10-da Zəngəzur mahali, Qafan bölgəsindəki Pü-rülü kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Pe-daqoji İnstitutunu bitirdikdən sonra, uzun müddət orta mək-təb-də dərs deyib. 1980-1989-cu illərdə Mehdiabad qəsəbə sovetinin sədri vəzifəsində çalışıb. «Çıraq sönmədi», «Rübailər», «Dünya belə dünyadı» və «Söz aydınlığı» kitablarının müəllifidir.

Pərvanə Zəngəzurlu (Pərvanə Hüüsü qızı Mustafayeva) – 1958. Aprel ayının 14-də Zəngəzur mahali, Qafan bölgəsindəki Acıbac kəndində anadan oub. Azərbaycan Yazarlar bir-li-yinin üzvüdür. «Qayıt, gəl», «Dağlar yuxuma girir», «Zən-gə-zur həsrəti», «Tanım, məni başdan yarat!», «Vətən qür-bətdə qaldı», «Lal harayalar», «Durnalar qayıdanda», kitab-larının müəllifidir. Hazırda «Məhsəti» jurnalının redak-torudur.

Camal Cabbar (Camal Haqverdi oğlu Cabbarov). Zəngəzur mahali, Qafan bölgəsindəki Şəhərcik kəndində anadan olub. Uşaq yaşılarından şeir yazmağa başlayıb. «Gün-lər o günlər», «Neçədir dünyanın yaşı», «Saç ağardı gəlmədin» və b. kitab-ların müəllifidir. Hazırda Mehdiabad qəsəbəsində yaşayır.

VIII Nağıllar, dastanlar, hekayətlər

Söyləyicilər: Fatma Dadaşqızı, Bəxtiyar İbişoğlu, Həzi Musaoğlu, Allahverdi Qaraoglu, Aşıq Abdulla və b.;
topluyıcılar: Rəşid Təhməzoğlu, Əli Qaraoglu, Səməd Allahverdioğlu, Məmməd Təhməzli, Fərhad Ağazadə.

1. «Şeh», «Qarğa» – söyləyici: F.Dadaşqızı; 2. «Qara öküz», «Tələyə düşən qurd» – söyləyici: B.İbişoğlu; 3.«Deyirman daşı» – söyləyici: H.Musaoğlu; 4. «Tufarqanlı Abbas» (dastan-nağıł) – söyləyici: Aşıq Abdulla (rusca yazıya alanı Fərhad Ağazadə, Azərbaycan dilinə çevirəni Rəşid Təhməzoğlu); 5. Əli Qaraoglu, Səməd Allahverdioğlu və Məmməd Təhməzlinin topladıqları nağıllar ayrı-ayrı nəşr-lərdən alınmışdır.

IX Dodaqqacmalar

1. Tək səbr xeyrimdi..., Güllə məni tutub....
Eşşeyin olər, qatır alarsan!.., Gördüm, tökhətökdü....,
Qəndə görə içirəm..., Başimdən da qəlbi yerim var?!, Daşa
söyürem... – söyləyici: D.Xanquluoğlu;
2. Qurd nə bilir, qatır bahadı..., At hardadı, ot hardadı... –
söyləyici: – Y.Hüseynoğlu;
3. Kişiliyini yoxlayırdım..., Hara canın qurtarır?!, Çox tez
başa düşmüsən... – söyləyici: M.Cəfərquluoğlu;
4. Quluna duz yükləyəcəm?! – söyləyici: A.Şərbətalıoğlu;
5. «Bağlı qapıları aç!», «Dik gedib, dik gəlirsən!» –
söyləyici: N.Nəsənalıoğlu;
6. Gəlinin ayağı, Çobanın dayağı, Az ye, lətif ye! söyləyici:
G.Hüseynqızı;
7. Arvad, şışək gətirmişəm..., Di ye! – söyləyici:
B.Meh-rəlioğlu;
8. «Astavay» – dədəndi!.., Başlarını qatıram..., Dua
yazmağınan oğlan olsa..., Nağı, ye! – söyləyici: F.Dadaşqızı;
9. Özünü ayaza vermişən..., Arvad, qoyma, boğuldum...,
söyləyici: H.Qərbalıoğlu;
10. Öz xaraban yoxdu?, Pişik qollarımı qırdı... – söyləyici:
N.Ramazanqızı;
11. Mən təzə yellənmışəm... – söyləyici:R.Süleymanoğlu;

12. İnəyin quyruğu görünür... – söyləyici: M.Qarayeva;
13. Bizi tapmışam... – söyləyici: V.Səfioğlu;
14. Alababat stolüstü iş, Gözümü gözünə dikərəm... – söyləyici: M.Hacalioğlu;
15. Sən doğra, xalan yesin!, Arvad, gör, qıçım hanı? – söyləyici: R.Halayqızı;
16. Altısı sənə, altısı bizə, Eşşək satırsan, noxta? – söyləyici: M. Hüseynov;
17. Bura yaxşı arxacdı..., Mən də «şana» ilə yeyərəm..., Görün, nə istəyir? – söyləyici: A.Məhəmmədoğlu;
18. Heç nə görünmür axı? – söyləyici: Ş.Təhməzqızı;
19. Ancaq...ancaq, Niyə bunu çoxdan deməmisən?, Sən mən-dən qabaq gəlmisən..., Görən nə imiş... – söyləyici: K.Mu-saoğlu;
20. Gəvə gəvəyə yapışib... – söyləyici: K.Səmədqızı;
21. Gedin, zurnaçılarım, gedin! – söyləyici: Ş.Qarayeva;
22. Qoçaqsan, tərsinə oxu! – söyləyici: S.Mehdiyev;
23. Biçib qurtardılar... – söyləyici: Ə.Namazəlioğlu;
24. Atı verdim ota, otu da verdim ata – söylə-yıcı: C.Mu-saoğlu;
25. Altda daş, üstdə aş, Ölmədik, meymun yeməyi də yedik!..., Görmürsən, xəstəyəm? – söyləyici: S.Təhməzqızı;
26. Hərə öz işini görür... – söyləyici: İ.Süleymanoğlu;
27. Balta sapiyanan döyməsin..., Xalxın uşaqları ocaq yandırılar..., «Çariq ayağını döymür ki?», «Bunun əməli nədi...» – söyləyici: B.Qosunoğlu;
28. Mənimki də noldadı... – söyləyici: Ə.Hüsüyev;
29. Pişiyin də bığı var... – söyləyici: Ə.Əlişoğlu;
30. Hədik yeyəndə bığı tərpənirdi..., Mutal buraxmır... – söyləyici: Ş.Qaraşoğlu;
31. Eşşəyimin üstündə... – söyləyici: H.Süleymanoğlu;
32. Qatırın ayağı qara batar..., Gücü varmış, ha! – söy-ləyici: Ş.İsmixanoğlu;
33. Hərənin öz arşını, Onda, başını sal içəri, – söyləyici: Q.İsmayıloğlu;

34. Zəli, zəli, nə zəli!.. – söyləyici: A.Namazquluoğlu;
35. Səməd Qarayevin və Əvəz Rzayevin topladıqları
nümunələr nəşrlərdən alınmışdır.

X El şairlərindən deyimlər

1 – Şair Bəbir Girətaglı

1. «Bizim evdə aslandın...», «Özün çəkmə qazı kimi...» – söyləyici: H.Qərbalioğlu;
2. «Biçənəyin suçu nədi...» – söyləyici: S.Hüseynoğlu;
3. «Atdan düş, gir otağa...» – söyləyici: B.Heydəroğlu;
4. «Üç ay qışı sal buz olar...» – söyləyici:
C.Bayram-qu-luoğlu;
5. «Bizə bir öküz göndərin...» – söyləyici: V.Qaraoğlu;

Toplayıcı: Rəşid Təhməzoğlu

2 – Şair Abış Sədimahoğlu

1. «Toğlu üstə qoç gəlir...», «Səndən şair olmaz!..», «Vallah, pir itib...» – söyləyici: M.İzzətoğlu;
2. «Bir az alçaqdan gəl...» – söyləyici:
C.Məmmədquluoğlu;
3. «Ağla, bacım, ağlamalı günümdü!..» – söyləyici:
S.Qo-ca--yeva;
4. «Oxu, bu məktəbin səfası çoxdu...» – söyləyici:
B.Meh-rəlioğlu;

Toplayıcı: Rəşid Təhməzoğlu

3 – Şair Nəbi Vəliməmmədoğlu

1. «Söylə görüm...» – söyləyici: İ.Nəbioğlu
2. «Nə kam aldım?», «Qaldı atlar...» – söyləyici:
N.Ra-mazanqızı;
3. «Aparmağa gəlmışəm...» – söyləyici: M.Nəbioğlu;
4. «Nadan elə qanmadı...» – söyləyici: N.Nəsənalıoğlu;

Toplayıcı: Rəşid Təhməzoğlu

4 – Şair Məmmədqulu Babaoğlu Qarabaşlı

1. «Gəl sənə söyləyim...» – söyləyici: S.Abişoğlu;
2. «Şəkər ləblərində bali gözəlin», «Sənə qurban olum, Xustub...» – söyləyici: Q.Əbülfəzəoğlu;
3. «Görsün, belə vəfadarə nə deyir?», «Qorxuram, öldürə ahu zar məni!» – C.Bayramquluoğlu;

Toplayıcı: Rəşid Təhməzoğlu

5 – Şair Pəri Hasanqızı

«Yaz cavabın, Məmmədqulu!», «Gözüm səndə qalıb, Qa-fan dağları!», «Ürəyimi üzən dağlar!», Dağlar, Balam, da-rıx-ma!, Eşq olsun!, Sözə baxın! – söyləyici: Müəllif.

Toplayıcı: Rəşid Təhməzoğlu

6 – Fərhad Ağazadənin topladığı el şairlərinin şeirləri (Aşıq Va-leh, Ağalar Arasbarlı, Şair Əli, Şair Ağa) S.Mümtaz adına Res-publika Dövlət Ədəbiyyat və İncəsənət arxivindən alınmışdır.

XI El mahnlarından parçalar

1. **Söyləyici:** Ə.Ramazanqızı, **toplayıcı:** Rəşid Təhməzoğlu
2. Əli Qaraoglunun topladığı el mahnlarından parçalar arxiv materiallarından və ayrı-ayrı nəşrlərdən alınmışdır.

XII Pirlər-tapım yerləri

Söyləyicilər: V.Səfioğlu, V.Qaraoğlu, M.Nəbioğlu, A.Cə-fər--qu-luoğlu, A.Fətullaoglu, S.Allahverdioğlu, E.Məmmə-do-va və b.

Toplayıcı: Rəşid Təhməzoğlu

XIII Uşaq folkloru

1. **Deyimlər** – söyləyici: Ə.Ramazanqızı, F.Dadaşqızı, H.Musaoglu; toplayıcı: Rəşid Təhməzoğlu;
2. Tapmacalar – söyləyici: F.Dadaşqızı, S.Təhməzqızı, R.Halayqızı; toplayıcı: Rəşid Təhməzoğlu;

3. Laylalar, oxşamalar – söyləyici: R.Halayqızı, toplayıcı: Rəşid Təhməzoğlu;

4. Yanıltmaclar – müəllif Rəşid Təhməzoğlu;

5. Oyunlar – söyləyici: F.Ramazanoğlu («Çilik ağacı»), H.Musaoglu («Av-av»), S.Təhməzqızı («İkidaş», «Dözd-daş», «Beşdaş»), Ş.Təhməzqızı («Qara kötük»), B.İbişoğlu («Çiləmə»); toplayıcı: Rəşid Təhməzoğlu;

6. Əli Qaraoğlunun topladıqları uşaq folkloru nümunələri arxivdən və ayrı-ayrı nəşrlərdən alınmışdır.

ÇOXCİLDLİ "AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI" NİN (AFA) NƏŞR OLUNMUS KİTABLARI

1. AFA, I. Naxçıvan folkloru, tərtib edənlər: Təhmasib Fər-zə-li-yev, Mə-hərrəm Qasımlı, elmi redaktor və “Ön söz“ün müəl-lifi İsra-fil Abbasov, rəycilər: Vəli Əliyev, Bəhlul Ab-dulla, Bakı, “Sa-bah“ nəşriyyatı, 1994.

2. AFA, II. İraq Türkman folkloru, tərtibçilər: filologiya elm--ləri dok-toru, professor Qəzənfər Paşayev, doktor Əbdül-lətif Bən-dəroğlu, redak-toru filologiya elmləri doktoru, pro-fes-sor Yaşar Qarayev, rəycilər: filo-logiya elmləri doktoru, pro-fessor Azad Nə-biyev, filologiya elmləri dok-toru, professor İs-rafil Abbaslı, Bakı, “Ağrıdağ“ nəşriyyatı, 1999.

3. AFA, III. Göyçə folkloru, toplayıb tərtib edəni, Hüseyin İsma-yılov, redaktoru filologiya elmləri doktoru, professor Yaşar Qarayev, rəycilər: fiollogiya elmləri doktoru, professor Qara Namazov, filolo-giya elmləri namizədi Oruc Əliyev, Bakı, “Səda“ nəşriyyatı, 2000.

4. AFA, IV. Şəki folkloru, tərtib edənlər: filologiya elmləri nami-zədi Hikmət Əbdülhəlimov, Oruc Əliyev, Ramazan Qafarov, Vaqif Aslan, elmi redaktor və “Ön söz“ün müəllifi filologiya elmləri dok-toru, pro-fes-sor Yaşar Qarayev, rəycilər: filologiya elm-ləri namizədi Hüseyin İsma-yı-lov, sənətşünaslıq namizədi Faiq Çələbi, Bakı, “Səda“ nəşriyyatı, 2000.

5. AFA, V. Qarabağ folkloru, toplayanlar: İsrafil Abbaslı, Təh-ma-sib Fərzəliyev, Nəcəf Nazim (Quliyev), tərtib edəni və “Ön söz“ün müəllifi filologiya elmləri doktoru, professor İsrafil Abbaslı, redak-torları: filologiya elmləri doktoru, pro-fes-sor Yaşar Qarayev, filo-lo-giya elmləri namizədi, dosent Hüseyin İsmayılov, rəyçilər: filologiya elmləri doktoru Bəhlul Abdulla, filologiya elmləri namizədi Oruc Əliyev, “Bakı“, “Səda“ nəşriyyatı, 2001.

6. AFA, VI. Şəki folkloru, tərtib edəni: Hikmət Əbdülhə-li-mov, elmi redaktoru filologiya elmləri doktoru, professor Ya-şar Qarayev, “Ön söz“ün müəllifi sənətşünaslıq namizədi Faiq Çə-ləbi, rəyçi filologiya elmləri namizədi Hüseyin İsmayılov. Bakı, “Səda“ nəşriyyatı, 2002.

7. AFA, VII. Qaraqoyunlu folkloru, tərtib edənlər: filolo-giya elm-ləri namizədi Hüseyin İsmayılov, Qurban Süleymanov, elmi redaktoru filologiya elmləri doktoru, professor Qara Na-ma-zov, rəy-çilər, filologiya elmləri doktoru İsrafil Abbaslı, filo-logiya elm-ləri namizədi Oruc Əliyev. Bakı, “Səda“ nəşriyyatı, 2002.

8. AFA, VIII. Ağbaba folkloru, toplayıb tərtib edənlər: filo-lo-giya elmləri namizədi Hüseyin İsmayılov, Tacir Qurbanov, re-daktoru filologiya elmləri doktoru, professor İsrafil Abbaslı, rəyçi filologiya elmləri namizədi Əziz Ələkbərli, Bakı, “Səda“ nəşriyyatı, 2003.

9. AFA, IX. Gəncəbasar folkloru, tərtib edənlər: filologiya elm-ləri namizədi Hüseyin İsmayılov, Raziyə Quliyeva, redaktoru filologiya elmləri doktoru, professor İsrafil Abbaslı, rəyçilər filo-lo-giya elmləri namizədi Sərxan Xavəri, Ağaverdi Xəlil, Bakı, “Səda“ nəşriyyatı, 2004.

10. AFA, X. İrəvan folkloru, toplayıb tərtib edənlər: filo-logiya elmləri namizədi Hüseyin İsmayılov, filologiya elmləri namizədi Əziz Ələkbərli, redaktoru prof. İsrafil Abbasov, rəy-çilər: AMEA-nın müxbir üzvü Teymur Bünyadov, prof. Qara Namazov.

11. AFA, XI. Şirvan folkloru, toplayıb tərtib edənlər: filolo-giya elmləri doktoru Hüseyin İsmayılov, filologiya elmləri

dok-toru Seyfəddin Qəniyev, redaktoru filologiya elmləri doktoru Hüseyn İsmayılov, rəyçilər: filologiya elmləri namizədi Oruc Əliyev, Ağaverdi Xəlil.

12. AFA, XII. Zəngəzur folkloru, toplayıcılar: f.e.d. Vəli Nə-bioğ-lu, f.e.n. Muxtar Kazımoğlu, f.e.n. Əfsələddin Əsgər, tər-tib edənlər: Əfsələddin Əsgər, Muxtar Kazımoğlu, redak-toru: f.e.d. Hü-seyn İsmayılov, rəyçilər: f.e.n. Təhmasib Fər-zəliyev, f.e.n. Oruc Əliyev.

13. AFA, XIII. Şəki-Zaqatala folkloru, tərtibçilər: filologiya elmləri doktoru, prof. İsrafil Abbaslı, filologiya elmləri na-mi-zə-di Oruc Əliyev, fi-lologiya elmləri namizədi Mətanət Ab-dullayeva, elmi redaktoru: filo-lo-giya elmləri doktoru Hüseyin İsmayılov, rəyçilər: filologiya elmləri na-mi-zədi Təhmasib Fər-zəliyev, filo-logiya elmləri namizədi Ramil Əliyev.

14. AFA, XIV. Dərbənd folkloru, toplayıcılar: filologiya elm--ləri doktoru Hüseyin İsmayılov, filologiya elmləri namizədi Sa-milə Xurdamiyeva, tərtibçilər: filologiya elmləri doktoru, Hü-seyn İsmayılov, Tahir Orucov; elmi redaktoru: filologiya elmləri dok-toru Hüseyin İsmayılov, rəyçilər: filologiya elmləri namizədi Sərxan Xavəri, filologiya elmləri namizədi Ağaverdi Xəlil.

15. AFA, XV. Dərələyəz folkloru, toplayıb tərtib edənlər: filo-lo-giya elmləri doktoru, professor Həsən Mirzəyev, filolo-giya elmləri doktoru Hüseyin İsmayılov, filologiya elmləri namizədi Əziz Ələk-bərli, elmi redaktoru: filologiya elmləri dok-toru Hüseyin İsmayılov, rəyçilər: filologiya elmləri dok-to-su, profes-sor İsrafil Abbaslı, filologiya elmləri namizədi Oruc Əliyev.

16. AFA, XVI. Ağdaş folkloru, toplayıb tərtib edən: İlkin Rüs-təm-zadə, elmi redaktoru: filologiya elmləri doktoru Hü-seyn İsmayılov, rəyçilər: filologiya elmləri namizədi Əfzələd-din Əsgər, filologiya elmləri namizədi Muxtar İmanov.

17. AFA, XVII. Muğan folkloru, toplayanı: Bilal Hüsey-nov; tərtib edəni və elmi redaktoru: filologiya elmləri doktoru Hüseyin

İsmayılov; rəyçilər: filologiya elmləri namizədi Sey-fəddin Rzasoy və filologiya elmləri namizədi Ağaverdi Xəlil.

18. AFA, XVIII kitab. **Şəki folkloru**, III cild, toplayanı və tərtib edəni: Hikmət Əbdülhəimov; elmi redaktoru: filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov; rəyçilər: AMEA məğxbir üz-vü, filologiya elmləri doktoru, professor To-fiq Hacı-yev, filologiya elm-ləri doktoru, professor İsrafil Ab-baslı.

KİTABA DÜŞƏNLƏR

ÖN SÖZ. Dodaqqəçmalardan dastana qədər (R.Təhməzoğlu).....	3
ATALAR DEYİMLƏRİ.....	11
Açılamalar.....	50
Alqışlar, dualar-diləklər.....	52
Qarğışlar.....	57
İnanclar.....	61
Pirlər - tapım yerləri.....	67
Bayatılar, ağrılar.....	75
Müəllifli bayatılar.....	85
1. Rəşid Təhməzoğlu.....	85
2. Dünyamalı Məftun.....	89
3. İdris Kərimov.....	92
4. Pərvanə Zəngəzurlu.....	100
5. Camal Cabbar.....	103
Nağıllar, hekayətlər	
Şeh.....	113
Qarğa.....	114
Qara öküz.....	115
Tələyə düşən qurd.....	116
Dəyirmən daşı.....	117
Qorxuram, bu söz yalan ola.....	120
Saksağanının qurud məsələsi.....	120

Molla və oğru.....	120
«Az təfəvütü var, ağa!».....	121
Bəyin kağızı.....	122
Şah Abbasın sualları.....	122
Eşq və Abdal əfsanəsi.....	123
Sən niyə oynayırsan?.....	124
Vəfali dost hansıdır?.....	125
Şah Abbasın duzu.....	127
Şah Abbas və naxırçı.....	129
Şah Abbas və qadınlar.....	131
Şah Abbas və dəlilər.....	132
Padşahın quzuları.....	133
Padşahın quşu.....	134
Quştutan və sərçə.....	135
Dəvə və eşşək.....	135
Xan və qızları.....	136
At ocağı!.....	137
Arvad feli.....	138
Adil şahın nağılı.....	141
Daşbulaq.....	143
Diribaş damla.....	146
Hərflərin söhbəti.....	148
Fil və qarışqa.....	151
Qırxbulaq yaylağı.....	154
Teşti bəy.....	156
Falabaxan tülkü.....	159
Şəfali göyərtilər.....	162
Çullu dovşan.....	164
Aslan, Şələquyruq və Uzunqulaq.....	167
Kimin adı gözeldir.....	170
Dodaqqəçmalar.....	173
El şairlərindən deyimlər	
Şair Bəbir Girətağlı.....	324

«Bizim evdə aslandın...».....	324
«Özün çəkmə qazı kimi...».....	325
«Biçənəyin suçu nədi?...».....	326
«Atdan düş, gir otağa».....	327
«Üç ay qışı sal buz olar...».....	327
«Bizə bir öküz göndərin...».....	328
Şair Abış Sədimalıoğlu.....	329
«Toğlu üstə qoç gəlir...».....	329
«Səndən şair olmaz!».....	329
«Vallah, pir itib!».....	330
«Bir az alçaqdan gəl!...».....	330
«Ağla, bacım, ağlamalı günümdü!».....	331
«Oxu, bu məktəbin səfası çoxdu...».....	332
Şair Nəbi Vəliməmmədoğlu.....	333
«Söylə, görüm!».....	333
«Nə kam aldın?».....	334
«Qaldı atlar...».....	335
«Aparmağa gəlmışəm...».....	335
«Nadan elə qanmadı...».....	335
Şair Məmmədqulu Babaoğlu Qarabaşlı.....	336
«Gəl sənə söyləyim...».....	336
«Şəkər ləblərində balı gözəlin».....	337
«Görsün, belə vəfadara nə deyir?».....	337
«Qorxuram, öldürə ahu-zar məni!».....	338
«Sənə qurban olum, Xustub».....	339
Şair Pəri Hasanqızı.....	341
«Yaz cavabın, Məmmədqulu!».....	341
«Gözüm səndə qaldı, Qafan dağları!».....	342
«Ürəyimi üzən dağlar!».....	343
Dağlar.....	343
Balam, darixma!.....	344
Eşq olsun!.....	345

Sözə baxın!	346
Aşıq Valeh	347
O nalan hani?	347
Şair Ağalar Arasbarlu	348
Gözəlləmə	348
Şair Əli	350
Cəsədnamə (Vücudnamə)	350
Şair Ağa	352
Qaçaq Mirzalı	352
Kolantı	354
Günündür	355
Qaçaq Mirzalının başına gələnlər	356
El mahnılarından parçalar	358
Dastan	362
Tufarqanlı Abbas	362
Uşaq folkloru	385
Deyimlər	385
Tapmacalar	387
Laylalar, oxşamalar	388
Yanıltmaclar	389
Oyunlar	391
Cilik ağacı	391
Av-av	392
İkidaş	393
Dörddəş	394
Beşdaş	394
Qara kötük	395
Ciləmə	395

Toplayıcılar barədə qısa bilgilər.....	396
Söyləyicilər barədə qısa bilgilər.....	398
Folklor nümunələri (janrlar) üzrə söyləyicilər və toplayıcılar.....	403
AFA.....	409

**Azərbaycan folkloru antologiyası,
XIX kitab, Zəngəzur folkloru, II cild,
Bakı, “Nurlan“ nəşriyyatı, 2009.**

**Kompüterdə yiğdi:
*Ruhəngiz Əlihüseynova***

**Korrektor:
*Tahir Orucov***

**Kompüter tərtibçisi və
texniki redaktoru:
*Ramin Abdullayev***

Kağız formatı: 60/84 32/1
Mətbəə kağızı: №1
əcmi: 416 səh.
Tirajı: 500
Qiyməti müqavilə ilə.

Kitab AMEA Folklor İnstitutunun
kompüter mərkəzində yiğilib səhifələnmiş,
“Nurlan” nəşriyyatında hazır diapozitivlərdən
ofset üsulu ilə çap olunmuşdur.